

MÜASİR
DÜNYA ƏDƏBİYYATI



**Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN**
**“Dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərlərinin
Azərbaycan dilində nəşr edilməsi haqqında”**
2007-ci il 24 avqust tarixli
sərəncamı ilə nəşr olunur.

ERNEST SETON-TOMPSON

SEÇİLMİŞ EŞERLƏRİ

Ernest Seton-Tompson

Seçilmiş eserleri, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 632 səh.

ISBN 978-9952-32-121-0

Tərcümeçi və ön sözün müəllifi:

ILQAR ƏLFIÖĞLU

Redaktor:

ASİF HACİLİ

Karrektorlar:

AQŞIN MƏSİMÖV

ELSEVƏR MURADOV



**BAKİ
2013**

Mətn: Bakı Slavyan Universitetinin
nəşriyyatı

© "Şərq-Qərb" Nəşriyyat Evi, 2013

www.eastwest.az

www.fb.com/eastwest.az

ÇİN OLMUŞ ARZU

1860-cı il avqust ayının 14-də Böyük Britaniyanın kiçicik Saut-Şilds şəhərində İngilterənin sonradan müflisləşən qədim zadəgan nəsillərindən birində – Seton ailəsində bir oğlan dünyaya gəldi ki, vəhşi təbiətin ecəzar dünyasını bütün insanlara tanıtsın...

Balaca Ernest əsl evi saydığı meşələrin, çollərin dünyasıyla erkən tanış oldu. Altı yaşı olanda maddi sıxıntı çəkən ailələri Kanadaya köçdü. Ernestin atası fermerliklə məşğul olmağa başladı, oğlan da ona ya təsərrüfat işlərində yardımçı olur, ya da qardaşlarıyla bir yerdə meşələri gəzib-dolaşırıdı. Vəhşi təbiətin dilini oğlan lap tez anla-mağ'a başladı. Ona qəribə gələn bu idи ki, heyvanlar, quşlar, sürünenlər de öz dünyalarında, demək olar ki, elə insanlar kimi yaşayırlar: sevir, nifrət edir, təhlükədən qorxaraq qaçır, ya da başqa həmcinslərini xilas etmək üçün həyatlarını qurban verir, balalarına yaşamaq öyrədir, bir-biriylə səmimi dostluq münasibətləri qururlar.

Bu həssas oğlanın ailədə vəziyyəti o qədər də ürək-əcan sayılmazdı. Balaca Ernest atası ilə heç cür dil tapa bilmir, günün getdikcə daha çox hissəsini özü üçün əsl ev saydığı meşədə keçirirdi. Heyvanların davranışları barədə ilk yazılı qeydlərini də elə orada qələmə aldı, heyvan və quşların xarakterini çatdırmaq istədiyi ilk şəkilləri də meşədə yarandı. Rəssamlığa həvəsi onu Toronto şəhərindəki incəsənet kollecinə apardı, orada təhsilini 1879-cu ildə bitirdi. Xeyli sonra isə rəssamlıq qabiliyyətini püxtələşdirmək üçün təsviri sənətin sırlarını Paris, London və Nyu-Yorkda öyrənməyə çalışdı.

Amma bu istedadlı oğlanın əsl məktəbi elə meşələr idi. Canlı aləmin həyatını daha dərindən öyrənmək üçün o, meşədən evə heyvan balaları gətirir, dovşan saxlayırırdı, amma tezliklə dərk etdi ki, bu həyata yaxşı bələd olmaq isteyirsənsə, mütləq onun bir parçasına əvvriləməli, ona öz həyatın kimi baxmalı, sevməlisən.

Seton-Tompsonun o vaxtlar hələ toxunulmaz qalmış Kanada meşələrində apardığı müşahidələrin ilk nəticəsi 1883-cü ildə işıq üzü görmüş “Çəmənlik tetraquşusunun həyatı” adlanan balaca bir kitab oldu. Bu ilk ədəbi təcrübənin ardınca dövri mətbuatda çıxan kiçik hekayələr, yazılar gelirdi. Amma ədəbi şöhrətə aparan yol heç də hamar deyil. Xüsusilə də əgər sevgi, macəra romanları, detektiv yazmırınsa. Gənc təbiətşunas geniş oxucu auditioryasını cəlb etmək imkanı verən mövzulardan çox uzaq idi. O, insanların deyil, tülkülərin, yenotların, ayıların həyatından yazırırdı.

Bir yazıçı kimi ona 1898-ci ildə noşr olunmuş “Mənim tanıdığım heyvanlar” və 1901-ci ildə çıxmış “Ovlananların həyatı” topluları şöhrət gətirdi. O vaxt yazıçı artıq Seton-Tompson soyadını götürmüştü. Bu iki kitabdan sonra onun qələminə maraq yarandı və hekayələri digər dillərə də tərcümə olunmağa başladı.

Təbiətşunas yazılıçının ele ilk kitabı göstərdi ki, ədəbiyyatda tamam yeni bir janr yaranır – bədii animalistika janrı. Müəllifin özü isə belə hesab edirdi ki, “yeni bir istiqamətin əsasını qoyub” və kitabında “heyvanların davranışları ilk dəfə həqiqətəuyğun bir şəkildə təsvir olunur”, “bütün hekayələr uydurmaya, təxəyyülə deyil, real həyat faktlarına söykənir”. Bu iddia ilə razılaşmamaq qeyrimümkündür. “Mənim tanıdığım heyvanlar” kitabında səkkiz müxtəlif heyvanın “tərcüməyi-hal”ı öz əksini tapmışdı. Oxular ilk dəfə idi heyvanlar haqda insan barədə yazmış kimi yazan bir yazıçı ilə rastlaşırıldılar və bu yazıçı “kiçik qardaşlarımızın” hiss-həyəcanını, arzularını, düşüncələrini böyük, inandırıcı bir ustalıqla qələmə alırdı. Hadisələrin və müşahidələrin bioloji səhihliyi Seton-Tompson yaradıcılığının ən böyük məziyyətidir. Yaziçi heyvanları, sanki, insanıləşdirir. Amma bu prosesi

ona qədər mövcud olmuş ənənə ilə eyniləşdirənlər yanılırlar. Təbiət mövzusunda Seton-Tompsona qədərki nümunələrdə oxucu, sanki, heyvan dərisi geymiş, insan kimi düşünən və danışan adamlarla qarşılaşırı. Seton-Tompsonun qəhrəmanları isə, heç şübhəsiz, heyvanlardır və bu heyvanlar, sadəcə, insanların da anlaya bildiyi hissələr yaşayır. Yaziçı bizi inandırır ki, əslində, heyvanlardan o qədər də fərqlənmirik və təmİN bəlli hissələrindən başqa bir şey deyilik...

Yaziçinin öz personajlarını “insanlışdırmaq” istəyi, əsasən, ədəbi fənddir. Bu fəndin məqsədi canlı təbiətlə bağlı bəlli ideyaların populyarlaşdırılması, humanizmin təbliğidir. Seton-Tompsonun hətta eyni növdən olan qəhrəmanları belə bir-birinə bənzəmirlər. O, təsvir etdiyi bütün heyvanları fərdiləşdirir, onlara bənzərsiz cizgilər verir. Bir bioloji növün orta səviyyəsi fövqündə duran istedadlı fəndlər, yazıçının qənaətinə görə, bəşəriyyətin dahi şəxsləri qədər təəccübə və məhəbbətə layiqdirler.

Onun heyvan qəhrəmanlarının həyatı dramatik hadisərlərə zəngindir. Seton-Tompsonun hekayələrindəki emosional gərginlik, qəhrəmanlıq patetikası və süjet kolliziyalarının gözlənilməzliyi də məhz bundandır.

Ələkeçməz vəhşi at azadlığını itirməkdənə, ölümə üstünlük verir, uçuruma atılır. Qovhaqovdan əldən düşmüş Domino adlı gümüşü tülkü çərəsiz vəziyyətə düşərkən sıçrayaraq çaydakı buz parçalarının üstüylə qarşı sahilə keçməyə nail olur. Canavar sürüşünün ağıllı və bic başçısı Lobo rəfiqəsi Biankanı o qədər sevir ki, onun ölümündən sonra tələyə düşərək azadlıq xiffətindən canını tapşırır. Amma balaca cəsur it qəzəbli Qrizli ayısının üstünə atılaraq sahibinin həyatını xilas edir. Analıq instinkti güclü olan Molli adlı ana dovşan balalarını xilas etmək üçün biclik işlədir...

Seton-Tompsonun, demək olar ki, hər hekayəsi qəhrəmanlıq duyğu və əməllerinə qadir bir heyvanın, ya da bir quşun həyəcanlandırıcı həyat hekayətidir. Yaziçı təbiətə sevgisi ilə oxucu qəlbini birdəfəlik fəth edir. Onun fəth etdiyi insanlar isə artıq təbiət üzərində qələbələriylə deyil, onu sevməkləriylə öyünlürler. Yaziçinin

yaratdığı parlaq portretlər və heyvan-qəhrəmanların maraqlı həyatı gənc oxucuların yaddaşında digər kitablar-dakı sevimli qəhrəmanları ilə yanaşı yaşayır.

Seton-Tompsonun kitablarını həm də yaziçinin çək-diyyi gözəl şəkillər bəzəyirdi. Bu şəkillər mətni izah etmir, onunla vəhdət təşkil edirdi. Sonralar müsahibələrinin birində yaziçı deyəcək ki, o, insanların gözünü meşələrdə, çəmənliklərdə bizimlə bir yerdə yaşayan heyvanların həyatına açmaqla yanaşı, həm də “vəhşi heyvanların mənasız və məqsədsiz ovlanmasının imkan dairəsində qarşısını almağa” can atıldı.

Yuxarıda qeyd etdiyimiz kimi, Seton-Tompsonun kitabları uşaq və yeniyetmələrdə xüsusi heyranlıq doğurdu. Bəlkə də, elə bu səbəbdən çoxları onu uşaq yaziçisi kimi qəbul edir. Amma bu heç də belə deyil. Yaziçinin yaradıcılığında bu kitaba da daxil etdiyimiz “Balaca vəhşilər” romanı xüsusi bir mərhələ təşkil edir. Povest iki oğlanın məşədə yaşayaraq hinduların həyatını necə öyrənmələrindən bəhs edir. Bioqrafik məlumatlar əsasında macəra janrında qələmə alınmış bu ecazkar əsər gənc təbiətşünaslar üçün bir ensiklopediyadır. Bu romanı bircə dəfə oxuyan hər hansı bir uşaqın özünü Yan və Semin yerində görmək istəməməsi qətiyyən inandırıcı deyil. Bu əsəri oxuyan hər bir uşaq həmin məşələri öz təxəyyülündə gəzib-dolaşır, həmin macəraları yaşayır. “Balaca vəhşilər” romanı böyüklərə də bir dərsdir. Mən əminəm ki, onu oxuyan hər bir böyük həmin andan etibarən öz övladına tamam başqa gözlə baxacaq...

Ernest Seton-Tompson uzun sürən yaradıcı ömrü ərzində 50 kitab yazaraq şəkillərlə bəzəyib. Yuxarıda adıçəkilən kitablardan savayı, yaziçinin “Vəhşi heyvanların davranışları və psixologiyası”, “Qəhrəman heyvanlar”, “Məşə haqqında kitab”, “Qrizlinin tərcüməyi-halı”, “Təbiətşünas rəssamın yolu” və sairə zamanında böyük oxucu marağına səbəb olub və həmin maraq bu gün də səngimir. Seton-Tompsonun əsərləri arasında məxsusi yeri səkkiz cildlik “Vəhşi heyvanların həyatı” əsəri tutur. Təsadüfi deyil ki, əsər tek ədəbiyyat həvəskarlarının deyil, həm də elmi ictimaiyyətin diqqətini özünə çəkirdi.

Onu həmkarlarından məqsədyönlülük və nəhayətsiz işgəzarlıq fərqləndirirdi. Kitab yazar, onlara illüstrasiyalar çəkir, şəkilləri təsviri sənət sərgilərində uğur qazanır və bütün bunlarla yanaşı, hələ bir mühəzirələrlə (onun 3 mindən artıq belə mühəzirəsi olub) auditoriya qarşısında çıxışlar edir, elmi məcəllələrə, nəşrlərə məqalələr yazar, zoologiya üzrə dərsliklərin hazırlanmasına yardım göstərirdi. Kanada hökuməti məxsusi Seton-Tompson üçün “dövlət təbiətşunası” vəzifəsini təsis etmişdi, Amerika Birləşmiş Ştatları isə yaziçini ən yüksək elmi nailiyyətlərə verilən qızıl “Eliot” medalı ilə təltif etmişdi.

Seton-Tompson öz missiyasını təkcə vəhşi heyvanların həyatının daha dərindən öyrənilməsində deyil, həm də onların nənasız yerə qırılmasının qarşısını almaqdə göründü. O, Kanadada “Meşəşunaslar liqası” adlı bir təşkilat yaradaraq gəncləri doğma təbiəti daha dərindən öyrənməyə, vəhşi heyvanları qorumağa təşviq edirdi. Cavanlara təbəti təbəti harmoniyada yaşamağı öyrətmək üçün yaziçı boyskaut hərəkatını da işə cəlb etmək qərarına gəlir. Bu ideyanı onun ağlına 1906-ci ildə tanış olduğu, boyskaut hərəkatının yaradıcısı lord Baden-Pauell salır. Nəticədə Seton-Tompson 1910–15-ci illər arasında “Amerika boyskautları” həbi-idman təşkilatına rəhbərlik edir. Onun boyskaut hərəkatına gətirdiyi ənənələr Amerika və Kanadada bu gün də yaşayır.

Ömrünün çox hissəsini meşədə keçirən bir insana şəxsi həyatını qurmaq olduqca çətindir. Seton-Tompson birinci dəfə 1896-ci ildə evlənir və onun həyat yoldaşı Qreys Qallatin olur. 1904-cü ilin yanvarında onların qızı Enn dünyaya gəlir və sonradan atasının yolunu qismən davam etdirir. O, Ani Siton təxəlliüsü ilə tarixi bestseller-lər müəllifi kimi şöhrət tapır. Onların ailə həyatı 40 il sürür, amma 1935-ci ildə boşanırlar. Ernest tezliklə Culiyə Batri ilə ailə qurur. Culiyə ədəbi fəaliyyətlə maraqlanır və birgə həyatlarının ilk günündən ərinə çox aktiv şəkildə kömək etməyə başlayır. Onların öz övladı olmayıb və 1938-ci ildə Byula adlı yeddiyaşlı qız uşağını övladlığa götürübələr. Ernest Seton-Tompsonun ölümündən sonra Byula həyatını atasının ədəbi və elmi irsinin tədqiqinə,

yayılmاسına və təbliğinə həsr edir. Aile qurduqdan sonra Di Seton-Barber adı daşıyan qadın bizim günlərədək yaşayaraq 2006-cı ildə dünyasını dəyişib. Dahi yazıçı, rəssam-animalist Seton-Tompsonun populyarlığı həm də Byulanın səyləri nəticəsində bu gün də çox yüksək olaraq qalmaqdadır. Bu gün də insanlar onun kitablarını böyük zövqlə mütaliə edərək vəhşi təbiətin sırlarınə vaqif olur, onun qoynunda yaşayan heyvanların xarakter və davranış baxımından bizə bu qədər oxşadığını heyran qalırlar.

1960-cı ildə, Ernest Seton-Tompsonun yüzillik yubileyində onun qızı Di və nəvəsi Siton Kottyer kiçik idman təyyarəsində səmaya qalxaraq yazıcının külünü Siton-Villac təpələri üzərində küləyə verdilər. Dahi yazıçı, böyük alim, istedadlı rəssam və unudulmaz insanın son arzusu – alovlu bir məhəbbətlə sevdiyi və ilhamla vəsf etdiyi doğma məşələrə və orada minilliliklərdən bəri yaşayan heyvanlara ölümündən sonra qovuşmaq arzusu beləcə çin oldu...

İlqar Əlfioglu

BALACA VƏHŞİLƏR

(roman)



BALACA VƏHŞİLƏR

I HİSSƏ

QLENYAN

I. Yan

Yan oxumağa tez həvəs göstərmişdi. Onunla yaşıd olan bütün on iki yaşlı oğlanlar kimi ən çox sevdiyi hindulardan və vəhşi heyvanların, quşların həyatından bəhs edən kitablar idi.

Amma o zamanlarda bu barədə az yazırdılar. Kitabxanada Yan ancaq Lloydun "Skandinav ovçuları", Qreyin "Botanika" və Fenimor Kuperin iki-üç poves-tini tapa bilmışdı. Oğlan bu kitabları yorulmaq bilmədən təkrar-təkrar oxuyurdu.

Yanın atası onun nəylə məşğul olduğuna heç vaxt fikir verməzdi, amma bir dəfə necə oldusa, bu cür kitabların oğlanın dərslərinə mane ola biləcəyini qət edərək onlar haqda fikirləşməyi belə ona qadağan elədi.

Amma Yan məktəbdə yaxşı oxuyurdu, sinfin ən savadlı şagirdlərindən idi, baxmayaraq ki onlarla bir yerdə xeyli yaşlı uşaq da vardi.

Yan üzüyola, utancaq oğlan idi, amma indi ilk dəfəydi ki, atasının iradəsinə tabe olmadı. Düzdür, onun sözünə açıq-aşkar zidd çıxmaga ürək eləməmişdi, amma əvəzində biçliyə əl atır, əlinə fürsət düşən kimi aradan çıxıb meşəyə, çölə qaçmağa can atıldı.

Xəlvət guşəyə çəkilib saatlar uzunu quşlara tamaşa edir, tanımadığı gülləri, bitkiləri nəzərdən keçirirdi.

Məktəbdən Yan həmişə ən dolanbac yollarla qayıdır. Çalışırkı ki, vitrinindəki şüşənin arxasında iki teryerin siçovul ovlaması təsvir olunan tablonun nümayiş etdirildiyi mağazanın mütləq yanından ötsün.

Mağazayla üzbüüz tütin dükanı vardi. Onun da vitrinində belinə dolu xalvarlar şəllənmiş fil heykəli vardi. Qonşu küçədəki mağazada isə ov quşları satırdılar. Yan, adətən, orada ovçuların vurduğu ördəklərə tamaşa edir, ördək olmayanda da maral başına baxırdı – o, həmişə elə öz yerində qalardı. Bir az o tərəfdə qiyamət ayı müqəvvaları olan xəz dükanı vardi. Cervi-stritdə bir zamanlar zəncirlənmiş ayı saxlanan hündür artırmalı bir ev vardi; burada ayı saxlandığını ona danışmışdır. O zamandan xeyli vaxt keçmişdi, lakin oğlana belə qeyri-adi hadisənin baş verdiyi yerdən keçmək çox ləzzət verirdi. Qrəndlə Pem-berton küçələrinin tinində bir zamanlar safsar öldürmüştülər və məktəblilər danışındı ki, yağışdan sonra orada həmin heyvanın qoxusu hələ də duyulur. Yan da dumanlı-çiskinli axşamlarda bu tərəfə yolu düşən kimi xəyalında canlandırdığı qoxunu sinəsinə ləzzətlə çəkirdi.

Vaxtının ən böyük hissəsini isə Yan burnunu Men küçəsindəki emalatxananın vitrininə dirəyərək keçirirdi. Burada nə yox idi ki! Tülükkü və pişik kəllələri, canavar dərisi, maral buynuzları və bir də, azi, əlli dənə quş müqəvvası. Bəzilərinin – illik yarmarkada nümayiş üçün layiq görünlənlərin üzərində kiçicik lövhələri də vardi; üstündə adları yazılmışdı. Bu yazıları oğlan yadlarında sərr kimi saxlayırdı. Baxmayaraq ki sonralar bu yazıların çoxunun yanlış olduğunu da öyrənmişdi.

Üstündən bir il, bəlkə, hələ bir qədər də artıq keçəndən sonra Yanın beyninə cəsarətli bir plan gəldi. Mütləq gərək o emalatxananın içərisinə girsin! Bu addımı atmaq üçün özündə qətiyyət tapana kimi daha bir neçə ay keçdi. Əgər emalatxana sahibindən ondakı cürbəcür qəribə şeyləri ona göstərməsini xahiş etsədi, yəqin, razılaşardı.

Lakin belə igidlik üçün onun cəsarəti azlıq edirdi. Amma bir dəfə necə oldusa, Yan həmin emalatxanaya girdi. Biliyдин qapının zinqirovu necə ucadan səsləndi! Bunun dalınca ortaya zinqirov səsindən də qorxulu sükut çökdü və oğlanın qarşısına mağazanın sahibi mister Sender çıxdı.



– O... vitrindəki bayqusu deyirəm... neçayedir? – dili topuq vuran Yan zorla soruşdu.

– İki dollar, – deyə mister Sender cavab verdi.

Elə bu məqamda Yanın bütün qeyrəti birdən buxarlandı. Yerindən qopub küçəyə cumdu. Axı bütün ömrü boyu bu qədər pulu olmamışdı! Dükən sahibinin onun dalınca nə qışqırıldıqını da eşitmədi. Yan qorxmışdı, xəcalət çəkirdi və qeyri-adi bir səltənətə ləyaqəti çatmadan qədəm baslığı barədə düşüncələr hələ uzun müddət yaxasından əl çəkmədi!

II. Bahar

Hər şeydən çox Yan hinduların həyatına həsəd aparırdı. Hər bahar dünyani gəzib-dolaşmaq arzusu onu haralarasa çəkib aparmaq istəyirdi. Təbiətin ilk oyanışı ilə onun içində bir həyəcan, bir titrəyiş baş qaldırırdı. Çağırış dolu nidalarla şimala köç edən qazları görən kimi, elə bil, Yanın qanı qaynayırdı: quşlara qoşulub uçmaq istəyirdi.

Məktəb yoldaşlarının çoxu “baharı sevirəm” deyirdi, qızlar hətta “ürəyimiz gedir” ifadəsini işlədirdilər, amma onların heç biri yaz gələndə Yanın gözlərinin nədən alışb-yandığını, nədən sinfi tərk edib uzaqlara qaçmaq istədiyini anlaya bilməzdi.

– Kaş buradan qaça bileydim! – həyəcanla dillənirdi.

Hindulara, ya da qaraçılara qoşulub qaçmasının qabağını yalnız atasından qorxması kəsirdi.

III. Yanın qardaşları

Oğlanın özündən iki yaş böyük bir qardaşı vardı – Red. Yandan xeyli pis oxuduğundan əlindən yaman hirsliydi, imkan düşən kimi ona gliciünü göstərməyə çalışırdı.

Bir dəfə necə oldusa, Yan əyilərək evlərinin altına girəndə bir də baxdı ki, ona boy verən dərin bir xəndəyə girib. Fikirləşdi ki, burada özü üçün bir otaq, ya da emalatxana düzəltsə, pis olmaz. Yan bilirdi ki, onun

xahişinə ailədə “ağillı” kimi ad çıxarmış Red də qoşulsə, atalarından razılıq almaq mümkün olacaq. Red o dəqiqə razılaşdı və hətta atalarını yola gətirməyi öz boynuna çəkdi. Dediyi kimi də elədi.

Oğlanlar işə girişdilər. Xəndəyi üç futdan altı futa¹ kimi artırmağa neçə gün sərf olundu. Yan məktəbdən qayidan kimi işə girişirdi, Red isə əlinə bel götürməmək üçün min bir bəhanə tapırdı.

Yan dəfələrlə işləyə-işləyə öz emalatxanasında nəylə məşğul olacağı barədə ucadan mülahizə yürüdü. Red istəmədən onunla razılaşır, tapşırıqlar verərək aradan çıxırı.

Nəhayət ki, divarlar artıq hazır idi, emalatxananın qapısına hətta qıflı da vurmuşdular. Yanın sıfəti sevin-diyyindən, yaşadığı qürur hissindən lap alışib-yanırdı! Döşəməni yudu, düzəltidikləri skamyanın üstünə oturub emalatxanalarına göz gəzdirdi. Elə o an Red dedi:

— İndi isə buradan çıxaq və qapını kilidləyək.

Qardaşının bu qərarı Yana nəsə çox mühüm göründü. Onlar çıxdılar. Red qapını kilidləyib açarı cibinə soxdu. Sonra da üzünü Yana çevirərək çox soyuq və sərt ahənglə dedi:

— Yadda saxla: buru ayağını da basmayacaqsan. Atamız icazəni tək mənə verib.

Digər qardaşları – Yandan yaşıyaram kiçik olan Alner boyda onunla bir idi, amma başqa bənzərlikləri yoxuydu. Alner yaman gopçu, misilsiz tənbəl idi. Özünü bir yolla gözə soxmaq üçün əldən gedirdi. İstər yaxşılığa, istər pisliyə – onun barəsində danışanda ləzzət alındı. Amma məqsədinə yetişmək üçün heç barmağını da tərpətməzdi. Hər səhər qardaşlar bir yerdə məktəbə gedirdilər – atalarının tapşırığı beləydi. Amma məktəbdə, demək olar ki, heç görüşməzdilər. Bu qardaşları bir-birinə heç bir şey bağlamırdı; tamam yad idilər. Alner Yanın marağını bölüşmürdü və təccübülü deyil ki, Yan da gündən-günə qardaşlarından daha çox uzaqlaşırı.

¹ *Fut* – təxminən, 30,5 sm-ya bərabər uzunluq vahidi



IV. Kitab

Bir dəfə Yan qəzətdə oxudu ki, "Kanada quşları" kitabı çapdan çıxıb.

Heç vaxt oğlanın ağlına gəlməzdi ki, pula bu dərəcədə ehtiyacı olacaq. "Kaş mənim bir dollarım olaydı!" – deyə düşüñürdü. Yan əlinə düşən hər qəpiyi saxlayırdı və nəhayət, düz ayyarından sonra arzu etdiyi məbləğ artıq əlindəydi. Özünü dünyada ən varlı adam sayırdı. Birbaş kitab dükanına cumdu. Səbirsizlikdən od tutub yanırdı və bir an ona elə gəldi ki, həmin kitabı qiyməti min dollardır, özü də satılıb qurtarib, dükanda yoxdur. Amma elə olmadı. Dükən sahibi kitab qalağına sarı çönerək Yandan soruşdu:

– Üz qabığı yaşıł olsun, yoxsa qırmızı?

– Yaşıł, – deyə Yan cavab verdi, amma hələ də bu xoşbəxtliyə inanmındı.

Dükən sahibi kitaba nəzər salıb biganə ahənglə dedi:

– Doxsan sent.

– Doxsan sent! – Yan heyrətə gəldi.

Axı o, haradan biləydi ki, rəfdə bir müddət qalan kitab ucuzlaşır? Gör bir sonuncu on senti yiğmaq üçün nə zülm çəkmışdı!

Evə gedə-gedə, yolüstü Yan qiymətli kitabı vərəqləyirdi. Düzdür, bu kitabda Yan axtardığını tapa bilməmişdi, amma bunda da özünü günahlandırırıldı. Oğlan kitabı başdan-ayağa oxudu; heç şübhə etmirdi ki, bu kitab ona təbiətin sırlarını açacaq. Yalnız üstündən bir neçə il keçəndən sonra Yan anladı ki, həmin kitabı məlumatsız adamların başını qatmaq üçünmüş. Amma içində bəzi faydalı məlumatlar da vardı: quşların adları; qalanı isə heç nəyə yaramayan şəkillər idi...

V. Naməlum adam

Hər ilin yazında Yanı meşələr cazibəyə salırdı. Bir dəfə necə oldusa, günəşli aprel günlərinin birində Yan şəhərdən azacıq aralıdakı kiçik meşəyə getdi. Meşə

tanımadığı çiçəklərlə, quşların səsiylə, sirli sıqqıltılarla ağzına kimi doluydu. Sanki, hər ağac, hər kol Yanla öz dilində danışmağa çalışırıdı. Dərin, ağızınadək suyla dolu yargandan isə qəribə fit səsi gəlirdi.

“Pi-ip, pi-ip, pi-ip!..” – elə bil, kimsə Yanı yaxınlaşib baxmağa çağırırdı. Oğlan həmin yargana getdikcə daha çox yaxınlaşırıdı. Birdən lap yanında ucadan bir fit səsi gəldi və elə həmin dəqiqə kəsdi. Kötüyün altında Yan xırda bir kərtənkələ gördü. Oğlanı görən kimi kərtənkələ yuvasına cumdu. Bu, Yanın meşədə seçə bildiyi yeganə canlı idi. Oğlan da bu qərara gəldi ki, gördüyüü “fitçalan kərtənkələ”dir.

Sonra Yan bir xeyli xırda gölün sahilində uzanıb qaldı, amma daha heç nə görə bilmədi. Görüniür, oğlan meşənin bütün sakinlərini ürkütmüşdü. Elə istəyirdi ki, yerindən qalxıb bir qədər uzaqdakı gölün sahilinə keçsin, lap yanında addım səsləri eşidildi.

Oğlan səsə tərəf yönəndə ona göz qoyan, tanımadığı bir şəxsi gördü.

Yaman utandı, sifəti qıpqırmızı oldu – elə bil, cinayət başında yaxalanmışdı.

Həmin o tanımadığı, orta yaşda olan, nimdaş geyimli kişinin bir az qəribə görkəmi vardi. Belinə tənəkə qutu şəlləmişdi, əlində isə uzunsəhlə əl toru tutmuşdu. Açıq havada qalmaqdən yanmış, çalsaqqallı üzü sərt idi, amma gözlərində səmimiyyət nuru vardi. Kişi şlyapasını çıxarıb pörtmüş sifətini küləyə qarşı çevirəndə bəlli oldu ki, onun da saçları elə Yanınkı kimi sıxdır. Kilkə-kilkə cod saçları köhnə qayaya yapışmış dəniz yosununu xatırladırdı.

– Dostum, burada nə axtarırsan? – deyə oğlana müraciət elədi.

– Heç nə, – Yan utana-utana cavab verdi. – İstəyirdim fitçalan kərtənkələyə baxım...

Kişi gülümsündü və dedi:

– Qırx il qabaq mən də sənin kimi göl qırığında uzanıb “yaz cir-ciri”ni görməyə çalışırdım. Bütün günü uzanlı qaldım, sonra da lap neçə gün dalbadal; ta ki üç ildən sonra başa düşdüm hər şeyi. Sənə o qədər



gözləmək, vaxt itirmək lazımlı olmayıacaq. Gedək, onu göstərim.

Əlləriylə gölün lap qırağındakı yarpaqları eşərək arasından xırda, uzunluğu bir düymdən çox olmayan bir qurbağa tutdu.

– Bu da sənin “fitçalan kərtənkələ”n! Qurbanğıdır. Sudan yalnız burnunu çıxarır, ona görə də görə bilmir-sən. Apar onu evinizi, yaxşıca yedirərsən, bir də gördün günlərin birində boğazını şişirib parovoz kimi necə fit verdiyini sənə də göstərdi.

İndi artıq Yan da bayaq kötüyün altında gördüyü kərtənkələdən danışmağa ürək elədi.

– İnanmiram kərtənkələ ola, – kişi dedi, – burada kərtənkələ heç gözə dəymir. Yəqin, triton olub. Kərtənkələ isə elə ilandır, amma ayaqları olur.

Bu yerdə oğlan suallarının qabağını daha kəsmədi və ona böyük çətinliklə aldığı kitabdan da söz açdı. Yanı təccüb qoyan o oldu ki, müəllifin adını eşidən kimi kişi hirsələndi, kitabin özünə isə “mənasız cəfəngiyat” dedi.

Tanımadığı kişi Yana danışdı ki, çöldə gördüyü qəribə qara quşun adı “touhi” imiş. Meşədə səhərlər incə-incə oxuyan səs isə tanımadığı boz qaratoğunkudur.

Müqəvvə emalatxanasında gördüyü, başında qırmızı papağı olan, sarımtıl qanadlı, quyruqlu qeyri-adi quş isə ağacdələnmış. Sarıköynəklə yalançı bülbüл isə elə eyni quş imiş.

Başlarının üstündən qara bir kəpənək uçub keçdi və Yan öyrəndi ki, bu “Kembervell gözəlçəsi”, yəqin, haradasa elə bu meşədə qışlayıb, çünkü hələ qanad çalıb uçan vaxtı deyil. Hələ üstəlik, Yana bəlli oldu ki, bu kəpənək adı qonur turtidan əmələ gəlib. Səmanın gömgöy ənginliklərində vəhşi göyərçin sürtünləri uçurdu və kişi Yana bu quşların cənubda yuva qurmasından, yazda yem axtararkən Kanada qarağacının uçan toxumlarının dalınca şimala, avqust ayında Karolinanın çəltik zəmilərinə, sentyabrda isə Missisipi meşələrinə, palid və fistiq qozaları yeməyə yollanmasından söz açdı.

Şamağacılarla örtülü kiçik təpədən keçəndə onlar səs-küylə qanad çalaraq havaya qalxan iki iri quşu ürküdüllər.

- Meşəxoruzudurlar, uçdular, – deyə kişi dilləndi.
- Bu cütlük haradasa yaxınlıqda yaşayır; bura giləmeyvə dalınca gəlir.

Yan əyilib koldan bir neçə giləmeyvə dərərək, elə gedə gedə çeynəməyə başladı. Birdən uzaqdan taqqılıt eşidildi – elə bil, təbil çalırdılar.

- Bu nədir? – deyə Yan maraqla soruşdu.

– Meşətəyüşdurlar, cütləşirlər, – deyə yoldaşı diləndi. – İndicə gördüyüün quşlardır...

Həmin gün Yanın yaddaşına həmişəlik yazıldı. Hamısından da möhkəm yadda saxladığı o gün tanıdığı quşlar və bitkilər deyil, daddığı giləmeyvənin qoxusu oldu.

Hindular bilir ki, qoxu yaddaşı oyadan ən güclü amıldır. Elə bu səbəbdən də onların çoxu xoşbəxt dəqi-qələrindən bir xatirə kimi ya bir ovuc küknar iynəsi, ya bir az sıçovul müşkü, ya da ki şam qatranı saxlayırlar.

Tanımadığı kişi üzünü Yana tutub sağollaşanda günortadan xeyli ötürdü:

- Hə, vaxtdır, gedim. Bəlkə, nə vaxtsa yenə görüşdük, dostum, – dedi və əlini oğlana uzatdı.

Yan onun əlini səmimi həvəslə sixdi, amma utancaqlığından ona bayaqdan yoldaşlıq eləyən kişinin adını soruşmağa belə ürək etmədi.

Yalnız kişi gözdən itəndən sonra buna peşman oldu. Sonralar Yan meşəylə nə qədər dolaşsa da, onunla bir də rastlaşmadı.

VI. Qlenyan

Həmin il o nə qəribə nəğməydi vəhşi qazlar oxuyurdu! Onların şeypuru andıran səsi Yanın ruhuna işləyir, türəyi cavab olaraq çırpınırdı. Bu nəğmə yuva qurmaqdan, yad ellərdə göstərdikləri igidlilikdən, acliq və susuzluqdan bəhs edirdi. Nəhəng qara bataqlıqlar,



qürub çağrı yer üzünə enən səma və par-par yanan günəşdən idi bu nəğmə!

Yeni nəğməydi məgər? Yox! Vəhşi quşlar öz qədim nəğmələrini oxuyurdular; təkcə Yan idи bu nəğməni, sanki, ilk dəfə duyan.

Onun mənasını anlamağa çalışan oğlan kimsəsiz cıçırlarla üz tutub şimala və yalnız şimala, çayyxarı gedir, ən kimsəsiz yerləri seçirdi. Çay şərqə tərəf buruldu, amma xırda bir qol şimaldan ona qarışırı və Yan həmin o xırda qolu tutub meşənin içindən keçib dar yargana girdi, yargan isə onu tezliklə seyrək ağaclarla örtülü vadiyə çıxardı. Nəhəng tozağacı, qarağac və küknarların kölgəsində kiçik şəffaf çay şırıldayırdı. Onların budaqlarında hərdən qırmızı dələlər gözə dəyirdi. Sahildə Yan safsar, susamuru və daha hansısa xırda heyvanın izlərini tapdı.

Buralar o qədər kimsəsiz idi ki, Yan bu yerləri məhz özünün kəşf etdiyinə özünü asanca inandırdı. O inandı ki, hər bir kəşfi edən insan kimi, bu vadiyə özünün tam adını qoya bilər – Qlenyan.

Həmin dəqiqədən oğlanın bütün fikri-zikri vadisinin yanında idi. Əlinə bircə dəqiqə boş vaxt düşən kimi ora baş vururdu. Bəzən öz sevincini kiminləsə bölüşməyə ehtiyac duyurdu; tez-tez Yan həmin o tanımadığı kişiylə rastlaşış onu da öz vadisinə gətirmək istəyirdi.

Bu, onun öz dünyasıydı və bu dünyani ona vəhşi qazlar göstərmişdi – necə ki bir zamanlar Kolumba da Yeni Dünyanı (1541-ci ildən etibarən Amerika kontinentini bu adla tanıyırlar) qağayılar göstərmişdi.

Atası özünün torpaq sahəsini satanda Yan yaman kədərləndi. Amma indi əzəmətlü ağaclar bitən meşənin bir küncünə yiylənib, sanki, cana gəlmışdı. O, uzunuzadı ağacların sixyarpaqlı budaqlarına baxa, gümüşü balıqların ox kimi şütlüyü şəffaf sulu xırda çayın sahilində otura bilərdi. Bütün meşə dünyasının yalnız ona məxsus olduğu barədə düşüncələr Yanın beynindən heç cür çıxmırıldı.

VII. Koma

Yanın nə baltası, nə beli vardı, amma yenə də koma tikməyə girişdi. Tikinti üçün Yan hər tərəfdən sıx budaqlarla bağlı sakit bir guşə seçdi.

Heç özü də düz-əməlli bilmirdi ki, niyə kimdənsə gizlənməlidir, amma kitablarda dəfələrlə oxumuşdu ki, əsl ləpircilər öz sığınacaqlarını yalnız yad gözlərdən iraq yerdə qururdular.

Yanın yadına Redin emalatxanasındaki alətlər tez-tez düşürdü, amma ona həmişəlik dərs olan acı təcrübəsinə söykənərək qardaşına bir söz demədi.

Əldəqayırma bellə çay sahilində çala qazmağa başladı. Möhkəm gil tabe olmaq istəmirdi, lakin Yan iki asudə gününü yorulmadan işləyib uzunluğu yeddi, eni dörd fut olan xəndək qazdı. Komani burada qurmaq isteyirdi.

Amma əlində əldəqayırma balta ola-ola, təxminən, otuz dənə tirdən necə koma qurasan? Yan, hər halda, başqa balta axtarmaq fikrində deyildi. Hinduların onunkundan daha yaxşı alətləri olduğuna heç inanmağı gəlmirdi və elə bu fikir də onu həvəsləndirirdi.

Yan komanın inşası üçün yarayan material yığmağa başladı. Başqaları onun yerində olsayıdı, yəqin, əvvəlcə bütün zəruri şeyləri toplayardılar, lakin Yan öz komasını hazır görməyə yaman tələsdiyinə görə xəndəyi qazan kimi divarları ucaltmağa başladı. Divarlarda bir-biriylə eyni iki ağaç tapmaq olmazdı: bəziləri çox uzun, bəziləri qısa, digərləri tamam əyri, burulmuşdu. Çürüyənləri də vardı – axı çürüük ağacı kəsmək də asan olur. Tezliklə Yan yenə material axtarmağa çıxdı, çünki yaxınlıqda daha bir şey qalmamışdı. Yadına düşdü ki, şəhərcikdən yarım mil aralı bir yığın şalban görmüşdü. Bir neçə bazar dalbadal səylə ağaç daşıdı. Onların doqquzu divarlarda, qalan tüçü isə çatıda istifadə olundu. Çatının ağaclarını bir-birindən bərabər məsafədə qoyub üstünə budaqlar saldı. Onun da üzərinə qarağac qabığı döşədi, sonra torpaqdan gil çıxarıb damı yaxşı yaxşı suvadı, əməllicə tapdalayıb yanlarını hamarladı.



Komanın damı ağacların arasında çox seçilməsin deyə
Yan onun üstünə yaşıl yarpaqlar tökdü.

Nəhayət, neçə həftəlik gərgin əməkdən sonra onun
meşə evi hazır idi!

VIII. Meşə həyatı ilə tanışlıq

Yanın başı komasını tikməyə qarışanda ətrafında
heç bir şey görmürdü. İndi isə onu bir şey düşündürdü:
meşədə məskən salmaq, ya da, heç olmasa, bir
neçə gün burada yaşamaq.

Yan başa düşürdü ki, meşə haqda, onun sakinləri
barədə çox bilməlidir və o, özünü nə vaxtdan bəri narahat
edən suallara cavab tapa biləcəyi kitabları acgözlükə
oxumağa girişdi.

Özünə yay və ox düzəltdi. Düzdür, işə yaramadı,
amma silahı əlində olanda Yan özünü əsl hindu kimi
hiss edirdi. Köhnə çelləyin çənbərindən ox ucları düzəltti.
Dəhşətli görkəminə görə Yan bu oxları “savaş oxu”
adlandırdı. Ox ağaca sancılanda oğlan əsl qələbə nidası
çıxarırdı.

Bu dəqiqlərdə Yana elə gəlirdi ki, azğın düşmənini öldürüb.

Bir parça qoyun dərisindən oğlan özünə mokasinə¹
bənzəyən bir şey düzəltdi. Divarın çatlarını tutmaq
 üçün istifadə olunan köhnə sınıq bıçağı “döyüş silahına”
çevirdi və tiyəsi üçün gön parçalarından qın da
tikdi. Bir neçə tıkə akvarel rəngi və bir taxtanın çatına
pərcim etdiyi güzgü qırığı Yana imkan verdi ki, üzünə
“hindu tatusu” çəksin.

Meşədə rastına çıxan qeyri-adi nə varsa – əyri
budaqlar, quş lələkləri, hətta köhnə mal buynuzu –
özüylə daşıyb komasına gətirirdi. Oğlan heç özü də
izah edə bilməzdi ki, yiğib gətirdiklərində onu cəlb elə-
yən nədir. Balıqqulagılardan özünə “hindu” muncuğunu
düzəltdi. Saatlarla qızmar günəşin altında uzanıb sifə-

¹ Mokasin – Şimali Amerika hindularının maral dərisindən tikdikləri
ayaqqabı

tini yandırır, evdəkilər necə qaraldığına diqqət yetirəndə yaman sevinirdi.

Çalışırdı ki, hər şeydə hinduları təqlid eləsin: yeriyəndə pəncələrinin ucunu içəri meyilləndirir, keçdiyi yerləri nişanlamaq üçün budaqları qırır, vaxtı günəşə əsasən təyin edir, özünün təəccübünü hindular kimi, qırtlaq səsləriylə çıxardığı birhecalınidalarla göstərirdi.

Ağac qabıqlarından cürbəcür qablar düzəltmişdi, kənarlarını nazik bitki kökləriylə bir-birinə tikirdi. Qabların dibini ağacdən yonur, yarıqlarına isə qatran çəkdiyindən su buraxmırıldı.

Bir dəfə özlərinin şəhərdəki evlərinin həyatində Yan qəribə bir quş gördü. O quşun başı dimdiyiylə torpaqda eşələnməyə qarışmışkən hətta əllə şəklini də çəkməyə macal tapdı. Külrəngi quşun başında və quyruğunda qızılı çalar vardi. Qanadlarında uzun ağız zolaqlar vardi. Yan tapa bildiyi bütün kitablari ələk-vələk elədi, amma bu quşun adını tapa bilmədi ki, bilmədi. Yalnız neçə illərdən sonra öyrəndi ki, həmin quş baltadımidin balasılmış.

Yan rastlaşlığı quşların bir çoxunun şəklini yaddaşına əsasən çəkirdi. Bir dəfə beyninə bir fikir girdi: görəsən, hindular cürbəcür heyvanların şəklini çəkirdilərmi? Amma qalxanlarını və komalarını quş şəkilləriylə necə bəzədikləri yadına düşən kimi sevimli məşğulliyətini sevinc içində davam etdirdi.

IX. İzlər

Bir dəfə necə oldusa, çay kənarındaki nəm qum-sallıqda Yan izlər tapdı və yadında qalsın deyə təsvirini çəkdi. Ağlına gəldi ki, yəqin, porsuq izləridir və çəkdiyi şəkli bir tanışına göstərdi.

– Həqiqi ölçüləri belədir? – deyə o, Yandan soruşdu.

– Hə.

– Deyəsən, sən haqlısan, – oğlan cavab verdi. – Yenot pəncəsinin izinə bənzəyir. Bu izləri tapdiğin yerdə bütün ağacları yaxşıca nəzərdən keçir. Əgər koğuş görsən, böyründəki qabığa diqqətlə bax. Tüklər tapsan, deməli, porsuq orada yaşayır.



Əlinə ilk fürsət düşən kimi Yan vadiyə yollandı. Bəxti gətirdi: gövdəli cökə ağacında bir çəngə tük tapdı. Bəs haradan biləydi ki, bu tüklər həqiqətən porsuğun-kudur? Burada Yanın yadına düşdü ki, sinifdə bir yoldaşında porsuq dərisi vardı. Öz tapıntısını yoldaşının dərisiylə tutuşdurub əmin oldu ki, əlində əsl porsuq yunu tutub.

Bir dəfə Yan açılmış çetiri xaturladan bir bitki gör-dü. Onu köklü-köməcli çıxardı və köklərindən birinin ucunda uzunsov, ağ soğanaq tapdı. Yan ondan bir diş-ləm aldı; tamından təzə xiyara yaman oxşayırdı. Botanika dərsliyinə baxanda oradakı bitkilər siyahisində “hindu xiyarı” adında bir şey tapdı. Kitabdakı təsvir qazib çıxardığı bitkiyə uyğun gəlirdi.

Gələn dəfə Yan tanımadığı bir bitkinin yarpaqlarını çeynədi – eşitmişdi ki, hindular da belə edir. Amma az keçmiş oğlanın qarnından kəskin ağrılar qopdu. Bizim “hindu” dəhşət içində evlərinə üz qoydu. Anası ona içməsi üçün suda həll olunmuş xardal verdi, oğlunun həyatı təhlükədən sovuşanda isə qulaqlarını yaxşı-yaxşı çəkdi.

X. Biddi

Yanın valideynlərinin evində Biddi adlı təzə qulluqçu peydə oldu.

Bir dəfə uşaqlarla gəzərkən Biddi bir çəngə ot qırıb onlar haqda bildiklərini danışdı:

– Bu, sassafras budağıdır, onun dəmləməsi dəri xəstəliklərini sağaldır. Pişiknanəsini isə soyuqdəymədə içirlər. Bu da tsuqa otudur. Onun qabığından çəhrayı rəng alırlar. Yaşıl rəng isə yağlı cövüzdən düzəlir.

Yan nəfəsini qısılı Biddiyə qulaq asır, hər kəlməsini yadda saxlamağa çalışırdı.

Eşitmişdi ki, hindular bir çox yarpaqların, otların xüsusiyyətlərinə bələddirlər və indi bu barədə daha çox öyrənmək istəyirdi.

XI. Dönüş

Bazar günlərinin birində adəti üzrə mətbəx üçün iki dəfə çox odun doğrayandan sonra Yan meşəyə yoldı. Elə öz komasına yaxınlaşırdı ki, içəridən gələn uca səslər, kobud danişq qulaqlarına yetişdi. Yan astaca bir az da yaxınlaşdı. Qapı aralı idi və oğlan komada üç avara gördü. Balıqqulaqlılar döşəməyə səpilmiş, tapdanmışdı, qapının ağızındakı ocaqda onun oxları, yayı yanındı.

Qüssədən özünə yer tapa bilməyən Yan meşənin dərinliklərinə üz qoydu. İndi o, komasını murdarlayan bu insanlara necə də nifrət edirdi! İki saatdan sonra oğlan qayıdanda komasının yerində xarabazarlıq gördü.

Bu hadisə yayın axırlarında baş vermişdi. Payız gəldi, günlər gödəldi, soyuq yağışlar yağmağa başladı. Yan artıq öz vadisinə getmirdi; çox mültaliə eləyir, dərslərinə əməlli diqqət yetirirdi.

Lakin günlər keçdikcə oğlanın rəngi daha da avazıydı. Yeni il ərəfəsində isə yaman xəstələndi.

XII. Vaşaq

Qış keçdi və mart ayı yaxınlaşanda Yan özünü nisbətən yaxşı hiss eləməyə başladı. Artıq təbiətin qoynunda uzun-uzadı gəzintilərə də çıxırdı və bir dəfə günəşli günlərin birində itiylə bir yerdə şəhər kənarına gəzməyə getdi. Təmiz hava ruhunu dirçəldirdi və Yan özü də fərqliyə varmadan Qlenyana aparan yola çıxdı.

Qəflətən qarın üstündə iri, qəribə izlər gördü. Ayı izinə bənzəyirdi, amma daha qısaydı, özü də qarın içində daha dərin işləmişdi.

İt izləri qoxuladı və yoluna davam etmək fikrindən daşındı. Yan isə ayaq saxlamadı, irəlilədi. Izlər xaraba komanın yanından ötür, kiçik çayın üstündəki tirin üzəriylə o taya keçirdi və oğlan irəlilədikcə bu izlərin iri vaşaqa məxsus olduğuna daha çox əmin olurdu.



Qripp – itin adı beləydi – yaman hürəyən idi, amma indi izləri qoxulayaraq daldalı çekilir, şikayətlənmiş kimi zingildəyirdi.

Yan yerdən özünə dəyənək seçib yoluna davam edirdi. Artıq sıx meşəlikdəyidilər ki, oğlan qəflətən pişik səsinə bənzəyən, amma daha güclü çıçırtı eşitdi: "Yau! Yau! Yau!"

Yan yerində donub-qaldı. Köpək titrəyərək onun ayaqlarına sıxlıdı. Səs isə getdikcə ucalırkı və birdən Yan həmin heyvanı gördü. Bu, əsl vaşaq idi. İt oğlanı tək qoyaraq dəhşət içində qaçıb uzaqlaşdı. Yanın silahı yox idi və Qrippdən nümunə götürməkdən başqa yolu qalmadı.

Vaşaqla görüşü barədə Redə danışmaq qərarına gəldi. Qardaşının tüfəngi olduğu üçün oğlan ondan soruşdu:

– Ova çıxmaq istəmirsən?

– Əlbəttə istəyirəm!

– Mən bir yer bilirəm – buradan on mil aralı orada nə qədər desən heyvan var.

– Ay inandım ha!

– Getsək, özün görərsən. Əgər heç kəsə deməsən, oranı sənə göstərərəm.

– Oldu.

– Mən orada elə indicə vaşaq görmüşəm. Əgər tüfəngi götürüb getsək, onu mütləq vurarıq.

Yan başına gələni ona bütün təfərrüatiyla danışdı və oğlanlar qərara aldılar ki, növbəti bazar günü ora ova getsinlər.

Hindu ovçularını təqlid eləyən Yan Redi izləri ilk dəfə gördüyü yerə dəlaşiq yollarla gətirdi. Lakin həmin çıçıra çatmamış kolluqların arasıyla irəliləyen bir adam gördülər: ovladığı vaşaqlı ciyininə atmışdı.

Oğlanlar ovçuya sual yağıdırmağa başladılar, o da danışdı ki, vaşaqlı təzəcə vurub. Dedi ki, bu yerlərdə vaşaqlı olmur və görünür, bu heyvan şimaldan gələrkən təsadüfən yolunu azıb.

Vurduğu vaşaqlı yaman yekəydi. Başındaki zolaqlar və geniş açılmış sarı gözleri onu pələngə bənzədirdi.

Bu hadisə əsl macəradan çox uzaq idi, amma Yan yenə də uzun müddət onu yadında saxladı. Oğlan yalnız ən ümumi, zahiri əlamətlərinə ötəri bələd olduğu bir vəhşi heyvanı tanıya bilməsinə sevinirdi.

II HİSSƏ

SENGER

I. Təzə ev

Yanın on dörd yaşı tamam olmuşdu. Arıq, uzunayaq idi, yaman sürətlə böyüyürdü və həkim onu bir il müddətinə kəndə yollamağı məsləhət gördü.

Yanın Uilyam Raftengilə, Sengerə yaşamağa getməsi belə oldu.

Missis və mister Raften Yanı stansiyada qarşılıdlar. Aşxanada şam eləyib evlərinə yola düşdülər. Evdə Yanı həm yemək, həm də qonaq otağını əvəz eləyən böyük mətbəxə ötürdüllər. Yan ətrafına boylananda sobanın arxasında ucaboy, nataraz, kürən-dalğalı saçları, tünd rəngli çəri gözləri və yəqin, yer üzündə ən kədərli sıfəti olan bir oğlan gördü.

– Sem, gəl Yanla tanış ol, – deyə missis Raften dilləndi.

Sem utana-utana irəli çıxıb əlini çox ölüvay tərzdə Yana uzatdı və saitləri uzadaraq dedi:

– Saa-laam.

Sonra yenə də sobanın arxasına girib oğrun-oğrun qonağı süzməyə başladı.

Hami öz işinin dalınca getdi və tənha qalan Yan özünü lap bədbəxt hiss elədi.

Məktəbi buraxmağa məcbur olmasına zorla uyğunlaşa bilməşdi. Atasının əmrinə dinməz tabe olmaqdən başqa çərəsi yox idi. Amma axırda elə bezmişdi ki, evlərini tərk edəcəyi günü səbirsizliklə gözləyirdi. Axı Bonner tonu cəmi bir il müddətinə tərk edir, kənddə isə onu sevinclə dolu günlər gözləyirdi! Təbiətin qoynunda,



meşələr, çöllər arasında azad həyat – bax əsl xoşbəxtlik onun yolunu məhz kənddə gözləyirdi.

Amma indi, nəhayət ki, yad evə gəlib çatanda ürəyi birdən yaman sıxlıdı. Yan dodaqlarını çeynəyir, gözlərini ara vermədən qırpır, göz yaşlarını zorla saxlaya bilirdi.

Missis Raften o dəqiqə başa düşdü ki, oğlan indi hansı hissələri keçirir.

– Evləri üçün darixır, – ərini sakitləşdirdi. – Sabah düzələr.

Missis Raften onun əlindən tutub yuxarı apardı; yatağını orada salmışdır. Təxminən, iyirmi dəqiqə sonra bir də qalxıb ona baş çəkdi ki, görsün yeri rahatdır. Hər tərəfdən yorğanla üstünü basdırıb ona sarı əyildi və birdən gördü ki, yanaqları göz yaşından islanıb.

Missis Raften oğlanın başını sinəsinə sıxbır neçə dəfə öpdü.

– Kədərlənmə, – dedi, – sabah hər şey yaxşı olacaq.

Bu xiffət haradan gəlməşdi, hara getdi – oğlan özü də bilmədi. ERTƏSI GÜÜNÜN SƏHƏRİ ARTIQ YATAĞINDAN İLDİRİM KİMİ QALXDı – onun yolunu yeni, ecazkar aləm gözləyirdi!

Uilyam Raften bir neçə fermanın sahibiydi və onların işini sahmanla tənzimləyirdi. Başı çox çəkmişdi. Taleyindən aldığı saysız-hesabsız zərbələr onu sərtləşdirmişdi. İnsanlarla davranışında da bu sərtlik özünü göstərirdi. Kimse onun sözündə çıxa bilməzdı. Amma yaxınları bilirdilər ki, bu işgütər, ağıllı şəxsin sinəsində qaynar irlandiyalı qəlbi vurur.

Demək olar, tam bisavad olan bu kişi elm qarşısında pərəstiş edirdi və övladlarına yaxşı savad vermək üçün bütün fədakarlıqlara hazır idi – yaxşı savad isə onun aləmində sürətlə oxumaqdan savayı bir şey deyildi.

Heyvanlara pis münasibət göstərən adama Raften dözməzdı.

“İnsan xətrinə dəyən bir şey olanda susmaz, – deyirdi, – bəs dilsiz-ağızsız heyvanı kim müdafiə edəcək?”

Bu tərəflərdə Raften qocalmış atlarını heç vaxt

satmayan və ətliyə verməyən yeganə fermer idi. "Yazıq bütün ömrü boyu çalışıb və qocalandan sonra, ömrünün son gününədək yeyəcəyi otu özü qazanıb", – deyə daim təkrarlayırdı.

Odur ki Dunkan, Cerri və başqa atlar "təqaüdə çıxaraq" uzun müddət onun fermasında yaşıdlar.

Çox yaxşı qadın olan missis Raften evini də, ailəsinə də sevirdi.

Raftenlərin çoxlu övladı olmuşdu, amma sağ qalanı onbeşyaşlı Sem və üçyaşlı Minni idi.

Fernada Yanın vəzifələri elə həmin gün müəyyənləşdirildi – quşlara qulluq etməli, hərdən donuzları, danaları yemləməli idi. Bundan başqa, cürbəcür ev işlərində Semin də köməyinə gəlməliydi.

İş çox idi və Raften tələb edirdi ki, oğlanlar səylə çalışıssınlar. Əvəzdə boş vaxtlarını ürəkləri istəyən kimi sərf edə bilərdilər.

II. Sem

Sem Raften sözləri uzada-uzada, yavaş danışındı və ona görə də ilk baxışdan adama sarsaq təsəvvürü bağışlayırdı. Amma əslində, qətiyyən belə deyildi.

Mister Raften Yanı evləriylə tanış edəndən sonra Sem buraların bütün gizli guşələrini ona açdı.

Zirzəmiyə bənzəyən qaranlıq bir otağın qapısını açıb əliylə divardakı bağlı pəncərəni tapmağa çalışaraq Yana dedi:

– Bura bizim qonaq otağımızdır.

Otağın havası pis, tozlu idi, axı qapısını yalnız bazar günləri açırdılar, lakin oğlanlar burada onları elə həmin dəqiqə bir-birinə yaxınlaşdırın bir şey tapdılar: quş yumurtalarından ibarət kolleksiya. Yumurtalar içi kəpək dolu köhnə qutunun şüşə qapağı altındaydı. Heç birinin altında yazılı lövhə yox idi və əsl kolleksiya onlara nəzər belə salmazdı. Yan isə içində qəflətən oyanmış maraq və məhəbbət hissiyle oğlandan soruşdu:

– Belə şeylərdən xoşun gəlir?



– Əlbəttə! – Sem dilləndi. – Mənə qalsa, iki dəfə çox yiğardım, amma atam qoymur. Deyir ki, qoy bizim fer-mada daha çox quş yaşasın.

– Bəs sən bilirsən ki, sizdə hansı quşlar var?

– Niyə bilmirəm ki! Mən bu yerlərdə yaşayan bütün quşları tanıyıram: harada yaşayırlar, yuvanı necə qururlar...

– Bəs mən meşədən bir neçə yumurta gətirə bilərəm?

– Yox, atam deyib ki, əgər meşədə quş yuvalarını dağıtmagi tərgitsəm, tüfənglə dovşan ovuna çıxmağı-ma icazə verəcək.

– Burada dovşan da var?

– Keçən qış üçün vurmuşdum.

– Keçən qış... – deyə Yan həvəssiz dilləndi. – Bəs indi?

– İndi dovşan tapmaq olmur. Amma bir şey fikir-ləşərik. Qoy işimi tamam qurtarım, atamdan tüfəng istəyərəm.

“İşimizi qurtaran kimi...” bu Raften ailəsinin ən sevimli cümləsiydi. Onlar hər dəfə nəyisə qeyri-müəyyən müddətə təxirə salanda bu cümləni mütləq işlədirdilər.

Sem bufetin alt qapısını açıb oradan çaxmaqdışın-dan düzəlmış bir neçə ox ucluğunu – onları yer şumlayanda tapmışdilar – Sengerdə təzə yaşamağa başlayanda ovladıqları qunduzun alt çənəsini, didilmiş, yaman gündə olan bayquş müqəvvasını çıxardı.

Bu “xəzinəni” görən Yan ucadan səsləndi:

– Bax buna deyərəm qənimət!

Sem ona sevindi ki, ailələri üçün qiymətli olan şeylər Yanı da bu dərəcədə heyran qoymuşdu.

– Atam bayquşu xırmando vurub, – deyə izah elədi...

Oğlanlar tez dostlaşdırılar.

Gündüzlər bir yerdə fermada işləyərkən bir-biriylə sirlərini bölüşürdülər. Şam yeməyindən sonra Sem Yanın qulağına piçildədi:

– Gör indi sənə nə göstərəcəyəm! Amma and iç ki, heç kəsə deməyəcəksən.

– And içirəm! – Yan tələsik dilləndi.

– Gedək anbara, – Sem dedi. Yarıyolda birdən diləndi: – Bir şey götürməyi unutdum. Sən bağ'a get, orada – qoca alma ağacının altında görüşərik.

Qayıdanda yaxınlıqda heç kəs olmasa da, Sem Yanın qulağına piçildədi:

– Dalımcə gəl.

O, Yanı bağın tamam başqa tərəfinə, indi anbar kimi istifadə etdikləri, amma təzə, kərpic evlərini tikməmişdən əvvəl yaşıdlıqları ağac evin yanına gətirdi.

Oğlanlar pillələrlə çardağa qalxdılar. Orada, çardağın ən uzaq küncündə Yan gördüklərini kimsəyə deməyəcəyinə bir daha and içməli oldu. Yalnız bundan sonra Sem köhnə yeşiyin içində eşələnərək oradan yay, oxlar, paslı dəmir tələ, yekə biçaq, balıqçı qarmaqları, çaxmaqdaşı ilə ondan qığılçım qoparmaq üçün dəmir parçası, bir qutu kibrit və Semin dediyinə görə, qurudulmuş ət olan, amma əslində, daha çox donuz piyinə oxşayan bir tikə nəyisə çıxardı.

– Başa düşürsən, – dedi, – mən həmişə ovçu olmaq istəmişəm. Atam isə deyir ki, gərək diş həkimini olum, çünkü ov etməklə çox pul qazana bilməzsən. Amma mən, onsuz da, ovçu olmaq fikrindəyəm! Bir dəfə necə oldusa, atam Badla məni döyüdü. Bad – mənim keçən il ölən qardaşımın adıdır... Hə, onda atam bizi ona görə döyüdü ki, donuzları yemləməmişdik. Bax onda Bad istəyirdi hinduların yanına qaçsin. Elə mən də ona qoşulacaqdım. Bad atamızın tüfəngini də götürmək istəyirdi. Mən də dedim ki, bu, oğurluq olar. Biz hələ bunun üstündə vuruşduq da, amma sonra mən ona dedim: “Birdən bizim skalpımızı çıxardılar? Saçlarım hələ zəhləmi tökməyib. Ata bizi öldürmədi ki...” Amma günahkar Badla mən idim; onda donuzların biri hətta acıdan öldü də. Nə isə... Biz onda evimizdə qaldıq, baxmayaraq ki dünyada hər şeydən çox ovçu olmaq istəyirdim.

Yan dostunu sonadək dinlədi və özü də meşədə koma tikməsindən, orada necə məmnuniyyətlə oynadığından, komanı dağıdan avaralardan söz açdı.



— Görəsən, meşədə özümüzə koma tiksək, atan hirslənməz ki? — deyə maraqlandı.

— Yox, hirslənməz! Amma əvvəlcə gərək işlərimizi bitirək.

III. Viqvam

Ertəsi gün onlar komanın tikintisine başlamaq fikrinə düşdülər. Fermada işlərini bitirən kimi yararlı bir yer tapmaq üçün meşəyə getdilər. Adlarını çay qoyduqları kiçik çeşmə çəmənlilikdən axır, bitki örtüyündən ibarət canlı çəpərdən keçərək öz yoluna meşədə davam edirdi. Meşənin dərinliklərində bu xırda çay kedr ağacları bitən bataqlığa tökülliirdü və buralarda artıq çığır da yox idi. Sem dedi ki, bir az o tərəfdə, bataqlığın o üzündə yaxşı təpəlik var. Ora xeyli yol vardı, bataqlığın yanından ötmək lazımdı, amma əvəzində yer, həqiqətən, əla idi: həm hündür, həm də quru yerlərdi. Yan heyranlıq içindəydi. Sem elə həmin dəqiqə baltasını çıxardı: işə başlamaq istəyirdi. Yan isə səhərdən bəri xəyalalaraq arzuladığı bir şeyi dilinə gətirdi:

— Sem, gəl hindu-hindu oynayaq.

— O nə oyundur elə? — Sem təəccübləndi.

— Hinduların əlindən nə gəlmir ki!.. Məgər ağıdərili bir ovçu qayanın üstündə mokasin izini seçə bilər? O, yanında bircə dənə bıçaqla meşəyə getməkdən də qorxar. Heç tozağacı qabığından özünə qayıq da düzəldə bilməz... Qulaq as, Sem, — Yan sözünə davam edirdi, — biz axı əsl ovçu olmaq istəyirik! Onda gəl əvvəlcə əsl hindu olaq və hər şeyi onlar kimi eləyək.

Axırda Yanın təklifi Semə maraqlı gəldi və o, “bir az hindu-hindu oynamamağa” razılaşdı.

— Amma hindular komada yaşamır! — Yan sakitləşmək bilmirdi. — Biz tipi¹ tikməliyik!

— Hə, heç pis olmazdı, — deyə Sem dilləndi; hindu alaçıqlarını şəkillərdə çox görmüşdü, — bəs nədən tikcəyik?

¹ Tipi — hindu alaçığı

– Düzənlikdə yaşayan hindular tipilərini heyvan dərisindən düzəldirlər, – Yan inamlı izah edirdi, – məşədə məskən salanlar isə tozağacı qabığından istifadə edirlər.

– Bizdəki tozağacı qabıqlarıancaq burunduk yuvasına bəs eləyər!

– Yaxşı, onda qarağac qabığından düzəldək, – Yan özünü itirmədi.

– Hə, belə daha yaxşı olar, – Sem dedi. – Keçən qış biz xeyli qarağac qırımışiq, qabıqlarını çıxarmaq çətin olmayıacaq. Amma əvvəlcə gəl plan quraq.

Yan heç bu barədə fikirleşməmişdi, lakin Sem öhdəsinə düşən işləri planlı şəkildə görməyə öyrəncəliydi.

Yan şəkillərdə gördüyü hindu alaçıqlarını yadına salmağa başladı.

– Mənə elə gəlir ki, tipi bu formada olur, – deyərək hindu alaçığının şəklini hamar ağac üzərində çizdi.

– Burasından payaları çıxırdı, burasında – ən üst tərəfində isə ocaq deşiyi olur – tüstü üçün; aşağıda da giriş yerləşir – qapı kimi bir şey...

– Deyəsən, sən ömründə tipi görməmisən, – deyə Sem dilləndi. – Baxaq görək də... Bəs nə boyda olmalıdır?

Qərara aldılar ki, hündürlüyü də, eni də səkkiz fut olan bir tipi düzəltsinlər.

Bir neçə dəqiqədən sonra Sem dörd dənə uzun paya kəsdi və Yan payaları çayyuxarı, bayaq seçdikləri yerə daşdı.

– Bəs payaları bir-birinə nəylə bağlayacağıq? – Yan soruşdu.

– Kəndirlə – daha nəylə bağlamaq olar ki?..

– Əgər biz məşədə yaşayırsaqsa, hər şeyi elə məşədən tədarük etməliyik. Əsl kəndirdən istifadə edə bilmərik, olmaz.

– Tapdım! – qəflətən Sem sevindi. – Atam bağın ətrafına çəpər çəkəndə payaları möhkəm söyüd budagiyla bağlayırdı.

Bir neçə dəqiqədən sonra onlar payaları bir-birinə möhkəm və yumşaq söyüd budaqlarıyla bərk-bərk bağlayırdılar. Amma bu, asan deyildi: sürüşkən çubuqlar



bir də görürdün açılıb yerə düşdü. Oğlanlar lap çasdılar və artıq fikirləşirdilər ki, bəlkə, otlardan ip hörüb onunla bağlaşınlar. Birdən arxalarında kimsə kinayə ilə finxirdi. Yanla Sem çöndülər. Lap yaxınlıqda mister Raften əllərini arxasında cütləyərək durub onlara tamaşa edirdi. Görünür, bayaqdan burada durub nə etdiklərinə baxırmış.

Oğlanlar özlərini lap itirdilər. Mister Raftenin nəsə baş verən məqamda, sanki, yerin altından peyda olmaq istedadı vardı. Və əgər görülən iş üzrəyindən olmurduşa, kinayəli, iynəli sözlərlə fikrini bildirir, lağ eləyirdi. Oğlanlar alaçıq qurmaq fikirlərinə Raftenin necə münasibət göstərəcəyini səbirsizliklə gözləyirdilər. Əgər bunu iş vaxtı eləsəydilər, ferma sahibinin buna necə baxacağını təxmin eləmək olardı, amma indi oğlanlar sərbəst idilər və Raften onları aşağıdan-yuxarı süzərək tələsmədən dedi:

— Ay oğlanlar!

Sem dərindən nəfəsini dərdi: başlanğıc pis deyildi.

— Niyə söyüd çubuqlarına boş-boşuna vaxtınızı itirirsiniz? Onlarla paya bağlamaq olmaz. Yaxşısı budur, anbardan kəndir götürün.

Oğlanlar tamam yüngülləşdirilər, amma bu səmimi, dostyana giriş də babat qulaqburmasiyla qurtara bilərdi. Ona görə də Sem gözləyir, susurdu. Amma Yan izahata başladı:

— Biz hindu-hindu oynayıraq və ancaq meşədə nə bitirsə, onlardan istifadə etməliyik.

— Məgər başqa şeyləri qadağan eləyən var? — mister Raften soruşdu.

— Onda qayda pozular axı.

— Belə de, — Raften təccübə dilləndi. — İndi anladım.

O, diqqətlə ətrafına göz gəzdirdi və alçaqboy bir kola yaxınlaşdırıb soruşdu:

— Yan, bunun nə olduğunu bilirsən?

— Yox, ser, — deyə oğlan dilləndi.

— Görüm onun будагını qıra biləcəksən.

Yan əbəs yerə parlaq qabığı olan nazik будагı oyan-buyana əyirdi — qıra bilmədi.

– Buna gön ağacı deyirlər, – Raften dilləndi. – Hindular bunun budaqlarından istifadə edir. İlk zamanlar biz də kəndir yerinə bunlardan yiğirdiq.

– Gördün, – Raften gedən kimi Sem özündənrazi təbəssümlə dilləndi, – işimizi qurtardığımıza görə atam hirslenmədi. Mənim bu kol necə yadına düşmədi axı! Qabaqlar, kəndir tapılmayanda əşyaları bu kolların budağıyla bağlayırdılar, mənə danışmışdlar axı. Eşitmişəm ki, hindular da öz əsirlərini bu budaqlarla sariyırıdlar.

Oğlanlar bolluca çubuq kəsib payaların baş tərəfini bağladılar və tipinin skeleti artıq hazır idi. Məsləhətləşib payaların ətrafına qalın söyüd budaqlarından altı çənbər sarıdılar və onları gön ağacıyla möhkəm-möhkəm bağladılar. Konstruksiyanın bir qədər də dayanıqlı olması üçün söyüd çənbərləri torpağa sancıqları dörd gödək payaya sarıdılar. İndi tipinin skeletini ağac qabığıyla örtmək olardı.

Oğlanlar keçən qış kəsilmiş köhnə qarağacın yanına getdilər və Sem yenə də baltadan necə ustalıqla istifadə etdiyini göstərdi. O, gövdənin yuxarı tərəfindən düz aşağıya kimi ağac qabığını uzununa çərtdi, baltanın ucuyla gövdədən aralayıb bir neçə paz çaldı və ehtiyatla iri bir tikə qopardı. Üç ağacdən oğlanlar xeyli qabiq çıxardılar.

Sem onları mismarla payalara vurmağı təklif elədi, amma bu, Yanı dəhşətə gətirdi: axı hindular mismardan heç vaxt istifadə etmirdilər!

– Yaxşı, səncə, bəs nəylə vururdular? – deyə Sem soruşdu.

– Qayışla bağlayırdılar... bir də... bəlkə də, taxtadan mix düzəldirdilər.

– Axı bizim dayaqlar bərk ağacdandır. Şamağacına yalnız palid mix çalmaq olar, onu da ancaq qabaqcada payalarda deşiklər açsan, yoxsa heç nə alınası deyil. Qaçım evdən burğu gətirim.

– Ay Sem, bu da elə dülər çağırmaq kimi bir şeydir də! Gəl düzgün oynayaq. Bir şey fikirləşərik. Bəlkə, onları da gön ağacıyla sariyaq?



Sem palıddan bir ucu iti ağaç düzəltdi, Yan isə onunla ağaç qabıqlarını qıraqlarından deşdi, həmin deşiklərdən gön ağacının budaqlarını keçirdi və viqvamın örtiyü hazır oldu.

Lakin oğlanlar içəri girəndə təəssüflə diqqət yetirilər ki, divarlardakı deşiklərdən içəri işıq düşür. Deşiklərin hamısını tutmaq mümkün deyildi, çünkü ağaç qabığı çox yerdən çat vermişdi. Oğlanlar yalnız ən yekə deşikləri tutdular.

İndi ən mühüm və sirli mərasimin vaxtıydı – viqvamın içinde tonqal qalamağın.

Onlar bir yiğin quru çırçıqları topladılar və Yan kibriti çıxardı.

– Neyləyirsən? – Sem onu saxladı. – Məgər hinduların kibriti olur?

– Doğrudan ha... – Yan utandı. – Amma məndə nə çaxmaqdaşı, nə də qığılçım qoparmaq üçün dəmir var. Ağacı ağaçca necə sürtüb alışdırırlar, bilmirəm. Yəni bircə buna görə tonqalsız qalacağıq?

– Yox, tonqalımız olacaq! – Sem inamlı dilləndi, – çıxar kibritini. Tonqalsız viqvam köhnə quş yuvası kimi, damsız ev kimi bir şeydir.

Yan kibriti çəkib çırçıqları yaxınlaşdırıldı. Amma kibrit söndü. İkincisi, üçüncüüsü də...

– Görürəm sənin tonqal qalamaqda elə də səriştən yoxdur! Dayan, sənə göstərim. Qoy ağdərili ovçu hinduya meşədə yaşamağı öyrətsin, – deyən Sem bic-bic gülümsüdüdü.

Balta ilə quru şam kökündən nazik tikələr doğradı. Hər birinin ucunu da piltə-piltə əzdi.

– Əla oldu! – Yan sevindi. – Mən şəkildə bir hindu görmüşəm, əlində belə çırçıqları vardı.

Sem kibriti yandırdı və bir dəqiqədən sonra viqvamda alovun dilləri sevincək sayışmağa başladı.

– Bunu mənə Nevill nənə öyrədib. O, meşə barədə hər şeyi bilir.

– Nevill nənə kimdir? – Yan soruşdu.

– Cadugər qaridir. Çayın döngəsindəki evdə yaşayır.

– Onun Biddi adında qız nəvəsi yoxdur? – Yan qəfətən Sengerdən olan rəfiqəsini xatırladı.

– Əlbəttə! – Sem ucadan dilləndi. – Biddi – igid qızdır: sağlam, güclü. Əlindən hər iş gəlir.

Şam budaqlarından düzəltdikləri döşəkçədə yerini rahatlayan Yan dilləndi:

– Əladır!

– Biz əsl hinduyuq! – Sem cavab verdi. O, tonqalın qarşı tərəfində əyləşmişdi. – Mənə bax, Yan, – deyə birdən əlavə elədi, – daha cirpi qoyma, bura yaman istidir. Bir də, deyəsən, boru yaxşı çəkmir. Bəlkə də, tutulub...

Tonqal gur yanındı, içəridə tüstü elə hey artırdı. Yuxarıdakı kiçik deşiyi tüstü, deyəsən, səhv sayırdı və viqvamı o deşikdən heç cür tərk eləmək istəmirdi.

– Hinduların alaçığında tüstü yaxşı sovrulur, – Yan dedi, – və ağıdərili ovçu bunun nədən belə olduğunu mütləq bilməlidir.

– Bəlkə, qapını örtək, tüstü də məcbur qalıb deşikdən çıxsın, – Sem təklif elədi.

Elə də etdilər. Əvvəlcə tüstü yuxarı üz qoydu, amma sonra yenə də viqvamın içində dolmağa başladı.

– Elə bil, tüstü divardakı yarıqlardan çıxır, tavandakı deşik də onu təzədən içəri sümürür! – deyə Yan kədər içində dilləndi.

İşlər lap fırıqlaşırıldı. Onlar viqvamın içində qaldıqları tonqalın yanında oturmağı elə istəyirdilər! Amma arzuları puç olurdu: tüstü gözlərini dözülməz dərəcədə açısdırırdı.

– Bəlkə, koma tiksək, yaxşı olar? – Sem təklif etdi.

– Yox, – Yan dedi, – hindularda alınırsa, bizdə də alınar. Dayan, bir baxaq görək nə məsələdir.

Onların vəziyyəti düzəltmək üçün göstərdiyi bütün cəhdlər boşça çıxdı. Viqvam elə bayaqqı kimi tüstüylə dolurdu. Bundan başqa, içəri həm dar, həm də çox narahat idi: külək bütün yarıqlardan əsirdi, yarıqlarsa getdikcə yekəlirdi – ağac qabığı quruyub çatlayırdı.

Bir dəfə necə oldusa, meşədə onları leysan tutdu. Oğlanlar leysanın əlindən qaçıb viqvamlarında gizlənmək istədilər, amma yağış tavandakı deşikdən, yarıqlardan içəri doldu.



– Bura çöldən də bərk yağır ki! – Sem bunu deyərək bayırqa qaçdı.

Gecə möhkəm şimşək çaxdı və ertəsi gün oğlanlar viqvamlarının yerində bir yiğin ağaç qabığı və taxtataxtı tapıldılar.

Bir dəfə masa arxasında mister Raften həmişəki kimi sərt ahənglə oğlanlardan soruşdu:

– Hə, nə oldu, viqvam tıkdınız?

– Onu qasırğa dağıtdı, – deyə Sem cavab verdi.

– Necə oldu bu?

– Bilmirəm. Heç içində də oturmaq olmurdu – tüstünün hamısı içəri dolurdu.

– Yaxşı düzəltməmisiniz də, – mister Raften dedi və birdən qırx il qabaq bu cür oyunlara necə böyük həvəslə qoşulduğunu göstərən maraqla dilləndi: – Bəs niyə əsl tipi düzəltmədiniz?

– Biz axı bilmirik əsl tipi necə, nədən olur.

– Yaxşı. Siz yaxşı işlədiyinizə görə mən də sizə köhnə furqonun çadırını verərəm. Əmioğlu Bert bura-da olsaydı, sizə kömək edərdi. Bəlkə, Kaleb Klark nəsə bilir? – deyib oğlanlara göz vurdu. – Siz bir ondan soruşun.

– Ata, Kalebın yanına gedə bilərik?

– Özünü bilin, – mister Raften cavab verdi.

Semin atası heç vaxt boş yerə danışmazdı, oğlu da bunu bilirdi. Odur ki mister Raften gedən kimi oğlanlar köhnə furqon çadırını çıxardılar. Açında gördülər ki, yekə brezent parçasıdır. Brezenti onların ixtiyarına verilmiş anbarda gizlədəndən sonra Sem dedi:

– Mən Kalebın yanına elə indi gedərdim. O, yəqin ki, tipinin necə tikildiyini başqalarından yaxşı bilir.

– Kaleb kimdir ki? – Yan soruşdu.

– Qoca Billidir də. Bir dəfə atam onu at yarmarkasında aldadandan sonra kişiyyə güllə atmışdı... Bu Kaleb yaman qəribə adamdır. Uzun müddət ovçu olub, meşəni də yaxşı tanır. Amma xəbər tutsa ki kimin oğluyam, qanım getdi! Yaxşı, birtəhər aldadarıq onu.

IV. Nevill nənə

Oğlanlar Kalebin yanına yollandılar. Çayboyu getmək lazım idi. Döngəyə çatanda onlar qabağında toyuqlar eşələnən, donuz gəzən balaca bir daxma gördülər.

- Cadugər qarı burada yaşayır, – Sem dedi.
- Nevill nənə?
- Hə. Məni yaman çox istəyir – lap qoca toyuq qırğını istəyən kimi.
- Nəyə görə?
- Yəqin, donuzlara görədir. Amma hər şey ağac məsələsindən başlandı. Atam çoxlu qarağac kəsmişdi, arvad da, sən demə, komasının pəncərəsindən bu ağaclarla tamaşa eləməyi çox sevirmiş. Sonra da donuz məsələsi oldu. Bir dəfə necə oldusa, qışda yaman çətinliyə düşdü arvad. Atamın yanına gəldi, o da hər iki donuzunu yeddi dollara aldı. Evdə isə anama dedi: “Deyəsən, qarının işləri yaman pis gedir, gələn şənbə ona iki kisə un, kartof, donuz əti apar”. Nəsə, anam da kişinin sözünə baxıb ona, təxminən, on beş dollarlıq şey-şüy apardı. Anam gətirdiklərinin hamısını zirzəmiyə yiğana kimi qarı dinmədi, amma sonra birdən cumdu anama: “Mənim sizin sədəqənizə ehtiyacım yoxdur!” Sən demə, atam donuzları alanda onun əldən möhkəm hirsənibmiş, sonra anam pay gətirəndə isə lap dəli olubmuş.

- Heç utanmir ha! – Yan Semin halına yandı.
- Yox, nahaq danışma, – Sem etiraz elədi. – O, sadəcə, qəribə qarıdır. Əgər gücü çatsa, qoymaz bircə dənə ağac kəsilsin. Yazda saatlarla meşədə dolaşır, gülçiçek gördümü, çömbəlib oturur, nəsə piçildayır. Quşları da çox sevir. Hər qış özü az qalır acıdan ölsün, amma komasına gələn quşları heç vaxt ac qoymur. Çoxu lap əlinə qonur. Atam deyir ki, quşlar onun əllərini şamağacının köklərinə oxşadır, amma məncə, qarı, sadəcə, onlara nəvaziş göstərməyi bacarır. Şaxtanın altında dimdik durub sakitcə, dodaqaltı piçildayır: “Ah, mənim əzizlərim...” Yuxarıdakı pəncərəni görür-



sən? – deyə Nevill qarının evinə yaxınlaşanda Sem soruşdu. – Çardaqdır. Orada cürbəcür otlar saxlayır.

– Neyləyir ki otları?

– Müalicə üçündür.

– Hə, yadıma düşdü! Biddi deyirdi ki, nənəsi otlarla müalicə eləyir. Nənəsinə “ot həkimi” deyirdi.

– Nə? Həkim? O, həkim-zad deyil. Sadəcə, meşədəki hər otu tanır. Çardağında otlar düz bir il qalır, üstündə də pişik yatar. Yəqin, ona görə otları müalicəvi olur.

– Onu görmək istərdim, – Yan dilləndi.

– Məncə, olar.

– Bəs səni necə, tanıyır?

– Hə, tanıyor, – Sem cavab verdi. – Amma mən bir biclik işlədəcəyəm. Onun dünyada ən çox xəstələrə məhəbbəti var. İndi özün görəcəksən.

Sem qollarını çırmayıb diqqətlə onları nəzərdən keçirdi, amma deyəsən, bir şey tapmadı. Sonra ayaqlarını əməllicə süzdü. Təbii ki, oğlanların ayağında nə qədər desən qançır, cızıq-zad olur. Sem onların ən yaxşısını seçdi – dizinin gözündəki yekə mismar cızığını. Qrafitli qələmlə etrafındaki dərini qaraldaraq ölmüş toxumaya oxşatdı, kal qozun qabığıyla yarasına xoşagelməz sarı-yaşıl rəng verdi və nəticədə görkəmindən yaman ağrılı görünən bir yara düzəltdi. Yerdən bir çəngə ot götürdü, çeynəyib tüpiürdü, ağızının sarımtıl suyuyla yaylığını islatdı və “yarasını” sarıdı. Əlinə bir ağac aldı, taytiya-taytiya komaya sarı yollandı.

Oğlanlar lap yaxınlaşanda yarıçıq qapı tappılıyla çırplıldı. Heç qorxmayan Sem Yana göz vurub qapını döydü. Cavabında balaca bir itin hürtüsü eşidildi. Sem bir də döydü. Qapının o üzündən bir şıqqıltı gəldi, amma sonra yene səs çıxmadı. Semin üçüncü taqqılıtmasına komadan bir tükürpədici qışkıraq eşidildi:

– Rədd olun buradan!

Sem qımışdı, sonra isə sözləri həmişəkindən də artıq uzada-uzada dedi:

– Nənəcan, mən yazığa kömək elə! Həkimlər sağalda bilmir.

Yeri gəlmişkən, son sözündə həqiqət vardi. Axı həkim sağlam oğlanı necə sağalda bilərdi?

Yenə cavab gəlmədi, axırda Sem qapını özü açdı.

Sobanın qarşısındaki yataqda qızarmış gözləri parlayan bir qarı oturmuşdu – ağızında qəlyanı vardi. Dizlərinin üstündə pişik, ayağının altında gələnlərin üstünə acıqla mirıldayan it oturmuşdu.

– Sən Sem Raftən deyilsən? – qarı acıqla dilləndi.

– Seməm, nənə, – cavab verdi. – Çəpərdəki mis-mara ilişmişəm. Deyirlər, qan da zəhərlənə bilər. – Sem bir az inildəyir, üz-gözünü bürişdürüüb ufuldayırdı.

“Rədd ol” kəlməsi artıq unudulmuşdu. Qarının yumşaq qəlbini xəstə oğlana qarşı mərhəmətlə dolmuşdu. “Düşmənin” belə müti şəkildə ondan çarə diləməsindən hətta bir az xoşlanmışdı da.

– Dayan baxım, – deyə donquldandı.

Sem ufuldaya-ufuldaya dizinə bağladığı murdar əsiləri açana kimi otağa Biddi girdi.

Yanla qız bir-birini o dəqiqə tanıdlılar. Çox səmimi görüşdülər və Biddi sualı sual dalınca yağdırmağa başladı.

– Yadindadır, mən sənə nənəmdən danışmışdım, – deyə Biddi dilləndi, – nənəm budur. Nənə, tanış ol, bu, Yandır. Mən onun anasının yanında işləyirdim. Yan, elə deyil? Nənəm sənə otlardan danışar. Otları yaxşı tanıyor.

Sem bir də ucadan ufuldadı və hamı yenə ona tərəf çöndü.

– Bu, deyəsən, Sem Raftəndir? – Biddi soyuq tərzdə dilləndi.

– Hə, – nənə başını tərpətdi, – ölümcül xəstədir. Həkimlər onu müalicə eləməkdən boyun qaçırlılar, o da mənim yanına gəlib.

Sem qarının sözlərini təsdiq edirmiş kimi bir də zarıldı.

– Biddi, qayçını ver mənə. Şalvarını kəsmək lazım gələcək, – qarı dedi.

– Yox, yox! – deyə Sem gözlənilmədən ucadan dilləndi; şalvari kəsilsə, evdə başına nə oyun açacaqlarını fikirləşirdi. – Mən şalvarımı çırmalaya bilərəm.



— Yaxşı, bu qədər bəs eləyər, — qarı dindi. — Səndə burada fir əmələ gəlib. İndi onu kəsərəm, — dedi və cib-lərini eşələməyə başladı.

Sem fikirləşdi ki, nənə biçaq axtarır və artıq qapıya sarı sıçramaq istəyirdi.

Amma qarı fikrini birdən dəyişdi:

— Ya da, yaxşısı budur, sənə içməyə bir şey verim...

Yanla Sem yüngülləşibmiş kimi dərindən nəfəs aldılar.

— Al, — qarı döyülmüş quru otun üstünə su töküb qarışdırıldığı tənəkə parçı oğlana uzatdı.

Sem içdi.

— Bu budaqları özünlə götürür, iki gallon¹ su əlavə edib qaynat. Saatda bir stəkan içməlisən. Sonra da gündə iki dəfə yaralı yerinə iki bölünmüş cücə qoyarsan. Sağalacaqsan. Amma yadında qalsın: gündə iki dəfə, təzə cücə.

— Bəlkə, hindquşu daha yaxşı olar? — deyə Sem zəif səslə zarıldı. — Anam məni çox sevir, pula qızırqanmaz.

Bu məqamda Sem bərkdən finxirdi: görünür, ölüm qorxusu artıq ötüşmüdü.

— Nənəcan, bu nə bitkidir elə? — deyə Semin gözlərinə baxmaqdan səylə qaçan Yan soruşdu.

— Meşə bitkisidir.

— Bəs adı nədir? Nəyə bənzəyir?

— Nəyə bənzəyəcək? Elə özünə bənzəyir. Adı da dərəfindigidir.

— Mən sənə göstərərəm o ağacı, — Biddi dilləndi.

— Biz evə getməliyik, — Sem fürsət tapıb zəif səslə dedi, — bir az babatlaşdım. Ağacım hanı? Yan, mənim dərmanımı götür. Amma ehtiyatlı ol.

Yan quru budaqlardan ibarət bağlamanı götürdü. Nənə onlardan yenə gəlmələrini xahiş etdi və oğlanları qapıya kimi ötiirdü.

— Dayanın görüüm! — deyə birdən dilləndi.

Və otaqdakı tək çarpayıya yaxınlaşıb mələfəsini qaldırdı; altında bir yiğin qırmızı alma vardı. İki dənə ən yaxşısını seçib oğlanlara uzatdı:

¹ Gallon – ABŞ və İngiltərədə 3,7 litrə bərabər həcm ölçüsü

– Donuzların əlindən burada gizlədirəm. Mənim belə gözəl almam heç vaxt olmayıb.

– Bəs nə! – deyə qarının eşitməməsi üçün Sem piçildədi. – Onun oğlu Larri bu ağacları ötən payız bizim bağdan qazıb çıxarıb. Yeganə qış sortudur. Amma yatağın içində isiniblər bir az.

– Salamat qalın, – Yan dilləndi. – Çox sağ olun!

– Özümü yaxşı hiss edirəm, – Sem köksünü öttürdü. – Daha zoqquldamır. Mənə daha başqa dərman lazım olmayacaq.

Evdən çıxan kimi Sem əlindəki ağacı bir kənara atmaq istəyirdi, amma Yan onu dilə tutdu ki, heç olmasa, bir az ayağını çəkə-çəkə getsin – gözdən itənə kimi. Yeri gəlmışkən, Semin yerisindəki dəyişikliyi qarı o dəqiqə hiss elədi və Biddini çağırdı ki, “həkimlərin əl üzdüyü” cavan Raftenə ot dərmanının necə tez kömək etdiyini göstərsin...

– İndi isə getdik Kaleb Klarkin yanına! – Sem dedi.

– Sən həkimlərin imtina etdiyi axsaq bir oğlan üçün çox yaxşı yeriyirsən ha, – deyə Yan dilləndi.

– Yəqin, “vəhşi ət”dir məni aparan.

– Gəl qayıdana kimi budaqları haradasa gizlədək, – Yan dedi və bağlamanı ona uzatdı.

– Əlbəttə, mən indi gizlədərəm, – deyə Sem dilləndi və çubuqları birbaş çaya vizıldatdı.

– Neyləyirsən? Bəlkə, Nevill nənəyə lazım idi?

– Bu köhnə süpürgələrin yeri elə oradır. O, içdiyim murdar şey mənə bəs elədi. Nəydisə, yaman pişik iyi verirdi.

Yan dinmədi, amma oğlanın bu hərəkətindən razı da qalmamışdı. O, belə hesab edirdi ki, həmin budaqları qarının evinin yanında tullamaq nəzakətsizlikdir. Və bir də öyrənmək istəyirdi ki, bu dərəfindığının yarpaqları nəyəsə təsir edir, yoxsa yox.



V. Kaleb

Oradan bir mil aralı Kaleb Klarkın koması yerləşirdi. Oğlanlar yaxınlaşanda qucağında odun şələsi aparan bir ucaboy, dümağ uzunsaqqallı, qəddi bükük birisinin evə girdiyini gördülər.

— Qocanı gördün? — Sem soruşdu. — Yaxşısı budur, söhbəti sən aç. Onunla dil tapmaq qarşı qədər asan deyil və bir də bu qoca da atamın əlindən hirslidir.

Yan qətiyyətsiz addımlarla irəliləyib yarıcaçıq qapını döydü. Komadan boğuq it hürtüsü eşidildi və ağsaqqal ev sahibi kandarda göründü.

— Sizə nə lazımdır?

— Mister Klark sizsiniz?

— Hə, — dedi və üzünü kürən-qara tulaya çevirib çümixerdi: — Kəs səsini, köpək!

— Mən gəlmışəm ki... biz istəyirdik, əgər icazə versəniz, sizdən bəzi şeylər soruşaq.

— Adın nədir?

— Yan.

— Bəs o birisi kimdir?

— Dostumdur — Sem.

— Mənim adım Sem Horndur, — deyə Sem dilləndi və onun bu sözlərində həqiqət yox deyildi, çünkü tam adı Samuel Horn Raftən idi. Lakin dostunun əl atlığı kiçik biclik Yanı utandırdı.

— Haradansan?

— Bonnertondan, — deyə Yan cavab verdi.

— Elə indi oradan gəlirsən?

— Yox, amma... — Yan izah etməyə girişdi.

Elə bu yerdə bayaqdan Kalebın onu tanımaması üçün bir az aralıda durmuş Sem qorxdu ki, sadəlövh dostu birdən ağızından nəsə qaçırar.

— Bilirsiniz, mister Klark, — deyə söhbətə müdaxilə elədi, — biz meşədə yerləşmişik və istəyirdik ki, özümüzə tipi düzəldək — içində yaşamaq üçün. Bizdə zəruri olan materiallar da var. Dedilər ki, tipini necə qurdularını siz bilirsiniz.

— Kim dedi?

- Nevill nənə. Evləri çayın qırağında olan qarı.
- Bəs indi siz harada yaşayırsınız?
- Başa düşürsünüz, – Sem yenə də dostunu qabaqlamağa çalışdı, – biz artıq meşədə ağaç qabığından viqvam düzəltmişik, amma nəsə pis alındı.
- Kimin meşəsində?
- Buradan bir mil aralıda.
- Hə, onda ya Raftentin, ya da Bernsin meşəsi olacaq.
- Hə, yəqin, elə olar.
- Amma sən Raftentin oğlu Semə yaman oxşa-
- yırsan! – qəflətən Caleb çıçırdı. – Yaramaz uşaq! Məni axmaq yerinə qoyursan? İtil buradan!

Yan qıpqırmızı olub bir addım geri çekildi. Yoldaşı isə dilini dişləyib onun dalınca tərpəndi. Lakin Sem atasının oğluydu və elə ona görə də üzünü Klarka tutub dedi:

– Bura baxın, mister Klark, mən sizə hər şeyi necə var söyləyim: biz bura gəlmışik ki, sizdən sadə şeyləri soruşaq. Tipi qura bilən təkcə sizsiniz. Mən bilirdim ki, sizi bir az aldatdığını görə atamın əlindən yanılısınız. Yaxşısı bunu sizə açıq demək idi: “Mən Raftentin oğluyam. Mənə kömək edin”. Bilməzdim ki, dostumla mənim əlimdən belə hirslenəcəksiniz...

Meşəni sevənlər arasında həmişə qarşılıqlı simpatiya olur. Onların hər biri öz bildiklərini meşə haqda daha çox öyrənmək istəyənlərə bölüşməyə hazırlıdır. Qaraqabaq, məhrumiyyətlərdən bezmiş qoca Calebın qəlbi yumşaq idi. O, birdən Yanı yanına çağırıb soruşdu:

- Sən də Raftensən?
- Yox, ser.
- Qohumlarısan?
- Yox, ser.
- Məndən nə soruşturmaq istəyirdin, oğlan?
- Biz ağaç qabığından viqvam tikmişdik, amma yaman pis alındı. İndi isə tipi üçün brezentimiz var, amma onu necə düzəldirlər, bilmirik.
- Hə, tipini deyirsən. Belə de... – Caleb dərin fikirdəmiş kimi dilləndi.



– Bizə danışdilar ki, sizin nə vaxtsa öz tipiniz də olub, – deyə Yan özündə cəsarət tapıb əlavə elədi.

– Hə, qırx il qabaq. Amma bir var paltarı geyəsən, bir də var tikəsən. Deyəsən, quruluşu beləydi... – Və Kaleb bir parça kağızda kömürlə tipinin quruluşunu çəkməyə başladı. – Dayanın bir... Aha, yadına düşür. Bir dəfə hindu qadınların tipi düzəltməsini görmüşəm. Əvvəlcə dəri örtiyü tikdilər. Sonra örtiyü sərdilər otun üstünə. Yuxarı tərəfinin ortasına bir çiv çaldılar. İpin bir ucunu bağladılar çivə, o biri ucuna isə bir parça kömür bərkidilər və dəri üzərində yarımcəvrə çəkdilər. Həmin o xətt üzrə dərini bıçaqla kəsdilər, artıq hissəsindən iki dənə klapan düzəldib tikdilər. Tüstü üçün olan bu deşiklər havanı yaxşı çəkir. Vəssalam. Elə bilirom onfutluq tipi üçün on dənə paya lazım olar, daha ikisi də tüstü klapanı üçün. Əvvəlcə üç dənə payanın ucunu bir yerdə bağlayırsan, uclarını da sancırsan yerə. Sonra bir dənəsindən başqa, qalan payaları da onların başına möhkəm-möhkəm, kəndirlə bağlayırsan. Sonuncu payaya qısa qayışla brezentli bağlayırsan. Payaları brezenthə örtüb kənarlarını balaca ağac çivlərlə bərkidirsən. İki dənə uzun payanı tüstü klapanlarına yerləşdirirən. Onlarla deşiyin ölçüsü-nü, küləkdən asılı olaraq səmtini tənzimləyirən.

Kaleb bütün bunları yalnız Yana müraciətlə danışdı, sanki, oğlanın yanında durmuş Semi görmürdü. Semin isə, elə atası kimi, qətiyyən vecinə deyildi. O, qarşidakı çatınlıkların bəzisini qabaqcadan gördüyüinə görə Kalebə daha bir sual verməyə özündə cəsarət tapdı:

– Külək dağıtməsin deyə tipini necə bərkidək?

– Belə eləyərsən, – Kaleb yenə Yana müraciətlə izah etməyə başladı, – payaları bağladığın uzun ipin ucunu yerə basdırıldığın ağaca bərkitməlisən; lövbər kimi bir şey alınacaq. Amma brezentin qıraqlarını çivlə yerə çalmağı unutma.

– Bəs tüstü çıxısını necə tənzimləyirlər? – deyə Sem yenə soruşdu.

– Payalarla klapanları oynadıb küləyin səmtinə uyğun durmasına nail olursan.

– Bəs qapını necə bağlayaqq?

– Bəzi tipilərdə örtüyün bir ucu digərinin üstünə gəlir. Amma yaxşı tipilərdə qapını elə örtük materialından, amma ayrıca düzəldirlər; yumşaq, elastik ağacdan olan çərçivənin üzərinə örtük çəkilir, qapı isə payaya iplə bağlanır.

Deyəsən, Kaleb sözünü bitirmişdi. Yan həmin kağız parçasını ehtiyatla büküb cibinə qoydu və dedi:

– Cox sağ olun!

Kaleb dinmədi, lakin oğlanlar getməyə hazırlaşanda dallarınca səsləndi:

– Yeri harada seçmisiniz?

– Raftenlərin bataqlığının yanındakı çaylı təpədə.

– Bəlkə, gəlib baxdım, – deyə Kaleb əlavə etdi.

– Gəlin! – Sem dilləndi. – Çəpərdən nişanlanmış ciğiri tutub gələrsiniz.

– Sən niyə düzünü demədin ona, Sem? – deyə Kaleb artıq onların söhbətini eşitmək iqtidarında olmayanda Yan dostundan soruşdu. – Orada nişanlanmış ciğir yoxdur axı!

– Nə bilim, fikirləşdim ki, belə yaxşı olar, – deyə Sem heç nə olmayıbmış kimi cavab verdi. – Əgər istəyirsənsə, qoca ora gələnə kimi nişan da qoyarıq...

VI. Tipinin inşası

Mister Raften oğlanların axırda Kalebin yanına getdiyini, ondan hər şeyi öyrəndiklərini eşidəndə çox razi qaldı.

– Mən bilirdim ki, qoca Kalebin tipidən başı çıxmaz, – deyə Sem dilləndi.

– Amma məncə, biz indi tipi qurmağa rahatca başlaya bilərik, – Yan dedi.

Oğlanlar köhnə furqon örtüyünü torpağa sərdilər, kənarlarına bir neçə dənə daş düzdlərlər, hətta bir-iki yerdən mismar da çaldılar ki, tərpənməsin. Amma bu yerdə yaman kədərləndilər: örtük çox köhnə idi, süzülüb cirilmişdi.

– İndi başa düşdüm ki, atam bunu niyə bizə verib, – Sem dilləndi. – Gərək bunu əvvəlcə yamayaq.



— Yox, — Yan inamla dedi; söhbət meşə həyatından gedəndə onun ahəngində həmişə inam duyulurdu, — əvvəlcə gərək kəsək ki, artıq yerlərini boş yerə yama-mayaq.

— Ay kəllən var ha sənin! Amma yamaq tipini yaman günə qoyacaq.

— Eybi yox, — Yan cavab verdi, — hinduların da tipilərində güllə, ox deyən yerlər cırıq-cırıq olur.

— Mən çox xoşbəxtəm ki, döyüş zamanı bu tipinin içində olmamışam, — Sem dedi və görünən deşiklərə işarə etdi.

— Yaxşısı budur, bir az kənara çəkil və mənə ip gətir.

— Dayan görüm! — Sem dilləndi. — Mənim dizim ağrıyır. Qoca cadugərin yanına gedəndə necə ağrıyırdısa, elə də ağrımağındadır.

Yan ona qulaq asmirdi.

— Gəl baxaq, — dedi, — bəlkə, cırıq yerlərini kəsib on iki futluq tipi düzəldək. Hündürlüyü on iki fut olsa, deməli, diametri iyirmi dörd alınacaq. Əladır! Qoy ölçüm.

— Dayan, — Sem onu saxladı. — Kaleb dedi ki, hindular çevrəni kömürlə çəkirlər, sən tabaşirdən istifadə edə bilməzsən, onda elə dülgər çağır da, — deyə ilişdi.

— Yaxşı. Get bir parça kömür gətir, amma tapmasan, qayçısız gəlmə.

Dəqiqəbaşı Kalebın planına nəzər salan oğlanlar örtüyü biçdilər — çətin iş deyilmiş. Sonda deşikləri yamamağa girişdilər: iynə, qalın sap götürdüllər, amma aralı tikiş vursalar da, iş yaman ləng gedirdi. Sem yamadığı hər deşik barədə məzəli zarafatlar edirdi. Yan isə dinməz işləyirdi, fikri-zikri gördüyü işdəydi. Əvvəlcə Semin vurduğu tikişlər daha səliqəli çıxırdı, amma yavaş-yavaş Yan da işin çəminini tapdı və dostundan da yaxşı tikməyə başladı.

Həmin axşam oğlanlar gördükleri işi Si Liyə göstərdilər. O artıq ikinci il idi Raftənlərin fermasında çalışırdı. Örtüyə nəzər salan Si Li gizlədə bilmədiyi biganə təbəssümlə dedi:

- Niyə yamaqları içəridən vurmadınız?
- Ağlımiza gəlmədi, – deyə Yan cavab verdi.
- Biz içərisində yaşayacaqıq, qoy içi qəşəng olsun,
- Sem özünü itirmədi.
 - Bu yamağı dördcə dənə tikişlə tamamlamaq olar, sizin kimi, on tikişə ehtiyac yoxdur. – Si iri, səliqəsiz tikişlərə işarə elədi. – Məncə, bu, vaxtı boş yerə sərf etməkdir.
 - Yaxşı! – Sem özünü saxlaya bilmədi. – Bizim işimizdən xoşun gəlmirsə, görək özün nə göstərəcəksən! Burada hamu üçün iş tapılar.
 - Harasını tikim?
 - Yandan soruş. Burada başçı odur. Qoca Kaleb mənimlə danışmaq da istəmirdi. Qüssədən az qalırkı ürəyim partlaya. Evə qayıdanda bütün yolu zır-zır ağladım, Yan, düz demirəm?
 - Tüstü klapanlarını tikib, artıq yerlərini kəsmək lazımdır, uclarında da cib kimi bir şey qoymalıyıq, bir də... bir də... qırqlarını hər tərəfdən kəsmək pis olmazdı.
 - Dayan. Gör mən necə eləyəcəyəm bunu, – Si dedi, – təbii ki, əgər siz çəkməciyi gedib mənim çəkmələrimi gətirsiniz, eləyəcəyəm.
 - Razılaşdıq! – Yan dedi. – Si, bilirsən nə var? Örtüyün çöl tərəfi hansı olacaq, fərqi yoxdur. Yamaqları içəridən də vura bilərsən.
 - Öğlanlar çəkməciyi vermək üçün pul götürüb, şam eləyəndən sonra çəkmələrin dalınca getdilər.

VII. Sakit axşam

Sakit iyun axşamıydı, quşlar səs-səsə vermişdi.
 Öğlanlar bağdan çıxanda göydə qırğı göründü.
 Səmada süzən yırtıcını görəndə quşların səsi kəsildi.
 Onların çoxu gizlənməyə macal tapdı, yalnız bir torağay açıq çöllükdə özünə əbəs yerə etibarlı siğınacaq axtarırıldı. Qırğı onun dalınca şığıdı.

Bircə an sonra yırtıcı qorxmuş müğənnini tutacaqdı, amma o an alma ağacından kiçik qara-ağ bir quş qopdu.



Ucadan səslənən döyüş çığartışıyla, başındaki tük-ləri qabardaraq altdakı, döyüş bayraqı kimi qızaran al-rəngli lələklərini göstərib ürəklə qırğının üstünə cumdu.

“Klik-klik-klik! – qəzəbli çığrtı hər tərəfə yayıldı. – Klik-klik-klik!”

Quş qara-ağ ox kimi qırğının qanadlarının arasına soxulanda çarəsiz torağay artıq yerə qonaraq başını gizləyib ölümcul zərbənin intizarındaydı. Qəfil hücumdan qırğı çəşqin-çəşqin çırpındı. Və birdən vəhşi at kimi şahə qalxaraq müşgül quşunu üstündən atıb meşənin qalılığında itdi, müşgül isə hərdənbir döyüş çığurtalarını təkrarlaya-təkrarlaya geri qayıtdı; görünür, öz qələbəsindən dostlarını xəbərdar edirdi.

– Afərin sənə! – deyə Sem səmimi heyranlıqla dilləndi.

Onun sözləri Yanı çəşqinliqdan ayıldı. Qorxmaz quşcuğaza heyran qalmış oğlan dərin sükuta qərq olmuşdu.

İrəlidə yoluñ ağına düşmüş bir sərçə oyan-buyana tullanırdı. Semlə Yan ona çatanda sərçə quyuğunun ağ lələklərini göstərib yerdən qopur, oğlanlardan bir qədər irəlidə yenə otururdu.

– Çaydaçapan daşadöyəndir, – Sem dilləndi.

– Yox, sərçədir! – deyə Yan dostunun səhv etdiyinə təəccüb qalaraq dedi.

– Ola bilər, – Sem mübahisə etmədi.

– Bəs deyirdin ki, bu yerlərin bütün quşlarını tanıyrısan! – Yan aralarındaki ilk söhbəti xatırladı.

– Mən onda lovğalanırdım. İstəyirdim məni qeyri-adi oğlan sayasan, – deyə Sem etiraf etdi. – Sən əvvəl-əvvəl elə fikirləşirdin, yox?

Qırımızı papaqlı ağaçdələn sarı kəpənəyin dalınca düşüb çəpərə qondu və oğlanları seyr etməyə başladı. Ağaçdələnin parlaq palтарında batan günəşin şüaları, bənövşəyi çəpər və sarı kəpənək – rənglərin belə parlaq vəhdəti Yana çox xoş gəlirdi.

Günəş batdı, amma bu qeyri-adi və sakit axşamda qarağacın hansı budağındansa birəbitdənin şaqraq nəgməsi hələ uzun müddət süzülliürdü.

— Mən burada həmişəlik qalardım, — deyə Yan dilləndi və Sengerə necə həvəssiz gəldiyini xatırlayıb yüngülçə utandı.

Oğlanlar hərəsi öz düşüncələrinə qərq olub yolu dinməz gedirdilər.

Çəkmələr hazır idi. Sem onları ciynindən aşırdı və oğlanlar geri döndülər.

Elə o an düz başlarının üstündə ucadan, amma incə bir səs eşidildi: "Qu-hu-hu-hu", sanki, haradasa yuxarıda nəhəng bir göyərçin quruldaydı. Oğlanlar ayaq saxladılar və Sem piçildədi:

— Böyük bayquşdur.

Yanın ürəyi sevincdən çırpındı. O, bu quşlar barədə çox oxumuşdu, hətta qəfəsdə dirisini də görmüşdü, amma burada ilk dəfəydi əsl bayquş çığartısı eşidirdi.

Artıq tamam qaranlıq idi, amma hər tərəfdən səslər süzülüüb gəlirdi: meşənin həyatı öz məcrasında axırdı. Ağacların qalınlığında çobanaldadan öz mahnisini oxuyurdu, qurbanqlar quruldayır, bataqlıq basmış göldən uca, tükürpədici bir səs gəlirdi: "Ua-ua-ua-ua-ua!"

— Eştidin? — Sem səsləndi.

Bu titrəyən, amma quş səslərinə bənzəməyən kəskin çığırkı bu dəfə daha yaxından eşidildi.

— Yenotdur, — Sem piçildədi. — Qoy taxlı biçsinlər, bura ov eləməyə gələrik.

— Əla olar! — Yan sevindi. — Amma heyif ki, indi olmaz! Mən yenot ovuna heç vaxt çıxmamışam, əslində, mən heç bir dəfə də ova getməmişəm. Bəs niyə payızı gözləməliyik?

— Onları indi tapa bilməzsən. Amma payızda "köpəyimlə mən yenota ən yaxın anbarın yanında tuş gələcəyik" — dedinmi, bir də görəcəksən ki, elə də oldu.

— Axı onlar indi lap yaxındadırlar! Dirlə, eşidirsən, biri də o tərəfdədir!

— Görürsən, səhv elədin! — Sem dedi. — Bu səsləri hətta ovçular belə səhv salır. İndi çığiran da boğuqsəs bayquş idi. Onun səsi yenotunkundan yumşaqdır, bir az da fitə bənzəyir...



Yan o dəqiqə yenot çığirtısının bu incə, melodik səslə müqayisədə nə qədər qəzəbli çıxdığını anladı.

Oğlanlar bayquş çığrtısı gələn ağaca yaxınlaşanda nəsə boz bir şey bir anlıq ulduzlu göy üzünə kölgə salaraq başlarının üstündən tamamilə səssiz uçub keçdi.

— Odur! — Sem piçıldadı. — Boğuqsəs bayquş! Amma səsi heç boğuq deyil, düz demirəm?

— Kaş yenot ovuna çıxayıdıl! — deyə Yan yenə dilləndi.

— Əgər çox isteyirsənsə, cəhd eləmək olar, — Sem cavab verdi. — Heyvanlar barədə mən quşlardan çox biliyəm, — deyə sözünə davam etdi. — Bir dəfə atamdan xahiş edərəm bizimlə getsin. Buradan, təxminən, on mil o tərəfə, uzaq bataqlığın ətrafına getsək, bəlkə, hələ maral izinə də düşdük. Heyif ki, atam Kaleblə küsüllüdür — bax o, bütün yerləri tanır! Qoca tazısı isə o qədər yenot tutub ki, sayı-hesabı yoxdur!

— Əgər onun iti bu yerlərdə yenot tutan yeganə köpəkdirsə, onu da özümüzlə götürməliyik; bu, mənim boynuma! — Yan bəyan elədi.

— İnanıram! — deyə Sem heyranlıqla dedi.

Oğlanlar evə qayıdanda saat on idi. Mister Raftendən başqa hamı yatmışdı. Ertəsi gün anbara gələndə gördülər ki, Si Li tüstü klapanlarını tikib, ən kifir yamaqları dəyişib və örtüyün qıraqlarının artıq-urtuşunu kəsib.

Oğlanlar elə o dəqiqə örtüyü meşəyə apardılar. Çay qırğında bir divar kimi görünən kolluğa yaxınlaşanda Yan dedi:

— Gəl yolda Kaleb üçün nişanələr qoyaq.

— Yaxşı. Bir neçə addımdan bir ağacları çərt.

— Belə? — deyə budaqların birini üç yerdən çapan Yan soruşdu.

— Yox, — Sem başını buladı, — bu, tələ üçün qoyulan “ovçu nişanəsi”nə oxşadı, “yol nişanəsi” isə ağacın hər iki tərəfindən qoyulur. Onu həm gedəndə, həm də qayıdanda görə bilirsən. Cığırdan gecələr istifadə olunursa, çapıqlar daha dərin qoyulmalıdır.

VIII. Müqəddəs alov

— “On dənə möhkəm paya və iki dənə uzun, nazik paya”, — deyə Yan öz qeydlərini ucadan oxuyurdu.

Payaları o dəqiqə kəsib, tipini quracaqları yerə gətirdilər.

— “Onları örtüklə bir yerdə bağlamaq...” Bağlamaq, görəsən, nəylə? O deyirdi ki, gün qayışla bağlamaq lazımdır, bir də deyirdi ki, örtük də göndən olmalıdır. Deyəsən, adı kəndirdən istifadə edəsi olacağıq. — Yan nədəsə güzəşt variantı axtarmasından bir az pərt oldu.

— Mən elə də bilirdim, — deyə Sem ağır-ağır dilləndi, — elə buna görə də özümlə bir top ip gətirmişəm, sadəcə, evdə sənə deməyə ürək eləmədim.

Oğlanlar üçayağı bərk-bərk bir-birinə bağlayıb dikiñə yerə basıldılar. Doqquz payanı səliqəylə çevre şəklində torpağa çaldılar. Sonuncusunu — üzərinə klapanları bərkidilmiş örtüyü bağladıqlarını qapıyla üzbüüz yerləşdirildilər. İndi onları birləşdirmək üçün sancaq lazımdı. Yan sancaqları fındıq ağacının cavan pöhrələrindən düzəltmək istəyirdi, lakin yumşaq ağac bu iş üçün yararlı deyildi. Sem dedi:

— Sancaqları ağ paliddan düzəltmək lazımdır.

Oğlan palid ağacından olan odun parçasını ortadan uzununa parçaladı, sonra hər birini daha ikiyə yardı və bu minvalla biçaqla yonmaq mümkün olan düz, nazik palid çubuqlar alınana kimi doğrandı. Yan da əlinə balta aldı.

— Elə yox! — Sem dedi. — Çalış ki, tən ortasından yarasan, yoxsa balta əyri gedəcək. Bütün qışı odun doğrasan, öyrənərsən.

Oğlanlar, təxminən, on dənə çiv düzəldib əvvəlcədən hazırladıqları deşiklərə sancılar. Qəşəng alınmışdı, çünkü çivlərin hamısı eyni boydaydı. İndi qalırdı bircə örtüyü həmin çivlərlə yerə çalmaq.

— On dənə uzunu bir, qalınlığı dörddəbir düyməlik çiv hazırla — paliddan, — deyə Sem Yana dedi.

Sonra ipdən iki fut uzunluğunda, təxminən, on dənə parça kəsdi və onları örtüyü kənarlarındakı



deşiklərə soxub uclarını düyünlədi. Payalara taxılmış on halqa tipini yerdə əməlli-başlı bərkitdi. Nəhayət ki, hər şey başa çatmışdı.

Nəhayət, budur, indi ən təntənəli məqam yetişmişdi – yalnız ilk tonqalı yandırmaq qalırdı. Oğlanlar əsl hinduların keçirdiyi hissləri yaşıyırdılar: axı yeni tipinin müqəddəs alovdan xeyir-dua alması həmişə böyük önəm verilən həssas məqam sayılıb.

— Yaxşısı budur, tələsməyək ki, tonqalımız sönməsin, — Sem dedi. — İlk kibritlə yandırı bilməsək, pisdir.

— Əlbəttə! — Yan onun sözünə dəstək verdi. — Ah, Sem, agər alovu sürtünmə gücü hesabına əldə edə bilsəydik, nə gözəl olardı!

— Ey, uşaqlar! — arxadan səs gəldi. Oğlanlar səsə çöndülər. Kaleb düz qarşılarda durmuşdu. Bir az da yaxınlaşış başını tərpətdi:

— Deyəsən, tipini qurmusunuz axı, hə? Pis deyil. Amma niyə yönünü qərbə qoymusunuz?

— Üzü çaya baxsın deyə, — Yan cavab verdi.

— Unutdum deyim, — Kaleb sözə başladı, — hindular tipinin üzünü həmişə şərqə qoyurlar. Əvvəla, səhərin günəşi içəri düşür, sonra da külək çox vaxt qərbdən əsdiyinə görə içərinin tüstüsünü yaxşı çekir.

— Bəs əgər yağış mövsümündə olan kimi, külək şərqdən əssə, necə olacaq? — Sem soruşdu.

— Şərq küləyi əsəndə, — Kaleb ona heç sual verilməyibmiş kimi dilləndi, — klapanın birini möhkəmcə o birinin üstünə çəkmək lazımdı, bax belə. — Və Kaleb əllərini sinəsində çarpzalaşdırıldı. — Onda yağış heç cür içəri dolmaz. Tüstünü çəkməsə, qapının yanında örtüyü bir az aralamalı olacaqsınız. Amma unutmayın: tipini heç vaxt ağacın altında qurmayın. Bu, təhlükəlidir: şimşek çaxanda ağacı ildirim vura bilər. Bir də ki yağışdan sonra ağaclarдан hələ uzun müddət su damcılaysın. Tipi üçün ən günəşli yeri seçin.

— Mister Klark, siz nə vaxtsa görməmisiniz ki, hindular odu necə alırlar?

— Əlbəttə görmüşəm. Amma indi hindular da kibritdən istifadə edirlər. Qabaqlar isə tez-tez görürdüm.

– Uzun çəkir? Çətindir?
 – Yox, çəmini biləndə çətin deyil...
 – Kaş ilk tonqalımızı onlar kimi yandırıydıq! – Yan hərarətlə dilləndi. – Siz alovu onlar kimi yandırı biləsiniz?

– Hə, – deyə qoca cavab verdi, – amma məxsusi ağac lazımdır. Hər ağacla olmaz. Çöllikdə yaşayan hindular Virciniya qovağının kökündən, dağlılar isə cökə, kedr, gümüşü şam, ya da ağ şamdan istifadə edirlər. Hamisindən asanı burğu düzəltməkdir. Sizdə bir parça maral dərisi tapılmaz?

– Yox.
 – Ya da başqa bir yumşaq dəri parçası...
 – Mənim ayaqqabılarımın qaytanları yaramaz ki?

– Yan soruşdu.

– Bir az nazikdi... İkiyə qatlayaqq. Hə, düzəldi. İp də yarayardı, amma yaman tez sürtülür. – Kaleb qaytanları götürüb dedi: – Ortasında cökəyi olan bir daş tapın mənə.

Oğlanlar çaya tərəf, Kaleb isə meşənin içində getdi. Tezliklə əlində ağ şamdan yasti, quru bir odun parçası və bir çiv qayıtdı. Üstəlik, təxminən, üç fut uzunluğu olan əyri ağac parçası, bir az şam qovu və bir parça da quru kedr ağacı gətirmişdi.

Çiv səkkizguşəliydi; Kaleb izah elədi ki, “qayış yaxşı tutsun” deyə. Cıvin hər iki ucu itilənmişdi. Kaleb qayışı əyri ağaca bağladı – kamana yay bağlayan kimi, amma bir az boş: səkkizguşə pazi da qayışa keçirmək lazımdı, ondan sonra tarım çökiləcəkdi. Yasti ağacı yonub nazıldı, bir ucunda çökək düzəldti; çökəkdən üst tərəfdə bıçağın ucuya kiçik kəsik qoydu.

Kedr ağacından Kaleb xeyli yonqar düzəldti. Yerdə bir çökək qazib qovu içində yiğdi və üstünü ağı şamdan yasti taxtaya örtdü. Taxtanın üstündəki çökəyə çıvin bir ucunu taxdı, o biri ucuna çaydan gətirilən daşı taxdı. Kaleb sol əliylə daşı bərk-bərk tutub əyri ağacdan düzəlmış yayı fırlamağa başladı və bir neçə saniyədən sonra qonur rəngdə ağac tozu çıvin altından birbaş içində qor olan çalaya tökülməyə başladı. Çökək



dərinləşir, ağac tozunun rəngi bir az da tündləşirdi. Kaleb sol əliylə daşı bir az da bərk sıxdı, sağ əlini daha sürətlə işlətməyə başladı. Çivin dibində tüstü burumları göründü. Bunu görən kimi Kaleb yayı bir kənara atıb közərən qovu üfürməyə başladı. Tezliklə tipinin ortasında ilk ocaq çatıldı.

Qocanın sıfəti məmnuniyyətdən par-par alışış yanır. Yan da, Sem də xoşbəxt idilər.

IX. Yay və ox

— Sənin silahın bir şeyə yarayan deyil, — deyə Semlə bir yerdə bağda ox atarkən Yan dedi. — Lap mənim uşaq vaxtı düzəldiyim ilk oxuma oxşayır.

— Neynək, babacan, görək indi düzəldiyin necə olacaq! — deyə Sem güldü.

— Əvvəla, heç olmasa, bir beş dəfə ağır olacaq.

— Çəkə bilməzsən ki!

— Oxu başqa cür tutsan, alınar. Keçən qış bir kitab oxumuşam, oradan biliṛəm necə etmək lazımdır. Sən oxu sıxıb kamani onunla bir yerdə çəkirsən, zəif alınır. Barmağını kamana keçir — bax onda beş dəfə bərk çəkəcəksən! Hindular belə eləyir.

— Heç rahat deyil! — Sem yenə yayı özü bildiyi kimi çəkməyə cəhd etdi.

— Öyrəncəli deyilsənsə, əlbəttə, çətin gələcək! Bundañ başqa, oxdakı kəsiyi bir az dərin eləmək lazımdır. Mən əsl yaxşı kamani, çoxlu ox düzəltmək istəyirəm. Bir oxla meşəyə çıxməq təhlükəlidir.

— Nə deyirəm, bir cəhd elə. Həmin kitabda yazılımamışdı ki, nədən düzəltssən yaxşıdır?

— Ən yaxşısı ispan qaraçöhrəsidir.

— İlk dəfədir eşidirəm!

— Oregon qaraçöhrəsindən də düzəltmək olar.

— Heç vaxt eşitməmişəm.

— Burada, yəqin, qırmızı kedr, findiq ağacı, ya da qarağac tapılar.

— Qırmızı kedr görməmişəm, amma qalanları var.

— Qışda kəsilmiş quru ağac tapmaq lazımdır.

– Bu yarayar? – deyə Sem komanın içində qalaqlanmış findiq taxtalarını göstərdi. – Bunları iki il qabaq kəsiblər.

Oğlanlar uzunluğu beş fut olan yaxşı bir ağac seçdilər. Sem onu ikiyə yarib, yaxşıca yondu. O, balta və bıçaqdan ustalıqla istifadə edirdi və tezliklə yayın hər ikisi hazır idi.

İndi də kamani çəkmək lazımdı. Onların tapa bildiyi bütün iplər zəif idi: bir-iki dəfə atandan sonra qırılırdı. Məsələnin nə yerdə olduğunu eşidən kimi Si Li oğlanları eşmə sap və mum dalınca çəkməçinin yanına yolladı. Qalın ayaqqabı sapından neçə parça düzəldib yüngülçə mumladı və çox da qalın olmayan ip kimi eşdi.

– Bax bu kaman elə də tez qırılmaz, – Si Li dedi.

Yaylar hazır olanda oğlanlar onlara rəng qutularının arasından tapdıqları lakdan çəkdilər.

– Hə, köhnə yaya sarı heç baxmaq da istəmirəm! – təzə silahını özünün balaca, miskin yayıyla müqayisə edən Sem dilləndi. – Mister, oxun necə düzəldildiyini bilmirsiniz ki? – soruşdu və təzə yaydan köhnə oxuya atmağa cəhd elədi.

– Mən bir şeyi dəqiq bilirom: əlindəki ox bikara seydir, – deyə Li Si cavab verdi. – Mənə inan, yaxşı ox düzəltmək yaydan qat-qat çətindir. Hər birinizin on iki oxu olmalıdır.

– Bəs hindular onları necə düzəldir?

– O ağacdan ki hindular düzəldir, ondan buralarda heç görməmişəm. Oxlar dümdüz olmalıdır, yoxsa əyri uçacaq. Nahaq yerə demirlər ki, “ox kimi dümdüz!” Biz hindulardan da yaxşısını düzəldəcəyik, axı yaxşı alətlərimiz var. Oxu bərk ağacların hansındansa düzəldərik.

– Yenə də elə ağacın adını çəkəcəksən ki, ağ adamlar onu ömründə görməyib!

– Gördün, tapmadın! Ov oxları üçün ən yaxşısı ya görüs, ya da findiqdir. Nişana atanda isə gümüşü şam yaxşıdır.

– Mən ovçuyam! Mənə ov oxları lazımdır.



— Quru göyriş taxtaları hazırlanmalıdır; iyirmi beş düym uzunluğunda. Sonra da yapışqan, bir də quş lələyi lazım olacaq.

— Al, bu, sənin lələyin, — deyə Sem soba təmizləmək üçün saxladıqları hindtoyuğu lələyindən bir bağlama ona uzatdı. — Mən də hələlik taxta hazırlayırm.

Göyriş ağacından bir uzun parça götürüb, təxminən, iyirmi dörd dənə çubuq düzəltdi. Yan taxtalardan birini alıb bıçaqla yonmağa başladı, amma Sem onun işinə baxan kimi dedi:

— Mən daha yaxşı düzəldərəm, — və qalan taxtaları götürüb rəndələməyə girişdi.

Yan ona həyəcanla göz qoyurdu, amma sonra özünü saxlaya bilməyib dilləndi:

— Hinduların rəndəsi olmur axı!

— Ona qalsa, heç cib bıçaqları da olmur! — cavab gəldi.

Bu, həqiqət idi. Amma Yan bir zamanlar həyata keçirəcəyi arzusu haqda düşünürdü: əsl hindu kimi, heç bir alətdən istifadə etmədən oxlar düzəltmək.

— Hər halda, hinduların cib bıçağı yerinə çaxmaq-dəşəndən bıçaqları olub.

— Yaxşı, Yan, sən oxlarını iti daşla düzəlt; odur, yolda nə qədər istəsən taparsan. Ayaqqabınızı çıxar, piyada gəz — o dəqiqə tapacaqsan! Mən də rəndəylə bitirərəm işimi. Görək kim daha tez qurtaracaq.

Sem altı dənə qiyamət ox düzəldənə kimi Yan hələ birincisiylə əlləşirdi.

— Ucluqları nədən olacaq? — Sem soruşdu.

— Mən artıq fikirləşmişəm, — Yan dilləndi. — Hindular daş ucluğu heyvan damarıyla bağlayırlar. Amma bizdə bunların heç biri yoxdur. Bircə qalır ya buynuzdan, ya da sümükdən düzəltmək. Mən bir dəfə sümükdən ox ucluğu düzəltmişdim, amma çox kövrək çıxdı. Sonra isə iri mix götürüb başını kəsirdim, oxun ucu çat verməsin deyə, məftilə bərk-bərk sarıyırdım. Hinduların bəzisi oxa heç ucluq da düzəltmir: onlar, sadəcə, oxu odda azacıq yandırırlar ki, sərtləssin, uclarını da yonurlar.

– Bu, çətin deyil, – Sem dilləndi. – Amma yaxşısı budur, əvvəlcə mixdan düzəltməyi sınayaq.

Oğlanlar ucu itilənmiş mix ucluqlu altı dənə ox düzəldilər. Bu, “döyüş” ucluqlarıydı. Digər altı dənəsini isə ocaqda ütüb uclarını yondular – bunlar ov üçün nəzərdə tutulurdular.

Sonra Yan Semə lələyi yararaq təmizləməyi öyrətdi.

– Bize hər ox üçün iki lələk lazımdır – deməli, cəmisi qırx səkkiz lələk, – Sem dedi.

– Yox, – deyə Yan etiraz elədi, – bu azdır. Hər oxa üç dənəsi gedəcək. Özü də unutma ki, hər oxa eyni qanadın lələyi bağlanmalıdır.

– Mən bilirəm. Lələkləri qarışdırmaq olmaz, yoxsa ox düz uçmayıacaq.

Elə bu vaxt Si Li oğlanlara yaxınlaşdı.

– Hə, işləriniz necə gedir? – deyə soruşdu.

– Oxlarla əlləşirik.

– Bəs lələkləri necə bərkidirsiniz?

– Ağlar lələyi yapışdırır, hindular damarla bağlayır,

– deyə Yan cavab verdi; o, “kitabdan” sitat gətirirdi.

– Bəs hansı yaxşıdır?

– Yapışdırılan daha yaxşı uçur, əvəzində damarla bağlananlar rütubətdən qorxmur.

– Bəs onda nəyə görə ikisindən də düzəltməyek?

– Damar da yoxdur axı.

– Dayanın, göstərim. – Si Li dedi. – Yapışqanla ipiniz hani? Məncə, əvvəl oxda lələk üçün yuva düzəltmeliyik.

– Düzdür! Bizim tamam yadımızdan çıxmışdı!

– Sən, bəlkə də, unutmuşduñ, – Sem özündən razı görkəmlə dilləndi, – amma mənim yadımdaydı.

Cib biçağıyla tez yuvaları düzəldilər və Si Li yapışdırmağa, sarımağa başladı; damar yerinə mumlu sapdan istifadə edirdi. Hər şey başa çatandan sonra oxları səliqəylə düzdülər ki, qurusun.

Ayrımaq asan olsun deyə Yan Semin oxlarını qırımızya boyayıb üstünə göy zolaqlar çəkdi; özünükülləri isə qırmızı üzərində ağ zolaqlarla bəzədi. İndi qalırdı oxqabı düzəltmək.



– Hindularda oxqabı olur məgər? – Sem özünübiciliyə vurmüşdu; bu ağır işi tez qurtarmaq isteyirdi.

– Əlbəttə! Onsuz olar məgər? – Yan dilləndi.

– Bəs oxqabını nədən düzəldirlər? – Sem soruşdu.

– Tozağacı qabığından, dəridən, heç nə olmayanda isə lap brezentdən.

Oğlanlar özlərinə brezent parçalarından oxqabı tikdilər. Hər ikisinin üzərinə Yan hindu naxışları çəkdi.

– İndi isə silahlarımızı sınavaq, – Sem dedi.

Və oğlanlar bağa yollandılar. Eyni ağacı nişan aldilar, amma hər ikisinin oxu yan keçdi. Semin oxu başqa ağacın gövdəsinə sancılaraq çatladı.

– Gərək yumşaq bir şeyə ataydıq! – Sem dilxor olmuşdu.

Bir-biriylə məsləhətləşəndən sonra yekə, köhnə taxıl kisəsi taparaq içində saman doldurdular, üzərinə öküz, ya da Semin dediyi kimi, bizon gözü, onun da ətrafına bir neçə dairə çəkdilər, iyirmi yarınlıq məsaфədə yerləşdirildilər. Amma alınmırıldı; oxlar daim sola meyillənib onları dilxor edirdi.

– Anbara gedək, bəlkə, orada alındı, – deyə Sem təklif elədi.

Yanda “həmin kitabın” necə ox atmaq lazımlığını izah edən yerlərindən qeydlər vardı. Elə ki oğlanlar həmin qaydaları əzbərdən öyrəndilər, atışları da sərrastlaşdı. Tezliklə, hədəfi uzaqlaşdırı-uzaqlaşdırı gördülər ki, oxları yüz yarınlıq məsaфədə belə daha yayınmır.

Oğlanlar zahirən eyni görünən oxların necə müxtəlif xasiyyətləri olduğunu yaman təəccüb qaldılar – hər oxun öz xarakteri vardi; məsələn, Semin bir oxu vardı ki, havada qəribə uçuş trayektoriyası cızırdı. Həmin oxa “Bumeranq” adı qoydular. Digəri – qısalələklisi hamisin-dan uzağa uçurdu və adını da “Uzaqvuran” qoymuşdular. Yüngülbaşlıqli və uzunlələkli ən yaxşı oxunu Sem “Ölümsaçan” adlandırmışdı. Xırdalələkli bir dənə də oxu vardı ki, küləkdən qorxmurdu. Onun da adı “Yelli” idi.

Yanın biçaqla yonduğu oxu “Yonulmuş”, ya da “Zarafatcil” adlandırdılar. Bu ox bir sərr olaraq qalırdı:

heç kəs bilməzdi ki, növbəti dəfə necə uçacaq. Amma Yanın sevimlisi başlığının ətrafında kəsiyi olan ox idi. Ona "Fit" deyirdilər, çünki hər uçanda qəribə bir fit səsi çıxarırdı.

X. Bənd

Bir dəfə, iyulun əvvəllərindəki qızmar günlərin birində oğlanlar suyu azalmış çayda çımrəkən Sem dedi:

- Çayda su artıq azalıb. O, hər il quruyur.
- Bəlkə, bənd düzəldək? – Yan təklif elədi.
- Bilirsən nə boyda işdir...
- Nə olsun ki! Əvəzində bütün yayı çımrədik. Gəl başlayaq, hə?
- Birinci dəfədir eşidirəm ki, hindular bənd qurmaq isteyir.
- Biz bəndi ucaldana kimi qunduz-qunduz oynayıq! Bax, mən başladım, – deyən Yan iri bir daş götürərək çayın ən dar yerinə qoydu.

İşə elə hərarətlə girişdi ki, tezliklə çayın məcrasını köndələninə kəsən bir divar ucaldı.

Sem bayaqkı kimi sahildə oturub qollarıyla dizlərini qucmuş, çənəsini ayaqlarına dirəmişdi. Üzünün hindu naxışları qırmızı və mavi çəsmə kimi sinəsindən axırdı.

– Gəl kömək elə, yoxsa tamam tənbəlləşərsən! – deyə çıçıran Yan Semə bir ovuc qum atdı.

– Mənim dizim yenə ağrıyrı, – Sem cavab verdi. Nəhayət, Yan dedi:

- Mən bu boyda işi təkbaşına görəsi deyiləm.
- Qulaq as, – birdən Sem, sanki, canlandı, – mən bir şey fikirləşdim. Bu çaya su içməyə sürüү gəlir, çay quruyanda isə mal-qaranı yenidən pəyəyə qovur, təknələrdən suvarırlar. Gəl çaya köndələninə iki dənə tir ataq, bu da səninçün işin tən yarısı! Atamdan xahiş edərik tırləri atmaq üçün atını bizə versin. Onda mal-qara suvarmağa da yerimiz olacaq. Bilirsən, mənim fikrim-zikrim elə budur, heç gecələr də yatmiram!



İstidə onların su içmək üçün necə taytiya-taytiya anbara getməsinə baxa bilmirəm.

Sem atasıyla danışmaq üçün əlverişli məqam gözləməyə başladı.

Ertəsi gün, səhər yeməyi yeyərkən mister Raften Yana nəzər salıb soruşdu:

– Əgər otağın uzunu iyirmi, eni on beş futdursa, yerə nə qədər müşəmbə gedər?

– Otuz üç tam üçdəbir yard, – deyə Yan tez hesablayıb dilləndi.

Raften oğlanın beynində belə sürətlə saymasına çox təccüb elədi.

İllk dəfəydi ki, onun sıfatından heyranlıq oxunurdu.

– Bəs sən nə vaxt belə hesablamağı öyrənəcəksən?

– Heç vaxt, – deyə oğlan sakitcə cavab verdi. – Diş həkiminin müşəmbəni hesablamaq nəyinə gərəkdir... Qulaq as, Yan, – Sem birdən piçildədi, – yaxşısı budur, atımı razi sal. Bu gün səndən razi qalıb, dəmiri isti-isti döyərlər!

Və səhər yeməyindən sonra Yan bütün cəsarətini topladı:

– Mister Raften, çay tamam quruyur. Biz istəyirik bir dənə göl düzəldək ki, mal-qaranın su içməyə yeri olsun. Amma bunun üçün çayın üstündən iki dənə tır atmaliyiq. Atları bir neçə dəqiqəliyinə bizə versəydiniz...

– Məncə, sən çimmək üçün göl düzəltmək istəyirsən, hə? – mister Raften mehriban tərzdə soruşdu.

– Düzəltsək, orada üzmək də olacaq, – Yan qızardı.

– Mənə elə gəlir ki, Yanın dodaqlarıyla Semdir danışan, – mister Raften bic-bic gözlərini qıydı. – Gedək, mən özüm də bir baxım.

– Bəndi harada qurmaq istəyirsiniz? – deyə çaya çatanda kişi soruşdu. – Burada? Pis yerdir. Axın çox güclüdür, bəndi tez aşıracaq. Mən sizə yaxşı bir yer göstərərəm, bir az yuxarıda. Bəs tirləriniz hanı? Bunnardır? Mən axı bunları yeni anbar üçün hazırlamışdım! İcazəsiz heç nə götürməyin. Mən sizə tır göndərərəm.

Tezliklə atlar tirləri darta-darta çayın sahilinə gətirdilər və Yanın xahişinə əsasən, onları axının köndələninə,

bir-birindən dörd fut aralı yerləşdirilər. Tırların böyüründə, iç tərəfdən oğlanlar paya çaldılar, indi iki “çəpərin” arasını daşla, gillə doldurmaq lazımdı. İşin bu qismini oğlanlar bir həftəyə gördülər. İndi ən mühüm iş qalırdı – bəndin axarını bağlamaq. Çətin iş idi: su xeyli qalxmışdı, amma onlar qunduz kimi işləyirdilər və nəhayət, hər şey başa çatdı.

Həmin gecə leysan yağındı. Ertəsi gün meşəylə gedərkən Semlə Yan çay tərəfdən küt bir uğultu eşitdilər. Onlar qətiyyətsizlik içində ayaq saxlayaraq səsə qulaq verdilər. Və birdən Yan çıçırdı:

– Bənd! Sem, su bizim bəndin üstündən aşır!

Sevincək çıçırlılarla oğlanlar çaya tərəf cumdular. Əvvəllər daşlı məcra görünən yerdə onlar ayna kimi dümdüz su gördülər; güclü axın oğlanların bənd qoyduğu yerdən qıçılıyla aşağı axırdı. Oğlanların sevincinin hədd-hüdudu yox idi!

Bunu onlar öz əlləriylə yaratmışdalar! Bir dəqiqədən sonra onların hər ikisi suda oynasındı.

– Məgər o qədər əziyyət çəkməyə dəyməzdi? – Yan soruşdu.

O, əla üzürdü və Sem ona baxaraq dedi:

– İndi mən bilirom ki, sən kimsən. Məndən gizlədə bilməzsən! Sənin bu bəndi necə ucaldığını öziüm gördüm. Sən qızıldərilisən, adın da “Balaca Qunduz”dur.

– Mən də sənə baxıram, – Yan cavab verdi, – və fikirləşirəm ki, sən də qızıldərilisən, amma adın “Bel-dən qorxan Avara”dır.

– Qətiyyən yox, – Sem etiraz etdi. – Hərcənd ki mən heç də “Qayada-oturub-quyruğunu-uçuruma-sallayan-İgid-Qartal” da deyiləm. Amma fərqi yoxdur.

– Mən eșitmişəm Si o gün səni Ağacdələn çağırırdı, – Yan dedi.

– Mənə bu adı məktəbdə qoyublar.

Çiməndən sonra tonqal kənarında oturanda Yan dedi:

– Ağacdələn, istəyirsən sənə bir əhvalat danışım?

Sem gülümsünərək əlini qulağının dibinə qoyub özünü, guya, tam diqqətlə dinləyirmiş kimi göstərdi.



– Belə olur da, bir hindu qadını yad qəbiləyə əsir düşür. Amma qaça bilir. Uzun müddət meşədə dolaşır və oraları tanımadiğindan azır. Silahdan bircə biçağı vardı, yeməyi də ki giləmeyvələr olurdu. Nə isə, soyuqlar düşür, o, özünə ağac qabığından viqvam qurur, ocaq qalayır, mokasınlarının qaytanından ox düzəldir. Cələylə dovşan tutub dərilərindən özünə paltar da tikir. Yazda isə o qadını məşhur səyyah Samuel Hirn tapır. Onda biçağı artıq tamam yeyilibmiş, amma özü sağ-salamat imiş.

– Çox maraqlıdır, – Yana diqqətlə qulaq asan Sem dilləndi. – Kaş mən də meşədə beləcə yaşayaydım!.. Amma tüfəngim də olaydı.

– Əlbəttə! Kim istəməz ki!

– Yox bir! Hər adam bunu bacarmaz. Amma mən öhdəsindən gələrdim.

– Təkcə biçaqla? Baxmaq istərdim ki, görüm tipini necə düzəldərdin! – deyə Yan güldü və sonra ciddi tərzdə əlavə etdi: – Bilirsən, Sem, biz axı hindu-hindu oynayıraq, yaxşı olardı ki, hər şeyi, həqiqətən, yalnız meşədən tapdığımız şeylərdən düzəldək. Gəl Senger hinduları olaq. Sən başçı olarsan, elə mən də,

– Yan nə özünü başçı kimi təklif etmək istəyirdi, nə də Semə tabe olmaq fikrindəydi. – Mən Balaca Qunduzam. Bəs sən?

– Qanlı Qara Bulud.

– Pis çıxır. Ad bir az qısa olmalıdır ki, şəkil çəkib totem düzəldə bilək.

– Ən bic heyvan hansıdır?

– Rosomaxadır, məncə.

– Tülükdən hıyləgərdir?

– Kitabda yazılıb ki, elədir.

– Qunduzla dil tapa bilər?

– Yəqin ki.

– Yaxşı, onda mən Rosomaxa olum.

– Yox. Mən özümdən güclüylə dost ola bilmərəm. Elə Ağacdələn kimi qal. Bu, sənə daha çox yaraşır. Ağacdələn yaxşı ağacı da korlayar – qabığını deşik-deşik eləyər.

– Neynək, bu, hər halda, qunduzluq eləməkdən yaxşıdır! – Sem kəsə dedi.

“Qunduzluq eləmək” sözünün bir tarixçəsi vardı. Sengerdə baltayla davranışmaq bacarığı böyük məziyyət sayılırdı. Köhnə köçkünlərin bəziləri üçün balta yeganə alət olub. Hətta deyirdilər ki, bəzi sakinlər “baltalarını azacıq itiləyib bazar günləri üzlərini onunla qırxırdılar”.

Oğul müstəqil həyata qədəm qoyanda atası ona mütləq yaxşı bir balta bağışlayırdı.

Ağacı kəsmək, onu lazım olan səmtə yixmaq üçün çox şeyi bilməliydin. Və Sengerin sakinləri bu qaydaları, az qala, həyatlarının ilk günündən öyrənməyə başlayırdılar. Deyirlər ki, qunduzlar ağacı yixmaq istəyəndə onu hər tərəfdən dişləriylə kəsirdilər, ta ki yixilanadək. Əgər odunuču ağac kəsəndə bacarıq nümayiş etdirmirdisə, gördüyü işə “qunduzluq eləmək” deyirdilər. Ona görə də əgər “qunduz kimi işləmək” ən böyük məziyyət sayılırdisa, “qunduzluq eləmək” biabırçılıq demək idi.

Odur ki Semin son kinayəsini yalnız Senger sakinini düzgün qiymətləndirə bilərdi.

XI. Otların sırrı

Əlinə fürsət düşən kimi Yan Nevill nənənin yanına getməyə hazırlaşdı.

– Mənsiz get, – Sem dedi, – ikimiz gəlsək, sənə tərəf heç baxmayacaq da. Görkəmin tamam sağlamdır.

Yan çox həvəslə tək getdi. Semi nə qədər çox istəsə də, dostunun çərənciliyindən yaman sixılırdı. Ən əsası isə söhbəti ən maraqlı yerində kəsməsindən heç xoş gəlmirdi.

Yan özüylə dəftərçəsini, karandaşlarını götürdü, yolboyu cürbəcür çıçəklərdən, otlardan dərdi. Bu dəfə qarı onu tamam başqa cür qarşılıdı.

– Gəl içəri, gəl! – dedi, – İşlərin necə gedir, atanın necədir? Otur danış görüm, o yaramaz dostun – Sem Raften neyləyir?

– O artıq sağalıb, – Yan cavab verdi, amma yaman qızardı.



– Bir gəl sağalmasın! Əlbəttə sağalacaq! Mən axı bilirdim ki, onu ayağa qaldıracağam. Elə anası da bili-di bunu, ona görə icazə vermişdi ki, mənim yanımı gəlsin. Anası bir söz demədi ki?

– Yox, nənəcan, heç nə demədi.

– Əclafə bax! Məni taladıqlarına baxmayaraq, oğlunu xilas eləmişəm, amma o heç quruca “sağ ol” da demir, daşqəlblı insan! Bəs sən niyə gəlmisin yanıma? Əlindəkilər nədir elə, çiçəkdir? İnsanlar ağacları kəsə bilər, çiçəklər ki hər bahar təzədən çıxır... Mənim gözəllərim!

Yan əlindəki dəstəni ona uzatdı. Qarı çiçəklərdən birini ayırib danışmağa başladı:

– Bax, bu, qüssə otudur. Bəziləri ona hindu turpu deyir. Mən hələ eşitmışəm ki, uşaqlar buna Cek dabanı da deyirlər. Onun kökünü ağızına almaq ağlına gəlməsin ha – alov kimi yandırır. Hindular onu qaynadıb zəhərini çıxarandan sonra yeyirlər. Hər halda, acıdan ölmək-dən yaxşıdır... Bax, bu isə göy koqoşdur. Ona qıçolma kökü də deyirlər. Adam qıç olanda bundan yaxşı dərman yoxdur. Çay kimi dəmləyib içirlər... Bura bax görüm. – Və qarı dəstədən bir dənə sarı çiçək çıxardı.

– Bu, mokasin otudur, bu birisi isə umbildir, ya da sakitlik kökü. Yadimdadır, Larrinin qızı ibadətə getmək istəmirdi, yaman da ağlağan idi, sarsaq. Mən ona bu kökün dəmləməsini verdim, keçib-getdi. Onu gərək çiçəkləyənədək yiğasan. Gərək bütün gücü bir yerdə cəmləşsin: ya çiçəkdə, ya da kökdə. Mən bunu baharda, bir də payızda dərirəm... Bəs o nədir elə? Deyəsən, dov-şan kələmidir axı? Yəqin, çayın döngəsindən dərmisən. Bunlar yalnız orada bitir.

– Elədir, – deyə Yan dilləndi, – oradan dərdim. Nənəcan, sən tələsmə, isteyirəm otlar haqda dedik-lərini yazam.

– Hamısını yazsan, bütöv bir kitab alınar ki, – qarı qəlyanını alışdırı-alışdırı qürurla dedi. – Neyləyirsən yazıb. Yaxşısı budur, yadda saxla.

Yan qarının söylədiklərini tələsik dəftərə yazırı, amma otların, çiçəklərin şəklini çəkməyə macal tapmırı.

– Sən kağızda adlarını yazıb otların üstünə yapışdır, gizlət. Doktor Karmartin də məndən öyrənəndə belə eləyirdi... Hə, bax belə, – Yan hər çicəyi üzərində adı yazılmış kağız parçasına bükəndə qarı razılıqla başını tərpətdi.

– Əcəb süpürgədir! – Yan komanın küncündə təmizlik və səliqə rəmzini görəndə təəccübünü gizlədə bilmədi.

– Fıstıqdandır. Larri düzəldir bunları.

– Larri kimdir?

– Mənim balamdır. (“Bala”nın altmışa yaxın yaşı vardı.) Göy fıstıqdan düzəldir.

– Bəs necə düzəldir? – Yan süpürgəni əlinə alıb diqqətlə nəzərdən keçirməyə başladı.

– Necə düzəldəcək ki, əlbəttə bıçaqla. Belə şeylərdə ustadır. Göy fıstıq çubuğuñun ucunu yonur, amma yonqarı dibindən kəsmir, quruyub burulana kimi gözləyir.

– Nənə, bu da ocaq yandıranda istifadə olunan ağaç kimidir, hə?

– Hə, hə, elə onlardandır, amma bunun yonqarları bir az da uzun olur. Sonra da yonqarları geri qatlayıb gön qayışla bağlayır. Belə süpürgələri ondan yaxşı düzəldən yox idi.

Elə bu an qapı açıldı və Biddi içəri girdi.

– Yan! Nə yaxşı bizə gəlmisən! – deyə qız sevindi.

– Bu gün nəsə tez qayıtdın, – qarı dilləndi.

– Başqa yolla gəldim, – Biddi cavab verdi.

– Qulaq as, Biddi, gəl Yanı nahara saxlayaqq.

Düzdür, qızarmış ördəyimiz yoxdur, amma onu ac da buraxmariq. Biddi hər gün məmə nahar hazırlayır, hərdən də özüm bişirirəm. Masanın üstünü düzəlt, Biddi. Sənə isə hələlik bir şey verəcəyəm. – Və qarı üstündəki boz mələfələrin arasında hələ də yarım düjün alma qalan çarpayıya tərəf getdi.

– Nənə, bəs siz burada tek qalmaqdən qorxmursunuz? – Yan soruşdu.

– Burada qorxməli nə var ki? Cəmi bir dəfə gecə quydurları bura baş çəkiblər. Soruşdum onlardan:



“Sizə nə lazımdır?” – “Pul”, – dedilər. Deməli, inək satdığım barədə dedi-qodu bunlara da çatmışdı. “Neynək, – dedim onlara, – qoyun ayağa durub pulları axtar-maqda sizə kömək eləyim. Axı keçən payızdan bəri gözlərim bircə sent də görməyib”. – “Pulları ver, – dedilər, deyəsən, əl çəkmək fikirləri yox idi, – yoxsa vurub öldürərik”. “Siz lap iyirmi beş sent də istəsəniz, verə bilmərəm, – dedim, – yoxumdur. Öldürə də bilərsiniz”. Bu yerdə onların arasındaki balacaboylu dedi: “Məgər sən inəyini satmamışan?” Dedim: “Pəyə-yə gedib özünüz baxın, yerindədir. Amma gecələr onu narahat etməklə heç aram yoxdur: səs-küy salıb həyə-canlanacaq. Südü korlanacaq”. Bu yerdə ikisi birdən yaman güldü! Bəstəboyu isə dedi: “Qulaq as, nənə, sənə toxunmayacağıq, amma heç kəsə demə”. Get-məyə hazırlaşırıldılar ki, gördüm biri yaman öskürür. Ona ciyər məlhəmi verdim ki, içsin. Çixanda isə, üstəlik, mənə bir dollar pul da verib getdilər. Dedilər ki, olanımız elə budur.

– Nənəcan, hindular boyanı haradan alır? – deyə Yan söhbəti özünü ən çox maraqlandıran məcrarya qaytardı.

– Dükana gedib alırlar, elə bizim kimi, – qarşı cavab verdi.

– Bəs dükanlarda hazır boyanı tapılana qədər? Hansı bitkilərdən alırlılar boyanı?

– Cürbəcür bitkilərdən. Qəşəng sarı çiçək var, tarlalarda, çöllərdə, çəpərlərin dibində bitir – adına “qızıl yağış” deyirlər. Hindular bu çiçəyi oxlu kirpinin oxlarıyla bir yerdə qaynadırlar. Bu əsgiyə bax, həmin rənglə rəngləyiblər.

– Bəs qırmızı rəngi?

– Onlarda əsl qırmızı rəng olmur. Hindular qırmızı giləmeyvələrdən birinin şirəsini sıxıb qaynadırlar.

– Nənəcan, bəs şən qırmızı boyanı hansı giləmeyvədən almaq olar?

– Elə düşünmə ki, həmin meyvələr mütləq gərək qırmızı olsun. Qara qaraqatdan, mərsindən, başqa giləmeyvələrdən də almaq olar.

– Bəs göy boyanı nədən alırlar?

– Bunu heç mən də bilmirəm, əzizim. O qədər ot var dünyada, mən hamısını görməmişəm ki. Yaşlı boyanı gəndalaşın sütül pöhrələrindən alarsan. Qəhvəyini – qoz qabığından, qararı – ağ palidin qabığından. Maviyə oxşayan boyanı indiqodan almaq olar. Meşədə olmayan rənglər isə, yəqin, heç lazım da deyil.

XII. Qonaqlıq

Biddi yalın ayaqlarını taxta döşəmənin üstündə sappıldada-şappıldada masanı düzəltməklə məşğul idi.

– Nənə, bəs süfrə haradadır? – deyə birdən soruşdu.

– Sən bir buna bax! – qarşı güldü. – Guya, bilmir ki, bizdə heç vaxt süfrə olmayıb. Şükür ki, hələ ac-acına oturmuruq, bu da süfrədən dəm vurur!..

– Sənin üçün nə sözüm: çay, ya qəhvə? – Biddi soruşdu.

– Çay, – Yan cavab verdi.

– Bu, yaxşı oldu! – qarşı sevindi. – Yoxsa sonuncu qəhvə dənəsini qışda görmüşəm. Çay isə meşədə nə qədər desən taparsan. Mən səni dadlı bir şeyə qonaq edəcəyəm.

Bunu deyib otağın rəf asılmış küncünə yönəldi. Köhnə bir sıqar qutusunu götürdü, içindəki kibrıt çöplərinin, tənbəki tozunun arasından altı tikə qənd çıxardı.

– Yaxşı qonaq üçün saxlamışdım. Nuş olsun. – Və qarşı kirli boz rəngdə olan tikələri Yanın stəkanına saldı. – Qalanını ikinci fincana saxlayaqq. Qaymaq istəmirsin? – soruşub masanın üstündəki köhnə qabı oğlanın qabağına çəkdi. İçində əla qaymaq vardi. – Biddi, oğlana çörək ver.

Biddi, görünür, evdəki tək çörək qalacını doğradı, bir neçə tikəsini Yanın boşqabına qoydu.

– Yağ, deyəsən, bir balaca qaxsıyb, – deyə Yanın çörəyinə yağı çəkmədiyini görüb dilləndi.

Qarşı yenə həmin rəfə sarı getdi və qıraqı ovulmuş köhnə şüşə dolcanı götürdü. İçində mürəbbə vardi.



— Hə, Yan, indi nuşcanlıqla yeyərsən. Utanma, məndə mürəbbə çoxdur, — deyə qarı mehriban-mehriban dedi, baxmayaraq ki evdə dişədəyən nə vardısa, süfrənin üstündəydi.

Yan yaman sıxılırdı. O hiss edirdi ki, mehriban qarı nəyi vardısa ona verməklə xüsusi münasibət göstərir və əgər qonaq bu nemətlərdən dadmasa, necə kədərlənəcək. Ona yemək üçün yararlı bircə çörək gəlirdi. Yan bir dişləm aldı — çörək də yeməli deyildi.

— Bunun dadına bax, — qarı dedi.

Və Yan gözünü qırpmışa macal tapmamışdı ki, artıq boşqabında istidən buxar burumları qalxan bir qalaq qaynar kartof vardi. Amma bədbəxtlikdən, qarı bu kartofu özünün kirli onlüyündə gətirdiyinə görə Yan bu dəfə də boşqabına tərəf baxmaq istəmirdi.

— Bəlkə, sənə yumurta bişirim? — Biddi soruşdu.

— Hə, hə, zəhnət olmasa! — Yan sevindi. “Heç olmasa, yumurta yeyərəm”, — fikirləşdi.

Biddi anbara getdi və tezliklə əlində üç dənə yumurta qayıtdı.

— Necə istəyirsən: soyutma, yoxsa qayğanaq?

— Soyutma, — deyə Yan cavab verdi; bilirdi ki, soyutma daha etibarlıdır.

Biddi göz gəzdirərək yumurtanı bişirmək üçün qab axtardı.

— O birinin suyu, yəqin, artıq qaynayıb, — qarı dillənib içində paltar qaynayan qabı göstərdi.

Biddi yumurtaları həmin qaba qoydu.

Yan allaha yalvarırdı ki, yumurtalar sınmassisin. Amma iki dənəsi çatladı, Yana yumurtanın biri çatdı. Onun şam yeməyi bundan ibarət oldu.

Yan öz bitkilərini səliqəylə yiğdi: getməyə hazırlaşındı.

— Yaxşı yol, oğlan. Bizə yenə gəl, nə ot tapsan, gətir, — qarı sağollاشarkən bu sözləri dedi.

Evə çatanda Yan gördü ki, masanın üstündə onun üçün nahar hazırlanıb, baxmayaraq ki yemək vaxtı artıq çoxdan keçmişdi.

– Otur, çörəyini ye, – deyə missis Raften mehriban ahenglə dilləndi. – İndi sənə bir parça ət də qızardaram. Beş dəqiqəyə hazır olacaq.

– Mən axı Nevill nənəgildə yemişəm, – Yan qətiyyətsiz dilləndi.

– Mən bilirəm: yəqin, bir barmağıyla çay qarışdırıldı, digəriylə çörəyinə mürəbbə yaxırıldı, hə? – missis Raften bir az kobud sorusdu.

Qızarmış ətdən dadmaq təklifi yaman cəlbedici idi! Yan acmışdı, amma evində olanları səxavətlə qabağına qoyan yazıq qarıya sədaqətindən ömründə birinci dəfə yalan dedi:

– Yox, çox sağ olun. Nevill nənə məni doyunca yedirib.

Və içindəki acliq hissini boğaraq axşam görməli olduğu işlərin qulpundan yapışdı.

XIII. Casus

– Maraqlıdır, görəsən, Kaleb o boyda tozağacı qabığını haradan tapıb? – Yan soruşdu. – Biz də qab-qacaq düzəltmək üçün tapa bilsək, qiyamət olardı.

– Yəqin, Bernsin meşəsindən tapıb. Burada yoxdur. Gərək biz də oraya yollanaq.

– Sən Bernsdən istəyərsən?

– Niyə istəyim ki? Çürük tozağacı kimə gərəkdir?

Yan tərəddüb edirdi. Sem isə baltanı götürdü.

– Qoy bu, bizim hərbi yürüşümüz olsun. Berns atamla düşməndir!

Yan dostunun düzgün hərəkət etdiyinə dərindən şübhə etsə də, onun arxasında getdi.

Bernsin meşəsində tezliklə yekə bir tozağacı gördülər. Oğlanlar ağacın qabığını təzəcə soymağın girişmişdilər ki, uzaqda yanında bir oğlan uşağı olan ucaboy kişi gördülər: yüz faiz balta səsinə gəlirdilər.

– Qoca Bernsdir! – Sem piçıldadı. – Qaçdıq!

Oğlanlar baltanı qapıb çəpərə sarı götürüldüllər. Arxalarınca Bernsin söyərək necə nifrinlər yaşıldığını eşidirdilər. O, tozağacına görə yanmırıldı – o zamanlar



ağac su qiymətinəydi – lakin Raften bütün qonşularıyla küsülü olduğu üçün Berns də bu boş məsələni şışirtməyə hazır idi.

Onun oğlu çəpərə çatıb çıçırdı:

– Kürən! Kürən! Kürən oğru! Dayan, bir də əlimizə düşərsən!

– Döyüş baş tutmadı, skalplarımızı xilas edə bildik,

– Sem sakitcə dillənib baltasını yerə qoydu.

– Bircə mənliyimizi itirdik, – Yan əlavə etdi. – Bəs o oğlan kim idi?

– Bernsin oğladur – Hay. Mən onu tanıyorum. Axmaq uşaqdır! İsl-peşəsi onun-bunun dalınca casusluq etməkdir. Özü də yaman yalançıdır! Məktəbdə ona xüsusi mükafat veriblər – yekə firça – şagirdlər arasında ən kirli olduğuna görə... Biz hamımız səs verdik.

Ertəsi gün oğlanlar yürüşü təkrar elədilər, amma ağac qabığını çıxarmağa yenice girişmişdilər ki, haradasa kolluqlardan ucadan qışqırdılar. Yaşlı adamın səsini çıxarmağa çalışan Hay çıçırrıdı:

– Rədd olun buradan! Bu dəqiqə mən sizil...

– Gəl onu əsir götürək, Yan, hə?

– Diri-diri yandırarıq!

Onlar səs gələn tərəfə atıldılar, amma Bernsin görünməyi oğlanları qaçmağa vadar elədi.

Oğlanlar sonrakı günlərdə də çəpərə dəfələrlə yaxınlaşdırılar, amma tərs kimi hər dəfə Bernsin lap yaxında işlədiyindən, oğlunun oralarda vurnuxduğundan bir şey edə bilmədilər. Yaman ayıq-sayıq idi. Bir dəfə Hay əl işarəsiylə onlara anlatdı ki, niyyətlərindən, çıxardıqları oyunlardan xəbərdardır: görünür, onların tipisinə də baş çəkmışdı. Semlə Yan ox atmaqla məşğul ikən Hayın onlara necə maraqla göz qoyduğunu dəfələrlə şahidi olmuşdular, amma oğlan onların gördüğünü hiss edən kimi təhlükəsiz məsafəyə çəkilir, kinayəli təbəssümlə uzaqdan tamaşa edirdi.

Bir dəfə necə oldusa, oğlanlar öz düşərgələrinə həmişəki saatda gəlmədilər. Və birdən Yan tipilərinin böyründəki kolluqda bir yalnız ayaq gördü.

– Bu nədir belə? – təəccüblə dillənən Yan əyilib
Hay Bernsin dabanından yapışdı.

Hay onun əlindən çıxıb var gücüylə qaçmağa başladı. Hindular dəhşətli çıçırtılarla onu təqib edirdilər. Yan ox kimi uçurdu və Hayın qısa, gonbul ayaqları qorxudan daha sürətlə işləsə də, onu xilas edə bilməzdi. Hayı tutub sürüyə-sürüyə tipinin yanına gətirdilər.

– Burax məni, Sem Raften, burax! – ucadan bağırıldı.

– Onu bərk-bərk sarımaq lazımdır, – Sem dedi və əlini kəndirə atdı.

– Elə yox, – Yan burnunu qırışdırıcı. – Qayıشا bağlamaq lazımdır.

Gön ağacı lap yaxında da bitirmiş və əsirin bağırılarına baxmayaraq, hindular Hayı gövdəsi yaşıl, cavan bir ağaca bağladılar – Yan deyirdi ki, belə cavan ağaclar alovə daha çox davam gətirir. Sonra hər iki döyüşü bardaş qurub tonqalın ətrafında əyləşdi, qoca başçı sülh qəlyanını tüstületdi və onlar əsirin sonrakı taleyini müzakirə etməyə başladılar.

– Qardaşım, – deyə Yan çox əhəmiyyətli bir görkəmlə Semə müraciət etdi, – bu bədbəxt ağdərilinin nərəltisini eşitmək necə də xoşdur! (Amma əslində, onun zingiltisinə dözmək getdikcə yaman çətinləşirdi.)

– Elədir, bəli! – Ağacdələn cavab verdi.

– Buraxın məni! – əsir zingildəyirdi. – Buna görə atam sizin dərinizi soyacaq!

– Əvvəlcə skalpını soyaq, sonra yandırıraq, – və Balaca Qunduz əlləriylə çox aydın bir jest göstərdi.

Sem razlıq əlaməti olaraq başını tərpətdi və qatlanıb-açılan yekə bıçağını çıxardı, daşa çəkib tiyəsini itiləməyə başladı. Tiyədən cingiltili – dzi-it, dzi-it, dzi-it – səsləri gəldi! Və Hay qorxudan tir-tir əsməyə başladı.

– Qardaşım Ağacdələn! Bizim qəbilənin ruhu bu qurbanın qanını isteyir.

– Sən, yeqin, “Böyük Başçı Ağacdələn” demək isteyirsən, – Sem sakit ahənglə onun səhvini düzəltdi.



– Əgər sən mənə başçı deməsən, mən də sənə deməyəcəyəm.

Böyük Ağacdələn və Balaca Qunduz tipiyə girib bir-birinin üz-gözünü təzədən rənglədir, başlıqlarını düzəldib əsiri edam etmək üçün qayıtdılar.

Ağacdələn yenə də biçağını itiləməyə girişdi – əslində, artıq itiləməyə ehtiyac da yox idi, amma bu qorxulu, tükürpərdən “dzi-it, dzi-it, dzi-it” səsindən yaman xoşu gəlirdi!

Balaca Qunduz gedib bir qucaq quru çırrı gətirdi və düz əsirin qarşısında yerə tökdü, amma Hayın ayaqları bağlı olmadığından o, təpiklə vurub çırpını tamam dağıtdı. Hər iki başçı yerlərindən sıçradı.

– Aha, deməli, belə! – Ağacdələn bağırdı. – Ayaqlarını bağla, mənim qardaşım – başçı Balaca Qunduz!

Hayın ayaqlarını ağaç qabığıyla elə həmin gövdəyə bağladılar. Başçı Ağacdələn əlində biçaq əsirə yaxınlaşdı və dedi:

– Böyük Qardaş-Başçı-Balaca Qunduz, əgər biz onun skalpını çıxarsaq, cəmi bir dənə skalp alınacaq və qırrələnmək üçün sənə bir şey çatmayacaq!

Lakin Yan çətin vəziyyətdən çıxış yolunu tez tapdı:

– Böyük Qardaş-Rəhbər-kötükdə oturub quyuğuunu yelləyən-Qızılbaş Ağacdələn, onun skalpını çıxarma! Onun axmaq başının dərisini tamam soy, sonra yarı bölerik.

– Düzdür! – Sem razılaşdı. – Yaxşı fikirləşmişən, ey Qardaş – Qoca Hindu Başçısı – ağacları gəmirən Böyük Kiçik Qunduz!

Yerdən kömür parçası çıxaran Ağacdələn qaşqaqlı görkəmlə əsirə təref çöndü ki, dərini ədalətlə bölmək üçün oğlanın başında bir ciziq çəksin. Balaca Qunduz fikir verdi ki, onun payına skalpın ən qiymətli hissəsi sayılan bir qulaq və təpə qisminin tən yarısı düşür. Onda Ağacdələn oğlanın alın tərəfindəki kəkilə işarə edərək dedi ki, əslində, bu tərəfi də elə təpə kimi bir şeydir və kiçik başçıya yaxşı pay düşəcək. Hindular qəniməti necə böləcəklərini bir xeyli müzakirə etdilər və nəhayət, qarşılıqlı razılığa gələ bildilər.

Həmin dəqiqəyədək əsir özünü çox ürəkli aparırdı. Atasına, müəllimlərə və dünyada hamiya şikayət edəcəyini söyləməkdən daşınmirdi. Axırda, nəhayət ki, hər şeyi mister Raftenə danışacağını dedi. Onun sonuncu hədəsi Semi bir balaca fikrə getməyə məcbur elədi və səsində kiçik bir nigarançılıqla Yandan soruşdu:

— Böyük Başçı, sən bu çərənçinin dilini anlayırsan? O nə deyir?

— Anlamıram. Yəqin, ölümqabağı nəğməsini oxuyur.

Hay qorxaq deyildi. Nə qədər ki uşaqların onunla oynadığına əmin idi, dəyanətlə durmuşdu. Amma kömür onun skalpını bu iki rəngbərəng vəhşi arasında bölərək düz təpəsində cızıq çəkəndə və onlardan biri — qaniçən Ağacdələn əlindəki bıçağı ona yaxınlaşdıraraq təpəsindəki saçdan yapışanda Hay davam gətirməyib ucadan ağladı.

— Eləməyin, nə olar? Ata! Ana! — çığırıldı. — Buraxın məni, mən bir də eləməyəcəyəm!

O demədi ki, nəyi bir də etməyəcək, amma hindulara artıq aydın idi ki, düşmən tabe olacaq.

— Tələsmə, Böyük Başçı Qardaş! — Balaca Qunduz dedi. — Hinduların ruhən güclü əsirləri edam etməmək, hətta onları öz qəbilələrinə qəbul etmək adəti də var.

— Əgər hönkürtü və zingiltini ruhun gücünə aid etsək, onda bununku altı adama çatacaq qədər güclüdür, — Ağacdələn dedi.

— Gel onun əl-ayağındakı qayışları kəsək, qaçıb öz qəbiləsinə getsin.

— Amma ən yaxşısı onu burada qoymaqdır — səhər gələndə görəcəyik ki, qaçıb, — Ağacdələn dedi.

Əsir gördü ki, vəziyyəti artıq bayaqqı qədər təhlükəli deyil, hindulara söz verdi ki, sağ qalsı, öz meşələrindəki ağac qabığının hamısını, nəyə imkanı çatırsa, hər şeyi onlara verəcək. Söz verdi ki, atasının bağındaki ən yaxşı almaları da onlar üçün çırپışdıracaq.

Balaca Qunduz bıçağını çıxarıb qayışları kəsməyə başladı.



Nəhayət ki, gön ağacının sonuncu qaytanı da yerə düşdü. Hayı qovmağa ehtiyac qalmadı. O, dinməzcə çəpərə tərəf yüyürdü, dırmaşib o üzdə yox oldu.

Belə sərgüzəştən sonra yer üzündə heç bir oğlan tipinin durduğu yerə bir də gəlməzdi, amma Semi yaxşı tanıyan Hay tezliklə anladı ki, qorxmağı əbəs imiş. O, maraqdan alışib-yanırdı və bir dəfə Yanla Sem yenə də düşərgələrindən qaçaraq uzaqlaşan Hayı gördülər.

Hindular ona çatdırılar, çəkə-çəkə düşərgələrinə gətirdilər. Bu dəfə Hay söymürdü. Əvvəlcə başçılar onu hansı üsulla öldürəcəklərini müzakirə etdilər: ton-qaldamı yandırsınlar, yoxsa göldə batırsınlar. Sonra da başladılar onu sorğu-suala çəkməyə. Amma əsir dinmirdi. Görəsən, düşərgədə nə edilmiş? Bura niyə gəlibmiş? Cavab yox idi. Hay onlara çatılmış qışlarının altından baxırdı.

— Gəl onun gözlərini bağlayıb kürəyində qayyaskutus kəsək, — deyə Yan boğuş səslə dilləndi.

— Əla fikirdir, — Sem razılaşdı, baxmayaraq ki onun “qayyaskutus” haqda təsəvvürü elə əsirinki qədər idi.

— Onunla çox sərt davranışma. Bu, ağrını azaldır.

Naməlum bir şey həmişə qorxulu olur. Oğlanın içində yenə qorxu doldu. Dodaqlarının qıraqları titrəməyə başladı və gözlərindən yaş axdı.

— Bura niyə gəldiyini nədən bizə söyləmirsən? — Yan soruşdu.

— Mən də hindu-hindu oynamaq istəyirəm...

Onun səmimi etirafı oğlanları çəşdirdi. Balaca Qunduz ayağa qalxdı və nəzərlərini xəyalı məsləhətçisinə yönəldib dedi:

— Engər qəbiləsinin Böyük Başçıları! Bu ağdərili biz ona işgəncə verəndə misilsiz mətinlik nümayiş etdirdi. Bizim əvvəlki əsirlərimizin heç birində belə mətanət olmayıb. Onu qəbiləmizə qəbul etməyə çağırıram sizi.

Sonra da Ağacdələn ayağa durub dedi:

— Ey qəbiləmizin ikinci ağıllı şəxsi, ey başçı! Sənin bütün dediklərin həqiqətdir, amma bilirsənmi ki, bizim

qəbiləyə yalnız yüksək keyfiyyətləri olan insanlar qəbul edilə bilər? O, mütləq bizim qəbilədən olan bir döyüşçünü güləşdə yixmalıdır! Bunu bacaracaqmı?

— Yox, — deyə Hay cavab verdi.

— Bəs bizim döyüşcünü ötməyi, ondan yaxşı ox atmağı necə, bacarar?

— Yox...

— Bəs onda onun əlindən nə gelir?

— Mən qarpız oğurlaya bilirəm... Məktəbdə hamidən uzağı görürəm... Əgər gizlənsəm, məni heç kəs tapa bilməz. Neçə dəfə kolların arasından sizin tipini, bəndi necə tikdiyinizə tamaşa eləmişəm. Sizin göldə də birinci mən çimmişəm! Sonra, siz olmayanda tipinizə girib qəlyanınızı çəkmışəm və bizdən ağac qabığı oğurlamaga hazırlaşanda danışığınızı eşitmışəm.

— Bilmirəm burada nəciblik, ruhun qüdrəti hərədədir, — Sem dedi. — Sən qəbilənin ən qoca başçısına hədiyyə gətirmisen?

— Mən sizə nə qədər istəsəniz ağac qabığı gətirəm. Qopardıqlarınızı atam yandırıb artıq. Mən sizə başqasını gətirəcəyəm. Bir də çolpa oğurlayaram sizin üçün.

— Bu niyyətin kifayət qədər nəcibdir, — Yan dedi.

— Onu qəbul edirik!

— Razıyam, — Başçı Ağacdələn dedi, — amma yadda saxla ki, onun skalpının sol tərəfi, üstəgəl qulağı, qabaqkı kimi, mənimdir. Mən istədiyim an haqqımı tələb edə bilərəm. Söylə, Yan, daha doğrusu, Balaca Qunduz, sən bilirsən ki, hindu qəbiləsinə girəndə hansı mərasimdən keçmək gərəkdir?

— Müxtəlif qəbilələrin müxtəlif adətləri olur. Lakin Günəş Rəqsini və Odla İmtahanı çoxları eləyir — ən çətin sinaq budur.

— Bəs sən necə, bu sinaqlardan çıxmışan? — Sem soruşdu.

— Əlbəttə! — deyə Yan günəş şüaları altında yanmış ciyinləri, qollarını xatırlayıb dilləndi. — Mən bu sinaqlara davam gətirdiyim üçün qəbilənin ən yaxşı döyüşçüsü oldum. — Amma qəbilədə, ümumiyyətlə, yeganə şəxs



olduğunu da söyləmədi. – Və mənə yekdilliliklə “Qızaran Üfiq” adı verdilər.

– Mən də Qızaran Üfiq olmaq isteyirəm! – deyə Hay ciyildədi.

– Sən? Hələ heç yarayıb-yaramadığın da bəlli deyil, Sarı Siyənək! Sən hansı sınağı seçirsən?

Hay Günəş Rəqsini seçdi. Onun dərisi elə əvvəldən də qarabuğdayı olduğu üçün, tipinin ətrafında düz axşama kimi əynində bircə tumanla rəqs etsə də, heç qaralmadı.

Gün batmağa doğru gedəndə isə başçılar məsləhətə oturdular.

Təzə döyüşcünü başdan-ayağa süzən Qoca Başçı qaşqabaqla başını bulayıb dedi:

– O qədər təcrübəsizdir ki, heç dərisi də yanmadı. Ona Cavan Budaq adı qoyaq.

Hay əbəs yerə etiraz edirdi. Bu dəqiqədən o, Budaq olaraq qalacaqdı. Düz o vaxta kimi ki, başqa, daha layiqli ad qazansın.

Sonra da sülh çubuğuunu alışdırıb dövrəyə buraxıllar və Hay engerlərin üçüncüü başçısı elan edildi.

Bütün qəbilədə Hay ən ziyansız döyüşkü idi və bəlkə də, bu səbəbdən özünün girdə, küləş sıfətini rəngləyəndə ona vəhşi ifadə verməyə çalışırıdı. Bircə gözləri qızıldərililərinki kimi qara yox, solğun-mavi rəngdəydi.

Özünün açıqrəngli dağınıq saçlarını bir çəngə at tükünün altında gizləyə bılərdi, üzünə çəkdiyi döyüşkü rəngləri çillərini görünməz edirdi və yalnız sarı kirpikləri və donuz balasınınkı kimi solğun gözlərinə bir şey etmək mümkün deyildi. Lakin Hay kimsəylə bu dərdini bölüşmürdü, çünkü bilirdi: uşaqlardan hansısa bundan xəbər tutsa, o dəqiqli təzə ləqəb yapışdıracaqlar – ya Cocuq, ya Quşcuğaz, ya da nəsə lap dəhşətli, hindu adına heç bənzəməyən başqa bir şey.

XIV. Küsüşmə

— Bilirsən, Yan, mən bu gün birləbitdən quşu görmüşəm.

— Deyəsən, bu, nəsə təzə bir şeydir! — Yan inamsız cavab verdi.

— Bizdəki ən gözəl quş odur.

— Bəs kolibri?

— Sən də söz danışdın da! Kolibri xırdadır, amma elə də gözəl deyil.

— İndi aydın olur ki, sənin quşlardan heç basın çıxmır, — deyə Yan etiraz etdi. — Çünkü bu bənzərsiz qanadlı mirvarilər quşlar aləminin həm ən kiçik, həm də ən gözəl nümayəndəsidir. — Bu fikri Yan haradansa oxuyub yadında saxlamışdı.

— Tfı! — Sem dedi. — Lap kitabdakılar kimi danışdır! Mən isə elə öz bağıımızda, ažı, yüz dəfə kolibri görmüşəm və mərc gələrəm ki, birləbitdən sənin kolibrindən çox qəşəngdir! Qan kimi qırmızıdır, özü də, elə bil, alovdur — yanır, qanadları da qapqara. Nevill nənə deyir ki, hindular ona Müharibə quşu deyirlər, çünkü haradan uçsa, orada dava başlanır.

— Hə, onda kardinalı deyirsən ki... — Yan dilləndi.

— Hansı tərəfdə gördün onu?

— Burada. Budaqdan uçub tipinin orta payasına qondu.

— Ümidvaram ki, bizdə müharibə başlanmayıacaq... Kaş müqəvvə üçün bir dənə kardinal düşəydi əlimə!

— Mən ona ox da atdım, amma sonra nə oxumu tapa bildim, nə də quşu. Özü də ən yaxşı oxum idi — “Aşkar ölüm”.

— Onu tapsam, oxu mənə verərsən? — Hay soruşdu.

— İnanmırsan? Yaxşı, tapsam, nə verərsən? Çeynəmək üçün qatran verərsən, yaxşı?

— Yox.

— Lap azacıqlı!

— Raziyam.

— Al oxunu, — Hay bunu dedi və ağacın çatından oxu çıxardı. — Bura düşdüyüünü görmüşdüm.



Səhər tezdən hindular üzlərindəki rəngi təzələyiib ətrafa göz gəzdirməyə çıxdılar. Təbii ki, ox-yayları da yanlarında daydı və addimbaşı cığırdağı izlərə diqqətlə göz qoyur, eşidilən hər şıqqılıtiya qulaqlarını şəkəyir-dilər ki, görsünlər yaxınlıqda düşmən-zad yoxdur ki.

Ayaqlarındakı mokasınlər döyüşçülərin tam səssiz addimlamalarına şərait yaradırdı. Onların günəş altında yanmış bədənləri qədim ağacların nəhəng gövdələri arasından sıvişərək keçir, diqqətli baxışları isə hər titrəyən yarpağa sancılırdı. Hər halda, Yanın qeyd dəftərçəsində belə yazılıb...

Çox sakit irəliləyirdilər, amma yenə də balaca bir çalağanı perikdirdilər. Quşun dalınca üç dənə ox havada süzdü, amma fayda vermədi.

Yan quşun uçduğu ağaca nəzər saldı və ucadan dilləndi:

— Yuva!

— Məncə, sadəcə, quş tüküdür, — Hay etiraz elədi.

— Özündən çıxarma! — Yan dedi. — Biz axı çalağanı o ağacdan ürkütdük.

Yan oğlanların hamisindən yaxşı dırmanırdı. Başlığı, gödəkcəsini və şalvarını çıxarıb ağaca sürətlə dırmanmağa başladı; heç ağacın qabığından süzülən, əllərinə yapışan qatran damcılarına da fikir vermirdi.

Ağacın alçaq, sixyarpaqlı aşağı budaqlarının arasında gizlənməyə macal tapmamışdı ki, Hay Semə Balaca Qunduzla zarafat etmək istədiyini dedi.

Onlar Yanın gödəkcəsini və şalvarını otla doldurub müqəvvanın təpəsinə başçının başlığını qoydular, oxla yerə bərkidib aradan çıxdılar.

Ağacın lap təpəsinə dırmanın Yan gördü ki, bayaqdan bəri yuva zənn etdiyi şey şamağacının gövdəsində tez-tez görünən adı fir imiş. Yoldaşlarını səslədi, amma cavab verən olmadı, məcbur qalib aşağı endi. Əvvəlcə gözləri müqəvvaya sataşanda güldü, amma sonra gödəkcəsinin cırıldığını, oxun sindiğini görən kimi yaman dilxor oldu. Dostları heç yanda yox idi. Tipidə də deyildilər. Tonqalın böyründə bir az oturandan sonra bəndə tərəf getdi. Yan Hayla Semin gizlincə

tipiyə keçdiklərini də görmədi. Qayıdanda bir də baxdı ki, oğlanlar onun qeyd dəftərçələrini eşirlər, Sem də ucadan oxuyur:

Müşgülüüm, müşgülüüm – cəsur quşcuğaz!
Bu...

Elə həmin an Yan dəftərçəni onun əlindən qapdı.

– Mərc gələrəm ki, sonrakı qafiyə “avaz“ gəlir, –
Sem dedi.

Yanın sıfəti həm xəcalətdən, həm də hirsindən alışib-yanırdı. O, şeir qoşmağı xoşlayırdı, amma bunu həmişə başqalarından gizləyirdi. Sakit bir yay axşamı tamaşa etdiyi müşgülüün başına gələnləri də şeirlərdən birinə köçürmüdü.

Semlə həmfikir olan Hay, hamiya bəlli olan bir şeydən danışırılmış kimi, etinasız ahənglə dedi:

– Deyirlər bu gün meşəd kəkilli, cəsur bir hindu öldürüblər?

Yan isə zarafat edəcək halda deyildi. O artıq anlaşıdı ki, hər şeyin günahkarı Haydır və üzünü ona tutub acıqla dilləndi:

– Sən səsini kəs!

– Mən sənə demirəm ki, – Hay kinayə ilə gülümşündü.

Tipidən asta danışiq, gülüş səsi gəldi. Yan bəndə yaxınlaşış çatlarını gillə doldurmağa başladı. Tipinin içindən gələn səslər kəsilmişdi. Az sonra Hay da bayra çıxdı. Teatral bir poza alıb Yanın başının üstündəki ağaca üzünü tutaraq deklamasıya etməyə başladı:

Müşgülüüm, müşgülüüm – cəsur quşcuğaz!
Bu nə gözəl səsdir, necə xoş avaz!

Gil lap əlinin altındaydı və bir ovuc düz ona ilişən oğlana sarı uçdu. Hay çığır-çığır tipiyə tərəf qaçdı.

– Səni gül-çiçəklə qarşılıyırlar! – Semin səsi eşidildi. – Bayra çıx və yeni gül dəstələrini qəbul et. Sən buna layiqsən. Müəllifi çağıranda isə mənə xəbər verərsən.



Və yenə güliş səsləndi. Yan lap hirsləndi. Yekə dəyənəyi qapıb tipiyə tərəf tolazladı. Sem tipinin örtüyünü qarşı tərəfdən qaldıraraq sıvişib bayıra çıxdı. Hay özünü ona yetirmək istəyirdi ki, Yan onu tutdu.

— Burax məni! Mən sənə heç nə eləməmişəm! Sem! Se-em! Kömək elə! — deyə baş-gözünə zərbələr dəyən Hay çığırırdı.

— Mənə mane olma! — Semin səsi eşidildi. — Mən şeir yazıram! Bu, qeyri-adi məşğuliyyətdir. Yan isə mehribandır, səni yalnız başa salacaq.

Hay qışqırır, boğazı yırtılana kimi bağırırdı.

— Əgər ağızını bir də açsan, yenə payını alacaqsan!

— Yan dedi və birdən əlində onun qeyd dəftərcəsini tutmuş Semi gördü.

Semin gözü Yana sataşan kimi o, boğazını arıtlayıb başladı:

Müşgülüm, müşgülüm – cəsur...

Amma misranı bitirə bilmədi: Yan özünü onun üstünə atdı və oğlanlar tam ciddiyətlə bir-birinə soxuldular. Hay Semin köməyinə tələsdi və Yana bir neçə zərbə endirdi.

Yan ariq olsa da, yaman zırək idi. Özü də Sengerdə olduğu müddətdə əməlli-başlı möhkəmlənmişdi və bir də hələ məktəbdə dünya yaranandan bəlli olan bir fəndə — rəqibi çiyninin üstündən atmağa kamil yiyələnmişdi. Qəzəbi ona güc vermişdi və onlar bir-birinə girişən kimi Yan məqam tapıb Semi fəndə saldı, təpəsi üstə yerə çırpdı.

Davaya başları elə qarışmışdı ki, kimsə yaxınlıqda durub oğlanlara baxan Uilyam Rafteni görmədi. O, davaya qəzəblə deyil, təəssüfə bənzəyən bir hissə tamaşa edirdi. Ona görə yox ki, oğlanların dalaşmasına hirsənləndi — yox, o, oğlan iürəyinə yaxşı bələd olduğu üçün buna əhəmiyyət vermirdi; lakin böyük, güclü oğlunun ariq, xəstəhal bir oğlana məğlub olmasına sakit baxa bilmirdi.

Raften baxdı, sonra heç nə demədən çönüb getdi.

XV. Barışçıq

Həmin axşam oğlanlar üzbeüz gəlməməyə çalışırdılar. Yan, demək olar, heç nə yemirdi və missis Raftenin qayğıkeş suallarına cavab verirdi ki, özünü nəsə pis hiss edir. Şamdan sonra heç kəs masa arxasından qalxmadi; yarıyuxulu bir sükutvardı ortada. Yan öz-özünə fikirləşdi ki, Sem hər şeyi atasına danışacaq, hələ üstəlik, olmayan şeyləri deyəcək, Hay da onun sözlərini təsdiqləyəcək.

Sengerdəki şən həyatının sonu yetmişdi – Yan belə düşüniirdü. Məhkəmə hökmünü gözləyən cinayətkar kimi hiss edirdi özünü. Masa arxasında oturanlardan yalnız Semin üç yaşı təzəcə tamam olan bacısı Minni sevinir, dil-boğaza qoymur, ucadan hüdüləyib-tökürdü. Bütin uşaqlar kimi o da kiməsə “gizlin söz” deməyə həvəskar idi.

Minni Semin yanında oynayırdı. Oğlan onu qaldırıb qulağına nəsə piçildədi. O, qardaşının dizləri üstündən sürüşüb yerə düşdü və Yana yaxınlaşdı. Yan da Minnini mehriban-mehriban qucağına alanda isə qız onun qulağına piçildədi: “Sirdir, heç kəsə demə”. Sürüşüb yerə düşdü, barmağını dodaqlarına yapışdırıldı.

Bu nə demək idi? Görəsən, qızı Sem yollamışdı, yoxsa həmişəki sevimli oyununu oynayırdı? Uşağın mehribanlığı Yanın ürəyini yumşaltdı və qızı sinəsinə sıxıb sakitcə dedi: “Demərəm, Minni, heç kimə demərəm”.

Birdən Yan içindəki sarsaq fikirlərə görə utandı. Sem onun yaxşı dostu idi. Kaş tez barışaydılar! Amma yox, dalaşanda Sem onu evdən qovacağıyla hədələmişdi. Yan isə heç cür üzr istəyə bilməzdi.

Həmin axşam mister Raftenlə bir neçə dəfə üzbeüz gəldi, amma o da oğlana bir söz demədi. Gecəni Yan pis yatdı və yuxudan lap səhər ertə oyandı. Bu dəfə mister Raftenlə görüşəndə o, tək idi – daha doğrusu, oğlan özü çalışmışdı ki, onu tək görsün. Çox istəyirdi ki, ev sahibiyələ səmimi söhbət eləsin. Amma söhbət baş tutmadı. Səhər yeməyi yeyərkən Sem



özünü həmişəki kimi aparır, amma Yana tərəf baxma-mağşa çalışırı.

Dodağı şışmışdı. Bunu belə izah etdi ki, guya, axşam uşaqlarla dalaşıb.

Səhər yeməyindən sonra mister Raften dedi:

– Yan, mənimlə məktəbə gedəcəksən.

“Bu da axırı”, – Yan düşündü, axı məktəb də elə stansiyanın yolu üstündəydi...

Amma stansiyaya getdiklərini mister Raften niyə ona açıq demədi? Adətən, danışanda sözləri səhv salmazdı... Bir də Yana heç tapşırmadı ki, şeylərini də götürsün. Lap götürsəydi də, yüngül faytonda onları qoymağə yer yox idi.

Mister Raften faytonu dinməz süründü. Bir müddət-dən sonra, nəhayət ki, dilləndi:

– Qulaq as, Yan, böyüyəndə atan səni nə etmək istəyir?

– Rəssam, – Yan cavab verdi, amma bu sualın onun getməsinə nə dəxli olduğunu başa düşmədi.

– Məgər rəssamlıq üçün də təhsil lazımdır?

– Əlbəttə! Nə qədər savadlı olsa, bir o qədər yaxşıdır.

– Düzdür, mən də Semə həmişə elə bunu deyirəm də! Ona görə sən saya bilirsən də. Rəssamlar, görəsən, çox qazanır?

– Bəli. Bəziləri hətta milyonlarla pul qazanır.

– Milyonlarla? İnanmiram. Yəqin, şisirdirsən...

– Düz sözümüzür! Bax rəssam Terner¹ milyon qazanıb. Tisian² sarayda yaşayırdı, elə Rafael³ də.

– İşə bir bax! Onlar haqda heç nə eşitməmişəm. Bəlkə də, elədir... Savad böyük şeydir! Mən Semə bunu həmişə deyirəm...

Onlar məktəbə yaxınlaşdırıldılar. Yay tətili olmasına baxmayaraq, məktəbin qapısı açıq idi və artırmada iki ağsaqqal qoca oturmuşdu. Onlar Rafteni görəndə başlarını tərpətdilər. Bu qocalar məktəbin idarə heyə-

¹ Terner Cozeb Mellord Uilyam (1775–1851) – ingilis rəssamı

² Tisian Vezellio di Kadore (1477–1576) – İntibah dövrünün italyan rəssamı

³ Rafael Santi (1483–1520) – italyan rəssamı və memarı

tinin üzvləriydi. Biri – bütün Sengerdə tanınan Boyl; digəri çox yoxsul olsa da, gözəl qəlbə malik Mur idi; Rafteni isə məktəbin hamisi seçmişdilər. Bilirdilər ki, məktəb üçün pulunu əsirgəyen deyil.

Həmin gün məktəb üçün təzə binanın tikintisini müzakirə etməkdən ötrü yiğişmişdilər. Raften arasında xalq təhsili departamentinin icazəsi olan bir qalaq kağız çıxardı. İcazədə deyilirdi ki, tikinti üçün vəsaitin tən yarısını yerli təhsil idarəsi tapmalıdır, ikinci yarısını isə, əgər bütün şərtlərə riayət olunsa, departament öz üzərinə götürür. Şərtlərin ən başlıcası məktəbin binasını geniş və işıqlı etmək idi. Amma məktəb idarə heyətinin bisavad üzvləri bu şərtləri necə yerinə yetirə bilərdilər axı? Hesablamaşalar üçün departamentə müraçət eləmək ayıb olardı, müəllim isə səfərdəydi. Və Raften bu son dərəcə çətin riyazi məsələni həll etdi: ağıllı gözləri olan ariq oğlanı özünə köməkçi götürdü.

– Yan, – deyə ikifutluq xətkeşi ona uzatdı, – sən bu sinifdə bütün yerlər tutulsa, hər bir şagirdə düşən havanın həcmini hesablaya bilərsən?

– Kubfutla?

– Dayan, – Raften dedi.

Və Murla bir yerdə yekə barmağını vərəqlənməkdən yağılmış sənədlərdə gəzdirməyə başladı.

– Hə, hə, kubfutla, – deyə nəhayət, bir qərara gəldilər.

Yan cəld otağın uzununu, enini və hündürlüyünü ölçüdü. Yaşılı üç kişi oğlanın inamlı hərəkətlərinə məmənuniyyətlə tamaşa edirdi. Sonra Yan sinifdəki şagird yerini saydı və dedi:

– Müəllimi də sayım?

İdarə heyətinin üzvləri bu məsələni də müzakirə edərək bu qərara gəldilər ki, hər halda, müəllimi də saymalıdırlar.

– Amma müəllim şagirddən, təxminən, iki dəfə çox hava udur ha!

Yan kağız üzərində bir neçə hesablama aparıb dedi:

– İyirmi fut.



– Buyurun! – Raften vüqarla dilləndi. – Müfəttişin hesablamalarıyla tam üst-üstə düşür. Mən axı sizə dedim ki, o bacaracaq! İndi gəlin binanın layihəsini nəzərdən keçirək.

Və onlar diqqətlərini indi başqa sənədlərə yönəldilər.

– Yan, bəs otaq elə bu boydadırsa, bir müəllim varsa, amma şagirdin sayı iki dəfə çoxdursa, neçə eləyər?

Yan bir dəqiqə fikirləşib dilləndi:

– Hərəyə iyirmi beş fut.

– Gördünüz! – Raften guruldu. – Sizə deməmişdim ki, bu yaramaz memar iş icraçısıyla birləşib bizi aldatmaq istəyir?! Elə bilirlər bizim başımız işləmir! Quldurlar!

Yan mister Raftenin əlində yellədiyi plana baxdı.

– Dayanın! – oğlan qəflətən mister Raftenlə heç vaxt danışmadığı bir tərzdə dilləndi. – Dəhlizlə soyunub-geyinmə otağını da hesablamayıq.

O, yenidən hesabladı və dedi ki, departamentin planı kifayət qədər dəqiqdir. Boylun gözlərində bəd-xah bir parlıtı göründü. Deyəsən, Raften firildaq tapa bilmədiyindən bir az peşman görünürdü.

– İndi isə bunu söylə, Yan: ötən il təxmin edilən yiğim iki yüz altmış beş min dollar idı və biz məktəb fonduna hər min dollara qarşı bir dollar artırmaq qərarına gəldik; bu il isə yiğim iki yüz doxsan bir min dörd yüz dollar olub. Bir dolları da nəzərə alsaq, onda məktəb vergisi nə qədər edəcək?

– İki yüz doxsan bir dollar qırx sent, – deyə Yan tərəddüdsüz cavab verdi.

Qəyyumlar heyrətlə bir-birinə baxdılar.

Bu, Yanın əsl təntənəsiydi. Hətta qoca Boyl da gülümsündü, Raften isə sevincindən alışib-yanırdı, sanki, bu qələbədə onun da payı vardı.

Həmin andan Raften Yana tamam başqa cür baxırdı. Yan bu ifadəni onun üzündə yalnız bir dəfə görmüşdü: çatın döyüsdə qələbə calmış məşhur boksçunun əlini sixanda.

Geri qayıdarkən Raften Yanla böyük bir adam kimi öz oğlu barədə danışırı. Özünün sevimli mövzu-

sunu – təhsil məsələsini uzun-uzadı müzakirə etdilər. Yan bilmirdi ki, ucaboy oğlunun məğlubiyyətini görəndə Raften özünə yalnız bir təsəlli tapmışdı: "savadlıdır da..."

Beləliklə, Raftendən qorxmağa daha dəyməzdidi. Bəs Semlə nə etsin? Yan çox istəyirdi ki, barışsınlar, amma bu, get-gedə daha çətin olurdu.

Bir dəfə donuzları yemləyəndən sonra Sem təknələri yerə qoymuşdu. Birdən Minni qaça-qaça haradansa peyda oldu. Yaxınlıqda Yanı görəndə oğlanlara səsləndi:

– Stul düzəldin mənimcün! Gəzdirin məni!

Semlə Yan sixla-sixla əl-ələ tuttdular. Qız xırda əlləriylə oğlanların boynundan yapışdı, başlarını bir-birinə yaxınlaşdırıldı. Elə bu yerdə Sem gülümsünərək dedi:

– Yan, gəl barışaq!

– Mən çoxdan istəyirdim bunu, – Yan da tutula-tutula dilləndi. – Mən çox günahkaram. Bağışla!

– Boş şeydir! – Sem cavab verdi. – Hər şey Hayın ucbatından oldu. Yada salmayaq bir də. Amma heç cür başa düşmürəm – mən axı səndən güclüyəm, böyüyəm, daha ağır şeylər qaldıra bilirəm, işin də daha çətinini mən eləyirəm, sən isə məni bir torba yüngül ağac yonqarı kimi yerə tulladın! Məni də öyrət, yaxşı?

III HİSSƏ

MEŞƏLƏRDƏ

I. Salam, meşə!

– Məncə, siz düşərgənizə gedib-gələndə yaman çox vaxt itirirsiniz. Niyə orada qalmırsınız? – deyə mister Raften həmişəki biganə ahənglə dilləndi və yenə bilinmədi ki, sözləri ciddidir, yoxsa lağ edir.

– Biz məmnuniyyətlə orada qalardıq, – oğlu cavab verdi.

– Bəs niyə qalmırsınız? Sizin yerinizə olsam, yerlibli ora köçərdim.



— Yaxşı, — Sem cavab verdi. — Biz mütləq köçərik meşəyə.

— Amma bir şeyi unutmayın, — Raften dedi, — mal-qaranı hər gün yemləyib suvarmalısınız.

— Daha bunun harası meşəyə köçmək oldu — gündə işimizi görmək üçün bura qayıtmalıyıq?

— Yox, Uilyam! — söhbətə missis Raften qarışdı.
— Onda bunun harası tətil oldu? Belə olmaz. Onların işini kimsə görər. Qoy bir ayı tam dincəlsinlər.

— Bir ay? Çox olmaz?

— Qoy yaxşıca dincəlsinlər də...

— Neynək, bir aydan sonra məhsul yiğimidir. Yaxşıca işləməli olacaqlar. Danışdıq, gedə bilərsiniz.

— Urra! — Sem çığırıldı.

— Mən hələ sözümü bitirməmişəm, — mister Raften onun səsini yarımcıq kəsdi.

— Ata, tüfəngini ver də bizə! — Sem macal tapıb əlavə etdi.

— Yaxşısı budur, mənə qulaq as! Siz meşəyə iki-həftəlik gedəcəksiniz. Amma evdə gecələmək barədə söhbət ola bilməz. Sizə nə tüfəng verəcəyəm, nə də kibrit. İstəmirəm ki, sonradan “içində gülə olduğunu bilmirdik, ona görə quşları, dələləri, hələ üstəlik, bir-birimizi vurub öldürdük” kimi bəhanələr eşidim. Sizin oxunuz da var, kamanınız da. Evdən nə istəyirsiniz, götürə bilərsiniz — çörək, ət. Yeməyinizi özünüz bişirəcəksiniz. Bir də, bura baxın, meşəni yandırmayasınız ha! Yangın törətsəniz, qayışımı götürüb gələcəyəm — onda dadını görərsiniz...

Günortaya kimi səfərə hazırlıqla məşğul oldular. Missis Raften özü buna nəzarət edirdi.

— Aşpazlığı hansınız edəcəksiniz? — deyə o soruşdu.

— Sem!.. Yan!.. — oğlanlar eyni anda cavab verdilər.

— Növbəylə edərsiniz, — missis Raften dedi, — bir gün Sem, bir gün Yan.

Sonra qəhvəni necə dəmləməyi, kartofu necə bişirməyi, əti necə qızartmağı başa saldı.

— Süd dalınca ya hər gün, ya da günaşırı gələrsiniz, — deyə missis Raften əlavə etdi.

- Yox, inəkləri elə otlaqda sağsaq yaxşıdır! – Sem bunun da yolunu tapdı. – Hindular kimi.
- Sizi inəklərin yanında tutsam, işiniz bitdi! – deyə mister Raften hədəylə deyindi.
- Bağdan gilənar, alma dərmək olar? – Sem soruşdu.
- Nə qədər istəsəniz.
 - Bəs kartof?
 - Olar.
 - Yumurta necə?
 - Götürün, amma acgözliyik etməyin.
 - Anbardakı kökələrdən də götürə bilərik? Hindular kökəni yaman sevir.
 - Yox, bəsinizdir! Vicdan da yaxşı şeydir! Azuqənin hamısını daşıyb aparacaqsınız? Onsuz da, artıqlamasiyla götürmüsiünüz: yatacağınız da var, qabqaşığınız da. Yeməyiniz də boldur.
 - Bataqlığa qədər arabada apararıq, yolun ciğir hissəsini isə şəllənib daşıyarıq, – Sem dedi.
 - Yolumuz çay boyuncadır, – deyə Yan dilləndi, – gəl sal düzəldək, nəyimiz var üstünə yiğib gölə qədər aparaq. Bax bu olar əsl hindusayağı.
 - Bəs salı nədən düzəltmək istəyirsiniz? – mister Raften soruşdu.
 - Kedr tırləri bir-birinə mixlayarıq, – deyə Sem təklif etdi.
 - Mənim salımda bir dənə də mix olmayacaq! – Yan dedi. – Hindular belə eləmir.
 - Mən də özümün kedr tirlərimə əl dəyməyə icazə vermirəm, – mister Raften dedi. – Məncə, əsl hindular kimi belinizə şəlleyib piyada daşısanız, daha yaxşıdır. Amma gözləyin, yatacaqlarınız islanar ha!
 - Qərara aldılar ki, sal düzəltməsinlər və yüklerini çayın qırğıına daşıdilar – düşərgənin yolu buradan başlanırdı. Oğlanları yola salmağa mister Raften də getmişdi.
 - Mənə də bir şey verin daşıyım, – dedi və yükün, az qala, tən yarısını belinə şəlleyib oğlanları lap təccüb qoydu.



Cığır iki yüz yard uzanırdı və iki dəfə gedib-gəlmək kifayət etdi ki, yükün hamısını daşınılar.

— Ata, sən də burada, bizimlə qalmaqdan imtina etməzdin, elə deyil? — Sem soruşdu.

— Bütün bunlar mənə Sengerə gəldiyim ilk günləri xatırladır, — deyə Raften fikirli-fikirli dilləndi. — Onda Kaleb Klarkla çay sahilində neçə gecə qaldıq! Onda hələ dörd bir tərəf six meşəydi... Bəs yatacığınızı necə düzəldəcəyinizi bilirsiniz?

— Yox, biz heç nə bilmirik, — deyə Sem Yana göz vurdu, — göstər də, nə olar...

— Baxın, öyrənin. Balta hanı?

— Hinduların baltası olmur, — Yan dedi. — Bizzət bir yekə, bir dənə də balaca tomaqavk¹ var.

Raften gülümşünüb tomaqavkin yekəsini götürdü və yaxınlıqdakı şamağacına işarə elədi:

— Bundan əla yatacaq çıxacaq, — deyərək iki zərbəyə ağacı yıxdi.

Tezliklə şamla yanaşı bir göyriş ağacını da uzatmışdı — ondan dörd dənə paya gəsdi; ikisinin uzunluğu yeddi, ikisinin də beş fut olardı. Bəyaz paliddan isə dörd dənə civ yondu.

— Yatacağı harada düzəltmək fikrindəsiniz? — deyə Raften soruşdu və birdən, sanki, ağlına nəsə gəldiyindən maraqlandı: — Bəlkə, istəmirsiniz sizə kömək edim? Hər şeyi özünüz edərsiniz?

— Yox, yox, mister Raften! — deyə Yan etiraz etdi.

— Sizin köməyinizə çox sadıq. Biz axı bilmirdik bunu necə eləyək! Yanılmıramsa, kitabda yazılmışdı ki, yatacaq üçün ən yaxşı yer qapıyla üzbəüzdür. Gəlin yatacağı burada quraq.

Raften çıvləri yerə çalaraq üzərinə dörd dənə paya yerləşdirdi; yatacağın ən vacib qismi də bu idi. Yan bir qucaq yaşıl budaq gətirdi və Raften onları yerinə düzdü. Beləliklə, bir fut qalınlığında yumşaq yatacaq əmələ gəldi.

— Bu da belə, — mister Raften dilləndi, — bax bu, əsl hindu döşəyidir — həm yumşaq, həm də rahat.

¹ Tomaqavk — hinduların döyüş baltası

Yerdə yatmaq təhlükəlidir. İndi isə ananın qoyduğu mələfəni çıxar. Çarpayının üstlüyünü ondan düzəldək.

Yan tərpənmirdi, nədənsə naraziydi.

— Ata, Yana bax! — Sem dedi. — Oyunun qaydası pozulanda həmişə belə görkəm alır.

— Nə olub ki? — Raften soruşdu.

— Birinci dəfədir eşidirəm ki, hindu çarpayısının üstlüyü olsun, — Yan dilləndi.

— Bəs eşitmisən ki, hindular “şəh örtiyü” düzəltsinlər?

— Hə, eşitmişəm, — deyə Raftenin hər şeydən xəbərdar olduğuna təəccüb qalan oğlan dilləndi.

— İndi bax gör bunu necə düzəldirlər, — Raften dedi...

Gedərkən Raften üzünü oğlanlara tutub çox ciddi tərzdə dilləndi:

— Qırğı, qarğı, ziğ-zığ vura bilərsiniz, çünkü onlar başqa quşları ovlayır. Dovşan, yenot ovuna da icazə var. Amma dələ, ya da burunduk vurmaq fikrinə düşməyəsiniz ha, yoxsa varam sizinlə!

II. İlk gecə və ilk səhər

Uzaqlaşan mister Raftenin kürəyini görəndə oğlanların içini qəribə, naməlum bir hiss sardı. Addım səsləri, nəhayət, kəsiləndə Yanla Sem anladılar ki, həqiqətən, meşədə tək-tənha qalıblar.

— Ocaq qalayaq! — deyə Sem o dəqiqə çığırdı.

Yan od yandırmaq üçün çubuqları götürdü və artıq bir dəqiqədən sonra tipidə alov şölənirdi. Sem “bizon əti və çəmənlik köklərindən” (mal ətiylə kartof) şam yeməyi hazırlamağa girişdi.

Onlar sakitcə yeməklərini yeyib tonqalın böyründə tüzbüüz oturdular. Söhbətləri alınmadı, bir azdan isə tamam susdular. Onların hər biri öz fikirləriylə məşğul idi.

Birdən çaydan şappılıt səsi eşidildi.

— Yəqin, susamurudur, — deyə dostunun sual dolu baxışlarına Sem piçılıyla cavab verdi.



Uzaqdan oğlanlara yaxşı tanış olan çığırtı səsi gəldi: "Uhu-hu! Uhu-hu!" Bayquş idi. Qəflətən düz başlarının üstündəki budaqdan uzun bir vaqqılıt eşidildi.

– Bu nədir?

– Bilmirəm, – cavab belə oldu.

Hər ikisi birtəhər oldu. Hava qaralmağa başlayırdı, ala-toran qəlizləşir, qarşidakı gecənin mübhəm sirri oğlanları əzirdi. Amma heç biri evə qayıtməq təklifini etmədi: onda düşərgə həyatına birdəfəlik son qoyula-caqdı. Sem qalxıb ocağı eşdi və daha çırpı tapa bilmədiyindən dodaqaltı nəsə mızıldanaraq tipidən çölə çıxdı. Yalnız üstündən xeyli müddət keçəndən sonra o etiraf etdi ki, qaranlığa çıxmağa özünü zorla məcbur edə bilmişdi.

Sem bir neçə budaq gətirəndən sonra tipinin qapısını bərk-bərk örtdü. İçəridə yenə çırtılıyla tonqal yanmağa başladı. Amma bir az tüstüsü vardı. Sem dedi:

– Tüstü klapanını tənzimləyə bilərsən, bu, səndə daha yaxşı alınır.

Yan tipidən çıxmağa özünü zorla məcbur elədi. Külək bərkiyirdi və indi tamam başqa səmtdən əsməyə başlamışdı. Yan payaların yerini dəyişib boğuq səslə yoldaşından soruşdu:

– Necədir?

– Deyəsən, bir az babatdır, – tipidən eynən onunkuna bənzər boğuq piçilti eşidildi, baxmayaraq ki ocaq elə bayaqkı kimi tüstüleyirdi.

Yan tələsik içəri girib qapını kəndirlə möhkəm-möhkəm bağladı.

– Gəl ocağa xeyli çırpı töküb yataq, – Yan dedi.

Oğlanlar gödəkçələrini çıxarıb uzandılar, amma yuxu gəlmək bilmirdi. Xüsusilə də Yan narahat idi. Onu yalnız tonqal bir balaca sakitləşdirirdi. Yuxulu gözləri yumulurdu, amma xurdaca bir sıqqılıt eşidilən kimi Yan diksinirdi. Qəflətən tipinin damından qəribə səslər gəldi: "tik-tik, xırr-xırr-rr!" "Ayıdır!" – Yan yarıyuxulu halda fikirləşdi və elə o dəqiqə başa düşdü ki, bu, sadəcə, olaraq tipinin brezent örtüyünə sürtülən budağın səsidir. Bir qədər sonra lap yaxınlıqdan gələn anlaşılmaz xışlıt səsindən

oyandı. Nəfəsini içinə çəkib diqqət kəsildi. Yəqin, siçan idi: eşələnirdi. Yan var gücüylə brezent örtüyə ilişdirib ucadan nırçıldadı ki, heyvan qaçıb uzaqlaşın. Haradasa ağacların başından yenə qəribə bir ulartı eşidildi. Yanın başının tükkləri biz-biz oldu. Əlini uzadıb ocağı eşələdi. Amma budur, yenə sakitlik çökdü və Yan təzədən yuxuladı. Bir azdan yenə qəfil oyandı və gördü ki, Sem yatağında oturub və hansısa səsə diqqətlə qulaq asır.

– Sem, nə var orada? – deyə Yan piçılıtyla dilləndi.

– Bilmirəm. Balta hanı?

– Buradadır, yanımızda.

– Onu qoyum öz yanımı, sən də yekə bıçağı götür.

Nəhayət ki, yuxu onları lap əldən saldı və düz səhərə kimi daha oyanmadılar. Günəşin parlaq şüaları tipiyə süzülərək fəzanı dolduranda Yan gözlərini açdı.

– Ağacdələn, Ağacdələn! Qalx! – deyə Yan içində bir sevinc yatmış dostunu səslədi.

Sem tənbəl bir hərəkətlə əlini yellədi, baxmayaraq ki harada yatdıqlarını xatırlayırdı.

– Sem, dur ayağa. Bu gün aşpazımız sənsən, səhər yeməyini yatağıma verərsən. Deyəsən, mənim də dizim ağrımağa başlayıb.

– Gəl səhər yeməyindən qabaq bir az çımək!

– Yox, sağ ol. Mənim indi başım qarışqdır! Bir də səhər tezdən su yaman soyuq olur.

Təravətli, günəşli bir səhər idi; ətrafda quşlar cəhcəh vururdu. Yan səhər yeməyi hazırlamaq üçün ayağa qalxanda dünən gecə nədən qorxduqlarını qəti anlaya bilmirdi. Həmin qəribə vaqqıltını yenə eşitmək istəyirdi ki, səsin haradan gəldiyini təyin eləyə bilsin.

Külin arasında bir neçə dənə közərən odun çıxdı. Yan ocağı qaladı və az sonra qazançada su qaynamağa başladı, tavada isə artıq ət qızarırdı.

Sem yoldaşına elə yerindən göz qoyur, hərdən də nəsə zarafat edirdi.

– Səndən qiyamət aşpaz olacaq, amma heyif ki, ocaq qalaya bilmirsən, – dedi. Ocağın qığılçımları çırlıtiyla brezentin üstünə yağanda isə soruşdu: – Yavaş, neyləyirsən?!



– Bəs necə eləyim?

– Atamın ən yaxşı inəyini səndəki açılıb-qatılanan bıçağın müqabilində qoyuram ki, sən ocağa qarağac-zad atmışan.

– Hə, – deyə Yan utana-utana boynuna aldı.

– Mənim oğlum, – Büyük Başçı Ağacdələn dilləndi, – qığılcımlar tipini alışdırı bilər. Ağcaqayın, tozağacı, fındıq, görüş heç vaxt qığılcım qoparmır. Şamağacının budaqları, kökləri də, amma əvəzində elə tüstülyəir ki... özün bilirsən də necə tüstülyəir! Qarağac, şabalıd, küknar, sidr yaman qığılcım qoparır; bu ağaclar normal adamlara yaramaz. Hinduların çoxunun çirtildayan, fişildayan alovdan zəhləsi gedir: səsdən düşmən duyuq düşə bilər. Bir də ki belə tonqal adamın yatacağını da yandırıa bilər!

– Yaxşı, baba, – deyə Semin söylədiklərinin hamisini yadında saxlayan aşpaz dilləndi və təhdidlə əlavə etdi: – İndi isə qalx yerindən, eşidirsən! – Və içində su olan parçı əlinə götürdü.

– Bu, Büyük Ağacdələni qorxudardı, əgər Büyük Başçı Aşpazın ayrıca yatağı olsaydı! Odur ki mənə yalnız kinayə ilə gülümsünmək qalır, – deyə Sem nitqini əhəmiyyətli bir görkəmlə bitirdi.

Görəndə ki səhər yeməyi hazırlıdır, o, tez yerindən qalxdı. Oğlanlar zarafatlaşa-zarafatlaşa yedilər və gecə qorxmaqlarına lağ edib doyunca güldülər.

III. Axsaq döyüşü və “qonaq kitabı”

– Qulaq as, Sem, Hayı nə edək? Bəlkə, onu da çağırıq?

– Hə. Məktəbdə-zadda onunla yoldaşlıq eləməzdəm, amma məşədə adamın ürəyi yumşalır, həm də üç nəfər olsaq, daha şən keçər. Bir də axı onu öz qəbilmizə qəbul etmişik də.

– Mən də elə fikirləşirəm. Qoy bizim çağırışımızı eşitsin.

Oğlanlar sürəkli, qulaqbaturıcı çıçırtılarını adı səs-lərlə növbələşdirib səs-səsə verdilər. Bu, onların şərti

ışarəsiydi və Hay əlində çox vacib işi yoxdursa, yaxud hinduların yanına qaçmasına mane ola biləcək atası yaxında deyilsə, bu səsə həmişə özünü yetirirdi. İndi də ləngimədi, səmimi niyyətinin göstəricisi olan yaşıl budağı başı üstündə yelləyə-yelləyə özünü yoldaşlarına çatdırıldı.

Hay yavaş gəlirdi və oğlanlar onun möhkəm axsağını gördülər; əlindəki ağaca söykənə-söykənə gəlirdi, sol ayağı cır-cındırla sarılmışdı.

— Ey, Budaq, nə olub? Yoxsa ağdərililərlə dalaşmışan?

— Yox. Otu yiğmaq əvəzinə, dirmiğə minib sürürdüm. Atam da dərsimi verdi.

— Eşitdik. Nə vaxt olub bu?

— Dünən saat dörde yaxın.

— Özüdür ki var! Biz dəhşətli bir ulartı eşitdik, Yan dedi: “Günorta qatarı gəldi. Deyəsən, bu gün gecikib bir az”. — “Nə qatar, — dedim, çox güman, Hayı döyürlər, onun səsidi”.

— Yəqin, sağalıb artıq, — deyə Döyüşkü Başçısı Budaq dillənib sarqlarını açmağa başladı — altında yüngülçə bir cızıqdan başqa heç nə yox idi. O, əsgiləri ehtiyatla bir kənara qoydu və o dəqiqə axsamağı kəsdi.

Dan yeri sökünləndə oyanmaq necə də gözəl idi! Budaqlarda dələlər oynasır, dörd bir tərəfdə quşlar oxuyur, hinduların cımmək üçün qaçlığı kiçik göldə isə bir ördək qanadlarını suya çırpa-çırpa, havanı fişliylə yara-yara uçub gözdən itdi.

— Orada nə tapmisan? — deyə Yanın sahildə nəyişə diqqətlə nəzərdən keçirdiyini görən Sem soruşdu.

Yan cavab vermirdi və Sem yaxınlaşanda gördü ki, o, palçıqda qalmış izin şəklini səylə kağıza köçürür.

— O nədir elə? — Sem bir də soruşdu.

— Bilmirəm. Desman üçün çox enlidir, pişik üçün caynaqları həddindən artıq yekədir, yenot üçün balacadır, ondatra da deyil — barmaqları çoxdur.

— Bəlkə, banşı¹ gəlib bura?

Yan dostunun cavabında yalnız gülümsündü.

¹ Banşı — meşə qulyabanı



— Güл, гүл! — deyə Ağacdələn çox ciddi dedi, — görək o, tipiyə girib quyruğundakı fitini çalanda nə edəcəksən! Onda çıçırsan: “Balta hanı?”

— Bilirsən, məncə, bu, kunitsadır¹, — deyə Semin təhdidinə fikir verməyən Yan dedi.

— Mənim oğlum — Balaca Qunduz! — Ağacdələn özündən razı ahənglə dilləndi. — Mən bunun kunitsa izi olduğunu çoxdan başa düşmişəm və istədim sənə də deyəm, amma sonra fikirləşdim: “İnsanı axtarış qədər möhkəmlədən heç nə yoxdur. Qoy özü qərara gəlsin. Ona hər şeydə kömək etmək yaramaz“.

Sem bu sözlərlə əlini Böyük Balaca Qunduzun ciyninə vurub razılıq əlaməti olaraq başını tərpətdi. Onun ləpirlərdən başı Yandan iki dəfə pis çıxırdı, amma çərənləməyindən də qalan deyildi:

— Balaca Qunduz! Sən izləri əla oxuyursan və onlara baxan kimi burada gecə nə baş verdiyini söyləyə bilərsən. Bizim qəbilənin ləpirçisi sən olmalısan! Amma başın zəif işləyir. Bizim qəbilənin torpaqları ya daşlıdır, ya da otlaq — heyvan izlərini yalnız çayın sahilində görə bilərsən. Əgər ləpirçi mən olsaydım, cığırın əvvəlinə də, axırına da gil sürtərdim.

— Bunu əla fikirləşmişən, Sem! Mənim ağlıma gəlmədi.

— Mənim balam, düşünən yalnız Böyük Başçı Ağacdələndir, qara camaat — səninlə Budaq isə yalnız əmrləri yerinə yetirməlidir.

Oğlanlar işə girişdilər. Onlar cığırı təmizləyib üzərinə qara gildən qalın təbəqə çəkdilər, sonra dörd nöqtədə elə həmin boyda meydançalar düzəltildilər — meydançaların bir tərəfi meşəyə, digəri Bernslərin kolluğuna çıxırdı.

— Hə-ə, — Sem dedi, — indi bizim də Fil Liri özünün kərpic evini tikəndə düzəldiyi kimi, “qonaq kitabı”mız olacaq. Onlara gələn hər adam, əgər yaza bilirdisə, onun kitabında “Xoşbəxt və unudulmaz ziyanət“ haqda bir-iki kəlmə yazırıdı. Bizim kitabda ayağı olan hər kəs imzasını qoyacaq.

¹ Kunitsa — dələkimilər növündən iri yırtıcı heyvan

– Gəlin tipinin lap yanında da belə bir şey düzəldək, – deyə Yan təklif etdi.

Sonra oğlanlar ayaqqablarını çıxardılar, hər biri yalın ayağının izini gilə saldı və Yan onların şəklini özünün dəftərçəsinə çəkdi. İzlərin üçü də bir-birindən çox fərqlənirdi.

– Məgər siz burada gecələyirsiniz? – tipidə yatacağ və qab-qasığı görən Hay öz təccübünü belə bildirdi.

– Hə.

– Mən də sizinlə qalmaq istəyirəm! Atam evdə olmasa, qaçacağam.

– Əşı, elə atana desən ki, qoca Raften səni qovub, özü gətirəcək bura!

– Bu yatacaqda, məncə, elə üçümüz də yerləşərik, – deyə Üçüncü Döyüşçü Başçı dilləndi.

– Amma məncə, yerləşmərik, – Böyük Başçı Ağacdələn dedi. – Axi Başçı Budaq məktəbdə pintilik üzrə birinci mükafata layiq görüllüb. Sən özün üçün tonqalın qarşı tərəfində ayrıca yatacaq qura bilərsən.

– Mən axı bacarmırıam.

– Göstərərik, amma yemək və yorğanını özünlə gətir.

Tezliklə oğlanlar daha bir yatacaq qurdular, amma Budaq getmirdi. Yalnız gün batanda Hay ayağını yenə sariyb tayıtiya-tayıtiya evlərinə üz qoydu və gedərkən dedi ki, tez qayıdacaq. Amma oğlanlar bilirdi ki, onu sabah səhərdən tez görməyəcəklər.

Şam yeməyindən sonra uzun-uzadı bəhs açıldılar ki, görəsən, dünənki qorxuları bu gecə də təkrarlanacaq, yoxsa yox. Haradasa budaqların arasından yenə bayquş uladı. Oğlanlar gecə düşənə kimi tonqal kənarında oturdular, sonra isə daha qorxmayacaqlarına əmin olub yerlərinə girdilər. Onları, az qala, yuxu tamam aparmışdı ki, meşənin üstündən dəhşətli bir nərilti keçdi, sanki, “boğazı iskənəylə deşilmiş” canavar idi nərə çəkən. Onun ardınca isə çarəsiz vəziyyətə düşmüş nəyinsə şikayətli ulartısı eşidildi. Oğlanlar dəhşət içində yerlərindən sıçradılar. Birdən lap yaxında ayaq tappiltisi eşitdilər və kimsə ucadan “Se-em!” deyə



bağıraraq tipinin qapısını söküb-dağıtmışa başladı. Bircə saniyə sonra ölüncə qorxmuş Hay oğlanlarının yanına təpildi.

Ocağı yenə qaladılar. Bir qədər sakitləşən Hay başına gələnlərdən danışdı. Söylədi ki, atası onu yatmağa yolladı, o da evdə sakitlik çökən kimi yorğanını da götürərək pəncərədən qaçıb. Tipiyə yaxınlaşanda Hay əvvəlcə istəyib canavar kimi ulayaraq oğlanları qorxutsun, amma məşədən yayılan uları onun özünü qorxudub. Üstəlik, hansı heyvansa bu ulariya şeypuru andıran səsiylə cavab verəndə isə əlində nə var ataraq köməyə çağırı-çağıra aradan çıxıb.

Öğlanlar əllərindəki budaqları alışdırıb Hayın şeyşünnü axtarmağa çıxdılar. Yorğan yaxında tapıldı. Qayıdan sonra Hayın yerini rahladılar və bir saatdan sonra tipiyə sakitlik çökdü.

Səhər birinci Sem qalxdı. Tipinin yanındakı "qonaq kitabını" nəzərdən keçirərək qışqırdı:

– Yan, bura gəl!

– Məni çağırırsan? – deyə Yan narazı-narazı soruşdu.

– Bəli, Böyük Başçı! Gecə bizi kimsə qonaq gəlib.

Bu da izləri.

– Səncə, kimin izidir?

– Bu, atamın çəkməsinin izidir, o birisi anamın başlığınınındır. Mən onların izinə yaxşı bələdəm. Gəl baxaq görək haradan gəlirlər.

İzlər Raftenlərin evindən başlanıb tipiyə tərəf gəlir və qayıdır. Dünən, axşamdan xeyli keçəndən sonra, görünür, ata-ana, uşaqların necə olduğunu yoxlamaq üçün bura gəlmişdilər. Oğlanların müşil-müşil yatdığını görəndə isə sakitcə geri dönmüşdülər.

Ertəsi gün səhər qəbilə şurası belə qərara gəldi ki, Üçüncü Başçı Budaq aşpaz olsun və səhər yeməyini hazırlasın. Hayı yaxşı-yaxşı yuyunmağa məcbur edəndə dodaqaltı nəsə donquldanırdı. Yeməyi hazırlamağa böyük həvəslə girişdi, amma bu həvəs bir saata ancaq yetdi. Bir saatdan sonra isə artıq bu işdə cəlbedici heç nə görmürdü – görünür, evdə onun üçün nə qədər zəhmət çəkdiklərini anlamışdı.

Naharda Hay süfrəyə kirli boşqablar düzdü və dedi ki, əgər onları dəyişik salmasaq, bir şey olmaz. Dedi ki, ayağı nəsə yenə yaman ağrıyrı. Amma elə ki üçü bir yerdə ova yollandı, o dəqiqə ağrısını da unutdu.

— Ora baxın, qırmızı quş! — deyə budaga qonmuş, gözəl lələkləri günün altında bərq vuran kardinal quşunu görən Hay çıçırdı. — Onu elə birinci oxla salacağam! — deyə yaydan yapışdı.

— Qulaq as, Taxtabaş, — Sem dilləndi, — oxuyan quşlara ox atmaq ağlına da gəlməsin! Bu, pis əlamətdir. Çox pis. Bizə bədbəxtlik gətirər. Mənim atamın qayışından böyük bədbəxtlik isə yer üzündə yoxdur.

— Yaxşı, əgər ox atmaq olmazsa, onda hindu-hindu oynamağın nə ləzzəti? — Budaq soruşdu.

— Əgər istəyirsənsə, qarğaya, dolaşaya at. Marmot da olar...

— Mən ayı kimi yekə bir marmotun yuvasını tanıyıram! — Hay dedi.

Yanla Sem gülübü qəşş etdilər.

— Gülün, gülün! — Hay dilləndi. — Bizim talada yonca bitir, orada marmot özünə elə bir yuva qazmışdı ki, atamın otçalanı ora düşdü. Kişinin özünü isə, yalan olmasın, buradan çaya qədər tulladı!

— Bəs atlar necə, marmot yuvasından özləri çıxdılar?

— Hə, çıxa bildilər! Amma otçalan sindi. Görəydiniz atam necə söyürdü! Mənə marmotu tutmaq üçün iyirmi beş sent vəd elədi. Mən yuvanın qabağında tələ qoydum, amma bic heyvan hər dəfə özünə təzə yol qazırı.

— Onlar hələ də sizin tarlada yaşayırlar? — deyə İkinci Döyüşçü Başçı ondan soruşdu.

— Yəqin. O artıq yoncanın tən yarısını yeyib.

— Gəlin onu tutaq! — deyə Yan təklif etdi.

— Mən bir dəfə görümişəm onu. Yekədir, buzov boyda. Özü də qoca olar, çünkü tükləri tamam ağarır.

— Onu vura bilsəydik, əla olardı! — Sem dedi. — Onu ovlamağa dəyər. Bəlkə, onda atan hərəmizə iyirmi beş sent verdi?



– Mənim atamı yaxşı tanımırsan, – Hay kinayə ilə gülümsündü. Oğlanlar yonca bitən tarlaya yollandılar.
– Hə, bəs sənin marmotun haradadır? – deyə Sem soruşdu.

– Burada.
– Görmüürəm.
– Amma həmişə orada oturur!
– Həmişə oturur, amma indi yoxdur.
– Birinci dəfədir onu görmüürəm. Yəqin, bizdən qorxub. Yaman yekədir. Bax, o kötükdən də iri olar!
– Bu da onun izi, – deyə Ağacdələn elə indicə əlləriylə yerə saldığı izləri göstərdi.
– Görürsinüz! – Budaq sevindi. – Mən nə deyirdim!
– Düzdür! O, sizin inəkləri oğurlamırdı ki? Deyirəm onunla yanaşı yaşamaqdan necə qorxmursunuz!

IV. Ağdərililərlə “döyüş”

– Mən kəsilmiş tozağacı yeri bilirəm. Qabiq kimə lazımdır?
– Mənə, – deyə Balaca Qunduz dilləndi.
– Amma indi olmaz. Ağac düz mənim atam dolaşan kolluğun yanındadır.
– Əgər biz əsl basqın istəyiriksə, onda gərək ağdərililərin çay kənarındaki malikanəsinə hücum edib süd götürək, – deyə Böyük Başçı dilləndi. – Bizim ehtiyat tükənib. Bir də ki vəziyyətlərini öyrənmək heç pis olmazdı.

Ox-yayları, başlıqlarını gizləyib nişanəli cığırla yola düşdülər – heç süd üçün vedrə götürmək də yadlarına düşmədi. Onlar hindular kimi yanlarını basa-basa, ayaq barmaqlarını azacıq içəri qoya-qoya irəliləyir, gördük-ləri izlərə dinməzcə işaret edib özlərini elə aparırdılar, sanki, nəsə böyük bir təhlükəyə məruz qalırlar.

Çəpərin arxasında gizlənə-gizlənə birbaş anbara yaxınlaşdırıldı. Qapı aralıydı, içəridə hərə öz işiyələ məşğul idi. Həyətdən anbara bir donuz balası girdi. Bir müddət heyvanın içəridə necə eşənləndiyi eşidildi, sonra şaqqlıltlı bir zərbə, qulaqbatriçi çıçırtı və Rafte-

nin səsi gəldi: „Oğlanlar avaraçılıq əvəzinə donuzları otarmalıdır!“

Hindular tələsik qaçırlar. İndi də zirzəmiyə girmişdilər, məşvərəti orada edirdilər.

— Ey Sengerin böytik başçıları! — Yan başladı. — Mən üç dənə saman çöpü götürürəm: uzunu Ağacdələnin, ortaboylusu Balaca Qunduzun, ucunda çatlaq olan qisası Budağındır. Diqqət yetirin, onları yerə atram. Hara düşsələr, ora getməliyik. Hindular belə edir!

Saman çöpləri yerə düşdü. Sem fermaya gedəsi oldu, saman çöpü Yanı azacıq sağ tərəfə yönəltdi, Hay isə evlərinə gedəsi oldu.

— Budaq, budur, sən evə getməlisən. Saman çöpü belə əmr etdi.

— Mən bu cür sarsaq şeylərə inanmırıam! — deyə Budaq incidi.

— Sözə baxmamaq təhlükəli işdir. Bu, bədbəxtlik gətirir.

— Qoy gətirsin, onsuz da, gedən deyiləm, — Hay tərslik edirdi.

— Mənim çöpüm ev tərəfi göstərdi, deməli, süd dalınca mən getməliyəm.

— Mən sizinlə qalıram, — Hay təkid etdi. — Yanla bir yerdə bağçaya gedib gilənar yiğarıq. Birinci dəfə deyil ki!

— Gəlin meşənin başlanğıcında görüşək — kim nə tapdı, ora gətirsin, — deyə Birinci Döyüşü Başçı dilləndi.

Sem ehtiyatla zirzəmidə yerləşən anbara sarı yollandı. Həyətin axırına açılan bir pəncərə qapalı deyildi və Sem sərin otağa asanlıqla girdi. Rəflərdə süd bidonları səf çəkib durmuşdu. Sem birinin qapağını açdı — bilirdi ki, təzə süd buradadır və əyilərək böyük bir qurtum aldı. Dodaqlarını yalaya-yalaya birdən xatırladı ki, özüylə vedrə götürməyi unudub. Çox dilxor oldu, amma həmin dəqiqə yadına düşdü ki, elə həmin vedrədən haradan tapa bilər. Pəncələrini ehtiyatla basaraq möhkəm cirildayan birinci və yedinci pillələrdən səssiz ötdü — bunu lap çoxdan, hələ süd kimi bəyaz şəkər dalınca gələndən bilirdi. Sem qapıya yetişdi və biçağın tiyəsini salıb cəftəni açdı. Diqqətlə ətrafa qulaq



asaraq şübhəli bir şey duymayanda bomboş mətbəxə girdi və dolabdan bir böyük tikə piroq və tənəkə vedrə götürdü. Yenə biçağını işə salaraq cəftəni bağladı ki, kimsə duyuq düşməsin, qənimətlərini də götürüb yox oldu.

Ağacdələn əmin idi ki, onu kimsə görməyib. Lakin zırzəmiyə basqını növbəti dəfə həyata keçirəndə orada bir məktub tapdı:

“Hindu düşmənlərimiz!

Növbəti dəfə bizim malikanəyə basqın edəndə vedrəmizi mütləq qaytarın və süd bidonlarının da ağızını örtməyi unutmayın”.

Həmin vaxt Yan çəpər boyunca sürünlürdü. Ətrafda çoxlu yaşıllıq vardı, lakin hindu yerə bərk-bərk sixılaraq irəliləyirdi.

O artıq bağa çatmışdı ki, arxasında bir səs eşidib çöndü və Budağı gördü.

– Nə düşmüsən dalıma? – deyə Yan piçiltıyla soruşdu. – Sənə saman çöpü tamam başqa səmti göstərdi axı. Cığallıq eləyirsən!

– Eybi yox. Mənimcün fərqi yoxdur, onsuz da, evə getməyəcəyəm!

– Mənim dalımcı düşməyə ixtiyarın yoxdur!

– Əslində sənsən mənim istədiyim yerə gedən – gilənar ağaclarının yanına.

– Gilənarlar gör haradadır, mən isə alma ağaclarına tərəf gedirəm.

Hay kolların arxasında gözdən itəndən sonra Yan sürünməyinə davam etdi. Bir neçə addımdan sonra hindu lap qarşısında düz üzünə zillənmiş sarı göz gör-dü. Toyuq imiş; sürünerək yaxınlaşan hindunu görən kimi qaqqlıdayıb bir kənara sıçradı. Yan, təxminən, bir düzün yumurta gördü: bəziləri iri, bəziləri nisbətən xırda idi.

“Saman çöpii toyuqların harada yumurtladığını bilir!”

Yumurtaları papağının içinə yiğib meşəyə tərəf yoldandı – orada görüşəcəkdilər.

Yan sürünen-sürünə uzaqlaşmağa macal tapmamışdı ki, yaxınlıqdan qəzəbli bir it hürtüsü və kömək diləyən çığırtılar eşidildi. Yan çonəndə gördü ki, qoca köpək Kepdən canını qurtarmaq istəyən Hay ağaca dirmanır. Yan onun köməyinə tələsdi; Kep oğlanı o dəqiqli tanındı, səsini kəsdi, amma deyəsən, heç başa düşmədi ki, qarovalı rolunu vicdanla yerinə yetirək kən niyə onu qovdular.

— Gördün! Bundan sonra saman çöpü deyənə qulaq asarsan. Mən olmasaydım, səni artıq tutub donuzlara atmışdır ki, cırıq-cırıq etsinlər.

— Sən olmasaydın, hər şey yaxşı olacaqdı. Sizin itinizdən qorxmuram mən! Bir dəqiqedən sonra, onsuz da, özüm düşəcəkdir və o köpəyin boğazını üzəcəkdir.

— Bunu indi də eləyə bilərsən! Kep! Kep! Bura gəl!

— İndi daha vaxtim yoxdur, qalsın gələn dəfəyə. Yaxşısı budur, gəl Semi axtaraq.

Əllərinə keçən qəniməti bellərinə şəlləmiş hindular düşərgəyə sağ-salamat çatdırılar.

V. Maral ovu

Həmin axşam hindular ziyafət təşkil etdirilər. Yatmağa həmişəki vaxt uzandılar və gecə də sakit ötüşdü. Düzdür, səhər tezdən hamını Budaq oyatdı. Ona elə gəlmüşdi ki, yaxınlıqda ayı dolaşır. Amma hər şey daha bəsit imiş: Sem yatanda dişlərini bir-birinə sürtürdü.

Yan “qonaq kitabını” diqqətlə nəzərdən keçirib sevincək çığırdı:

— Sem! Budaq! Maral izləri tapmışam!

— Əş, gopa basma! — deyə cavabında tipidəki hinduların səsi gəldi. — Yəqin, it-zad gəlibmiş.

Yan isə əl çəkmirdi. Nəhayət, Hay Semə sakitcə dedi:

— Əgər bu qədər istəyirsə, gərk ona kömək eləyək, maralı görsün, — və Semə göz vurdu ki, o da Yanı həmin yerdən uzaqlaşdırırsın.

— Gəl baxaq, görək sənin maralın hara getdi, — deyə Yanı öziylə apardı.



Onlar aralananda Hay bir kisə parçası tapıb içində cir-cindir doldurdu, sonra sariyib maral kəlləsinə oxşatdı. Sonra bu müqəvvanı bir ağaca keçirdi, qulaq yerinə iki parça taxta sancdı, kömür parçasıyla göz çəkdi, burnuna və gözlərinin ətrafına yaşı gil sürdü. Gil tez bir zamanda quruyub ağappaq oldu. Maral kolluğa soxaraq var qüvvəsiylə qaçıdı ki, Yanla Semi tapsın.

— Sem! Yan! Maral oradadır! — deyə çıçırdı.

Əgər Sem bu xəbərə məxsusi maraqla qulaq asmasaydı, Hay yüz il qala, Yanı inandıra bilməzdı. Hindular geri cumub oxlarını qapdalar və Hayın maralı gördüyü yerə yönəldilər.

— Orada, bax oradadır! Kolluqda xışlıtı salan məgər maral deyil?

Yan həyəcandan tir-tir əsirdi.

— Vur! Vur! — deyə Semlə Hay onu həvəsləndirirdilər.

Yan anlamirdi ki, onların özü nədən atmır. Yoldaşlarına tərəf çönəndə bir də gördü ki, gülməkdən ölürlər. Onda Yan marala bir qədər də yaxınlaşdı və hər şeyi başa düşdü.

— Neynək, vurum da onu sizin üçün! — deyə qışqırdı və oxu düz maralın başına atdı.

Ox lap yaxından ötdü, amma dəymədi.

Onun dalınca Semlə Hay da atıldı. Semin oxu maralın düz burnuna dəydi. Az sonra oxlar maral başını artıq dəlmə-deşik etmişdi.

Nahar vaxtı Yan Haya dedi:

— Qulaq as, Budaq, sən özünü göstərmək istədiyin qədər ağıllı olmasan da, bu dəfə əla fənd fikirləşmişdin.

Nahardan sonra Yan uzunluğu üç fut olan bir kisə götürüb içini samanla doldurdu. Sonra da bir dənə balaca kisə düzəltdi, ona da saman doldurdu və uzun süniük iynəylə böyük kisəyə tikdi. Heyvanın bədəni və başı əmələ gəldi. İndi ayaq lazımdı. Yan şamağacından dörd dənə paya yonaraq böyük kisənin künclərinə sancdı. İki parça taxtadan qulaq yondu, kömürlə göz, burun çəkdi və Hay kimi bunların hamısına gil sürdü. Lap axırda da müqəvvanının yan tərəflərində iki dənə

qara xal yaratdı. İndi bu müqəvvani, həqiqətən, maralla səhv salmaq olardı.

— Hə, bu da belə, — Yan işini bitirib dilləndi, — indi siz burada gözləyin, mən də gedib maralı gizlədim.

Yan meşəyə tərəf qaçıdı, sonra sağ tərəfə buruldu, müqəvvani kolların arasına yerləşdirərək elə getdiyi səmtdən qayıtdı.

— Hazırdır! — dedi. — Ov başlanır.

Ox-yayla silahlanmış hindular tərpəndilər.

— Maralı tapan on xal alır və birinci oxu özü atır. Əgər dəyə bilməsə, ikinci adam beş addım yaxınlaşış oxunu atır; əgər onunku da dəyməsə, üçüncü daha beş addım yaxınlaşışır. Beləcə, ta ki maralı bizlərdən biri vuranacan. Elə ki kimsə dəydi, qalanları da oxlarını sonuncu nöqtədən atırlar. Ürəyindən dəyən ox on xal gətirir: boz yerə sancılana beş xal veririk — heyvan yaralı sayılır. Maralı birinci görən onu növbəti dəfə gizlətmək haqqı qazanır. Hərəmiz on iki ox atacağıq.

İki ovçu axtarışlara başladı. Sem bu maralın heç bir iz buraxmamasına məəttəl qalmışdı. Hay düz kolların arasına soxulurdu. Kiçik Berns nə gücü, nə də kamil ağlıyla fərqlənmirdi, amma xırda donuz gözləriylə çox uzaqları görə bilirdi.

— Bu da maral! — deyə Hay təntənəylə çığirdı və təxminən, yetmiş beş yardım məsafədəki kolluqdan boyanan maralın qulağına və başının yarısına işarə etdi.

— Budaq on xal qazandı! — Yan dəftərində qeyd apardı. Hay qürurundan az qalırdı partlaşın.

— Mən onu daha əvvəl görə bilərdim, əgər... əgər... o... əgər bəxtim gətirsəydi.

Hay yayı çəkib oxunu buraxdı, amma ox lazım olan məsafənin yarısından bir az çoxunu qət etdi.

— Mən beş addım yaxınlaşa bilərəm də, — Sem dedi. — Addımlarım nə boyda olmalıdır? Bu barədə bir şey demədik, hə?

— Elədir.

— Lap yaxşı, — və Sem kenquru kimi tullanmağa başladı.



Özünün beş addımına on yard məsafə qət etdi. Yerini dəyişib elə mövqə seçdi ki, maralın başını yaxşı görə bilsin. Sem atdı və hədəfə dəymədi. İndi Hayın ixtiyarı vardı ki, daha beş addım yaxınlaşın. Amma o da vura bilmədi. Nəhayət ki, otuz yardlıq məsafədən Sem müqəvvanın boz yerinə dəydi.

– Bax buna deyərəm ox atmaq! Əsl yara vurdun! Böyük Başçı Ağacdələnə beş xal! – Yan çığırıldı. – İndi hamımız həmin yerdən atrıq; elə mən də!

Oxlar hədəfə sarı uçmağa başladı. İkişi, ya da üçü maralın arxa ayağına dəydi, bir neçə ox yarıyolda ucalan ağaca tuş gəldi, ikisi burnunu deşdi. Sonra qəflətən uca bir “ura!” nidası eşidildi – Hayın oxu maralın düz ürəyinə sancılmışdı. Ov başa çatdı. Hindular oxlarını yiğib hərənin neçə xal topladığını hesablamaga başladılar.

Qalib Hay idi – iyirmi altı xal; on – ürəyindən dəydiyinə, beş – yaraladığına, bir xal – cızdırığına görə. Onun dalınca Sem gəlirdi. Maralı iki dəfə yaralamış, iki dəfə də cizmişdi. Cəmi on iki xalı vardi.

Oxların sancıldığı maral indi qoca oxlu kirpini xatırladırdı, Hay isə özünü göyün lap yeddinci qatında hiss edirdi.

– Deyəsən, maral ovlamağı sizə də öyrədəsi olacağam, – dedi. – Gələn dəfə onun ürəyini elə birinci oxdan vuracağam!

Təzə oyun Hayın yaman xoşuna gəlmişdi. İndi müqəvvani gizləmək onun növbəsiydi və oğlan yoldaşlarıyla yaxşı bir zarafat etmək barədə düşünə-düşünə birbaş meşənin dərinliyinə üz qoydu. Maralı tipidən çox uzaqda gizləyib tamam başqa səmtdən qayıtdı və qışqırdı:

– Hazırdır!

Ovçular maralın axtarışlarında çox gəzib-dolandılar, amma heç nə tapa bilmədilər.

Hayın yenə uçmağa qanadı yox idi.

– Bu, dünyada ən yaxşı oyundur! – dedi.

– Qulaq as, Qunduz, məncə, maral iz buraxmalıdır axı, – deyə Sem dilləndi.

– Əgər yerdə qar olsaydı, asan olardı... – Hay dedi.
 – Tapdim! – Yan sevindi. – Biz xırda kağız parçalarıyla iz düzəldərik!

– Əla olar!

Hindular tipiyə cumub qabaqlarına çıxan kağız kuğuzu xırda-xırda cirdilər və dibində deşiyi olan bir torbaya doldurdular. Getdikcə kağız tikələri deşikdən yerə töküldü.

Axırıcı dəfə maralı tapa bilmədiklərinə görə Hayın onu bir də gizləməyə ixtiyarı vardı. O çox uzaqdan dövrə vurub maralı elə yerdə gizlətdi ki, oğlanlar yaxınlaşan kimi onu tapdilar. Sem tapıntısına görə on xal aldı. Oxunu atdı, amma dəymədi. Yan beş addimini atdı, amma oxu elə tələsik buraxdı ki, o da dəyə bilmədi. Hayın qismətinə beşaddımlıqdan atmaq düşmüdü, o da, təbii ki, oxunu düz maralın üzəyinə sançıdı. Müvəffəqiyyəti Budagın başını lap gicəlləndirdi. Özünü o qədər övdü ki, o biri başçılar yeni qayda tətbiq etmək qərarına gəldilər: "On beş addımdan daha yaxın məsafədən atmaq qadağandır".

Oyun getdikcə daha maraqlı keçirdi və artıq əsl ova bənzəməyə başlamışdı. Hay maralı bir neçə dəfə elə gizləyə bilmüşdi ki, lap zorla tapirdilər. Bir dəfə izləri gölə tərəf yönəltmiş, müqəvvani isə qarşı sahildəki açıqlıqda qoymuşdu. Oğlanlar maralı o dəqiqə görmüşdülər, amma məsafə o qədər uzaq idi ki, ya qurşağı kimi suya girmək lazımdı, ya da gərək elə bu sahildən ataydın. Ona görə də həmin dəfənin qalibi də Hay olmuşdu. Bir azdan başçılar daha bir qayda tətbiq etdilər: oxların sınbı siradan çıxmaması üçün maralı qayanın üstünə və daşların arasına qoymaq olmaz.

Başları oyuna elə qarışmışdı ki, tezliklə bütün meşə izlərlə – kağız qırıntılarıyla doluydu və təzə izləri köhnəsindən heç cür ayırməq olmurdu. Belə vəziyyət oyunun dayandırılmasına aparırdı. Düzdür, Yan bir çıkış yolu tapdı – təklif etdi ki, rəngli kağızlardan istifadə olunsun. Amma tezliklə rəngli kağızlar da qurtardı. Elə həmin dəm uşaqlar təsadüfən qoca Kalebi gördülər. O, bura hər dəfə, sanki, təsadüf nəticəsində gəlib



cıixırdı. Oğlanlar onun gəlişinə həmişə sevinirdilər, çünki çox tez-tez onlara ağıllı təkliflər verirdi.

— Deyəsən, burada ov heyvanlarınız var, — deyə qoca dillənərək oğlanlardan qırx addım aralıda duran maral tərəfə işarə elədi. — Elə bil, lap diridir. Əla düzəltmisiniz! Çox əla!

Oğlanlar öz ovçuluqları barədə ona danışanda Kaleb yaman gülürdü və diqqətli müşahidəçi o dəqiqə hiss edərdi ki, bu oyunda Sem Raftenin qalib olmaması qocanın marağını ikiqat artırdı.

— Afərin, Hay Berns! Bir zamanlar mən də sənin atanla birlikdə bu çayın sahilində maral ovlayırdıq.

Uşaqlar iz məsələsində çətinliklərindən danişdilar ona. Kaleb fikrə gedərək qəlyanını tüstülməyə başladı.

— Mənə baxın, — nəhayət, dilləndi, — niyə kağız əvəzinə ya buğda, ya da qarğıdalı dənələri götürmürsünüz? Bu daha yaxşı olar. Bu gün yerə səpələyərsiniz, səhərisi quşlar, dələlər son dənəsinə kimi daşıyb aparacaqlar, heç nə qalmayacaq.

Bu fikir hamının xoşuna gəldi və Sem tezliklə qarğıdalı dənələriylə dolu kiçik bir torba gətirdi.

— İstəyirsiniz bir dəfə də mən maral olum? — Kaleb təklif etdi. — Mənə beş dəqiqə vaxt verin, sonra başlayın axtarmağa. İndi görərsiniz əsl maral meşədə necə qaçır.

Kaleb müqəvvani götürüb meşənin içində yox oldu. Beş dəqiqədən sonra hindular onun izinə düşüb gedəndə qoca bayaqkı yerinə qayıtdı. Bu izi tutub getmək heç də asan deyildi. Izlər əvvəlcə dümdüz aparırdı, sonra dövrə vurmağa başladı və geri qayıtdı — izlər, az qala, kəsişirdi. Amma Kaleb dedi:

— Yox, onun izləri kəsişmir.

— Bəs maral hara gedə bilər, görəsən? — Sem bütün ətrafi dolaşdı və nəhayət, elan elədi ki, izlər çox enlidir — elə bil iki iz yanaşı düşüb.

— Mən bilirəm! — deyə Hay çıçırdı. — Maral geri qayıdır.

Kaleb susurdu. Yan izlərə diqqətlə baxdı və bir izin ikiləşdiyi nöqtəni tapdı. Ümumi istiqaməti bildiyindən

Hay artıq yerə baxmirdı. O, qabağa düşüb qaçmağa başladı, Şem də dalınca. Amma Hay izləri itirməmək üçün hərdən bir arxada gələrək diqqətlə yerə baxan Yana tərəf boylanırdı.

Ovçular heç uzaqdakı kollara çatmamışdilar ki, Yan maralın bir də döndüyü yeri tapdı. İzlər yenə əvvəlki yerinə qayıdırıldı. Yan ətrafa boylandı və birdən otların arasında uzanmış maralı gördü.

— Maral! — deyə oğlan sevincək qışqırdı.

Hami yaxınlaşanda gördülər ki, Yanın oxu artıq maralın düz ürəyinə sancılıb.

VI. Hərbçi papağı, tipi və igidliklər

— Qırxaddımlıqdan — belə dəqiq! Hindular belə atəşə “qran ku” deyərdilər. — Kalebın çox özündənrazi görkəmi vardi; eynən odu öz əliylə alanda necəydisə, o cür baxırdı. — O-o, bu, misilsiz bir igidlikdir! Hindular böyük qələbəyə “ku” deyirlər, lap yekəsinə isə “qran ku”. Yəqin, bunu Kanada fransızlarından öyrəniblər.

Hər bir hindu özünüün “ku”larını mütləq sayırdı və hər igidliyə görə başlığına daha bir qartal lələyi sancırdı, qeyri-adi uğur qazananda isə arxasında qırmızı qotazı olan lələk taxırdı. Əvvəllər beləydi. İndi isə keçmiş adət-ənənəni kimsə xatırlamır və hindu da tapdığı hər lələyi başlığına sancır.

— Bizim başlıqlardan xoşunuz gəlir? — deyə Yan soruşdu.

— Siz, yəqin, heç vaxt əsl başlıq görməmisiniz. Əvvəla, bütün lələklər tamam ağ olmalıdır — yalnız ucları qara olur. Və onları yumşaq dəri papağa bərk deyil, boş sancımlısan. Hər lələyin kökündə dəridən halqası olur, həmin halqa da papağa qaytanla bərkidilir. Ortadan isə daha bir qaytan çəkilir ki, lələklər düz dursun. Hər lələyin üzərində onun nə münasibətlə taxıldığı haqda işarə olur. Əgər hindu at qaçırmışdisa, lələkdə nal şəkli çəkilirdi. Mən bir hindu tanıydım, on dənə belə nal şəkli vardi lələklərində: bir döyüşdə düşmənin on dənə atını aparmışdı.



– Elə istərdim ki, hindular arasında yaşayım! – Yan köks ötürdü.

– Tez yorulardın, – Kaleb dedi. – Mən onların arasında yaşamışam. Bir dəqiqə rahatlıqları yoxdur, daim müharibə, bir də ki aqlıq! Mənə bəs elədi...

– Kaleb, söylə, – deyə Hay qocanın sözünü kəsdi. Oğlan onu heç vaxt mister Klark çağırırmadı, çünki münasibətləri çox yaxşı idi, – bəs ova görə hindular lələk qazanırlar?

– Məgər eşitmədin ki, Yanın atlığı oxa görə nə dedim?

– Boş şeydir! Mən Yandan yaxşı atıram. Onunku təsadüfən belə alındı. Hindu olsayıdıq, bütün lələklər mənə çatacaqdı!

– Ona hələ baxarıq, – deyə Böyük Başçı oğlanın sözünü kəsdi.

– Gəlin əməlli-başlı oynayaq, – Yan söhbətə müda-xılə etdi. – Qoy mister Klark bizə göstərsin ki, hindu papağı necə olur. Biz də nə qədər igidlilik göstərsək, o qədər də lələk taxarıq.

– Hansı igidlilikləri nəzərdə tutursan? – Kaleb soruşdu.

– Məsələn, kim tez qaçı, ya da başqalarından sürətlə üzdü, lap elə oxu dəqiq atdı – o qədər məş-guliyyətimiz var ki...

– Neynək, lap yaxşı!

Kaleb oğlanlara döyüşü bağılığının necə düzəldiyini göstərdi. Dəri papağın yerinə köhnə keçə şlyapanın ortasını götürdü, qartal lələklərini isə aq qaz lələkləriylə əvəz elədi – lələklərin ucunu bir bərabərdə kəsib qaraya boyadı. Lakin kimə, hansı igidliliyinə görə lələk verilməsi müzakirə olunanda möhkəm mübahisə düşdü.

– Əgər Budaq Kepin girinə keçmədən bağdan gilənar gətirse, qırmızı qotazlı lələk alacaq, – Sem dedi.

– Əcəb bicsən ha! Mərc gələk ki, bizim anbardan cücə oğurlaya bilməzsən? – deyə Budaq onun sözünü ağızında qoydu.

– Mən heç vaxt cücə oğurlamıram! Ay bədbəxt, deyəsən, unutmusan ki, qarşındaki nəcib hindu

Böyük Başçıdır! Unutma ki, sənin skalpın hələ də mənimlə Qunduza məxsusdur! – və Sem bunu deyib gözlərini qorxunc bir tərzdə bərəldərək yanpörtü Haya yaxınlaşdı.

Yan Kalebə nəzər saldı, o isə, sanki, heç nə eşitmirdi; amma oğlan qocanın gözlərində qəribə bir parıltı gördü.

– Gedək tipiyə, – deyə Yan təklif etdi, – burası çok istidir. İçəri keçin, mister Klark.

– İçəri kölgə olsa da, yenə hava boğanaqdır. Örtüyün bir qurağını qaldırın – içəri hava dolsun.

– Məgər hindular da belə edir?

– Əlbəttə. Onlar tipilərini gah o yana, gah da bu yana hərləyirlər, başına min oyun açırlar! Onların alaçığı buna görə yaxşıdır da. İstər qırx dərəcə saxta olsun, istər əlli dərəcə isti – tipisi olan hindunun qəti vecinə deyil! Bundan savayı, hindular havanı qabaqcadan bilirlər. Neçə dəfə gecə oyanıb qəribə səslər eşitmişəm: „Xlop-xlop-xlop!“ Gözlərimə inanmadım – qadınlar tipilərinin kənarını endirir, əvvəl torpağa bərk-bərk çalırdılar. Az sonra da şimşek çaxmağa başlayırdı. Havanın pisləşəcəyini haradan bilirdilər – anlamadım! Bir qarı deyirdi ki, havanın pisləşəcəyi barədə ona tamam başqa cür ulamağa başlayan koyot xəbər verir; başqa bir qadın isə söyləyirdi ki, bunu gün batanda şəfəqin rəngindən bilir. Bəlkə də, onlar düz deyirdilər. Siz də ətrafa həmişə diqqətlə baxın.

– Onlar heç vaxt yanılmırlar? – deyə Balaca Qunduz soruşdu.

– Bəzən səhv edirlər, amma ağdərililər qədər yox – çok nadir hallarda.

Kaleb örtüyün hansı tərəfini qaldırmaq lazımlığını göstərdi. Tipinin içi o dəqiqə sərirlədi.

– Küləyin haradan əsdiyini bilmək üçün barmağınızı tüpürcəklə isladıb qaldırın. Külək gələn tərəfdən soyuq hiss edəcəksiniz, onda tüstü klapanlarını da necə tənzimləməli olduğunuzu biləcəksiniz.

– Döyüşçülərin başlıqlarından danışın bizə, – deyə Yan xahiş etdi. – Biz lələk gəzdirmək üçün nə etməliyik?



– Qaçın, üzün, ox atın. Əgər oxunuz iki yüz yard uçsa, deməli, bizon öldürmüsünüz. Həmin atıcı ən ali mükafata layiq görülür.

– Yəni lap „qran ku“ya?

– Bəli. Ox əlli yard uçsa, deməli, maral öldürdüñ. Belə atəsi, sadəcə, „ku“ adlandırılacaqıq. Əgər ilk ox əlli addımdan müqəvvanın düz ürəyinə dəydisə, bunu böyük igidlik sayacaqlar. Neçənci dəfə olursa olsun, yetmiş addımdan oxu yan ötməyəni ən yaxşı atıcı adlandırılacağam. Əgər qırx addımdan on düymlük çəvrəyə üç oxdan ikisini vursan, hinduların qabağında pərt olmazsınız, baxmayaraq ki onlar özləri hədəf deyil, canlı heyvana atırlar. Mən qızıldərili balacaların kəpənəklərə ox atdığını dəfələrlə görmüşəm. Bundan başqa, onlar belə bir yarış da keçirirlər: kim bir neçə oxu birdən atar. Havaya beş dənə oxu birdən yollasan, yaxşıdır! Deməli, həmin adam həm sürətlə, həm də uzağa atır. Ömründə cəmi bir dəfə eyni zamanda səkkiz ox atan adam görmüşəm. Onda bunu “böyük cadugərlik” sayıllar. Amma yeddisini də atmaq böyük şeydir.

– Mister Klark, hinduların, yəqin, öz oyunları da var, elə deyil? – Yan soruşdu.

– Görün hindular görmə qabiliyyətlərini necə sinayırlar...

– Bunda mənə çatan olmaz! – deyə Hay tələsik dilləndi. – Onda maralı birinci mən gördüm də...

– Kəs səsini, Hay! – Yan qışqırıldı.

Dəhşətli “dzi-it, dzi-it” səsi Budagi məcbur etdi ki, çönüb həmin səmtə baxsın. Gördü ki, Sem yekə biçağının tiyəsini yaxşıca isladıb daşa çəkir, hərdən də Hayın açıqrəngli kəkiline nəzər salır.

– Vaxt yetişdi, – deyə Sem öz-özünə danışırılmış kimi astadan dedi.

– Yaxşısı budur, mənə dəyməyin! – Hay çığirdı.

Amma Yana nəzər salıb üzündəki təbəssümü sezən kimi yüngülləşdi, hərçənd ki Ağacdələnin sıfətinin ifadəsi ona yaxşı heç nə vəd etmirdi.

– Niyə mənə kömək etmirsen? Yoxsa öz payından

imtina edirsən, Balaca Qunduz? – deyə Ağacdələn dışlərinin arasından fisıldadı.

– Məncə, indi ona dəyməyək, amma Budaq təzədən özünü öyməyə başlasa, skalpını acımadan soyarıq, – deyə Yan cavab verdi.

– Görün sizə necə oyun öyrədecəyəm, – Kaleb dilləndi. – Yerdə, ya da dəri üstündə iki kvadrat çəkib hərəsini iyirmi beş xırda kvadrata bölgürə. Oyunculardan biri beş dənə findiq, ya da daş götürüb kvadratlara düzür. Sonra ikinci oyunçu daşların necə düzüldüyünə diqqət verərkən digərləri qısa nəğmə oxuyurlar. Bunun dalınca içində daşlar olan kvadratın üstünü örtürlər və ikinci oyunçu öz yaddaşına əsaslanıb daşları eyni qaydayla öz kvadratına düzür.

– Əşı, buna nə var ki, mən... – deyə Hay yenə başladı. Amma Sem onun kəkilindən dartan kimi səsini kəsdi.

– Bax ha, skalpsız soyuqlayıb ölersən, – Ağacdələn çox soyuqqanlı ahənglə dilləndi.

– Başqa bir oyun da var, – Kaleb heç nəyin fərqinə varmadan davam edirdi. – Hindular ağ ağacdan iki dənə altıdüymlük kvadrat düzəldib hərəsinin üstünə bir dovşan şəkli çəkirələr. Sonra kvadratların birində altı dənə yarımdüymlük qara dairələr bərkidirlər və həmin kvadratı yüz addımlıq məsafəyə aparırlar. Oyunçu o biri kvadratı götürüb birinci kvadrata yaxınlaşır, o qədər yaxınlaşır ki, əlindəki qara çevrələri öz kvadratına eyni qaydayla düzə bilsin. Əgər düzüllüsü yetmiş beş addımdan görə bilsə – əladır; əgər altmış addımdan görsə – yaxşıdır; əlli addımdan çox yaxınlaşsa – çox pisdir.

– Görərsiniz, mən...

Budaq nəsə demək istəyirdi, amma Sem burada elə nərildədi ki, kimsə daha Hayın səsini eşitmədi.

– Hindularda gözün itiliyini yoxlamaq üçün daha iki üsul vardi, – deyə Kaleb sözünə davam edirdi. – Qoca hindu uşaqlara çoxlu xırda ulduzları olan bir bürc göstərir (hindular belə bürclərə “Salxım” deyirlər) və soruşur ki, onda neçə ulduz görürsünüz?



Bəziləri beş-altı, digərləri yeddi ulduz görür. Yeddisini görənlərin gözləri çox itidir. Ulduzların çoxu qış gecəsi yaxşı görünür, amma Böyük Ayı bürcünü bütün ilboyu görmək olar. Hindular bu bürcü “Qozbel” adlandırır. Və qocalar uşaqlardan soruşurlar: “Belinə uşaq şəlləyən Qarını görürsən (bürcün axırdan ikinci ulduzu nəzərdə tutulur)?” Cavanlıqda yekə ulduzun böyrünə sixilmiş xırda ulduzu asanlıqla görürdüm.

Kaleb tipidən çıxdı və oğlanlar elə həmin an onun səsini eşitdilər:

— Yan, Hay! Bura gəlin!

Hamı onun yanına yüyürdü.

— Bax biz indicə itigözdən danışındıq. Kim deyər ki, oradakı nədir? — Kaleb yoncalığa işarə etdi.

— Ayı balasına bənzəyir...

— Marmotdur! Bizim marmot! — Hay çığırdı. — Onu vurmaq lazımdır! — deyib ox dalınca qaçdı.

Hindular var qüvvələriylə tarlaya sarı yüyürdülər. Səs salmamağa çalışırdılar, amma heyvan anlaşılmaz səslər duyub qulaqlarını şəklədi. Arxa pəncələri üstə oturmuşdu; yönəmsiz görkəmi vardı, uzaqdan ayı balasını xatırladırdı.

Oğlanlar sırayla durdular — lap Kres yaxınlığında döyüşü təsvir edən tablodakı kimi. Atdilar və hər üç ox yan keçdi. Marmot o dəqiqə yuvasına girdi.

VII. Düşərgə həyatı

— Sem, necə yatmışan?

— Gözümüz də yummamışam.

— Mən də. Bütün gecəni tir-tir əsmişəm. Üstümə bir dənə də yorğan saldım, xeyir eləmədi.

— Duman vardı-nəydi, görəsən?

— Bəs sən necə yatmışan, Budaq?

— Yaxşı!

— Dumanı hiss eləmədin?

— Qətiyyən.

Növbəti gecə daha pis oldu. Hay elə yatmışdı ki, qulaqlarını kəssəydi də, xəbəri olmazdı, Semlə Yan

isə yenə düz səhərə kimi titrətmışdilər. Dan yeri söküləndə Sem qalxdı.

— Mənim lap zəhləm töküldü! Zarafat bir yana, əgər hər dəfə belə titrəyəcəyiksə, hələ ki ayaq üstə dura bilişəm, evə gedəcəyəm.

Yan dinmədi. Qaşqabağı yerlə gedirdi.

Günəş onların dilxorçuluğunu bilmərrə yox elədi, amma növbəti gecə barədə fikirləşən kimi dəhşət onları götürürdü.

— Bizə nə olub, görəsən? — Balaca Qunduz soruşdu.

— Gah üşüyürük, gah da qızdırırıq. Bəlkə, bataqlıq suyunu həddindən artıq içirik? Ya da, bəlkə, Hay bizi bişirdikləriylə zəhərləyir?

— Deyəsən, sinqa tutmuşuq: əti yaman çox yeyirik...

Gərək Kalebdən soruşaq.

Qoca günorta onların düşərgəsinə gəlməsəydi, özləri gedəcəkdi yanına. O, Yana dinməzcə qulaq asıb soruşdu:

— Meşədə yaşadığınız müddətdə heç yorğanlarınızı qurutmusunuz?

— Yox, məgər... hindular...

Kaleb tipiyə girib yorğanları əliylə yoxladı və dedi:

— Elə də bilirdim. Gecələr tərlayırsınız, yatacağınız nəm çəkir. Hər bir hindu qadın yorğan-döşəyi, azi, üç saat günəş altında bişirir, hava pis olanda isə — ocağın yanında qurudur. Siz də belə eləyin, titrətməniz kəsəcək.

Oğlanlar təxirə salmadan yatacaqlarını günün altına çıxardılar və elə həmin gecə yaxşıca yata bildilər.

Tezliklə onlar meşə həyatı barədə daha nələrisə öyrəndilər. Axşamlar ağaçanad oğlanları tipinin içərisinə qovurdu, amma tezliklə yatmamışdan tipini tüstüyə verib ağaçanadları qaçırmağı öyrəndilər: yerlərinə girməmişdən ocağa çoxlu ot-alaf ataraq girəcəyi bağlayırdılar, özləri isə şam yeməklərini çöldə, xörək bişirdikləri tonqalın yayında yeyirdilər. Sonra ehtiyatla tipinin içində nəzər salırdılar — ocaq sönür, yuxarıda çoxlu tüstü yiğilirdi, amma əvəzində aşağıdakı hava təmiz olurdu. Oğlanlar tipiyə sürünə-sürtünə girərək qapını kip örtürdülər. Tipidə bircə dənə də ağaçanad



qalmırıldı, yuxarıdakı klapanların ağızında yiğilan tüstü isə içəri bir dənə də həşərat buraxmırıldı. Artıq bütün gecəni rahatca yatmaq olardı. Qatı düşmən – ağaçqanadla mübarizə aparmağı beləcə öyrəndilər.

Meşədə bir də yekə, göy milçəklər vardı – gündüz-lər adama yaşamaq imkanı vermirdilər. Adama elə gəlirdi ki, onlar saatbasaat artır. Onlar masanın üzərin-də uçur, boşqabın içində düşürdülər.

– Günahkar özünüzsiniz, – deyə hindular kömək üçün ona müraciət edəndə Kaleb dilləndi. – Görün ətrafdə necə zibılxana düzəltmisiniz!

O, düz deyirdi: tipinin yanında dağ boyda kartof qabığı, sür-sümük, balıq pulu və başqa tullantı qalaqlanmışdı.

– Bəs hindular necə eləyir? – deyə Balaca Qunduz soruşdu.

– Bəzən düşərgənin yerini dəyişirlər, – qoca dedi, – ya da, sadəcə, yır-yığış edirlər.

Yan beli birinci götürdü və yaxınlıqda xəndək qazmağa başladı; Semlə Hay da ona qoşuldular. Görəndə ki zibillə bir yerdə xəndəyə sür-sümük, çörək tikələri də tökürlür, Yan dedi:

– Buna bax e-e, çörəyi də basdırırıq! Gör nə qədər heyvan bunları yeyib dolanardı.

Onda tırın üstündə oturub qəlyanını çəkən Kaleb dilləndi:

– Əgər əsl hindu olmaq istəyirsizsə, hər gün bütün yemək qalıqlarını yiğib hündür bir yerə aparın. Hindular bu məqsədlə ən çox qayalardan istifadə edirlər. Bu yer müqəddəs sayılır və ona “Veykan” deyirlər. Yemək qalıqlarını ora ruhları sevindirmək üçün qoyurlar. Təbii ki, bütün bunlar sonradan quşlara, dələlərə qismət olur, amma qayanın üstündə bir şey görməyəndə hindular yaman sevinirlər. Onlar üçün fərqi yoxdur ki, apardıqlarını kim yeyir – qurd-quş, yoxsa ruhlar. Özləri “Nə fərqi var ki” deyirlər...

Böyük Şura tam tərkibdə “müqəddəs qaya”nın axtarışlarına çıxdı. Talaların birində hindular əlverişli bir təpə tapdılar və həmin gündən başlayaraq ora

növbəylə “müqəddəs ruhlara qurban” aparırdılar. Tezliklə fikir verdilər ki, quşlar bu təpədə tapdıqlarını məmənuniyyətlə yeyirlər və bəzi heyvanlar da artıq çaydan təpəyə cığır salıblar.

Bir dəfə necə oldusa, Kaleb dedi:

– Siz suyu bu çaydan içməməlisiniz – orada qurd-quş yaman çıxdı.

– Bəs nə içək? – Sem soruşdu.

– Bəs nə edək, mister Kaleb? – deyə qocanın Raftənlərin heç biriyələ danışmayacağını bilən Yan əlavə etdi.

– Quyu qazın!

– Yox bir! İşimiz-güçümüz qurtarıb! – Ağacdələn finxirdi.

– Hindu quyusu qazın, – Kaleb dilləndi, – yarım saatda hazır olacaq. Gəlin göstərim.

O, beli götürdü, dəhnənin yuxarı hissəsindən iyirmi addım aralı qazmağa başladı. Dərinlik üç futa çatan kimi, su göründü. Kaleb dörd futa çatanda isə su elə axmağa başladı ki, daha qazmağın mənası yox idi. Kaleb parça çirkli suyu quyudan çıxarmağa başladı. Quyu hər dəfə dolduqca qoca onun suyunu boşaldırdı. Üç dəfədən sonra çaladan təmiz, buz kimi su çıxmağa başladı.

– Budur, – Kaleb dedi, – sizin gölün suyudur, amma iyirmi fut qalınlığında torpaq, qum qatından süzülüb, içmək olar. Bax buna hindu quyusu deyirlər.

VIII. Hindu təbili

– Əsl hindular bu ağacdan mütləq özlərinə təbil düzəldərilər, – deyə ildırımın yıldığı, özəyi čürüdüyündən koğuşu olan cökə ağacını görən kimi Kaleb üzünü Yana tutub dilləndi.

– Hə? Necə düzəldirlər təbili?

– Bayaq haradasa balta gördüm...

Yan baltanı gətirdi və Kaleb ağacın gövdəsindən iki fut uzunluqda, tamamilə dümdüz, çatsız bir parça düzəltdi. Onu düşərgəyə apardılar.



– Təbilə dəri çekilir.

– Hansı dəridən?

– At, it, inək, dana – hansını istəyirsən çəkə bilərsən, bircə möhkəm olmalıdır.

– Bizim anbarda dana dərisi var. Düzdür, bir az sıçrul gəmirib, – Hay dedi. – Mən bilirəm dərini haradan tapmaq olar – öz dərilərimdir, dana kəsəndən qalıb. Kaş görəydiniz dananı mən necə ustalıqla kəsirəm!

Bu yerdə Sem qışkırdı: “Hop!” və onun kəkilindən dartdı.

Üçüncü Başçı geri sıçrayıb özünə yönəltdiyi mədhiyyəni adı çığırtıyla bitirdi:

– Əl çek!

– Ona toxunma, Sem, – deyə Balaca Qunduz işə qarışdı və üzünü Haya çevirib dedi: – Eybi yox, Hay, xətrinə dəyməsin. Sən oxu ondan yaxşı və iki dəfə uzağa atırsan.

– Ona görə hırslenir də! – deyə Budaq incik-incik deyindi.

– Hay, indi isə, əgər istəyirsənsə təbilimiz olsun və döyüşü rəqsləri ifa edək, qaç, dəri gətir.

Hay var gücüylə evlərinə tərəf yüyürdü.

Kaleb isə cökənin artıq-urtuq yerlərini kəsməklə məşğul idi. Ağacın qabığını çıxardı, çürük özəyini bıçaqla tamam təmizlədi və təbilin gövdəsini yerə qoyub içində ocaq qaladı. Ortası yanandan sonra ağacı həm içəridən, həm də çöldən yaxşıca yondu.

Kaleb bu işlərə iki saata yaxın vaxt sərf etdi, Hay isə gəlmək bilmirdi. O, düşərgəyə hava qaralana yaxın döndü və danışdı ki, atası onu yaxalayan kimi ləklərin alağınu elətdirib. Hayın gətirdiyi dərilər ağac qabığını kimi bərk idi və təbii ki, üzərində tükü də vardi.

– Onları yumşaltmaq üçün iki-üç gün gərəkdir, – Kaleb bunu deyib dəriləri gölməçəyə saldı.

Üç gündən sonra ağac kimi sərt və sarımtıl dərilərin yerinə qoca sudan ağ, ipək kimi yumşaq dəri çıxardı.

Onları iliq suda sabunla təmiz-təmiz yuyandan sonra Kaleb küt bıçaqla dərilərin hər iki tərəfini qasıdı. Dərilərin irisinin qraqlarını kəsdi; diametri, təxminən,

otuz düym olan girdə parça və üstəlik, bir dənə də uzun qayış alındı. Bu qayışı o qədər ovub dartdı ki, nəhayət, gipgirdə qaytan alındı. Qalan parçadan daha iki dənə otuz düymlük dairə düzəltdi. Onları bir-birinin üstünə qoyub kənarlarından bir düym içəriyə sırayla deşiklər açdı. Sonra dairəvi gün parçasının birini yerə qoydu, təbilin gödəsini üzərinə yerləşdirdi, o biri tərəfinə ikinci dərini qoyub qaytanla möhkəm-möhkəm bir-birinə bağladı. Əvvəlcə bərk çəkmirdi, amma sonra elə möhkəm çəkdi ki, təbilin hər iki başındakı dərilər lap tarım dartıldı. Hayın elə həmin dəqiqə təbileyiylənməsi hamını təccüb qoydu.

— Bu, mənim dərimdir, — dedi.

Bunu danmaq olmazdı, amma Kaleb göz vurub dedi:

— Deyəsən, o, ağacı saya salmir.

Sonra Kaleb bir çubuğun ucunu parçayla sariyb Haya uzatdı, o da təbile birinci zərbəni vurdu. Lap küt bir səs çıxdı.

— Təbili kölgədə bir yerdən asın, — Kaleb dedi, — quruyanda tamam başqa səs çıxaracaq.

Təbilin necə quruduğuna baxmaq yaman maraqlı idi. Hərdən ondan sakit səslər çıxırı və onda adama elə gəlirdi ki, dəri onu saxlayan qaytandan azad olmaq üçün bütün gücünü toplayır. Təbil tam quruyandan sonra dərisi yarımsəffaf oldu, nazildi və ondan elə gözəl səs çıxdı ki, eşidən hər bir hindunun qəlbini sevinc içində cirpinardı.

Kaleb oğlanlara hinduların döyüş himnini oxumaq öyrətdi və onlar qocanın çaldığı təbilin sədaları altında rəqsə başladılar.

IX. Pişik və kunitsa

Sem yenə də aqdərililərin düşərgəsinə basqın həyata keçirdi ki, çörək ehtiyatlarını zənginləşdirsinlər; qoca Berns Hayı tutdu və yenə bostanda işlətdi. Yan düşərgədə tək qaldı. O, dəftərçəsini götürüb gəzir, gildən olan “qonaq kitabını” diqqətlə nəzərdən keçirirdi. Oğlan



susamuru və safsardan savayı, tanımadığı, yekə bir heyvanın da izlerini gördü. Yan çayın sahilindəki sıx otluqda uzandı. Çeyirtkələr atılıb-düşür, sisəylər çıqqıldı daşırdı.

Qəflətən çay tərəfdən, ildirimin aşırılığı cökənin böyründə yüngül tərpəniş duydu. Cökənin özəyi çürümüş gövdəsi sıx otluqda gizlənmişdi və sınıq budağı olan yerdə bir koğuş qaralırdı. Birdən həmin deşikdən yaşıl gözləri olan bir baş çıxdı, sonra da bir boz pişik ağacın gövdəsinə dırmandı. Heyvan günün altında yerini rahatlادı, pəncələriylə üzünü yuyub gərnəşdi və yamacla suya sarı endi. Doyunca içib pəncələrindəki suyu silkələnib tökdü və yerdəki izləri tədqiq etməyə başladı – bu, Yanı yaman təəccübəndirdi.

Pişik iz qoya-qoya çay boyunca irəlilədi (Yan onların şəklini sonra çəkmək fikrindəydi). Birdən pişik yerində donub-qaldı, başını uca tutub ətrafa qulaq kəsildi və otluğa sıçrayıb yox oldu.

Yan gözləyirdi ki, görüsün heyvan yenə gələcəkmi. Bir qədər yuxarı tərəfdə çinqılın səsi gəldi. Yan həmin səmtə çonəndə pişikdən bir az böyük olan təzə bir heyvan gördü. Əvvəller heç vaxt kunitsanı gündüz işığında görməmişdi, amma onu tanıdı – yerə sinən, üzərində bəyaz xallı tündrəngli xəzi, yumşaqtüklü quyruğu olan kunitsa.

Kunitsa tələsmədən, yanını basa-basa gedirdi. Onun dalınca üç dənə balası gəlirdi. Görünür, ailə idilər. O da sahildəki izləri lap pişik kimi qoxuladı və Yan bu iki heyvan arasında qeyri-adi bir bənzərlik gördü.

Ana kunitsa pişiyin izlərini görəndə o qədər qoxuladı ki, balaları ona çatdırılar. Onlardan biri təzə qoxunu alıb pişiyin izləriylə çaya tərəf yollandi.

Yixilmiş cökəyə çatanda ana kunitsa birbaş koğuşa tərəf yollandi. Diqqətlə içində baxdı və bir göz qırpmışında içəri girib təkcə quyruğunu çöldə qoydu. Və birdən Yan qulaqbatriçi bir miyovultu eşitdi. Kunitsa elə həmin an bayırı çıxdı; dişlərində balaca, boz bir pişik balası vardi. O miyovuldayaraq qırılır, canını qurtarmağa çalışırdı.

Yanın ürəyi əsdi. O artıq köməyə tələsməyə hazır idi ki, birdən boz bir şeyin ağacın gövdəsinə sarı sıçra-

diğini gördü – pişik idi. Onun gözləri alışib-yanırdı, tükləri qabarmış, qulaqları belinə sıxlılmışdı. O, qəzəblə yırtıcının üstünə atıldı. Kunitsanın tükləri dörd bir tərəfə səpələndi və o, çarəsiz qalıb özünü suya atdı. Az qala, boğulmuş, qanı axan pişik onun dalınca cummağa hazır idi, amma cökə gövdəsinin altına girmiş pişik balası elə şikayətlə miyovuldayırdı ki, anasının qəzəbi tükəndi. Murdar qoxusu olan nəyəsa bulmış balasını qapıb yuvaya apardı və elə həmin an da qayıtdı. Ağacın gövdəsinə çıxıb durmuşdu, qulaqlarını şəkləyib qulaq asır, gözlərini də qırpmırıldı. Balalarını qorumaq üçün bütün dünya ilə vuruşmağa hazır dişi pələng kimi quyuğunu durmadan tərpədirdi.

Yan pişiyin cəsurluğundan təsirlənmişdi və həmin andan etibarən qəlbində bütün pişik nəşlinə bir hörmət baş qaldırdı.

X. Dələ ailəsi

– İstəyirsiniz mən ağacdələni oradan qovum? – üç hindu meşənin uzaq guşələrini gəzib-dolaşarkən Budaq bir dəfə dedi.

O, yarıctürük ağacın koğuşuna işarə etdi və yaxınlaşaraq əlindəki ağaclla gövdəyə bir neçə dəfə bərkdən vurdu. Koğuşdan ağacdələn yerinə uçağan dələ çıxaraq oğlanları məəttəl qoydu. O, ağacın təpəsinə dirmandı, ətrafa nəzər salıb əllərini yana açdı, quyuğunu pirpızlayıb başqa – təxminən, iyirmi fut aralidakı ağaca uçdu. Yan onu tutmağa yüyürdü. Az qalmışdı tutsun, amma dələ onun barmağını iti dişləriylə elə cirdi ki, Yan o dəqiqə əlini qaçırdı. Dələ budaqlar arasında gözdən itdi.

Hay forsundan, az qala, partlayırdı.

– Nə fərqi var, uçan dələ olsun, yoxsa ağacdələn, – deyə özündənrazi bir tərzdə dilləndi.

Bu hadisədən sonra bütün günü burnunu dik tutur, ən xırda koğuşu olan ağacları da döyəcləyirdi – fikirləşirdi ki, bəlkə, yenə də hansısa bir heyvanı qorxudub yuvasından çıxarsın və nəhayət, bir neçə



uğursuz cəhddən sonra gecikmiş bir ağacdələni yuvasından perikdirdi.

Yan da yerdən yekə bir budaq götürüb koğuşu olan başqa bir ağaca vurdu. Aşağı koğuşdan bir kürən dələ çıxdı və elə o dəqiqə də yuxarıdakı deşiyə girdi. Növbəti güclü zərbə onu bu sığınacağından tamam çıxardı: heyvan əvvəlcə ağacın lap təpəsinə dirmandı, oradan yenə aşağı koğuşa girdi.

Oğlanlar həyəcanlandılar. Başladılar əllərindəki ağaclarla gövdəyə döşəməyə, amma dələ daha görünmədi.

— Gəl bu ağacı kəsək, — deyə Balaca Qunduz təklif etdi.

— Belə eləmək lazımdır, — Ağacdələn nəsihət verirmiş kimi dilləndi və çox uzun bir ağac parçası təpib gövdənin çürüük təpəsinə bir dənə ilişdirdi.

Ağac azca laxladı. Sem zərbəsini bir də təkrar etdi. Tezliklə gövdə davam gətirməyib aşdı, onun baş tərəfi zərbəylə yandakı ağaca dəyiş tamam ovuldu. Oğlanlar dələni axtarmağa cumdular. Onlar ağac çürtüntülərini ələk-vəlek etdilər və kedr qozasının qabıqlarını tapannda bu qərara gəldilər ki, yuva, həqiqətən, burada imiş. Elə o an qəflətən kürən dələni gördülər. Sakitcə uzanmışdı və deyəsən, sağ-salamat idi, amma burnunun düz ucunda bir damla qanvardı. Onun yanında beş dənə təzə doğulmuş, kor, tüksüz balaları vardi. Balalardan birinin də burnunda bir damla qan görüntündü.

Əvvəlcə hindular fikirləşdilər ki, dələ özünü ölüyü yə vurub, amma sonra bəlli oldu ki, o artıq ölüb.

Oğlanlar özlərini dəhşətli dərəcədə günahkar hiss edirdilər. Ov edərkən heç ağıllarına da gəlmirdi ki, körpə, köməksiz heyvanları anasız qoya bilərlər. Dələ balaları indi acıdan ölməyə məhkum idilər.

Xüsusilə Yan əziyyət çekirdi; o, özünü hər şeyin bəiskarı sayırdı.

— Onları nə edək? — Ağacdələn soruşdu. — Onlar çox balacadırlar, bəsləyə bilmərik.

— Yaxşısı budur, suda batıraq, vəssalam, — deyə Budaq evlərində pişik balalarıyla necə davrandıqlarını xatırlayıb dilləndi.

– Eh, kaş bir dələ yuvası təpib onları qoya biləydik!..
 – Yan dedi. Bir qədər susub əlavə etdi: – Mən bilirəm onları kim xilas edə bilər. Boz pişik! Gəlin nə qədər ki yuvasına qayıtmayıb, dələ balalarını onun yanına aparaq!
 Onlar çaya tərəf yollandılar.

Günəş elə parlayırdı ki, koğuşda pişik balalarının necə oynadığını seçmək olurdu. Ana pişik yerində deyildi. Yan dələ balalarını ehtiyatla içəri qoydu və yoldaşlarının yanına qayıtdı.

Onlar pişiyi düz bir saat gözlədilər. Oğlanlar lap sakit oturduqları üçün çoxlu maraqlı şey gördülər.

Otların arasından çölsicanının başı göründü, sonra köstəbək yuvasından çıxdı. Bir azdan çayın susuz mərasiyla dovşan boyda bir dördəyəqli heyvan yüyürdü. Yan ondatranı tanıdı; o, yəqin, su axtarırdı. Su isə yalnız süni göldə qalmışdı və oğlanlar başa düşdülər ki, heyvanların bir çoxunun su içməsi üçün yeganə yer indi oradır.

Ondatra bir neçə addım aralanmağa macal tapmayışdı ki, başqa, tünd-qəhvəyi bir heyvan göründü.

– Biri də gəldi! – Sem piçıldadı. – Yəqin, onların görüşü var.

Heyvan bir qədər yaxınlaşdı və oğlanlar gördü ki, bu, susamurudur. Pişik kimi uzun, torpağa sinərək yeriyən, enli, yasti başı, boğazında ağ xalı olan bu heyvan ondatranın qatı düşməni idi və indi onun izinə düşərək gedirdi. Ondatra canını yalnız suda qurtara bilərdi. Amma görünür, göl ondatraların sevimli yerinə çevriləndən susamuruları da ora tez-tez baş çəkirdi.

Bir neçə dəqiqədən sonra oğlanlar boz bir şeyin tırın üstüne tullandığını gördülər. Bu, pişik idi. Heyvan qorxa-qorxa ətrafına göz gəzdirdirdi. Oğlanlar isə həyəcanla tamaşa edirdilər. Pişik tırın üstüyle sürüşərək balalarının yanına cumdu, mehriban-mehriban mırıldayıb onları əzizləməyə başladı və o an balalarının arasında kiçik, qırmızımtıl dələləri gördü.

Pişik onları qoxuladı, sonra da körpələrin hamısını ətrafına yiğdi. Hay o dəqiqə sevincək məlumat verdi ki, körpə dələ balaları pişik balalarıyla bir yerdə süd əmir.



Pişiyin dələ balalarını mehriban qarşılılığına əmin olandan sonra oğlanlar düşərgəyə qayıtdılar. Bundan sonra elə bir gün olmadı ki, pişik ailəsinə baş çəkməsinlər.

XI. Meşə sakinlərini necə izləmək olar?

Günlər şən keçirdi. Hər yeni gün marmot ovuyla başlanırıldı. Oğlanlar meşəni yaxşı tanıydırlar və ondan ilk gecələrində olan kimi qorxmurdular.

— Yan, yadindadır, onda necə yatırıq? Mən balta götürürüm, sən biçaq... — deyə Sem gülürdü.

İndi hinduları meşə həyatının çətinlikləri qorxutmur, onlar özlərini lap evlərindəki kimi hiss edirdilər.

Hər gün özüylə maraqlı hadisələr gətirirdi. Aylı gecələrdə isə oğlanlar düşərgələrinə gələn dovşanları tez-tez görürdülər. Bir dəfə uşaqlar qısa, boğuq hürüş eşitdilər və Kaleb dedi ki, bu, yəqin, tilküdür.

Amma düşərgədə yaşayarkən Yanın anladığı ən əsas şey bu idi ki, meşədə dinməz müşahidəçi daha çox şey görür. Amma sakit, işsiz oturmaq çox çətin idi deyə o, adətən, şəkil çəkməyə başlayırdı.

Bir dəfə gölüñ sahilində sakit oturarkən Yan gümüşcə balığının sudan sıçrayıb milçəyi necə tutduğunu gözləriylə gördü. Elə orada suquzğunu özünüň daş kimi aşağı buraxıb gümüşcəni tutdu və bir budağa qondu. Yəqin, gümüşcənin axırı çatacaqdı, amma otların arasından çıxan uzun bir şey onların üzərinə atıldı. Quzğun sola uçdu, susamuru isə ağızdolusu lələklə qaldı...

Bir neçə gündən sonra Yanla Sem "qonaq kitabında" gecədən qalan izləri yoxlayırdılar ki, qəflətən çayın qurumuş məcrasiyla su axmağa başladı.

— Bu, haradan gəlir belə? — Ağacdələn təəccübəldi.

— Yəqin, bənd uçub, — deyə Balaca Qunduz tələsdi.

Oğlanlar gölə tərəf yüyürdülər. Yan düz deyirdi: su bəndin küncündəki deşikdən axırdı. Axan yeri diq-qətlə yoxlayandan sonra başa düşdülər ki, deşiyi susiçovuluları açıb.

Bəndi təmir etmək asan başa gəlmədi. Təzədən yerə payalar çaldılar – özü də six-six, onları gillədilər, amma əvəzində sıçovullar özlərinə təzədən yol açmaq istəsəydlər, əməlli-başlı eziyyət çəkəsi olacaqdılar.

Kaleb bəndin başına gələni eşidəndə dedi:

– İndi, yəqin, anlayırsınız ki, qunduzların niyə susiçovulularını görən gözü yoxdur, hə?

Yan meşədə bir neçə xəlvət guşə tapmışdı ki, oradan meşə sakinlərinin həyatını izləmək rahat idi. Gölün yanındaki kiçik gölməçədə xərçənglər və ikan balıqları yaşayırdı, quşlar da daim onların ovuna çıxırdılar. Bir tərəfdə cüllütlər oynışındı, axşamtərəfi yastı daşın üstünə susiçovulu çıxır, oturub ovunu güdürdü. Meşənin içində isə kəklik, qara dələ görmək olurdu.

Bir dəfə Yan çox xoşladığı bir qoca ağacın gövdəsini çəkirdi. Gözlənilmədən gölün sahilindəki yaşıllıqdan qəhvəyi rəngli, sıxtüklü kiçik bir heyvan çıxdı, pəncələrini islatmadan, suyun üzərindən tullanıdı, bir-iki dəfə ayaq saxlayıb ətrafi dinşədi və nəhayət, açılıqlıda əyləşdi. Dovşan idi. O qədər hərəkətsiz, tərpənmədən oturmuşdu ki, Yan onun şəklini çəkə bildi. Daha üç dəqiqə keçdi – Yan vaxtı öz saatıyla ölçürdü – dovşan ot qırpmaga başladı.

Qişqırıqçı ağacdələn dovşanın yaxınlığında quru budağa qondu və heyvan bir anlıq yerində dondu, amma görəndə ki, ziyansız quşdur, otlamağa sakitcə davam etdi. Sonra qulaqlarını belinə sixib dincəlmək üçün six yoncalığa uzandı. Adama elə gəlirdi ki, günəşin ılıq şüaları altında yuxuya gedib. Yan çox istəyirdi görsün ki, dovşanın gözləri yumuludur, yoxsa yox. Amma çox uzaq olduğundan bir şey seçə bilmədi.

Günəşin gölə saldığı sonuncu parlaq ləkələr də itdi və suyun üzərinə kölgə düşdü. Birdən Yan gördü ki, dovşanın uzandığı yerə bir heyvan yaxınlaşır. Başını lap yerə yaxın tutub irəliləyirdi və oğlan onun nə olduğunu seçə bilmirdi. Yan barmağını tüpürçeyi ilə isladıb başa düşdü ki, küləyin səmti heyvana imkan verməz onun burada olduğundan xəbər tutsun. Heyvan bir az da yaxınlaşdı və iti burnundan, qulaqlarının quruluşundan



və yumşaq quyruğundan nə olduğu bilindi. Yan tülküni tanımışdı. Bəlkə, elə gecələr tez-tez düşərgənin yanında hürən tülüyüdü.

Tülükü ona göz qoyulduğundan xəbərsiz səmtini dəyişdi. Yan bu çoxbilmiş heyvana yaxşıca baxmaq istəyirdi və əlinin arxasıyla dodaqlarına sıxıb sıçan kimi ciyüldədi. Ac tülükü diksindi. Yerində donub boynunu irəli uzatdı. Yan təzədən ciyüldədi. Tülükü yönüb oğlanla dovşanın arasından keçdi, izlərə heç fikir də vermədi. Amma meh qəflətən dovşanın cəlbedici qoxusunu onun burnuna yetirdi. Tülükü axtardığı sıçanı o dəqiqli unudub yerə sinə-sinə hələ görə bilmədiyi dovşana tərəf getdi. Duyğusu tülküni birbaş hədəfa yönəldirdi və tezliklə burnunu əsl ov iti kimi küləyin səmtinə çevirdi və dovşanın öz qoxusunu da aldı.

Tülükü addım-addım dovşana yaxınlaşındı, o isə qalın otların arasında yatmışdı. Yan fikirləşirdi ki, görəsən, kürən quldurun onu tuta bilməməsi üçün səs salıb dovşanı qaldırmağa dəyərmi. Amma ova çıxmış tülküün hərəkətlərinə tamaşa etmək də maraqlıydı. Cəmi səkkiz addım qalırdı – tülükü artıq öz qurbanını görürdü. Yan az qalmışdı çığırsın – özünü zorla saxladı. Altı addım – tülükü sıçrayışa artıq hazırlırdı.

“Yəni doğrudan tutacaq onu?” – Yan fikirləşdi və ürəyi dəli kimi çırpınmağa başladı.

Tülükü bir az da yaxınlaşış yatmış dovşanın sakitcə üstünə sıçradı. Yatmış? Yox, yox, dovşan öz vəzifəsini yaxşı bilirdi! Tülükü sıçrayan an dovşan da düz onun üstünə tullandı və düşməninin düz burnunun altından sıvişib keçdi. Tülükü bir də atıldı, lakin dovşan top kimi sıçraya-sıçraya, nəhəng addımlarla uzaqlaşaraq meşənin qalınlığında itti.

Əgər dovşan tülküni görən kimi sıçrasayıdı, yırtıcı onu üç-dörd addımda haqlayacaqdı. Amma indi tülükü şam yeməyini özünə başqa yerdə axtarmalı idi.

Yan düşərgəyə qayıdanda özünü xoşbəxt hiss edirdi: axı meşənin daha bir sırrını açmışdı.

XII. Hinduların şərti işaretləri

- Mister Klark, hinduların şərti işaretləri necə olur?
- deyə bir dəfə necə oldusa, Yan qocadan soruşdu.
 - Mokasin izi, tüstü, sınmış budaq, daşın üstünə qoyulmuş daş – bütün bunlar hindu nişanələridir. Onların hər birinin mənası var və hindular bu nişanələri kitab kimi oxuyurlar.
 - Siz deyirdiniz ki, üç tüstü “qələbəylə qayıdır” mənasındadır.
 - Yox, tam elə deyil. Bu, “yaxşı xəbər” mənasındadır.
 - Bəs bir tüstü nə deməkdir?
 - Cox vaxt “düşərgə buradadır” deməkdir.
 - Bəs iki?
 - Ya “həyəcan”, ya da “yolu azmışam” mənasında ola bilər.
 - Bunu yadda saxlayaram: iki – “bəla” oldu.
 - Üç – yaxşı xəbər. Ümumiyyətlə, tək rəqəmlər – xoşbəxtliyə işaretdir.
 - Bəs dörd tüstü?
 - Cox nadir hallarda istifadə olunur. Əgər dörd tüstü görsəydim, fikirləşərdim ki, nəsə çox mühüm bir hadisə baş verir, məsələn, Böyük Məşvərət məclisi toplanır.
 - Bəs beş dənə tüstü görsəydiniz, nə fikirləşərdiniz? – Budaq soruşdu.
 - Fikirləşərdim ki, hansısa sarsaq bütün meşəni yandırmaq istəyir.
 - Bəs hindular bir daşı digərinin üstünə niyə qoyurlar?
 - Mən bütün hinduların yerinə deyə bilmərəm, amma qərbdə bunun mənası “yol buradadır” olur. İki daşın sol tərəfindəki xırda daş “sola döndük”, sağ tərəfə qoyulanda isə “sağa döndük” deməkdir. Əgər bir-birinin üstündə üç daş görürsənsə, “düzgün cığır”, ya da “ehtiyatlı ol” mənasındadır... Nizamsız yığılmış bir qalaq daş isə “burada düşərgə salmışdıq, çünkü bir nəfər xəstələnmişdi” deməkdir.
 - Bəs əgər heç bir daş görməsələr, nə edirlər?



– Meşədə?

– Hə. Lap elə preriyada da.

– Mən artıq çox şeyi unutmuşam, – Kaleb dilləndi.

Amma tezliklə oğlanların əlində hinduların istifadə etdiyi şərti işarələrin bütöv bir toplusu vardi, hərçənd Kaleb elə hey təkrarlayırdı ki, bütün hindular işarələri eyni cür mənalandırırmı.

Yan elə o dəqiqə siqnal tonqalı yandırmaq qərarına gəldi, amma dilxor oldu – tüstü heç ağaclarдан yuxarı qalxmırı.

– Əvvəlcə imkan ver, tonqal əməllicə qızışın, – Kaleb izah etməyə başladı, – sonra isə üstünə ot-alaf, ağaç çürüntüsü tök. Bax, onda fərqi hiss edəcəksən.

Oğlanlar tonqala ot-alaf atanda sıx tüstü burulaburula göyə qalxdı.

– Əminəm ki, bu tüstü on mil məsafədən də yaxşı görünər, xüsusilə də əgər hündür bir yerdə durmusansa.

– Mən lap iyirmi mildən də görərəm, – Hay dedi.

– Mister Klark, siz nə vaxtsa yolu azmışınız? – Yan qocanı yorulmadan sorğu-suala çəkirdi.

– Əlbətə. Özü də bir dəfə yox. Meşəylə yol gedən hər kəs, ażi, bir dəfə yolu itirir.

– Hə? Yəni hindular da?

– Əlbətə. Niyə olmasın ki? Onlar da bizim kimi adamdır da. Meşədə azmadığını iddia edən gopçuya da heç vaxt inanmayın. Eləsi, yəqin, anasının önlüyüünün altından heç çıxmayıb. Hər kəs aza bilər, amma təcrübəli adam yolu həmişə tapır, nabələd isə azib öle də bilər. Fərq yalnız bundadır.

– Bəs siz necə edirdiniz?

– Bu asılıdır harada olmağımdan. Əgər tanımadiğım meşədəyəmsə və düşərgədə dostlarım qalıbsa, iki dənə tüstüleyən tonqal çatırdı. Əgər tək olurdumsa, istiqamətimi güneş və ulduzlara əsasən təyin etməyə çalışırdı; amma buludlu havada bunu eləmək olmur. Əgər bir yerə qəti bələd deyilsənsə, gərək çayın, ya da çəşmənin axarına düşüb gedəsən. Amma bu, ən pis üsuldur. Əlbətə, sizi harasa çıxaracaq, amma gündə dörd-beş mildən artıq məsafə qət eləyə bilməyəcəksən.

– Düzdür ki, istiqaməti ağacların mamırla da təyin etmək mümkündür?

– Hə. Baxın: siz mamırı gövdənin, ya da qayanın yalnız şimala baxan hissəsində taparsınız; ən böyük budaqlar da ancaq cənuba baxan tərəfdə bitir; qarağacın təpəsi şərqə meyillənir. Kötükdəki il halqaları cənub tərəfdə daha qalın olur. Düzdür, bu yalnız açıqlıqda bitən ağaclarla addir. Mən bir dənə bitki görmüşəm ki, ondan lap kompas kimi istifadə etmək olar – bu, çöl qızılışəbətidir. Açıqlıqda başını şimala çevirir. Amma qalın kölgəlikdə necə gəldi bitir. Heyvanların cığırı sizi suya çıxarar. Əgər cığır getdikcə nazilirsə, deməli, yolu səhv seçmişən. Əgər başınızı üstündən ördək, ya da anqut uçdusa, bilin – su yaxındadır. At və it sizi mütləq yaşayış məskəninə çıxarar. Onların yanıldığını heç vaxt eşitməmişəm. Bir dəfə belə bir hadisə baş vermişdi, onda da at dəli olubmuş. Amma hər halda, ən etibarlı şey kompasdır. Onun dalınca günəş və ulduzlar gəlir. Hamısından yaxşısı dostların yaxınlıqda olandadır – iki dənə tonqal çatıb sakitcə gözləyirsen...

XIII. Dərini necə aşılmalıdır və mokasını necə tikməli?

Sem anbarda təzə kəsilmiş dananın dərisini tapdı. Atası dərini götürməyə icazə verdi və Sem düşərgəyə “paltar üçün təzə bizon dərisiyle” gəldi.

– Mən hinduların paltarı necə tikdiyini bilmirəm, – atası dedi, – amma Kaleb dəqiq bilir. Sizə öyrədər.

Qoca ovçu evzsiz-eşiksiz qalandan bəri düşərgəyə lap tez-tez gəlirdi. Bu dəfə də elə oldu – Sem qayıdan az sonra Kaleb də gəldi.

– Hindular dərini necə aşılır ki, paltar tikmək mümkün olur? – Yan həmin dəqiqə ondan soruşdu.

– Müxtəlif üsullarla aşayırlar.

Amma danışmağa macal tapmamışdı ki, Hay qışqıra-qışqıra qaçaraq gəldi:

– Uşaqlar! Atamın qoca atı gəbərib! – deyərək sevinc içində güldü, çünkü bu xəbəri birinci çatdırırıldı.



— Qulaq as, Budaq, sən həddindən artıq gülürsən, — gözlə, dişlərin günün altında yanmasın. — Və Böyük Başçı onu qəmli baxışlarıyla süzdü.

— Yox, doğrudan, gəbərib! Mən onun quyruğunu skalp kimi özümə götürəcəyəm. Görərsiniz, mən əsl hinduya oxşayacağam!

— Bəs niyə dərisini soymursan? Mən sənə dəridən cürbəcür şeylər düzəltməyi öyrədərəm, — deyə Kaleb qəlyanını çəkə-çəkə dilləndi.

— Öyrədə bilərsən?

— Eynən dana kimi soyurlar. Dərisini soyandan sonra tikiş üçün hansı damarları götürmək lazımlı olduğunu başa salacağam.

Onlar hamısı bir yerdə Bernsin tarlasına getdi. Atın cəmdəyini arabayla çəkən Berns uzaqdan görünən kimi Hay yoldaşlarının arxasında gizləndi.

— Salam, Cim! — deyə Kaleb öz yaxın dostunu səsledi. — At sarıdan bəxtin gətirmədi, hə?

— Əshi, eybi yox. Ona xərcim çıxmamışdı. Çoxdan axsayırdı — yaxşı ki, öldü.

— Onun dəriSİ sənə gərək deyilsə, bizə ver.

— İstəyirsən hamısını götür.

— Sən leşi mərzdən bircə o üzə çıxar, biz basdırarıq.

— Yaxşı. Siz mənim avaramı görməmisiniz?

— Görmüşük, — deyə Sem cavab verdi. — Bir az qabaq evə gedirdi.

— Ax, qoy bir orada olmasın! — deyə Berns qəzəblə dilləndi.

— Amma çətin ki tapasınız, — Sem dodaqaltı donquldandı.

Berns getdi, bir neçə dəqiqədən sonra isə Hay kolluqdan çıxdı və yoldaşlarına qoşuldu.

Əsas işi Kaleb görürdü. Sem və Yan ona kömək edir, Hay isə dananı necə soyduğunu yadına salaraq zəngin təcrübəsinə əsaslanıb onlara məsləhətlər verirdi.

Dərini soyandan sonra Kaleb baltayla heyvanın qaraciyərini və beynini çıxardı.

– Bunlar dərini aşılamaq üçün lazımdır, – dedi.
 – Baxın: hindu qadınları tikiş üçün damarları heyvanın burasından götürürler.

Kaleb onurğa sütunu boyunca kürəyin ortasından düz çanağa kimi dərin bir şırım açdı və əlini salıb içəridən aq rəngdə uzun damar çıxardı.

– Bu da sapınız, – dedi. – Götürün, əvvəlcə qurdarsınız. Qırılmaması üçün, təxminən, iyirmi dəqiqə iləq suda saxlayın. Saplar islanacaq, onda tikiş üçün də yararlı olacaq. İndi bizdə həm dana, həm də at dərisi var. Onlardan yaxşı istifadə etmək lazımdır.

– Bəs dərini necə aşayırlar?

– Müxtəlif üsullarla. Hərdən onları yaxşıca təmizləyirəm – ət qalıqlarını, piyini tam qaşıyıram. Sonra bütün dəriyə maya və duz səpib qatlayıram, bir neçə gün qalır. Maya ona əməlli hopandan sonra övkələyib yumşaldıram. Amma hinduların nə mayası, nə də duzu olur – onlar dəriyə heyvan beyniyələ ciyərinin qarışığını çəkirlər. İndi hamisini göstərəcəyəm.

– Gəlin əsl hindular kimi eləyək, – Yan dilləndi.

– Yaxşı. Onda dananın ciyərini, beynini bura verin.

– Niyə atınkı olmaz?

– Özüm də bilmirəm. Mən heç vaxt görməmişəm ki, onlar dana dərisinə atın içalatını çəksinlər. Yəqin, elə yaxşıdır.

Sem dana beyni və ciyəri gətirmək üçün evlərinə yollandı, qayidanda isə Yanla bir yerdə dərini ətdən, piydən təmizləməyə başladı. Düz göyümtül-bəyaz rəng alana qədər, yağlı olduğu hiss olunmayanadək qaşıldılar. Dana ciyərini düz bir saat bişirdilər, sonra ciy beyinlə bir yerdə ovub dərinin içəri tərəfinə çəkdilər, iki qatlayaraq palaz kimi bükdülər və sərin bir yerə apardılar. İki gündən sonra dərini çayda tərtəmiz yuyub quruması üçün asıldılar. Elə ki yaxşıca qurudu, Kaleb möhkəm ağacdan paya kəsib Yana dərini həmin payaya təmam yumşalanadək necə döymək lazımlı olduğunu göstərdi.

At dərisini də eyni üsulla işlədilər, amma islağa daha çox qoydular. Bir neçə gündən sonra Kaleb onu da qaşdı, aşılıdı.



– Hindular dərini belə işləyirlər, – Kaleb dedi. – Mən görmüşəm ki, dəriləri ağ şamla qarağac qabıqlarının dəmləməsində islağa qoyurlar. Amma nəticə bizdəkin-dən yaxşı olmur. Qaldı bircə hisə vermək – qoy dəri bərkisin.

Kaleb ocaq qaladı, içində çürük taxtalar tökdü və dərini tüstünün lap gur yerində asdı. Bir neçə saatdan sonra dəri tündləşib qəribə bir qoxu verməyə başladı. Hinduların düzəltdiyi dəri şeyləri bircə dəfə əlinə alanlar bu qoxunu tanıyırlar.

– Mister Klark, hinduların mokasını və döyüş gödəkcəsini necə tikdiyini də göstərin bizə, – deyə Yan xahiş etdi.

– Mokasin düzəltmək asan şeydir, amma döyüş gödəkcəsinə söz verə bilmərəm. Hər qəbilə mokasını öz bildiyi kimi tikir – hindu ayaqqabını görən təki bilir ki, adam hansı qəbiledəndir. Ən çox “ocibva”, yəni yiğma mokasin düzəldirlər. Onları bütöv dəridən biçir, pəncənin üstündə büzmə-büzmə yiğirlər, altı da yumşaq olur. Mokasinlərin başqa növü düzənlikdə yaşayan hindular arasında yayılıb. Onların altı sərt olur ki, kaktusun iynələri, tikanlar, xırda daşlar ayağı yaralamasın.

– Mən sərt altlıq istəyirəm! – Yan dedi.

– İndi cəhd eləyərik, – deyə Kaleb cavab verdi.

– Mənə də! – Hay qışqırıldı. – Bu axı mənim atımıdır.

– Yox, düz demirsən, – deyə Kaleb sakitcə dilləndi, – bu dərini sənin atan mənə verdi.

Mübahisə etməyə dəyməzdi, odur ki Hay bir kənara çəkildi, Kaleb isə Yanın ayağını ölçməyə başladı.

Qoca bir parça aşılanmamış gön götürdü, onu suda isladıb yumşaltdı və Yanın yalın ayağını onun üzərinə qoyub konturlarını çizdi. Həmin ciqıq boyunca mokasinin bir tayı üçün allığı kəsəndən sonra ikincisini də onun üzərindən düzəltdi. Sonra o, ayağın uzunluğunu və enini, dikliyini ölçüb hərəsinə bir düym əlavə etdi və yumşaq dəridən iki dənə üstlüklə kəsdi. Başqa parçadan da iki dənə dil kəsib mokasinin üstlüyinə tikdi.

– Üst tərəfləri hazırlır, – Kaleb dedi. – İndi əgər meylin çəkirsə, üzərinə muncuqlar tik.

– Necə?

– Bunu sənə öyrədə bilməyəcəyəm, amma mokasını necə rəngləmək lazımdır, danışaram. Kənarlarında xırda-xırda qırmızı və ağ üçbucaqlar olmalıdır – onlar ovçunun sakitcə keçib-getdiyi təpələrə işaretdir. Arxa tərəfdəki göy xətt – keçmişdir. Üstündə üç xətt olur: qırmızı, ağ, mavi. Onlar irəli yönəlir – deməli, gələcəkdir. Hər üç yol kiçik qartal lələyi ilə tamamlanır. Mokasınlarını tikib qurtarandan sonra rənglə. İndi isə qalın, möhkəm sapla allığı üstlüyə tikərsən. Əgər biz varındırsa, iynəsiz də keçinmək olar. Amma diqqət et, tikişi qıraqlardan vur, elə et ki, sap allığı deşib o üzə çıxmasın – yoxsa yeriyəndə sürtülüüb qırılacaq. Bax belə tik.

Mokasının allığı yumşaq olduğuna görə nə təhər istəsən çevirə bilirdin. Nəhayət ki, allığı yerini aldı, üst tərəfinə dörd dənə deşik açıb yumşaq göndən qaytan keçirdilər.

Bundan sonra Yan mokasinlərini Kalebin öyrətdiyi kimi, hindu qaydasiyla boyadı.

Kaleblə Yan bir cüt mokasin üzərində əlləşdiyi vaxt ərzində hindu qadın, yəqin, yarım düjün tikərdi, amma inanmiram ki, onlar qədər sevinə biləydi.

XIV. Kalebin düşüncələri

Hərdənbir Yan “qonaq kitabında” susamuru izləri tapdı.

Həmin izlərdən nəticə çıxarsaq, ora iri bir heyvan dadanmışdı və oğlanlar onu tutmaq üçün Kalebdən kömək xahiş etdilər.

– Bu vaxt onları tutmazlar. Oktyabra kimi gözləyirlər, – qoca cavab verdi.

– Bəs vaxtı çatanda onları necə tutursunuz?

– Müxtəlif iüssüllərlə.

Qocanı danışdırmaq asan deyildi, amma Yan yavaş-yavaş bunun öhdəsindən gəldi.

– Əvvəller biz susamuruna içində xırda quş, ya da kəklik başı olan tələlər qururduq. Tələ heyvanı o dəqiqlikə öldürür. Soyuq havada leş donduğundan xarab



olmur. Amma ilin isti aylarında dərini o dəqiqə soymasan, əsasən xarab olur; buna görə də tələləri tez-tez yoxlamaq lazım gəlir. Sonralar kimsə susamurunu ayağından tutan polad tələlər işlətməyə başladı. Tələ heyvanın ayağından tutub neçə gün desən saxlayırdı. Heyvan ya acıdan ölüür, ya da xilas olmaq üçün tələdəki ayağını gəmirib qaçırdı. Bir dəfə mən cəmi iki ayağı olan bir susamuru tutmuşdum. Tələləri gec-gec də yoxlamaq olar, amma məncə, yaziq heyvanlara tələ qurmaq üçün ürəyin gərək daşdan olsun. Mən fikirləşəndə ki, həmin o ikiayaqlı samur nələrə dözməli olub, tələ qurmaqdan birdəfəlik imtina elədim. "Könlündən tutmaq keçirsə, zəhmət çək ya tələ qur, ya da diri tut – incitmə, sıkəst eləmə onu". Polad dişli tələləri qanunla qadağan etmək lazımdır. Bu qəddarlıqdır. Amma ov barədə sizə belə deyim – bu, əla məşguliyətdir və ömrüm boyu görməmişəm ki, ov kimisə korlasın. Mənə elə gəlir ki, ovçu başqalarından mərhəmətlidir. O ki qaldı onların heyvanları öldürməsinə, məsələ belədir ki, vəhşi heyvanlar heç vaxt öz əcəlləriylə ölmürlər: onlar gec-tez başqa, daha güclü heyvanların zavalına gəlirlər. Güllədən ölmək canavar, yaxud vaşaq caynaqlarından ölməkdən yaxşıdır. Amma acgöz olmayın – heç vaxt bir heyvan nəslini qırıb qurtarmayın. Əgər ov edəndə başını işlətsən, sonradan yada salası çox şey taparsan. Və bir də heç kəsə zülm eləmeyin. Yadımdadır, bir dəfə, necə oldusa, bir avropalını ovda müşayiət etdim. O, bir dənə maralı elə sıkəst etdi ki, yaziq tərpənə bilmirdi. Adını ovçu qoyan bu adam da yaralı maralın yanında nahar eləməyə oturdu və hərdənbir yaziq heyvana daha bir güllə vururdu – elə-belə, kefdən, amma yaziq hələ sağ idi. Onun nə oyun çıxardığını görəndə qəzəbdən lap qanım qaraldı. Ona ağızından çıxanı dedim və yaziq heyvanı tez öldürdüm. Bundan sonra o adama sarı baxa da bilmirdim. Əgər maralı qaçanda vursayıdı, o, əziyyət çəkməzdı. Axi öldürücü güllənin yarası keyiyr. Çoxgülləli silahlar da vəhşi bir kəşfdır. Ovçu bilir ki, gülləsi çoxdur, ona görə də bütün sürüünü güllələ-

yir. Marallar yaralanır və sonradan əzablar içində ölürlər. Lakin ovçunun bircə gülləsi varsa, ehtiyatla nişan alacaq. Ov üçün təklülə tifəng götürmək lazımdır. Ov yaxşı məşğuliyyətdir, amma mən ucdantutma qətlərin, qəddar davranışların əleyhinəyəm. Polad tələlər, öldürməyən, yalnız yaralayan yüngül güllələr – bütün bunlar qəddarlıqlıdır.

Kaleb çox danışır, hərdən susurdu. Yan isə gözləyir, söhbətdə fasilə yarananda sual verib qocanı danışdırırdı.

– Mister Klark, bəs sizin oxla ova münasibətiniz necədir? – Yan soruşdu.

– Oxla ayiya gedə bilməzsən, amma quşları tifənglə ovlamaq qadağan olunsayıdı, mən çox sevinərdim. Onları oxla ovlamaq yaxşıdır. Oxu atanda ya hədəfə dəyib dəqiq öldürəcək, ya da yan keçəcək – oxla yaralaya bilməzsən. Bir oxla tifəng gülləsi kimi neçə dənə quşu yaralamaq olmaz. Bax insanlar xırda quşları beləcə qırıb qurtarırlar. Elə bir gün gələcək ki, adamlar daha güclü silaha yiylənəcəklər, hər sarsağın elə silahı olacaq, bax onda təəccübənəcəklər ki, görəsən, bu quşlar hara yoxa çıxdı. Mən bunun əleyhinəyəm. Ox-yay daha az ziyan vurur, onlarla ov etmək üçün meşəyə yaxşı bələd olmaq lazımdır, onlarla ov adama zövq verir. Onlar guruldayıb bütün meşəni lərzəyə gətirmir və kimin atlığıni həmişə dəqiq bilirsən, çünkü bütün oxlar nişanəli olur.

Yan təəssüflənirdi ki, Kaleb iri heyvanları oxla ovlamağın əleyhinədir.

Bu gün ovçunun dili lap açılmışdı və bütün suallara cavab verirdi.

– Bəs siz heyvanı necə diri tuturdunuz?

– Baxır hansı heyvanı...

– Məsələn, samuru.

– Onları indi tutmaq olmaz – balaları anasız məhv olar.

– Saxlamazdım – tutub buraxardım. Sadəcə olaraq, şəklini çəkmək istəyirəm, – deyə Yan tələsik dedi.

– Hə, onda heyvana ziyan dəyməyəcək ki... Sizdə taxta tapılmaz? Biz hərdən tələni ağ, ya da gümüşü



şamın bütöv gövdəsindən yonurduq. Mən sizə tələni necə düzəltmək lazım olduğunu göstərəcəyəm, amma söz verin ki, hər gün yoxlayacaqsınız.

Oğlanlar başa düşmürdülər ki, qurdüğün tələyə hər gün necə baş çəkməmək olar. Odur ki Kalebə məmənuniyyətlə söz verdilər.

Onlar iki fut uzunluğu olan yesik formasında tələ düzəldtilər, amma onun bir divarını möhkəm simdən toxuduqları torla əvəz etdilər.

— Samuru, safsarı, dovşanı, siçovulu və bir çox başqa heyvanı belə tələlərlə tuturlar; nə tutacağın tələni harada quracağından, içindəki tələ yeminin nə olacağından asılıdır.

— Məncə, Veykan qayası ən yaxşı yerdir, — Yan dedi.

Tələnin içindəki qarmağa balıq başı asdlar. Ertəsi gün səhər Yan tələni yoxlamağa gedəndə gördü ki, qapısı örtülüb. Yeşiyin içindən dəhşətli qoxu gəlir, fısıltı eşidildi, kimsə taxtanı möhkəm cırmaqlayırdı.

— Uşaqlar! — Yan qışkırdı. — Samur tələyə düşüb!

Oğlanlar yeşiyi günün altına, işıqlı yerə apardılar və yalnız burada gördülər ki, tələyə düşən boz bir pişikdir. Elə ki qapağı qaldırdılar, pişik çölə tullanıb gözdən itdi.

Yəqin, anaları üçün darixan balalarının yanına tələsirdi.

XV. Qonaq

— Sem, mənim qeyd dəftərçəm qurtardı. Ağdərililərin məskəninə basqının xeyri yoxdur. Gərək sənin atanla dinc danişqlara gedək. Bəlkə, şəhərə gedəndə dəftər də aldı.

Sem cavab vermədi. O, evə aparan cığırə tərəf yönüb qulaq asdı və dedi:

— Adını çek — qulağını bur. Bu da o.

Kolların arxasından Raftenin uca qaməti görünəndə Yanla Hay səslərini kəsdilər. Üz-gözünü döyüşü kimi rəngləmiş Sem isə heç nə olmayıbmış kimi çərənləməyə başladı.

— Salam, ata. Məni tanıdin? Yəqin, nəsə problemin var, bizimlə məsləhətə gelmişən, eləmi?

Raften bəyaz dişlərini ağardaraq ürəklə gülümsündü və oğlanlar o dəqiqə yüngülləşibmiş kimi, nəfəslərini dərdilər.

— Geldim görüm xəstələnib-eləməmisiñiz ki, — deyə cavab verdi.

— Ata, sən bizə burada bir az da yaşamağa icazə verərsən? — Sem soruşdu və arzulamadığı bir cavab alacağından qorxaraq tələsik başqa bir sual verdi: — Ata, de görüm, buralarda maral çoxdan görünmür?

— Yəqin, bir iyirmi il olar.

— Sən bir ətrafına göz gəzdir, — deyə Ağacdələn birdən piçildədi.

Raften ətrafa boylandı və qeyri-ixtiyari diksindi: kolların arasında yarpaqlarla azacıq örtülmüş, canlı marala bənzəyən bir müqəvva görünürdü.

— Görün vura bilirsınız, — deyə Yan təklif etdi.

Raften bir dənə ox atdı, amma hədəfə deyə bilmədi.

— Bu, mənə yaramır. Mənimcün tüfəng daha yaxşıdır, — dedi və sonra da birdən soruşdu: — Qoca Kaleb hərdən bura gəlir?

— Kaleb? O, bizim yanımıza tez-tez gəlir.

— Görürəm ki, sizinlə arası daha sazdır.

— Qulaq as, ata, niyə elə fikirləşirsən ki, sənə güllə atan Kaleb imiş?

— Bəlkə də, məhkəmədə sübut edə bilməzdim, amma onunla atlarımızı dəyişdiyimiz gün küsüşdük. O, and içdi ki, məni öldürəcək və səhərdən çıxıb getdi. Onun oğulluğu Dik Poq yanımızda durmuşdu və hər şeyi eşitdi. Gecə, mən evə qayıdanda kimsə kolların arasından mənə güllə atdı. Səhər isə həmin yerdən Kalebın tənbəki kisəsini və bir neçə məktubunu tapdilar. Bildiyim yalnız budur və bu, mənə bəs eləyir. Poq onun fermasını yaman aldı əlindən, amma bunun mənə heç dəxli yoxdur. Elə bilirəm, qoca tezliklə oradan çıxməli olacaq.

— Görünür, Kaleb yaxşı adamdır, — Yan dedi.

— Dəhşətli dərəcədə tez qızışandır — dilinə içki dəyəndə nə desən eləyə bilər. Amma belədə — sakit adamdır.



– Onun fermasına nə olub? – Sem soruşdu. – Məgər fermanın sahibi o deyil?

– Yox, ferma indi onun deyil. Amma dəqiq bilmirəm. Söz-söhbət eşitmışəm. Əlbəttə, Sarianna onun doğma qızı deyil. Heç qohum da deyillər. Onun, ümumiyyətlə, heç kəsi yoxdur. Dik Sarianna ilə evləndi, sonra da qocanı razı saldı ki, fermanı onlara bağışladığı haqda sənəd imzalasın. Dik söz vermişdi ki, Kaleb ömrünün sonuna kimi onlarla bir yerdə yaşayacaq. Amma fermaya iyələnəndən sonra qocadan canını qurtarmaq istədi. İlk dəfə köpəyə görə dalaşdırılar. Dik ona fermada qalmağa icazə vermirdi, çünki köpək toyuqları qovur, qoyunları boğurdu. Mənim qoyunumu da, yəqin, elə o boğmuşdu. Mən əgər buna tam əmin olsaydım, o köpəyi güllələyən adamdan on dollarımı əsirgəməzdim. Kaleb isə itdən ayrılməq istəmədi və fermanın o biri başındakı komaya köcdü. Fermada işlər də yaxşılaşdı və Diklə Sarianna qocaya un-zad yollayırdılar. Amma camaat danışır ki, onlar qocanı fermadan tamam çıxarmaq istəyirlər. Mən bilmirəm, bu işin mənə heç bir dəxli yoxdur, baxmayaraq ki Kaleb elə bilir, Diki ona qarşı yönəldən mənəm... Hə, sənin qeyd dəftərçən necədir? – deyə Yanın əlində dəftərçəni görən Raften soruşdu.

– Yaxşı ki, yadına saldiniz! Sizdən bir şey soruşmaq isteyirdim. Bu nədir? – və Yan dəftərində çəkdiyi dirnaq izini ona göstərdi.

Raften gözlərini qıydı.

– Bilmirəm. İri maralın izinə bənzəyir. Amma inanmiram maral ola. Burada maralların kökü artıq kəsililib.

– Qulaq as, ata, – Sem el çəkmirdi, – səni talayib evdən qovsaydılar, sən də hirslənərdin. Elə deyil məgər?

– Əlbəttə. Amma at dəyişəndə bəxtim gətirmədiyindən heç kimə güllə atmazdım. Əgər kiminsə əlindən yanıqlısanşa, ya döy, ya da döyül... Yaxşı, bəsdir. Söhbəti dəyişək.

– Mister Raften, zəhmət olmasa, bir də şəhərə gedəndə mənə qeyd dəftərçəsi alın. Qiymətini bilmə-

rəm, yoxsa pulunu indidən verərdim, – deyə Yan dəfə tərçənin yiğə bildiyi beşaltı sentdən baha olacağından nigaran qaldı.

– Mütləq alaram. Amma gözləmeyinə ehtiyac yoxdur. Ağların məskənində bir dənə dəftərçə var və sən onu pulsuz alacaqsan.

– Bilirsiniz, mister Raften, – deyə Hay birdən dilləndi, – mən maralı onların hamisindən yaxşı vururam.

Semlə Yan bir-birinə baxdılar və yekə bıçaqlarını qapıb bir sıçrayışa özlərini Üçüncü Başçının yanına yetirdilər.

O isə Raftenin arxasında gizlənib həmişəki kimi çığırındı:

– Mənə toxunmayın... Əl çəkin!

Raften göz vurdub:

– Mən isə elə bilirdim burada dinc qəbilə yaşayır.

– Onlara tapşırın, mənə toxunmasınlar! – Budaq niqqıldı.

– Əgər o marmotu tapsan, səni buraxarıq. Artıq iki gündür döyüşməmişik.

– Yaxşı, – deyə Hay cavab verdi və ləngimədən axtarışlara başladı.

Tezliklə gizli işarələr verə-verə qayıtdı. Oğlanlar ox-yaylarını qapdılar, amma aldanmamaq üçün bir az hövsələ etmək qərarına gəldilər. Hay da silahına cumdu. Hamısı bir yerdə tarlaya getdi. Raften də onlara: "Sizin ova mane olmaram ki?" – soruşub oğlanlara qoşuldu.

Qoca, çallaşmış marmot yonca yeyirdi. Oğlanlar əsl hindu kimi irəli süründülər. Marmot dal pəncələri üstə qalxıb ətrafi dinşədi. Heyvan enəndə oğlanlar sürünməkdə davam etdilər və heyvandan, təxminən, qırx addım aralı durdular. Marmot yenə qulaqlarını şəklədi və Sem piçiltıyla dedi:

– Yeməyə başlayanda hamımız birdən atırıq.

Elə ki yoncanın arasından marmotun beli göründü, oğlanlar dik qalxıb atdırılar. Oxlar viyılıtiyla yan keçdi, ovçular ikinci oxlarını hədəfə göndərməyə macal tapmamışdılardı ki, marmot yuvasında gizləndi.



– Ay Budaq, bəs nə oldu?

– Bax, görərsiniz, gələn dəfə...

Raften onları kinayəli təbəssümlə qarşılıdı:

– Başabəla ovçular! Yaxınlıqda ağdərililərin məskəni olmasayıdı, çoxdan acıdan ölmüşdünüz. Sizin yerinizə əsl hindu olsayıdı, bütün gecəni marmotun yuvasının yanında qarovalı çəkər, səhər tezdən tutardı onu. Bunun işini bitirəndən sonra mən size daha bir marmotun yerini göstərəcəyəm.

Bu sözləri deyib getdi. Sem onun dalınca səsləndi:

– Qulaq as, ata, Yanın qeyd dəftərcəsi necə oldu?

O, bizim ığidliklərimizin hesabını aparır və dəftərcə tezliklə ona lazım olacaq!

– Mən onu sənin çarpayına qoyacağam...

Raften elə də etdi, Semlə Yan isə onu pəncərədən uzatdıqları, başında yarığı olan taxtaya götürdüllər.

XVI. Yan ördəkləri uzaqdan necə tanıyırıldı?

Bir dəfə Böyük Ağacdələn kölgəlikdə uzananda amiranə ahənglə dedi:

– Darıxıram, Balaca Qunduz! Söhbət elə.

– Bəlkə, mənim dilimdə danışmağı öyrənmək istərdin? – deyə İkinci Başçı Hayla Semi öz tayfasının qədim dilini (özünün fikirləşdiyi dilini) neçə dəfə öyrətmək istədiyinə baxmayaraq, soruşdu.

– Sənə deyirəm ki, bir şey danış, – qəzəbli Ağacdələn qaşqabaqla təkrar etdi.

– Yaxşı, qulaq as, – deyə Balaca Qunduz sözə başladı. – Mən sənə bir adam haqqında danışacağam. O, məşədə məskunlaşış heyvanların həyatını daha yaxından izləmək istəyirdi. Çox çətin idi: heç bir köməyi yox idi, amma məşədə qalmaq fikrindən daşınmırıldı. Bir dəfə quşların həyatından bəhs edən bir kitab oxumuşdu və ona elə gəlmışdı ki, orada təsvir olunan hadisələrin hamısını öz gözüylə görüb. Əslində quşlar ondan çox uzaq idi və buna görə yaman kədərlənirdi. Bir dəfə göldə vəhşi bir ördək gördü, amma baxanda

seçə bildiyi yalnız rəngbərəng lələkləri oldu. Amma yenə də həmin ördəyin şəklini dəftərinə çəkdi və bir müddətdən sonra həmin şəklə əsasən təyin etdi ki, onda gördüyü fitçalan cürə imiş. Elə onda da ağlına gözəl bir fikir gəldi: hər ördəyin özünəməxsus xalları və zolaqları olur – əsgərlər üçün mundirləri nədirse, ördəklər üçün də lələkləri elə həmin şeydir. Əgər üzərindəki bütün xarakterik xalları çəksən, ördəyi uzaqdan da tanıyarsan. Elə də etdi. Və bir dəfə göldə başqa bir ördəyin də şəklini çəkdi və sonralar həmin ördəyi uzaqdan dəfələrlə gördü. Ördəyin hansı cinsdən olduğunu ona heç kim deyə bilmirdi, hərçənd ki çəkdiyi şəkil lap qiyamət idi. O, dərddən tipiye girdi və Böyük Başçının sonuncu almasını da çırpışdırıb yedi ki, daha dilxor olmasın.

Yan bu sözləri deyib almasını çıxardı və qüssəli görkəmlə onu yeməyə başladı.

Üzündə bircə əzələsi belə tərpənməyən Böyük Ağacdələn Yanın hekayətini davam elətdirdi:

– Böyük Başçı məhv edilmiş canlı həyatın xəbərini alan kimi dedi: “Mənim o qoca almaya heyfim gəlir. Onu donuzların yem təknəsindən çıxarmışam. Mənə elə gəlir ki, insan öz işini başa çatdırmasa, böyük axmaqlıq etmiş olur. O cəsur oğlan donuz tapdalamış çürük almaları yemək əvəzinə gəlib öz tərəddüdlərini Tayfanın Böyük Başçısı ilə bölüşsəydi, nəcib qızıldərili hindu ona belə deyərdi: “Mənim oğlum, yanına gəlməkdə düz iş görmüsən. Ördəkləri tanımaq istəyirsən? Bah! Əla!” və bu sadəlövh oğlanı Dauni şəhərinin mehmanxanasına aparar, nə zamansa yer üzünə gələn bütün ördəkləri birbəbir göstərərdi. Orada hər ördəyin üzərində həm adı var, həm də haqqında yazı. Bah! Mən sözümü bitirdim!

Böyük Ağacdələn eşitdiyi hekayətə necə münasibət göstərəcəyini bilməyən, hər şeyi zarafat kimi qəbul edən Haya qəzəbli bir nəzər saldı. Amma Semin sonuncu sözləri ciddi idi.

Böyük Başçının sonuncu təklifi hamiya maraqlı gəldi və düşərgələrindən, təxminən, beş mil aralıda yerləşən Dauni şəhərciyinə getmək qərarına gəldilər.



— Məncə, Üçüncü Başçını gözetçilik üçün burada qoymaq lazımdır, — Sem dedi, — və bir də fikirləşirəm ki, biz şəhərə aqdərililər kimi getməliyik.

— Sən təzədən aqdərili olmaq istəyirsən?

— Hə. Həm də atla arabanı da götürmək istəyirəm. Şəhərə beş mil yol var.

Yan kədərləndi. O fikirləşirdi ki, meşənin içiyə piyada gedəcəklər. Lakin Semin təklifi daha ağıllı idi və o razılaşdı.

Raften evdə deyildi. Oğlanlar tez atı arabaya qoşub şəhərə yollandılar.

Dauniyə gələn kimi əvvəlcə dükana girdilər; Sem anası üçün lazım olanları aldı. Görəndə ki Yanın qələmi, pozanı və dəftərçəsi var, oğlanlar mehmanxanaya yollandılar. Yan özünü ilk dəfə sirkə gedən kəndçi balası kimi hiss edirdi — nəhayət ki, çoxdan arzusunda olduğu bir şeyi görəcəkdi.

Bütün nahardan sonra Yan ördəklərin, yaşılbaşların şəklini çəkdi: mehmanxana sahibinin əlli dən artıq müqəvvəsi vardı. Yan özünü sehrli bağçaya girmiş, qarşısında misilsiz sərvət görən Ələddin kimi hiss edirdi. Hər quşun qarşısında üzərində ad olan kiçik lövhə vardı və Yan oradan özüylə bir qalaq eskiz apardı. Son dərəcə xoşbəxt idi. Sonralar o, müxtəlif ördəklərin təsnifatına həsr olunmuş cədvəl hazırladı və bir çox tapmacanın cavabını tapdı.

Qaş qaralanda düşərgəyə dönərkən ciğirdə onları bəyaz kabus qarşılıdı. Kabusun başı yağış göbələyinin kəllə şəklində kəsilmiş papağından, bədəni isə köhnə qəzət vərəqindən idi.

Tipi boş idi. Kabusu payanın başına keçirən Hay, görünür, onunla gecənin qaranlığında tək qalmaq istəməmiş və qaçıb getmişdi.

XVII. Semin igidliyi

Dülgerlik Semin çoxdankı azarı idi. Hətta bu sənətin ustaları da oğlanın bacarığını etiraf edirdilər. Hindular isə Semi lap sehrbaz sayırdılar. Yan bir ağaç

parçasını yarmaq istəyi ilə neçə saat əlləşə bilərdi, amma axırda Semin səsi gəlirdi: "Bax, burasından vur". Elə ki Sem əlinə balta götürdü, ağac bir göz qırpmında yarıldı. Düzgün zərbə üçün heç bir qayda mövcud deyildi. Hərdən düyündən üst tərəfi, hərdən də alt tərəfi yarmaq lazımlı gəlirdi. Sem baltanı haradan endirməli olduğunu həmişə bilirdi. Nadir hallarda sehv edər, heç vaxt özünü öyməzdi.

Bir dəfə Yan qalın bir ağaclla əlləşirdi. Hay ona kömək etməyə çalışır, amma yenə bir şey çıxmırıldı.

— Ey, Sem! — deyə Yan qışkırdı. — Bu zəhrimarı heç sən də yara bilməzsən!

Sem ağacı əlində oyan-buyana çevirib dikiñə qoydu və üstünə bir fincan su tökdü. Su ağaca hopandan sonra baltanı var gücüylə endirdi. Ağac o dəqiqə ikiyə bölgündü.

— Ura! — Balaca Qunduz sevinc içində qışkırdı.

— Nə olsun! — Hay dedi. — Təsadüfdür. İkinci dəfə alınmaz.

Yan başa düşürdü ki, su ağacın sərtliyini azaldıb, ağacın ağırlıq mərkəzini dəyişib.

— Nişanını mən qoymuşdum da, — deyə Hay yenə başladı.

— Amma məncə, Semin elədiyi igidlikdir, — Qunduz dedi.

— Boş şeydir! — Üçüncü Başçı qızışdı. — Sən altı düym qalınlığı olan ağacı üç dəqiqliyə aşırı bilərsən?

— Hansı ağacı? — Ağacdələn soruşdu.

— Hansı olsa.

— "Qran ku"dan mərc gəlirəm ki, gümüşü şamı iki dəqiqliyə istənilən tərəfə yixaram. Sən isə ağacın yixilması üçün yeri özün seçərsən. Yerə bir çiv sanc, mən də yixılan ağaclla onu yerə mixlayım.

Sem baltanı itilədi və hər üçü ağac seçməyə yollandı. Onlar altı-yeddi düym qalınlığında şamağacı tapdilar və Semə icazə verdilər ki, rahat işləmək üçün ətrafdakı kolları qırsın. Bu ağac bir az cənuba doğru əyilmişdi. Külək şimaldan əsirdi və Yan çivi gövdədən cənuba çılmak qərarına gəldi.



Semin aralı gözlərində bir parıltı yarandı, amma ağaç kəsimindən bir az başı çıxan Hay narazı-narazı nırçıldadı:

– Çoxbilmişə bax! Yox bir! Ağacı küləyin səmtinə kim desən yıxar. Bax sən çivi buradan çal! – və Hay çivi götürüb şimal-qərb tərəfdən yerə sancdı. – İndi baxarıq.

– Yaxşı. Görərsən. Qoy bir ölçüb-biçim, – Sem dedi.

Sem ağacın başına firlandı, hansı tərəfə əyildiyinə diqqət yetirdi, küləyin gücünü ölçüdü, sonra qollarını çirmalayıb ovuclarına tüpürdü və ağacın şərq tərəfində duraraq dedi:

– Hazırıam!

Yan saata baxıb çığırıldı:

– Başla!

Sem gövdəyə iki möhkəm zərbə endirdi və cənub tərəfdən dərin çapıq əmələ gəldi. Sonra ağacın ətrafına hərlənib şimal-qərb tərəfdən, amma birincisindən bir qədər aşağıda daha bir çapıq qoydu. Baltanı tələsmədən işlədirdi, hər zərbəsi ölçülü-biçiliydi. Ağacdan sıçrayan ilk yonqarların on düym uzunluğu vardı, lakin kəsik nə qədər dərinləşirdisə, yonqarlar da bir o qədər qısalırıldı. Gövdənin üçdəiki hissəsi kəsiləndən sonra Yan çığırıldı:

– Bir dəqiqə!

Sem baltanı endirdi, əliylə ağacın gövdəsini şappıldadıb təpəsinə baxdı.

– Tələs, Sem! Vaxt itirirsən! – deyə dostu qışqirdı.

Sem susurdu. Diqqəti küləyin istiqamətində idi. Nəhayət, budur, ağacın təpəsi tərpəndi. Qulaqbatırıcı bir şaqqlıtlı gəldi. Ağacı yoxlamaq üçün Sem onu möhkəm itələdi və elə ki ağac əyilməyə başladı, bir-birinin dalınca üç dənə zərbə endirərək gövdənin qalan hissəsini də kəsdi. Ağac möhkəm əsdi və küləyin gücündən yerə sərilərək çivi torpaqda basdırıldı.

– Ura! – Yan çıktı. – Bir dəqiqə qırx beş saniyə!

Sem dinmirdi, bircə gözləri yaman alışib-yanırdı. Hay isə yenə dedi:

– Nə var ki burada! Boş şeydir hamısı.

Yan isə ağacın qalınlığını ölçüdü.

— Yeddi düym! — deyə sevincək qışqırdı. — Əla, dostum! Bu, əsl böyük igidlilikdir — “qran ku”!

Və Hayın təltifatı Kaleb gələnədək saxlamaq xahişlərinə baxmayaraq, Sem Senger hindularının ən yaxşı meşəqirəni kimi böyük qartal lələyinə layiq görüldü.

XVIII. Bayquşlar

Bir axşam, yatmaq üçün yerlərinə girməmişdən əvvəl Sem ulduzlara tamaşa edirdi. Haradasa yaxınlıqda bayquş ulayırdı: “Ohu-ohu-ohu!”

Birdən oğlanın iyirmi addımlığında yekə bir quş səssizcə süzüb yerə endi.

— Yan! — Sem piçildadı. — Oxu mənə ver! Tez! Cüçələri çırpışdırın bayquş buradadır!

— O, səni aldatmaq istəyir, — deyə Hay yuxulu yuxulu yorğanın altından dilləndi. — Mən getməzdim.

Yan isə elə o dəqiqə silahı qaparaq tipidən bayıra sıçradı.

Sem atdı, amma görünür, oxu yan ötmüşdü. Bayquş qanad açıb uçdu.

— Mənim ən yaxşı oxum itdi! — Sem qışqırdı. — Bu, “Aşkar ölüm” idi.

— Ay səni! — deyə oxun hədəfə dəymədiyini görən Yan dilxor oldu. — Heç ata bilmirsən!

Birdən yenə qanad xışltısı gəldi və “sehrli dirək”in üstünə bayquş oturdu.

— Mənim növbəmdir! — Yan piçildadı.

Yayı dartdı, amma bayquş eynən birinci atışda olduğu kimi sağ-salamat uçub getdi.

— Atıcsan ha! — Sem təəssüflə dilləndi. — Gül kimi mövqeyin vardi! Niyə vura bilmədin?

— Əgər bir də gəlsə, məni çağırın, — deyə Hay ciyildədi. — Mən sizə ox atmaq öyrədərəm, uşaqlar!

Gecə oğlanları bir şıqqılıtı oyadtı və Yan bayıra boyanıb dedi:

— Yoxsa, yenə qayıtdır?

— Əlbəttə, sənin nəyindən qorxacaq ki! — Sem dedi.



Səhər oğlanlar oxlarını axtarmağa getdilər. Amma tipidən uzaqlaşmağa macal tapmamışdilar ki, Yan heç cür gizləyə bilmədiyi bir təəccübə qışqırdı:

– Ora bax! Ora bax! Biri buradadır! Bu da o biri!

Yerdə, bir-birindən on addın aralı iki bayquş düşüb qalmışdı. Hər iki atış o qədər dəqiq olmuşdu ki, oğlanlar yalnız bunu deyə bildilər:

– Belə bir şeyi adam şəkildə görsə, inanmaz.

Qəbilənin böyük şurası ovçuların ikisini də böyük qartal lələyi ilə mükafatlandırdı. Yalnız bir nəfər qərarın əleyhinə səs vermişdi.

XIX. Xarakterin sınağa çəkilməsi

Kalebə qulaq asan oğlanlar lap hindularının kimi döyüşü bağılılığı düzəlttilər. Hindquşunun aq quyrıq lələkləri və ucu qaraldılmış qaz lələkləri qartal lələyini əvəz etdi. Köhnə arabanın boyundurugündən bir neçə çəngə qırmızı boyanmış at tükü çıxardılar. Bütün bunlar əsl hindu başlığı üçün vacib idi. Kaleb uşaqların yeni həvəsinə böyük maraqla yanaşır və hansı ığidlillərə görə mükafat düşdüyünü həll etməkdə yardımçıları olurdu. Sem sərrast atmağına, üzməyinə və “ağdırılı”ların üzərinə etdiyi uğurlu basqınlarına görə at tükündən qotazı olan iki dənə, kəsdiyi ağaca və vurduğu bayquşa görə isə daha iki əla lələk aldı.

Yan bir neçə “ku”n heyvan ləpirlərindən əla baş çıxardığına, bir “qran ku”nu maralın düz ürəyindən vurduğuna, daha bir “qran ku”nu iki yüz yardı beş dəqiqliyə üzdiyinə, dörd mil məsafləni bir saata qət etdiyinə, bir çox bitkinin adını bildiyinə görə və nəhayət, daha bir “qran ku”nu da qaranlıq gecədə bayquşu vurduğuna görə aldı.

Haya bir neçə “ku” gözlünü itiliyinə görə verildi. O, Böyük Ayı bürcündə “qarının belindəki körpəni” görürdü. Amma oğlan hesabında “qran ku” olmasından yaman kədərlənirdi və Haya yaxşı münasibət bəsləyən Kaleb belə ona ali mükafatı verə bilmirdi.

– Kaleb, söylə, hinduların insanda ən yüksək qiyy-

mətləndirdiyi hansı cəhətdir? – deyə bir dəfə Hay soruşdu. Ümid edirdi ki, gözünün itiliyi, nəhayət ki, yüksək mükafata layiq görüləcək.

– Cəsurluq, – Kaleb cavab verdi. – Onlar üçün ən mühüm şey – döyüşçü igidliyidir. Bu, tək hindularda belə deyil: cəsur insanlara hər yerdə hörmət var.

– Mən heç bir şeydən qorxmuram! – deyə sevinçək olan Hayçıçırdı.

– Sən bir Yanla güləşməyi sına.

– Bu, düz olmaz. O, məndən həm yekə, həm də yaşça böyükdür.

– Qulaq as, Budaq, gör sənə nə deyirəm. Get bağə və bir vedrə gilənar gətir; saat doqquz üçün orada bir nəfər də olmayıacaq.

– Əcəb ağıllısan! İstəyirsən ki, Kep məni parçalasın?

– Sən axı heç nədən qorxmursan! Amma biryasər buzovdan da balaca olan itdən qorxdun!

– Mənim gilənardan heç xoşum gəlmir.

– Bura bax, Hay, mən sənə əsl sınaq keçirərəm. Görürsən o daşı? – və Kaleb ortasında deşiyi olan girdə daşı yerdən qaldırıldı. – İndi söylə: sən qoca Harninin məzarını tanıyırsan?

Dostlarının dediyinə görə, fərsiz əsgər olan Harni ehtiyatsızlığı ucbatından öz gülləsinə tuş gəlmışdı. Onu Raftənin torpaqlarından şimalda, yolayıcında basdırılmışdılar.

Danişirdilar ki, qəbrin yanından hər dəfə araba keçəndə Harni inildəyir. Amma təkərlərin səsindən bu iniltiləri eşitmək olmur, elə buna görə də Harni gecə-yarısını gözləyib boğazı yırtılanan çığırrı. Bu səsi eşidən hər kəs onun halına acımalıdır, yoxsa ona bədbəxtlik üz verər.

– Belə elə, – qoca dedi, – mən bu daşı Harninin məzarına qoyacağam, sən də gecə gedib gətirərsən. Yaxşı?

– Hə-ə, – deyə Hay həvəssiz, uzada-uzada cavab verdi.

– O əgər indi qorxdusa, onda gecə nə edəcək? – deyə Ağacdələn kinayə ilə dedi.



– Daşı səhv salmayasan deyə, – Kaleb dedi, – deşiyindən ip keçirəcəyəm.

Gecə oğlanları kiminsə səsi oyatdı; kimse tipinin örtüyünü tiqqıldıdındırı.

– Ey! Hay!

– Kimdir orada? – Hay qorxa-qorxa cavab verdi.

– Mənəm, Kaleb. Gecəyarısına az qalıb. Harninin qəbri üstünə getmək vaxtıdır. Əgər daş qoyduğum yeri o dəqiqə tapa bilməsən, iniltiyə qulaq as. Onda taparsan.

Kaleb xırıltılı piçılıyla danışındı və adama elə gəlirdi ki, o özü də əməlli-başlı qorxur.

– Mən... mən... – deyə Hay pəltəkləyərək başladı,

– mən indi yolu görə bilmərəm.

– Bu imkanı əldən vermə, oğlan, – Kaleb dedi. – Əgər Harninin məzarından daş gətirsən, “qran ku” alacaqsan. Mən səni burada gözləyəcəyəm.

– Mən... mən... o daşı belə qaranlıqda görmərəm axı... Mən... mən... getmirəm.

– Sən qorxaqsan! – Kaleb piçildədi.

– Mən qorxaq deyiləm. Amma bir şeyi tapa bilməyəcəyəmsə, getməyin nə mənası? Ay çıxanda gedərəm.

– Yaxşı, sizlərdən kim daha cəsarətlidir?

– Mən gedərəm! – deyə Semlə Yan bir ağızdan dilləndilər, baxmayaraq ki onların hər biri digərinin gedəcəyinə ümid edirdi.

– Yaxşı, Qunduz, mən bu şərəfi sənə qismət edərəm, – Ağacdələn tələsik dilləndi.

– Mən məmnuniyyətlə gedərəm, amma... amma... utanıram səndən önə keçməyə – sən axı Böyük Başçisan! Bu, düz olmaz, – deyə Yan cavab verdi.

– Gəl püsk ataq, – Ağacdələn dedi.

Yan közləri üfürdü. Sem saman çöpü götürüb iki qeyri-bərabər hissəyə böldü və yumruğunun içində sixib uclarını Yana tərəf uzatdı.

– Kim uzun çöpü çıxarsa, o da gedəcək.

Yan bilirdi ki, adətən, qısa çöpün ucu daha çox görünür, ona görə qisasını çəkməyə başladı. Yavaş-

yavaş çəkirdi və adama elə gəlirdi ki, heç vaxt çəkib qurtarmayacaq. Sem ovcunu açdı – çöpün qisası onda qalmışdı.

– Sən gedəcəksən. Bəxtəvər! – deyə aşkar sevincə dilləndi. – Sənin bəxtin həmişə getirir.

Əgər boyun qaçırməq üçün bir yol tapsayıdı, mütləq ona da əl atardı. Amma indi heç bir şey eləmək mümkün deyildi. Cəsurluğundan yox, daha çox qürüründən getməli oldu.

Yan tələsik geyinməyə başladı. Ayaqqabılarının bağını bağlayanda əlləri əsirdi. Kaleb tipinin yanında oturmuşdu; Yanın getməyə hazırlaşdığını görəndə oğlanı qucaqlayıb dedi:

– Afərin! Mən səni meşənin ayağına kimi ötürərəm – artıq olmaz – orada gözləyəcəyəm. Asan tapacaqsan. Balaca qarağacdan dörd mərz keçərsən, yolun o üzündə sal daş görəcəksən. Nişanəli daşı ondan şimal tərəfə qoymuşam. Əlini vuran kimi ipini tapacaqsan. Al, bu tabaşırı özünlə götür; əgər qəbrin yanına gedib çıxa bilməsən, çəpərdə nişan qoy ki, hara qədər getdiyini bilək. İnilti haqda fikirləşmə – hamısı gopdur! Əsas odur ki, qorxmayasan!

– Qorxuram, amma gedəcəyəm.

– Düz edirsən! – deyə qoca ovçu oğlanı həvəsləndirdi. – Kim öz qorxusuna qalib gələrək gedirsə, ikiqat cəsurdur.

Danişa-danişa meşədən çıxdılar.

– Gecəyarısına az qalıb, – Kaleb kibrət işığıyla saatına baxıb dedi. – Ürəkli ol. Mən səni burada gözləyəcəyəm.

Yan tək qaldı.

Qaranlıq gecə idi; Yan çəpərin dibiyə getməyə çalışırdı və tezliklə qapqara otluğun arasında azacıq ağaran yola çıxdı. Oğlan yolun yarısını artıq keçmişdi. Ürəyi dəhşət çırpinırdı, əli buz kimi olmuşdu. Gecənin sükutunu bir-iki dəfə incə siçan ciyiltisi pozdu. Yan diksindi, amma ayaq saxlamadı. Qəflətən yolun sağından sıqıqlı eşitdi və irəlidə ağ nəsə gördü. Oğlanı soyuq tər basdı. Adama elə gəlirdi ki, yolla başsız bir



adam gedir. Yan yerində donaraq qaldı və bir xeyli sonra titrəyən səsiyle çıçırdı:

– Kimdir orada?

Cavab gəlmədi; ağ fiqur birbaş onun üstünə gəlirdi. Yan yerdən bir neçə daş götürüb “kabusa” atdı. O isə kənara sıçrayıb ayaqlarını tappıldada-tappıldada qaçış getdi. Bu yerdə Yan gördü ki, bayaqdan kabus sandığı Nevill nənənin ağ ineyidir.

Əvvəlcə onun dizləri əsirdi, amma sonra sakitcə fikirləşməyə başladı. Əgər qoca bir inək bütün gecəni burada sakitcə uzanıb qala bilirdi, onda burada qorxmali nə var ki? O, tələsmədən irəliləməyə başladı. Qarağac görünmək bilmirdi və qorxu Yanı yenə öz çənginə aldı. Bəlkə, qayıtsın? Yox, yalnız qorxaqlar belə edər. Əgər qarağacı tapa bilməsə, heç olmasa, yetişdiyi son nöqtədə tabaşırı əlamət qoyar. Yan ehtiyatla çəpərə yaxınlaşdı və birdən durduğu yerin iyirmi beş metrliyində qarağacı gördü. Ağacdən qərbə dörd mərz saydı və anladı ki, düz qəbirlə üzbeüz durub. Yəqin, gecə artıq yarıdan ötmüşdü. Ona elə gəldi ki, yaxınlıqdan nəsə səslər eşidir. Yolun ortasında ağ daş gördü. Yan tamam səssiz yeriməyə çalışırdı. Niyə? Bunu heç özü də bilmirdi. Ayağı məzarın böyründəki kirli arxda büdrədi və daşa çatdı. Soyuq, nəm əlləriylə kəndirli daşı axtarmağa başladı. Yox idi. Yan tabaşırı götürüb sal daşın üzərində öz adını yazdı. Tabaşır nə axmaq səs çıxarı! Yan qəbrin ətrafındaki torpağı əlləriylə eşdi. Elə o an kəndiri tapdı! Daşı, yəqin, külək salmışdı yere. Kəndir bağlanmış xırda daş taqqıltıyla sal daşın üstünə düşüb digirlandı və birdən “şapp” eləyib palçığın içində düşdü, boğuş iniltiyə bənzər bir səs eşidildi: elə bil, kimisə boğurdular. Yanı dəhşət bürüdü. Amma inəyi yadına salıb bütün gücünü topladı, qalxdı və yolla yel kimi qaçmağa başladı. Gözləri heç nə görmürdü və az qaldı kişini yıxsın. Kaleb idi.

– Yan! Sənsən?

Yan dillənə bilmirdi. Tir-tir əsərək qoca ovçuya sixıldı.

– Necə oldu, Yan?

– Mən... mən bilmirəm, – deyə oğlan zorla dillənə bildi. – Orada nəsə vardı...

– Belə de! Mən də eşitdim, – deyə Kaleb aşkar nigarançılıqla dilləndi. – Eybi yox. On dəqiqədən sonra artıq düşərgəmizdə olacaq.

Yanın əlindən tutub yola düzəldi. Oğlan hələ özünə gəlməmişdi, amma nişanəli çıçıra çatanda artıq özünü təhlükəsizlikdə hiss etdi. Səsi də elə burada çıxdı:

– Mən daşı tapdım və adımı ora yazdım.

– Afərin! İgid oğlansan! – deyə qoca heyran-heyran dilləndi.

Tipidə işıq görəndə onlar çox sevindilər.

Bir neçə addım qalmış bayquş ulartısını təqlid edərək çıçırdılar: “Oho-ohu-ohu!” Bu, onların şərti işarəsiydi: hinduların əksəriyyəti gecələr bayquş ulartısından istifadə edir. Onların ulartısına tipidən də eyni cavab geldi.

– Hər şey qaydasındadır! – Kaleb qışkırdı, – O, daşı da gətirib, qəbrin üstündə adını da yazib. Afərin! Ona “qran ku” verəcəyik.

– Mən lap indi də ora gedə bilərəm, – Hay dedi.

– Get də, nəyi gözləyirsən?

– Bəs necə gedim? Daş orada yoxdur axı...

– Qəbrin üstünə adını yazarsan, eybi yox, – Yan dedi.

– Ad yazmaqdan nə çıxar! – deyə Hay dillənərək səhbəti dəyişməyə tələsdi.

Sükut içində əyleşmiş hindular Yana qulaq asırdılar. O isə keçirdiyi qorxunu qətiyyən azaltmağa can atmayıaraq başına gələnləri danişirdi.

Sözünü bitirəndən sonra soruşdu:

– Hə, Hay, nə oldu, yenə getmək istəyirsən ora?

– Əl çək məndən! – Hay dilləndi. – Bayaqdan qəmiş olmusan mənə!

Kaleb harasa getməyə hazırlaşmış kimi saatına nəzər saldı; bunu görən Yan dilləndi:

– Bizimlə gecələməzsiniz, mister Kaleb? Yerimiz boldur.

– Yaxşı olardı; yaman gecdir, – deyə qoca razılaşdı.



XX. Ağ revolver

Səhər yeməyindən sonra Böyük Ağacdələn bütün Qəbilə Şurasının qəbirə baş çəkmək istədiyini dilə gətirdi.

— Mənə elə gəlir ki, Yan öz adını qəbrin üstünə deyil, orada gecələyən bir inəyin belinə yazıb. İnək də bundan narazı qalıb elə böyüürüb ki, dörd bir tərəf lərzəyə gəlib!

Bir neçə dəqiqədən sonra onlar artıq qəbrin yanındaydilar. Kələ-kötür daşın üstündə səliqəsiz xətlə, amma tamamilə aydın yazılmışdı: "Yan".

— Xəttə bax e-e! — Hay dilləndi.

— Afərin! — deyə Sem sevincək dilləndi. — Mən bacarmazdım.

— Mən isə bacarardım, — Hay yenə qürrələndi.

— Bax burada arxin üstündən tullandım. Izlərimi görürsən? Burada isə çıçırtı eşitdim. Gəlin görək ruhlar da iz buraxırlar... Bura baxın! — deyə Yan qəflətən qışkırdı.

Arxin içindəki palçıqda böyük adam izləri gördülər. Görünür, əlləri üstə düşmüşdü, çünkü yerdə əl izləri vardi. Birdən Hayın iti gözləri nəsə parlaq bir şey gördü. Yerdən qaldırdı. Ağ qəbzəli bir revolver idi.

— Verin baxım, — Kaleb dilləndi.

Silahı silən kimi gözlərində alov parladı.

Bu, mənim tapançamdır! — deyə qışkırdı. — Bu tapançanı da pullarım, başqa şeylərimlə bir yerdə oğurlamışdilar!

Kaleb revolveri otərəf-butərəfə hərləyib diqqətlə süzdü.

— Heç nə başa düşə bilmirəm... — deyə hərdən mızıldanırdı. — Başa düşə bilmirəm ki, tapançam burada nə gəzir...

Daha maraqlı heç nə tapmayaraq geri döndülər. Kaleb bütün yolu fikirdəydi. Nevill nənənin əsgər qəbərindən bir qədər aralı yerləşən komasına çatdilar. Komanın qapısına yetişəndə Kaleb oğlanlara sarı çönüb dedi:

- Mən bir bura baş çəkim. Qulaq as, Yan, dünən sən o ağ daşın üstündə heç nə deməmisən?
- Yox, heç cinqırımı da çıxarmadım. Təkcə daş atdım ona.
- Yaxşı, düşərgədə görüşərik.
- Sabahın xeyir, Kaleb! – deyə qarı onu salamladı.
- Gəl otur... Diklə Sarianna necədirlər?
- Deyəsən, xoşbəxtidlər, işləri də yaxşı gedir,
- Kaleb acı qüssəylə dilləndi. – Qulaq as, nənəcan, sən heç yolun üstündə basdırılmış Harninin əhvalatını eşitmisən?
- Xeyir ola, o, haradan düşüb yadına? Əlbəttə eşitmisəm. Özü də bir dəfə yox. Elə dünən gecə də o tərəfdən qışqırıqlar gəlirdi. İndiyəcən əsim-əsim əsirəm.
- Nə eşitdin ki?
- Nə bilim, dəhşətli səslər idi! Mənim itim də, pişiyim də qorxudan girməyə deşik axtarırdılar. Qoca inək isə yoldan qaçaraq çıxanda çəpərin üstündən də atıldı.
- Nənə, deyirlər ki, keçən həftə Daunidə kimisə soyublar. Bu barədə bir şey eşitməmisən ki?
- Doğrudan? – deyə qarı təəccüb içində dilləndi, lap gözləri parıldadı. – Kimi soyublar, bilmirsən?
- Deyirlər ki, Con İvensi.
- Onu tanımırıam. Amma kasıblamaz. Eşidəndə ki inəyimi satmışam, o haramzadələr bizə də gəlmışdılər. Burunlarına pul iyi dəymişdi də...
- Hə, elə olar. Bəs səni nə vaxt soyublar, nənəcan?
- Məgər mən dedim ki, soyublar? – qarı piqqıldı.
- Soymağın hazırlaşdırlar hələ.
- O, Kalebə gecəyarısı gələn adamlardan danışdı: ucaboyu qaşqabaqlıydı, ikincisi – bəstəboyu, enliküreyi isə çox gülərtiz adam idi. Qarı nə quzdurların qara saqqallarını, nə onlardan birinin solaxay olduğunu, nə də sağ əlində bir barmağının olmadığını unutmamışdı.
- Nənə, nə vaxt olub bu?
- Yəqin, bir üç il olar.
- Kaleb özünə gərək olan hər şeyi öyrənəndən sonra qarıyla vidalaşıb oğlanların yanına getdi. Yolboyu



fikirləşirdi ki, son dörd ildə buralarda oğurluq yaman çoxalıb. Hər dəfə də əlinə pul düşən adamları soyurdular. Görünür, oğruların bu barədə dəqiq məlumatları olurdu.

Kaleb Nevill qarının komasına girib gözdən itəndə Yan dostlarına dedi:

— Siz düşərgəyə gedin, mən də tezliklə gələcəyəm.

Oğlan qəbrin yanındaki izlərin şəklini çəkmək istəyirdi. Həm də ürəyindən keçirdi ki, həmin adamı güdüb tapsın.

Yan yerdəki izləri diqqətlə nəzərdən keçirirdi. Diqqət yetirdi ki, çəkmələrinin dabanı üç sıra xırda mixla vurulmuşdu; mixların başı əyri-üyrü çıxırdı; çəkmənin sol tayında da deşiyi vardı. Sonra Yan əl izlərinə diqqət yetirdi. Bu izlərdə nəsə bir qəribəlik vardi. Sərəst düşmüş bir neçə izi öyrənəndən sonra anladı ki, sağ əlin orta barmağı çatmir.

Yan yoldakı izi tutub gedirdi – o yerədək ki, izlər cənuba sarı dönüb otluqda yox olurdu.

Yolda Kalebə çatdı – o da düşərgəyə gedirdi.

— Mister Klark, — Yan dedi, — mən məzarın yanındakı izlərin şəklini çəkdirim. Bilirsiniz, həmin şəxsin sağ əlində cəmi dörd barmağı var.

— Nə?! — deyə Kaleb ucadan dilləndi. — Səhv etmir-sən ki?

— Gedək, birlikdə baxaq.

Yanın sözləri düz çıxdı.

— Bu barədə kimseyə bir söz demə, Yan.

Qoca oğlanla saqlaşaş Dik Poqun evinə tərəf yollandı. Burada, qapının ağızında Harninin qəbrinin yanında gördüyü izlərdən gördü. Zivədə isə gilə bulaşmış şalvar quruyurdu.

Həmin gecədən etibarən qoca Yana əməlli-başlı hörmət bəsləməyə başladı. Daşın dalınca getməyə qorxan Hayla münasibətləri isə lap soyumuşdu. Kaleb Yanı evinə dəvət etmişdi ki, düzəltdiyi xızəkləri ona göstərsin. Qocanın dəvətinə dəstəylə gəldilər.

Yan Kalebə tanış olandan bəri evinə heç getməmişdi.

Onlar qapını tıqqıldadanda, eynən birinci dəfə olduğu kimi, köpək öz uca hürtüşüylə hay verdi.

Yan xizəklərə tamaşa edəndə Hayın iti gözləri qocanın yatağında ağ revolveri seçdi. Təmizlənmiş, yağılanmış silah artıq tam qaydasında idi. Kaleb bu tapıntısına sevinməkdən doymurdu: axı təzə silah çox baha, onun cibinə görə deyildi.

— Kaleb, gəl tapança ataq, — Hay dedi. — Görərsən, mən onlardan yaxşı vuracağam.

Kaleb bir neçə patron çıxardı və evdən qırx addım aralıdakı bəyaz ləkəli kötüyüi göstərdi. Üç-dörd gülə Hay, elə bir o qədər də Yan atdı, amma hədəfə dəyən olmadı.

— Baxın görün necə atarlar, — Kaleb dedi.

Revolverin balaca qəbzəsi, sanki, ovçunun sərtləşmiş ovcunda itdi. Tez, demək olar ki, nişan almadan altı güllənin altısını da atdı. Gullələr bir-birinin dalınca ağ halqaya, ikisi isə lap mərkəzdəki qara dairəyə dəydi.

Oğlanlar heyran qalmışdır.

— Hə, təxminən, iyirmi il qabaq mən yaxşı atırdım, — deyə Kaleb səmimi tərzdə dilləndi. — Amma bu, boş şeydir. İndi sizə daha çətin bir şey göstərəcəyəm!

O, üç dənə patronu iyirmi beş addımlıqda qoydu və üç gülləylə onları vurub saldı. Sonra revolveri gödək-cəsinin yan cibinə soxub ucunu belə çıxarmadan, qətiyyən nişan almadan yenə iyirmi beş addımlıqdan kötiükdeki bəyaz dairəni vurdu. Köhnə bir konserv qutusu tapıb barmaqlarının ucuna, tapançanı isə ovcuna qoydu və qəflətən bunların hamisini yuxarı tulladı. Tapança yerə düşməmişdən, ela havadaca qapıb havadakı tənəkə qutunun tən ortasından vurdu.

Oğlanlar təccüb və heyranlıqdan danışmaq qabiliyyətlərini itirmişdilər. Kaleb isə revolverini silmək üçün komasına girdi.

— İndi mən dəqiq bilirəm ki, atama gülə atan Kaleb deyilmiş, — deyə Sem Yana piçildədi, — o atsaydı, mütləq öldürərdi.

Kaleb Semin sözlərini təsadüfən eşitdi və artırıma çıxanda sakit, mehriban tərzdə gülümsündü. Elə həmin andan etibarən də Semlə danışmağa başladı.



Kalebin komasında mehriban ab-hava bərqərar olmuşdu və Yan çoxdan içində gəzdirdiyi arzusunu, nəhayət ki, diliñə gətirdi:

– Mister Klark, gəlin bir yerdə yenot ovuna gedək. Biz onların çay qırğında yemək yerlərini bilirik. Özü də çox olurlar.

Əgər Yan bunu qocadan bir ay əvvəl xahiş etsəydi, cavabında bu sözləri eşidəcəkdi: "Bilmirəm. Vaxtim yoxdur", amma indi – Yanın Harninin məzarı üstünə gedərək igidlik göstərdiyi gecədən sonra Caleb büsbütün oğlanların tərəfində idi.

– Yaxşı, – deyə qoca dilləndi, – amma axşamın sərinində gedərik. Onda köpək də izi yaxşı alacaq.

XXI. Hayın təntənəsi

Bernsin zəmisində oğlanlar marmotu ilk dəfə görəndən bəri hər gün onun ovuna çıxırdılar. Buna lap adətkərdə olmuşdular – lap yemək, əl-üz yumaq kimi. Adətən, marmotu birinci Hay gördü. Dalınca üç dənə ziyansız ox atılır və marmot yuvasında gizlənirdi. Ovları elə orada bitirdi.

Bir səhər oğlanlar bir-birindən aralanmaq qərarına gəldilər. Sem zəmiyə bir tərəfdən, Hayla Yan isə digər tərəfdən yaxınlaşdırılar. Əvvəlcə elə bildilər ki, heyvan heç yanda yoxdur. Amma birdən Hay piçildədi:

– Görürəm!

Oğlanlardan, təxminən, altmış addım aralı, hündür otların arasında Hay heyvanın boz xəzini seçmişdi.

– Odur!

Yan heç nə görmürdü, Sem isə nəsə görsə də, tərəddiüd edirdi. Bircə dəqiqə sonra marmot (bu, həqiqətən, o idil) arxa pəncələri üstə qalxdı. Oğlanlar elə həmin an onun açıq-qəhvəyi belini gördülər.

– Ay səni, Budaq! – deyə Yan heyran-heyran dil-ləndi. – Sənin adını gərək Qurğı Gözü qoyadıq!

– Çox yaxşı, – deyə Hay sevindi. – Zəhmət olmasa, məni elə bu adla çağır! Çox xahiş edirəm! – lap yalvarılmış kimi əlavə elədi.

— Ağacdələn, mən elə bilişem ki, o, bu adı qazanıb,
— Yan dedi. — Afərin ona, özünü əsl hindu kimi aparır.

— Biz məşvərət şurası çağırıb baxarıq, — deyə Ağacdələn soyuqqanlı tərzdə cavab verdi. — İndi isə işə başlayaq!

— Qulaq as, Budaq, sən zəminin başına hərlənib marmotla yuvasının arasına çıxa bilərsən? — Böyük Başçı soruşdu.

— Görərsən, bacaracağam. Bir dollardan mərc gəlirəm ki...

— Qulaq as, — Yan müdaxilə etdi, — hinduların pulu olmur.

— Yaxşı, onda öz skalpımı qoyuram — bax Semin skalpı müqabilində bu qara skalpımı qoyuram ki, marmotu birinci mən vuracağam!

— Xahiş edirəm, imkan ver onu birinci mən öldürüm, sən sonra öldürərsən, — deyə Sem kinayə ilə cavab verdi.

— Skalpına görə qorxursan?

— İndi payını alacaqsan ha! — Sem təhdidlə dilləndi.

Oğlanların hər birinin başında bir topa qara at tükü vardi və onu skalp adlandırdılar, təpələrinə iplə bağlayırdılar.

— Yaxşı, mübahisə etməyin, ey Böyük Başçılar,
— Qunduz dedi. — Gəlin belə danışaq: əgər marmotu Ağacdələn vursa, Budağın skalpını alır. Əgər heyvan Budağın qurbanı olsa, o, Ağacdələnin skalpını da alacaq, qalib hələ üstəlik, yekə qartal lələyinə də layiq görüüləcək.

Semlə Yan meşədə səbirsizlik içində gözləyirdilər, Budaq isə zəminin ətrafına dolanırdı. O gün marmot, elə bil, lap həyasızlıq edirdi. Yuvasından çox aralanır, hərdən lap gözdən itirdi. Oğlanlar artıq Hayın yuvaya necə yaxınlaşdığını gördürlər, marmotun isə bundan xəbəri yox idi. Adətən, onun düşmənləri tamam başqa səmtdən gəlirdilər.

Hay yerə möhkəm sinərək yoncalıqla sürüünürdü. Təxminən, otuz addımdan sonra gəlib marmotla yuva-nın arasına çatdı. Heyvan bayaqkı kimi ot yeyir,



hərdən də tamam başqa tərəfə baxırdı. Oğlanlar ona meşənin içindən həyəcanla göz qoyurdular. Hay isə marmotu görə bilmirdi. Oğlanlar əllərinin işarəsiylə marmotun yerini ona başa salmaq üçün dəridən-qabıqdan çıxırdılar. Nəhayət, Hay anladı: "Atmaq vaxtidir". Ehtiyatla qalxdı. Marmot onu görən kimi vurnuxdu, yuvasına tərəf – deməli, düz Hayın üstünə qaçıdı. Hay tələsik atdı, amma oxu hədəfə dəymədi. Elə bu yerdə marmot düz Hayın üstünə atılmaqla onu ölüncə qorxutdu. Hay geri çəkildi – çəşqinliqdan hara qaçacağını da bilmirdi. Marmot oğlanın yanından ötmək istəyirdi. Hay dəhşət içində yerindən qopdu, ayağı ilişdi və düz heyvanın üstünə yixlib onu bir anlıq key elədi. Hay istəyirdi qalxıb qaçın, amma bir də baxdı ki, heyvan güclü nəfəs alır. Oğlan bütün kişiliyini toplayıb marmotun düz burnundan bir dənə ilişdirdi.

Meşədən gələn sevincək çıçırtılar Hayı öz qələbəsindən xəbərdar etdi. Oğlanlar özünü onun yanına yetirəndə Hay teatral bir mimika ilə poza verirdi: bir əlində yayını havaya qaldırmış, digərində heyvanın tüklü quyruğundan yapmışdı.

– Marmot vurmağı məndən öyrənin! Görün nə boydadır! Yəqin, əlli funt gələr. (Əslində, bu marmot on funtdan artıq gəlməzdi.)

– Ura! Yaşasın Üçüncü Başçı Budaq!

Artıq Hay dostlarının onun qələbəsini qiymətləndirmədiklərindən şikayətlənə bilməzdi.

– Haradasa başqa marmot da tapsayıq, pis olmazdı. Onları tutmağın qaydasını mən yaxşı bilirəm.

– Budaq, buna görə "qran ku" alacaqsan.

– Hə, bir də mənə söz vermişən ki, adımı "Qırğı Gözü" qoyacaqsan! – deyə Hay yada saldı.

– Əvvəlcə Böyük məşvərət çağırıb bu məsələni müzakirə etməliyik, – deyə Böyük Başçı Ağacdələn mühüm bir görkəmlə cavab verdi.

– Gəlin məşvərəti günorta eləyək. Yaxşı?

– Yaxşı.

– Yox, saat dördə yaxın eləyərik!

– Əshi, nə vaxt isteyirsən.

– Mənə “Qırğı Gözü” adı verəsiniz və bir də marmotu tutduğuma görə yekə qartal lələyi, hə? Hamısını da saat dördə eləyərik.

– Olar. Bəs niyə mütləq saat dördə istəyirsən?

Hay özünü elə göstərdi ki, guya, suali eşitmədi və nahardan sonra harasa yoxa çıxdı.

– Yəqin, yenə qab yumaq istəmir, – deyə Ağacdələn dilləndi.

– Yox əshi, – İkinci Başçı dedi. – Məncə, qohumlarının dalınca qaçdı ki, necə mükafatlandırıldığını onlar da görsünlər.

– Ola bilər, – deyə Ağacdələn razılaşdı. – Onda gəl elə təntənə düzəldək ki, sanki, tarixdə ən mühüm gündür! Gör bir neyləyəcəyəm...

– Yaxşı, – Yan dedi. – Sən də özününküləri çağır. Mən isə Kalebi razı salaram.

– Qorxuram ki, mənimkiləri Kaleblə yaxınlaşdırmaq hələlik mümkün olmasın, – deyə Sem cavab verdi.

Qərara aldılar ki, Sem anasının dalınca gedəcək, Yan isə həmin vaxt ərzində yekə bir qartal lələyi hazırlayacaq və marmotun dərisini soyacaq.

Marmot yekə imiş; təbii ki, ayı boyda deyildi, amma yekə idi. Yan heyvanı Hayın öldürməsinə paxılıq edirdi. Hələ bir saat vaxt qalırdı və Yan çalışdı ki, əsl hindu bayramı düzəltsin. Marmotun dirnaqlarını kəsib, özəyini çıxartlığı, bir düym uzunluğunda gəndalaş çubuqlarıyla növbələşdirib qaytana taxdı. Dirnaqlar əyri-üyrü idi – biri uzun, biri gödək, amma yenə babat hindu muncuğu çıxdı.

Hay evlərinə qanadlanıb ueturdu. Bağın içiyələ yüyü-rəndə atası onu səslədi, yəqin, yenə iş buyurmaq istəyirdi, amma oğlan güllə kimi otağa girdi.

– Ana! – deyə elə qapının ağzından çığırıldı. – Sən məni mütləq görməlisən! Saat dörd üçün bizim düşərgəyə gel. Məni Büyük Başçı edəcəklər! Mən o qoca marmotu öldürdüm! Bilirsən hansını? Atamı az qalmışdı şikəst eləsin ha, bax onu! Uşaqlar mənsiz heç nə eləyə bilmirdilər. Min dəfə... yox-yox, yəqin, lap mil-yon dəfə cəhd eləmişdilər ki, marmotu tutsunlar. Lap



oldən düşmüşdülər, bax onda pusub tutdum onu. Onların gözü heç nəyi görmür. Düşərgədə heç mənsiz keçinə bilmirlər! Mən onları maral ovuna öyrətdim, sonra bilirsən nəyə öyrətdim... nə isə, yaman çox şeyə öyrətmışəm onları. Ona görə də məni Böyük Başçı eləyib adımı "Qırğı Gözü" qoyacaqlar! Bu gün dörddə məşvərət yığılır. Sən də gel, ana!

Hayın həmin an otağa girən atası oğlunu kartof cərgələrinin alağınu eləməyə yollayırdı ki, missis Berns oğlanı rahat buraxmağa ərini güclə razı sala bildi.

Missis Berns günüün altında qaralmış dörd qızını normal görkəmə gətirənədək iki saat çekdi. Nəhayət ki, yola düşdülər: missis Berns bir əlində körpəsini, digərində mürəbbə dolcasını tutmuşdu. Hay irəlidə yürüüb yolu göstərirdi. Anasının dalınca da əl-ələ tutmuş bacıları addımlayırdı.

Oğlanlar böyük bayram üçün artıq hər şeyi hazırlamışdılar.

Bir küncdə dana dərisindən xalcanın üstündə məşvərət məclisi oturmuşdu. Hay öldürdüyü marmotun dərisinin üstünə zorla sığışmışdı. Qalibdən sol tərəfdə Sem, sağda isə qarşısında təbil olan Yan əyləşirdi. Tipinin ortasında tonqal yanırı; örtüyün bir böyrünü qaldırmışdılar və qonaqların bir hissəsi çadırda yerləşdi.

Böyük Başçı Ağacdələn sülh çubuğunu yandırdı, dərin bir qullab alıb tüstüsünü dörd tərəfə buraxdı, onu İkinci və Üçüncü başçılara ötürdü, onlar da eyni şeyi etdilər.

Balaca Qunduz iştirakçıları sakitliyə dəvət edib təbilə üç dəfə vurdı və Böyük Başçı nitqinə başladı:

— Böyük başçılar, Kiçik başçılar, İgidlər, Döyüşçülər, Qadınlar və Senger hindularının övladları! Bizim qəbilə həm bu... həm də... “tozağacı qabığı” qəbiləsinin digər hindularıyla müharibə aparanda biz bir döyüşünü əsir götürüb ona çox işgəncələr verdik. Lakin o, elə bir mətanət və cəsarət nümayiş etdirdi ki, biz onu öz qəbiləmizə qəbul etdik...

Bu yerdə Yan ucadan çıçırdı:

– Hau! Hau! Hau!

– Biz onun şərəfinə günəş rəqsi təşkil etdik, amma o qaralmadı, çünki çox cavan idi. Ona görə də adını “Budaq” qoyduq. O vaxtdan etibarən o, öz xidmətlərinə görə Üçüncü Baş Döyüşçü adına layiq görüldü.

– Hau! Hau! Hau!

– Bu günlərdə bütün qəbiləmiz qoca marmotun ovuna çıxaraq uğursuzluğa düşcar oldu. Onda Baş Döyüşçü Budaq özünü təhlükəyə məruz qoyub düşmənin qarşısına tək çıxdı və bir zərbəylə qoca yırticını öldürdü! Belə qəhrəmanlıqlar əsrlər boyu yaddaşlarda yaşayır! Baxmayaraq ki o, qəbilənin ən kiçik döyüşçüsüdür, hamidan yaxşı görür, ovu hamidan yaxşı pusur! O, döngənin o biri üzündə, ağacın arxasında belə nə baş verdiyini görə bilir. Yalnız gecə hərdənbir səhv edir. Bu insan bu andan etibarən Budaq çağırılmayacaq. Məşvərət şurası ona “Qırğı Gözü” adını vermək qərarına gəlib!

– Hau! Hau! Hau!

Bu yerdə Balaca Qunduz Böyük Başçıya üzərində iri hərflərlə “Budaq” yazılmış taxta lövhə verdi.

– Bu onun qabaqlar, görkəmli, tanınmış insan olmazdan daşıdığı addır. İndi bu ad həmişəlik unudulur. – Sem taxta parçasını tonqala ataraq dedi: – Baxaq görək onun cavanlığı, keçmişni necə yanacaq.

Sonra Balaca Qunduz Ağacdələnə qotazı olan, gözü bərabərində ox, qırğıbaş adam şəkli çəkilmiş qəşəng qartal lələyi uzatdı.

– Bu, qartal lələyidir. Bütün igidliliklərinə görə onu üzərində təzə adı yazılmış bu lələklə təltif edirik!

Ucadan səslənən “Hau! Hau!” və təbil gurultusu altında lələyi Hayın saçlarına sancdırılar, boynuna isə marmot dirnaqlarından muncuq saldılar.

– Kim onu Budaq çağırmağa cəsarət etsə, dərsini Qırğı Gözli özü verəcək.

Yenidən hamı “Hau! Hau!” qışqırırdı. Hay özünə əhəmiyyətli bir görkəm verib gülümsəməməyə çalışır, amma bir şey çıxmırıldı: bir də görürdün ağızı lap qulağının dibinə kimi açıldı. Missis Bernsin isə hətta sevincdən gözləri yaşıla doldu.



Hamı elə bilirdi ki, təntənə başa çatıb, amma bu dəm Yan ayağa qalxıb öz nitqinə başladı:

— Başçılar, Qadınlar və Senger hindularının övladları! Bizim Böyük Başçı Ağacdələn bir şeyi unutdu. Biz marmot ovuna gedəndə mən iki başçı arasında mərcin şahidi oldum. Bizim qəbilənin adətlərinə görə, onlar marmotu kimin öldürəcəyinə öz skalplarından mərc geldilər. Mərci Böyük Başçı Ağacdələn və Qırğı Gözü gəldi. Qırğı Gözü, Ağacdələnin skalpını çıxar.

Sem bu mübahisəni unutmuşdu, amma indi müti şəkildə başını əydi. Hay qaytanı kəsib skalpı aldı və təntənəli bir döyüşçü nidası çıxardı.

XXII. Yenot ovu

Kalebin onlara ov vəd etməsini Yan unutmamışdı. Oğlanlar bunu səbirsizliklə gözləyirdilər. İki gündən sonra, gün batana yaxın onlar Kalebin yanına yollandılar ki, verdiyi vədi ona xatırlatsınlar.

Yaman isti idi, amma Yana elə gəlirdi ki, ov üçün əlverişli havadır. Təbii ki, Kaleb sərin axşam havası barədə eşidəndə çox təəccübləndi.

— Oturun, oturun, uşaqlar, — deyə oğlanların ov üçün hazırlaşdıqlarını görən qoca mehriban tərzdə dilləndi. — Tələsməyə dəyməz. Yenotlar yuvalarından gün batandan üç-dörd saat sonra çıxırlar.

Qoca oturub qəlyanını çekirdi; Sem onun köpəyi ilə dostlaşmaq üçün faydasız cəhdələr göstərirdi; Yan divarlardan asılmış quş qanadlarını nəzərdən keçirir, Hay isə maral və marmot ovunda göstərdiyi igidliliklərdən dəm vurur, istənilən yenotu necə ustalıqla vuracağı haqda planlar qururdu.

Yan ov yerinə birsaatlıq yol olduğuna hamını inanıdıraraq evdən saat doqquzda çıxmalarına nail oldu. Kaleb balaca baltasını da özüylə götürdü. İti haylayıb böyük yola çıxdılar və artıq yarım saatdan sonra çaya yetişdilər.

— İrəli! Axtar! Axtar! — deyə Kaleb itini həvəsləndirirdi.

Mərzdə oturub köpəyin hərəkətlərinə göz qoyma-
ğa başladılar. İtin isə öz oyunu vardi: o, kimi istəsə, nə
vaxt istəsə, ovlayırdı. Kaleb onu yenotlar yaşayın yerə
apara bilərdi, amma it özü işə girişmək fikrinə düşmə-
yənə kimi onu ov etməyə həvəsləndirmək mümkün
deyildi.

Qoca oğlanlara tapşırdı ki, süssunlar və hamı sakit
oturub itin nə vaxt hürəcəyini gözləməyə başladı.
Köpək axtarışa çıxdı. Ora-bura tullananda ayaqlarının
səsi dörd bir tərəfdən gəlir, özü isə getdikcə uzaqlaşar-
kən lap parovoz kimi fisildayırdı. Nəhayət, səsi tamam
kəsildi.

İki dəqiqə onlara saat qədər uzun geldi. Birdən
çölün o biri tərəfindən zəif bir ciyilti, onun dalınca isə
köpəyin uca hürüşü eşidildi. Yanın ürəyi əmdi.

- Ovu qaldırdı! – deyə Sem astadan dilləndi.
- Birinci mən eşitdim bunu! – Hay ciyildədi.

Yan isteyirdi ki, it hürüşü gələn tərəfə cumşun, axı
ovçuların at belində köpəklərinin dalınca düşməkləri
haqda çox oxumuşdu, amma Kaleb onu saxladı:

– Dayan, vaxta hələ var. Mən bilmirəm ki, itin indi
tapdığı nədir.

Onlar hövsələylə bir xeyli gözləməli oldular, amma
köpəyin hürüşünü daha eşitmədiilər. Sonra lap yaxın-
lıqdan şıqqılıt gəldi və it kolluqdan çıxıb sahibinin
ayaqları altına uzandı.

- Qalx, axtar! – deyə Kaleb köpəyi həvəsləndirdi.
- It isə qalxmaq bilmirdi.
- İrəli! – deyə Kaleb təkrar etdi və əlindəki budaqla
heyvana yüngülçə ilişdirdi.

Köpək qocadan aralanıb ağır nəfəs ala-alala təzədən
uzandı.

- Nə olub, mister Klark? – Yan soruşdu.
- Dəqiq bilmirəm. Bəlkə, ağaca-zada keçib. Bu gün
ov olmayıacaq. Çox tez gəlmüşik, it üçün hava istidir.
- Bəlkə, çayı keçək! Ora Boylun meşəsidir, – deyə
Sem təklif etdi. – Bəlkə, bəxtimiz gətirdi?
- Bəs siz itin hürüşündən necə bilirsiniz ki, hansı
heyvanla rastlaşıb? – deyə Yan qocadan soruşdu.



— Ov etdiyin yeri, heyvanları və köpəyi tanışan, bunu sən də bacararsan. Əlbəttə, itlər bir-birinə bənzəməzlər. Amma köpəyin xasiyyətinə bələdsənsə, çox şey öyrənə bilərsən.

Çay keçidini axtarası olmadılar. Su tamam azalmışdı. Kolların arasından keçərək talaya çıxdılar və yenə meşənin dərinliklərinə girdilər. Köpək irəli yüyürdü. Çay boyunca qaçırdı, gölə yetişəndə çımdi. Meşənin içində isə yenə onlara çatdı. Tamam yaş idi, amma sərin suda cımməsi əhvalını düzəltmişdi.

— İrəli! Axtar!

Amma bu dəfə də ovçuları uğursuzluq gözləyirdi. Ay çıxaraq hər tərəfi işıqlandırdı.

Ovçular çaydan Nevill nənənin komasının yaxınlığından keçərək ciğırı tutub gedirdilər ki, köpək qəflətən yerində donub durdu, qoxulayıb geri qayıtdı və ucadan hürə-hürə suya girdi.

— Niyə belə eləyir, mister Caleb? — deyə təzəcə barışdıqlarını unudan Sem qocadan soruşdu.

— Bilmirəm, — Caleb qısaca cavab verdi.

— Bəlkə, tülküdür? — Yan soruşdu.

Haradasa çəpər tərəfdən, təxminən, yüz addimlıqdan yenə itin uca hüruşü eşidildi; görünür, izə düşmüşdü.

— Yəqin, yenotdur, — deyə Caleb dilləndi və diqqət kəsildi, — bəlkə də, ev pişiyidir. Gecələr ağaca ancaq onlar dırmasına.

Ay ciğırı nura qərq edib yolu asanlaşdırılmışdı, köpək isə ara vermədən hürürdü. O, ovçuları çay qırğındakı kiçik bataqlığa tərəf aparırdı.

— Yenotdur, — Caleb qətiyyətlə dilləndi, — pişik suda gizlənməz.

Qəflətən it hüruşü mırıltı, ciyilti ilə əvəz olundu.

— Özüdür ki var: yenot görəndə özünü həmişə belə aparır!

Kaleb oğlanları birbaş hadisə yerinə apardı. Köpək hürərək yekə bir cökə ağacının ətrafinda atılıb-düşürdü.

— Yenot həmişə ən qollu-budaqlı ağacları seçir, — Caleb dedi. — Hə, sizlərdən ağaca ən yaxşı dırmanın kimdir?

– Yan! – Sem dilləndi.
 – Yan, dırmaşa bilərsən?
 – Baxım da...
 – Gəlin tonqal yandıraq – bəlkə, yenotun harada gizləndiyini gördük, – deyə Ağacdələn təklif etdi.
 – Marmot olsayıdı, mən o dəqiqə tutardum, – Qırğı Gözü dedi.

Amma kimsə ona cavab vermədi.

Semlə Yan çırçıyıq gətirdilər və bir dəqiqədən sonra alovun titrək qırmızı şöləsi ağacları işıqlandırdı. Onlar əzəmətli cökə ağacını diqqətlə nəzərdən keçirtilər, amma bir şey görə bilmədilər. Kaleb yanın odunlardan birini götürüb ağacın gövdəsinə yaxınlaşdırıldı və üzərində təzə gil gördü. Çaya tərəf qayıdaraq heyvanın izlərini də tapdlar; indi daha şübhələri qalmamışdı – cökəyə dırmanan iri yenot idi.

– Məncə, koğuşun içində girib. Cökədə koğuş bol olur.

Yan ağacın zırkı gövdəsini nəzərdən keçirərək daha yaxşı dırmanmaq üçün hansı tərəfdən başlayacağını götür-qoy edirdi. Kaleb oğlanın tərəddüd etdiyini görünce soruşdu:

– Bilmirsən haradan başlayassan? Bax...

Bir dəqiqəyə yaxında bitən cavan ağacı kəsib onu cökənin qoluna dırədi. Bu “körpü” ilə Yan yuxarı lap asan dirməndi. Belinə bir ağır dəyənək bağlamışdı.

Budaqların arasında Yan bir neçə saniyə çəşib-qaldı: yarpaqların içində tamam itmişdi, amma məşəllərin aşağıdan düşən şöləsi ağacı yaxşıca işıqlandırırdı.

Əvvəlcə Yan nə koğuşu, nə də yenotu tapa bildi, amma xeyli axtarandan sonra bir də gördü ki, ağacın lap təpəsində tüklü bir şey var. Bir cüt alışib-yanan göz Yanı diksindirdi. Oğlan çıçırdı:

– O, buradadir! Budur!

Yan bir qədər də yuxarı dırmanıb heyvanı tutmaq istədi, amma o, büzüşərək altdakı budağa tullandı.

Yan da bir az aşağı endi. Ağacın altında duranlar bir şey görmürdülər, amma donqultu səslərindən duyular ki, yuxarıda mübarizə gedir.



Yenot budaqdən-budağ'a aşağı enirdi və nəhayət, cökəyə söykənmiş cavan ağaca çatdı və burada köpək onu görüb hürməyə başladı, Kaleb revolverini qapıb atəş açdı. Yenot yerə düşdü. İt mırıltıyla onun üstünə tullandı, amma qoca ovçu köpəyi tutdu. Sonra Kaleb vüqarlı görkəmlə silahını sildi, sanki, müvəffəqiyyəti yalnız ondan asılı idi.

Yan tez aşağı endi. Heyvanı sıqallayaraq xəzini yoxladı. Oğlanın içində iki hiss bir-biriylə mübarizə dəydi – öldürülmüş heyvana acıma və onu tapdigina görə keçirdiyi qürur hissi.

Yenotun ovlanmasında onun müstəsna xidmətini hamı etiraf etdi. Sem heyvanı ayağının ucuyla tərpədib əlinə götürdü və dedi:

– Otuz funt olar.

Hay burnunu qırışdırıldı:

– Mənim marmotumun heç yarısı qədər də yoxdur! Bir də əgər balta mənim yadına düşməsəydi, yenotu heç vaxt tuta bilməzdiniz.

Yan düşünürdü ki, yenotun çəkisi otuz beş funt olar, Kaleb isə iyirmi beş bilirdi. Sonradan aydınlaşdı ki, heyvan on səkkiz funtdan artıq deyilmiş. Onlar müvəffəqiyyətlərini müzakirə edərkən köpək bərkədən hürməyə başladı – adətən, tanımadığı adam görəndə belə hürtürdü. Kaleb bu hürtüsə “adam səsi” deyirdi.

Boylananda Uilyam Rafteni gördülər. O, öz meşəsində işiq görərək quraqlıq dövründə yanğından qorxub tələsik geyinmiş və bura tələsmişdi.

– Salam, ata! Niyə yatmırsan?

Raften oğluna cavab verməyib üzünü Kalebə tutaraq kinaya ilə dedi:

– Bəlkə, mənə bir gullə də atasan? Bu dəfə yüz faiz dəyərsən. Özü də silahım yanında deyil.

– Qulaq as, ata, – deyə Sem Kalebın ağızını açmasına imkan verməyərək onun sözünü kəsdi. – Bunların hamısı yalandır! Mən bunu bilirəm, sən də bilməlisən: Kaleb haqda deyilənlər, guya, sənə gullə atmağı yalanıdır. O, sənə gullə atsaydı, yüz faiz vurardı. Mən onun necə atdığını görmüşəm.

– Bəs sən deyildin and-aman eləyən ki, silahın yoxdur? – deyə revolverə işarə edən Raften dilləndi. – Mən bu tapançanı səndə on il qabaq görmüşəm. Amma nə səndən qorxuram, nə də tapançandan, – deyə Kalebın əlini silaha atdığını görən Raften dilləndi. – Bir də qulaq as: mənim meşəmə bir də nə sənin, nə də qoyunlarımı boğan köpəyinin ayağı dəyməsin! Buna bax, bu quraqlıqda tonqal da yandırıb!

– Bura bax, Raften! – Kaleb ucadan deyərək revolverini qapdı.

Əgər Yan onun əlindən yapışb sallanmasaydı və Sem atasıyla qocanın arasında durmasaydı, atəş açıla-
caqdı. Hay isə uzaqqörənliliklə ağacın arxasına keçdi.

– Yoldan çəkilin, oğlanlar! – Kaleb qışqırdı.

– Görürsən, yenə məni silahsız tutub, – Raften kinayə ilə dilləndi. – Siz gedin, uşaqlar, özüm gələrəm öhdəsindən.

– Qulaq as, ata, – deyə Sem yenə başladı. – Sən haqlı deyilsən! Onda sənə güllə atan Kaleb olmayıb. Bu tonqalı isə Yanla mən qalamışıq, özümüz də bu dəqiqə söndürərik. Sən indi Kalebın üstünə lap sənin bütün ərzağını alan Nevill nənə kimi cumursan. Ayıbdır, ata, utan! Bu, düzgün hərəkət deyil, kişilər belə etməz! Əgər sübutun yoxdursa, dinmə.

Raften bu coşqun təzyiqdən çəşdi, həm də aydın görürdü ki, hamı onun əleyhinədir. O özü Nevill nənənin əsassız qəzəbinə o qədər gülmüştü ki. Heç ağlina belə gəlməzdı ki, hərdən özü də eyni hərəkəti eləyir. Qəzəbi soyudu. “Oğlana bax ha! Nə qızış! – fikirləşdi. – Lap vəkil kimi danışır, amma boksçu kimi güclüdür. Bəlkə, elə diş həkimi yerinə vəkil eləyim onu?..”

Tufan sovuşmuşdu. Kaleb tez qızışsa da, tez də soyuyurdu. Məğlubiyyətlə üzbeüz qalmış Raften isə çıxıb getməyə tələsdi.

– Tonqalı əməlli söndürün! – deyindi. – Özü də çoxdan yatmaq vaxtıdır.

Oğlanlar ocağı söndürdülər və sükut içində düşər-
gəyə yollandılar. Kaleb onları çadırı kimi yola salıb komasına döndü. Həmin gecə oğlanlar yaxşıca yatdılar.



XXIII. Meşə qulyabanısı və gecə qulduru

Ertəsi gün yenotun dərisini aşlayan Yanla Sem gecə baş verənləri müzakirə edirdilər. Qərara gəldilər ki, ən doğrusu Kaleblə bu barədə heç danışmamaqdır. Hayı da xəbərdar elədilər ki, sussun.

Həmişəki kimi, "qonaq kitabını" nəzərdən keçirəndə Yan yenə də dırnaq izinə bənzəyən izlər tapdı. Çayın qırığında isə hindquşuna bənzəyən quşun yekə ayaq izlərinə rast gəldi.

Kalebi çağırıldı ki, izlərə o da nəzər salsın.

— Yəqin, göy leylək gəlib bura, — deyə quş izlərini görəndə dilləndi, — o ki qaldı dırnaq izlərinə, heç anlaya bilmirəm. Yekə maral ləpirlərinə çox oxşayır. Amma burada gör nə vaxtdan maral olmur. Azi, on mil o yanda görərsən onları. Bir iz hələ nəsə demək deyil.

— Yox, mən bu izlərdən çox tapmışam, amma başım çıxmırkı.

Axşam, aqdərililər üzərinə basqından sonra Yan göl tərəfdən kəskin, tükrüpərdici bir səs eşitdi. Səs yaxınlaşdıqca qulaqbatarıcı nərliliyi döñürdü. Bu səs haradansa yuxarıdan gəlirdi və Yan başının üstündən hansısa yekə quşun süzərək keçdiyini gördü.

Ertəsi gün Yan aşpaz idi. Dan yeri sökülen kimi su gətirməyə getdi və göldən nəhəng, göy leyləyin ağır-ağır qanad çalaraq qalxdığını, sonra da ağacların arxasında gözdən itdiyini gördü.

Oğlan quşun uçuşunu heyranlıqla izləyirdi. Onun qalxdığı yerə gələndə qabaqlar dəftərinə çəkdiyi izlərdən lap çox gördü. Bu, keçən gecə çığırın quş idi.

Bir dəfə Ağacdələn tipidən çıxanda qulağına qeyri-adı səs dəydi. Kimsə durmadan, getdikcə güclənən səslə zingildiyirdi. Səs kəsilmək bilmirdi və Sem yoldaşlarını çağırıldı.

— Bu, yəqin, daha bir leyləkdir, — deyə Yan piçildədi.

Lakin səs güclənə-güclənə gedirdi və sonra uca miyovultuya döndü. Birdən Balaca Qunduz xatırladı ki, buna bənzər çığrtını öz evlərində — Qlenyanda eşidib!

— Vaşaqdır, — inamlı dedi.

Ertəsi gün Kaleb oğlanın sözünü təsdiqlədi. Bir neçə gündən sonra məlum oldu ki, gecə Raftənin daha bir quzusu itib.

Səhər təbili götürəndə Yan gördü ki, onun dərisi yumşalıb, nəmdir.

— Aha, yağış yağacaq! — dedi.

Kaleb ona təccübə baxdı:

— Deyəsən, sən əsl hindu olursan ha. Onlar da təbilin dərisi yumşalandı deyirlər ki, yağış yağacaq, sonra da onu ocağın yanında qurudurlar ki, çalmaq mümkün olsun.

Günortadan sonra buludlar qalınlaşdı, gün batanda isə yağış başladı. Əməlli-başlı leysan idi, adama elə gəlirdi ki, heç kəsməyəcək. Kaleb tipidən çıxdı və çadırın ətrafında arx kimi bir şey qazdı, bir yerində də axar qoydu — su buradan axıb gedirdi.

Şam yeməyindən sonra hamı tonqal kənarındaydı. Külək qalxdı və yağış damcıları düz tüstü deşiyinə vurmağa başladı. Yan çölə çıxası oldu. Yağış səsinin arasında tanış ularını da eşitdi. Oğlan bir qucaq çırrı ilə qayıtdı və tipidə alov gur yanmağa başladı. Külək hərdən zəif, hərdən də çox güclü əsirdi və brezent örtük özünü payalara yaman çırprıdı.

— Bəs sizin lövbər kəndiriniz hanı? — deyə Kaleb soruşdu.

Sem kəndirin sərbəst ucunu ona uzatdı, o biri ucu isə bərk-bərk yuxarıdakı payalara bağlanmışdı. Daim quru hava olduğuna görə bu kəndirdən istifadə eləyəsi olmamışdır. Kaleb kəndiri qalın bir ağac parçasına möhkəm bağlı, sonra da ağacı yerə çaldı. Sonra bayırda çıxıb bütün çivləri möhkəmlətdi. İndi qəbilə istənilən tufandan qorxmaya bilərdi.

Qoca ovçu özünün kimsəsiz komasına qayıtmağı xoşlamırdı. Diklə Sarianna onun qayğısına qalmırıldılar, bir qarnı ac, bir qarnı tox keçinirdi. Odur ki oğlanlar qocanı burada qalmağa asanlıqla razi saldılar.

Tüstü yuxarıda yaman qalınlaşmışdı. Tezliklə tipidə möhkəm isti oldu.



— Yan, külək əsməyən tərəfdən örtüyü qaldır, — Kaleb dedi.

Amma qaldıran kimi küləklə yağış tipiyə dolub ocağın külünü havaya qaldırdı.

— Sizə məxsusi örtük lazımdır, — Kaleb dedi. — O parçanı mənə verin, düzəldim.

Kaleb örtüyü üç payaya ehtiyatla elə bağladı ki, tüstü deşiyi düz onun üstünə düşdü və artıq külək oğlanların kürəyinə vurmur, başlarının üstündən keçirdi. Tipidə nəfəs almaq asanlaşdı, deşikdən içəri dolan yağış damcıları isə indi təzə örtüyün üstünə düşürdü.

— Hindular bu örtüyə öz igidliklərini, sərgüzəştərini əks etdirən şəkillər çəkirərlər. Totemlərini çöl tərəfdən, igidliklərini əks etdirən şəkilləri içəridən çəkirərlər.

— Balaca Qunduz, sənin üçün iş tapıldı, — Sem dedi, — tipiyə bizim totemləri çək.

— Bilirsiniz nə var? — Yan birdən dilləndi, — gəlin qəbiləmizə mister Klarkı da qəbul edək. Siz bizim Sehrbaz olarsınız.

Kaleb razı olurmuş kimi məmnuniyyətlə gülüm-sündü.

— İndi isə mən dörd totem çəkim, — Yan dedi.

O, yandırılanдан sonra qırmızı rəng alan sarı və quruyandan sonra ağ rəng alan göy gil, bir az da kömür götürdü. Şəkil çəkməyə hazırlaşlığı fonu ərinmiş yenot piyiylə və şam qatraniyla yağladı. Qısası, hər şeyi əsl hindular kimi elədi.

Təbii ki, aqdərililərdən cürbəcür rənglər də tapa bilərdi, amma bu, düzgün olmazdı.

— Bura baxın, Kaleb, — deyə bir dəfə Hay sözə başlıdı, — hindular barədə nəsə danışın da bizə; məsələn, cəsurluqlarından. Mənim dünyada ən xoşuma gələn cəsurluqdur! Yadimdadır, qoca marmot mənim üstümə tullananda... Mənim yerimə bəziləri olsayıdı, çoxdan qorxub...

— Sus! — Sem qışkırdı.

Kaleb dinməzcə qəlyan çəkirdi. Yağış isə elə hey örtüyü döyəcləyirdi. Külək onu yaman oynadırdı. Orta-yə sükut çökmüşdü. Birdən meşədə dəhşətli bir çıarıtı

səsi gələrək dörd tərəfə yayıldı. Oğlanlar diksindilər. Əgər meşədə tək olsayırlar, qorxudan ölmüşdülər.

– Onlardır! – Sem piçildadı. – Banşıdır.

Kaleb sinayıcı baxışlarını oğlanların üzündə gəzdirdi.

– Bu nədir? – deyə Yan soruşdu. – Bu səsi çox eşitmışık.

Kaleb dinmədən başını buladı və ocağın yanında uzanmış itinə baxdı. Köpek yalnız başını qaldırdı, sahibinə qəmli gözləriylə nəzər salıb başını yenə pəncələrinin üstünə qoydu.

– Heç tükü də ürpənmir.

– Banşını itlər eşitmır, – Sem etiraz etdi. – Heç ruhları da görmürlər. Nevill nənə belə deyir.

İtin sakitliyi oğlanları lap qorxutdu.

– Qırğı Gözü, – Ağacdələn dedi, – ən cəsur sənsən. Çıx çölə, banşiyə ox at. Sənə cadugərlər üçün oxumu verərəm. Əgər vura bilsən, sənə “qran ku” verəcəyik. Sən axı özün deyirdin ki, ən çox cəsurları sevirsən.

– Boş çərəncilərsiniz! – Hay cavab verdi. – Sizinlə bir kəlmə də danışmayacağam! Caleb, bizə hindulardan bir şey danış, – deyə əlavə elədi.

– Hindular cəsur adamları sevirlər, – Caleb göz vurub dilləndi.

Yanla Sem güldülər; düzdür, çox elə ucadan gül-mədilər ki, birdən kimsə cəsarətlərini göstərməyə onları dəvət edər.

– Yaxşısı budur, uzanıb yatım, – Hay dedi.

Tezliliklə Yan da ondan nümunə götürdü, Sem isə Kaleblə qaldı. Möhkəm yatan Hayın xorultusu və Yanın müşil-müşil nəfəs alması eşidilənə kimi dinmədilər.

Sem Kaleblə çoxdan danışmaq istəyirdi və indi bunun üçün yaxşı fişət yaranmışdı.

– Qulaq asın, mister Caleb, – deyə tez sözə başladı, mən atamı müdafiə etmək fikrində deyiləm, amma o, məni necə tanıyırsa, mən də onu eləcə yaxşı tanıram. Mənə inana bilərsiniz! O, tez-tez kimsə kömək eləyir, amma gizlincə edir ki, kimsə xəbər tutmasın. Ona görə də bu barədə heç kəs danışmır. Amma biriyə



dalaşan kimi aləmə car çəkirlər! Mən bilirəm, o, sizin haqda yaxşı fikirdə deyil, elə siz də onun barəsində... Burada hər şeyi aydınlaşdırmaq lazımdır!

Sem ağıllı oğlan idi və indi lap böyükələr kimi inandırıcı danışındı.

Kaleb nəsə mızıldandı və qəlyanını çəkməkdə davam etdi.

— Aranızda nə olubsa, mənə danışın, mən də anamla bir yerdə atama təsir edərəm, hər şeyi yoluna qoyarıq.

Yaxşı ki, Sem anasını xatırlatdı. Kaleb missis Raffeni hələ qız ikən tanıydı. O, Kalebə həmişə inanıb və hətta küsüşəndən sonra da ona olan xoş münasibətini gizləmirdi.

— Əshi, danışmalı bir şey də yoxdur, — deyə Kaleb acı-acı dilləndi. — O, atlarımıza dəyişəndə mənə firıldaq gəldi, sonra da borcu almaq üçün yaman tələsdirirdi. Məcbur oldum yulafı almış sentdən satıım, o da hamısını aldı. Yarım saatdan sonra isə yetmiş beşə satdı! Biz bərk mübahisə etdik, mən də, deyəsən, ondan intiqam alacağımı söyləmişəm. Həmin gün səhər tezdən mən Daunidən getmişdim. Raften üç yüz dolları cibinə qoymuşdu. Mənim isə bircə sentim də qalmamışdım. Pulları özüylə aparası olmuşdu — bank artıq bağlı imiş. Evə yollananda ona güllə atmışdilar. Səhərisi isə həmin yerdə mənim tənbəki kisəmi, bir də mənə yollanmış neçə dənə məktub tapmışdilar. Mən elə başa düşürəm ki, şübhəni mənə yönəltmək üçün onları hadisə yerinə atmışdilar. Amma deyəsən, bir az şitini çıxarmışdilar! Bütün camaat belə deyir. Sonra da sənin atan Dik Poqu üstümə qısqırtdı, mən də fermamı itirdim. Vəssalam.

Sem bir dəqiqə dinmədi, sonra qaşqabaqla dedi:

— Hamısını düz deyirsiniz, yulaf məsələsini də, borcu da, — atamın xasiyyəti belədir də. Amma Dik barədə dedikləriniz düz deyil. Mənim atam belə alçaqlığa heç vaxt getməz.

— Sən elə fikirləşirsən? Nə deyim, sənin atandır da.

Sem cavab vermədi və əlini köpəyin başına qoysdu. İt xəfifcə mirıldadı.

— Hamı mənə, mənim itimə qarşıdır, — Kaleb sözünü davam edirdi. — Poq çərənləyir ki, guya, köpək quzu aparır, hamı da buna inanır. Mən hələ eşitməmişəm ki, it quzu aparsın! Qoyunlar da, az qala, hər gecə itir, hətta it mənim yanında komada olanda belə.

— Yaxşı, bəs kimin iti edir bunu?

— Heç it olduğunu da deyə bilmərəm. Deyirlər ki, hər dəfə qoyunun yarısı orada qalırmış. Heyif ki, mən özüm heç vaxt görməmişəm, yoxsa qoyunları kimin apardığını deyərdim. Məncə, vaşaqdır.

Tipidə səs yenə kəsildi. Birdən meşədən oğlanların başındaki tükü qabardan həmin ulartı eşidildi. Amma köpək bu dəfə də qımlıdanmadı.

Kaleblə Sem tonqalı köriükləyib yerlərinə girdilər.

Yağış ara vermedən yağır, külək tez-tez çadırı hücum çəkirdi. Səhər Kaleb yuxudan birinci qalxdı, yeməyə donuz əti, kartof, çörək və göy soğandan “preriya kökəsi” hazırladı. Oğlanlar gecə keçirdikləri qorxunu unudub əsl kral yeməyindən ləzzət alırdılar. Yağış kəsmişdi, amma külək sakitləşmək bilmirdi. Göy üzündə qara buludlar süzürdü. Yan izlərə baxmağa çıxdı, amma bir şey tapmadı.

Günü düşərgədə keçirdilər — ox düzəldir, tipini rəngləyirdilər.

Kaleb yenə hinduların yanında qalmağa razlıq verdi. Həmin gecə banşının qışqırığı bir dəfə eşidildi. Amma yarım saatdan sonra inca bir ciyilti gəldi; oğlanlar lap zorla eşitdilər onu, köpək isə yerindən sıçradı, qapının altından sıvişib ucadan hürə-hürə meşəyə qaçıdı.

— Ov iyi alib, — deyə ovçu dilləndi, itin hürüüsü zingilti ilə əvəz olunanda isə əlavə etdi: — İndi də ağaca dırmaşdırıldı.

— Bəlkə, elə banşını qovur? — Yan narahat tərzdə dillənib qaranlığa çıxdı.

Qalanları da onun dalınca çıxdılar. Gördülər ki, köpək qəzəblə hürərək özünü yekə fistiq ağacına çırçıır. Lakin qaranlıqda ağacdə heç nə görə bilmədilər.

İtin o boyda ulartını qoyub zəif bir ciyiltiyə reaksiya verməsinə təəccüblənərək tipiyə qayıtdılar.



Ertəsi gün səhər Yan yaxınlıqda qeyri-adi bir pişik izləri tapdı: görünüür, köpək ağaca elə onu dırmaşdırıbmış.

İzləri daha yaxşı nəzərdən keçirmək üçün əyiləndə Yan külək viytlisinin arasından həmin o dəhşətli ciriltini sezdi. Gündüz adama elə də qorxulu gəlmirdi. Yuxarı nəzər salanda Yan güclü küləkdən bir-birinə sürtülüüb qəribə səs çıxaran iki qalın budağı gördü. İtdən savayı hamının qorxduğu “banşı” elə bunlar idi.

Təkcə Hay inanmadı onun danışdıqlarına və elə əvvəlki kimi elə bilirdi ki, gecələr nərildəyən ayılardır.

Bir dəfə gecə düşəndə o, hər iki başçını oyatdı:

— Yan! Sem! Qalxın! O ayı yenə buradadır! Siz isə inanmırınız!

Bayırdan arabir mırıltı və xorultu ilə kəsilən marçıltı səsi gəlirdi.

— Sem, orada, həqiqətən, nəsə var, — Yan piçildədi.

— Kaş itlə Kaleb də burada olaydı!

Oğlanlar qapını azca aralayıb bayırə baxdilar. Ulduzların zəif işığında onlar yekə, qara heyvanı seçə bildilər – çaladan yemək qalıqlarını, konserv qablarını eşib çıxarırdı. Heç şübhə yox idi — ayı idi.

— Nə edək?

— Ox atmayasınız ha! Qəzəbləndirərsiniz ancaq. Hay, ocağı yaxşı körükələ, — Qunduz əmr verdi.

— Niyə bizim tüfəngimiz yoxdur axı? — dişti dişinə dəyən Hay piçildədi.

— Sakit bir az! Qulaq as, Sem, Budaq... daha doğrusu, nəydi onun adı... Qırğı Gözü indi ocağı körükleyəcək, biz də əgər bir şey olsa, küt oxlarla atarıq.

Oğlanlar yaylarını çıxardılar; qorxudan titrəyən Hay onlara yalvarırdı ki, atmasınlar.

— Niyə əsəbiləşdirək onu? — yoldaşlarını inandırmağa çalışırdı. — Yəqin, çox qəzəbli heyvandır.

Hayın tonqalı heç cür alışmaq istəmirdi, ayı isə getgedə yaxınlaşırırdı. Başını qaldırdı və oğlanlar onun yekə qulaqlarını gördülər.

— Tamam yaxınlaşmayınca atmırıq, — Sem piçildədi.

Bunu eşidən Hay ocağı buraxıb payaların arasındakı, adətən, qazan asdıqları köndələn ağaca dırmandı.

Oğlanların yayı çekdiyini görəndə göz yaşlarını tökməyə başladı:

– Eləməyin, bizim hamımızı yeyər!

Ayi yaxınlaşındı və oğlanlar atdilar. Heyvan ucadan zingildəyərək qaçıdı. Bu zingilti bayaqdan gördükleri heyvanın Bernslərin donuzu olduğuna heç şübhə yeri qoymadı. Görünüür, Hay yenə alaqapını örtməyi unudub və heyvan da onun izinə düşərək bura gəlib.

Hay yerə düşüb ümumi şənliyə qosıldı.

– Mən axı deyirdim: atmayın. Mənə bayaqdan elə gəlirdi ki, qoca erkəyimizdir!

– Ona görə dırmaşdır? – Sem lağla soruşdu.

Səhər daha bir sırrın üstü açıldı: Yanın maral izi saydığı, əslində, donuz dirnaqlarının ləpiriydi.

XXIV. Qırğı Gözü yenə mükafat tələb edir

Bir dəfə səhər yeməyindən sonra Yan bığaqları torpağa sancaraq təmizləyəndə dedi:

– Qədim zamanlarda döyüşçülər dağılışaraq macəra axtarırdılar, sonra da sözleşdikləri yerdə görüşüb igidliklərindən danışırdılar. Gəlin bu gün tək gedək.

– Saman çöpü çəkirik, – deyə Ağacdələn konkret dedi.

– Amma mən tutacağam! – Hay tələsik elan elədi.

– Yoxsa sizin ucbatınızdan yenə evə gedəsi olacağam.

– Buyur, – Yan dedi. – Üç dənə saman çöpü götür – uzununu Ağacdələn üçün, ortancılını mənim üçün, gödəyini də öziün üçün. Birinci və axırıncı dəfə atırıq. Mübahisə-zad da olmayıacaq!

Saman çöpləri yerə uçdu və Böyük Başçılar təntənəylə çıçırdılar: Hayın çöpü yenə evlərinin səmtini nişan verirdi.

– Elə şey yoxdur! – Hay etiraz etdi. – Mən eks tərəfə gedirəm.

– Biz maraqlı bir şeylə rastlaşanadək gedəcəyik. Günəş şüaları bu payaya çatanda qayıtmalıyıq, – Yan dedi.



Tüstü dəliyindən düşən günəş işığı onlar üçün "hindu saatı" idi. Uşaqların ixtiyarında dörd saata yaxın vaxt vardı.

Uzun səfərdən Semlə Yan, demək olar eyni zaman da döndülər; tezliklə Hay da qayıtdı.

— Qulaq asın, uşaqlar! — hələ uzaqdan qışqırdı.

— Başına nələr gəldi! Dayanın, birinci mən danışım!

— Kəs səsini! — deyə Ağacdələn çəmkirdi. — Sən sonuncu gəlmisən!

— Necə istəyirsiniz! Onsuz da, yüksək mükafatı mən alacağam! — deyə Hay özünü saxlaya bilmədi.

— Budaqda-oturan-başçı, sən başla. — Sem danışmağa başladı:

— Mən birbaş saman çöpünün göstərdiyi səmtə getdim. Mən heç vaxt geri qayitmırıam: bu, bir başçı və bir döyüşçüyü yaraşmaz, — və Sem aralı gözlərini kədərlə Haya zillədi. — Getdim, getdim, qurumuş çaya yetişdim. Amma bu, mənim yolumu kəsə bilmədi. Mənim qarşımı heç nə kəsə bilməz! Çayı keçdim və arı yuvasına çatdım. Lakin fağır həşəratlara toxunmayıb yoluma davam etdim. Qəflətən yuxarıdan sakit bir mırilti eşitdim. Baxdım, amma heç nə görə bilmədim. Yavaş-yavaş mırilti daha ucadan eşidilməyə başladı və o an üstümə tullanmaq istəyən ac bir burunduk gördüm. Sümük uclu oxumu çıxaranda heyvan adam səsiylə danışmağa başladı: "Sənin adın Ağacdələndir?" Bu yerdə ölüncə qorxub ömrümdə ilk dəfə yalan söylədim. Mən ona dedim: "Yox, mənim adım Qurğı Gözüdür". Ah, kaş görəyiniz onu! Rəngi ağappaq ağardı! Bu adı eşidəndə belindəki hər zolağı ağardı. Tırın üstünə sıçrayıb yuvasına girdi. Mən tırın o biri başına yüyürdüm — o, yenə qayıtdı. Beləcə o qədər oyan-buyana yüyürdü ki, tırın ətrafında əməlli-başlı yol yarandı, burundukun tüklü quyrugu isə lap lümək oldu. Nəhayət ki, nə edəcəyimi düşündüm. Çəkməni çıxarıb boğazını tırın deşiyinə soxdum. Sonra ağaclarla tırın o biri başını döyəcləməyə başladım. Bu yerdə burunduk birbaş çəkməmin içənə düşdü. Onda çəkməni götürüb ağızını iplə bağladım və evə bir tay

ayaqqabıda qayıdası oldum. Amma görün bir nə gətirmişəm!

— Göstər görüm, — deyə Hay inamsız ahənglə dil-ləndi. Sem ipi kəsdi, çəkmədən bir burunduk çıxıb meşəyə qaçı.

— Yaxşı, mənim balam, — heyvanın yox olduğunu görən Sem dedi, — indi sən danış görüm macəralarından, amma gopa basma!

— Bütün bunlar boş şeydir! — Hay dilləndi. — Bax mən...

— Sus, Qırğı Gözü, indi Qunduzun növbəsidir.

— Mənim elə bir macəram olmayıb, — deyə Yan sözə başladı, — mən düz saman çöpü göstərən yerə getdim və bir yekə, qurumuş ağac gövdəsinə rast gəldim. Belə çürük və köhnə ağacda, adətən, quşlar yuva qurmur, həm də artıq bunun vaxtı keçib. Mən dəyənəyi götürüb ağacın gövdəsini ikiyə böldüm və indiyədək orada yuva quranların bütün tarixçəsini öyrəndim. Hamidan qabaq orada bir ağacdələn yuva salıbmış və üç il dalbadal ora gəlib. O yuvasını tərk edəndə, ya da aralıq mövsiimdə orada qarabaş ariquşu yerləşirmiş. Mən onun lələklərini tapdım. Sonra orada qaratoyuq yaşayıb: gilə bulaşmış bir yığın kök, ağac qabığı daşıyib gətirmişdi yuvaya. Onun dalınca yuvadan ziğ-zığ quşu xəbər tutub: yuvanın döşəməsində yumurtalarının qabığını tapdım. Sonra, üstündən bir il keçəndə, mənə elə gəlir ki, orada bir cüt qırğı yerləşərək bala çıxarıb. Məhz bu quḍurlar bir dəfə yuvalarına yereşən gətiribmişlər.

— O nədir elə?

— Balaca siçana oxşayır. Amma siçan deyil. Daha çox köstəbəyin əmisi oğludur... Belə, — Yan sözünə davam edirdi, — bu minvalla, bəlkə də, milyon ildə birinci dəfə qırğı balalarının qarnı doymuşdu. Yaralı yereşən yırtıcının caynaqlarından azad olan kimi qaçmağa cəhd göstərmişdi. O, əvvəlcə qırğı balalarının dalında gizlənmiş, sonra isə yuvanın yumşaq döşəməsini dələrək onun sərt dibinə çatmışdı. Amma burada qüvvəsi tükenərək ölmüşdü. Neçə illər ərzində



elə orada da qalmışdı. Axırda da mən gəlib çürük ağacı dağtdım və bu qəmlı, bəlkə də, heç baş verməmiş tarixçəni oxudum. Baxın, mən bütün yuvaların, qurumuş yereşənin şəkillərini çəkmişəm.

Sem onu həyəcanqarşılıq diqqətlə dinləyirdi, Hay isə öz nifrətini gizləmək fikrində deyildi.

— Boş şeydir! — deyə dilləndi. — Belə macəra olar? Başdan-ayağa fərziyyədir. Siz mənə qulaq asın...

— Amma bax ha, Qırğı Gözü, ən qorxulu yerlərini danışma, xahiş edirəm. Bu gün özümü nəsə yaxşı hiss etmirəm. Onları sabaha saxla, — Acağdələn dedi.

— Dübədüz getdim, — deyə Hay başladı, — saman çöpü necə göstərirdisə, elə və bir marmotla rastlaşdım. Amma fikirləşdim ki, onunla başqa vaxt məşğul ola ram. Onsuz da, onları lap asan öldürürəm. Sonra gördüm ki, bir qırğı caynağında cücə aparır; o çok uzaqda olduğuna görə ona ox atmadım. Sonra neçə dənə köhnə kötük gördüm, üstündə yüzlərcə dələ tullanıb-düşürdü, amma onlara da dəymədim. Fermanın yanından sakitcə ötdüm ki, səsimi it eşitməsin və artıq, az qala, Dauniyə çatmışdım ki, ayaqlarımın altın-dan yekə bir kəklik uçdu — yəqin, hindquşu boyda olardı! Dalınca da balaları — otuz, ya qırx dənə. Qalxb hündür ağaca qondu. Siz onu heç vaxt görə bilməzdiniz! Mən sakitcə nişan alıb atdım, dəydi. Düz gözlərinin arasından nişan almışdım. İndi “qran ku”nu kim almalıdır? Mən almamalyam?

Qırğı Gözü gödəkcəsini açıb quyruguyoluq birəbit-dən cüccəsi çıxardı.

— Sənin kəkliyin budur? — deyə Ağacdələn hər sözü vurgulayaraq soruşdu. — Mən bu quşu birəbitdən adlandırıram! Qaydaları pozmusan: oxuyan quşların qətl. Balaca Qunduz, canini həbs el!

Qırğı Gözü yaman müqavimət göstərirdi, amma əl-ayağı bağlanandan sonra yerdə uzana qalaraq qərarı gözləməyə başladı. Şura çox ciddi əhvali-ruhiyyədə idi və uğursuz ovçu, nəhayət ki, günahını etiraf elədi. Şura qərar çıxardı ki, məhbəs üç gün ərzində günahına görə qara, qorxaqlığına görə ağ lələk gəzdirməlidir.

Həm də qərara alındı ki, bir həftə ərzində qabları yumalıdır. İstəyirdilər onu daimi aşpaz etsinlər, amma Üçüncü Başçıdan necə aşpaz çıxdığını artıq öz təcrübələrində sinmişdilar.

— Heç bir iş görməyəcəyəm! — deyə Hay qətiyyətlə dedi. — Mən evə gedəcəyəm!

— Gedib bostan belləyəcəksən? Sənə tamaşa etmək istərdim.

— Əl çəkin!

— Balaca Qunduz, döyüşçü Böyük Şuranın qərarına tabe olmaq istəməyəndə hindular nə edir?

— Onun bütün mükafat və təltifatını əlindən alırlar. Yadındadır, üstündə “Budaq” yazılmış taxtanı necə yandırdıq?

— Əla fikirdir! İndi isə “Qırğı Gözü”nü yandırıb köhnə ləqəbini bərpa edərik!

— Yox! Yox! — Hay qışqırdı. — İxtiyarınız yoxdur! Özünüz söz vermisiniz ki, bir də heç vaxt məni o adla çağırımayacaqsınız...

— Şuranın qərarına riayət edəcəksənmi, ay bədbəxt?

— Hə. Birçə ağ lələk gəzdirmək istəmirəm. Axi mən cəsuram!

— Yaxşı, olsun, bunu ləğv etdik. Qalanlarını yerinə yetirəcəksən?

— Bəs Qırğı Gözü olaraq qalacağam?

— Hə.

— Yaxşı. Onda nə deyirsiniz eləyərəm.

XXV. Avara

Enlikürək, kobud adam olan Bill Hennarda atasından miras olaraq yaxşı bir ferma qalmışdı, amma tənbəllik və avaraçılıq tezliklə onu cinayətkara çevirdi. Dəfələrlə həbsxanaya düşdü. Onu buralarda yaxşı tanıydılar: adıyla neçə oğurluq hadisəsi bağlı idi. Danışındılar ki, bir adamın havadarlığı olmasaydı, Hennard çıxdan islah evinə düşmüştü.

Bəziləri hətta deyirdilər ki, onu himayə edən Sengerin imkanlı fermerlərindən biridir və həmin fermerin



arvadı, oğlu və kiçik qızı var... Adı Uilyamdır, soyadı isə "R" hərfiyə başlanır. "Amma sizi Tanrıya and verirəm, heç kimə söyləməyin!" – deyə bu mövzunu müzakirə edənlər, adətən, sözlərinə nöqtəni belə qoyurdular.

Təbii ki, bu söz-söhbət haqqında söhbət gedən şəxslərin qulağına heç vaxt çatmırıdı.

Həmin axşam Hennard Daunidən çıxanda yola çıxmayaraq birbaş meşəyə üz tutmuşdu ki, bir tanışına çox mühüm – xüsusilə də Hennardin özü üçün mühüm xəbər çatdırınsın. O, möhkəm sərxoş idi, azaraq bir ağacın altında uzanıb səhərə kimi yatdı. Səhər tezdən yolu axtarmağa başladı. Bir müddətdən sonra avara bir cığırçı çıxdı və bu cığır onu Senger hindularının düşərgəsinə gətirdi. Hennard çox ac və qəzəbli idi. O, tipiyə yaxınlaşanda Balaca Qunduz ət qızardırıdı. Arxasında addım səsləri eşidən Yan elə bildi ki, hindulardan hansısa qayıdılıb, səs gələn səmtə çöndü, amma qarşısında cindirindən cin ürkən zirpi bir avara gördü.

– Oğlan, deyəsən, yemək bisirirsən? Mən də yeyərdim, – deyə üzündə xoşagelməz təbəssüm olan avara dilləndi.

Görkəmi lap iyrənc idi, amma nəzakətlə danışmağa cəhd göstərirdi.

– Valideynlərin haradadır?

– Burada deyillər, – Yan cavab verdi və Qlenyan-dakı avaraları dəhşət içində xatırladı.

– Yəni tamam təksən?

– Yoldaşlarım günortadan sonra qayıdacaqlar.

– Cox yaxşı. Cox gözəl. O ağacı ver mənə görüüm!

– avara çox kobud tərzdə dedi və əliylə budaqdan asılmış yaya işarə elədi.

– O, mənim oxumdur! – Yan cavab verdi. İcində qəzəbələ yanaşı, qorxu da baş qaldırdı.

– Mən bir sözü iki dəfə deməyi xoşlamıram! Ver bura, yoxsa dərsini alarsan.

Yan yerindən tərpənmədən durmuşdu. Avara yayı qapıb oğlanın belinə və ayaqlarına bir dənə ilişdirdi.

– Tez ol, kiçük, yemək ver! Yoxsa boynunu qıraram!

Yan bələya düçar olduğunu başa düşmüştü. Raftenin yaxşı bir it saxlamaq barədə məsləhətini yada saldı. Oğlan ətrafa göz gəzdirib qaçmaq istəyirdi ki, avara ikicə addım atıb onun yaxasından yapışdı.

— Oğlan, belə olmaz! Mən səni qulaq asmağa məcbur edərəm.

O, yayın ipini çıxardı və Yanı yerə yixib ayaqlarını bağladı. İndi oğlanancaq xırda addimlar ata bilirdi.

— Tələs! Acam. Birdən yeməyə bir şey qatarsan ha! Kəndirini açsan, öldürərəm. Bunu görürsən? — və avara oğlana yekə bir bıçaq göstərdi.

Yeməyi hazırlayanda Yan göz yaşlarını saxlaya bilmirdi.

— Tərpən! — tipidən səs gəldi. Əgər avara həmin an cığırı baxsaydı, kolların arxasında gizlənən oğlunu görərdi.

— Nədir, məni öldürmək isteyirsiniz? — Yan təpəsinə-gözünə yağan şillə-şapalağın arasında soruşdu.

— Hələ bilmirəm. Bəlkə də, yeyib qurtarandan sonra öldürdüm. Əti gətir, çox qurutma. Bəs qəhvə haradadır? İndi isə tənbəki ver!

Yan axsaya-axsaya tipiyə keçdi və oradan Semin tənbəki kisəsini gətirdi.

— Orada nə sandıqdır elə? — deyə avara içində palpalar olan sandığa işarə etdi. — Açı onu!

— Açı bilmərəm. Qifilli dir, açarı isə Semdədir.

— Ah, sənin açarın yoxdur? Eybi yox, məndə tapılar, — və avara baltayla sandığın qapağını qırdı. İçindəki şalvarların cibini eşləməyə başladı. Yanın gümüş saatını çıxardı, Semin cibindən iki dollar tapdı.

— Hə, mənə də elə bu lazımdır! — Sonra da tapdıqlarını cibinə qoydu. — Deyəsən, ocağın bir az da odun istəyir, — deyə oğlanın oxluğunu da alıb ocağa atdı.

Həmin an Yan diqqət yetirdi ki, avaranın əlində cəmi dörd barmağı var...

— O biri sandıqda nə var? — avara soruşdu.

— Ərzaqdır.

— Bura gətir.

— Cox ağırdır, gücüm çatmaz.



– Sarsaq! – avara çığırib Yanı bir də itələdi.

Yan yerə yixılanda otun üstündə qəbzəsində maral şəkli olan bıçağı gördü. Nicat yolu bu bıçaq id! Oğlan bir göz qırpmında ipi kəsib aradan çıxdı. Avara qışqır-a-qışqır onun dalınca düşdü. Oğlan ayaqlarını hiss etmədən, yel kimi qaçırdı və birdən uzaqda tanış bir figur gördü. Son glicünü toplayıb çığırdı: "Kaleb! Caleb!" – və otun içine yixildi.

Kaleb oğlanın çarəsiz çığırtısını eşitdi və köməyinə tələsdi; bir dəqiqədən sonra qoca ilə avara bir-birinə soxulub yerdə yuvarlanırdılar. Köpəyi yanında deyildi və tezliklə bəlli oldu ki, bu savaşda kim qələbə çalacaq. Zırkı avara bir neçə zərbəyə qocanı əzib altına aldı. Bıçağını tapmayanda yerdən bir daş qapdı və əgər meşədən həmin an Uilyam Raften çıxmasydı, qoca ovçunun sanılı saniyələri qalacaqdı. Kalebə dəyəsi daş Raftenə tərəf uçdu, amma o, zərbədən cəld yayınaraq avaranın üstünə atıldı.

İndi qüvvələr bərabər idi! Raften boks fəndlərini yaxşı xaturlayırdı və bir neçə dəqiqədən sonra güclü zərbə avaranı leş kimi yerə sərdi.

– Kəndir! – Raften kolluqdan çıxan Haya səsləndi.

Avaranın qollarını burub yaxşı-yaxşı bağladı.

– Deyəsən, mən bu əlləri qabaq da görmüşəm axı,

– deyə avaranın orta barmağının olmadığını görən Raften dilləndi.

Keçmiş dostuna yaxınlaştı və soruşdu:

– Kaleb, sağsan? Mənəm, Bill Raften.

Kaleb başını zorla çevirib ətrafdakıları süzdü. Yan da ona yaxınlaşaraq əyilib soruşdu:

– Yaralısınız, mister Klark?

Qoca başını bulayıb sinəsinə işarə etdi.

– O, hələ nəfəsini dərməyib, – Raften izah etdi. – Bir iki dəqiqəyə özünə gələcək. Hay, su gətir.

Yan başına gələnləri danişdi, bəzi şeyləri də Hay əlavə etdi. O, düşərgəyə vaxtından qabaq qayıdırırdı. Birdən kolların arasından görür ki, bir avara Yanı döyüür. Əvvəl Hay fikirləşir ki, qaçıb atasını çağırırsın, amma sonra daha güclü olan Raftenə xəbər eləyir.

Avara yerdə oturub burnunun altında nəsə donquldanırdı.

— İndi bu qulduru apararıq bizə, sonra da polisə təhvil verərik. Bircə il soyuqda cəza çəksə, xeyrini görəcək! Hay, kəndirin ucundan tutub apar onu. Mən Kalebə kömək edim.

Hay xoşbəxtlikdən alışib-yanırdı.

— No! No! Yeri götürüm!

Raften Kalebin qalxmasına ehtiyatla yardım etdi — eynən necə illər qabaq yixılan ağacın altında əzilərkən Kaleb onun qayğısını necə ehtiyatla çəkirdisə, eləcə.

Düşərgədə Semlə rastlaşdırılar. O, baş verənlərdən xəbərdar deyildi. Kaleb bayaqkı kimi zəif idi, rəngi qaçmışdı. Raften onu tonqalın yanında oturdub oğluna dedi:

— Evdən qanı qızdırın bir şey gətir.

Sem evə qaçıb yarım saatdan sonra qayıtdı.

— İç, Kaleb, — Raften dedi. — İç, yüngülləşərsən.

Səhər Sem düşərgədən gedəndə qarşısında konkret məqsədi vardi. O, birbaş anasının yanına gedib Kalebə əlaqədar anlaşılmazlığı ona danışdı. Sonra isə bu haqda atasıyla xeyli danışdırılar.

Raften özünü haqsız saymırıldı və Sem düşərgəyə çox dilxor qayıtmışdı. İndi bu qədər can atdığı bir mənzərəni — Raftendlə Kalebin tonqal kənarında yanaşı oturduğunu görəndə necə heyran qaldığını anlamaq olardı...

XXVI. Geri alınmış ferma

Düşərgə tonqalının necə ecazkar sırları var! Onun istisi bütün pis niyyətləri əridər. Nə vaxtsa eyni tonqalın kənarında oturmuş insanlar bir-birinə əbədi bağlanırlar.

Hələ iyirmi il qabaq yaranmış dostluq bu müqəddəs alovun sayəsində təzədən dirildi. Raftendlə Kaleb səmimi dost kimi yanaşı oturmuşdular, baxmayaraq ki aralarında sərinlik hələ tam buxarlanmamışdı.

Raften hakim vəzifəsini icra edirdi. O, Semi polis dalınca yolladı ki, gəlib avaranı aparsın. Yan fermaya getdi ki, hər şeyi missis Raftenə danışsın, həm də



ərzaq gətirsin. Hay da harasa yox oldu. Kaleb tipidə uzanmışdı; Raften bir dəqiqəliyə onun yanına keçdi, çölə çıxanda isə gördü ki, avara aradan çıxıb. İpi kəsilməmişdi, açılmışdı. Axi kənardan kömək olmadan bunu necə edə bilərdi?

— Eybi yox, — Raften dedi, — o kəsikbarmagi taparıq. Necə bilirsən, Kaleb, Hennard deyildi o?

Onlar xeyli söhbətləşdilər. Kaleb hələ Poqla bir evdə yaşayanda revolverininitməsindən, indi, təzəlikcə necə tapılmasından danışdı. Hər ikisi xatırladı ki, yarmarkada sözləri çəpləşəndə Hennard da oradaydı. Indi çox şey aydınlaşmışdı.

Amma bir şey lap yəqin idi: Kaledi aldadaraq hər şeyini əlindən almışdır və Sariannanın xahişlərinə baxmayaraq, Dikin qocanı birdəfəlik qovacağı vaxta lap az qalırdı.

Raften çox fikirləşəndən sonra dedi:

— Kaleb, əgər sən hər şeyi mənim dediyim kimi eləsən, fermanı qaytaracaqsan. Amma əvvəl mən sənə bir həftəliyə min dollar borc verəcəyəm.

Təəccübdən Kaledin gözləri hədəqəsindən çıxdı. Sonrası necə olacaq, bilmədi, çünki oğlanlar gəlib çıxmışdır. Qocaya öz fikrini Raften bir azdan açdı.

— Min dollar! — əri ona hər şeyi danışanda missis Raften həyəcanla dedi. — Uilyam, insanın düzgünlüyüünü o boyda sınığa çəkmə, aranız hələ tam düzəlməyib.

Raften gülümsündü.

— Mən nə sələmciyəm, nə də körpə uşaq! — dedi.

— Mən ona bu pulu borc verəcəyəm, — Raften bunu söyləyib, hakim kimi müvəqqəti saxlamaq üçün ona verilən saxta əsginasları çıxardı. — Düzdür, burada beş, ya da altı yüzdür, amma ona, yəqin, bəs eləyər.

Ertəsi gün qoca, özünün diliylə desək, evinə, amma əslində, Poqun evinə yollanıb qapını döydü.

— Salam, — deyə hələ atasına məhəbbətini tam itirməmiş Sarianna dilləndi.

— Burada nə lazımdır sənə? — Dik kobud tərzdə qışkırdı. — Hələ sevin ki, səni torpağımızda yaşamağa qoyuruq. Nə var gecə-gündüz yürüürsən bura!

– Qulaq as, Dik, sən unudursan...

– “Unudursan”! Mən heç nəyi unutmuram, – Dik arvadının sözünü qətiyyətlə kəsdi. – O, mənə fermada kömək etməliydi, amma işləmək istəmir, hələ bir mənim hesabımı yaşamaq da keçir könlündən!

– Mən sizi çox incitməyəcəyəm, – deyə Kaleb qüs-səylə dillənərək stula sarı keçdi. Qocanın rəngi yaman ağarmışdı, xəstə görkəmi vardi.

– Ata, nə olub sənə?

– Vəziyyətim pisdir. Uzun çəkməz. Tezliklə axırımdır.

– Pah, yaman böyük itki olacaq! – Dik donquldandı.

– Mən... mən fermamı sizə verdim, nəyim varsa, hamisini...

– Kəs səsini, bezdirdin lap!

– Hamisini verdim... demək olar ki, hamisini... Mən... mən bircə pul barədə deməmişdim... Bir az yiğmişəm... Mən... Mən... – qoca əsməyə başladı. – Yaman üşüyürəm!..

– Dik, ocaq qala, – Sarianna dedi.

– İstidən ölcəyik ki! Qalamıram.

– Pulum o qədər çox deyil, – qoca sözünə davam edirdi, – cəmi min... min beş yüz dollardır. Budur, yanımızdadır, – və o, bir bağlama əsginas çıxardı.

Dikin gözləri az qalırdı hədəqəsindən çıxa, Kaleb isə, guya, bilmədən revolverinin ağ dəstəsini cibindən göstərirdi.

– Ah, ata! – Sarianna dilləndi. – Sən xəstəsən! Dik, bu dəqiqə ocağı qala.

Dik tərpəndi və bir dəqiqədən sonra kamində gur alov yanındı. Otaq döziilməz dərəcədə isti oldu.

– Atacan, – Dik tamam başqa səslə dilləndi, – bir az viskidir, bu da sodalı su. Bəlkə, xinin qəbul edəsən?

– Yox, bir az düzəldim... Hə, deyirdim axı; ömrümə az qalıb. Qanuni varislərim olmadığına görə bütün yığdıqlarım hökumətə keçəcək... Amma mən vəkillə məsləhətləşdim... O da dedi ki, fermanın bağışlanması sənədində bircə söz əlavə etmək lazımdır... onda pullar... sizin olacaq. – Qoca təpədən-dırnağa əsim-əsim əsir, boğuq səslə öskürürdü.



– Ata, həkim çağırırm? – Sarianna soruşdu.

– Bəlkə, doğrudan, həkim çağırıq? – deyə Dik könülsüz dilləndi.

– Eybi yox. Birtəhər keçinərəm. Bağışlanma kağızı buradadır?

– Dikdədir, yeşiyində.

Dik kağızı gətirməyə qaçıdı.

Qoca titrəyən barmaqlarıyla əsginasları sayırmış kimi göstərdi özünü.

– Dürdüd, min beş yüzdür, – deyə Poq əlində kağız qayıdanda dilləndi. – Sizdə qələm olar?

Dik mürəkkəb axtarmağa getdi. Bağışlanmaq sənədini götürəndə Kalebın əli yaman əsirdi. Kağıza diqqətlə baxdı – hə, onu dilənciyə çevirən həmin kağız idi. Kaleb tez ətrafa göz gəzdirdi. Diklə Sarianna otağın o biri başındaydilar. Qoca qalxdı, bir addım irəli atdı və sənəd alovun içində uçdu. Tapançanı sağ, soba maşasını sol əlində tutmuş Kaleb dimdik, möhkəm durmuşdu. Zəifliyi harasa buxarlanıb getmişdi.

– Geri durun! – Dikin sobaya tərəf cummaq istədiyini görəndə qoca inamlı səslə əmr etdi.

Bir neçə saniyəyə sənəd də yandı, onun verdiyi hüquqlar da – Poqu ferma sahibinə çevirən hüquqlar.

– Hə, indi isə, – Kalebın səsi guruldayırdı, – mənim evimdən rədd olun! İtilin! Birdən özünüzlə nəsə apararsınız ha!

Sonra Kaleb ucadan: “Bura gəlin”! – qışqırıb massa-ya üç dəfə vurdu. Bayırdan ayaq səsləri gəldi. Raften üç kişi ilə bir yerdə içəri girdi.

– Hakim Raften, qanun adından bu insanlara əmr edin mənim evimdən çıxınlar!

Kaleb Poqa paltarlarını yiğmaq üçün bir neçə dəqiqli vaxt verdi. Bir azdan Poqla arvadı fermanı tərk etdilər.

Kaleb yenə öz fermasının sahibi oldu. Raften qoca-nı təbrik etdi, sonra da pullar barədə xatırlatdı. Qoca tələsik pulu çıxardı.

– Buyur, Bill! Mən heç saymadım onları. Çox sağ ol, dostum! Nə vaxtsa köməyə ehtiyacın olsa, məni unutma.

Raften gülümsündü, pulları saydı və dedi:

– Hər şey qaydasındadır.

Bir həftədən sonra isə qızı Sarianna qoca ovçunun yanına qayıtdı. Poq yox oldu. Barmağıkəsik də bu yerlərdə daha görünmədi və əyalətdə oğurluğun kökü kəsildi.

XXVII. Düşmən qəbiləsi

Bu xoşbəxt hadisə münasibətlə Kaleb şən bir şam yeməyi təşkil etdi. Masa ətrafına bütün Raften, Berns və Boyl ailəsi toplandı. Qəbilə diqqət mərkəzində idi. Kaleb gözəl başa düşürdü ki, bu görüşə görə hindulara borcludur.

Burada Yan dörd oğlanı ilk dəfə idi görürdü: onunla yaşıd olan qarabuğdayı, diribaş Vesli Boylu, onun qardaşı, təxminən, on iki yaşında olan çilli gonbul Piteri, onların əmisi oğlanları Carlz Boylu və yayı qohumlarının yanına gəlmış şəhər uşağı Sayrus Diqbini.

Onların hamisinin Senger hindularının həyat tərzindən çox xoş gəldi və elə buradaca təzə qəbilə yaratmaq qərarına gəldi. Əksəriyyəti Boyl soyadını daşıdıguna görə özlərini Boyler adlandırdılar.

Qəbilənin başçısı Vesli oldu. Donqar burnu, tündrəngli saçlarına görə onu “Qara Qırğı” adlandırdılar. Davakar və avara şəhər uşağına “Mavi Zığ-Zığ” adı qoydular. Piter Boyl “Alacaqanad” oldu, Carlz isə qeyri-adi gülüşünə və qabağa çıxan dişlərinə görə “Qırımızı Dələ” adı aldı.

Boylerlər öz düşərgələrini elə Senger hinduları kimi düzəltməyə çalışıdlar. Elə ilk gündən qəbilələr arasında qatı düşmənçilik baş qaldırdı. Sengerlilər özlərini təcrübəli meşə sakinləri sayırdılar. Boylerlər isə fikirləşirdilər ki, bu həyat barədə elə sengerlilər qədər, hələ bəlkə, onlardan bir az da artıq bilirlər və həm də onların qəbiləsi daha coxsayılıydı. Tezliklə müharibə başlandı. Birinci döyüş yumruq davası idi və heç-heçə oldu. Sonra başçıların döyüşü oldu və Qara Qırğı qələbə calaraq Ağacdələnin skalpını aldı.

Boylerlər sevincdən dəli olmuşdular. Onlar hətta sengerlilərin düşərgəsini belə işğal etmək isteyirdilər,



amma bu cəhd uğursuzluqla nəticələndi. Tezliklə Hay Carlza qələbə çalıb onun skalpına yiyləndi. Bunun dalınca Balaca Qunduz Qara Qırğıya döyüş dəvəti göndərdi, o da dəvəti kinayə ilə qəbul elədi. Və yenə qalib Qara Qırğı oldu.

Öz şəhərində Yan çəkingən, utancaq oğlan sayılırdı. Sengerdəki həyatı onu möhkəm dəyişmişdi. Ev sahibinin hörməti Yana müəyyən özünəəminlik vermişdi, meşə həyatı isə onu müstəqilləşdirmiş, qüvvə, cəsarət bağışlamışdı. Məğlubiyyətinin səhərisi günü Yan Qara Qırğını təzədən döyüşə çağıranda hamı təəccüb qaldı. Həqiqətən də, Yan özüylə mübarizədə qələbəsinə qazanmışdı, çünki bir var dəqiq döyəcəyin adamı döyüşə çağırasan, bir də var dünən məğlub olduğun birisiylə təzədən döyüşə girəsən.

Yan diqqət yetirdi ki, Qara Qırğı solaxaydır və bundan istifadə etmək qərarına gəldi. Yanın cəsarətinə hamı təəccüb qalmışdı, lakin Balaca Qunduz parlaq qələbə çalandı lap heyran qaldılar.

Ürəklənmiş sengerlilər hücuma keçərək düşmənləri öz torpaqlarından qovdular, Semlə Yan isə hərəsi bir skalp ələ keçirdi.

Axşam qələbənin şərəfinə Senger hinduları şura topladılar və tonqal ətrafında skalplarla rəqs etdilər. Bayrama Kalebi də dəvət etmişdilər.

Rəqsdən sonra üzündəki qançırları gizlətmək üçün hindu dəbiylə rənglənmiş Başçı Qunduz nitq söylədi. O deyirdi ki, boylerlər mütləq güc yiğib yenidən mühəribəyə başlayacaqlar, ona görə də sengerlilər qəbilələrinin üzvlərini artırmalıdırlar.

– Əşı, mən o Çarlzi nə vaxt desən, kürəyi üstə yerə vuraram! – deyə Hay qürrələndi və düşmənin skalpını yerə çırpdı.

– Sizin yerinizə olsaydım, – Kaleb dilləndi, – sülh bağlayardım. Əgər siz qələbə calmışınızsa, danışqlara da siz başlamalısınız.

Bir neçə gündən sonra hər iki qəbilə tam döyüşçü qiyafləsində dostyana söhbət üçün görüşdü.

Başçı Ağacdələn boylerlərə müraciət elədi:

– Qulaq asın, uşaqlar... mən demək istəyirdim ki...
 – Başçı Qardaşlar! Küsüşmək ən sarsaq işdir! Yaxşısı budur, gəlin bir qəbilədə birləşək.

– Olar! – Qara Qırğı dedi. – Amma qəbilənin adı “boylerlər” olacaq, çünkü biz çoxuq; rəhbəri də özüm qalacağam.

– Yox, – Ağacdələn dedi, – bizim düşərgə daha yaxşıdır, meşədə də sizdən qabaq yaşayırıq, deməli, bizim qəbilə daha qədimdir.

Lakin sengerlilərin ən əsas dəlili göl idi və o, hər şeyi həll etdi: boylerlər sengerlilərə birləşdilər, qəbilənin adını isə Balaca Qunduz qoymışdı.

– Boyler döyüşçüləri! – dedi. – Hindularda adət-dir: qəbilələrini tayfalara böülürlər. Biz Senger tayfasırylic, siz isə Boyler tayfası. Lakin əgər hamımız Sengerdə yaşayırıqsa, Senger hinduları adlanma-hiyiq.

– Bəs Böyük Başçı kim olacaq?

Qara Qırğı qalib gəldiyi Ağacdələnə tabe olmaq fikrində deyildi, Böyük Ağacdələn isə başqa qəbilədən başçı istəməzdi.

Kimsə təklif etdi ki, başçı Balaca Qunduz olsun, amma o, dostunu incitməmək üçün imtina etdi.

– Bir neçə gün gözləyin, – Kaleb dedi, – bir-birinizi yaxşıca tanıyana kimi səbir edin.

Artıq qəbilə bütün vaxtını düşərgədə keçirirdi. Boylerlər özlərinə tipi qurur, yataq düzəldirdilər, sengerlilər isə onlara kömək edirdilər – elə səs-küy vardi, sanki, arı pətəyindəydi.

XXVIII. Təzə oyunlar

Qara Qırğı “tapmaca” oyununu fikirləşdi.

Məsələn, soruşurdu:

– O şama kimi neçə addım olar?

Döyüşçülər də hərəsi düz bildiyini yazırırdı, sonra da məsafəni ölçürdürlər. Bu oyunda çox vaxt Qara Qırğı, ya da Ağacdələn qalib gəlirdi. Hay əvvəlki kimi, göz itiliyi gərək olan yarışlarda udurdu. Hər dəfə



uşaqlar təzə oyun fikirləşmək istəyəndə o, gözünün itiliyini nümayiş etdirən oyunlar təklif edirdi.

Yan da Qara Qırğı kimi yeni oyun təklif etdi.

– İtin izlərinə əsasən onun boyunu təyin et, – bir dəfə dedi.

– Bunu heç kəs bacarmaz, – deyə Qara Qırğı inamsız dilləndi.

– Səhv edirsən, mən bacararam, – Yan dedi. – Qabaq ayağının izini ölç və səkkizə vur, alınacaq itin ciyin bərabərindən ölçülən boyu.

– Fikirləşirsən ki, bütün cinslər üçün elədir? – Sem şübhəylə soruşdu.

– İtin çəkisi də, – Yan davam edirdi, – izlərinə əsasən təyin olunur. Qabaq ayağının izinin enini uzununa vur, sonra da bu rəqəmi beşə vursan, təqribi çəkisini alacaqsan. Bunu mən qoca Kepdə sinadım. Onun pəncəsi üç düym yarımın üçə idi – eləyir on yarım; beşə vuranda əlli iki tam onda beş funt alınır.

– Mən sərgidə bir it görmüşdüm, məncə, sənin qaydan ona uyğun gəlmir, – Sem dedi. – Uzunluğu iki əlim boydaydı, pəncələri ayının kimi enli, boyu isə kərpicdən hündür olmazdı.

– Sən taksanı deyirsən, – Yan dilləndi. – Amma o istisnadır. Vəhşi heyvanlar – tülükü, canavar üçün bu qayda yarayır... Ağacın hündürlüyünü kölgəsindən təyin edə bilərsən? – deyə Yan yenə soruşdu.

– Bu haqda heç fikirləşməmişəm...

– Gərək gözləyəsən ki, sənin kölgən boyunla eyni olsun – bu ya səhər səkkizdə, ya da günortadan sonra – saat dördə olur. Bax onda ağacın kölgəsini ölç, boyunu biləcəksən.

– Bütün günü gözləyəsən gərək! Bir də ki meşədə hər ağacın kölgəsi görünmür. Bəs hava buludlu olanda nə edəcəksən? – Qara Qırğı etiraz etdi. – Mən gözəyari təyin edərdim.

– Öz skalpımı səninkinin müqabilində mərcə qoyuram ki, bax o ağacın hündürlüyünü səndən dəqiqlik təyin edərəm! – Balaca Qunduz dedi.

– Yox, skalpımı qoymayacağam, amma uduzan qoy qabları yusun.

– Oldu.

– Yaxşısı budur, o budağa kimi ölçək. Yoxlamaq üçün lap təpəsinə çıxa bilmərik axı, – Qara Qırğı dedi.

– Sən hakimlik et, Ağacdələn.

– Yox, mən də tapmaq istəyirəm! İkinci yeri tutan qabları növbəti dəfə yuyacaq.

Qara Qırğı ağacın gövdəsini diqqətlə nəzərdən keçirib yazdı: otuz səkkiz fut.

– Qırğı, – Sem dedi, – ağacın yanına paya çalmaq lazımdır ki, bəlli yerdən ölçü bilək. Yer axı düzidür.

Qara Qırğı payanı çalmağa gedərək Ağacdələnə kömək etmiş oldu – indi onun müqayisə üçün obyekti vardi. O bilirdi ki, Qara Qırğıının boyu beş futdan bir az artıqdır. Və Sem yazdı: otuz beş.

İndi isə Yanın növbəsi idi. Yan ağacdan aralanıb yerə on fut uzunluğu olan paya sançıdı. Sonra yerə elə uzandı ki, gözü sançıdığı payanın ucuya həmin budağı düz xətdə görüsün. Həmin xəttin uzunluğunu taxta parçasıyla nişanladı.

Yan bu ağac parçasından payaya kimi məsafəni ölçüdü, otuz bir fut alındı, taxtadan gövdəyə kimi – səksən yeddi; sonra tənlik qurdı: otuz birin (taxtadan payaya qədər məsafə) ona, yəni payanın uzunluğununa nisbəti, səksən yeddinin (taxtadan gövdəyə qədər məsafə) ağacın hündürlüyüünə olan nisbətinə bərabərdir. Cavab iyirmi səkkiz futa bərabər oldu. Yan qələbə çaldı.

Boylardən biri ağaca dirmanıb iplə hündürlüyü ölçüdü. İyirmi doqquz fut alındı. Balaca Qunduza hindular biliklərinə görə “ku” verdilər. Amma bundan xəbər tutan Raften dedi:

– Bura baxın! Onun elədiyi əladır axı! – və Yana “qran ku” verənə kimi sakitləşmədi.

– Qunduz, – deyə Ağacdələn dilləndi, – əgər itin qabaq pəncələrinin ölçüsü üç düym yarımının on bir düym yarımadırsa, quyruğunun ucu nə rəngdə olar?



— Ağ, — deyə Yan cəld cavab verdi. — Belə pəncəsi olan it, çox güman, ov iti olar ki, onun da quyruğunun ucu ağı olur.

— Tapmadın! Mənim dediyim itin quyruğunu balaca vaxtından kəsiblər.

XXIX. Uzaq bataqlıq

Qəbilədə həyat heç də sakit deyildi. Qara Qırğı güləş yarışında özündən zəif, həm də yaşca balaca bir oğlana uduzmasıyla heç cür barışa bilmirdi. Yanla təzədən yarışacağı günü səbirsizliklə gözləyirdi. Yan isə gündən-günə güclənirdi. O daha cəld olmuşdu. İlk yumruq döyüşündə məglub olmuşdu, amma növbəti dəfə düşmən qəbilənin döyüşüsünün kürəklərini yerə vurmuşdu.

Qara Qırğı narazı qalmışdı, amma Qunduzla bir daha yarışmağa meyil göstərməmişdi. Barışqdan bir neçə gün sonra Qara Qırğı Qunduza skalp uğrunda dostluq yarışı təklif elədi.

— Yumruqsuz! — deyə Qunduz öz tələbini irəli sürdü.

Və bir dəqiqədən sonra onun ucaboy rəqibi artıq yerdə idi.

— Əgər boylerlərdən kimsə yenə özünü sınamaq istəyirsə, qulluğunda hazırlam! — nəfəsi bir qədər təngimiş Yan Qara Qırğıdan aldığı skalpi havada yelləyə-yelləyə dedi.

Mavi Zığ-Zığ onun çağrısını qəbul edəndə təəccüb-ləndisə, yerə yixılanda bu işə lap heyran qaldı.

Artıq Yan bilirdi ki, layiqli rəqibi var. Qunduzla Zığ-Zığ arasında daha bir döyük oldu və bu dəfə Qunduz qələbə çaldı.

Bütün bu yarışmalar qəbilənin Böyük Başçısı məsələsini həll etmirdi. Kaleb yarışların hələ də davam etdiyini eşidəndə dedi:

— Uşaqlar, əgər siz kimin Başçı olacağı barədə qərar qəbul edə bilmirsinizsə, seçki keçirin.

Balaca Qunduz öz namızədliyini irəli sürməkdən imtina etdi. Ağacdələn üç səs aldı, Qara Qırğı — dörd,

Hay – bir (o da onun öz səsi idi). Sengerlər yenə razı qalmadılar.

– Gəlin məsələni çətin yürüşdən sonra həll edək,
– deyə Yan dostu Ağacdələnə yardım göstərmək ümidiylə təklif elədi, – səfərdə aydınlaşar ki, Böyük Başçı olmağa kim daha çox layiqdir.

Kaleb onları Lonq-Suompa – Uzaq bataqlığa üçgülük yürüşə aparmağa söz vermişdi.

Bu vəhşi çöllük otuz mil uzanırıldı. Bəzi yerləri bataqlıq idi, bəzilərində isə ada kimi qayalı təpəciklər yüksəlirdi. O yerlər qeyri-münbit torpaqlardan və yanğından, demək olar, bütüntün məhv olmuş meşələrdən ibarət idi.

Deyirdilər ki, o qayalarda maral, vaşaq da görüñürdü. Qışda canavarlara rast gəlmək olurdu. Tülükü, kəklik, dovşan vardı. Çaylarda qunduz, susamuru görərdin. Yayda bu yerlərdən yalnız zorla sezilən talarla keçirdin; qışda isə həmin talalar etibarlı yollara dönürdü. Kaleb oğlanları ora aparmaq istəyirdi.

Nəhayət ki, onlar əsl “hindu yürüşü”nə yollanacaqdılar – naməlum torpaqlar kəşf etməyə və böyük ehtimalla cürbəcür macəralarla üz-üzə gəlməyə gedidilər!

Dan yeri sökünləndə Balaca Qunduz təbilini çaldı. Onun zil, təmiz səsi yaxşı bir gün vəd edirdi.

Yeddi tamamda düşərgədən çıxdılar və üç saatdan sonra Uzaq bataqlığa yetişdilər. Təpəliklər başlayırdı, hər tərəfdən kömürə dönmüş ağaç gövdəleri, kötüklər görünür, onların arasından isə ağcaqovaq, qovaq pöhrləri boy verirdi.

Hindular məmnuniyyətlə burada dayanardılar, amma Kaleb dedi:

– Yox, bir az da gedək. Su tapmaq lazımdır.

Bir mildən sonra onlar bataqlığa çatdılar və Kaleb səsləndi:

– Düşərgə salırıq!

Hərə öz işiyələ məşğul olmağa başladı. Sem tonqal üçün çırpı yiğdi, Qırğı ilə Mavi Zığ-Zığ su axtarışına çıxdılar.



Qoca ovçu tonqalı kibritlə yandıranda Qunduz bir az dilxır oldu. Oğlan istəyirdi ki, hər şey əsl hindularının kimi olsun, amma Kaleb dedi:

— Meşədə yaşayanda mütləq qovun olmalıdır, amma kibrit daha rahatdır.

Qara Qırğı ilə Zığ-Zığ iki vedrə bulanıq bataqlıq suyu gətirdilər.

— Başqa su tapmadıq, — deyərək özlərinə haqq qazandırmağa çalışıdilar.

— Yan, — Kaleb dedi, — oğlanlara göstər ki, yaxşı suyu necə çıxarırlar.

Sengerlərin İkinci Başçısı ovçunun tövsiyələrini yaxşı yadında saxladığına görə baltanı götürdü, bir ağac parçasından tez bel düzəldib bataqlıqdan, təxminən, iyirmi addım aralanaraq çala qazmağa başladı. Boylerlər istənilən gölməçədən təmiz su əldə etməyin yolunu beləcə öyrəndilər.

Şam yeməyindən sonra Kaleb öz planını açıqladı:

— Elə-bələ, məqsədsiz gəzmək mənasız işdir. Gərək hara və nə üçün getdiyini həmişə bilesən. Əgər macəra axtarırsınızsa, bələdçisiz gedin. Səkkiz nəfərin bir yerdə gəzməsinin də mənası yoxdur: səs-küyünüzlə ancaq heyvanları qorxudacaq, bir şey görə bilməyə cəksiniz. Yaxşısı budur, bölünün. Mən düşərgədə qalıb gecələmək üçün lazımları hazırlayacağam.

Sem Hayla, Yan Alacaqanadla gedəsi oldu. Vesli kiçik qardaşı Çarlzin qayıısını çəkməliydi. Tək qalmış Zığ-Zığ da Kalebə qalası oldu və buna gizlincə bir xeyli sevindi də, çünkü bataqlıqda yol, cığır olmadığını yaxşı bilirdi.

— Buradan şimal-qərbə tərəf, — Kaleb dedi, — Qaraçaya tökülen Qunduzlu çayı axır. Qoy kimsə ora getsin. O çayı tanımaq çətin deyil, eni otuz-qırx futdur — burada yeganə böyük çay odur. Düz şimal tərəfində xırda çeşməsi olan düzənlilik var; deyirlər ki, orada hindular yaşayır. Oradan haradasa şimal-şərqə doğru bir şam meşəsi də var — yanğınlar ona ziyan vurmayıb. Maralı, guya, oralarda görüblər. Bütün bu dediyim yerlər buranın on milliyindədir, bircə hinduların ya-

diği yer bir az uzaq olar. Kəşfiyyata gedərsiniz, qaydanda gördüklerinizi danışarsınız. Püşk atın görək, kim hara gedəsidir.

Yana şam meşəsi düşdü. O, təbii ki, hinduların yanına getmək istərdi, amma bu, Vesliyə qismət oldu. Sem çay tərəfə getməli oldu. Vidalaşarkən Kaleb onların hərəsinə bir qutu kibrit verib dedi:

— Sizi burada gözləyəcəyəm. Tonqal qalayıb gün əyiləndə içinə çürük ağaclar atacağam ki, tüstüsünü görə biləsiniz. İndi isə sizə bir şey deyim. Yolu güñəşə görə təyin edərlər. Haradan keçdiyinizi yadda saxla-mağşa çalışmayın — bu mümkün deyil. Əgər azsanız, iki dənə tüstülü tonqal qalayıb gözləyin. Dalınızca gələcəyik.

Saat on birə yaxın oğlanlar yola çıxdılar. Gedərkən Qara Qurğı dedi:

— Kim vəzifəsini daha tez yerinə yetirsə, “qran ku” alacaq!

— Qoy hər üç başçı öz skalpını burada qoysun, — deyə Ağacdələn təklif elədi. — Onlar qalibə veriləcək.

— Qulaq asın, oğlanlar, — Kaleb dedi, — özünüzlə yorğanlarınızı da götürün, bilmək olmaz, bəlkə, gecələyəsi oldunuz.

Yan Semlə getməyə üstünlük verərdi, amma çarə yox idi. Özü də Alacaqanad çox yaxşı oğlan imiş, amma yaman ləng idi.

Yanla Alacaqanad tezliklə təpələri arxada qoydular və adda-budda tək-tək ağaç bitən bataqlığa yaxınlaşdırılar. Ağacların arasındaki sahə mamır idi, üzərində ləçəkləri ilə həşərat tutan bataqlıq çıçəkləri bitirdi. Getdikcə yol da çatınlaşıldı. Oğlanlar dizlərinə kimi altında su olan yumşaq mamıra girirdilər və tezliklə ayaqları tamam islandı. Yan həm özünə, həm də Alacaqanada bir paya kəsdi ki, dərin yerlərdən arxayı keçsinlər. Bu minvalla iki mil keçəndən sonra Alacaqanad evə dönmək istədi, Balaca Qunduz isə onu lağa qoysdu.

Tezliklə onlar sahillərində qəribə bir sarı-qırmızı köpük toplanmış çaya yaxınlaşdırılar. Dərin idi. Dibini paya ilə yoxlamaq mümkün olmadı və Yan çayı



keçmək fikrindən daşındı. Oğlanlar yollarına davam etdilər və bir qədər aralı, çayın üzərinə düşmüş, onun hər iki sahilini birləşdirən ağac gördülər. Bataqlıqdan bu minvalla keçdilər. Onlar elə bayaqkı kimi, şimal-şərqə gedirdilər. Günəşin şüaları yaman yandırırdı, Alacaqanad su içmək istədiyi üçün gördüyü hər sulu çalada yanğışını yatırırdı.

— Mənə bax, xəstələnərsən ha, — Yan deyirdi, — bu suyuancaq qaynadıb içmək olar.

Lakin Alacaqanad yoldaşının sözünə qulaq asmrıdı. İkisaathlıq yürüşdən sonra onun gücü tükəndi. Yenə qayıtməq fikrinə düşdü.

— Dayan, — deyə Yan onu sakitləşdirdi, — belə vəziyyətdə hinduların nə etdiklərini sənə göstərəcəyəm.

Balaca Qunduz od almaq üçün quru şamağacından iki dənə çubuq düzəldti və tezliklə oğlanların qarşısında artıq tonqal yanırdı. Alacaqanad təəccüb qaldı: axı alovun sürtünmə hesabına necə alındığını əvvəllər heç vaxt görməmişdi.

Çay içib qəlyanaltı edəndən sonra Pit özünü daha yaxşı hiss etdi.

— Biz altı mil qət etmişik, — Qunduz dedi, — fikrimcə, tezliklə meşəni də görəcəyik — təbii ki, əgər varsa...

Oğlanlar yenə bataqlıq və yanmış meşədən keçən yollarına davam etdilər.

Bir saatdan sonra üzərində budaqları yerə deyən bir ağac bitmiş adaya yaxınlaşdırılar. Yan ağacın təpəsinə dirilmişdi. Göz işlədikcə hər tərəf bataqlıq idi, bəzi yerlərdə üzəri yanmış ağac gövdələriylə örtülmüş təpələr görünürdü, uzaqda isə six, yaşılı meşə qaralırdı. Görünür, hinduların yollandığı şam meşəsi elə orada idi.

— Ey, Alacaqanad! — Yan qışkırdı. — Kaş buradan baxaydın! Necə gözəldir!

— Mən düşərgəmizi görmək istərdim, — deyə Pit donquldandı. Yan isə ağacdən enəndə üzündə sevinçək ifadə alısb-yanırdı.

— Daha az qalıb!

— Nə qədər getməliyik hələ?

- Ən çoxu iki mil.
- Bayaqdan elə iki mil deyirsən də!
- İndi meşəni gördüm axı! Çay da göründü. Az qalib!

Yarım saatdan sonra onlar çaya yaxınlaşdılar. Dərin, bolsulu çay ağır-agır axırdı. Sahillərində söylüdər bitir, suyun üzərində isə saysız-hesabsız suzanbağı görünürdü.

Birdən haradansa tanış bir səs gəldi: "Kryak!" Yan ox-yayını qapıb kiçik körfəzdəki qamışlığa tərəf cumdu və burada üç dənə vəhşi ördək gördü. Oxu atdı: quşların ikisi uçub getdi, biri isə suyun içində qaldı. Yan ördəyi ağacla sahilə çıxardı.

Pit qaşqabağını töküb oturmuşdu, lakin Yanın əlindəki qəniməti görəndə kefi kökəldi.

Daha bir keçid və oğlanlar qupquru şam meşəsinə girdilər.

– Biz qələbə çaldıq! – deyə Yan sevinirdi. – İndi qayıtməq olar!

– Mənim ayaqlarım yerimir, – Pit dedi, – gəl, heç olmasa, bir az dincələk.

– İndi saat dördür, – Yan saatına baxıb dilləndi.

– Məncə, elə burada gecələsək yaxşıdır.

– Yox, yox! – Pit etiraz etdi. – Mən evə istəyirəm! Deyəsən, yağış yağacaq.

Buludlar qalınlaşındı, amma Yan Alacaqanadı bir az ləngiyib nahar etməyə razi sala bildi. O gecəni burada qalmaq istədiyinə görə işlərini bilerəkdən ləng görürdü. Yan ocağı qalayan kimi, leysan başlandı. Yağış kəsəndə onlar yaş paltarlarını sərdilər. Beləliklə, oğlanlar gecə meşədə qaldılar və Alacaqanad ömründə ilk dəfə şamağacının yumşaq budaqlarından düzəlmış yatacaqda yuxuladı.

Dan yeri sökünləndə Yan çaydanı qaynatdı. Ərzaqları az idi və oğlan ördəyi hindu üsuluyla bişirmək qərarına gəldi: onun tükərini yolub nəm gilə bükdü və közün içində soxdu. Yarım saatdan sonra gil bağlamasını açanda Yan gördü ki, ördəyin bir tərəfi yanıb, digəri isə hələ çiyidir. Amma bəzi yerlərini yemək



olardı və Yan Alacaqanadı səhər yeməyinə çağırıldı. Alacaqanad lap xəstə idi. Soyuqlamışdı, digər tərəfdən dünən bataqlıq suyu işməsi də öz təsirini göstərmışdı. Bir az yeyib çay içəndən sonra özünü nisbətən yaxşı hiss etdi, amma təbii ki, hələ yol gedə bilməzdi.

Vəziyyəti belə görəndə Yan ilk dəfə qorxdu. Xəstə yoldaşına necə kömək edə bilərdi? Axi düşərgəyə on iki mildən artıq yolları vardi!

Yan balaca, quru ağacın gövdəsini qabıqdan təmizləyib karandaşla bu sözləri yazdı: "10 avqust 18... ildə burada Yan İomen və Pit Boyl gecələyiiblər".

Sonra yoldaşını alovaya yaxın çəkdi, özü isə hündür bir ağaca dirmandı. Şimal-qərb tərəfdəki sarımtıl təpələrdən o yana üstü budaqlarla örtülü bir neçə daxma və tipi gördü. Birindən tüstü də gelirdi. Bu, yəqin ki, Kalebin dediyi hindu məskəni idi. Yan cəld ağacdan enib bunu yerindən zorla tərpənə bilən Pite danışdı. Qərara aldılar ki, Yan hinduların yanına tək gedəcək. Getməmişdən əvvəl ocağa yaş budaqlar atdı ki, tüstüsü uzaqdan bəlli olsun.

Yarım saatdan sonra Yan iki ağac koma və bir tipidən ibarət yaşayış məskəninə çatdı.

İtlər onu qəzəbli hüriyətlə qarşılıdlar: özünü əlin-dəki ağacla qoruyası oldu. Səsə tipidən bir hindu çıxdı. Yan ona Kalebin öyrətdiyi kimi bir neçə salamlaşma anlamında işarə göstərəndən sonra öz döşünə döyüb iki barmağını havaya qaldırdı – bu, o demək idi ki, burada tək deyil. Şam meşəsinə işarə edərək başa saldı ki, orada xəstə yoldaşı da var və əliylə qarnına vuraraq başa saldı ki, yoldaşı acdır. Hinduların başçısı tipidən ona bir maral dili gətirdi və yenə öz işinin dalınca getdi. Yan əti minnətdarlıqla qəbul edərək hindu düşərgəsinin şəklini tez dəftərinə çəkərək geri döndü.

Yoldaşının gec qayıtmasından nigaran qalan Pit ocağın böyründə oturmuşdu, amma özünü bayaqkına nisbətən yaxşı hiss edirdi. Yarım saatdan sonra oğlanlar geri qayıtdılar və yolda heç bir fövqəladə macəraları olmadı. Saat üçdə Kalebin tonqalının tüstüsü təpələrin

üzərindən göründü və saat dördə oğlanlar sevincək çıçırtılarla düşərgəyə girdilər.

Kaleb onların qayıtması şərəfinə revolverindən atəşfəşanlıq elədi, köpəyi isə oğlanları uca səsli hürüyüzlə salamladı. Bəlli oldu ki, qalanları düşərgəyə hələ dünən axşam dönüblər.

Sem dedi ki, "on mil yol getdik, amma çayı görə bilmədik". Hay andaman eləyirdi ki, qırx mildən çox gediblər və oralarda çay olmasına indi daha heç inamı yoxdur.

– Bəs yolboyu nə gördünüz? – deyə Yan onlardan soruşdu.

– Yanmış meşə və qayalardan başqa heç nə.

– Siz şərqə tərəf həddindən artıq meyillənmisiniz,

– Kaleb fikrini bildirdi.

– Yaxşı, sən danış, Qara Qırğı, siz nə gördünüz?

– Əgər Qırğı Gözü qırx mil gedibsə, – boylerlərin başçısı sözünə başladı, – biz, yəqin, altmış gedərik! Amma bataqlıqdan və yanmış meşədən başqa orada heç nə yoxdur. Hindu düşərgəsinin izi-tozu da görünmüdü. Mənə elə gəlir ki, oralarda heç kim yaşamır.

– Bəs qumlu təpəcikləri necə, görmədiniz? – Yan soruşdu.

– Yox.

– Deməli, hindulara çatmağınızı hələ bir neçə mil qalıbmış.

Balaca Qunduz öz başına gələnləri danışdı, amma ürəyigenişlik göstərərək Alacaqanadın özünü necə aparmasından bir söz demədi. Alacaqanad isə heyranlıqdan nəfəsi kəsilə-kəsilə Yanın necə çox bildiyindən, xüsusilə də yağış vaxtı ağacdən necə od əldə etməsindən təfsilati ilə söz açdı.

Hami danışın qurtarandan sonra Kaleb dedi:

– Yan üçqat qələbə qazandı: çünkü özünü axtardığı şam meşəsini tapdı; Ağacdələnin axtardığı çayı tapdı; Veslinin axtardığı hinduları tapdı. Sem və Vesli, skalplarınızı Yana verin!



XXX. Yenə vaşaq

Şam yeməyi zamanı vaxt tez keçdi. Oğlanlar yaxşıca dincəldilər və artıq yeni səyahətə hazır idilər.

— Mister Klark, burada yenot olur? — Yan soruşdu.

— Məncə, hə. Biddi Beqqisin ərazisindəki meşədə yenotunkuna oxşayan çoxlu iz var.

O yerlər uzaq deyildi və oğlanlar elə bu dəqiqliqə getmək üçün səbirsizlik göstərirdilər. Qaranlıq, isti gecə idi. Ağcaqanad əlindən nəfəs çəkmək mümkün deyildi. Köpək otərəf-butərəfə yüyürib cidd-cəhdə yeri qoxulayırıldı. İzə düşdü və cəld gözdən itdi. Tezliklə uzaqdan onun hürüşünü eşitdilər.

— Yenotdur? — deyə Yan səbirsizliklə dilləndi.

Kaleb dinmədi.

— Nə var orada, mister Klark?

— Heç bilmirəm nə fikirləşim, — qoca aramlı sözə başladı. — Köpək tamam hövsələdən çıxıb, dəli kimi hürür. Kimə hürdüyünü isə anlaya bilmirəm.

Ovçular qaçaraq yaxınlaşanda gördülər ki, it ağacın altında ağızını yuxarı tutub qəzəblə hürür.

— Tez, alov gətirin! — deyə Ağacdələn tələsdirirdi.

Bir dəqiqdən sonra hərənin əlində bir dənə yanmış budaqvardı. Ovçular ağaca göz gəzdirərkən bir-iki dəfə alışış yanmış bir cüt heyvan gözü də gördülər.

— Hə, kim dırmaşacaq?

— Mən! Mən! — deyə bir ağızdan çıçırdılar.

— Siz cəsur ovçusunuz, — Kaleb dedi, — amma ağacda hansı heyvanın olduğu da bəlli deyil. Bəlkə, çox yekə yenotdur. Amma it, nədənsə, pişiyə hürümüş kimi səsini başına atıb. Bu yaxınlarda buralarda bir dənə puma öldürüb... Heyvanın ağaca dırmanızı hələ itdən qorxuduğuna dəlalət eləmir. Köpəyin hürüşlinə əsasən, mən fikirləşirəm ki, burada təhlükə ola bilər. Yaxşı, kim çıxacaq ağaca?

Hamı susdu. Sonra Yan dedi:

— Revolverinizi mənə versəniz, bir cəhd göstərərdim.

— Elədə mən də gedərəm! — deyə Vesli tələsik dilləndi.

— Püşk ataq.

Ağaca dırmaşmaq Yanın payına düştü. İndi yenota gedərkən elədiyi zarafatın yeri deyildi. Yan ətrafında gərgin bir sükut duyurdu və bundan içindəki qorxu da durmadan artırdı. Əzəmətli cökə ağacına çıxanda və ağaçın six yarpaqları dostlarının sıfətini görünməz edəndə isə qorxu bir az da artdı.

O, geri qayıtmaq istəyirdi və geri dönməsini əsaslandırmaq üçün artıq qışkırmaga hazır idi: "Burada yenot-zad yoxdur!" Amma səsi sözünə baxmadı.

— Ey, nə var orada? — deyə aşağıdan kimsə soruşdu.

Yan cavab verməyə macal tapmadı — ona elə gəldi ki, lap yaxınlıqda yenot donquldanır.

Oğlan hətta aşağı əyilib çığrıdı da:

— Tapdim!

Elə həmin an lap yanında qəzəbli bir nərilti eşidildi və Yan durduğu budaqdan altdakına sıçrayan yekə bir heyvan gördü. Kvadrat, tüklü, zolaq-zolaq sıfət — bir dəfə Qlenyanda eynən bu sıfəti görmüşdü. Yan qorxu içində revolveri qapıb atəş açdı, amma gülləsi yan keçdi.

— Vaşaq! — Yanın səsində dəhşət sezildi.

— Onu yaxın buraxmal! — deyə Kaleb ucadan qışkırdı.

Yan bütün cəsarətini toplayıb bir də atdı. Yaralı heyvan oğlanın üstünə atıldı, dişləriylə biləyindən yapışdı. Yan revolveri sol əlinə keçirmək istəyəndə əli heyvanın iynə kimi qılları olan dərisinə toxundu, tapança yerə düşdü. İndi Yan artıq tam köməksiz idi. Lakin yaralı heyvan qəflətən oğlanın əlini buraxdı, budaqda qalmağa səy göstərdi, amma yixildi. Sevincdən Yan az qaldı huşunu itirə.

— Tapança haradadır? — Veslinin səsini, sanki, yuxuda eşidirdi.

— Tapançanı çoxdan salmışam! — deyə Yan cavab verdi.

— Hara?

Yan cavab vermədən ağacdən endi. Vaşaq isə artıq qaçıb gözdən itəcəkdi, amma köpək ona imkan vermədi ki, ağaca dirmansın.

Sem otların arasından revolveri tapdı. Kaleb tapançasını alanda Yan sakitcə dedi:



– Mənə verin! Onun işini özüm bitirməliyəm.

Güllə səsi gəldi, sonra biri də və hinduların sevinc dolunidası meşəni başına aldı. Yalnız Balaca Qunduz susurdu. Kaleblə Sem onun yanına tələsdilər.

– Sənə nə oldu, Yan?

Kaleb onun əlinə baxdı. Yaş idi.

– Bura baxın – qandır!

– Hə... dişlədi məni... orada, ağacda... Elə bildim axırmım çatıb.

Hamı Yanın başına yiğmişdi.

– Onu suyun yanına aparmaq lazımdır!

– Yəqin, düşərgədəki quyu hamisindən yaxın olar.

Kaleblə Sem Yanı aparırdılar, qalanları vaşaqlı. Yolda həl bir az düzəldi və o, hadisənin necə baş verdiyini danışdı.

– Vallah, mən, yəqin, qorxudan ölürdim! – Sem dilləndi.

– Elə mən də, – Kaleb dedi və bütün qəbiləni təccübələndirdi. – Yaralı heyvanla təkbətək, özü də silahsız qalasan! Onda işlər yaman fırıq olur!

– Elə mən özüm də dəhşət qorxdum! – deyə Yan səmimi etiraf elədi.

Düşərgədə ocaq artıq sönmək üzrə idi. Soyuq su lap yaxındaydı və Yanın əlini yudular. O, öz yarasına, köynəyinin qana boyanmış qoluna baxanda bir az qorxurdu. Lakin yoldaşlarının heyrannidaları indi onun üçün bir musiqi idi. Sonra hamı tonqal qırağında bir xeyli oturdu və Kaleb dedi:

– Mən bilirdim! Çoxdan bilirdim ki, sən əsl igid-sən!

XXXI. Qayıdış

Bomboz səhər yenə yağış vəd edirdi və hindular qorxurdular ki, evə ağır yüksək altında, palçıqlı yollarla qayıdacaqlar, amma Kaleb qəflətən sevindirdi onları.

– Bu yaxınlıqda furqonlu bir tanışımıla rastlaşdım, – deyə qoca ovçu dilləndi. – Söz verdi ki, sizi düşərgəyə aparsın.

Heç bir saat keçmədi ki, artıq onlar gölün yanında, öz sevimli düşərgələrində idilər.

Yağış kəsdi və Kaleb evinə gedərkən dedi:

— Bura baxın, uşaqlar! Büyük Başçını seçmək vaxtidir. Məncə, indi bunun ən gözəl məqamıdır. Sabah dördə gələndə hinduların bunu necə elədiyini sizə danışaram.

Həmin gecə Yanla Sem tipidə tək gecəleyirdilər. Yan üzərində qan damcaları görünən bintli əlinə qürurla baxırdı. Ağrı hiss eləmirdi. Ümumiyyətlə isə hər şeyin belə uğurlu sonluğunun səbəbi qalın köynəyi idi.

Yan həmişəki kimi sakit yatdı və gecəyarısından xeyli keçmiş oyananda içində qeyri-adi bir xoşbəxtlik duydu.

Bütün həyatı gözləri qarşısında lap aydın cilvələndi. Təbiətə qəlbindəki məhəbbəti kor-koranə əzmək istəyən atası düşdü yadına.

Sonra səsli-küylü, kobud görkəmi olan, amma mehriban ürəkli, aydın zəkali Raften haqda fikirləşdi. Bu fermer onun atası ilə müqayisədə, bəlkə də, uduzurdu, amma buna baxmayaraq, Yanın ürəyindən qəflətən keçdi ki, kaş atası Raften olaydı. Axi o, Yanın meşəyə, heyvanlara məhəbbətini boş şey saymır, oğlandakı bu hissin daha da möhkəmlənməsinə çalışırdı.

Yannı yadına doğma şəhərləri də düşdü. O bilirdi ki, ən uzağı bir ilə evlərinə dönəsi olacaq və bunu da bilirdi ki, əlçatmaz arzusunu – zooloq olmaq arzusunu heç vaxt gerçəkləşdirə bilməyəcək, çünki atası ilk imkan düşən kimi onu dükana işləməyə yollayacaqdı. Yanın içində etiraz dalğası baş qaldırdı: bəlkə, həmişəlik Raftenlərin evində qalsın?

Oğlunu məktəbdən çıxarıb fermaya yollayanda atası, çox güman ki, onun elmə olan həvəsini öldürə biləcəyinə ümid edirdi. Amma əksinə alındı: ömrünü sevimli bir işə sərf etmək arzusu Yanı daha dərindən öz aşıuşuna aldı.

Qoy olsun! O, evlərinə dönəcək, qulluğa gedərək çörəkpulu qazanan bir oğlan olacaq və bundan heç bir qorxusu yoxdur. Amma boş vaxtlarında bütün fikirlərini



işgal etmiş sevimli işiylə məşğul olacaq. O, təbiətşünas olacaq. Meşədəki həyatı ona göstərmışdı ki, heyvanların və quşların dünyası elə onun öz dünyasıdır – anlayıb sevdiyi dünya.

Yanın tərəddüdləri yox oldu və oğlan özünü yenə xösbəxt hiss etməyə başladı.

Bayırda sıqqılıt səsi gəldi. Tipinin qapısı aralandı və içəri yekə bir heyvan girdi. Başqa vaxt olsaydı, Yan artıq qorxmuşdu, amma indi tamamilə öz fikirlərinə qərq olmuşdu. Heyvan oğlanın yatağına yaxınlaşdı, əlini yalayaraq yanında uzandı. Köpəkləri idi. Bu köpək ilk dəfə idi ki, nəvazişi Kaledbən yox, başqasından umurdu.

XXXII. Yeni Böyük Başçı

Kaleb bütün günü məşğul idi. Amma kimsə onun nə iş gördüğünü bilmirdi. O özü də, Sarianna da yorulmadan çalışırdılar. Sonra Kaleb missis Raftenin yanına gəldi, onun da başı hansısa işlərə qarışdı. Hay anasının yanına cumdu və tezliklə bütün ətraf qaynaşan arı pətəyinə döndü.

Sengerdə istənilən kütləvi məclis böyük şəhərlərdəki klub, teatr rolunu oynayırdı. Özü də qətiyyən fərqi yoxdur ki, bu yiğincəq hansı məqsədlə düzəlirdi – ad günü, toy, yas, kiminsə səfərə getməsi və yaxud qayıtməsi, ev tikintisi, təzə araba alınması – bütün bunlar toplanmaq üçün bir bəhanə idi və ona görə də bütün bu hazırlıq mexanizmini işə salmaq bu dəfə də heç çətin olmadı.

Axşam düşərgəyə tərəf üç dəstə yola düzəldi: biri Bernslər ailəsi, ikincisi Raften öz ailəsiylə, sonuncusu da Kaleb, Sarianna və bütün Boyllar. Hamısı əlində cürbəcür bağlama, boğça aparırdı.

Qonaqları gölün yanındakı yumşaq otluqda əyləşdirdilər. Rəhbərliyi Kalebblə Sem edirdi.

Bayram qaçış yarışlarıyla başlandı. Yaralı əlinə baxmayaraq, Yan qələbə çaldı, ikinci Vesli oldu. "Maral ovunda" Yan iştirak etmədi. Sonra Raften israr etdi ki, oğlan necə tez və dəqiq saydığını nümayiş etdirsin. Oğlan güzəştə gedəsi oldu və Raftenə ləzzət elədi.

– Bax, Sem, savad budur! – ucadan dilləndi. – Bəs sən nə vaxt belə saymaq öyrənəcəksən? Afərin, Yan! Mən sənə hədiyyə gətirmişəm!

Raften pulqabısından beş dollar çıxarıb dedi:

– İcma səni vaşaq öldürdüyüün üçün mükafatlandırır. Əgər bəlli olsa ki, mənim quzularımı aparan o imiş, öz tərəfimdən də mükafat verəcəyəm.

Sonra hindular tipiyə girdilər. Kaleb isə torpağa uzun bir paya sancdı; payanın ucunda üzərinə gün çəkilmiş taxta lövhə bərkidilmişdi. Lövhənin üzərinə parça sərilmüşdi. Qonaqlar həmin payanın ətrafında əyləşdilər, bir tərəfdən də Yanın öldürüyüü heyvanların dərisi, iki dənə bayquş müqəvvəsi dururdu.

Təbil səsləri gəldi və bütün meşəni döyüş nidalarıyla başına alan bərbəzəkli Senger hinduları tipidən çölə sıçradılar. Hindular Qara Qırğının çaldığı təbilin sədaları altında döyüşü rəqsli ifa etdilər. Hindular payanın ətrafinə üç dövrə vurandan sonra təbil susdu. Ətraf sakitləşəndən sonra Büyük Ağacdələnaya qalxıb çıxışa başladı:

– Büyük Başçılar! Kiçik Başçılar! Senger hindularının döyüşçüləri! Elə hadisələr baş verdi ki, bizim qəbiləmiz Büyük Başsız qaldı. Bu qəbilənin bir də heç vaxt ona bərabər rəhbəri olmayıacaq, amma bu gün biz yeni başçı seçmək üçün toplanmışıq.

Ucadan “Hau! Hau!” nidaları və təbil səsləri ətrafa yayıldı.

– Əlbəttə, bizim hər birimizin öz üstünlükləri var. Amma bu qəbilənin ən yaxşı qaçışçısı kimdir? Balaca Qunduz!

Yenə “Hau! Hau! Hau!” sədaları və təbil səsi.

– Ana, o, mənim təbilimdir, – deyə əl çalmağı unudan Hay dilləndi.

– Ən yaxşı ləpirçi kimdir, ağaca ən tez kim dırmanır? Qunduz! Harninin qəbri üstündə cəsurluq sınagından kim üzüağ çıxdı? Qunduz! Bayquşu ürəyindən vurmaqla kim öldürdü, vaşaqla təkbətək kim bacardı – mən hələ yenotdan danışmıräm. Kim idi bu döyüşçü? Qunduz! Bizim hamımızı güləşdə kim yixa bilər? Qunduz!



– Mən də Çarlzı həmişə yixıram! – Hay mızıldandı.
– Hansımızın “qran ku”su, skalpı çoxdur? Qunduzun!
– Sən savad məsələsini unutdun, – Raften dilləndi.
– Kimin skalpları hamınınkindan çoxdur? – deyə

Sem qeyzlə təklar etdi. – Budur, onlardan biri. Düşmənlə üzbüüz döyüşdə qazanılıb! – və Ağacdələn skalpı Kalebə uzatdı, o isə qalxanın üzərinə bərkitdi.

Bu minvalla Ağacdələn Kalebə altı dənə skalp verdi.

– Qələbəni hamidan çox Qunduz qazanıb. Bəs o necə şəkillər çəkir, necə şeirlər yazır, necə yemek bişirir! Yalnız o – Balaca Qunduz bizim başçımız olmağa layiqdir! Bəs siz nə deyirsiniz?

Elə bu yerdə hamı ucadan çıçırdı:

– Balaca Qunduza eşq olsun!

“Hau! Hau! Hau! Bum! Bum! Bum!”

Kaleb payanın üstünü örtən parçanı qaldırdı və hamı gördü ki, qalxanın üstündə yekə bizon – Sengerin gerbi, ondan yuxarıda isə qunduz – təzə başçının totemi çəkilib. Kaleb payanın yanındaki bağlamanı açdı, içindən dəri hindu gödəkcəsi, muncuq tikməli, üzəri şəkillərlə bəzənmiş mokasinlər çıxardı. Bütiün bunları Kalebın rəhbərliyi altında Sarianna düzəltmişdi. Yeni başçı paltarlarını dəyişdi və başına üzərində sonuncu qələbələrinin lələkləri olan gözəl başlıq taxdı. Xoşbəxt və vüqarlı bir görkəmlə irəli çıxdı.

Kaleb ona ata məhəbbətiylə nəzər salıb dedi:

– Sən hələ Harninin qəbrinə getdiyin gecə mən artıq bilirdim ki, əsl igidsən. Uzaq bataqlığa yollanan-da buna bir daha əmin oldum. Yan, sən insanın qadir olduğu nə varsa, hamısını bacaracaqsan.

Yan cavab nitqi söyləmək istədi, amma utandığından ağızını belə aça bilmədi və Sem onun dadına çatdı:

– Yaşasın Böyük Başçı! – deyə çıçırdı.

Qışkırlıqlar, alqışlar susandan sonra sən bir ziyafət başlandı. Oğlunun nitqindən mütəəssir olmuş Raften onu vəkil eləyəcəyinə and içdi. Söz-söhbət qurtarandan sonra Raften fırsat tapıb oğlanlara dedi:

– Uşaqlar, bu gün tətil başa çatdı. Sabah səhərdən artıq işə başlamaq lazımdır!

MƏNİM HƏYATIM

(roman)



MƏNİM HƏYATIM

Birinci fəsil

İNGİLΤƏRƏDƏN KANADAYA

Mən İngiltərənin şimalında, ata tərəfimin əslən Şotlandiyadan çıxmış əcdadlarının çoxdan bəri yaşadığı sahil şəhərciyi Saund-Şildsdə dünyaya gəlmişəm. Atam okeanın o tayına mal daşıyan bir neçə gəminin sahibiydi. Elə babam da, onun qohumları da gəmiçi olub. Lakin atam bu peşəni öz arzusuyla seçməmişdi, babamın iradəsinə tabe olmuşdu. O, əslində, mühəndis olmaq, dəmir yolu inşa etmək istəyirdi, amma babam ona belə demişdi:

– Bu çox axmaq işdir. Dəmir yolu boş söhbətdir, bir az səs-küy salıb səslərini kəsəcəklər, məsələ bitəcək. Üçcə il keçəcək, hamı bu dedi-qoduları unudacaq, yenə də qayıdacaqlar at-arabaya.

Bu, 1837-ci ildə olmuşdu.

Atamın işləri olduqca yaxşı gedirdi və 1840-ci ildə anamlı evlənəndə öz ailəsini saxlamaq üçün kifayət qədər vəsaiti vardi. Bir az da keçdi və atam özümüzə daş ev də tikdi, onun on oğlu, o cümlədən də mən elə həmin evdə dünyaya gəldik.

Mən 1860-ci il avqustun 14-də anadan olmuşam.

Evimizin pəncərələrindən vadidəki otlaqlara, zəmirlər çox gözəl mənzərə açılırdı. Biz oralarda otlayan qoyun-keçi sürürlərini seyr edir, torağayların nəğməsi-nə valeh olurduq. Ətrafin zülmətə qərq olduğu dumlanlı gecələrdə isə qulaqlarımıza dəniz sahilindən kədərli sirena səsi gəlir, bizi qəribə bir qüssəyə qərq edirdi. Belə axşamlarda mən anamın keçmiş zamanlardan söz açan sakit səsinə diqqət kəsilməyi çox sevirdim.

Bizim ailədə nəslimizin məşhur əcdadlarından biri – Məglubedilməz Cordi haqda xatirə yaşayırıdı. O, Şot-

landiya uğrunda gedən döyüslərdə göstərdiyi qəhrəmanlıqlarla yaddaşlara yazılmışdı.

Neçə dəfə olub ki, qarşılaşdırığım həyat döyüslərində, bütün dəlillərimin puça çıxdığı və sonuncu ümid qıçılcımlarının da ölüzidiyi anlarda mən anamın cəsur əcdadımız barədə səhbətlərini yadına salıb öz-özümə demişəm:

— O, heç vaxt təslim olmayıb, ümidi itirməyib, deməli, mən də qalib gəlməyə borcluyam.

Məhz bu fikir həmişə mənim gücümüz artırır, qəlbim dərin inam bəxş edir, sonra isə real həyatda mənə qələbələr qazandırırdı.

Atamın işləri pisləşəndə və biz İngiltərədən köçəndə mənim hələ altı yaşım tamam olmamışdı.

1866-cı ilin həmin yay gününü indiki kimi xaturlayıram. Atam, anam və biz — onların on uşağı və valideynlərimin övladlığa götürdüyü dayiqizim Meri Berfield artıq səfərə hazır idik. Möhkəm qatranlı kəndirlərlə bağlanmış qalaq-qalaq yeşiklər indi də gözlərimin önündədir. Bir də Qlazqoda xoşagəlməz pişik iyi verən ucuz mehmanxananı xatırlayıram — bizi Kvebekə aparacaq Müqəddəs Patrik gəmisinə minməyimizi gözləyəndə bir gün orada qalası olduq.

Yadimdadir ki, üç həftə üzdük və həmin gəmidə çoxlu siçovul vardı, xüsusilə axşamlar salonda yaman çox olurdular, mənə də elə gəlirdi ki, siçovullar da salona əylənmək üçün yiğisərdilar.

Kvebek yaddaşımı turş cœurək yediyimiz mehmanxanadakı pəncərələrinin qabağını kəsən böyük bir qaya ilə yazılıb. Oradakı səhbətlərdən öyrənmişdim ki, yaxınlarda yaşayan bir dəmirçinin əl ayısı varmış. Amma onda həmin ayını görmək mənə nəsib olmadı və buna görə yaman təessüflənirdim.

Kvebekdən Lindseyə (Ontario ştatı) — səyahətimizin son nöqtəsinə yolumuz çox uzun çəkdi, qatarımız meşəli bataqlıqlardan keçirdi.

Səfər axşamlarından birini xüsusilə yaxşı yadda saxlamışam. Artıq yatmağa hazırlaşdıq ki, qatarın pəncərəsindən boylanan atam bizi çağırdı. Baxanda



heyrətdən yerimdə dondum. Meşənin içi göydən düşən uluzlara bənzəyən, sayışaraq havada uçuşan, fırlanan işıqlarla dolu idi. Adama elə gəlirdi ki, lap nağıllar dünyasındayıq.

Qatarımız o yerlərdən keçəndən, ecazkar mənzərə yoxa çıxandan sonra atam bizə izah etdi ki, indicə gör-düklərimiz axan uluzlar deyil, işlidaquşlardı.

1966-ci ilin iyul və avqust aylarını Lindsey şəhərində keçirdik. Şəhərin taxta səkilərini, küçələrin ortasında addımباşı rastlaştığımız nəhəng şam kötüklərini, kanadalılar kimi danışmadığımızdan bizə sataşan ayaqyalın oğlan və qızları, sıx alaq otlarının arasında ara vermədən cirildayan çeyirtkələrin səsini, budaqlarından meyvələri sallanan yekə alma ağaclarını yaxşı xatırlayıram.

İkinci fəsil

FERMADA

Atam indi də fermer təsərrüfatı yaratmaq fikrinə düşmüşdü və bu məqsədlə şəhərdən dörd mil aralıda, düz meşənin içində yerləşən bir torpaq sahəsi aldı. Malikanədə o qədər də böyük olmayan taxta ev və bir neçə anbar, talvar da vardı.

Payızda, biz artıq fermaya köçəndə hamımızı həyə-canlandıran bir hadisə baş verdi.

Bir gün qonşumuz qaça-qaça özünü bizə yetirib çıçırdı:

– Tüfənglərinizi götürün – meşadə maral var!

Atamlı böyük qardaşlarım ov tüfənglərini götürüb qaçaraq çıxdılar. Qardaşlarım Vili və Co isə baltalarını qapdılardı.

Onlar bir ağac kəsdilər. Birdən Vili dedi:

– Ora bax, maral.

Həqiqətən də, lap yaxınlıqda bir maral qulaqlarını şəkləyib durmuşdu, diqqətlə qardaşlarına baxırdı.

Co dedi:

- Mən tüfəng dalınca qaçım.
- Hara gedirsən, maral bir dəqiqədən sonra artıq burada olmayıacaq! – deyə Vili piçildədi.
- Yox, qoy gedim, – Co israr edirdi, – sən isə ona göz qoy.

Co tüfənglə qayıdanda maral hələ də oradaydı və diqqətlə qardaşlarımı baxırdı.

Co atəş açdı və heyvan elə yerindəcə qaldı – güllə düz ürəyinə tuş gəlmışdı.

Heç yarım saat keçmədi ki, hər tərəfdən yüyürə-yüyürə adamlar tökültüşdü, qardaşımı uğurlu ovu münasibətə təbrik edirdilər. Amma heyvana diqqətlə baxandan sonra gələnlər piçildaşmağa başladılar – bəlli olmuşdu ki, qardaşımın vurduğu erkək maral deyilmiş, dişi imiş, özü də boğaz.

Mən ona yaxınlaşdım və yumşaq tükləri olan boy-nunu qucaqladım. Onun necə zərif, necə yumşaq olması indiyə kimi yadımdadır. Gözləri hələ də adama mənalı və canlı gəlirdi, baxmayaraq ki hərəkətsiz bədəni artıq daşa dönmişdi.

* * *

Məktəbin tirlərdən yonulmuş binası evimizdən bir mil aralıda yerləşirdi. Cəmi altı yaşım olmasına baxmayaraq, məni səkkizyaşlı qardaşımla bir yerdə hər səhər məktəbə yollayırlılar. Altı saat orada olurdum.

Bu kiçik məktəbdə bircə sobavardı və onun üçün odunu şagirdlər özləri doğrayırdılar. Alovə nəzarəti də özümüz edirdik.

Bir dəfə, necə oldusa, müəllimə mənə dedi:

– Ernest, o budağı sobaya qoy.

Bu, mənim həyatımda əməlli-başlı bir hadisə oldu.

Mən sinfin ortasından qürurla keçib sobanın qapısını açdım və həmin budağı içəri soxdum.

– Yox, – müəllimə dedi, – düz eləmədin. Connı Bləkuel, sən göstər görək, odunu sobaya necə qoyarlar.

Həmin oğlan yaşıının və təcrübəsinin çoxluğundan qaynaqlanan bir özündənrazılıqla – Conninin altı



yaşından artıq altı ay keçmişdi – mənim qoyduğum budağı ocaqdan çıxardı, közərən kömürleri maşayla barmaqlıqların üstünə qoydu, sonra isə budağı ehtiyatla onların üstünə yerləşdirdi. Sobanın qapısını örtdi, dəmkeşini açıb mənə sari həqarət dolu bir nəzər salaraq yerinə keçdi. Bu incikliyimi uzun müddət unuda bilmədim.

Hava yaxşı olanda nə məktəbə gedərkən, nə də oradan qayıdanda çətinlik çəkirdim. Amma budur, artıq soyuqlar düşmüş, gölməçələrin suyu donmuşdu və tezliklə qar da yağmağa başladı.

Əvvəl-əvvəl təzə yağan qarın üstüylə gəzmək bizə ləzzət verirdi. Sonra isə hava getdikcə daha da soyuqlaşdı. Və bir dəfə, noyabrın axırında evə qayıdarkən elə dondum ki, daha yeriyə bilmədim. Düz qarın üstünə uzandım.

Həmin hadisəni çox dumanlı şəkildə xatırlayıram. Yadımdadır ki, əvvəlcə mənə çox soyuq oldu, sonra isə birdən yaman yuxum geldi. Qardaşım Artur başa düşdü ki, həyatım təhlükədədir. Üstümə çıçırmaga, məni hədələməyə başladı, istəyirdi ki, nəyin bahasına olursa olsun, ayağa qalxıb evə gedim.

Həmin qış məni bir də məktəbə yollamadılar.

Anam evimizdəki tünlüyü öyrəşmişdi və çox vaxt özünə bir neçə təcrübəli köməkçi götürürdü. İndi isə bütün təsərrüfatımızı dayım qızı Meri ilə birlikdə idarə edir, hətta özü inek də sağındı.

Çoxsaylı ailəmizin bütün üzvləri taxta evimizin böyük otağında yerləşirdi. Otağın bir küncündəki arakəsmənin arxasında atamlı anam, digərində dayım qızı yatrdı. Biz oğlanlar isə ya qamakda uzanır, ya da küləyin lap bayırda kimi tüğyan edərək yatağımıza qar doldurduğu çardağa qalxırdıq.

Nəhayət ki, atam əlindəki pulun qalanına böyük bir ev tikməyə başladı. "Evimiz mütləq geniş olmalıdır – axı bütün ömrümüzü orada yaşayacaqıq", – deyə daim təkrar edirdi.

1867-ci ilin yanvar ayında tikinti başa çatdı və biz təzə evimizə köçdük.

Onun hər kərpicini, hər taxtasını yaxşı xatırlayıram və bir də içərisindəki nəmişlik iyi, soyuq otaqların divarındakı əhəng, təzə doğranmış ağacın qoxusu yaxşı yadımda qalıb.

Sərt şaxtalı qış gəldi, qar örtüyü hər gün bir az da qalınlaşırırdı. Atamlı böyük qardaşlarım hər səhər meşəyə, odun qırmağa yollanırdılar. Biz, kiçik uşaqlar isə dördümüz evdə qalır, emalatxanada oynayırırdıq. Emalatxana evimizin şimal-şərq hissəsindəki böyük otaqda yerləşirdi; əsas etibarilə dülgərlik işləri üçün nəzərdə tutulmuşdu, amma biz dəriylə, şüşə və metalla davranmaq vərdişlərinə də elə orada yiyələndik. Bu emalatxana bizim üçün əmək məktəbinə çevrildi. Məşğələlərimiz üçün, oyunlarımız üçün lazımlı olan nə varsa, biz həmişə orada, öz əlimizlə düzəldirdik.

Uşaq əlindən çıxmış o əşyaların bəzilərini indi yaman arzulayıram, xüsusilə də ağaçdan yonduğum quş və heyvan fiqurlarını!

* * *

Təhsilin öhdəsinən asanlıqla gəlirdim və müəllimlərin hamısı məni tərifləyir, valideynlərimə məktəbdə ən istedadlı şagird olduğumu deyirdilər.

Məktəbə hər gün saat səkkizdə yollanırdıq. Özümüzlə yemək də götürürdük, amma nədənsə, yediyimiz həmişə eyni şey olurdu – ət sendviçi, cem sendviçi və bir dənə bərk bişmiş yumurta. Axırda iş o yerə çatdı ki, mən bunların hamısına ömürlük nifrət etməyə başladım.

Məktəbə səyahətimiz heç macərasız olmurdu. Adətən, mal-qarayla, qoyun sürüleriylə üz-üzə gəlirdik, aralarında isə mütləq öküzlər də olurdu, qoçlar da. Daha çox qoçlardan qorxurduq, çünkü tez-tez üstümzə hücum çəkirdilər. Odur ki sürü görən kimi yolun lap qıraqına çəkilirdik; qoy keçib-getsinlər. Hərdən isə lap çəpərdən o üzə də keçib gizlənirdik.

Əgər siz inəklərin yalnız inək olduğunu düşünürsünüzsə, səhv edirsiniz: bizim fermadakı inəklər lap



qeyri-adi idilər. İlk dəfə Cenniyə – bizim bir buynuzu qırıq qonur inəyimizə baxanda heyran qalmışdım, onun simasında elə həmin an gələcək hekayələrimin qəhrəmanını görmüşdüm; köpəyi buynuzlayıb öldürən həmin o inəyi.

Bizim bir Çerrimiz də vardı – yekə, qırmızı-qonur inəyimiz. Çoxlu süd verirdi və yanında bir dənə Sallı adında düyəsi vardı. Bir inəyin də adı Ulduz idi – biz ona bu adı alnındaki qaşqaya görə qoymuşduq.

Bütün ömrüm boyu çoxlu inək görmüşəm, arasında elə özüümükülər də olub; onları öz əllərimlə sağmışam, amma yaddaşımı onların heç biri uşaqlıq illərimdə qulluq etdiyim heyvanlar qədər canlı və parlaq obrazlarla həkk olunmayıb.

Hər birimizə qayğısını çəkməli olduğumuz bir inək tapşırılmışdı. Vəzifələrimiz bunlardan ibarət idi: səhər saat səkkizdə inəyi açıb mal-qara örüşünə buraxma-liydik. Və əgər heyvan su nasosuna sarı gedirdisə – çox vaxt elə də olurdu – gərək onu sulamaq üçün bəs deyincə su vurayıdık. Qışda bu, çətin iş idi – nasos tez-tez donurdu və biz də öhdəmizə düşən heyvanı sulamaq üçün boruların buzunu min əziyyət bahasına qırası olurduq.

İnəklərimizi tövlədən çıxaran kimi axurları, pəyələri təmizləməliydik. Axurlardakı saman qalıqları heyvanların altına döşənəcək kimi işlənirdi, yerinə isə təzə saman doldururduq. Axşam da heyvanları təzzədən tövləyə qovurduq.

Zahirən bütün bunları eləmək çətin deyildi, lakin qış sərt keçdiyindən və əyin-başımız yaxşı olmadığından elə bir gün olmurdu ki, uyuşmuş barmaqlarımızdakı dəhşətli ağrından, burun-qulağının donmasından əziyyət çəkməyim.

* * *

O qış uzun, çox uzun çəkdi. Martda isə, nəhayət ki, əsl yaz günü gəldi – günəş parlayır, hər tərəfdə qar əriyir və parlaq mavi səma adamin gözlərini qamaşdırırırdı.

Evimizin böyrlündəki qovaq ağacına bir xırda quş qonub sakitcə oxumağa başladı. Büyük oğlanlardan hansısa dedi ki, bu, göy quşdur. Mənə də elə gəldi ki, onun göy belini görürəm. Quş isə budaqda oturub öz incə nəğməsini təkrar-təkrar oxuyurdu.

Bilmirəm nədən, amma qəfletən hönkürtüb ağlamağa başladım. Quşun nəğməsi məni qəlbimin dərinliklərinə qədər həyəcanlandırmışdı. Həmin gündən etibarən mən hər il həmin göy quşcuğazımı və onunla bir yerdə gələcək baharı gözləyirdim.

Tezliklə yaz torpağa tam hakim kəsildi. Göy üzündə, məşələrdə quşlar səs-səsə verib oxuyur, təpələrdən kiçik çaylar çağlayaraq axır, ətrafa səs salırı.

Meşədə xırda çıçəklər göründü. Biz onlara ad da qoymuşduq: xal-xal.

Çox yaxşı xatırlayıram ki, həmin bahar günlərinin birində qəhvəyi rəngli balaca bir quşun balasını tapdım – onun yuvası torpağın üstündə, lap çay qıraqındaydı. Çox illər sonra öyrəndim ki, həmin quş oxuyan sərcə imiş.

Biz özümüz də torpaqda quşlar üçün yuvalar qururduq. Amma təəssüf ki, bütün gözləntilərimiz puç olurdu: bu xirdəcə yuvalar boş qalırdı.

Toyuqlarla məşğul olmaq daha asan idi. Bizə tapşırılmışdı ki, onların yumurtalarını yıqaq. Harada yumurtadıqlarını asan tapmaq üçün künc-bucaqda, xəlvət guşələrdə onlara yer düzəldirdik və adətən, yumurtaları da elə oralardan tapırıq.

Anbarımız da tirlərdən düzəlmüşdi, üstünü isə küləşdən olan nəhəng bir dam örtürdü; bu damın özü yumurtlayan fərələrin sevimli məkanıydısa, deməli, elə bizim yumurta ovu üçün də əla yer sayılırdı.

Bundan başqa, o damın üstünə çıxıb dünyadan təcrid olunaraq tənhalıqda xeyala dalmaq da mümkün idi.

Bir dəfə orada arxası üstə uzanıb göyə baxırdum. Ağ daşdan yonulubmuş kimi görünən nəhəng buludlar başımın üstündən aramla keçərək hərdən səmanın göy sinəsini gizləyirdi. Bəzən buludlar səssizcə toqquşur, sonra da hərəsi bir tərəfə süzürdü, bax səmanın nəhayətsiz göylüyü də elə onda açılırdı.



Qəflətən bu gözəl fonda iki qəşəng quşun siluetini gördüm, onların şeypuru andıran səsi qulaqlarına lap uzaqdan yetişirdi. Bu, ağ durnalar idi – quşlar səltənətinin ən incə məxluqları.

Onların şeypur səsinə bənzəyən təntənəli, həyəcanlı çıçırtıları mənim qəlbimdə indiyədək əks-səda verir. İndi nələrdən keçməzdim ki, həmin səsi lap o uzaq illərdəki kimi bir də eşidim, o gözəlliyi elə uşaq gözəriyle təzədən görüüm!

Lakin əfsus, artıq qocalmışam, sehrli quş da yoxdur, həmişəlik yox olub.

* * *

Baharla bir yerdə ömrümüzün yeni mərhələsi gəlirdi və təsərrüfat işlərində göstərdiyimiz kömək bizi həmişəki uşaq əyləncələrimizlə məşğul olmaqdan qətiyyən yayındırmırıldı. Bız çoxlu quş yuvası tapır və hər tapıntıımıza sevinirdik, xüsusilə də mən – hər təzə tapıntı mənimçün bütöv bir dəfinə idi. İndi uşaqlıq dövründəki hiss-həyəcanlarımı xatırlayarkən deməliyəm ki, bu bizə yumurtası olan yuvalar da quş balası tapmaqdan daha böyük sevinc bəxş edirdi.

Yalnız bir neçə quşu adıyla tanıyırdıq: qırmızısının qaratoyuğu, qarğıanı, qırğını, bayquşu, ağacdələni, kəkliyi, mavi qızılquruğu, kolibrini. Mən isə onlar barədə daha çox bilmək istəyirdim! Və bu bilgini bütün canım, ruhumla arzulayırdım. Lakin nə kitablarım vardı, nə də bizə bu işdə kömək edə biləcək bir kəsi tanıyırdıq.

Maraqlıdır, görəsən, başqa oğlanlar da mənim bir zamanlar hansısa tapmacanın cavabını tapmaq istəyərkən çarəsiz qalıb dalana dirənəndə çəkdiyim əzabları çəkirmi? Təzə bir quş görəndə, az qala, nəfəsim təngiyr, o uçub gedərək məni özü haqda məlumatsız qoyanda isə, sanki, başımın tükləri qabarırdı, yaxın bir dostumu itirmişəm kimi dərin kədərə qərq olurdum.

Nəhayət, öyrəndim ki, dəmir məmulatı satan bir dükanın sahibi Çarlı Foley adlı bir nəfərdə çoxlu quş

müqəvvası var. Şəhərə gedib həmin o qəribə insanla görüşənə kimi valideynlərimi uzun müddət yola gəti-rəsi oldum. Dəmir-dümür satan dükənin içindən həyəcanla, dinməzcə keçib onun otağına çatdım və orada, divarlardakı taxta rəflərdə qırx, ya əlli dənə quş müqəvvası gördüm.

Çarlı Foley mənimlə az maraqlanırdı, çünkü yanında bir ovçu dostu vardı və onlar itlərdən danışındılar.

Amma kardinali, meşə ördəyini, mavi durnanı, qağayıni, qara qaranquşu mənə göstərdi.

Çarlı Foleyin otağında mənim üçün sərr olaraq qalan bir məsələni çözə bildim. Bir dəfə meşədə qardaşım bayquşa gülə atdı. Qanadı qırılmış quş yerə düşdü və biz onu evə gətirdik. Mən quşun sarı gözlərini, qabarmış tüklərini yaxşı yadda saxladım və yadimdadır ki, ona hətta lap uzaqdan belə baxanda necə fişildayır, dimdiyini necə şaqqıldıdadır. Onda bizə dedilər ki, bu, çox təhlükəli quşdur. Mən həmin quşu Çarlı Foleyin müqəvvvaları arasında da gördüm. Bu, qırğısayaq bayqus idı – qaranlıq meşələrdə yaşayan məxluqların ən ziyansızı.

Quşların adları, zahiri əlamətləri yaddaşımı möhkəm yazılıb. Mən çox bilmək istərdim ki, görəsən, Çarlı Foley hələ sağdırımı və bilirmi ki, həmin o gün mənə necə böyük bir sevinc bəxş etmişdi?!

* * *

Bizim evə tez-tez qoca ovçu Çarlı Pil baş çəkirdi. O, ocağın qırığında oturub qədim zamanlarda baş verənlərdən uzun-uzadı danışa bilerdi.

Onun söhbətlərinə necə maraqla qulaq asırdım! Ömrü boyu nə qədər ayı, nə qədər maral ovlamışdı bu kişi! O dövrdə ayılar necə dəhşətli məxluq sayılırmışlar! Və Pil necə cəsur ovçu imiş! Onun hər kəlməsi mənim üçün bir kəşf idi və atam bu qəhrəmanlıq dastanının tən ortasında mənə yatmaq vaxtimın yetişdiyini xatırladanda yaman məyus olurdum. Atamı hirsəndir-məkdən qorxsam belə, tələsmədən, lap aramlı yığışır,



bu qəribə söhbətlərin hər kəlməsini canıma hopdurmağa çalışırdım. Heç şübhə etmirdim ki, həmin dövrdə bu yerlərdə milyonlarla ayi vardi, canavar isə bundan da çox olardı.

Bir axşam yatmaq üçün bu həyəcanlı söhbətlərin təsiri altında yerimə girəndə sönməkdə olan ocağın işığında canavar başı gördüm – çarpayımın düz yanında. Qorxudan bədənim bumbuz oldu. Mənim otağında canavar vardi! Başimdakı tüklərin necə biz-biz olduğunu hiss etdim. Lakin sonra, bir qədər özümə gələndə başımı oyan-buyana tərpədib gördüm ki, canavar kəlləsi mənim başımın üstünü kəsdirərkən lap sıfətimə kimi çəkdiyim pambıq yorğanın qırışlarından divara düşən kölgədən başqa bir şey deyilmiş. Xatırlayanda qorxudan, az qala, öldüyüm həmin o hadisə haqda bu günədək heç kəsə danışmamışam.

Pilə baş çəkmək fürsətini heç vaxt qaçırmırdım. Onun çox böyük ailəsi vardi – on yeddi uşaq. Mənim günüm onlarda çox xoş keçirdi.

O qədər maraqlı şeyləri vardi ki: anbarın divarına mismarladıqları yenot dərisi, damın üstündə bir cüt maral buynuzu.

Toyuqları arasında misilsiz gözəlliyyə malik bir tovuzquşunun vişqarla dolaşlığı hinlərinə vaşaqların hücum etməsi barədə əhvalata yaman həyəcanla qulaq asırdım.

Bir dəfə yaz vaxtı ovçu Pilin evindəki arxa qapının üstünə mixlədiqləri yeşiyin içində bir qarğı bala çıxarmışdı. Həmin qarğanın öz balalarını yeməkməyindən möhkəm ləzzət alırdım. Balalar yeməkdən heç vaxt imtiya etmir, uzatlığım tikəylə bir yerdə, az qala, barmağımı da udmağa çalışırdılar.

Günlərin birində qızlardan hansısa mənə dedi:

– İstəyirsənsə, bu körpələrdən birini özünlə evinizə apar.

Mən bu hədiyyəni heyranlıqla qəbul etdim. Bütün yolboyu qarğı balasını sığallayıb əzizləyirdim. Evdə quşu geniş qəfəsə salıb hər yarımdan saatdan bir yedirdim.

Ertəsi günün səhəri lap tezdən durdum ki, qışçı rıqçı qarğı balasını məktəbə getməmişdən doyunca yemləyim.

Bütün gün ərzində fikrim onun yanında qalmışdı. Düz saat dörddə, bircə dəqiqə belə gecikmədən artıq evdə idim. Qəfəsə tərəf qaçdım – içində ölü qarğı balası vardi. Gözlərimdən yaş axmağa başladı və nə qədər elədimse, ağlamağımı kəsə bilmədim ki, bilmədim.

Qarğı balası acıdan ölmüşdü – onu hər saat yedirtmək lazımlı imiş, çünkü körpə vaxtı saatbasaat böyüdüyündən daha çox yem tələb edirmiş.

Mən heç cür sakitləşə bilmir, hönkürtü çəkib ağlayırdım. Dayım qızı Meri isə mənə təsəlli verərək deyirdi:

– Sən axı niyə mənə bu barədə bir söz demədin? Mən yedirdərdim onu...

Uşaqlığımın bir gününü də heç vaxt unutmaram. Həmin gün qardaşım, mən, Corc və qonşumuz Cim Parker inəkləri otlaqdan evə qovurduq. Başımızın üstündən iki-üç dənə qarğı uçaraq ötürdü. Və birdən kiçik bir ağacdan ətrafa davakar çığartısını yayan xırda quş qondu. O, əvvəlcə qarğaların birinə, sonra da digərinə hücum çəkdi. Onlar zorla qaçaraq canlarını meşədə güclə qurtara bildilər.

– O, nə quşdur elə? – deyə mən soruştum.

– Sultan xoruzudur, – qardaşım cavab verdi. – Hansı quşu desən, dimdikləyib canını çıxarar.

– Sultan xoruzu! – deyə həyəcan içində piçildadım.

O quş həmin gündək yalnız arzularımda yaşıyirdi. Mən elə bilirdim ki, sultan xoruzu uzaq ölkələrin çox nadir quşlarındandır. İndi isə onu öz gözlərimlə, bizim yerlərdə gördüm – o, mənim üçün artıq bir reallığa çevrilmişdi. Sultan xoruzu bizim qarğalarla yanaşı yaşıyır, onlarla döyüşürdü. Bu, heyrətamız, qeyri-adi bir kəşf idi.

Həmin gündən etibarən o xırda cəsur quş bütün fikrimi işğal etdi. Mən qəhrəmanlar qarşısında həmişə baş əymışəm, onlara pərəstiş etmişəm. İndi bu quşu da özümün tanınmışlar siyahıma əlavə etdim. İlbaıl onun barəsində daha çox məlumat toplayırdım, lakin



on altı yaşım tamam olanda Sultan xoruzu adında bir qəhrəmanlıq poeması yazdım. Poema 1879-cu ildə işiq üzü gördü. Bu, yazılılıq fəaliyyətimin başlangıcı idi.

* * *

Meşənin içindəki fermamızda dörd il yaşadıq. Bu yerlərdə meşələr şərq tərəfə arasıksılmadən uzanırdı və mən o səmtdə nə bir tala, nə bir cığır gördürüm – yalnız keçilməz meşəlik idi. Mənə elə gəlirdi ki, bu meşə yer üzünün lap axırına kimi uzana-uzana gedir.

Sonra isə həyatımızda daha bir böyük dəyişiklik baş verdi. Atam fermer təsərrüfatının öhdəsindən gələ bilmədi və böyük qardaşlarım bir-birinin dalınca başqa işlərlə məşğul olmağa başladılar.

Bir dəfə isə anam xəbər verdi ki, tezliklə Toronto şəhərinə köçəcəyik. Mən o şəhəri xəritədə tapıb yoldaşlarımı dedim ki, biz artıq Toronto şəhərində yaşayacaqıq.

1870-ci il aprelin 12-də fermamızla vidalaşib Lindsey şəhərinin dəmiryol vağzalında qatara mindik: Torontoya gedirdik.

Üçüncü fəsil

ŞƏHƏRDƏ TƏBİƏT

Fermamızı tərk edərək Toronto şəhərinə yaşamağa köçəndə mənə elə gəlirdi ki, təbiətdən həmişəlik ayrılmışam. Lakin tükməz arzularım məni elə hey sevimli dünyama aparırdı. Yaddaşımda quşların yaşadığı keçilməz meşələr və Çarli Foleyin ağ divarlarından yalnız üstü quş müqəvvələriylə dolu altı rəf asılmış kiçik otağı canlanırdı. Mən xəyala dalaraq düşünürdüm ki, bir zamanlar mütləq mənim də belə bir otağım olacaq və onun hər rəfini bir quşun müqəvvəsi bəzəyəcək.

Amma quşu tutmadan müqəvvə da düzəldə bilməz-sən. Mən də başladım tələ qurmağa, tor sallamağa, quşların dalınca kamandan ox atmağa.

Tanımadığın bir quşu tutanda, ya da ona, sadəcə, rast gələndə adını bilməməyin, bu barədə heç kəsdən öyrənmək imkanının olmaması adamı yaman yandırır. Amma əvəzində yaxından gördiyüm hər bir quşun siması yaddaşında çox uzun müddət yaşayırıdı.

Xoşbəxtlikdən, şəhərdəki küçələrin birində quş müqəvvəsi düzəldilən emalatxana tapdım və həmin vaxtdan onun pəncərəsi qabağında saatlarla duraraq burnumu şüşəyə yapışdırıb içəridəki quşlara tamaşa edirdim.

Tezliklə elə həmin küçədə daha bir müqəvvə emalatxanası açıldı. Onun da vitrinində çoxlu quş vardi, amma sevincimə daha çox səbəb olan bu idi ki, müqəvvəvaların bəzilərinin altına üzərində quşun adı yazılmış lövhələr də vurulmuşdu.

Bir dostumun qardaşında şüşəylə örtülmüş yeşiyin içində qızılqanad ağacdələnin müqəvvəsi vardi – ov qənimətiydi. Oğlan hərdən məni də öz otağına buraxır və bu ağacdələni necə vurdugunu bütün təfərruatıyla danışındı. Mən quşun gözəl müqəvvəsinə heyran-heyan baxaraq onun söhbətlərini acgözlükə dirləyirdim. Bir dəfə çölliükdə qaratoyuq boyda bir quş diqqətimi çəkdi. Lələkləri küləngiydi, belində və başındaki lələklərdə sarı-bürüncü çalar gözə dəyirdi.

Görəsən, bu, nə quş idi belə? Onda nə qədər çalışsam da, bunu heç cür öyrənə bilmədim. Lakin həmin quş o qədər gözəl idi və mənim yaddaşımı elə dərin iz salmışdı ki, onu on ildən sonra bir ornitoloji kitabdakı illüstrasiyadan tanıdım. Bu, hələ tüklərini dəyişməmiş qırmızı arıqapan idi. Lakin onda hələ Amerika quşlarından bəhs edən birçə dənə də kitabım yox idi və bu cür kitabların varlığından belə xəbərdar deyildim. O vaxta kimi əlimə keçən, ya da haqqında eşitdiyim kitabların hamısında söhbət Böyük Britaniyanın quşlarından gedirdi deyə, mən də ətrafimdə gördiyüm quşlar barədə öyrənmək üçün özümə bələdçi tapa bilmirdim.

Atamın kitabxanasında “Canlı aləmin illüstrasiyalı muzeyi” adlanan iki qalın kitab vardi. Hər iki səhifə şəkildən sonra iki səhifə də izahat verilirdi. Mən o



kitabın səhifələrini təkrar-təkrar oxuyur, oxuyurdum, amma hər dəfə də kitabı örtəndə içimdə bir xəyal qırıqlığı baş qaldırırdı – bütün bu gözəl heyvan və quşlar bizimki deyildi, onlar haradasa uzaqlarda, okeanın o üzündə yaşayırdılar.

Ən sevimli məşguliyyətim quş evcikləri düzəltmək idi. Ölçüsü 6 x 8 x 10 düym olan yesiklər düzəldərək onları dirəklərə mixlayır, dirəkləri isə ya evin, ya da anbarın damına bərkidirdim. Və bəyaz sinəli qaranquşlar, mavi qızılquruqlar, gicitkənquşları, qara qaranquşlar uçub yanuma gəlir, mənim evciklərimdə yuva qururdular.

Torontodakı evimizin arxasında sırayla taxta təlvarlar, anbarlar, cir-çırrı qalaqları və meyvə bağlı uzanıb gedirdi. Ora meşədən də çoxlu quş gəlirdi. Pişiklər isə – həm ev, həm yarımvəhşi, həm də lap vəhşi pişiklər – quş ovuna çıxırlılar.

Pişiklər özlərinə ot tayasında, anbarların və tövlələrin döşəməsi altında sığınacaq tapmışdılar. Qardaşlarımıla birlikdə bir necə pişik balasının günəş şüaları altında canını necə qızdırğına uzaqdan tez-tez tamaşa edirdik. Amma bir az yaxınlaşmaq istəyən kimi pişik balaları qorxaraq öz yuvalarında gizlənirdilər və biz də onların harada yaşadığını beləcə, asanlıqla öyrənirdik.

Bir dəfə necə oldusa, vəhşi pişik balalarını tutmaq istədim və bir kəndirə halqa vurub onların yuvasının girəcəyində tarım çəkməklə bəsit tələyə bənzəyən bir şey düzəldim. Günün birinci yarısını qardaşlarımıla bir yerdə gözləyə-gözləyə qaldıq. Və budur, nəhayət ki, pişik balaları günün altında qızınmaq üçün yenə çölə çıxdılar. Biz onların üstünə yüyürdük, onlar da, təbii ki, geriyə, yuvalarına cumdular. Pişik balalarından peləng kimi zolaq-zolaq biri tələmizə düşdü. İp onun dal ayaqlarını bərk sixmişdi. Uğurlu ovumuza yaman sevindik və artıq elə güman edirdik ki, bu qənimət əlimizə çox asanlıqla keçəcək. Amma səhv etmişdik. Pişik balası var gücüylə çığırib çırpinır, canını qurtarmağa çalışırı. Qəflətən böyük qardaşının üstünə atıldı və kiçik pəncəsinin bircə zərbəsiylə onun əlində dörd dərin yara qoydu. Sonra da o biri qardaşına cumdu. Nə edəydik?

Biz məcbur qalıb ipi kəsdik və pişik balasını azadlığa buraxdıq.

Bir müddət keçdi və mən “Vəhşi Qərb” adında bir tamaşa vermək qərarına gəldim. Amma bizə bunun üçün mütləq heyvanxana lazım idi.

Mənə elə gəlirdi ki, bizim pişiyimiz Kürən Billi – o yekəydi, narıncı rəngi, bel tərəfində isə bəbir kimi qəhvəyi xalları vardı – heyvanxanamız üçün çox uyğundur. Onu bizə altı ay qabaq, hələ lap körpə olanda qonşumuz bağışlamışdı. Billi sürətlə böyüyürdü, günbəgün daha güclü olurdu. Son zamanlar gecələr nadir hallarda evdə olur, daha çox vəhşi pişiklərlə gəzməyə gedirdi.

Qərara aldım ki, Billini tutub sifətinə, qulaqlarına və quyruğuna pələnginkı kimi qara zolaqlar çəkim, həm də belindəki xalları bir az qaraldım. Bunu bacarsaydım, adını vəhşi pişik Buola-Buola qoyacaqdım.

Amma əvvəlcə onun üçün qəfəs düzəltmək lazım idi. Bir yeşik götürüb bir tərəfində deşik açdım, arxa tərəfindən qapılar düzəlddim, qabaq tərəfdə isə istəyirdim qalın məftildən barmaqlıqlar hörəm. “Belə qəfəsdən heç cür qaça bilməz”, – deyə öz-özümə qürurla fikirləşdim.

Billi məndən heç çəkinmirdi, çağırın kimi gəlir, ət tikələrini əlimdən məmnuniyyətlə götürürdü. Növbəti dəfə onu yedirdəndə qarnının altından və boynundan ikiəlli tutub qəfəsə tərəf apardım. Kaş biləydiniz necə kökəlmüşdi! Son iki ayda onun çəkisi, azi, üç dəfə artmışdı. Mənə yaman müqavimət göstəirdi. Onu razı salmağa çalışaraq işşman sifətini sığallayıր, deyirdim: “Mənim sevimli pişiyim, gözəl pişiyim!”

Bu da, nəhayət ki, qəfəs. Billini yesiyin içində itələdim və qapısını möhkəm bağladım.

Billi mənim satqınlığımı elə o dəqiqə hiss etdi. Nərə çəkərək barmaqlıqlara cumdu. Mənə elə gəlirdi ki, bu barmaqlıqlar istənilən heyvanın qarşısını kəsə bilər, amma qəzəblənmiş Billi onu elə zərbələ itələdi ki, barmaqlıqlar davam gətirmədi – nazik məftil yerindən sürüdü, ortada yekə bir deşik əmələ gəldi və mənim Billim oddan qaçırmış kimi, qəfəsdən çölə sıçradı.



O, bir də bizim evimizə gəlmədi və adamlara bir də etibar etmədi. Bəzən onu gördük, amma yalnız uzaqdan – Kürən Billi, bizim gözəl erkək pişiyimiz indi yalnız öz vəhşi dişi pişiklərinin arasında gəzib-dolaşırıdı.

* * *

Bizdə xeyli siçovul əmələ gəlmişdi, baxmayaraq ki evimizdə daim bir neçə pişik olurdu. Yaxşı yadımdadır ki, əlimizdə fənər anbara yaxınlaşanda siçovullar işiqdan dəstə-dəstə qaçırdılar. Fermada yaşayanda bizi siçovullardan etibarlı qoruyan balaca teryer Snapi tez-tez yada salırdıq. O, hər gecə ova çıxır, hər səhər dışındə yekə bir siçovul, qalib görkəmlə geri döñürdü.

Necə edim ki, bir dənə siçovul tutum? – bu barədə yaman fikirləşirdim.

Bazarda iki, ya da üç növ tələ tapmaq olardı. Amma bunun üçün gərək pulun olaydı və başqa bir problem də vardi: bu tələlərin hamısı siçovulu öldürdü, mənə isə onu sağ-salamat tutan bir qurğu lazım idi. Axırda siçovul tələsini özüm düzəltmək qərarına gəldim. Mismar çəlləyinin altında ölçüsü 2x3 düym olan uzunsov bir dəlik açdım və onu qalın məftildən hördüyüm barmaqlıqla bağladım. Çəlləyin qarşı tərəfində tələnin əsas hissəsi yerləşməliydi. Asan vəzifə deyildi. Qalın, birdüymlük taxtadan 20x14 düymlik parça kəsdim və onun üzərində ucuna (uzununa götürürəndə) dörd düym qalmış, diametri üç düym olan dəlik açdım. İç tərəfdən on iki dənə qalın məftil saldım. Bu məftillərin hər biri on düym uzunluğundaydı, ucları da itilənmişdi. Məftillər iti ucuyla çəlləyin içinə əyilmişdi. Beləliklə, tədricən daralan bir tunel alındı. Kəsdiyim taxta parçası çəlləyin ağzını qapaq kimi örtürdü ki, tələni asanlıqla açmaq müümkiün olsun. Qabaqcadan tələ yemi kimi bir neçə tikə ət də saxlamışdım və düzəltdiyim tələ artıq tam hazır idi. Mən onu hər gecə neçə-neçə siçovulun toplaşlığı talvarın altında yerləşdirdim.

Ertəsi gün səhər yeməyi üçün masa arxasına oturanda atam məndən mənalı bir ahənglə soruşdu:

– Oğlum, sənin çəlləyindəki hansı heyvandır elə?

O dəqiqə tər basdı məni. Tez talvara tərəf qaçdım. Orada dəmir barmaqlığı səylə gəmirməyə çalışan nəhəng, qonur bir siçovul vardi. Mənim tələm qiyamət çıxmışdı! Gözlərimi çəkmədən qəzəbli əsirimə baxabaxa, içimdə bir sual baş qaldırdı: indi bu siçovulu nə edəcəyik? Əlbəttə, onu elə çəlləyin içində öldürmək su içmək qədər asan idi, amma mən bunu istəmirdim axı.

– Bəlkə, sən öz siçovulunu doktor Uilyam Brodiyə aparasan, – yoldaşım mənə məsləhət verdi, – o, hamidən xahiş edir ki, imkanları olanda zinqirovlu ilanları üçün diri yem gətirsinlər – ilanlar onun həyatındakı xəndəkdə yaşayır.

– Əladır! Mütləq apararam, maraqlı olacaq – Neron zəmanəsində Romanın döyüş meydanlarındakı kimi...

Beləliklə, içində siçovul olan çəlləyimi doktor Brodinin yaşadığı evə diğirlədim.

Brodi diş həkimi idi. Öz peşəsinə sevmirdi, ona görə də qəribə deyildi ki, işi getmir, uğur qazana bilmirdi. Təbiətşünaslığa isə yaman həvəsi vardi. Quşlar, heyvanlar, sürünlər, güllər və cürbəcür bitkilər – canlı təbiətdə uçan, sürünen, bitən nə varsa, onun diqqətini özünə çəkirdi. Şəhərdə onu hamı qəribə adam kimi tanır, bədxahlar isə deyirdilər ki, Brodi özünün zinqirovlu ilanlarını dünyada hər şeydən çox sevir.

Doktor mənim siçovulumu görəndə gözləri sevincdən par-par yandı. Artıq onu terrariuma, ilanların yanına buraxmağa hazır idi ki, birdən əl saxladı – siçovul özünü həddindən ziyanət narahat aparır, tələnin dəmir barmaqlılarını elə hey gəmirir, gəmirir, gəmirirdi.

– Mən haradan bilim ki, bunların hansı üstün gələcək? Bir də gördün zinqirovlu ilanlar siçovul əti yemək yerinə, onun qurbanına çevrilidilər.

Qoca fikrini dəyişib siçovulu içinə köhnə uzunboğaz çəkmə tayı atılmış yesiyə buraxdı.

Siçovul əvvəlcə yesikdə bir az oyan-buyana dolaşdı, sonra çəkməni görüb içinə təpildi. Deşikdən quyruğu göründü.



— O, mənim sevimli körpələrimin xətrinə dəyə bilər, — qəribə qoca yenə dillənərək siçovulun quyruğundan yapışdı. — Buna imkan verə bilmərəm.

Brodi özünün diş kabinetindən köhnə kəlbətinini götürüb siçovulun əsas silahını — dörd kəsici dişini çəkib çıxardı. Və yalnız bundan sonra heyvanı içində zinqirovlu ilanların yaşadığı yekə, dördkünc xəndəyə buraxdı.

Biz xəndəyin qırğına yaxınlaşıb baş verənləri gözlərimizi çəkmədən, həyəcanla izləməyə başladıq.

Siçovul ən qaranlıq küncə qisılıb gah bu, gah da o tərəfə baxırdı, görünür, düşmənlərini dəyərləndirməyə çalışırdı.

Zinqirovlu ilanlar onun ayaq səslərini və davakar mıriltisını eşidən kimi əvvəlcə qıvrılıb yumağa döndülər. Lakin siçovul yem idi, ilanlar isə ac.

Və budur, dörd nəhəng başını dik tutub haça dillərini çıxararaq aramla, tələsmədən irəli sürünməyə başladı. Onlar yarımdairə şəklində irəlileyirdilər — yavaş-yavaş, amma inamlı və getdikcə öz qənimətlərinə daha da yaxınlaşırdılar.

Zəif mıriltı küncə sıxlılmış siçovulun onlara yeganə cavabı idi. Dişsiz ağızından qan sızırdı, lakin gözlərindəki davakar parıltı aşkar sezildirdi.

İlanlar nazik dillərini havada oynadaraq elə hey yaxınlaşırdılar. Siçovul isə onlara tam diqqətlə göz qoyur, başını gah sağa, gah da sola çevirirdi. İlanlar onu tuta biləcək dərəcədə yaxınlaşanadək heyvan yerindən tərpənmədi.

Amma birdən tullandı. İlanların dördü də eyni anda geri sıçradı. Siçovul da elə tullana-tullana xəndəyin o biri küncünə keçdi.

Zinqirovlu ilanlar yenə yarımdairə təşkil edib başlarını qaldırdılar, dillərini oynada-oynada təzədən öz qurbanlarına tərəf sürünməyə başladılar.

Yenə siçovulun sinədən gələn mıriltısı aşkar təcavüzə yeganə cavab oldu.

Amma bu dəfə də düşmənə təslim olmadı — yenə sıçrayıb xəndəyin qaranlıq küncünə təpildi.

Qarşılurma çox çəkdi.

Amma bir dəfə, necə oldusa, siçovul sıçrayıb ilanların düz başı üstündən keçəndə sinəsini bir anlıq irəli verdi. Və elə həmin an həllədici məqam yetişdi. İlanın spiral kimi burulmuş boynu bir göz qırpmında düzəldi, iynə dişləri ovunun bədəninə sancıldı.

Cəsur siçovul qanına işləmiş öldürücü zəhərin təsirinə baxmayaraq, ən yaxındakı düşməninə hücum etdi, dişsiz ağızı ilə onun pullu boynundan yapışib var gücüylə firlatmağa başladı; o qədər firlatdı ki, axırda ilanın sümükləri şaqqıldı. Zinqirovlu ilan ölümqabağı cançəkişmədə quyruğunu bir neçə dəfə yerə çırpıb hərkətsiz qaldı.

Siçovul isə ikinci ilanı boğmağa cumdu. Nə olsun ki, artıq zəhərlənmişdi, ölümü yaxınlaşırkı, amma o da düşmənlərinə sağ ikən təslim olmayıcaqdı.

İndi isə növbədə zinqirovlu ilanların üçüncüüsü idi. Siçovul artıq sıçraya bilmirdi. Onun dal ayaqları iflic olmuşdu, lakin mübarizə əzmi qırılmaq bilmirdi, yaralı çənəsi isə hələ də boğmaq iqtidarındaydı. Siçovul bu dəfə qırılan düşməninin qarnını cirdi və ağızında salamat qalan dişləriylə belini qırdı.

O, indi də dal ayaqlarını sürüyə-sürüyə özünü dördüncü ilana yetirdi. Bu ilan da zəhərini işə saldı, lakin siçovulun sonsuz cəsarəti onu hələ də mübarizəyə çağırırdı. Və o, ilanın boynundan yapışib dişləyir, boğurdu. Axırda sonuncu düşmənin də halsiz cəsədi yerə sərildi.

İlanın quyruğundakı halqalar getdikcə daha yavaşdan şıqqıldıyırı. Bu şıqqılıtı dörd nəhəng ilandan sonucusunun oxuduğu ölümqabağı nəğmə idi. Öz ölümünü döyüş meydanında tapmış siçovul da indi onun yanında uzanmışdı – sakitcə uzanmışdı, çox sakitdi...

Biz dəhşətli mənzərədən uçunaraq durmuşduq. Mən tir-tir əsirdim, Brodi isə sümüklü barmaqlarını əzişdirə-əzişdirə bu anlarda hansı hissələr keçirdiyini özü də başa düşmədən piçidayırdı:

– Aman Tanrıım, aman Allah, cəsurluğa bir bax! Necə



igid imiş! Lap heyran qaldım! Necə nifrət edirəm ona! O, mənim zinqirovlu ilanlarımı əlimdən aldı, ona görə yaniqliyam... yox, onun igidliyi qarşısında baş əyirəm!

* * *

Bir dəfə, necə oldusa, məktəb yoldaşlarımdan biri mənə dedi:

– Niyə şənbə günü Don vadisinə getmirsən? Şənbələr orada ovçular toplaşır, tüfəng atmaq yarışı keçirirlər. Əylənmək üçün ora yaman çoxlu quş gətirirlər.

Ovçuların əyləncəsi nədən ibarət idi və tüfəng atmaq yarışları necə keçirilirdi, mən anlaya bilmədim. Lakin çoxlu quş görmək ümidi mənə cəlbedici gəldi.

Elə ilk şənbə günü, səhər yeməyimi yeyən kimi dostumun söylədiyi yerə getdim. Orada qoşalılı tüfənglərlə silahlılaşmış bir dəstə adam vardi. Bir qədər aralıda isə tək at qoşulmuş araba durmuşdu. Arabada içəri-sində quşlar olan çoxlu qəfəs vardi.

Ətrafına kəndir çəkilmiş kiçik meydança güllə atmaq üçün nəzərdə tutulmuşdu. Oradakı iki at diqqətimi cəlb etdi.

Arabaya yaxınlaşdım. Torontolu ovçu Bill Lon quşla dolu qəfəsləri yerə endirirdi. Quşlar azadlığa can atır, barmaqlıqların dar aralığından başlarını, qıçlarını bayıra çıxarırdılar. Bir oğlan isə əlindəki çubuqla onları qəfəsin içində salmağa çalışırdı.

– Qurtar görüüm, dəymə! – deyə Bill oğlanın üstünə çəmkirdi.

Qəfəsdən gözümü çəkə bilmirdim: orada birəbit-dən, qar cülliütləri, sahil torağayları vardi. Billin özü isə quşlardan həvəslə danışındı və mən ondan çoxlu yeni, maraqlı şeylər öyrəndim.

Tezliklə atəş açmağa başladılar.

– Bir az geri durun! – Bill ucadan komanda verdi.

Onun köməkçisi meydançadakı tələlərin hərəsinə bir quş qoydu. Elə ki tüfəngini hazır tutmuş ovçu “Dart!” deyə qışkırdı, tələnin qapısı açılır və quş güllə kimi azadlığa çıxırdı.

Part-part! – eşidilir və balaca məxluqun qanlı, sıkəst bədəni qarın üstünə düşürdü.

Part-part! – digər tələnin yanında da eyni faciə baş verirdi.

O gün gözlərimin önlündə çox quş qırıldı. Onların cansız leşlərini isə bir adam toplayıb zənbilin içində yiğirdi.

– Bunu niyə edirsınız? – deyə soruştum.

– Səni niyəsi maraqlandırır? Biz bu quşları xəstəxananın mətbəxinə aparırıq, orada isə bunlardan xəstələrə şorba, müxtəlif xörəklər bişirirlər. Yoxsa qanun belə oyunları çoxdan qadağan edərdi.

Ürəyimdə bir ağırlıq vardı, sanki, daş asılmışdı – mən bu insanları heç cür başa düşə bilmirdim.

Evə getməzdən əvvəl Billdən soruştum ki, tutduğu hər quşa görə ona nə qədər pul verirlər.

– Qar cüllütlərinin hər düjününə bir dollar, hər on iki dənə birəbitdən və sahil torağayına altmış sent.

Xahiş etdim ki, quşlarından üçünü mənə satsın.

– Məmnuniyyətlə, – Bill cavab verdi. – Ürəyin hansını istəyir götür.

Torağay və iki dənə birəbitdən seçdim.

Onları içində ciyələk yiğilan toxunma zənbilə qoyduq və mən evimizə qaçdım.

Hələ fermada yaşayanda görmüşdüm ki, dəmir qəfəsə salınmış quş özünü məstil divarlara yaman bərk çırpır, görünür, ona görə ki, barmaqlığın nazik simləri quşa zəif manə kimi gəlir və o da azadlığa çıxməq üçün çırpinır. Və bu, həmişə balaca əsirin ölümü ilə nəticələnir. Əgər quşu ağac barmaqlıqları olan qəfəsə salsan, o, əlbəttə ki, yenə azadlığa can ataraq çırpinacaq, lakin özünü divarlara çırpmayacaq və bu, onun həyatını xilas edəcək.

Evə dənən kimi başladım ağaçdan qəfəs düzəltməyə. Əvvəlcə ölçüləri 3x2 fut və hündürlüyü 1 fut olan qəfəsin döşəməsini düzəldim. Nazik, ensiz taxtadan barmaqlıqlar üçün neçə bir dənə mil yondum. Qəfəsi düzəldərkən fikirləşdim: ortada onun hündürlüyünü bir fut da artırıム ki, birəbitdənlər uça bilsinlər.



Beləliklə, torağayın yiyyürməsi üçün kifayət qədər yer alındı, üstəlik, birəbitdənlər üçün də ikinci mərtəbə (1 fut x 1 fut) düzəldirdi; üstünə qona bilsinlər deyə orada bir çubuq da yerləşdirdim.

Torağay qəfəsin içinde elə hey irəli-geri qaçırdı, birəbitdənlər isə ürəkləri istəyəndə uça bilirdilər. Quşlarımı yedirtməkdən, hər şeydən çox onların nə istədiyini tapmaqdan böyük zövq alırdım. Ən çox sevdikləri yem bülbüл qarşılığı deyilən bir şey idi. Mən onu noxud unu, zeytun yağı və bərk bişmiş yumurtanın sarısından hazırlayırdım. Bütün bunları sürtgəcdən keçirirdim və nəticədə xırda qurdlardan ibarət kimi görünən bir kütlə əmələ gəldi ki, quşlar onu məmnuniyyətlə dimdiklə yıldılın.

Birəbitdən quşları çox tez bir zamanda yemi mənim əlimdən götürməyə başladılar və əgər qismətlərinə ləzzətli bir tikə düşürdüsə, əvvəlcə onun dadına baxır, sonra da bir-birinə ötürürdülər.

Torağay isə elə hey məndən qaçırdı.

“Onunla daha artıq vaxt keçirmək lazımdır, – deyə öz-özüümə fikirləşdim, – onda daha tez uyğunlaşar”.

Elə bu fikirlə də qəfəsi yatdığım, dərslərimi hazırladığım otağa keçirdim.

Birəbitdənlər məni yaman sevindirirdilər. Onlar mənə giündən-günə daha çox etibar edirdilər və hətta əllərimə belə qonurdular. Onda mən onları qəfəsdən buraxdım. Sevinc coşqusu içinde otaqda ucuşurdular, sonra isə quşlardan biri mənim ciyinimə qondu. Mən nəfəsimi qısıb qımlıdanmurdım. Budur, ikinci quş da uçub gəldi. Bu, iki dəfə təkrar olundu. Həmin vaxtdan etibarən onlar ciyinimə qonanda da yemləyə bilirdim.

Tezliklə birəbitdənlər mənim çağırışımı cavab verməyə başladılar. Mən bu kiçik, mehriban quşlara çox bağlandım.

Torağay isə tamam başqa idi. O, məndən çəkinir və qəfəsin içinde uzun, şikayətli çıçırtılarla elə hey irəli-geri qaçırdı.

Yaz yaxınlaşındı. Birəbitdənlərin moruğu papaqları get-gedə daha parlaq rəng alırdı. Torağay isə elə əvvəlki

kimi qəfəsin içində özünün şikayətli çip-çipiylə irəli-geri yüyürməyindəydi.

Torağayı necə əhliləşdirə biləcəyim barədə dəqiq təsəvvürüm olmadıqından onu da qəfəsdən buraxmaq, birəbitdənlərimə verdiyim azadlıqdan ona da vermək fikrinə düşdüm. Qəfəsin qapısını açıb bir kənara çəkildim. Torağay qapıdan ehtiyatla, çox ürkək tərzdə sıvışrək çıxdı. Sonra birdən irəli atılıb ucadan “çip-çip-a-tural-çip” edib yuxarı milləndi, sanki, səmaya qalxırdı. Kor-koranə, var güciylə qanad çala-çala elə hey qalxırdı, ta ki zərbələ tavana dəyib ayaqlarımın altına daş kimi düşdü.

Mən torağayın leşini əlimdə tutaraq oturmuşdum, ağlayırdım. Ağlıma da gəlməzdi ki, belə alınacaq. Çox istəyirdim ki, yanında yaşasın! Və mən dərin qüssə içində ikən birəbitdənlər uçub gəldilər, ciyinimə qonub mənə başa düşmədiyim dildə mehriban sözlər cibbil-dəməyə başladılar.

Pəncərəni açdım və onları ehtiyatla ürkütdüm. Quşlar öz mahnilarını sakitcə oxuya-oxuya məni əlimdəki ölü torağayla otaqda qoyub uzaqlara uçdular – şimala, öz vətənlərinə.

O hadisə mənim üçün indiyədək unutmadığım bir dərs oldu.

Dördüncü fəsil

TORONTO YAXINLIĞINDAKI BATAQLIQ VƏ ADA

Yalnız bir ildən sonra, artıq Torontoya gələndə qardaşımıla mən öyrəndik ki, Yunq-strit küçəsində yerləşən limandan adaya Buket adlı balaca bir buخار gəmisi gedir. Hərdən bir bilet almaq üçün on sent yiğə bilirdik və onda sevincdən uçmağa qanadımız olmurdu. Gəmiyə əyləşib səyahətə çıxırğıq.

Qardaşlarım üçün ən böyük ləzzət cimmək və balıq tutmaq idi. Amma məni quşlar cəlb edirdi.



Qamışlıqdə bataqlıq quşlarının, qırmızıqanad Amerika sarıköynəyinin səsləri cingildəyirdi və hərdən onların nəğməsinə uzun müddət taniya bilmədiyim bir quşun qəhqəhəni xatırladan çığırtıları da qarışırı.

Limanın və sahildəki daxmaların başı üstündə çoxlu qırmızısının qaratoyuqlar, milçəkqapanlar, ağsı-nə qaranquşlar uçuşur, adanın düzənlilik qərb sahilində isə minlərlə sahil qaranquşu özünə yuva qururdu. Sonralar öyrəndim ki, adanın özündəki qumotu kolluqlarında böyük şöhrət tapmış oxuyan sərçələr və sahil torağayları yaşayır. Baharda və payızda isə burası saysız-hesabsız vəhşi ördək, qaz, cüllüt gəlirdi.

Torontoda üç tanınmış ovçu vardı ki, dolanışqlarını yalnız quş ovundan çıxarırdı – onlar restoranları, hotelləri ov quşlarıyla təchiz edirdilər. Bill Lonq, Sem Qamfreys və Billi Lanq.

Mən Bill Lonqa yaman bağlanmışdım. O, qiyamət idmançı, çox istedadlı, mehriban adam, yaxşı yoldaş və üstəlik, Kanadanın ən gözəl təbiətşünaslarından biriydi, hərçənd heç vaxt müşahidələrini qeydə almazdı.

Qişda, göl də, bataqlıq da buz bağlayanda Bill tüfəngini yerə qoyub quşları torla tuturdu. Onda ölçüləri 10x30 olan uzun bir tor vardı; onu möhkəm sapdan özü hörmüdü. Bill torunu adanın meşə olmayan yerlərində açırdı. Torpağın üstünə yem kimi toxum səpirdi, torun yanındakı qəfəsin içində isə yaylı oyuncaq quş qoyurdu. Və ora bir dəstə quş uçub gələn kimi qəfəsdəki oyuncağın çağırış dolu nidaları səslənməyə başlayırdı.

Bir dəfə o fikir verir ki, bir hörməcəkquşu qəfəsin milləri arasından onun oyuncaq quşunu tutmağa cəhd göstərir. Bill qəfəsi sahilə yaxın çəkir, elə qoyur ki, tor onun üstünü örte bilsin. Hörməcəkquşu yenə əsir oyuncağın üstünə atılır. Bill ipi çəkir və hörməcəkquşu tora düşür.

– Mən onu tordan çıxarmağa çalışırdım, – Bill deyir, – lakin hörməcəkquşu əlimi elə bərk dimdikləyirdi ki, lap qanıma qəltan oldum, onu heç cür diri çıxara bilmədim.

Billin əsas qəniməti cüllütlər idi. Bir dəfə o, dörd yüz yetmiş quşu birdən tutmuşdu; bütün gün ərzindəki qəniməti isə min dənədən artıq olmuşdu. Başqa bir vaxt isə onun toruna üç yüz altmış beş qırmızı-qanad qaratoyuq düşmüdü. Torağaylar, birəbitdənlər də tora düşürdü, amma sayıları az olurdu.

Həmin günlər Toronto ətrafında çoxlu qartal uçurdu. Biz qıçda tez-tez nadir hallarda buz bağlayan Böyük Ontario gölündən onların ölü balıqları necə qaldırığının şahidi olurdu.

Billin qartallar üzərində də çox maraqlı müşahidələri vardı. Sahil yaxınlığındakı dərədə tənha bir şamağacı vardı. Həmin ağac qüdrətli quşların sevimli istirahət yeriydi. Bu ağacın altında Bill özü üçün alçaq bir daxma tikmişdi, üstünü isə ot-alaf, şam budaqlarıyla örtmüdü. Bir ay idи ki, ora getmirdi. Amma bir dəfə, dan yeri söküldəndə Bill doludan qorunmaq üçün daxmasına gəlir və birdən qanad səsindən qartalın ağaca necə qonduğunu eşidir. Tüfənginin lüləsini yarıqdan çıxarıb qartalı bir güləyle öldürür. Bir azdan ora yenə bir neçə qartal gəlir, onları da eyni üsulla vurur.

O, mənə bu yerlərdə ova çıxan bir oğlanın başına gələn faciəvi əhvalatı da danışır. Oğlan atəş açaraq lələkli nəhənglərdən birini qanadından yaralarır. Qartal yerə düşür, sonra da qalxıb sahilboyu qaçmağa başlayır. Ovçu onun arxasınca düşür, ehtiyati əldən verib qartala çox yaxınlaşır. Quş oğlanı qamarlayıb güclü caynaqlarını onun bədəninə sancır.

Ertəsi gün səhər dostları oğlanın cansız cəsədini tapırlar. Qartal onu hələ də buraxmayıbmiş. Yerdəki qan izindən isə burada baş verən ölümqabığı çəkişməni təsəvvürdə canlandırmaq olarmış.

Saysız-hesabsız quşların zənginləşdirdiyi Donun Toronto ətrafindakı bataqlıq sahilləri səkkiz il ərzində mənim sevimli gəzinti yerlərim idi. 1881-ci ildə Londondan evə dönəndən sonra bu yerlərdə geniş yayılmış quşları öyrənməyə xüsusü səylə girişdim.

Şimal-qərbdə dörd il yaşayandan sonra yenidən sevimli bataqlığımı qədəm basmışdım. Yanımda köhnə



dostum, doktor Vilyam Brodi də vardi. İndi bizi daha çox Florida bataqlıq toyuğu maraqlandırırırdı.

1885-ci il 30 iyununda gündəliyimə aşağıdakı qeydi yazdım:

Günəş üfüqdən indicə boylanıb və biz bataqlığa gələndə quşlar artıq çoxdan oyanıb, indi yem axtarırırdı. Biz bataqlıq bitkilərinin arasından ehtiyatla keçir, ləlekli üzgütüləri suyun açıq yerində pusurduq. Burada həddindən artıq quş vardı. Kəsik-kəsik qaqqılıt səsi hər tərəfdən gəlirdi, hərdənbir də quş səslərindən ibarət bu xorun içində qulaqlarımıza nəsə sürəkli, elə bil, kinayəli çıçırtı dəyirdi.

Bir neçə dəfə qamişların arasında yanında beş-altı cücəsi olan sutoyuqları da gördük. Onlara yaxınlaşan da açıqlıq yerlərdə sugülü tutmaqlarına ara verib yaşlılıqlar arasında gözdən itirdilər. Adətən, biz yaxınlaşanda xoruz ucadan nəsə çıçırtırırdı, sanki, bizi xəbərdar etmək isteyirdi ki, gizlənsə də, lap yaxındadır və bizə diqqətlə göz qoyur. Amma o da ola bilər ki, o həm də öz çıçırtışıyla cücələrini təhlükədən xəbərdar edir, onları uzaqlaşmamağa çağırırırdı.

Neçə uğursuz cəhddən sonra, nəhayət ki, bir dəstə sutoyuğuna qırx yarda kimi yaxınlaşıb aralarındaki bir fərəni vura bildik. Bir müddətdən sonra ov heybəmizə iki xoruz da əlavə etdik. Xoruzlar qamişlığın lap qırağında səylə yem axtarırdılar və onlar öz rəfiqələrindən qat-qat ehtiyatsız idilər. Açılan hər tüfəng atəşinə cavab kimi xoruzların uca, gurultulu qəhqəhəsi səslənirdi, sanki, onları qulaqlarına yetişən zəif şimşək səsiylə qorxutmaq istəyənlərə gülüür, özlərini heç cür saxlaya bilmirdilər.

Həmin səhər biz bataqlıqda beş dənə Florida toyuğu vurduq, amma gördüklərimiz, təxminən, beş dəfə ondan çox oldu. Bilmirəm nəyə görə bu quşları bu yerlər üçün nadir heyvan hesab edirlər.

Cavan quşlar müxtəlif yaşlarda idilər. Kiçiklərin qanadındaki barmaqda bu növ üçün səciyyəvi olan caynaq daha çox inkişaf etmişdi. Doktor Brodi belə bir mülahizə yürütdü ki, bu caynaq cavan fərələrin sıx otluqların arasından keçməsinə kömək edir.

Təzə müşahidələrimizi Toronto Universitetinin professoru Ramzey Raytla bölüşəndə o, əvvəlcə bizi inanmadı, lakin toyuğun qanadını görəndə dedi ki, bu, elm üçün yeni kəşfdır.

Beşinci fəsil

XOŞBƏXT GÜNLƏR

Bir dəfə qəzetdə elan oxudum ki, doktor A.M.Rossun "Kanada quşları" kitabı artıq çapdan çıxıb və indi Pid-dinqtonun kitab mağazalarında satışdadır.

Ertəsi gün həyecandan tir-tir əsərək ora yollandım. Hə, orada bu kitab, həqiqətən, vardi. Üstündə qiyməti də yazılmışdı – bir dollar. İndi cibimdə bir dollar olması üçün nələrdən keçməzdim! Əgər bu, incəsənət mövzusunda bir kitab olsaydı, atamın köməyinə ümid edə bilərdim. Lakin o, mənim təbiətşünaslıqla məşğul olmağının əleyhinə idi, elə buna görə də belə bir xahişlə ona müraciət etməkdən çəkinirdim. Bilirdim ki, bu işdə özümdən başqa heç kəsə ümid edə bilməzdim.

Pul mənim üçün indiki qədər heç vaxt qiymətli olmamışdı. Bu yüz senti istənilən doğru yolla qazanmağa hazır idim. Hər şeydən əvvəl öz dovşanlarımı satmaq fikrinə düşdüm, onları hamiya təklif edirdim və nəhayət ki, bir cütünü əlli sentə satmağa müvəffəq oldum. Deməli, lazım olan məbləğin yarısı artıq hazır idi. Bir həftə sonra isə öz xidmətimi bir qadına təklif etdim – küçədəki odunları həyatə daşıdırmaq istəyirdi. O, mənə on sent verdi. Artıq mənim almış sentim vardi. Sonra dovşanlarımın hamısını satdım və daha on iki sent aldım. Nəyim vardısa, alvercılərə təklif edirdim. Nəhayət ki, bir ingilis xanımı üçün həşərat da yiğmağa başladım. Aradan bir neçə həftə ötdü və mən artıq doxsan sent yiğə bilmışdım. Lakin sonra bəxtim məndən üz döndərdi; pulun qalanını heç cür ələ keçirə bilmirdim. Nə mənim əməyim, nə də əşyalarım kimsəyə gərək olmurdu. Bütün bu müddət ərzində elə bir gün



olmurdu ki, Piddingtonun kitab mağazasının vitrini qabağında durub mənə təbiətin bütün sırlarını açacaq ecazkar kitabı ac gözlərimlə yeməyim.

Çatışmayan on senti toplayana kimi düz iki ay ötdü. Son sentlərin məsələsi belə oldu. Qardaşım Valterlə mən hər gün mətbəx üçün belli miqdarda odun doğramalıydıq. Öz normamı daim dəqiq yerinə yetirirdim, Valter isə çox nadir hallarda. Qardaşım gözəl geyinməyi çox sevirdi, mən isə pal-paltarımı az fikir verirdim. Valteri yaxşı işləməyə məcbur etmək üçün böyük qardaşım Co bir dəfə dedi ki, kim bir ay ərzində öz öhdəsinə düşən işi vicdanla yerinə yetirsə, ona təzə, gözəl bir qalstuk bağışlayacaq. Valter bu çağrışı heyranlıqla qəbul etdi – təzə qalstuk onun arzusuydu. Məni isə bu mükafat az maraqlandırırdı.

İlk günlər Valter işə möhkəm girişdi, amma ayın axırına hövsələsi çatmadığından məndən geri qaldı. Mükafat mənim payına düşdü. Qardaşım Co da mənə iyirmi beş sent verdi ki, özümə qalstuk seçim.

Mağazaya gedəndə öz-özümə fikirləşirdim:

“Ağlı başında olan heç kəs qalstuka 25 sent xərcləməz. Nə xeyri var onun?”

“Amma, – vicdanım dilə gəldi, – bu pulları sənə qalstuk üçün veriblər axı”.

Az sonra tərəddüb etməyə başladım.

On beş sent – qalstuk üçün gözəl qiymətdir, onda çoxdan gözlədiyim on sent də əlimdə qalardı.

Şirnikləndim. On beş sentə özümə əla bir qalstuk seçdim – ağ fonda xırda qızılğullar. On sentim də cibimdə qaldı.

Beləliklə, mənim artıq bir dollarım vardı.

Gümüş sikkələri cingildədə-cingildədə ürəklə dükanı girdim, amma etiraf etməliyəm ki, ürəyim yaman çırpinırırdı.

– Zəhmət olmasa, – satıcıya dedim, – mənə Rossun “Kanada quşları” kitabını verin.

O, biganə bir görkəmlə üzünü çevirdi. Ürəyim əsirdi ki, birdən belə deyər: Sən gecikmisən. Artıq qurtarır. Ya da: Kitabın qiyməti yüz dollara qalxıb.

Amma o, soyuq, həyat nişanəsi olmayan bir səslə dilləndi:

— Yaşıl cilddə istəyirsən, yoxsa qəhvəyi?

Zorla piçıldıya bildim:

— Yaşıl.

Satıcı kitabın birini rəfdən götürdü, açdı, cildin arxasında nəyəsə baxdı və özünüñ yeknəsəq səsiylə dedi:

— Bir dollar, çıx on sent nağd hesablaşmaya görə, cəmi doxsan sent, zəhmət olmasa.

Pulu cibimdən yuxulu adam kimi çıxardım və az qala, on sentimi götürməyi də unudacaqdım. Satıcı kitabı bükməyə macal tapmamış onu qiymətli bir sərvət kimi qapıb qaçıdım; qorxurdum ki, məni geri dönməyə məcbur edə.

Nağd ödənişə olan güzəşt barədə əvvəlcədən bil-məməyimə necə yanırdım! Gör bu iki ayı on sent pul tapmaq üçün nə əziyyətlər çəkmişdim. Bu xoşbəxt anı xeyli qabaq da yaşaya bilərdim. Bu zəhrimar on sentin ucbatından hətta vicdanımla da alver eləyəsi oldum. Amma bu kimsəyə gərək olmayan kitab artıq mənim idi. Heç şübhəm yox idi ki, əlimdə təbiətin bütün sırlarının açarı var və bu ecazkar, sevimli dünya daha mənim üçün sərr olaraq qalmayacaq.

Bütün yol boyu gözlərimi yazınlara zilləyib lap yavaşdan – addım-addım gedirdim.

Etiraf etməliyəm ki, mən bu kitabdan daha çox şey gözləyirdim.

“Yəqin, bunda kitabın günahı yoxdur, — deyə özümə təsəlli verirdim, — görünür, mən onunla necə davranışmalı olduğumu bilmirəm”.

Müəyyən xəyal qırıqlığına uğrasam da, sevincdən göyün yeddinci qatındaydım.

Kitabın zəif yerlərini getdikcə daha çox aşkarladığımdan ona düzəlişlər vermək istəyi içimdə yaman baş qaldırmışdı. O kitab — elə həmin o nüsxə indiyədək mənim yazı masamın üstündədir və demək olar ki, hər səhifəsində qələmlə yazılmış düzəlişlərim, əlavə qeydlərim var. İçindəki illüstrasiyalar rənglidir. Kitabın



sonunda, arxa cildin tərs üzündəki boş səhifədə mənim əlavəm də var, başlığı belədir: *Qırğılar və bayquşlar* (quşların təsnifatı). Bu səhifələr, əslində, mənim Kanda quşlarının təsnifatı kitabımın başlanğıcı oldu.

* * *

O günlər Uilton-avenyu faktik olaraq, şəhərin şimal sərhədində idi. Ondan o yana qəbiristan, sonra da Donun vadisində dırənən dərələr və qaranlıq meşələr gəlirdi. Lakin bu vəhşi və ecazkar yerləri tapanda, mənə elə gəlir ki, Balboa Sakit okeanı, ya da Lassal Missisipini tapanda necə böyük, yüksək və təmiz sevinc hissi keçirmişdəm, mən də eynən həmin hissi yaşadıdım. Bu sırlı meşələr, qəribə dərələr mənə məxsusdu və onları kəşf etmək şərəfi də mənim nəsimim idi!

Bura hər şənbə günü özümlə yüngül yemək və sapand götürüb gəlirdim. Belə gəzintilərimin birində təpənin ətrafına dolanıb bir dərəyə çatdım və orada adda-budda six ağaçlıqları olan gözəl bir çəmənlük gördüm. Mən bu six, təzə-tər yaşlılığın içindən keçib gedənə kimi bir xeyli vaxt itirdim və hərdən mənə elə gəlirdi ki, bunun sonu heç vaxt olmayıacaq. Kiçik çay xırda şəlalələrlə aşağı enirdi, suyu şəffaf, kristal təmiz idi. Və qəlbim quşların hər nəğməsindən, dələlərin hər səsindən sevinclə dolurdu.

Burada insan izi yox idi – heç şübhə etmirdim ki, bu yerlərə ilk olaraq mən qədəm basırdım. Bu cənnət guşə mənimki idi!

Kimsəyə öz kəşfim barədə söyləmirdim və bura həmişə gizlincə gəlirdim. Burada özümə bir koma tikmək qərarına gəldim. Mənə elə gəlirdi ki, çayın yaşıl divarla örtülmüş sahili quracağım koma üçün əlverişli yer idi: istəyirdim ki, komam yarısına kimi torpağın içində olsun, bunun üçün də əvvəlcə uyğun xəndək qazmaq lazımdı. Bu sahilin torpağı isə adi deyildi, onun tərkibində gilabı vardı və onu qazmaq, sən demə, çətin məsələ imiş, xüsusilə də ona görə ki, məndəki

əldəqayırma bel işləmək üçün heç rahat deyildi, məndə isə başqası yox idi.

Özümə ancaq bu fikirlə təsəlli verirdim ki, hindular da həmişə ən primitiv alətlərlə keçiniblər. Beldən başqa mənim çəkicim, əl mişarım və birdüyməlik işkə-nəm də vardı. Bunları yanmış dülər emalatxanasının külü içindən tapmış, dəstələrini isə özüm düzəltmişdim.

Komamın bünövrəsini təşkil edəcək xəndəyin qazılmasına iki şənbərə sərf olundu. Xəndəyin uzunluğu on, eni altı, dərinliyi üç fut idi, əlbəttə ki, yalnız arxadan, cünki ön tərəfdən koma yerlə bir səviyyədə duracaqdı.

İndi qarşımıda başqa problem dururdu – daxma üçün tikinti materialları tapmaq lazımdı. Buralarda isə daş yoxuydu. Meşədə ağac bol olsa da, baltam yox idi. Nə edəydim? Başladım özümə hazır material axtarmağa.

Don çayının düz sahilində, mənim seçdiyim sahədən yarım mil aralı bir küknar meşəsi vardi və orada, hündür otların arasında kədr ağacından düzəlmış tırlar görmüşdüm. Tırların uzunluğu səkkiz fut, diametri altı düym idid. Elə əsl lazım olan ölçülərdəyilər və bu tırlar mənim ərazimdə olduğuna görə mənə məxsus idi.

Mən kədr tirlərini bir-birinin dalınca koma tikdim yerə daşımağa başladım. Yəqin ki, onların hər biri, təxminən, iyirmi beş funt gələrdi – yolun əvvəlində mənə elə gəlmişdi, amma mavi gölün sahilinə yaxınlaşanda bu tirlərin, azı, əlli funt ağırlıqda olduğunu düşünüürdüm – onda mənim cəmi on dörd yaşım vardi, yaşıdlarına nisbətən daha dözümlü olsam da, çox ariq idim. Mənim hesablamama görə, tikinti üçün iyirmi tir lazım olacaqdı. Onların iyirmisini də iki şənbəyə daşıdım və tamam əldən düşdüm. Yalnız indi yadımı düşdü ki, mənə dam üçün də material lazım olacaq. Yenə axtarışa başladım və dərədə tufandan yixilmiş altı ağac tapdım.

Komanın tikintisinə də elə bu materiallarla başladım. İşdən çəkinmirdim, cünki artıq dülərlik eləyəsi



olmuşdum, amma yaxşı alətlərə yaman ehtiyacım vardı və bir də güclü bir yoldaşa!

Bünövrəni düzəltməyə girişdim, onu gölün dik sahilinə lap bitişik qurdum. Sonra səkkizfutluq tirlərdən yan divarları ucaltdım. Ön divarda eni iki fut olan qapı üçün yer saxladım. Komanın uzunluğu on fut yarım oldu. Arxa divar üçün kara gələn materialım yox idi – on fut yarımlıq tirlər lazım idi. Yenidən meşəyə axtarışa yollandım və lazım olan uzunluqda beş dənə tir tapdım. Komanın künclərində tirlər rahatca çarpez düzüldü və burada elə bir çətinliyim olmadı. Ən ağırı qapı asacağım yerdə tirləri bərkitmək oldu. Böyük çətinlik bahasına onları pazlarla bərkitdim, sonradan həmin pazları mismarla qapının üst tırinə bərkidəcəkdirdim.

Mixlar! Mixdan istifadə etmək mənim üçün çox üzücü idi! Axı hindular mix nə olduğunu bilmirdilər. Amma ağacdan çiv yonmaq üçün münasib alətin olmayanda nə edəsən axı! Başqa çarəm yox idi. İstəmədən köhnə mixları yiğməğa başladım və komanın tikintisini davam etdirdim.

Qapını isə belə düzəlddim. Çayın sahilində eni on iki düym olan bir taxta tapdım. Onu məndəki mişarla birtəhər ikiyə böldüm və köndələn taxtaların köməyi ilə bir yerdə mixladım. Qapının bir yarısında taxtadan çıxıntılar qoydum. Kandarda iskənəylə bir deşik açdım, deşiyin ikincisini də düz alt deşiyin üzərində, yuxarıda – qapının üst tırində açdım. Uzun bir ağaclarla üst tiri qaldıraraq qapınıasdım.

Damı düzəldəndə əvvəlcə köndələninə dörd dənə uzun ağaç atdım, üstünə isə çoxlu söyüd budaqları, ot-alaf tökdüm; onları yaxınlıqdakı vadidən yiğmişdim.

Bundan sonra qalırkı komanı malalamaq. Bu, o qədər də çətin iş deyildi, amma buna çoxlu vaxt getdi. Mamurla tirlərin arasındaki yarıqların hamısını tutdum, sonra da divarlarını qalın gil qatıyla suvadım.

Və budur, mənim komam artıq hazır id!

İçinə çarpayımı qoyanda və qapının üstünə lazım olanda bağlamaq üçün cəftə vuranda mənim komam əsl evə çevrildi.

Kaş görəyiniz necə xoşbəxt idim!

Mən balıqqulağı, lələk yiğir, məşədən cürbəcür qəribə şeylər gətirib onları rəflərə düzürdüm. Xəyallarimdə özümü Robinzon Kruzo kimi hiss edirdim. Hindu-hindu oynayırdım – yarımcılpaq, saçlarımda lələklər oyan-buyana yüyürürdüm və bir də köhnə biçağımı itiləyirdim ki, onu əsl ov biçağına çevirim, onunla skalp soymaq mümkün olsun.

Mən qoyun dərisindən mokasin tikmək də öyrəndim. Düzdür, onlar iki-üç gündən artıq davam gətirmirdi, amma əvəzində sehrlə mokasınlər idi.

Xəyallara dalaraq fikirləşirdim ki, nə vaxtsa hinduların ibtidai həyatını mütləq bərpa edə biləcəyəm.

Bir dəfə, atam məni döyəndən sonra evdən qaçaqaçı çıxıb getdim. İstəyirdim doğma evimizi həmişəlik tərk edim. Sığına biləcəyim yeganə yer isə elə öz komam idi. Orada mən ürəyim istəyən qədər, ürəyim istəyən şeylər haqda sakitcə fikirləşə bilərdim, orada bir müddət yaşaya-yaşaya qaçış üçün hazırlığımı görərdim.

Sevimli məkanımı yaxınlaşdıqca kürəyiimdəki ağrı azalır, qəlbimi sevinc hissi doldururdu. Dərədən ötəndə adam izləri gördüm; özü də böyük adamin izləriydi. Narahat oldum. Tezliklə izlər yox oldu. Komamı gizləyən yaşıllığa yaxınlaşanda isə danişiq səsləri eşitdim. Amma buna rəğmən yoluma davam etdim. Və birdən, sanki, ürəyim qırılıb ayağımın altına düşdü – bir də gördüm ki, mənim qurdugum komada üç avara kart oynaya-oynaya içki içir.

Elə həmin dəqiqə geri qayitdim. Bütün arzularım puç olmuşdu. Atamdan aldığım zərbələrin yeri yenə ağrımağa başlamışdı, ürəyim sıxlırdı. Mən bir kənarə çəkildim və göz yaşları içində yerə yixildim.

Komama yenidən dönmək qərarına gələnə kimi bir neçə həftə ötdü. Bu dəfə koma boş idi, amma ora artıq kir-pas içindəydi və mən sevimli məkanımı gəldiyimdən heç bir hüzur duymadım.



Altıncı fəsil

YENİDƏN FERMADA

1875-ci ilin iyulunda, dərslərimlə bağlı gərginlikdən sonra mənim səhhətim yaman korlandı. Həkimlər valideynlərimdən israrla tələb edirdilər ki, məni harasa, şəhərdən kənara yollasınlar. Səhhətimdən möhkəm nigarən qalan anam fermamızın yeni sahiblərinə – Blekuel ailəsinə bir məktub yazaraq mənə öz evlərində qonaqpərvərlik göstərmələrini xahiş etdi.

Cavabında missis Blekueldən çox səmimi bir məktub aldıq və bir həftədən sonra mən artıq fermadıdım.

Ora axşamüstü, günbatanda çatdım. Yaman qüssəliydim və öziümü nəsə birtəhər hiss edirdim. Şam vaxtı, demək olar ki, heç nə yemədim, az danışırdım.

Missis Blekuel vəziyyətimi başa düşdü.

– O, evləri üçün darıxır, – deyə ərinin qulağına piçildədi.

Qadın məni yanına çağırıldı, yatmalı olduğum otağa keçirdi və vidalaşanda göz yaşlarından islaq üzümü öpdü.

Bilmirəm heç necə oldu, amma ertəsi gün içimdəki qüssə çəkilib getmişdi, həyat yenə mənim üzümə gülürdü.

Bütün günümü təmiz havada keçirərək təsərrüfat işlərində Blekuel ailəsinə kömək edirdim, yeməyim isə yalnız təmiz kənd nemətlərindən ibarət idi. Təzə yoldaşlarım da vardı – Blekuellərin üç oğlu və üç qızı.

Fermadakı həyatım barədə, hansı oyunlar oynadığım, nələrlə məşğul olduğum haqda “Balaca vəhşilər” kitabımda çox geniş bəhs etmişəm.

Mən bu ailəyə çox bağlandım və vaxtı çatanda Torontoya dönərkən yaman kədərlənmişdim.

Meşələr, zəmilər arasında keçirdiyim azad kənd həyatından ayrılmaga yaman heyfim gəlirdi, şəhərə dönmək, ağırxasiyyətli atamın iradəsinə tabe olmaq heç istəmirdim.

Amma sonra anamı yadına saldım – onun incə nəvazişləri mənim həyatımı həmişə bəzəyib – məni evdə gözləyən kitablarımı xaturladım və içimdəki qüssə bilmərrə yox oldu.

Həmin vaxtdan etibarən mən hər yayı Blekuellərin ailəsində keçirirdim. Təmiz havada dincəlir və kənd həyatının bütün maddi-mənəvi nemətlərindən bəhrəlnirdim. Orada mənim imkanım olurdu ki, vəhşi təbiəti daim müşahidə edim və getdikcə təbiətşünas olmaq arzusu ruhuma tam hakim kəsilirdi.

* * *

1875-ci ilin payızı ilə əlaqədar yaddaşimdə ən acı xatırələr yuva salıb. Tikdiyim koma dağılmışdı, ailəmizdə isə özümüz lap tənha hiss edirdim. Nədənsə, onda mənə elə gəlirdi ki, valideynlərimin doğma övladı deyiləm, haradansa tapdıqları kimsəsiz bir yetiməm və indi hamı üçün ağır yükə çevrilmişəm.

Yeganə təsəllim məktəbdəki dərslərim idi. Evdən səhər tezdən çıxır və imkan olan qədər gec qayıdırırdım. Dərslərimi öz otağında hazırlayırdım, çox çalışırdım, xüsusilə də ən zəif yerim olan riyaziyyat üzərində başımı çatlaşdırırdım.

İdman, müxtəlif oyunlar məni daha özünə cəlb etmirdi. Məktəbdəki müəllimlərim dəfələrlə demişdilər ki, rəngim gündən-günə daha çox qaçıր, daha çox ariqlayıram. Artıq şənbə günləri şəhər kənarına uzunuzadı gəzintilərə də çıxmırdım; bunun üçün heç vaxtim yox idi. Bütün vaxtimı dərslərimə sərf edirdim. Universitetdə təqaüd almaq ümidiндəydim ki, müstəqil həyatımı həmin vəsait hesabına qurum. İndi bütün enerjimi məhz bu məqsədə yönəltmişəm.

Qış imtahanlarında məni təriflədilər, yay imtahanlarında isə taleyim müəyyənləşməliydi.

İmtahan vaxtı yetişdi. Çox həyəcan keçirirdim və dərsliklərimi əlimdən bir dəqiqlik olsa belə, yerə qoymurdum – elə hey oxuyur, təkrar edir, bir də nəzərdən keçirirdim.



İlk üç gün uğurlu keçdi. Dördüncü gün isə yorğunluqdan xəstələndim. Qarşıda ən çətin imtahanım vardi və ona hazırlaşmaq yerinə, oturub mənasız nəzərlərimi divarlara dikmişdim, çünki gözlərimin qarşısındaki hər şey ya fırlanır, ya da tamam qara rəngdə olurdu. Və öz-özümə müzəldənirdim: "Mən dərs oxuya bilmirəm, mən dərs oxuya bilmirəm". Sonra da, sanki, yarıyuxulu vəziyyətdə qulluqcumuzun bu sözlerini eşitdim: "Bizim oğlan, deyəsən, yaman xəstələnib".

Anam o dəqiqə özünü yetirdi, nəbzimi yoxladı, əlini alnıma vurub dedi:

– Hərarəti yüksəkdir.

Həkim çağırmağa getdilər.

– Onun yalnız hərarəti yüksək deyil, – həkim dedi,
– sizin oğlanın sol ciyərində də problem var.

Məni elə həmin dəqiqə yatağa yıxdılar. İmtahanlarım da, kollecdəki dərslərim də yarımcıq qaldı.

– Onu harasa aparmaq lazımdır, həyat şəraiti gərək mütləq dəyişsin, – deyə həkim məsləhət verdi.

Hara gedim? Bu məsələni özüm həll etdim. Məni daha çox ferma həyatı, Blekuelin mehriban ailəsi cəlb edirdi, onların evində yaşamaq, həqiqətən, xoş idi.

Ertəsi gün, hava işıqlaşmağa başlayanda anamla birlikdə stansiyaya getdik. Qardaşım Artur içində əşyalarım olan balaca çantani aparırdı. Çantanın çəkisi on funtdan çox olmazdı, amma onu götürmək üçün hələ çox zəif idim.

Qatarda bütün günü qızdırmadan tir-tir titrədim, yanımıda da doğmalarımdan kimsə yox idi. Mən bu səfərə tək çıxmışdım.

Cığırla zorla qalxıb qapını döydüm.

Məni görən kimi üzlərinə qonmuş sevinc elə o dəqiqə nigaran suallarla əvəzləndi.

– Sənə nə olub, Ernest? Xəstələnmisən?

Mən birtəhər stulun üstünə çöküb dedim ki, çantanı aşağıda, alaqapının yanında, gətirməyə gücüm çatmadı.

Bir həftə sonra missis Blekuel anama məktub yolladı:

“Tez bizə gəlin, o, deyəsən, yaşamayacaq”.

Anam özünü elə ilk qatarla yetirdi. Həyəcanlı, nigaran görkəmlə yatağıma yaxınlaşıb dizləri üstə yerə oturdu. Elə hərarətlə dua edirdi ki, mən kiminsə nə vaxtsa belə sidqi-ürəkdən dua etdiyini eşitməmişdim. Qayğımı yaxşı çəkə bilmədiyinə görə Tanrıdan əfv diləyir, sağlamlığını qaytarmasını xahiş edirdi. O, səylə, xeyli müddət dua etdi, gözlərinin yaşı yanaqlarından sel kimi axırdı.

Anam öz duasını bitirəndən sonra mənə belə dedi:

– Sabah öz evimizə qayıdırıq. Tanrı mənim duamı eşidəcək.

Ertəsi gün biz Torontoya üzüci bir səfərə çıxdıq. Həyatimdə ilk dəfə stansiyadan evimizə kimi faytonda gəldim.

Evdə məni qayğıyla, nəvazişlə əhatə etdilər, ən kiçik arzuma belə diqqət yetirir, yeməkdə kaprizlərimlə hesablaşırıllar. Bütün təsərrüfat işlərinin düzənini müvəqqəti olaraq dəyişmişdilər ki, mənim xidmətimdə dura bilsinlər, mənə yarısınlar.

Qoca doktor dedi:

– Onu imkan dairəsində yaxşı yedirdin. Özü də yalnız istədiklərini verin. Əgər oğlanın çekisi artsa, yaşayacaq, əks təqdirdə – yox.

Baqqal düikanında tərəziyə çıxmışım yadımdadır. Yaşım onda artıq on beşi ötmüşdü, çəkim isə cəmi doxsan funt idi. Özü də paltar-palazlı. Bir həftədən sonra məni yenə çəkdilər – tərəzi yüz iki funt göstərdi.

Qoca doktor çox qısa dedi:

– Gözlənilməz bir ağırlaşma olmasa, sağalacaq.

Həmin qış çox gözəl keçirdi. Mənə yaxşı qulluq edir, yaxşı yedirdirdilər. Sağalmağa başlamışdım. Hər gün anam mənim üçün vanna hazırlayırdı, arıq qollarımı, qıçlarını ovxalayırırdı. O, hər axşam yatağımın başında oturur, gecələr isə yanımı gəlirdi ki, necə nəfəs almağıma diqqət yetirsən. Və daim çarpayımın baş tərəfində dizi üstə düşüb, məni yuxudan oyatmaq üçün piçiltıyla dua edirdi.

Oyaq olanda isə dualarını ucadan edərdi.



* * *

Artıq çoxdan mənim böyük bir istəyim vardı – öz tüfəngim olsun. Yoldaşlarımın hamısının tüfəngi vardi və onlar hər həftə şəhər kənarındaki bataqlıqlara ova gedirdilər. Lakin atam bu barədə heç eşitmək belə istəmirdi. O, həmişə mənim təbiətşünaslıq maraqlarımı xidmət edən nə varsa, onun əleyhinə çıxırdı: istəyirdi ki, rəssam olum.

İndi isə atamı yola gətirməyə içimdə ümid oyanmışdı. Ondan xahiş etdim ki, sağalandan sonra mənə icazə versin, ova çıxım. Atam istəməsə də, birtəhər razılıq verdi; amma onu mən yox, əsas etibarilə həmişəki kimi məni müdafiə edən anamın xahişləri yola gətirmişdi.

Beləliklə, tüfəng məsələsinə razılığını aldıq, düzdür, yalnız o şərtlə ki, silahı öz pulumla almalıydim.

Baharda və payızda bizim yerlərə saysız-hesabsız köçəri göyərçin uçub gəlirdi. Göyərçin ovu yaşıdlarımın ən sevimli məşğuliyyəti idi. Lakin mən idmanın bu növüylə məşğul olmaqdan məhrum idim – tüfəngim yox idi.

İndi, tüfəngə qadağa aradan qalxandan sonra mən də vəhşi göyərçinlərə xüsusi maraqla göz qoymağə başlamışdım.

Köçəri göyərçinlərin 1878-ci ilin 20 aprelində görüdüm uçuşunu heç vaxt unutmaram.

Nəhəng bir göyərçin sürüüsü şimala uçurdu. Onlar sərqdən qərbə bütün səmanı işgal etmişdilər, hər tərəf göz işlədikcə göyərçin idi, onlar yalnız üfüq xəttində əriyib yox olur, gözdən itirdilər. Dəstədə, bəlkə də, yüz minlərlə quş olardı. Onların dalınca da hər yarım saatdan bir, başqası – sayca heç də birincidən az olmayan digər dəstə görünürdü. Bütlən günlüğü belə oldu. Amma təəssüflə deməliyəm ki, bu, Toronto üzərindən göyərçinlərin sonuncu kütləvi uçuşu oldu.

Yeddinci fəsil

MEŞƏNİN DƏRİNLİKLƏRİNDE

Günəşli, parlaq bahar öz taxtına çıxdı və səhhətim sürətlə bərpa olunmağa başladı. Artıq yeniyetməydim, mən gəncliyimin lap astanasında durmuşdum.

İyun ayında ikinci anamdan – missis Blekueldən bir məktub gəldi: o, yenə məni dincəlmək üçün iki həftəliyə qonaq çağırırdı. Sevindim, çünki orada mister Blekuelin tüfəngi mənim ixtiyarımda olacaqdı və ürəym istəyən qədər ov edə biləcəkdirdim.

Elə həmin vaxt oralara atamın keçmiş işçisi Lari Uitti də gəldi. O, böyük oğlu Tomun hesabına Fenelon-Fols şəlaləsinin yaxınlıqlarında, meşənin dərinliyində yerləşən bir fermanın sahibi olmuşdu.

Lari məni israrla öz yanına dəvət edirdi. Danışırkı ki, onların fermasının yaxınlığında çoxlu maral, ayı və digər heyvanlar olur, kəkliklər, vəhşi göyərçinlər uçuşur.

Onun söhbətləri məni elə ram etmişdi ki, nəhayət, iyun ayında Lindsey limanından yola düşən Vanderbild gəmisinə mindim. Bir neçə saatdan sonra Fenelon-Fols yaxınlığındakı Qul-River çayının sahillərinə yan aldıq. Limanda məni kimsə qarşılamadı.

Dəmirçianada mənə dedilər ki, Lari Uittinin ferması buradan bir neçə mil aralıda yerləşir və yol da düz meşənin içindən keçir. Beləliklə, ciynimdə tüfəng, əlimdə boxçam yola düzəldim. Bir neçə saatdan sonra taxta bir evə çatdım – səyahətimin son nöqtəsinə.

Tomla çox tez dostlaşdım.

Gözəl ürəkli, xoşagələn zahiri görünüşü olan bir oğlan idi. Bu oğlan az sonra mənim qəhrəmanlarım-dan birinə çevrildi. Onun gözəl siması, özünü kişi kimi aparmaq bacarığı indiyədək gözlərimin qarşısından çəkilmir.

Ot biçininin qızığın çağları idi. Dördümüz də var gücümüzlə işləyirdik – Tom, onun iki bacısı və mən – ta ki yem tədarükünü tamam başa çatdırıldıq.

İyun ayının axırında, arpa yiğimindən sonra Tom



xəstələndi. Onu gah titrətmə tutur, gah hərarətdən yanırırdı. Günbəgün özünü daha pis hiss edirdi.

Bir həftədən sonra Tom bizə dedi ki, nə qədər ki tamam gücdən düşməyib, təcili olaraq anasının yanına, köhnə malikanələrinə getməlidir; anası onu sağaldar. Biz onun qərariyla razılaşdıq.

Tom elə ertəsi gün bizə bir qədər ərzaq ehtiyatı qoyub yola düşdü.

Üstündən heç bir həftə keçmədi ki, bizi də həmin qızdırmaдан tutdu. Tomun tutmaları günsəz ididi, bizimki – gündə. Hər gün saat ikiyə yaxın dəhşətli titrətməmiz olur, nə ocağın yanında, nə də yorğanın altında canımızı heç cür isidə bilmirdik. Düz saat yeddiyə kimi titrədiridik. Bundan sonra isə güclü qızdırma gəlirdi. Yanğıdan əziyyət çəkir, bolluca su içirdik, amma yanğımız heç cür kəsmirdi ki, kəsmirdi. Gecə saat ikiyə yaxın qızdırma enirdi və biz gücdən düşmiş, yarıyuxulu vəziyyətdə səhəri dirigözlü açırdıq. Səhərlər bir az babat olurdum, birtəhər özümü ələ alıb ayağa qalxır, hamı üçün səhər yeməyi hazırlayırdı. Tomun bacılarının vəziyyəti mənimkindən də ağır idi; onlar heç yataqdan qalxmırdılar.

Dərman-zad da yox idi, səhərə isə gedə bilməzdik, çünki Tom atları da özüylə aparmışdı.

Bir səhər necə oldusa, yoldaşım Bill Elisin yaşadığı evə gedib çıxdım. O, anasıyla bir yerdə, bizdən yarım mil aralıda yaşayırırdı. Daxmalarının qapısını döyəndə içəridən zəif bir səs eşitdim:

– Buyurun.

Billi yataqda gördüm; özü də, anası da elə bizim kimi – çox ciddi xəstəydilər. Onların da ərzağı, demək olar ki, tükenmişdi. Nə mən onlara kömək edə bilərdim, nə də onlar bizə.

Ərzağımız tamam tükenənə yaxın mən vəhişi göyərçin vurmaq ümidiylə meşəyə yollandım. Budur, bir göyərçin ağacın başına qondu. Sakitcə yaxınlaşış atəş açıdım. Eyni anda başqa bir atəş də açıldı və bircə dəfə təsadüfən görüşdüyüm bir şəxs ağacın o üzündən çıxaraq yerə düşmüş quşu qaldırdı.

– Dayan! – qışqırdım. – Bu, mənim göyərçinimdir.

– Niyə sənin olur ki? – oğlan etiraz etdi. – Onu mən vurmuşam.

Dostyana danışıqdan sonra bu qərara gəldik ki, ikimiz də eyni anda atəş açmışdıq.

– Amma, – oğlan dedi, – mən özümü quşa birinci yetirdim, özü də bu quş mənə səndən daha çox lazımdır.

– Niyə belə fikirləşirsin ki?

– Ona görə ki, – o cavab verdi, – bütün ailəmiz titrətmə içindədir, hamı xəstələnib, evdə isə yeməyə heç nə yoxdur, rəflərə, sənki, lap süpürgə çəkilib.

– Bəs dərman necə? Dərmanınız var?

– Otdan başqa heç nə yoxdur... Düzdür, pipsisevin təsiri xinindən zəifdir, amma yenə də başqa vasitələrin hamisindən yaxşı kömək edir.

Bill mənim üçün də məşədən pipsisev yiğdi və tapşırıdı ki, tünd dəmləyib hər gün içim.

– Hər gün, hər saat için. Bu otu mənə hindular tanıdib, onlardan öyrənmişəm.

Beləliklə, mən evimizə sonradan dəmləyərək şəfa-verici dərman hazırladığım bir çəngə otla qayıtdım.

Bir həftədən sonra unumuz da tamam qurtardı. Donuz döşü də tükənmək üzrəydi. Yalnız kartof, çay, bir də bir neçə dənə alma qalmışdı. Daha bir həftəni bu minvalla yaşadıq. Gündəkün lap gücdən düşürdük.

Bir səhər, özümü nisbətən yaxşı hiss etdiyim saatlarda yavaş-yavaş gölə tərəf addimladım ki, bir az təmiz hava alım. Sahilə çatanda bir ağacın üstündə oturdum.

Birdən qəribə bir səs eşitdim və bircə dəqiqə sonra tırların və sahil daşlarının arasında qırırlan nəhəng, qara bir ilan gördüm.

O da məni görərək adamda dəhşət doğuran başını dik qaldırdı.

İlanın açıq ağızını görürdüm, nazik dili gözlərimin önündə oynayır, uzun, lap uzun quyruğunu yerə zinqirovlu ilan kimi necə çırpıldıqını da eşidirdim.

İlan məni duymuşdu: başını bir az da yüksəyə qaldırdı, dili daha sürətlə tərpənməyə başladı, sonra isə



ehmallica yerə sərilib daşların arasıyla qıvrıla-qıvrıla sürünüb getdi – lap ərimiş qurmuşun kimi axdı.

Bir qədər aralıda başını kolluqların üstündən bir də qaldırıldı, uzun dilini mənə bir də göstərib havada oynatdı. Sonra yenə də yerə sinərək bir koğuşun içində süründü. Başını qabağa vermişdi, nazik bədəni qıvrıla-qıvrıla getdikcə koğuşun içində daha çox girirdi. İndi çöldə qalan yalnız qumun üstündə qıvrlan quyuğuydu.

Birdən içimdə naməlum bir qüvvə oyanaraq məni hərəkətə gətirdi. Hər əlimə bir daş götürüb iki ayağımla ilanın quyuğunun üstünə atıldım. Onu tapdalayır, tapdalayırdım. Nəhayət ki, tamam xəşilini çıxardım. Sonra da ilanın üstünə daş düzdüm ki, özünə gəlsə də, daha heç yana sürünə bilməsin.

Dəhşətli ilan bütün günü gözlərimin qabağından çəkilmədi. Bütün gecə yuxuda qızdırma içində onunla vuruşdum.

* * *

Gündüzlər vaxt yaman ləng gedirdi, gecələr isə ondan da ağır idi. Qüvvəm günbəgün azalırdı. İndi yataqdan, demək olar ki, qalxmirdim. Yeganə ümidi Tomun tezliklə qayıdağına idi.

Donuz piyinin son tikəsini yediyimiz gün tüfəngi əlimə götürdüm – silah heç vaxt mənə belə ağır gəlməmişdi – və özümü böyük çətinliklə içərisində on dənəyə yaxın toyuğumuz olan anbara yetirdim. Heç bilmirəm necə oldu ki, onlardan birini vura bildim – cünki başım yaman hərlənirdi.

Naharda biz kartoflu toyuq şorbası yedik – yaman dadlı idi – hərəmizin payına bir tikə də et düşdü. Toyuğun qalanını boşqaba yığıb otağımdakı masanın üstünə qoydum. Açı təcrübəmdən bilirdim ki, saat ikiyə yaxın titrətməm başlanacaq və mən artıq buna hazırlaşırdım. Hər gün yorğanlarımı çıxarıb günün altında havaya verirdim. Elə indi də belə etdim.

Sonra bir vedrə su gətirib çarpayımın yanındakı

stulun üstünə qoydum. Tomun bacıları üçün də eyni hazırlığı gördüm.

Həmin gün də hər şey adı məcrasında getdi. Əvvəlcə titrətmədən, üşütmədən dışım dışım dəyirdi, altımdakı çarpayı lap yerindən oynayırdı. Başladım pipsisev dəmləməsindən sümürməyə, amma heç inamım yox idi ki, bunun bir köməyi olsun.

Titrətməm axşam yeddiyə yaxın dayandı, sonra isə elə həmişəki kimi, hərarətim möhkəm qalxdı və yenə dəhşətli susuzluqdan əziyyət çəkməyə başladım. Elə hey su içir, qızdırma içində çapalayırdım.

Gecəyarısına yaxın hərarətim endi, əldən düşmüş halda yuxuya getdim.

Artıq səhərə yaxın, oyananda mənə elə gəldi ki, yanımıda kimsə vurnuxur, nəyisə gəmirir. Səs gələn səmtə çöndüm.

Dəhşət içində anladım ki, yanımıda pişiyi xatırladan nəsə iri bir heyvan görürəm. O, masanın üstündə oturub toyuğun ertəsi günə saxladığımız yarısını yeyirdi. Yataqdən başımı qaldırıb qışqırdım. Heyvan küt bir səslə mirildədi, sonra yerə atıldı və tirlərin arasından sıvişərək bayırca çıxdı.

Məni soyuq tər basdı.

— Vaşaq!

Səhərə kimi yatmadıq. Hava işıqlaşanda elə düşünmək olardı ki, gecə dəhşətli bir yuxu görmüşəm, amma içibəş boşqab əyani şəkildə isbat edirdi ki, vaşaq, həqiqətən, bura gəlməmişdi.

Ertəsi gün mən yenə bir toyuq vurdum, ocağı qalamaq üçün çır-çırrı yiğdim (odun doğramağa daha gücüm qalmamışdı) və xörək bişirdim. Tirlərin arasındakı, vaşaq keçən dəliyi möhkəmcə tutdum. Toyuğu isə bu dəfə açığa yox, şkafın içində, qifilli yerə qoydum. Artıq hazır idim. Bəs silah necə olsun?

Evdə güllə atmaq istəmirdim, patron da az qalmışdı; onlar mənə toyuq vurmaq üçün gərək olacaqdı.

Komanın bir küncündə köhnə balıqçı çəngəli vardı, üçdiş nizəyə bənzəyirdi. Adətən, ondan yazda istifadə edirdilər – balıq tutmağa gedəndə.



Çəngəli əlimə götürdüm, uclarını yeyə ilə itilədim
və çarpayımın yanına qoymadım.

Həmin gün də, gecə də həmişəki qaydasında keçdi.
Üşütmə qızdırımayla əvəz olundu. Vəziyyətimin bir
balaca yüngülləşdiyi saatlarda nigaran bir yuxuya qərq
olurdum, amma qulaqlarımı yetişən hər şıqqılıtdan
içimdə eyni sual oyanırdı: Görəsən, vaşaq deyil ki?

Lakin vaşaq görünmürdü.

Üç üzüciyi gün və gecə bu minvalla keçdi.

Dördüncü gün, mənim üçün artıq adiləşmiş
qızdırımadan sonra bir səs eşitdim: kimsə su içirdi.

Gözlərimi açıb üzüümü həmin səmtə çevirdim.

Bu nə idi, görəsən?

Hə, vaşaqla üz-üzə durmuşdum. O, çarpayımın
yanındakı stulun üstünə dırmaşıb mənim vedrəmdən
su içirdi. Gözləri lap yaxında, düz böyrümdə vəhşi bir
atəşlə alışib-yanırdı.

Mən çığirdim. Vaşaqtı yerə atıldı, boğuq bir səslə
mirildədi.

– Cen! Ket! – Tomun bacılarına müraciətlə qışqır-
dım. – Vaşaqtı yənə mənim otağımdadır!

– Tanrı köməyin olsun, bizim dua etməkdən başqa
heç nəyə güclümüz çatmaz...

Və mən qapının necə çırıldığını, qiflin şaqqılıtısını
eşitdim. Zəiflikdən və qorxudan əsə-əsə qalxdım,
nizəmi əlimə götürdüm. Sonra şamı yandırdım. Qar-
şısında vaşaqtı pələng kimi zolaq-zolaq başı vardi,
qulaqları qısilmışdı deyə, ucundakı qotazları görün-
mürdü.

Şamı bir əlimdə, nizəni isə digərində tutub düşmənin
üzərinə hücuma keçdim. Vaşaqtı yanımdan ötüb əvvəlcə
çarpayımın, sonra da stolun üstünə tullandı. Onun bəm
səsli sinəsindən qalxan mıriltını aydın eşidirdim, quyu-
ğunu davakarcasına necə tərpətdiyini gördüm.

Mən artıq hücuma keçməyə hazır idim ki, vaşaqtı
yenə yanımdan ötərək çarpayımın altında görünməz
oldu, heyvanın küt mıriltisi isə kəsmək bilmirdi.

Şamı masanın üstünə qoymadım. Onun söləsi yırtıcı-
nın gözlərində parladı. Vaşaqtı mirıldamaqda davam

edirdi. Tomun bacıları isə qonşu otaqda hönkürtü içində dua edirdilər.

Bütün gücümüz toplayaraq nizəmi qaranlığa, par-par yanan gözlərdən bir qədər aşağı sapladım.

Zərbə düz hədəfə dəydi.

Ətrafi dəhşətli ulartı səsi büründü. Möhkəm müqavimət göstərmək əzmində olan yırtıcı mənə çatmaq üçün pəncəsini irəli uzadırdı. Var gücümüzə çəngəli sıx-dim ki, dəhşətli pişiyi yerində saxlaya bilim. O isə elə hey nərildəyir, məni tutmağa çalışırıdı. İti dişlərinin çəngəlin sapını necə gəmirdiyini eşidir, caynaqlı pəncələrinin mənə sarı necə dartındığını görürüm. Vaşaq çırpınıb qıvrılır, gah bu, gah o tərəfə burularaq çəngəlin dişlərindən azad olmağa can atıldı.

Və birdən ağac şaqqılıtı eşitdim. Nizənin sapı çəngələ birləşdiyi yerdən qırıldı.

Vaşaq azad oldu.

Var gücüylə sıçradı, tırların arasındaki başqa bir deşikdən sıvişərək tələsik qaçıb getdi.

Biz onu bir də görmədik.

Yatağıma yixıldım, ətrafda nə baş verdiyini artıq, demək olar ki, dərk etmirdim.

* * *

Əzablı günlərimiz bütün avqust ayı ərzində davam etdi. Hər şey günbəgün daha pis olurdu. Bir baş çəkən də yox idi. Biz isə yataqdan, demək olar ki, qalxmirdiq. Anbarın yanında hələ də toyuqlar qaçışırıdı, amma tūfəngə qoymağə gülлə artıq yox idi.

Çixılmaz, çərəsiz vəziyyətdə ölümümüzi gözləyirdik.

Amma bir axşam yol tərəfdən araba təkərlərinin, at ayaqlarının səsi eşidildi. Sonra da qapımızın ağızından sevincək bir səs ucaldı:

— Ey! Siz haradasınız? Bu nədir? Elə bil, bir nəfər də sağ adam qalmayıb burada...

Kandarda Tom göründü.

— Hə, Tom, demək olar ki, düz tapmışan, ölü kimi bir şeyik...



— Aman Tanrım, aman Allah! — deyə Tom həyəcan içində təkrarlayaraq gah bu, gah da digər çarpayıya yaxınlaşırdı. — Bəs niyə bizə xəbər vermədiniz?

— Necə xəbər verə bilərdik? Özün bilirsən ki, buna imkanımız yox idi: atımız yox idi, bütün dünyadan təcrid olunmuşduq.

Tom əlində fənər bayıra çıxdı. Tezliklə qucağında bir qalaq odun geri döndü, sobanı qaladı. Alov gurul-damağa başladı. Sonra Tom yenə çıxdı, iki dənə toyuq gətirdi, arabasındaki ərzağı daşıdı. Üstündən bir qədər də keçdi, elə ləzzətli bir xörək hazırladı ki, elə bildik zənginlərin ziyaflətindəyik.

Axşam saat onda isə Tom bizim hamımızda təəccüb doğuran bir söz dedi:

— Hə, dostlar, mən geri dönürəm. Dilxor olmayın, anama xəbər verim, qayıdırám. O, sizi daha tez sağalar. Sabah günorta üçün mütləq gələrik.

Tom öz arabasına minib tələsik köhnə malikanəyə yollandı — mənzilbaşına xeyli yol vardi.

Dan yeri söküldəndə Tom qapılarını döyərkən anası təlaş içində qapiya yiyürtdü. Qadın o dəqiqə başa düşmüşdü ki, nəsə bir problem var.

— Aman Tanrım! Bəd xəbər gətirmisən? Yəqin, kimsə ölüm ayağındadır, he? Axı nə baş verib, Tom?

Tom anasını sakitləşdirməyə çalışdı. Qadın tez geyinib dərmanlarını, xəstələrə qulluq etmək üçün lazım olan hər şeyi toplamağa başladı. Və bir saatdan sonra o artıq arabadaydı, yorğun atları tələsdirirdi.

Ertəsi gün günortaçı qadın bizim unudulmuş oylağımıza yetişdi, ecazkar bir pəri kimi hamımızı analıq qayğısıyla əhatə etdi.

Artıq qarnımız tox idi, müntəzəm olaraq dərman içirdik və həyat da yavaş-yavaş öz məcrasına dönürdü.

Amma mənim vəziyyətimdən daha çox nigaran qalan bu mərhəmətli qadın anama məktub yazmaq qərarına gəldi:

“Oğlunuz bədxassəli qızdırma yolu xub. Onun ciddi qulluğa ehtiyacı var. Mənim sizə məsləhətim budur ki, onu buradan götürüb evə aparasıınız”.

Beləliklə, həmişəki kimi, anam yenə də mənim köməyimə tələsdi.

Evə necə döndüyümüzü heç vaxt unutmaram. Biz Fenelon-Folsdan Kobokonka gəmiylə getdik. Ətraf başdan-başa payız rəngləriylə adamı öz sehrinə salan meşəlik idi.

Kobokonkda qatara oturduq və axşam artıq Torontoda idik.

Səkkizinci fəsil

RƏSSAMLIQDA İLK ADDİMLARIM

1976-ci ilin sentyabrında əvvəllər özümçün koma qurdugum yerdən bir az aralıda bir qırğı leşi tapdım. Görünür, bu quşu ovçu vurmuşdu, amma sonradan öz qənimətini tapa bilməmişdi. Bu, mənim üçün çox qiyamətli bir tapıntı idi.

Qırğının gözəlliyyini seyr edə-edə onu evə apardım. Şəklini yağlı boyalarla işləmək fikrinə düşdüm – qonşumuz mistris Makqorn təsviri sənətdən mənə bir neçə dərs keçmişdi, odur ki bu rəssamlığa bir balaca bələdliyim vardı.

Əvvəlcə quşun müqəvvasını düzəlddim və üstündə tutqacları olan bir çərçivə qurdum – tutqaclar quşu uçurmuş kimi, havada saxlamalıydı.

Portretin üzərində düz iki həftə həvəslə çalışdım. Tüklərindəki hər ləkəni, hər zolağı ayrıca işlədim və nə vaxtsa əsl qırğı görmüş hər bir adam baxan kimi kətan üzərindəki quşun məhz qırğı olduğunu mütləq anlayardı.

Bu şəkil bu gün də gözlərimin qabağındadır. İndiki savadım və sənət təcrübəmə istinadən deyə bilərəm ki, həmin şəkli çəkəndə xırda detallara həddindən ziyadə diqqət yetirdiyimdən ümumi forma və səciyyəvi siluetə az fikir vermişdim.

Amma hər halda, qeyd etməliyəm ki, həmin tablo vicdanla çəkilmişdi və o, mənim üçün daha çox



yeniyetməlik dövrünün təcrübələrində atdığım ilk addım kimi qiymətlidir.

Bəli, bizimkiler mənim təbiətşünaslıqla maraqlanmağımın həmişə əleyhinə olublar, amma buna rəğmən mənim təbiətşünaslığa məhəbbətim içimdə getdikcə daha böyük qüvvəylə çağlayırdı.

Mən vəhşi təbiəti lap uşaqlıq dövrlərimdən, hələ meşənin dərinliklərində yaşayandan bəri sevmişəm. Və indi Torontoda yaşayarkən, şəhər kənarının kasad təbiətinə və atam tərəfdən qarşıma daha tez-tez atılan çoxlu maneəyə baxmayaraq, bu məhəbbət hələ də sönüməmişdi.

Dəfələrlə oxumuşdum ki, rəssam olmaq arzusuna düşən yeniyetmələrin çoxu, adətən, öz ailələriylə, xüsusilə də atalarıyla uzunsürən, yorucu qarşılardan keçib. Bu qaydadən istisna təşkil edən halla isə yalnız bir dəfə, öz nümunəmdə rastlaşirdim – oğul rəssam olmaq istəmir, atası isə onu məcbur edir ki, seçimini məhz bu peşənin üzərində dayandırsın.

Mən lap uşaqlıqdan təbiətşünas olmaq istəyirdim, atam isə mənə bunu bəyan etdi:

– Bu sənətin gələcəyi, perspektivi yoxdur. Sənin rəssamlığa istedadın var və sən mütləq rəssam olacaqsan.

Ailəmizdə heç kəs atama etiraz etməyə, onun iradəsinə zidd çıxmaga girişməzdı. Təbiətşünaslıq mənim gözümdə birinci yerdəydi, rəssamlıq isə ikinci. Amma seçməli olmadım, çünkü mənim yerimə qərarı atam qəbul etmişdi və mənim də rəssam olmaqdan savayı yolum qalmamışdı.

Deyə bilmərəm ki, bundan əzab çekirdim – rəssamlığa, həqiqətən, istedadım vardi və məktəbdə çekdiyim şəkillər bütün yaşıdlarımından həmişə müsbət mənada fərqlənirdi.

1876-ci ilin payızında, on altı yaşım tamam olanda (onda boyum, az qala, altı fut idi, amma qarğı kimi ariq idim) özümə çox ciddi şəkildə iş axtarmağa başladım.

Binaların, müxtəlif müəssisə və mağazaların şəkillərini çekirdim. Hətta bu şəkillərdən bir-ikisini məndən

reklam üçün də qəbul etdilər. Fotoşəkil də rəngləyirdim, amma bu sahədə elə bir uğur qazana bilmədim.

Mən müxtəlif heyvan və quşları naturadan çəkirdim. Şəkillər kifayət qədər maraqlı alınırdı, amma yalnız maraqlıydı – onlarda xüsusi diqqətçəkən heç nə yox idi.

Şəhərimizdə bir neçə portretçi-rəssam vardı, hamısı da yerli əhaliyə yaxşı tanış idi. Öz eskizlərimi onlara göstərirdim, onlar da məni möhkəm tərifləyirdilər, amma dillərindən heç bir təklif eşitmədim.

Rəssamların biri barədə şəhərdə çox maraqlı sözsöhbət dolaşırırdı. Onun atası inşaat mühəndisi idi, ailələrində qabaqcadan qərara alınmışdı ki, oğul da atasının yolunu davam etdirəcək, onun köməkçisi olacaq. Əvvəlcə elə də olmuşdu. Oğlan iyirmi yaşına çatanda isə o, özünü rəssamlıqda sınamaq qərarına gələrək bir yeşik rəng almış, atasının şəklini çəkmək fikrinə düşmüşdü. Atası da böyük məmnuniyyətlə ona poza verirmiş. Portret üzərində iş bir neçə həftədən sonra başa çatır. Şəkil öz orijinalinə tamamilə qüsursuz bənzəyirdi. Portretin hər detallı misilsiz, koloriti çox gözəl idi. Və təbiidir ki, bu şəkil hamını heyran qoyurdu.

Qazandığı uğurdan qanadlanan oğlan öz ustalığını təkmilləşdirmək üçün xaricə getmək qərarına gəlir. Bir ildən sonra o, Torontoya qaydırıv və portretçi-rəssam kimi özünə bir studiya da açır. Şəhərin ən yaxşı müştəriləri məhz onun yanına gəlir, şəkillərinə bir ətək pul verirdilər.

Amma nə qədər qəribə olsa da, ona ustalıqda atasının portretiylə müqayisə oluna biləcək daha bir şəkil yaratmaq nəsib olmadı. Çox işləyir, qeyri-adı hövsələ nümayiş etdirirdi, lakin portretlərini çox nadir hallarda naturadan çəkirdi – onların, demək olar ki, hamısı fotosəkillərdən köçürüldürdü. Hamısı eyni fonda, eyni işiq altında, eyni rəng sxemindən istifadə olunmaqla işlənirdi. Onun can atlığı yeganə məqsəd daha çox pul qazanmaq idi.

Özümün heyvan və quş eskizlərimi də götürüb bu gənc rəssamın yanına gələndə şöhrətinin lap zirvəsində idi. Mənimlə çox lütfkar, diqqətli davranırdı,



dedi ki, animalist mövzular məndə çox yaxşı alınır və təklif etdi ki, onun studiyasına iki il müddətinə şagird gəlim. Emalatxananın işlərində göstərəcəyim kömək təhsilhaqqı sayılacaqdı.

Həyatımın yeni mərhələsi belə başlandı. Heç üç ay keçmədi ki, mən bu portret emalatxanasında öyrənməli nə varsa, hamısını öyrəndim.

Burada bütün işlər bəlli şablon əsasında görülürdü; məsələn, tutalım, bir nəfər öz portretini sıfariş etmək istəyirdi. Ona belə deyirdilər: Siz gülümsədiniz, ən yaxşı şəklinizi bizə göndərin, özü də mütləq öndən çəkilmiş olsun. Şəkillə bir yerdə gözünüzün qıraqından ağızınızın kənarınadək olan məsafəni də dəqiq ölçüb bizə söyləyin.

Bu studiyada keçirdiyim iki il ərzində mən əsl incəsənətə aid olan bircə söz belə eşitmədim. Müəllimim, sözün əsl mənasında, rəssam deyildi.

Mən orada incəsənətin çox özünəməxsus bir sahəsiylə tanış oldum.

Bizim emalatxana olan binanın üst mərtəbəsində Cek Skillinqin məşhur boks akademiyası yerləşirdi. Sahibimin dostlarından bir çoxu ora ya məsləhət almağa, ya da sadəcə, əylənməyə gedirdi.

Bir dəfə akademianın daimi müştərilərindən biri bizim yanımıza gəldi, gözüün altı gömgöy idi.

— Bizim studiyaya gəlin, — deyə sahibim özü onu dəvət etmişdi, — bu problemi biz düzəldərik.

Sahibim bədənin əzilərək qançır olmuş yerlərini necə qrimləmək lazımlı olduğunu mənə ən xırda təfərrüatlarıyla başa saldı.

Və budur, mən ondan arxası üstə uzanaraq gözünü yummasının xahiş etdim. Sonra ət rəngini götürüb qapqara, tamamilə yaşılaçalan göz qapağına bir lay çəkdirdim. Sonra üstdən yaxşıca pudraladım ki, qrimə dəri kimi şüimal çalar verim. Və hər şey qaydasına düşdü. Cavan oğlan bizimlə sevincək, razi halda sağollaşış getdi.

— Qulaq as, — sahibim mənə dedi, — sənin bu yolla bir qədər pul qazanmağının əleyhinə deyiləm. Amma

bir şeyi yadda saxla: əgər varlı adam gəlsə, ondan iki dollar al. Kasib, lakin hörmətli müştəridən əlli sentdən bir dollara qədər ala bilərsən. Əgər gələn avaranın biri olsa, ona belə cavab ver: Biz bu cür işlərlə məşğul olmuruz. Zəhmət olmasa, tindəki emalatxanaya müraciət edin. Bəlkə, onlar sizə kömək göstərə bildi.

Və mən pul qazanmağa başladım. Düzdür, elə bir qazanc yox idi, amma bu, mənim yeganə qazanc mənbəyim idi və mən də öz müştərilərimin üzündəki qançırları, əzikləri yaxşıca ört-basdır etməkçün bütün qüvvəmi səfərbər edirdim.

Həyatımda baş verəcək yaxşı nəyinsə intizarında keçən ikiillik nəticəsiz gözləntidən sonra mən, nəhayət ki, Ontario incəsənət məktəbinin axşam siniflərinə getməyə başladım. Şəhərin ən yaxşı rəssamları burada dərs deyirdi.

Bu məktəbdən çox xoşum gəldi. Mən də həvəslə işləyir, təsviri sənətdə təkmilləşirdim.

1888–89-cu dərs ilində görkəmli nailiyyətlərimə görə mənə qızıl medal verdilər. Bu mükafatımla fəxr edirdim, elə atam da yaman qürrələnirdi.

Günlərin birində əlverişli fiursətdən istifadə edib atama belə söylədim:

— Mən Kanadanın ən yaxşı incəsənət məktəbində birinci yer tutmuşam. İndi əsl rəssam olmaq üçün mütləq növbəti addımı atmaliyam – Londona gedərək ustalığımı orada təkmilləşdirməliyəm.

Atam isə belə cavab verdi:

— Mən səni Londona buraxmağa razıyam, heç olmasa, bir illiyə. Biz sənə pul göndərəcəyik – qədərini deyəcəyəm, amma əvvəlcə gərək ananla, qardaşlarımla məsləhətləşim. Hər halda, bu, kiçik bir məbləğ olacaq və səni xəbərdar etməliyəm ki, sən bu vəsaiti sonradan ödəmək şərtiylə, borc kimi alacaqsan.

Atam məhz hansı məbləğə ümid edə biləcəyimi söyləmədi. Lakin anam mənim çəşqinqılığımı görərək piçildədi:

— Biz çalışacağıq ki, sənə beş funt göndərək. Təbii ki, əgər qənaət edib bu məbləği yiğə bilsək.



Artıq 1879-cu ilin 12 iyununda mən – uzundraz, yön-dəmsiz bir yeniyetmə onu İngiltərə sahillərinə çatdıracaq Əlcəzair gəmisinin göyərtəsində durmuşdum.

Valideynlərim, qardaşlarım da limana gəlmışdilər. Gəmi lövbərini qaldıranda mən boğazında yumurlanan qəhəri birdən hiss etdim, gözlərim yaşardı.

Vidalaşarkən onlara əl elədim və anamın bəyaz yaylığı kirtlənin içində görünməz olanadək gözlərimi sahildən çəkmədim.

Doqquzuncu fəsil

LONDON HƏYATI

Özümü ilk dəfə tam müstəqil adam kimi məhz Londonda hiss etdim. Ailesiz, təkbaşına... İndi hər addımım üçün özüm cavabdeh idim.

Mən kiçik bir otaq kirayələdim və elə həmin gün də öz işlərimi düzüb-qoşmağa başladım.

Hər şeydən öncə, incəsənət məktəbi seçməliydim – axı oxumağa gəlmışdım. Saus-Kensinqtondakı məktəbdən xoşum gəldi, amma orannın təhsilhaqqı çox yüksək idi. Incəsənət məktəblərinin ən yaxşısı Kral Akademiyası idi və üstəlik, orada müdavimlər pulsuz oxuyurdular. Amma ora qəbul məsələsi çox çətin idi – yaxşıların yaxşısını seçirdilər. İmtahan verib çox ciddi müsabiqədən keçmək lazım idи və məktəbə mütləq gərək hər hansı bir antik heykəlin iri, bitkin bir şəklini təqdim edəydi. Mənim böyük oyunlara həmişə meylim olub və indi də öz qarşıma akademiyaya qəbul olmaq kimi əzəmətli bir vəzifə qoydum.

Həmin günlər Britaniya muzeyində elə bu ümidi dən ilhamlanan qırx-əlli tələbə görəmək mümkün idı. Və budur, mən də onların arasında, qalereyanın ləp axırında bir yer tutub Hermesin heykəlini çəkməyə başladım.

İşə səylə girişdim və hər gün səhər doqquzzdan düz saat dördə kimi orada olurdum. Məni bir qədər narahat edən o idi ki, tələbələrin əksəriyyəti qarşidakı müsabiqəyə

məndən daha yaxşı hazırlaşmışdı. Hesablamalarıma görə, İngiltərənin müxtəlif məktəblərdə, azı, iki yüz tələbə bu qəbulu hazırlaşırdu, boş yer isə cəmi altı-yeddi dənə olardı. Bir gün belə itirmədən çalışmaq lazım idi.

Mənimlə yanaşı molbert arxasında elə yaşıd oldum bir qəşəng qız otururdu, elə Londondan idi. O, geyim-keçimli, səliqə-sahmanlı paytaxt sakinləri arasında bərk sıxlığımı hiss etdiyindən məni tez-tez xoş sözlərlə dindirir, ürək-dirək verirdi.

Hermesin ilk şəkli akademiyaya dekabrda təhvil verildi. Amma bu şəkil müsabiqədən keçmədi. Bir ildən sonra ikinci işimi yolladım – Mikelancelonun Satir heykəlinin şəklini. 1880-ci ilin dekabrında qəbul üçün ərizə vermiş yüz tələbə arasında Kral Akademiyasının təsviri sənət və heykəltəraşlıq məktəbində təqaiüdə layiq görülən altı nəfərin arasına düşdüm. Fil sümüyündən olan bir lövhə üzərində qazılmış tələbə biletimi əlimə aldım. Bu bilet mənə bir sıra üstünlükler verirdi. İndi mən o zamanlar dünyada ən yaxşı vəhşi heyvan kolleksiyası olan zooloji bağı tamamilə pulsuz gedə bilərdim. Orada heyvan şəkilləri çəkərkən çox bəxtiyar saatlar yaşadım.

Amma maddi vəziyyətim yaman ağır idi. Evdən göndərdikləri pul əlimə müntəzəm yetişmirdi; kitablara illüstrasiyalar çəkməklə bir az qazanmağa müvəffəq olurdum, amma bu, az idi. Hər şeydə qənaət etməyə məcbur idim. Ət həddindən artıq baha idi deyə, mən ondan tamam imtina etdim. Səhərlər, adətən, südlü sıyıq, qəhvə və kərə yağıyla bir tikə çörək yeyirdim. Qəhvəni özüm hazırlayırdım. Kəpəkdən, pafkadan və üyündülmüş paxladan. Bütün bunları qatışdırıb yoğururdum, sonra bərkleşənə kimi bişirirdim, amma əvvəlcə hazırladığım xəmiri, təxminən, qoz boyda hissələrə ayırdım – onların hərəsi bir fincan qaynar su üçün nəzərdə tutulmuşdu. Bu içki həm görkəmindən, həm də dadından əsl qəhvəni xatırladırırdı.

Muzeydəki işimə fasılə verəndə, adətən, yarımfunt ağ lobya yeyirdim, hərdənbir də onu bir ovuc kişmiş, ya da xurmayla əvəz edirdim.



Axşam evə qayıdanda isə gündəlik sadə naharımı yeyirdim – südlə çörək. Nadir hallarda üstünə kərə yağı çəkilmiş çörək də yeyə bilirdim.

Mənim yeməyə xərclədiyim həftədə iki dolları aşmırdı. Otaq üçün də bir dollar yarım verirdim.

Səhər yeməyim saat yeddiidə idi. Bundan sonra saat doqquzda açılan muzeydə iş başlayanadək parkda gəzişirdim. Evə, adətən, saat beşdə dönürdüm və nahardan sonra yenə şəkil çəkməyə başlayırdım – ya naturadan ətrafimdakı əşyaları çəkir, ya da güzgүyə baxa-baxa öz portretimi işləyirdim.

Londona gələndə özümlə bir neçə zəmanət məktubu da gətirmişdim, amma onları ünvanlandığı şəxslərə təqdim etməyə ürəyim gəlmirdi: xarici görkəmimdən yaman utanırdım, çünkü nimdaş, kasib geyinirdim.

Tezliklə həyatımda sevindirici bir hadisə baş verdi. Uşaqlıq illərindən mən təbiətşunaslığa həsr olunmuş kitablarım olmasını çox arzulamışam, kitab kasadlığını həmişə duymuşam. Bir dəfə yoldaşlarımdan eşitdim ki, hər gün çalışdığını müzeylə eyni dam altında təbiət və tarix elmləri üzrə dünyada ən zəngin kolleksiya saxlanılır. Sən demə, orada iki milyona yaxın kitab da varmış. Bu, Britaniya muzeyinin məşhur kitabxanası idи, yer üzündə nə vaxtsa çıxan qiymətli kitabların hamısı orada toplanmışdı.

Kitabxanaya giriş pullu idi. Və mən ora xəlvətcə, bir qrup turistlə bir yerdə keçdim ki, dünyanın bu məşhur möcüzəsinə gizlincə tamaşa edim.

Heyrətdən sarsılmışdım. Uşaqlıqdan məni narahat edən bütün arzularım yenidən çalxanaraq içimdə qəflətən cana gəlmişdi.

Elə o dəqiqliqə qapının ağızındaki masada oturmuş növbətçiyyə yaxınlaşıb ondan oxucu biletini istədim. Lakin böyük təəssüf hissiylə öyrəndim ki, yaşı iyirmi birdən az olanlar bu kitabxanaya buraxılmırlar. Mənim isə on doqquz yaşım lap yaxınlarda tamam olmuşdu. Yəni gizlincə, oğrun-oğrun nəzər saldım, indicə məni qovacaqları bu cənnətə bir daha qədəm basmaq üçün hələ iki il də gözləməliydim?

Amma mən təslim olmağa öyrənməmişdim.

Baş inzibatçının yanına getdim və ondan da eyni cavabı eşitdim:

– Təəssüf ki, xahişinizi rədd etməliyəm, çünkü iyirmi bir yaşına çatmayanlara oxucu biletini vermırıq.

– Sizin direktorun kabinetinə hansıdır?

– Binanın qərb qanadındaki dəhlizin sonunda.

Ləngimədən ora yollandım. Dəhliz boyunca mundirlərində qızıl tikmələri olan, əllərində əsa tutmuş gözətçilər durmuşdu. Onlar məni yuxarıdan-aşağı süzdülər, amma keçməyimə imkan verdilər.

Dəhlizin axırında üzərində lövhə olan bir qapı vardi, üstündə belə yazılmışdı: Kitabxananın direktoru.

Qapını döydüm, məni içəriyə parlaq livreya geymiş, nüfuzlu görkəmi olan bir şəxs buraxdı.

Masa arxasında direktorun özü – ser Eduard Bond əyləşmişdi. Xarici görkəmindən özündən razılıq yağdırdı. O, məni diqqətlə dinlədi, sonra isə belə dedi:

– Mən çox-çox təəssüf edirəm ki, sizi kədərləndirməliyəm, amma bizim dəmir qanunlarımız var: yeniyetmələrə oxucu biletini verməmək. Sizə deməliyəm ki, bir zamanlar kitabxanamıza məktəbliləri də buraxırdıq, amma fikir verdik ki, oğlanlar bura əsas etibarilə dərslərini hazırlamaq üçün, qızlarsa təzə macəra romanlarını oxumaq məqsədilə gəlirlər. Bu, bizim elmi kitabxananın amalına heç uyğun gəlmirdi. Bununla əlaqədar qərara aldıq ki, oxucu zalına yalnız yetkin adamları buraxaq. Təəssüf ki, bu qərar sizin maraqlarınıza da zidd çıxır.

– Bu, sizin son sözünüzdür, ser? – mən soruşdum.

– Bəlkə, mənim müraciət edə biləcəyim daha yüksək instansiya var?

Kitabxananın direktoru gülliimsünərək dedi:

– Mən buranın ən yüksək rütbdəli inzibati simasıym. Lakin mən də muzeyin idarə heyətinin qərarlarına və tapşırıqlarına tabeyəm.

– Sizin idarə heyətinə kimlər daxildir?

– Uels şahzadəsi, Kanterberi arxiyepiskopu, lord Bikonsfield və daha bir neçə nəfər.



– Mən xahişimi onlara da çatdıracağam.

Direktor gülümsündü və biz sağollaşdıq.

Elə həmin axşam mən bu görkəmli şəxslərin hər birinə müfəssəl məktub yazdım. Bütün arzularımı təfərruatıyla açdım, ümidiyimi şərh etdim və yazdım ki, bu bir ili itirməmək mənim üçün nə qədər vacibdir – mən ya kitabxanadan istifadə etmək hüququnu elə indi qazanmalıydım, ya da öz arzularımı birdəfəlik dəfn etməliydim.

Gecəyarısı evdən çıxdım ki, məktubları poçta salım.

Doğrusunu desəm, onlardan cavab gözləmirdim. Öz tərəfindən nə mümkün idisə, hamısını etmişdim – bu mübarizəyə sona kimi davam gətirmişdim.

Üç gündən sonra bu ali rütbəli insanların hər birindən məktublarının ünvana çatlığı barədə çox nəzakətli bir cavab aldım. Yazırdılar ki, mənim ərizəmi müzakirə edəcəklər.

İki həftə sonra isə muzey kitabxanasının direktoru Eduard Bonddan bir məktub geldi. Məni görüşə çəgirirdi. Təcili yanına yollandım və onun əlindən adı deyil, ömürlük oxucu biletini aldım, üstündə də muzeyin idarə heyətindən məktub vardı. Məktubda deyilirdi ki, idarə heyəti müstəsna şəraiti nəzərə alıb və yazılın məktubların dərin təsiri altında qərara alır ki, müstəsna hal kimi, ərizə sahibinə oxucu biletini təqdim olunsun.

Həmin gündən mənim taleyim də çiçək açdı. Baş kitabxanaçının köməkçisi məni himayəyə götürərək içində ədəbiyyat və elm inciləri olan saysız-hesabsız rəflərin durduğu kitab anbarına apardı. O gündən etibarən mən axşamlarımı artıq kitabxanada keçirirdim. O zamanlar kitabxana saat onadək açıq olurdu.

Gündüz vaxtm şəkil çəkməyə sərf olunur, axşamlar sevimli kitablarının mütləsindən zövq alırdım.

Bu əzəmətli kitabxananın divarları arasında məndə cəsarətli bir fikir yarandı: Kanada quşlarının tarixini qələmə almaq. Rossun hələ uşaqlıqda aldığım və indi özümlə İngiltərəyə gətirdiyim “Kanada quşları” kitabında mənim əlyazma qeydlərim vardı, adını “Vəhşi quşların təsnifikasi” qoymuşdum. Muzeydə Kuesin “Ame-

rika quşlarının təsnifati” (1874-cü il) kitabı ilə də tanış oldum. Onu oxuyarkən bu nəticəyə gəldim ki, mənim verdiyim təsnifat daha dəqiq idi, daha məntiqli tərtib olunmuşdu. Mən quşların səciyyəvi cəhətlərini seçərək fərqləndirirdim, Kues isə ikincidərəcəli əlamətlərə daha çox fikir verirdi. Mən quşları yaxın qohumluqlarına əsasən təsnif edirdim.

Bir neçə həftədən sonra “Vətənimizin quşları” adlandırdığım bir təsnifat kitabı işləyib hazırladım. Orada quşlar öz səciyyəvi cəhətlərinin dəqiq əlamətlərinə əsasən qruplaşdırılırdı. Hər canlıya əlavə olaraq qısa bir izah mətni də verirdim.

Bu əlyazma indiyə qədər mənim kitabxanamda qorunur. Sonradan o, doktor Frənk Çapmanın “Ornitoloji məlumat” kitabının bir hissəsi kimi çapdan çıxdı.

Çəpgözlük – uşaqlıq dövrüümün mənə əziyyət verən problemi yeniyetməlik çağlarım yaxınlaşdıqca keçib-gətmışdı. Amma tezliklə mənim heyatımı tamam başqa fiziki bir əzab zəhləməyə başladı. On altı yaşım olanda mən hər bir oğlan uşağı kimi güclü olmaq istəyirdim. Buna nail olmaq üçün gimnastika ilə müntəzəm məşğul olur, hər axşam idman meydançasına gedirdim. Orada məşqçim yox idi və kim necə bacarırdısa, elə də məşq edirdi. Yoldaşlarmdan biri məni həvəsləndirdi ki, hündürlüyü otuz fut olan nazik tirlə tavana kimi dırmaşım. Mən tez dirmanmağa başladım, lakin tir çox sürüşkən, tavan isə hündür idi. Tirin ortasına çatanda artıq lap əldən düşmüştüm. Lakin təslim olmaq istəmədiyimdən daha səkkiz fut qalxdım. Və bu yerdə qarnımın lap aşağı hissəsində yandırıcı bir ağrı duyдум və aşağı enəsi oldum.

Ertəsi gün həkimə getdim. Məni müayinə edən həkim dedi ki, dəbəliyim var və mütləq sarğı kəməri – bandaj taxmaliyam. Ax, bu zəhləmgetmiş bandaj! O, mənim bədənimə ilan kimi sarıldı, xəstə yerimdən yapışdı. Zahirən bu, əhəmiyyətsiz bir qüsür idi, lakin mən dəbəliyin ucbatından getdikcə daha artıq əziyyət çəkirdim. Ağrılarımı gizlədir, ümid edirdim ki, yenidən sağlam olacağım gün mütləq gələcək.



Xəstəliyim gəzməyə, qaçmağa mane olmurdu, amma hərəkətlərimdə əvvəlki çeviklik artıq yox idi.

Mən Londonda həmişə piyada gəzirdim, bir az ona görə ki, nəqliyyata pul sərf etmək istəmirdim, bir az da piyada gəzməkdən zövq aldığım üçün belə edirdim. Bu səbəbdən ayaq əzələlərim çox inkişaf etmişdi və mən sürətli yerisində birinci idim.

Bayram günlərini Londonun cənub-şərqində, qaldığım yerdən on mil aralı yaşayan Əmioğlumgildə keçirməyi xoşlayırdım. Yola düz iki saat sərf edirdim. Uzunsürən gəzintilər, sürətli yeriş tərzi mənə çox gözəl təsir edirdi. Başım daha yaxşı, daha sürətlə işləyirdi.

Bir dəfə, necə oldusa, Əmioğlumgilə gedəndə bir fikir məni ayaq saxlamağa məcbur etdi: tibbin müasir inkişaf səviyyəsində dəbəlikdən cərrahi yolla can qurtarmaq mümkündür axı.

Əmioğlumgildə bir cavan həkimlə rastlaşdım və məsləhət üçün ona müraciət etdim.

Məni müayinə edərək dedi:

– Hə, belə əməliyyatları biz keçiririk, özü də kifayət qədər tez-tez olur. Əgər sizin ümumi sağlamlığınız bundan daha yaxşı olsaydı, dəbəliyi əməliyyatla müalicə etmək çox asan başa gələrdi. Lakin sizin səhhətiniz pis vəziyyətdədir. Mənim məsləhətim budur – tələsməyin. Elə bir fırsat tapmalıñ ki, qüvvəniz tamam bərpa olsun, onda probleminizi aradan qaldırı biləcəyimizə ümid etmək olar.

Bu sözlər mənə əhəmiyyətli, böyük mənəvi dayaq idi. İndi artıq inanırdım ki, mənim də sevinc dolu işıqlı günlərim hələ gələcəkdədir. Amma o günlər nə vaxt gələcəkdir? Hələ nə qədər gözləməliydim?

Onuncu fəsil

VƏTƏNƏ DÖNÜŞ

Londonda iki il yarım yaşayandan sonra burada həmişəlik qalmağı düşünürdüm, amma ürəyim evə qayıtməq, doğma yerlərə dönmək istəyirdi.

Lakin iş elə getirdi ki, evimizə çox gözlənilməz bir məqamda, lap təcili qayıdası oldum. Dostlarımdan hansısa anama yazmışdı: "Əgər oğlunuzu sağ-salamat görmək istəyirsinizsə, onu tez bir zamanda evə qaytarın".

Və anam mənə bir məktub yolladı. O israr edirdi ki, mən Londondakı təhsilimi və bütün qalan işlərimi buraxıb bir gün də itirmədən evə qayıdım.

1881-ci ilin 26 oktyabrında, rəngi qaçmış, zəif və xəstə halda Monreala yollanan Erl-Kinq gəmisinə mindim.

Bu çox uzun və ağır bir səyahət idi. Tufanın biri digəriylə əvəz olunurdu və biz səkkiz gün yerinə on altı gün suların qoynunda qalası olduq.

Evdə məni anam qarşılıdı. İntizarıma zorla tab gətirə bilmişdi. Onun mehriban səsini yenidən eşitmək necə də xoş idi! Doğma ocaq! Bu sözlər nə qədər iliq, necə gözəldir və sənin tavanın altına siğınmaq necə xoşdur!

Evimizə sağlamlığı sarsılmış halda, şöhrət qazanmadan, sərvət toplamadan qayıtmışdım və anamla görüşənə kimi özümü həyatda tam bədbəxt, uğursuz biri kimi hiss edirdim. Anam öz məhəbbəti və nəvazişiyə, anlamaq və dayaq durmaq bacarığıyla məni məcbur etdi ki, özümü evinə qələbəylə dönmüş bir qəhrəman kimi hiss edim.

Londonda soyuqdan, acliqdan tir-tir əsirdim. Bu şəhər mənim yaddaşımda özünü tutqun və narahat obrazıyla qalmışdı. Orada bütün sevdiyim şeylərdən mənim üçün yalnız kitablar vardı.

İndi isə yenə günəş ölkəsindəydim. Evimiz isti, qarnı tox idи və tutduğum otağa görə kirayəhaqqını necə ödəyəcəyim barədə düşünməyə də lüzum yoxdur.



Nikbinliyim qayıtdı. Mən zəmilərin, meşələrin ənginliklərinə can atırdım, quşların nəğməsini yenidən eşitmək, uçuşlarına tamaşa etmək imkanına ürəkdən sevinirdim. Tüfəngimi ciynamə alıb bu yerlərin təbiəti ni yenə əvvəlki kimi öyrənməyə davam etdim. Məni rastıma çıxan bütün heyvanlar maraqlandırırdı.

Lakin quşlar! Onlar mənim ilk məhəbbətim idilər! Onlara tamaşa edəndə dünyada hər şeyi unudurdum.

Atam həmişəki kimi təmkinli, anam isə mehriban idi, baxmayaraq ki maraqlandığım şeylərdə heç o da bir məna görmürdü. Mən isə onda zəif, xəstə idim deyə, təmiz havaya çıxmağıma səbəb olan hər nə varsa təşviq olunmalıdır.

Bir dəfə necə oldusa, bir dənə göyərçintutan qırğı vurdum. Bu, həyatımda çox böyük hadisə idi. Mən onu diqqətlə öyrənir, şəklini çəkirdim, hətta bu hadisənin necə baş verdiyini özündə əks etdirən böyük bir hekayə də yazdım.

Hava yaxşı olan günlərdə mütləq şəhər kənarına, uzaqlara gəzməyə gedərdim. Və həmişə də rastıma saysız-hesabsız lələkli dostlar çıxırı — höriümçəkqusu, bərəbitdən, ariquşu və başqaları. Onları adbaad tanıdıǵıma yaman sevinirdim.

Mən quşları yalnız indi kökündən, əməlli-başlı öyrənməyə başlamışdım.

Evimizdə keçirdiyim ikicə həftədən sonra tanınmaz dərəcədə dəyişdim. Qüvvəm özümə qayıdır, həyat mənə yenə gözəl, işiqlı ümidiylərə dolu gəlirdi.

Bir dəfə necə oldusa, atam məni öz kabinetinə çağırıldı. Yekə mədaxil-məxaric kitabını qarşısında açaraq mənə dedi:

— Oğlum, artıq iyirmi bir yaşın tamamdır. Yetkinliyə çatmışan. Bu gündən etibarən səni təmin etməkdə valideynlərinin boynundakı vəzifəni artıq öz ciyinlərinə götürməlisən. İndiyədək səni var gücümüzə müdafiə edirdim və inanmiram sənə xaturlatmağıma ehtiyac qala ki, yaxşı nəyin varsa, bütün bunlara görə məhz atana borclusan. Bu borcun altından heç vaxt çıxməq mümkün deyil. Amma işin başqa bir tərəfi də var.

O, qalın mədaxil-məxaric kitabını vərəqləməyə başladı, anadan olandan bəri mənim hesabımı yazılan bütün məsrəfləri göstərdi. Məbləğ cəmi 537 dollar 50 sent təşkil edirdi.

— İndiyə kimi mən, — atam göstərdiyi səxavətdən sevincək olduğunu açıq bürüzə verən səslə dedi, — faiz hesablamamışam. Amma bu gündən etibarən məbləğin üstünə ilə altı faiz geləcək. Mən bunu yalnız öz maraqlarım baxımından zəruri saymırıam, həm də ona görə zəruri sayıram ki, sən yetkin insan kimi qarşında duran vəzifəni tam mənasında dərk edəsən.

Mən qəlbimin dərinliklərinə kimi sarsılmışdım və daşa dönərək bircə kəlmə də dillənmək iqtidarından deyildim, elə öz-özümə fikirləşirdim.

Ömrümün necə ağır anıdır! İyirmi bir yaşım var, amma həyatda hələ heç nəyə nail olmamışam! Cibimdə qara quruşum yoxdur. İrəlidə heç bir perspektiv də görünmür. Bir aləm borcdan savayı irəlidə heç nə yoxdur.

Öz vəziyyətim barədə yaxşıca fikirləşmək, bir qərara gəlmək üçün uzaq gəzintiyə çıxmağa qərar verdim. Evdən bir neçə mil aralanan kimi içimdəki sıxıntı da keçdi.

Əlbəttə, atam düz deyir. Mən ona olan borcumu ödəməliyəm və öz həyatım uğrunda yalnız özüm mübarizə aparmalıyam.

Elə bu fikirlərlə də iş tapmaq məqsədilə birbaş şəhərə yollandım. “Rolf Smit və KO” adlanan bir emalatxanada mənə Milad bayramı üçün on iki açıqca şəkli çəkməyi təklif etdilər və bir dənəsinə beş dollar ödəyəcəklərini söylədilər. Mənim üçün bu, fantastik bir qiymət idi.

Bir həftə ərzində sıfariş yerinə yetirildi, açıqcalar təhvil verildi və mən elə oradaca altmış dollarımı aldum.

Hələ heç vaxt əlimdə bu qədər pul tutmamışdım. Düzünü desəm, bəsit eskizlər üçün bu qədər pul almağa bir az xəcalət çəkirdim.

Emalatxanani tələsik tərk etdim, qorxurdum ki, direktor fikrini dəyişib pulun yarısını əlimdən alar.



Bütün açıqlaların mövzusu Toronto ətrafinin quşları idi. İlk dəfə idi ki, mənim sevdiyim bir iş həm də gəlir gətirirdi.

Əvvəlcə istədim pulun hamısını aparıb atama verim. Bir az sonra isə ona 37 dollar 50 sent ödəmək qərarına gəldim. Ən son qərarım isə belə oldu: hələlik ona heç nə verməyim. Çünkü məni çox aydın şəkildə başa salmışdı ki, artıq ata yurdundan çıxmağın vaxtıdır və bu gündən etibarən öz ümidi mə qalacağımdan mənə pul gərək olacaqdı.

Qardaşım Arturun Manitoba ferması vardı. Onun yanına getmək qərarına gəldim. Bu seçim mənə təbiətin qoynunda yaşamaq, sağlamlıq və ömür boyu can atdığım bir şey – quşlara göz qoyub onları daha dərindən öyrənmək imkanı verirdi.

Mənim hesablamalarıma görə, qazandığım altmış dollar həm yolkərcini ödəməyə və həm də ilk vaxtlar, iş tapana kimi yaşamağa bəs edərdi.

Qardaşım yazırkı ki, Manitoba hər cür iribuy-nuzlu, xirdabuynuzlu heyvan əlüstü satılır və mənə məsləhət görürdü ki, vəsaitimi bu işə yönəldim.

Mal-qara almaq barədə fikirləşmək əbəs idi, amma bir az toyuq-cüçə və başqa quş almağa imkanım çatardı. Beləliklə, otuz dollarımı ev quşları almağa, iyirmi beş dollarımı da biletə sərf etdim. Həmin ərəfədə daha on beş dollar qazanmağa müvəffəq olmuşdum – bir şirkətin ticarət markası üçün iki dənə sir çəkmişdim.

Beləliklə, əlimdə hələ iyirmi dollar qalırdı. Elə uzun yola bu pullarla çıxdım.

Əlvida, doğma evimiz!

On birinci fəsil

QƏRBƏ, PRERİYAYA

Bələliklə, mən Torontonu tərk edib qərbə yollandım – ecazkar, cazibəli qərbə. Mənimlə birgə yoldaşım, yaşıdim Vilyam Brodi də vardi. Biz fermer qatarının yaman gündə olan yeganə sərnişin vaqonuna mindik; qalan on bir vaqon mal-qara daşınmaq üçün nəzərdə tutulmuşdu. Vaqon bələdçisi ilə toyuqlarım baredə razılaşdıq. Yükün həcmində görə on dollar ödəməli idim, amma o, sərnişin haqqını da mənim hesabımı yazdı; bələliklə, ev quşlarının Manitobaya daşınması mənə on beş dollara başa gəldi.

Vinnipeqə kimi qatar, adətən, üç gün yolda olurdu və konduktor mənzilbaşına ən yaxşı halda beş gündən sonra yetişəcəyimizi söyləyəndə bir qədər narahat olduq.

Mənim bütün var-yoxum cavanlığımdan, toyuqlarımdan, hindquşu və qazlarımdan, iyirmi beş günlük ərzaq ehtiyatından, bir də on besini düşərkən bələdçiye verəcəyim iyirmi dollardan ibarət idi. Lakin tükənməz enerjim, böyük ümidiyim, qızığın həyat şövqüm vardi – əsl, tam həyata bəslədiyim bir eşq yuva salmışdı içimdə.

İki gündən sonra biz Çikaqoya çatdıq.

Səyahətimizin üçüncü günü Sent-Paulda dayananda parlaq yaz günləri birdən-birə soyuq və boranlı havayla əvəz olundu.

Sent-Paulda iki gün gözləməli olduq. Yerli qəzelərlə Dakota çöllərində tüğyan edən dəhşətli çovğunlar haqda xəbərlərlə doluydu.

Əlimizdəki biletlərlə istənilən qatara minə bilərdik, amma sərnişinlərin, fermerlərin əksəriyyəti bunu elə mənim kimi edə bilməzdi, çünki özümüzlə apardığımız mal-qaranın, quşların qayğısına qalmağa məcbur idik.

Yol yoldaşımı dedim:

– Sən ən yaxın ekspresslə yola düş, mən isə quşlarımla qalacağam.



O, ərzaqdan öz payını götürüb məni tərk etdi. Onunla bir yerdə vaqonumuzdakı bütün qadınlar da başqa qatara oturdular.

Bu arada isə həyəcana gəlmiş fermerlər elə hey iclas edir, məsləhətləşirdilər, amma bir çıxış yolu tapa bilmirdilər.

Adamlar arasında narazılıq isə getdikcə artırdı. Nəhayət, stansiya rəisi bəyan etdi:

— Sizə kömək etmək üçün əlimdən gələni edəcəyəm. Lakin bütün yol qar təpələriylə örtülib. Mənim isə güclü parovozum yoxdur.

O, əlində olan maşınlardan ən yaxşısını seçdi. Bu, köhnə, nimdaş, əldən düşmüş, ömrünü başa vurmuş bir parovoz idi. O, bizim qatarı aramla çəkə-çəkə irəlidəti və Sent-Pauldan on mil aralıda durdu.

Qar isə elə hey yağır, yağırdı.

Xoşbəxtlikdən, biz ekspressin hərəkət etdiyi əsas yolda durmuşduq. Bir balaca elə buna arxayın idik: hər necə olsa, bizi mütləq yerimizdən tərpətməliyidilər.

Üçsaatlıq üzücü intizardan sonra dəmir yoluñun bir işçisi yanımıza gələrək təklif etdi ki, kürək, bel götürüb yolu təmizləyək.

Bu çox ağır, özü də səmərəsiz bir əziyyət idi. Qarı təmizləməyə macal tapmamış təpəciklər təzədən əmələ gəlirdi. Lakin buna baxmayaraq, biz inadla işləməkdə davam edirdik. Nəhayət ki, şimal tərəfdən ehtiyat qəza parovozu bizə yaxınlaşaraq qatarımızı öz yedəyinə aldı.

Sümüyümüzə kimi donmuş, əldən düşənədək yorulmuş halda vaqonumuza qayıtdıq.

Qıpqrırmızı közərmış dəmir soba vaqonu yaman isitmışdı. Öz yerlərimizi tutduq və elə oturduğumuz yerdəcə yuxuya getdik, çünkü onsuz da, uzanmağa yox idi. Vaqondan çöldə isə qar çovğunu əvvəlki kimi ulayır, azğınlıq edirdi.

Gecəyarısı oyandım. Qatar saatda iyirmi mil sürətlə gedirdi. Vaqonun içində hava pis idi, dəhşət isti vardi. Özümüz birtəhər hiss etdim və vaqonun axırına keçdim ki, bir az tambura çıxıb havamı dəyişim.

Qapını açanda üzümə sərt soyuq vurdu, qar gözünmə doldu. Əllərimi kor kimi irəli uzadıb yoluma davam etdim, ümid edirdim ki, qonşu vaqonun tamburu qardan, küləkdən daha yaxşı qorunar.

Amma təəssüf! Qonşu vaqon yerli-dibli yox idi.

Mən aşağı uçdum və... buferdən yapışdım. Ayaqlarım düz qarın üstüylə sürüñürdü...

İnannı ki, bu hadisədən sonra daha yuxum gəlmirdi.

Bütün gücümüz toplayıb arxa meydançaya qalxdım və boğucu havası olan vaqona qayıtdım.

Tezliklə qatar Ferqus-Fols stansiyasına yetişdi. Parovoz bizi ehtiyat yola keçirdi.

Tufan isə kəsmək bilmirdi. Adama elə gəlirdi ki, bütün səma, bütün dünya donmuş, iynə kimi sərt, havada fırlanan qar dənəcikləriyle dolu idi.

Biz orada düz dörd gün durduq.

Sərnişinlər arasında, heç olmasa, bir iyirmi dəfə şayə dolaşdı ki, guya, bize kömək üçün parovozla qartəmizləyən maşın göndəriblər.

Nəhayət ki, stansiya rəisi bizi yanına çağıraraq məsuliyyətlə bəyan etdi: həqiqətən çox güclü bir parovoz gözləyir və biz, ən geci, sabah Vinnipeqə çatacağıq. Düz saat səkkizdə hamı öz yerində olmalı, yola düşməyimizi gözləməliydi.

Növbəti gün səhər hamımız toplaşdıq. Amma bütün günüümüz elə boş intizarda keçdi. Nəhayət ki, artıq adət etdiyimiz təkanlardan silkələndik – parovoz bizim vaqondan yapışaraq fisildaya-fisildaya yola düzəldi.

Ferqus-Folsun küləklərdən meşəylə qorunan ətraflarındaki çölliyyü sürətlə keçdik. Lakin bir saat sonra Dakota çöllərində yenə qar tufanına düşdü.

Ətrafımızdakı, köpüklenən dalğaları xatırladan qar təpəciklərinin eninə-uzununa doğradığı, göz işlədikcə uzanan qar dənizi təlatümə gəlmüşdi. Təpelər hərəkətsiz idi. Amma onların başından qopan dümağ qar dənələri yuyənlərini qırmış atlar kimi dəli bir sıçrayışla irəli atılır, bəyaz yallarını havada oynadırdılar və ətrafımızdakı hər şey bu misilsiz ilxının tapdağı altında qara bələnirdi.



Və qəflətən bizim yekə, qara parovozumuz belə təpələrdən biriylə toqquşdu və elə bil, göydə ucuşan qar dənəciklərinin əmriylə düz yerində mixlanıb qaldı.

Elə dayanan kimi də həmin o təpə gözümüzün qabağında, sürətlə böyüməyə başladı. Biz kürəkləri, belləri qapdıq və bir saatdan sonra yenə yola düşdük.

Növbəti dəfə yenə təpəyə ilişəndə mən konduktor-dan soruştum:

— Görəsən, burada çox dayanacağıq?

— Niyə soruştursunuz? Mən haradan bilim? — deyə sualımın cavabında guruldadı.

— Ona görə soruşuram ki, bilmirəm özümü ən yaxın malikanəyə yetirməyə vaxtim çatar, yoxsa yox. İstəyirəm yeməyə bir şey tapım.

— Bunu özünüz bilərsiniz. Qaçın görün çatdırı bilirsınız, yoxsa yox.

Adama elə gəldirdi ki, qar təpələrinin arasında diqqətimi çəkmiş həmin malikanə bu ətrafdə, ən azı, ikimillik ərazidə insan yaşayan yeganə məkan idi.

Özümü ora nəyin bahasına olursa olsun, yetirməliydim — bütün yemək ehtiyatlarım çoxdan tükənmişdi və kimdənsə istəmək də mümkün deyildi, çünki bütün sərnişinlər qarnı ac yatırdılar.

Əgər qatar mənsiz getsəydi belə, mən indi oldugumdan daha çətin vəziyyətə düşəsi deyildim və bundan da başqa, heç şübhə etmirdim ki, qatara, ən pis ehtimalla, növbəti qar təpəsiylə toqquşanda çata biləcəkdirdim.

Qatardan yerə atılıb qar basmış geniş çölliükdən keçməyə başladım: artıq çovğun dayanmışdı və mən hara getdiyimi tamam aydın gördüm. Əvəzində yerdəki qar örtüyü çox qalın və xain idi. Bəzi yerlərdə qarın üstündəki nazik buz qatı mənim ağırlığımı tabğatırıldı, amma çox vaxt qarın içində düşürdüm, qurşağı kimi bataraq zorla irəliləyirdim.

Malikanənin böyür-böyürə ucalan tikililərinə çatanda artıq günorta idi.

Mətbəxdən qızarmış donuz ətinin xoş qoxusu bütün ətrafa yayıldı.

Qapını döyüb içəri girdim.

Qırmızıyanaq, dolu bir qadın köhnəliyindən artıq yaşla çalan donuz içalatını tavada qızardırıldı. Lakin mən həddindən ziyadə ac idim deyə, bu cür xörək dəindi gözüümə xoş dəyirdi.

— Bütün bunlar nə qədər eləyər? — deyə tavaya işarə edərək soruşdum.

— Otuz beş sent.

Pulu ona uzatdım.

— Bəs nəyə qoyum? Nəsə gətirmisiniz?

Özümlə heç nə gətirməmişdim.

— Əşı, bu yarayar, — deyə qadın dillənib köhnə qəzet parçasını mənə uzatdı və tavanı kağızin üstünə boşaltdı.

İsti yağ dəlmə-deşikdən süzülməyə başladı. Mən tələsik çıxdım. Şaxtada isə xörəyim donub daşa döndü.

Bir saatdan sonra mən yenə isti vaqonumuzda oturmuşdum: qatar hələ yerindən tərpənməmişdi.

Elə hazırlaşirdim ki, yağ içinde olan bağlamamı açıb nahar edim, özümü pis hiss elədim və skamyada uzandım.

Mənimlə üzbəüz cantaraq bir kəndçi balası oturmuşdu, pis gündə olan naharımı acgözlükə baxırdı.

— Meyliniz çəkir? — bu suali vermək üçün özümü zorladım.

— Əlbəttə! — deyə oğlan sevincək dilləndi.

Tezliklə donuz içalatının izi-tozu da qalmadı... Amma etiraf edim ki, buna heç təəssüflənmədim də.

Ürəyim hələ bulanırdı, elə uzana qalmışdım ki, qulağıma toyuq qaqqıltısı yetişdi. Var gücümü toplayıb birtəhər ayağa durdum və getdim ki, görüm o yanda nə baş verib.

Necə bilirsiniz, nə olmuşdu? Toyuqlarından biri yumurtlamış!

Yumurtanı götürüb qabığını qırdım və isti-isti içdim. Bütün gün ərzində boğazımdan keçən ilk tikə bu idi.

O vaxtdan etibarən mən hər gün təzə yumurta olub-olmayacağımı səbirsizliklə gözləyirdim ki, bir az cana gəlim. Və intizarım da əbəs olmurdu. Hər gün düz o ana kimi gözləyirdim ki, toyuqlarından biri özünün uca qaqqıltısıyla yumurtladığını mənə xəbər versin.



Və baxmayaraq ki yumurtlayan fərənin acından əziyyət çəkən rəfiqələri də həmin yumurtanı səbirsizliklə gözlədiklərindən elə həmin dəqiqə o səmtə cumurdular, mən nahara bir-iki yumurta ələ keçirə bilirdim. Səyahətimizin son altı gününü ancaq ciy yumurtayla keçindim.

Torontodan çıxandan düz iki həftə sonra Vinnipeqə çatdıq.

Şəhərin kənarında qəribə bir döyüşün şahidi oldum.

Pembinnaya yaxınlaşdıqca qovaq meşəliyi sıxlığındı. Meşə zolağı burada bir neçə mil uzanırdı və ağacların arasındaki talalar adda-budda gözə dəyirdi.

Sent-Bonifesə – Vinnipegin şərq ətrafına yaxınlaşanda qatarımız balaca bir taladan ötdü. Talanın ortasında diqqətimi özünə cəlb edən bir dəstə heyvan gördüm. İrili-xirdalı bir sürü it – qara, ağ, kürən, arıq, kök – dövrə vurub durmuşdular. Lap mərkəzlərində isə əzəmətli boz canavar dayanmışdı. Uzaqdən lap aslana bənzəyirdi. Canavar balaca bir kolun altında tək-tənha durmuşdu – əzəmətli, sakit idi və yalnız ətrafına diqqətlə göz gəzdirirdi. Onun tükləri qabarmış, gərgin ayaqları yay kimi tarım idi, hər dəqiqə döyüşə hazır olduğu bütün vüicudundan oxunurdu. Azacıq araladığı ağızı, sanki, nifrət ifadə edirdi.

Qəflətən itlər hücuma keçdilər; yəqin bu, onların ilk hücumu deyildi.

Boz canavar yerində atılaraq gah bu, gah da o tərəfə yönürdü.

Şaqq, şaqq, şaqq! – dişləri şaqqıldayırdı.

Düşmən sürüsündən isə ətrafa ölümqabağı iniltilər yayılır, onu əhatə edən dairə durmadan daralır. Boz qurdsa elə öz yerindəcə durmuşdu – sağ-salamat və məğlubedilməz.

Elə istəyirdim ki, qatarımız qar təpəsinə ilisib qalsın, mən də bu boz, nəhəng canavara bir az tamaşa edim! Lakin qarlı tala da, bu döyüşün səhnələri də tezliklə qovaq ağaclarının arxasında görünməz oldu və biz yolumuza davam etdik.

Vinnipeqə yalnız aprelin birində çatdıq.

İndi məni qardaşımın ferması yerləşən De-Vinton stansiyasından yalnız yüz mil məsafə ayırdı. Lakin bütün yolları qar öz ağuşuna almışdı və kimsə bilmirdi ki, növbəti qatar bir də nə vaxt yola çıxacaq.

Yalnız iki gündən sonra öyrəndim ki, axşam qərb istiqamətinə ilk sərnişin qatarı yola düşür.

Nəhayət, biz De-Vinton stansiyasına yetişdik. Yenə چovğun ulayırdı, dörd bir tərəf zülmət içindəydi.

Stansiyanın kiçik koması prerianın ortasında tənha durmuşdu. Pəncərəsindən işıq gəlirdi. Mən ora daxil olanda kətilin üstündə sakitcə mürgüləyən növbətçi bir anlıq oyandı. Ondan soruştum ki, qardaşım Artur Seton-Tompsonun harada yaşıdığını bilirmi. Növbətçinin anlaşılmaz cavabından aydın oldu ki, ünvanı bilmir və heç bilmək də istəmir, üstəlik, xahiş edir ki, onu bir də narahat etməyim.

Məndə belə bir dumanlı təsəvvür vardı ki, qardaşımın fermasını şimal istiqamətində, stansiyadan, təxminən, bir mil aralıda axtarmaq lazımdır.

Səhərə yaxın külək kəsdi, چovğun daha qarın üstündəki ləpirləri sovurmurdu. Cığır axtarmağa başladım. Tezliklə qarın üstündə dərin və geniş ayaq izləri tapdım.

“Bəlkə də, elə mənim cantaraq qardaşımın ayaq izləridir bunlar”, – fikirləşdim və əlimdən başqa bir şey gəlmədiyindən həmin izləri tutub getdim.

Azacıq sonra qarşında çəper və içindən baca borusu boyanan qar təpəsi gördüm.

Cığır sərt yoxuşla enirdi və mən üzərində qardaşım adı yazılmış bir qapının ağızına çatdım.

Qapını döyüb içəri girdim. Komanın iri, yeganə otağının dərinliklərində sıfəti mis qırmızısına çalan üç nəfər oturmuşdu – elə əsl hindu idilər ki, vardılar...

Və birdən bu kişilər səs-səsə verdilər:

– Ey! Ernest!

Bu, mənim qardaşlarım Artur və Karl, bir də ki dostum Vilyam Brodi idi.

Torontoda olanda, hələ qərbdəki torpaqlara səfərə çıxmamışdan əvvəl öziümü çox məsələdə borclu bildiyim tanınmış təbiətşunas Vilyam Brodi mənə belə demişdi:



– Qərbə çatan kimi mütləq müşahidələrinin gündəliyini apar. Bu qeydlər sənin üçün ilbəil daha qiymətli olacaq.

Təxirə salmadan məsləhətinə riayət etdim. Həmin gündəlikdəki ilk qeydim belə idi: *Toronto, Ontario*.

Üç dənə qırmızısınə qaratoyuq gördüm.

Sizə heç cür anlada bilmərəm ki, bu qısa, üç-dörd sözdən ibarət qeyd mənə nə qədər sevinc bəxş edirdi. İnanmiram ki, bu iki sətrin başqları üçün bir əhəmiyyəti ola. Lakin mən intuitiv olaraq hiss edirdim ki, bu sətirlər mənim nə zamandan bəri arzusunda olduğum həyatın başlangıcı, ecazkar bir dünyaya tərəf atdığım ilk addımdır.

Və mən öz qeydlərimi ara vermədən aparmağa başladım və elə bu gün də həmin işi eyni səliqəylə davam etdirirəm.

Səyahətlərimin və müşahidələrimin gündəliyi düz qarşında, masamın üstündədir – dəri üzlük çəkilmiş əlli qalın cild.

Gah qələm, gah mürəkkəb, gah da akvarellə – qısa, əlimin altında nə olubsa, onunla – tələsik yazılmış, elmin mehrabına qurban verdiyim heyvanların qanına bulaşmış, tonqal qığılçımlarından xal-xal olmuş, vaxt azlığından nadir hallarda yuyulan əllərin kirinə-pasına bulaşmış vərəqlər, necə gəldi, başdansovdu çəkilmiş illüstrasiyalar – normal kitabsatan bunlara görə heç qara qəpiyindən də keçməzdı, mən isə, heç milyon versələr belə, onlardan ayrıla bilmərəm. Bu cildlərdə həyatımın, axtarışlarının düz altmış ili yaşayırıdı.

On ikinci fəsil

PRERİYADA BAHAR

Qardaşımın fermasından, təxminən, dörd mil cənuba qum təpələri başlanırdı, bir az da o yanda iynə-yarpaqlı ağaclarlardan ibarət qapqara meşə zolağı gəlirdi. Bu tanımadığım, sırlı yerlər məni yaman cəzb edirdi.

Bir yaz günü qardaşımla bir yerdə təpələrə sarı gedərkən bir dəstə quş prerianın üzəriylə lap alçaqdan uçub keçdi.

— Çöllük tetralardır, — qardaşım dilləndi, — prerianın vəhşi toyuqları. Onlar meşədə qışlayır, qar əriməyə başlayan kimi isə buralara qayıdırılar.

Az sonra qardaşım barmağıyla çox da yüksək olmayan təpəliyə işarə edərək dedi:

— Bax, həmin quşlar orada rəqs edirlər.

— Kimlər? — soruşdum.

— Tetraları deyirəm.

Bilmirdim ki, onun cavabını necə başa düşüm, lakin qardaşımın o gün heç kefi yoxuydu, qaradınməz idi deyə daha dillənmədim.

Fermer qonşularımızdan biri də, bir dəfə necə oldusa, həmin təpə barədə mənə eyni sözləri dedi. Ona təəccübə verdiyim sualın cavabı isə belə oldu:

— Məgər siz bilmirsiniz ki, çöl tetraları baharda cütləşəndə əməlli-başlı rəqs edirlər? Həmin təpə də elə quşların sevimli cütləşmə yeridir.

O təpəyə nəzər salmaq kifayət etdi ki, yoldaşımın sözlərinə inanım: təpənin yalın zirvəsində, azi, əlli fut sahə quş lələkləriylə, quş peyiniylə dolu idi, otu isə, görünür, tamam tapdanmışdı.

Söhbətin üstündən necə gün keçəndən sonra isə bir necə tetrənin təpənin yamacıyla yüyürək quqqul-dayan, qırıldayan səslər çıxardığını görmək xoşbəxtliyi elə mənim özümə də nəsib oldu.

Quşlara uzaqdan göz qoyurdum, amma bir az yaxınlaşan kimi tetralar uçub getdilər. Mənim artıq bu quşların, həqiqətən, rəqs etdiyinə heç şübhəm qalmamışdı. Çox istəyirdim ki, onların cütləşmələrini bir az yaxından seyr edim. Buna belə nail oldum.

Bizim komadan çox da uzaq olmayan bir təpə tapdim. Təpənin üzərindəki bütün əlamətlər ona dəlalət edirdi ki, çöl tetralarının cütləşmə yerlərindən biri məhz elə buradadır. Bel və kiçik balta götürüb gündüz ora yollandım, yaxılıqda özümə bir müşahidə məntəqəsi seçdim və gizlənmək üçün üstünü kol-kosla örtdim.



Ertəsi gün özümlə yorğan da apardım ki, gecəni orada qala bilim.

Elə ki dan yeri sökülməyə başladı, qanad səsi eşitdim. Tetra idi, ahəstə ucuşla aşağı enib düz təpənin başına qondu. Onun dalınca digərləri də gəldi.

Hava işıqlaşanda mən sakitcə gəzişən, ya da yerində hərəkətsiz donub-qalan quşlardan ibarət bir dəstə gördüm.

Və budur, onlardan biri qəflətən başını aşağı saldı, qanadlarını açaraq quyruğunu qaldırdı, ləp xırda addımlar ata-ata yüyürməyə başladı. O, ayaqlarını sürətlə yerə döyərək səs-küy salır, qanadlarını çırpıb quyruğunu bulayır və eyni zamanda kəskin, quqqul-tulu bir səs çıxarırdı. Onun dalınca digər quşlar da rəqsə başladılar. Onlar da pəncələrini yerə döyərək quyruqlarını əsdirir və ucadan çığırışırlar.

Səs-küy getdikcə artır, tetralar daha sürətlə hərlə-nərək rəqs edirdilər. Onlar gah sıxlışır, gah da bir-birinin üstündən sıçrayırdılar.

Sonra fasilə verdilər. Bəziləri yorğun halda oturdular, digərləri isə ya sakitcə durmuşdular, ya da əhəmiyyətli, özündənrazi bir görkəm alıb aramlı gəzişirdilər.

Dincəlməkləri elə çox çəkmədi. Tezliklə başqa bir qanadlı rəqqas öz yoldaşlarını yenə rəqsə səslədi.

Mən gün batana kimi uzanıb onlara göz qoyurdum. Bütin bu müddət ərzində quşlar, azi, iyirmi dəfə rəqs etdilər. Amma elə ki pusqudan çıxdım, quşlar pərən-pərən düşüb müxtəlif səmtlərə uçuşdular.

Çöl tetraları bütün may və iyun ayları ərzində cüt-ləşdirilər. Sonradan öyrəndim ki, onlar yalnız baharda deyil, həm də payızda – yem bol olanda cütləşirlər. Aydın payız günlərində onların uçaraq təpəyə gəlib rəqsə başlıdıqlarını dəfələrlə görmüşəm.

Amma ən maraqlı hadisə məni hələ qabaqda göz-ləyirdi.

Kerberidə, qardaşımın fermasında, 1883-cü ilin yayında mənim on beş dənəyə yaxın tetra cürcəsi varım idi – bu quşların yumurtalarını toyuğun altına qoymuşdum.

Cüçələrim cəmi iki həftəlik idi ki, Kerberi üzərindən

soyuq küləklər əsdi, dolu yağıdıran bir tufan qopdu. Cüçələr bərk soyuqdan tələf olmasın deyə, onları evin içində, mətbəxə gətirib düz çuqun sobanın altına, döşəmənin dəmir örtüyü üzərinə buraxdım. İçində toyuğun özü olan qəfəsi isə bir qədər aralı qoydum.

Yarım saatdan sonra körpələr qızışdı, tüklərini qabardıb lələklərini təmizlədilər və lap məzəli görkəm aldılar.

Həmin vaxta kimi də külək artıq buludları qovmuşdu və günəş bütün gün ərzində ilk dəfə göründü. Onun parlaq şüaları sobanın üstünə düşdü, oradan da sıvişib altına – cüçələrin toplaşlığı yerə keçdi. Adama elə gəlirdi ki, günəş işığı və isti onlarda qeyri-adi, sevincək bir əhval yaratmışdı.

Körpələrdən biri – boyu sərçədən böyük olmazdı, – başını, az qala, lap döşəməyə sallamışdı, gələcəkdə tüklənəcək dümbəyini məzəli bir tərzdə qaldırdı, qanadlarını açıb çəhrayı ayaqlarını yerə elə bərk döyüdü ki, adamın qulaqlarında, elə bil, kiçik litavra guruldamaga başladı.

Bəs sonra?

Tetra cüçələrinin hamısı ayaqlarını döşəməyə tap-pildatmağa, tullanıb-düşməyə başladılar – eynən böyük quşların baharda, məhəbbət əyyamında elədik-ləri kimi.

Bu, təxminən, bir dəqiqə çəkdi. Sonra cüçələr yorulub dincəlmək üçün yerə yatdırılar. Yarım saatdan sonra isə yenə vur-çatlaşın başıdı. Tetra cüçələri öz rəqslerinə gün ərzində neçə dəfə qayıdırıllar, xüsusilə də gün çıxanda və qarınları tox olanda.

Tezliklə aşkar etdim ki, mən özüm də cüçələrimi rəqsə başlamağa məcbur edə bilərəm. Elə ki barmaqlarımı dəmir təbəqəyə döyəcləyirdim, o dəqiqə rəqsə başlayırdılar.

Bu, düz üç gün davam etdi – cüçələri evdə saxladığım müddətdə. Mən onların bu bacarığını qonşularıma da göstərirdim. Nisbətən uzaq malikanələrdə yaşayan bir neçə dostum at belində bizə gəlmışdı ki, tetra cüçələrinin rəqsinə tamaşa etsin.



Maraqlı orasıdır ki, cüçələr eynən öz valideynləri kimi rəqs edirdilər, hərçənd yaşı tetra heç görməmişdilər də. Məncə, bu rəqs onların balaca vücuqlarını doldururan yaşam sevincini ifadə etmək məqsədi daşıyan təbii, ahəngdar və coşqun hərəkətlərdən ibarət idi. Sanki, bu rəqsin hərəkətlərini cüçələrə hansısa sövq-təbii bir hiss deyirdi.

* * *

Həmin günlər biz adı təsərrüfat işlərinə səylə girişmişdik: torpağı şumlayır, malalayır, toxum səpir, axur və anbarları təmir edir, yolları düzəldirdik.

Mənim vəzifələrimdən biri xışın dəstəyini tutmaq idi – çətin iş deyildi, çünkü tarlamız düzən yerdəydi, nəm torpağıvardı, daşlı deyildi, ağac köklərinə də rast gəlməzdin.

Qatarla qoşulmuş atların çəkdiyi xışdan ikiəlli tutub durmadan tarlanın bir başından digərinə gedirdim. Və həmişə də yan tərefimdə, ya da daha çox arxamızca, azi, beş, çoxu isə iyirmi dənə qara sarıköynək gəlirdi. Onların "krek, kreks" deyə qaqqılaşması kəsmək bilmirdi. Digər quşlar isə ya həmin sarıköynəklərin başı üstündə hərlənir, ya da məndən on addım aralıda irəliləyirdilər. Quşlar səbirsiz, ac olduqlarına görə, sürfə, toxum, ya da hər hansı bir başqa yem tapmaq üçün torpağın hər qarışını eşməyə hazır idilər.

Uzaqda isə onların uçan qardaşlarından bir dəstəsi üfüqdə duman kimi güclə sezilirdi və quş səslərinin uğultusu mənə uzaq dəniz sahilində dalğaların sədəsini xatırladırdı.

Bizim hər birimiz tarlada dan yeri sökünləndən günbatana kimi çalışırıq, bundan sonra isə hələ təsərrüfatla bağlı başqa işlər də görürdük.

Hər gün səhər və axşam mən üç dənə inəyi sağırdım. Onyaşlı bir qız uşağının bunu necə elədiyini görəndə adama asan gəlir. Amma mənim birinci ay necə əziyyət çəkdiyimi kaş göreydiniz! Əllərim bütün günü sizildiyirdi, dan yeri sökünləndə ineklərin böyürtüsündə aylan kimi baxırdım ki, əllərim uyuşub, qic olub. Məcbur qalır-

dim ki, barmaqlarımı açmaq, onları hərəkətə gətirmək üçün bir neçə dəqiqə ovuşdurum. Amma hər halda, həmin çağlar bitməz bir sevinclə dolu günlər idi.

On üçüncü fəsil

ÇÖL QEYDLƏRİ

1882-ci ilin mayında Kerberiyə bir xeyli qohumumuş gəlmişdi. Biz üç qardaş da qərara aldıq ki, buğda, yulaf və kartof əkmək üçün əlavə torpaq sahələri tapmaq məqsədilə axtarışlara çıxaq.

Yola öküz arabasıyla çıxdıq, çünki bu heyvanlar atlardan döyümlü idilər və qabaqlarına çıxan yemlə də dolana bilərdilər.

Beləliklə, özümüzlə yük edib yulaf götürməyimizə gərək yox idi. Bu da yükümüzü əhəmiyyətli dərəcədə yüngülləşdirirdi.

Biraylıq ərzaq ehtiyatı, bir də düşərgə salmaq üçün təchizat – bizə lazım olan yalnız bu idi. Artur həmişəki kimi həm arabaçı idi, həm də bələdçi; qardaşım Valter – onun köməkçisi; özünü təbiətşünas sayan mən isə bu səfərdə vəzifəmi həm də aşpzadə qismində yerinə yetirirdim.

Assinibuon çayının mənbəyinə istiqamət götürmüştük. Yaxın təpədəki tülkü bizi vaqqıltısıyla salamlayırdı. Dörd bir tərəfdə quşlar yuvalarının böyükür-başında vur-həşirdəydilər, əlləşirdilər. Balaca bir skuns yoldakı araba rizinə düşərək ilişib qalmışdı, məcbur oldum ki, oradan çıxmasına yardım göstərim.

Yol boyu sarı Riçardson sünbülkiranlarını gördük. Bu heyvanlar cəmənlik itləri kimi koloniya şəklində yaşayırdılar. Bir də hərdən boz rəngli Franklin sünbülkiranlarına da rast gəlirdik – bu heyvanlar ahəngdar, çağırış dolu qışqırıqlarıyla adamın diqqətni çəkirlər.

Rapid-Sitiyə biz iyun ayının sonunda, tufan və leyhan altında yetişdik. Ətrafda axmaz göllər görürdük – bəzilərinin sahəsi yarım akrdan artıq olmazdı, digərləri isə yüz akrlarla ərazini tuturdu. Bu göllərin qumotu



bitən sahiləri minlərlə quş üçün sığınacaq idi. Quşların arasında xüsusişlə ördək, anqut, danquşu, bataqlıq toyuğu və suqaranquşu diqqət çəkirdi.

1 iyul 1882-ci il.

Bertlə yetişdiyik və elə o dəqiqə də torpaq kontorunu tapdıq. Seçmək üçün bizə fermalardan ibarət böyük bir siyahı verdilər.

2 iyul.

Fort Ellisə gəldik.

Öküzləri haylayaraq yol gedəndə qarşımıza bir cüllüt çıxdı; o, həyəcanla çığırır, lap üstümüzə atılmaq istəyirdi. Tezliklə quşun narahatlığına səbəb olan məsələni anladım – yoldakı dərin araba rizində onun balası bizdən qaçmağa çalışırdı, amma yoldan çıxa bilmirdi ki, bilmirdi. Mən onu görəndə az qalmışdı öküzlərin ayaqları altında qalsın. Tez arabadan tullanıb irəli qaçdım və quşcuğazı tutdum. Balaca, tüklü bir top idi – qəhvəyi gözlü. O, inamla düz üzümə baxırdı, valideynləri isə qəzəblə qaraqışqırıq salmışdılar. Heç vaxt belə incə, gözəl məxluq görməmişdim – nədənsə, bu cücə mənə balaca xallı maralı xatırlatdı. Quşcuğazı təhlükəsiz yerə qoydum. Artıq bir dəqiqlidən sonra isə həyəcanlı valideynləri körpələrinin başının üstünü almışdilar.

5 iyul.

Silver-Krik yaxınlığında, su hövzələrindən xeyli aralı – yolda qəflətən yanında on dənə tüklü balası olan bir dişi cürə quşu gördük. Bizi görən ana yaman çasdı, qanad çalaraq balalarından aralandı, özünü axsaqlıq vurdu ki, başımızı aldadıb bizi cücelərindən uzaqlaşdırırsın və onları bu minvalla xilas etsin.

Amma biz quşun balalarından altısını tutub yaxındakı gölə apardıq. Və bütün ailənin sevinc içində bir-birinə necə qovuşduğunu orada gördük.

Heç şübhəm yox idi ki, cürələr öz doğma yurdlarını göl quruduğuna görə tərk etmişdilər.

11 iyul.

Tetranın, təxminən, iki həftəlik, amma artıq yaxşı ucan bir balasını tutdum. Sonradan öyrəndim ki, tetra cüçələri bir həftəliklərindən uçurlar. Quşun öz balalarıyla bir yerdə necə uçmasına tamaşa etmək çox maraqlıdır: adama elə gəlir ki, tetra bir dəstə sərçəylə uçur. Balaların qanadlarının ölçüsü bədənlərinə nisbətən çox iri olur; böyük quşlarda belə deyil.

27 iyul.

Ağcaqanad şimalın bələsidir. Bataqlıqlardan, göllərdən bulud kimi qalxıb adamın başının üstünü alır, sancır, qanını içib əziyyət verirlər. Bütün günü fəaliyyətdədirlər, günəş batana yaxın isə sayları iki dəfə artır və yaman azgrün olurlar.

İnsan bu zülmkarlardan yalnız pəncərəsinə cuna, ya da narın metal tor çəkərək gizlənə bilər. Amma mal-qarani ağcaqanaddan qorumaq üçün mütləq gərək bərk tüstülənən tonqallar qalayasan. Bunu belə edirlər. Ovlaqda bir fut dərinliyi, üç fut uzunu və üç fut da eni olan xəndək qazırlar və onun içində quru budaqlardan tonqal yandırırlar. Alov güc yiğanda isə üstünə yaş saman, onun da üstünə torpaq tökürlər. Bu minval-la tonqaldan qara, boğucu bir tüstü qalxmağa başlayır və bu tüstü saatlarla bitmək bilmir. Sakit axşamlarda tüstülü hava çox yuxarı qalxmır, tonqalın ətrafında üçbucaq şəklində yerə çökür. Bu tüstü ağcaqanadların qatı düşmənidir.

Biz bütün yay boyu hər axşam belə tüstülənən tonqallar çatırdıq və əldən düşmiş heyvanlar isə uzaqdan tüstünü görən kimi yüyürə-yüyürə düz yanımıza gəlirdilər, tonqalın yanında durub faydasından bəhrələnirdilər...

Sürtünün ən güclüsü olan buğa yerin ən yaxşısını tuturdu – tüstünün ən sıx və acı olan yerini. Onun arxasında isə seyrələn tüstünün içində, adətən, iki inək görüniirdü, onlardan arxada daha üçü və sairə. Və əgər külək istiqamətini dəyişsəydi, sürü də çönürdü ki, nicatverici tüstünün təsir dairəsinə düşə bilsin.



Dəfələrlə eşitmişəm ki, aqcaqanadların təqibindən ağlinı itirmiş heyvanlar birbaş tüstülenən tonqalın içində girir, ağır yanıqlardan ölürdülər!

29 avqust.

Qardaşım meşədən bir dənə şikəst olmuş qırmı-zigöz quşcuğaz – vireo gətirmişdi. Quş var güciylə müqavimət göstərir, dimdiyini şaqqıldadaraq barmağımızı dişləyirdi. Onu qəfəsə salanda kürəyi üstə yixilib qırğı kimi caynaqlarıyla hückuma keçməyə başladı. Sonra da barmaqlarından yapışdı, heç əlimi qaldıranda da buraxmadı.

30 avqust.

Vireo nə qədər desən, cincirama qıra bilər. Qurbanını öldürəndə onu pəncəsi ilə qəfəsin çubuğuna sıxıb canını çıxarırdı. Vireo bir neçə dəqiqə ərzində altı dənə xırda cinciramani bütöv uddu. Lakin bir dənə çox zırpi cincirama ona problem oldu. Yaman müqavimət göstərirdi; qəfəsin döşəməsində bərk çəkişdilər.

31 avqust.

Vireo ət yeyir. Onun bugünkü yemi 12 milçəkdən, 12 mozalandan, çox da yekə olmayan qoz boyda ciy ət tikəsindən, iki-üç çeyirtkedən, bir-iki işildaquşdan və yarımdən çox sərçədən ibarət oldu.

3 sentyabr.

Vireo öldü. Bədəninin uzunluğu beş tam səkkizdə yeddi, qanadlarının açılışı doqquz tam ikidə-bir düym idi. Bu quş Kuesin təsvirinə tam uyğun gelir. Hər gün yediyi xeyli yemə baxmayaraq, vireo acıdan öldü. Onun mədəsi boş, özü isə çox arıq idi – bir dəriydi, bir süümük. Villi Brodi dedi ki, o da həşəratla dolanan bir quşu qəfəsde saxlamaq istəyəndə başına eyni iş gəlib.

Mən vireoya dəfələrlə çöldə göz qoymuşam, onun nəğmələrinə qulaq asmışam. Onun nəğməsini təsvir etmək çox çətindir, amma bir dəfə qulaq asan heç vaxt unutmaz, çünkü heç bir quş onun kimi səy və inadla

uzun serenadalar oxumur. Vireo oxuyarkən yaşıl yarpaqlar arasında tam hərəkətsiz durur. Durduğu yer, bəlkə də, boyunuzdan cəmi 2–3 fut yüksək olar. Mən nə qədər bu lələkli müğənnini oxuyarkən görmək istəsəm belə, buna heç vaxt müvəffəq olmamışam. Bu minvalla başa düşdüm ki, oxuyan yarpaqlar barədə əfsanə bizlərin arasında necə yaranıb.

18 sentyabr.

Sentyabr tez keçir. Səmanın çöhrəsi səhərlər polad rənginə çalan göy rəngdədir, qar təhlükəsi sezilən üzünə ağır, bəyaz buludlar qonub. Payızın səyyahları hər tərəfdən toplaşırlar. Qara sarıköynəklərə tək-tək deyil, böyük dəstələr şəklində təsadüf edə bilirsən. Bu dəstələr yazda rast gəldiklərimə nisbətən xeyli böyük, bəlkə, bir on dəfə böyükdür. Sarıköynəklər biçilmiş tarlalara bulud kimi enəndə torpağın bir-iki akrdan artıq sahəsini parlaq qara örtüklə örtürlər. Başçılarının əmriylə eyni anda havaya qalxanda isə qanadlarının xışltısı dənizdəki nəhəng dalğaların sahilə çırpılarkən çıxardığı səsi çox xatırladır. Şrey-rey-rey-rey! – zilə qalxaraq bəmə düşən ritmik səslər eşidilir. Krek-krek-krek! – səsləri də güclü bir küyə çevrilir, amma qanad xışltısına qətiyyən bənzəməyən bir küyə.

19 sentyabr.

Yarpaqlar sürətlə tökülmüş. Torpağın üstünə qızılı və qəhvəyi rənglərdən ibarət payız xalısı sərilib. Hər səhər ayaz olur və artıq kiçik göllərin qıraqları buz bağlamağa başlayıb. Köçəri quşlardan ibarət dəstələr cənuba üz tutublar.

Bu gün səhər mən nəhəng bir qaz sürüsü gördüm və şəkillərini çəkdirim. Onlar, azi, bir mil uzunluğunda cərgəylə uçur, elə qaqqlıdaşırdılar ki, adama elə gəlirdi çoxsaylı köpək sürülsüdür uçan.

Səma gömgöy olsa da, parça-parçadır – qar kimi ağ buludlar, sanki göy üzünə xain düşmən kəsilib.

*19 oktyabr.*

Bu gün səhər hündür bir ağacın başında Baltimor sarıköynəyinin yuvasını tapdim. Yuva çanta formasındaydı; 6 düym dərinliyi, 4 düym eni və yuxarı ucları beş üfüqi budaqdan asılmışdı. Bu yuva ağac qabığının liflərindən toxunmuşdu və baxanda adama çox möhkəm görünürdü. Onun möhkəmliyini yoxlamaq qərarına gəldim və içində metal qırıntısı yiğmağa başladım. Bundan sonra yuvadan kəndir keçirib bir vedrə asdım, içindəki yüksək artırmışa başladım. Kiçik quş yuvası düz 15 funt ağırlığa tab gətirdi. Daha 2 funt qoydum, amma bunu o qədər ehtiyatsız elədim ki, ip sürüsdü və bütün ağırlıq beş budağın ən naziyinə düşdü. O budaq isə on yeddi funta davam gətirmədi. Köhnə, küləklərin aşındırıldığı bir yuva idi. Əgər təzə olsaydı, heç şübhəm yoxdur ki, lap 25 funta da davam gətirərdi...

21 oktyabr.

Bu gün qoffer siçovulunun altı yuvasını, təpəciklərini və yeraltı yollarını qazaraq xəritələrini hazırladım. Bu yerlərdə məskunlaşanlar deyirlər ki, onlar qoffer siçovullarının torpağı yumşaldığı yerlərdə iki, üç dəfə artıq məhsul götürürler. Şübhə yoxdur ki, Amerikadakı qofferlər Avropada soxulcanların gördüyü işi görürler (Darvinin yazdığı kimi).

30 oktyabr.

Qara sarıköynəyin lələklərini diqqətlə saydım:

Baş – 2226

Boyunun arxa səthi – 285

Boyunun ön səthi – 300

Sinə və aşağı tərəf – 1000

Bel – 300

Hər ayaq 100 lələkdən – 200

Hər qanad 280 lələkdən – 560

Uçuşu təmin edən lələklər – 44

On dördüncü fəsil

SEVİMLİ DİYAR

Qardaşım Artur altıotaqlı ev tikirdi. Bura təzə yerləşəndə yaşadığı taxta evdən – ilk sığınacağından köçmək istəyirdi.

O və qardaşım Çarlı bütün günü tıkıntıyla məşğul idilər. Vili Brodi bizim aşpazımız idi. Mənim öhdəmə isə hər cür təsadüfi işlər qalırdı, onların sırasında özümlə gətirdiyim toyuqlara hin tikmək də vardi.

Amma bizim hamımız bəxtimizi lap qərbədə sınamaq fikrindəydi, istəyirdik ki, hərəmiz yarım pay torpağa yiylənək.

Fermer arabasına atlar üçün on kisə yulaf, bir kisə quru ərzaq (kartof, hisəverilmiş donuz sinəsi, çay və qənd), çadır, yorğan, qazan, tava və başqa qab-qacaq yükleyib kəşfiyyata yollandıq.

Artur, təbii ki, arabaçımız və ekspedisiyamızın rəhbəri idi. Mən yenə də aşpazlıq edir və yemək üçün ovla məşğul olurdum. Çarlinin bəlli bir işi yox idi – o, qulluğa gedirdi.

Qərbədə ilk tonqalımı Fevyudan bir az aralıda ləzzətlə yandırdım. Nahardan sonra yolumuza davam etdik.

Brendonun səkkizmilliyində yol kənarındaki mehmanxanada gecələməyə qaldıq. Brendona isə ertəsi gün saat on birdə çatdıq. Çayı bütün yükümüzle bir yerdə, bərədə keçdik. Oradan isə cənub tərəfə, təxminən, səkkiz mil irəlilədik.

Axşam saat yeddiidə düşərgə saldıq – şimal-qərbin düzəngahında mənim ilk düşərgəm...

Qardaşlarım yatandan xeyli sonra da mən hələ preriyanın nəğməsinə, başımın üstündə xışıldayan qanad səslərinə qulaq asırdım.

Öz gündəliyimdə həmin gün aşağıdakı qeydi apardım:

Düşərgə: Brendondan səkkiz mil cənuba. May ayının 12-si, axşam çadırımızdan azacıq aralı tonqal



qalayarkən bir quşu qorxutdum. O, yuvasını köniülsüz tərk etdi, amma çox uzaqlaşmadı – tonqalın şöləsi düşən yanmış otun üstüylə həyəcan içinde otərəf-butərəfə qaçmağa başladı. Hərdən cəsarətə gəlib yuvasına da qayıdırıldı. Hava işıqlaşanda onu elə yuvada tapdim.

Və elə ki tonqalı yandırmağa başladım, quş yenə də tələsmədən yuvasını tərk etdi və tezliklə öz erkəyi ilə qayıtdı. Və mən onları yalnız indi əməlli-başlı nəzərdən keçirə bildim – bu, bir cüt sahil torağayı idi.

Yuvada üç dənə qəhvəyi yumurta vardı. Yuvanın özü isə quru otlardan, çırpıdan hörülümiş, içi bu quşların qatı düşməni sayılan qırğının qəhvəyi lələkləriylə döşənmişdi.

Erkəyinin yaxınlıqda olmasından ürəklənmiş fərə yumurtalarının üstündə bir də oturdu, baxmayaraq ki mən onun cəmi səkkiz futluğunda gur alovda donuz sinəsi qızardırdım.

Səhər yeməyindən sonra çadırımızı yiğisdirdiq, tonqalı söndürdük və torağayları öz yuvasında rahat buraxaraq yolumuza davam etdik.

Ertəsi gün Suri çayının sahilinə çatdıq. Çay daşmışdı deyə kecid asan olmadı. Biz qayığa əyləşdik, atlar isə üzə-üzə keçdilər və onlardan biri az qalmışdı ki, buz kimi suda batıb qalsın.

Burada saysız-hesabsız quş vardı – minlərlə, on minlərlə. Dəstələr dalbadal şimala istiqamət götürürdülər ki, o tərəflərdə yuva qursunlar.

Orada qonur durnalardan ibarət kiçik dəstələr də vardı və hərdən lap ağ durnaya da rast gəlmək olurdu. Onların şeypur səsini andıran çığrtısı yüksəklərdən eşidilirdi. Vəhşi qazlar uzun sırayla, ya da üçbucaq şəklində düzülüb uçurdular. Az qala, hər təpədə tetralar yüyürtüşürdü. Bir, ya iki dəfə də göy üzündə keçəl kərkəsin iti uclu qanadlarını gördük.

Gecələr tonqal yanında yazdığını qeydləri oxuyanda bu qənaətə gəldim ki, mənim indi gördüğüm iş – quşların yalnız elmi, ya da yalnız el arasındaki adını xatırlatmaqla onları quruca təsvir etmək kifayət deyil. Mən çox istəyirdim ki, həmin günlər içimdə baş

qaldıran sevinc hissini də əks etdirəm. Kveli¹ quşu barədə qeydlərimi də məhz elə bu əhvali-ruhiyyədə qələmə aldım.

Səhər tezdən səmanın ənginliklərindən qulaqları miza kvelinin çağırış dolu titrək çığrtısı – həzin “r-r-r, feo-feo” səsi dəydi.

Quş aşağı endikcə bu səs daha da güclənirdi.

Budur, o, qanadlarını açıb havada süzür – tərpənən yalnız qanadındaki lələklərdir.

Sonra da üzüaşağı sürətli eniş – aşağı, aşağı və budur, kveli artıq taladadır. Burada o, qanadlarını qaldırıb düzidüz açaraq aq-qara xallarla bəzənmiş iç tərəfini göstərir, bir dəqiqə yerində donubmuş kimi durur. Sonra da aramla qanadlarını yiğir ki, bir az qaçıb oynasın, otlaşın və lap axırda da ya öz rəfiqəsini, ya da başqa həmcinslərini bildirçin çığrtısıyla yanına səsləyir.

Bütün gün boyu biz bu həzin çığrtını dinləyir, onların sürətli şigimalarına, qürurlu duruşlarına tamaşa edirdik.

İndi, üstündən altmış il ötəndən sonra da həmin o nəğmə və onunla əlaqədar olan hər nə varsa, yaddaşında elə güclü şəkildə canlanır ki, bununla müqayisəyə gələ biləcək ikinci güclü təəssürat xatırlamırıram.

Uzun səfərlər boyu həyatımı bəzəyən digər kiçik kəşflərim və müsahidələrim olurdu.

Bir dəfə mən düşərgənin qarovulunu çəkmək üçün tək qalmışdım – qardaşlarım həmin gün Pembinna çayının qarşı sahilinə keçmişdilər ki, oralarda boş torpaqların olub-olmadığını öyrənsinlər.

Bu çayın vadisində, düşərgəmizdən bir az aralı bir neçə palid ağacı bitirdi. Quşlar üzərində müşahidələrimi davam etdirmək üçün ora yollandım.

Və həqiqətən də, heç ora çatmağa macal tapmamışdım ki, çox maraqlı bir hadisənin şahidi oldum. Palid ağaclarının koğuşunda bir neçə oyuq vardi. Görünür, onları ağacdələnlər deşmişdi. Onların içində şəhər qaranquşlarından ibarət cütlükler məskunlaşırırdı. Biz

¹ *Kveli* – Kanada bartralis cüllütünün xalq arasında adı



sərqdə, six məskunlaşmış diyalarda qaranquşları anbarların, damların, insanların onlara verdiyi künbücağın sakını sayırdıq. Amma burada, əldən-ayaqdan uzaq yerlərdə bizim qaranquş beş yüz il qabaq, ağdərilə adamlar buralara hələ gəlib çıxmamışdan necə yaşayırırsa, elə də yaşayır.

Torpaq kontorunda bizə dedilər ki, əkin üçün yararlı bütün torpaq sahələrini məskunlaşanlar arasında hələ bir il qabaq bölüblər.

Atlarımızın başını dilxor halda şimal-qərbə, Brendona, evimizə tərəf döndərdik.

Pembinna sahillərindəki vadini tərk edərək əhəngli torpağı olan geniş düzənliyə çıxdıq. Burada bir Uillet cüllütünü¹ yuvasından ürküdüük.

Bu yuva bir çəngə otla bizon sümüyünün arasındakı balaca bir çökəkdən ibarət idi. İçəridən döşənəcəyi də yox idi – görünür, quş bir şey tapa bilməmişdi – ətraf təbiət o dərəcədə kasad idi. Bozumtul zeytun rəngdə yumurtalar da elə ətrafin landşaftı kimi cansıxıcıydı. Heç şübhə etmirdim ki, cüllüt uzaqdan yuvasına dönəndə onu yalnız bizon sümüyünə görə tapırdı.

Amma ən qəribəsi yumurtalar idi. Armudabənzər görkəmləri olan yumurtalar üçbucağa oxşayırdı və dördü də bir-birinin böyründə, iti ucları içəriyə tərəf elə düzülmüşdü ki, dörd bərabər hissəyə bölünmiş çevrə əmələ gətirirdi. Sonralar mən öyrəndim ki, bir çox su və bataqlıq quşlarının yumurtaları elə bu formadadır. Amma o vaxt bu tapıntı mənim üçün tam gözlənilməz bir şey olmuşdu.

1881-ci ilin payızında mən Billi Lon, Bill Lanq və Torontonun digər ovçularıyla tez-tez görüşürdüm. Bu insanların quşları uçuşundan dəqiq tanıması məni həmişə heyrətləndirib. Onlar hələ lap uzaqdan bilirdilər ki, yaxınlaşan dəstə hansı quşlardan ibarətdir. Və mən soruşanda ki, bəs onları necə tanıyırsınız, belə cavab verirdilər: Təcrübədən yaranmış bir şeydir.

Belə cavab da məni heç qane etmirdi.

¹ *Uillet cüllütü* – iri boz cüllütür, Şimali Amerikada yaşayır. Quşa bu adı nəğməsiyle səsleşdiyinə görə qoyublar: “pilin-uil-uil-let”.

Lakin tezliklə mən başa düşdüm ki, hər şeydən öncə təbii şəraitə yaxşı bələd olmaq və həm də bəlli rayonlara məhz hansı quşların nə vaxt uçub gəldiyini bilmək lazımdır.

Sonra onların uçuşundakı səciyyəvi cəhətləri və dəstədə düzünlüləşlərini öyrənmək lazımdır; məsələn, qazlar və durnalar yüksəkdən, uzun bir səf çəkib uçurlar. Hərdən isə bir bucaq altında düzünlürler. Vəhşi ördəklər və bəzi bataqlıq quşları da sırayla, bir-birinin dalınca, amma yerdən çox aralanmadan uçurlar. Cürə, sucüllütü və qaratoyuqlar isə bütün xırda quşlar kimi bəlli bir forması olmayan dəstələrlə uçurlar. Qıisasını desək, iri quşlar, adətən, səlis sırayla uçur, yəqin, ona görə ki, onlar üçün havada toqquşma balaca quşlar üçün olduğundan daha təhlükəlidir.

Bu yaxınlarda mənim təyyarəçi dostlarımdan bir neçəsi danışındı ki, təyyarələr eskadrilya ilə uçanda, texminən, vəhşi qazlar kimi səf qururlar. Belə düzünlüdə eskadrilyanın hər təyyarəsi aparıcının arxasında qərar tutur və hər pilot da qarşısındaki marşrutu aydın görür. Və əgər təyyarələrdən biri dala qalsayıdı belə, bu düzümdə toqquşma təhlükəsi olmayıacaqdı.

Ovçunun son sırrı – quşların hər növü üçün lələk-lərin səciyyəvi xüsusiyyətlərini təyin etmək bacarığıdır. Mən bu vacib məsələni öyrənib şəkillər çəkməyə başladım. Naturadan illüstrasiyalar çəkərək adını “Uçuşun təyini”, ya da “Uzaqdan portretlər” qoydum.

Mən şimal-qərb düzəngahlarında yüzə yaxın belə şəkil çəkmişəm.

Biz yolumuzun üstündə bir dənə də çəngəlbuynuz antilop görmədik – bu heyvanların sonuncu iri sürüleri bu yerlərdən üç-dörd il qabaq yox olmuşdu. Bizonlar da yoxa çıxmışdı. Əvvəllər onlar burada nəhəng sürürlərlə olayırdılar. Lakin artıq iyirmi il idi ki, bu düzlərdə bizon görünmürdü.

Yolda yalnız tülkü, porsuq, skuns gördirdik.

May ayının 20-də, baharın oğlan çağrı qəflətən hava soyudu və qar çovşunu başladı. Göllər bir düymün dörddəbiri qalınlıqda buz bağladı.



Sərt təbiətlə mübarizə apararaq üç-dörd saat yolu muza davam etdik. Sonra tərk edilmiş bir ərazidə rastlaşdığımız anbara sığındıq. Tezliklə digər torpaq ovçuları da bizə qoşuldular.

Ətrafa bolluca saman səpələndiyinə görə tonqal qalamağa ürək etmədən düz iki gün burada qaldıq.

Bizim anbara soyuqdan qorunmaq üçün çoxlu quş uçub gəldi. Onlar tüklərini qabardıb damın tırıldırında, divarın çıxıntılarında oturmuşdular.

Orada qızılquyuqlar, vireolar, qarapapaq silviya-quşları, bir cüt sahil qaranquşu, zeytun rəngində beli olan qaratoyuq vardı. Yəziq qaratoyuq tezliklə öldü, elə ondan sonra uçub gələn ikinci qaratoyuq da yaşamadı.

Bu bəd, nəhs anbarda, həqiqətən, çox çətin idi. Hamımız soyuqdan əsir, amma heç bir şey edə bilmirdik; yalnız oturub havanın yaxşılaşmasını gözləmək qalırdı.

Amma hər halda, bizlərdən heç kəs burnunu sallamır, ruh düşkünlüyüünə dülçər olmurdu. Hamımız gənc idik, tezliklə özümüzə yaxşı torpaq tapacağımızı düşüñür, bu ümidi yaşayırıq.

Hər gün özümüz kimi yolcularla rastlaşırdıq – bəzilərini yolda, digərlərini düşərgədə gördük, baş-qaları da bizi yeni qazmalarından salamlayırdı.

Köckünlərin arabalarına baxmaq kifayət idi ki, kasib olduqlarını anlaysan. Onlar yarıac yaşayırdılar – üstü dam yerinə tolla örtülmüş tüstülü qazmalarda, kir-pas içində. Amma bu insanlar qüssəyə qərq olmurdular və yoxsulluq onları əzmirdi, çünkü qəlblerində ümid yaşayırıdı.

Buradakı cavan oğlanların yanında cavan arvadları olurdu, bəzilərinin isə körpə uşaqları da vardı. Amerikanın şərqində uğursuzluğa dülçər olmuş yaşılı nəslin nümayəndələri də buralarda yerləşəcəklərinə ümid bəsləyirdilər. Onlar öz sahələrini elə səylə şumlayır, çəpər çəkir, öz qazmalarını – köckünlərin ilk sığınacağını elə cidd-cəhdə tikirdilər, sanki, yoxsulluğa son qoyacaq, kədəri sevincə çevirəcək nəsə sehrli bir söz bilirdilər.

Üfliqdən günəş boylanır, bu ölməz ümid diyarının
hər gününü nura qərq edirdi.

* * *

May ayının 20-si, cümə günü səhər biz ilk uğursuz
torpaq axtarışlarından Kerberiyə qayıtdıq.

On beşinci fəsil

İŞƏ DÜŞMÜŞƏM

Noyabrin ortalarında, qar artıq yer üzünü örtəndə
mən vəhşi heyvanların izinə düşüb gəzməyə getdim.

Tezliklə təzə tülkü izinə rast gəldim. Əgər izlər nəm
torpağı, ya da qarın üstünə düşürsə, tülkünün ləpirini
tanımaq çətin deyil. Ortaböylü itin izləri də tülkünün-
küñə bənzəyir, amma yenə müəyyən fərqlər var.

Bu şəkildə tülkü ilə itin izləri təsvir olunur. İtin qoy-
duğu iz ziqzaqvaridir, tülkünükü isə düz xətt təşkil
edir. Bu, onunla izah olunur ki, itin sinəsi tülkünün-
kündən xeyli enlidir.

Ləpirlərə baxanda anlamaq olar ki, bu it ayaqlarını
qarın üstüylə sürüyərək gedib, tülkü isə onları ehti-
yatla qaldırıb, səliqəylə yerə basır. O, meşənin içiyə
məhz belə, sakitcə gedir. Çəkdiyim şəkildə həm də
onun şələ quyruğunun qoyduğu iz əksini tapıb.

Deyilənlər bunu təsdiq edir ki, iz tülkүyə məxsus-
dur. Həmin izə düşüb dördəbir mil eyni istiqamətdə
getdim, sonra izlər əks səmtə yönəldi; heyvan küləyin
səmtini alıb sahil yamacındakı yuvasına ziqzaqvari
xətlə yollanmışdı. Burada tülkü yatmış bir boanı yuva-
sından çıxarıb gəmirmiş, elə sahildəcə buraxıb yoluna
davam etmiş, daha yarım mil keçərək qarın dərin
olduğu kolluğa düşmüşdü.

Tülkü mənzilbaşına çatanda ayaq saxlamışdı.
Yəqin ki, buralarda gizlənən kəkliklərdən duyuq düş-
məsdü – onun axı çox incə duyğu üzvləri var...



Bu diyalarda soyuq, şaxtalı gecələr tetralar və kəkliklər qarın içində gecələyirlər. Mənfi 40 dərəcədə quşlar açıq yerdə yatsalar, mütləq donardılar. Elə buna görə də kəkliklər şaxta güclü olanda, gün əyilən kimi yumşaq qarı eşib onun içində girirlər. Küllək qarı sovurub izləri itirir, quşları qar örtüyünə bələyir, odur ki kəkliklərin heç izi-tozu da görünmür.

Beləliklə, tülkü ayaq saxladı; onun incə burnu belə deyirdi: Hazır ol!

Tülkü dayanıb bir ayağını qaldırır.

Sizcə, bunu necə bildim?

Çox sadə: əvvəlcə kiçik bir iz gördüm, tülkü ayağının izi idi – qara yüngül toxunurdu.

Sonra tülkü lap sakitcə – bu yerdə addımlar qıсадır – izləri qoxulaya-qoxulaya yoluna davam edir. İkinci nöqtədə o, izi itirir və üçüncü nöqtəyə tərəf yollanır.

Artıq tülkü kəkliklərin qoxusunu əməlli-başlı alıb – onlar haradasa, lap yaxındadırlar. Onun izinə düşüb gedəndə bir neçə ehtiyatlı addımdan qalan, sonra isə arxa ayaqlarının iki dərin izini gördüm. Burada iki kəklik qar təpəciyinin içindən çıxıb uçanda (dördüncü və beşinci nöqtələr) tülkü irəli atılır. Lakin kəkliklər-dən biri – dördüncü nöqtədən çıxan bir an ləngiyir. Tülkü onu havada tutub elə qarın üstündəcə yeməyə başlayır, qalıqlarını isə öziyle aparır.

Yalnız indi başa düşdüm ki, bayaq niyə boanı yarımcıq buraxmışdı. Soyuq ilan, özü də şaxtalı havada – bu, bəlkə də, ən pis səhər yeməyi idi! Tülkü ilanı boğdu ki, qaça bilməsin, özü isə daha ləzzətli yem axtarışına çıxdı! Əgər o, yaxşı qənimət tapmasaydı, ilanın yanına qayıdacaqdı. Biz artıq biliirki, tulkünün ora qayıtmasının mənası yoxdur – tülkü artıq ilq kəklik ətiylə işini yola vermişdi...

Tulkünün bütün sərgüzəstlərini mən ona bircə nəzər belə salmadan, yalnız uzaq qərbin ənginliklərindəki qarın üstündə buraxdığı izlərdən öyrənmişəm.

Vəhşi heyvanların həyatı məni o qədər cəlb etdi, onların sırrını açmağa kömək edə biləcək hər bir

Əlaməti elə həyəcanla izləməyə başladım ki, sonralar, hətta Toronto şəhərinin ətrafında belə, sirlili izlər tapıb onların mənasını özüm üçün çözürdüm.

Evimizin yaxınlığında dərin dərə və meşə zolağı vardi. Bir dəfə necə oldusa, gəzinti vaxtı mən həmin dərəyə endim. Təmiz qarın üstündəki izlər çox aydın və maraqlı idi.

Kolun altında dovşan izləri tapdım. Nəsə onu sıçramağa məcbur etmişdi. Dal ayaqlarının uzunsov izləri qabaq ayağının xırda, girdə izlərindən xeyli qabaqda idi. Bu, belə izah olunur ki, tullananda dovşan dal ayaqlarını qabağa qoyur və nə qədər sürətlə qaçırsa, bu ayaqlar bir o qədər də qabaq pəncələrdən irəli atılır. Maraqlıdır, dovşan öz sürətini on dəfələrlə artırırdı, görəsən, nə baş verərdi?

C və D adlanan nöqtələrdə dovşan yerindəcə fırlanırdı, sanki, düşmənini azdırmaq istəyirdi. Amma hansı düşməni? Axi orada başqa bir iz yox idi. Mən fikirləşdim ki, bu dovşanın, yəqin, ağlı çəşib: mövcud olmayan düşməndən qorxaraq iz azdırırıdı. Lakin mən N nöqtəsində, çox güman ki, qanadların qoyduğu başqa bir iz gördüm. Yalnız indi anladım ki, dovşan ya qartalın, ya qırğıının, ya da bayquşun caynaqlarından can qurtarmaq istəyirmiş.

K nöqtəsində isə, nəhayət ki, həmin quşun yediyi dovşandan qalıqları tapdım. Deməli, bu, qortal deyilmiş, çünkü qortal ya dovşanı axıra kimi yeyərdi, ya da leşini özyüylə aparardı. Bu ya qırğı idи, ya da bayquş. Amma hansı biri?

İzlərə daha diqqətlə baxmağa başladım və dovşan qalıqlarının lap yanında bayquş pəncələrinin izini gördüm, yaxundakı ağacda isə onun lələklərini.

Beləliklə, bu, bayquş idи.

Oturдум ki, həmin izlərin şəklini çəkim. Mən əyləşib işimlə məşğul olanda həmin bayquş yemək üçün bir də gəldi. Düz başımın üstündəki budaqda oturdu. Təəssüf ki, yanımıda fotoaparatom olmadığına görə onun şəklini çəkə bilmədim, amma əvəzində şəkil albomum yanındaydı. Budaq aqsaq qonmuş bayquşun da şəklini ora çəkdirdim.



Bir dəfə, noyabr ayında, günün günortağı pəncərənin qabağında oturub şüşənin hələ donmamış yerindən bayırə baxırdım. Birdən nəhəng bir canavar gördüm. O, bizim həyətdən sürətlə keçərək mal pəyəsinə girdi. Canavarın arxasına kolli cinsindən olan qara bir it düşmüşdü.

Mən qışqırdım:

– Canavar! – və əlimdə tüfəng, paltosuz-papaqsız çölə cumdum.

Yüyürüb özümü yetirənə kimi it artıq canavarı mal pəyəsindən qovub çıxarmışdı və indi də arxasına düşüb heyvani təqib edirdi. Canavarın dalınca bir güllə də atdım, amma yan keçdi.

Onda özüm də təqibə qoşuldum.

Mən hələ bu cür maraqlı təqib görməmişdim. Təxminən, hər yüz yarddan bir it canavara çatıb arxadan ona hücum edirdi. Canavar yana atılır, it isə meşə tərəfdən hücumu keçirdi. İt hər vəchlə çalışırdı ki, canavarı meşəyə buraxmasın; canavar isə, əksinə, var gücünü qoymuşdu ki, meşədə gizlənsin.

İt canavarı getdikcə qəsəbəyə tərəf sixışdırırdı. Axırda istəyinə nail oldu: canavar bir malikanənin cəmi əlli metrliyinə gəlib çıxdı.

Adamlar çölə töküldülər. İndi artıq yırtıcı heyvan köpək dişlərini möhkəm şaqqıdadanda belə qorxulu gəlmirdi – it ildirim sürətiylə irəli atılıb canavarı yerə yixdi.

Mən də özümü elə həmin an yetirdim.

Güllə canavarın alnına dəymışdı.

Bəs it necə oldu?

Görəndə ki düşməni artıq ölüb, yenidən preriyyaya cumdu – elə bil, heç yorğunluq hiss etmirdi, elə bil, o boyda qaç-qov olmamışdı. İt sahibinin qonaq qaldığı malikanəyə çatana kimi bircə dəfə də ayaq saxlamadı. Onun canavarı qovmağa başladığı yer son nöqtədən, azi, dörd mil aralı idi...

Franki – itin adı beləydi – onu bütün ətrafdə tanıydılar. Dözümdə, sürətdə heç bir it onunla bacara bilməzdi. Heyvanın qeyri-adi zəkası və cəsarəti məni o

qədər valeh etdi ki, Frankinin küçüklərindən birini özümə götürdüm. Bu, təmizqanlı şotland kollisi idi.

Əldən-ayaqdan uzaq yerlərdə yaşamaq üçün kolli dünyyanın ən yaxşı itidir. Mənə isə elə gəlirdi ki (yəqin, itsaxlayanların hamısına elə gəlir), götürdüyüm kükük yaxşıların yaxşısıdır.

Onu Binqo adlandırdım. Binqo ilə yaxından tanış olmaq istəyən qoy “Mənim vəhşi dostlarım” kitabında onun barəsində oxusun.

Dekabr ayında çox ağıllı bir tülkü ilə görüşüm oldu. Mən qarın içiyə meşəyə tərəf gedirdim və kolluqlardan o üzdə gözüümə bir tülkü sataşdı. O dəqiqə ayaq saxlayıb yerimdə dondur ki, tülküyə kolların arasında gizlənmək imkanı verim.

Sonra yavaş-yavaş yaxınlaşmağa başladım – elə biliirdim ki, tülkü hələ də kolluqdadır. Qar örtüyünə diqqətlə nəzər salıb ləpirlərini görəndə anladım ki, tülkü artıq məndən, azi, yarımlı aralıdır və indi həyəcanla hərəkətlərimi izləyir.

Ləpirlərdən nəticə çıxarsaq, bəlli olur ki, tülkü məni elə mən onu görən an görüb, amma bunu bürüzə verməyərək, guya, gizlənmək üçün kolların arasına girib, amma gözdən itən kimi də qaçıb gedib. Yəqin, hələ uzaqdan baxaraq, kolların düz qabağında pusqu qurub onu gözləməyimə də əməlli-başlı gülüb.

25 dekabr 1882-ci il.

Şaxta elə hey güclənir. Termometr daim mənfi 20° , 30° göstərir. Nə anam, nə də atam belə şaxtaya öyrəncəli deyillər və bu yerləri tərk edib Torontoya getdilər. Onlarla bir yerdə əmim qızı Meri Berfield də çıxb getdi.

Tezliklə qardaşlarım da yola düşdülər – Arturla məni tak qoyub getdilər...

Üçüncü ilimizi ikilikdə başa vurduq. Mən ona təsərrüfat işlərində kömək edirdim, mal-qara, toyuq-cücəylə məşğul olurdum və eyni zamanda aşpazlıq da edirdim. Yazda torpağı şumlayır, yayda məhsul yiğimında iştirak edirdim.



8 yanvar 1883-cü il.

Dünən talada tülkü gördüm, evdən çıxanda isə anbarın yanında üç canavarla rastlaşdım.

14 yanvar 1883-cü il.

Dünən kifayət qədər bərk çovğun vardi. Gün ərzində, azi, səkkiz canavar gördüm. Onların hamısı şimaldan cənuba doğru gedirdi. Külək cənub-qərbədən əsirdi.

* * *

Materikimizin şimal-qərbində tügyan edən qar çovğunlarından, yəqin, bütün amerikalıların xəbəri var. Lakin yalnız burada olanlar bilir ki, əsl çovğun nədir.

Bu yerlərdəki ilk qışımız ərzində biz – təzəgələnlər elə hey gözləyirdik ki, görək qar tufanı nə vaxt başlanacaq.

Milad bayramları yetişdi. Qar örtüyü getdikcə dərinləşirdi. Güclü şaxtalar bitmək bilmirdi, lakin külək sən deyən güclü əsmirdi.

Amma gün gəldi, elə bir külək başladı ki, Ontarioda da buna bənzər bir şey görməmişdik. Qar basmış kələkötür çöllərdə bəyaz təpələr getdikcə daha da ucalırdı. Onların yamaclarından isə külək viyılıtı və ulartı ilə bütöv qar buludları gətirir, lap uzaqları da bəyaz örtüyü bələyirdi.

Çox, lap çox soyuq oldu.

Təlatümə gəlmış qar dənizinə baxanda bizlərdən – təzəgələnlərdən hansısa soruşdu:

– Artur, bu, borandır?

Həqarətlə “Yox!” – cavab yalnız bundan ibarət oldu.

Çovğunlar getdikcə daha tez-tez qopurdu, amma burada kimsə onları, elə bil, görmürdü, həyat öz axarında davam edir və insanlar evlərində gizlənmirdilər.

Yanvarın ortasında daha bir güclü qar çovğını gəldi. Temperatur mənfi 30° -yə düşdü. Büttün gecəni evimizin yanında küləklər tügyan edir, oradan preriyyaya soxulurdu. Qar təpələri anbaan böyüyürdü və nəhayət,

evlərin çəpərləri də görünməz oldu. Şaxtadan adamın sıfəti donurdu və açıq havada burnunu, ya da qulağını dondurmadan bir saatdan artıq çöldə qalmaq mümkün deyildi. Harasa getmək də müşkül idi.

Bizlərdən hansısa kəsmək bilməyən küləyin qar buludunu qovaraq fırladığına baxıb soruşdu:

- Artur, bu, deyəsən, doğrudan qar boranıdır, ha!
- Yox, – deyə qardaşım kinayə ilə dilləndi.

Fevral gəldi. Artıq dərin qar ətrafdə hər şeyi öz altına almışdı. Külək nəhəng qar təpələr ucaltmışdı.

Bir dəfə, fevralın axırında dan yeri sökülekən göy üzündə buludlar göründü. Havanın sakit olmasına baxmayaraq, hərdən külək qopur, yerdəki qarı havaya qaldırırdı. Sonra külək kəsir və havada oynayan qar dənəcikləri yenə yerə yağırdı.

Axşama hava əməlli-başlı pisləşdi. Külək şimaldan əsir, get-gedə daha sərt olurdu. Boran qopdu. Temperatur 40 dərəcəyə düşdü.

Bütün gecəni küləyin viytlisəna, dama çırpılan donmuş qarın xısaltisəna qulaq asdıq.

Səhər vəziyyət daha pis oldu. Biz qapıdan boylananda artıq hava işıqlaşmalı idi, amma heç iyirmi addımlığını da görə bilməzdin.

Bu, burulan qar dənəciklərinin əsl xaosu, iynə kimi sancan küləyin kəsmək bilməyən ulartısı idi – yuxarıda qar, ətrafdə qar, aşağıda qar, hər yanda qar – adami sümüyünə kimi dondurun, iliyinə işləyən qar. Külək dağınıq buludları lap yerin üzüylə sürüyür, qardan dağlar yaradırırdı.

Küleyin gurultusundan qulaq batırıldı, hava şaxtadan alov kimi yandırırdı. Adama elə gəlirdi ki, bütün yer üzü qar çovğununun təzyiqi altında məhv olub. Sanki, nə yer vardi, nə göy – bu azgrün küləkdən, dəhşətli çovandan başqa heç bir şey yox idi...

Hər yan zülmətə qərq olmuş, gündüzümüz gecəyə çevrilmişdi.

Mənim daha deməyə sözüm yoxdur. Boran – şahidi olduğum mənzərənin fonunda bu söz necə də miskin idi!..



İki gün evdə qıllandıq. Üçüncü gün səhər hər şey sakitləşdi. Və biz ölmüş mal-qarani qarın altından qazib çıxaranda qardaşimdan soruştum:

– Artur, boran idi o?

Qardaşım cavab vermədi.

* * *

1882-ci ildə mənim çox maraqlı sərgütəştlərim olub, vəhşi heyvan və quşları çox izləmişəm. Gündəliyimdə çoxlu qeydim, tələsik çəkdiyim şəkillər qalıb.

Getdikcə mənim sağlamlığım özümə qayıdırı, səhhətim düzəlir, özümü yaxşı hiss edirdim. Və martin əvvəlində qar tənəkquşunu görəndə və onların zərif yaz nəğmələrini eşidəndə qərara aldım ki, cərrahi əməliyyatın vaxtı çatıb, o, məni gecə-gündüz içimi gəmirən, gənclik illərimin sevincini oğurlayıb aparan qara ilandan – dəbəlikdən xilas edəcək.

Öyrəndim ki, bu yerlərdə ən yaxşı cərrah doktor Müzes Qunidir. Çikaqoda yaşayırıdı. Onun adı ölkəmizin sərhədlərindən uzaqlarda belə tanınırdı.

Pullarımı saydım və Çikaqoya gedən sərnişin qatarının ən ucuz biletini aldım. Ora 1883-cü il martin 15-də, səhər saat yeddiidə çatdım. Vağzalda məni qardaşım Corc və əmiqizim Meri Berild qarşılıdilar. Elə həmin gün də tanınmış cərrahın qəbuluna getdik.

Əməliyyat uğurlu keçdi və artıq altı həftədən sonra sevincdən qanadlanaraq Manitobaya tələsirdim.

Gəncliyimi qaraldan qara bulud, nəhayət ki, dağıldı.

On altinci fəsil

QUŞLARLA GÖRÜŞLƏRİM

Yenidən Kerberidəyəm. Hərcənd ki hələ zəifliyimi hiss edirəm, amma ruhlanmış, sevincə köklənmişəm – əməliyyat uğurla nəticələndi, mən artıq sağlam idim.

Anemon çiçəkləyirdi və preriya bu gözəl libasda

elə misilsiz görünürdü ki! Quşların bahar nəğmələri onun gen sinəsində cingildəyir, meşənin hər tərəfindən eşidilirdi.

Təpələrdə, nağıl kimi gözəl şam meşəsində gəzdim, qəlbimi təsviredilməz bir sevinc hissiniñ çulğadığı may günlerinin birini heç vaxt unutmaram. Ətrafimdakı hər şey məni cuşa gətirir, sevindirirdi, amma məncə, hər şeydən çox ona sevinirdim ki, hər quşun səsini tanırı, adını bilir, nəğməsini anlayırdım.

Bataqlıqdan özüm düzəltdiyim keçidlə – tirlərin üstüylə ötərkən çox gözəl bir qürub mənzərəsi vardi.

Birdən qulağıma ecazkar bir nəğmənin səsi yetişdi. Köhnə dostumu tanıdım – kral quşunu. Tanış, mənim üçün sevimli nəğməsini oxuyurdu, amma belə ürəklə oxuduğunu heç vaxt eşitməmişdim; ona diqqət kəsildim.

Nəğmənin səsləri axır, ucalır, güclənirdi, sonra daha ahəstə, pəsdən gəldi bu səslər və axırda cəh-cəhə dönüb dağıldı.

Mən heç vaxt olmadığım kimi həyəcanlanmışdım və bu sehrli nəğmənin ecazi altında evimizə aparan uzun yolun qalan hissəsini necə keçdiyimi bilmədim.

* * *

Uşaqlıq illərimin keçdiyi Ontario ştatının Lindseyində vəhşi heyvanlar artıq yox idi, amma əvəzində quş bol idi. Quş yuvaları xüsusilə meşə yanğınlarında alışan ağacların budaqlarında daha çox olurdu. Orada bəyaz qanadlı jelquşu, qırmızıqanad qaratoyuq, Amerika müşkülü və bir çox digər xırda quşlar bala çıxarırdı. Yanğın yerində, gün işığının bol düşdürüyü sahələrdə moruq qol-qanad açırdı. Hər yay biz bura əlimizdə vedrə gəlib moruq yiğirdiq. Moruq iyul ayında dəyirdi. Bu qara, kömürləşmiş ağacların altında dözülməz isti olurdu və six moruq kollarının içindən, yixilmiş ağacların üstündən adlamaq çətin idi. Burada yaman çox eşşəkarısı olurdu. Onların sancması mənim beynimə moruğun iştahagətirən qoxusu və ağaç ördəklərinin, sərçə qırğısının uca çığırtılarıyla bir yerdə yazılıb.



Amma tez-tez başqa səslər də eşidilirdi. Yaxınlıq-daki bataqlıqda qaraşam bitirdi və o ağacların arasından qulaqlarımıza fitəbənzər quş nəgməsi dəyirdi. Bu nəgmə qarğaların qarlıtısına, meşəxoruzunun banlama-sına o qədər bənzəməzdidi ki, istər-istəməz ona diqqət kəsilərdik.

Xırda, boz quş misilsiz müğənniyidi və onun qüssəli nəgməsi ince, təmiz səslərlə dalğa-dalğa süzüldürdü.

Bunun hansı quş olduğunu bilmirdik. Adını öyrənə biləcəyimiz kitablarımız da yox idi. Biz də həmin quşun adını bataqlıq nəgməkarı qoyduq. Üstündən iki, ya da üç il keçdi. Və hər dəfə yay gələndə bizi qaraşamlar bitən, sevimli müğənnimizin yuva qurduğu həmin yerlər özünə möhkəm cəzb edirdi. Hətta ən zülmət gecələrdə belə onun nəgməsini dəfələrlə eşitmışdım.

Bir dəfə erkən baharda, hələ qar əriməmiş həmin tanış quş başımızın üstündən uçarkən yenə öz nəgməsini oxuyurdu. Nədənsə, onun nəgməsi qarlı meşədə məni moruq yiğdiğimiz isti iyul günlərindən daha çox cəlb etmişdi.

Amma bizlərdən kimse onun adını bilmirdi. Mən də bu quşun sırrını aça bilmədiyimə yaman kədərlənirdim.

Bu, ötən əsrin 60-ci illərinin sonu – 70-ci illərin əvvəllərində olmuşdu. İlbaıl mən quşların tədqiqatı ilə daha çox maraqlanırdım. Məktəb illərində Amerika təbiətşünaslarından bir neçə görkəmli xadimin adını da öyrəndim.

Sonra mənim həyatımda böyük bir dəyişiklik baş verdi: təhsil almaq üçün Londona getdim. Orada akademiyannın nəzdindəki böyük elmi kitabxanada artıq adlarını bildiyim təbiətşünas alımların elmi araşdırma-larını oxumaq imkanı qazandım. Kitabların vərəqlərini acgözlükle çevirir, sevimli bataqlıq nəgməkarının adını öyrənə biləcəyim hər hansı bir qeyd axtarırdım.

İngiltərinin quş həvəskarlarından biri nəgməsiylə məni valeh edən həmin quşun adını necə inadla öyrənmək istədiyimi görəndə halima yanib kömək etmək üçün belə bir mülahizə yürütdü ki, həmin quş oxuyan qaratoyuq da ola bilər.

Mən bilmirdim ki, onun mülahizəsi həqiqətəuyğun idi, yoxsa yox.

“Bu, nəsə yeni bir quşdur, – deyə düşünürdüm. – Burada, yəqin, kimsə onun nəgməsini hələ eşitməyiib. Mən özüm o quşu təsvir edib siyahıya salacağam”.

Artıq xəbərdar idim ki, alımlar elmə bəlli olmayan quşların səciyyəvi xüsusiyyətlərini qələmə alaraq özləri onlara ad qoyurlar.

Mən onu Kanada bülbülli, ya da qaraşam bülbülli adlandıracağam. Mütləq gərək o quşun hinduca adını da öyrənib uşaqlıq dostlarımı xəbər verim.

Sonra həyatımın tamam başqa mərhələsi başlandı. Mən Amerikanın şimal-qərbinə getdim və orada, həyatimdə ilk dəfə ornitologiyaya həsr olunmuş kitabı əlimdə rəhbər tutaraq quşları öyrənməyə girişdim – Kuesin “Quşların təsnifatı” kitabını almışdım.

Amerikanın bütün quş həvəskarlarına bu kitabın bəxş etdiyi sevinci təsvir etmək çətindir. Kitabda səhv də az deyildi. Mən bunu bilirdim. Amma əvəzində bu kitab bütün quşsevənlərə, canlı quşlar barədə müqəvvalardan deyil, kitabdan öyrənərək hər şeyi bilmək istəyənlərə dəqiq məlumat vermək sahəsində ilk cəhd idi.

Bu kitabın ilhamlandırıcı təsiri altında mənim tədqiqatlarım daha sürətlə davam edirdi və artıq ətrafimdə quşları elə mənim qədər sevən, onlar barədə daha çox bilmək istəyən, amma heç kəsdən kömək görməyən oğlanlardan ibarət dəstə də toplanmışdı.

Lakin qaraşam meşəsində nəgmə oxuyan o kiçicik quş mənim üçün hələ də üzüci sirr olaraq qalırdı...

Dostlarımdan biri dedi ki, o nəgmələri oxuyan quşu özü izleyib və yüz faiz oxuyan qaratoyuq olduğuna əmindir. Digəri belə bir mülahizə irəli sürürdü ki, bu, yəqin, qızılbaş qaratoyuq olacaq. Üçüncüüsü isə bu fikirdəydi ki, haqqında söhbət gedən çox nadir, hələ elmə bəlli olmayan bir quşdur və onu mütləq bülbüllər ailəsinə aid etmək lazımdır.

Həmin zamanlar mən çox səyahət edəsi olurdum. Assinibuon çayının üst tərəflərinə də yolum düşmüştü. Bu barədə gündəliyimdə aşağıdakı qeydləri tapdim:



Bu gün axşam biz Yer kürəsindəki ən iri, dibindən Rakovin çayı axan çatın lap qıraqında düşərgə saldıq. Uçurumlu sahilboyunca gedərkən oralardakı günəşin qırmızı-bənövşəyi buludlar arasında batmasına ləzzətlə tamaşa edirdim ki, kiçik bir quş uçub gəldi, qurumuş ağacın budağına qondu. Günəşin gözqamaşdırıran şüaları altında öz nəgməsinə başladı və bu nəgmə mənim içimdə neçə-neçə həyəcanlı xatirələr oyadı.

Sonra o, meşədə gözdən itdi və artıq incə nəgməsinin sədasi mənim qulaqlarımı lap uzaqdan yetişirdi.

Bu, uşaqlıq əyyamından tanıdığım həmin nəgməydi. Amma quşun özünü heç vaxt yaxından görməmişdim, kimsə də mənə onun adını deyə bilmirdi. Amma həmin an bununla təsəlli tapdım ki, quşun qızılbaş qaratoyuq olmadığını artıq tam əminliklə deyə bilirdim.

Mən onu çox asanlıqla vura bilərdim və onda çox-dankı arzum çin olardı – sırlı balaca dostum haqda çox şey öyrənərdim.

Amma ona güllə atmağa əlim gəlmədi.

Həmin yay bataqlıqları gəzəndə quşun hüznlü çağırışını dəfələrlə eşitdim...

1883-cü il may ayının birində Çikaqodaydım. Asudə günüm olduğuna görə zooparkda gəzirdim. Orada içində adı yerli quşlar olan bir qəfəs də vardi. Həmin qəfəsdən, təxminən, əlli addım aralı idim ki, canıma üşütmə salan bir səs qulağıma dəydi. Dəmir torun o üzündən bataqlıq nəgməkarının sakit, zərif nəgməsi axırdı.

Mən irəli atıldım. Qəfəsdə cürbəcür sərçələr, qaratoyuqlar, birəbitdən və başqa quşlar vardı.

Görəsən, onlardan hansı idi oxuyan?

Bir saat durub gözlədim, lakin nəgmə təkrar olunmadı.

Şübhələrin içində başımı itirərək qatarə minib evə qayıtdım.

Sirr elə yenə də sirr olaraq qaldı.

Təxminən, on gün sonra Kerberi ətrafında gəzib-dolaşırdım. Gözəl hava vardi və meşənin kənarı quşla doluydu. Mən artıq öz kolleksiyam üçün çoxlu quş dərisi toplamışdım ki, çox qəşəng bir baltadımdık

uçub gəldi. O, yaxındakı ağaca qonub həyəcanla kimisə çağırmağa başladı. İstədim onu vuram, amma elə həmin an ağaca qırğı qondu; mənə elə gəldi ki, ilanyeyən qırğıydı. Cəmi bir patronum vardı və sakitcə yaxınlaşmağa başladım ki, öz kolleksiyamı qırğının daha bir növüyle zənginləşdirim.

Tətiyi cəkməyə macal tapmamış düz başımın üstündəki ağacdan tanış nəgmənin sakit avazı eşidilməyə başladı, onunla bir yerdə isə xatirələr məni öz ağuşuna çəkdi...

Qırğını da, baltadimdiyi də unutdum və ovçu ürəyimə bir daş bağlayıb tüfəngimi qaldırdım. Oxuyan quşu nişan alanda əllərim möhkəm əsirdi.

Atəş aćdım.

Quş cansız halda, lap daş kimi yerə düşdü. Budur, elmin mehrabına gətirdiyim ən təmiz qurbanım...

Irəli atıldım.

Nə görsem yaxşıdır?

Məni valeh edən ecazkar nəgməkar ağboyun sərçə imiş. Şimalda onu gözəl nəgmələrinə və bir də gecələr oxumasına görə bülbü'l adlandırırlar¹.

Gündəliyimdə bu sevimli quşa həsr olunmuş qeydlərimi tapdım:

7 oktyabr 1883-cü il.

Yenə də Rakovin çayının sildirilmiş sahillərindəyəm. Uzun illər boyu mənə çox əziz olmuş nəgməni ilk dəfə burada eşitmİŞəm. Tutqun, soyuq bir payız axşamı biz bura gələndə artıq qaranlıq idı. Çay guruldayır, gecə bayquşu qəmgin-qəmgin çıçırlı və yalnız bir quşcuğazın incə fiti adamın ürəyini sakitləşdirirdi.

Hər dəfə mən bu nəgməni eşidən kimi ürəyimdə tək uşaqlığımın deyil, həm də qızıl yeniyetməlik çağlارımın ən əziz xatirələri oyanırdı.

¹ Bu quşun latınca adı belədir: – *zonotrixia-albikollis*



On yeddinci fəsil ASSİNİBUON ÇAYINDA

1883-cü ilin iyulunda bizi İngiltərədən olan yoldaşım, təbiətşünas Miller Kristi gəldi. Bir neçə həftə bizdə qonaq qalmaq istəyirdi. Kristi hamyla tez dostlaşdı və həyatımıza bir rövnəq verdi. Mən Darvinin böyük kəşfləri barədə ilk dəfə ondan eşitdim və Millerin tanınmış alim haqda söhbətləri məni lap nağlı kimi özünə cəlb edirdi.

Kristi ilə mən preriyada, meşə və bataqlıqda, gözəl göllərin sahilində çox gəzirdik, xüsusilə də çox sevdiyim Çaska gölündə. Kristinin razi qaldığını, kefinin yaxşı olduğunu görəndə səmimi-qəlbdən sevinirdim. Kristi məndən yaşca böyük idi, çox da maraqlı həmsöhbət sayılırdı.

Avqustun 6-da bizim yerlərlə Assinibuon çayı arasındakı əldən-ayaqdan uzaq torpaqlardan keçmək məqsədilə uzaq səfərə piyada çıxdıq. Özümüzlə yorğan, qazan, parç və bir dənə tüfəng götürdüük.

Ertəsi günün axşamı, insan yaşayan yerlərin tam sərhədində durmuş bir kombaynın altında gecələmək üçün yerləşdik. Bütün gecəni yorğanımızın altında yüngül vizilti eşidirdik.

Dan yeri sökünləndə aydın oldu ki, gecəni eşşəkarı-sı yuvasının üstündə yatmışaq. Görünür, bu həşəratlar gecələr lap köməksiz olurlar. Yəqin, elə buna görə də ova gecələr çıxan skuns öz yuvasına heç vaxt əliboş dönmür. Səhər tezdən isə arılar bizi öz yuvalarından qovdular.

O yerlərin ən böyük gölü Çaskaya getdik. Kerberinin cənub-qərbində, açıq preriya ilə qum təpələrinin sərhədində yerləşir. Göl uzununa iki mil, eninə isə yarım mil uzanır. Şərq tərəfdən ona əlli növdən çox quş yaşayan bataqlıq birləşirdi. Gölün dərin yerində qara suqaran-quşuların üzən yuvaları görüntürdü. Onlar quru qamışdan toxunmuş, su bitkilərinin zoğlarına bağlanmışdı.

Qərbdə və şimalda gözəl şam meşələri, adda-budda

ağcaqovaq bitən yaşılıqlarla zəngin qum təpələri uca-lırdı. Buralarda maral, sığın, canavar, porsuq vardi. Bu yerlər getdikcə mənim üçün daha qiymətli olurdu. Əgər daha əvvəl tanışaydım, buralarda mütləq özümə bir koma qurardım.

Burada ən xoşbəxt, maraqlı macərayla dolu günlər keçirdim.

Burada mən ömrümdə ilk dəfə Çaska adlı hindu ilə qarşılaşdım və gölü də onun şərəfinə adlandırdım. Burada mən maral ovuna çıxdım, həyatımın ilk və sonuncu sığınıni vurdum.

Təbiətin gözəlliklərindən ilhamlanıb şeir yazırdım. Hərdən mənə elə gəlirdi ki, həyatımda maraqlı, gözəl nə varsa, bu göllə bağlıdır. Oraların sakinləri bu vəhşi, ecazkar yerləri Setonun çarlığı adlandırmışdılar.

* * *

Oktyabrın birində biz yenə torpaq axtarmağa yoldaçıq – bu dəfə də Pelli qalasına tərəf. Üç nəfər idik: Con Duf, Corc Riçardson və mən. Qoşqu Conunku idi – yüngül arabaya qoşulmuş bir cüt cavan və son dərəcə zirək buga. Corc bizim aşpazımız idi. Çadır qurmali, yol üçün lazımlı olan şeylərin qayğısına qalmalıydım. Bundan savayı, bələdçilik də mənim boynuma düşürdü, çünkü bu yerləri mən onlardan yaxşı tanıyirdim.

Yolumuz şimala idi. Kerberidən günorta çıxdıq. On beş mil gedəndən sonra kiçik bir çayın kənarında dincəlmək üçün dayandıq. Elə gecəni də orada qaldıq. Səyahətimiz belə başlandı.

On gün yol gedəndən sonra gözəl bir vadidə düşərgə saldıq. Dörd tərəfimiz məhsuldar preriya idi, bir qədər uzaqda, təpənin o üzündə meşələr görüñürdü.

Qardaşımıla mən burada özümüza torpaq seçdik. Mənə düşən payda kiçik bir göl vardi, çay da ərazinin tən ortasından keçirdi. Və bu sahə üzərində torpaq hüququmu təsbit etmək üçün yerə bir paya basdırıb dedim:

– Bu, mənim torpağım olacaq.



Axşam düşürdü. Biz çadır qurub yemək hazırlamağa başladıq. Göyün üzü bozarırdı, kəşkin soyuq birdən düşdü. Tezliklə, yoldaşlarımdan ikisi də məni tonqalın yanında tək qoyub yatmağa getdi.

Mən oturub xəyallarımı qərq olanda buludlar seyrəldi, ay göründü. Qulaqlı bayquş ayı salamlayırdı: huhuhu.

Haradansa koyotun sürəkli ulartısı eşidildi.

Ətraf lap nağıllardakı kimi gözəl idi.

Və mənim yadıma düz iki il qabaq Londonda, Temza kənarında tamaşaaya durmağım düşdü: üfüqdən ay boyanır, kilsə zənglərinin səsi gəlir, gəmilər fit verirdi...

Cəmi iki il keçib! Adama elə gəlirdi ki, o zaman-dan, heç olmasa, on il ötüb.

Necə kövrək oğlan idim onda! Cəmi iki yaş böyü-müşdüm, amma həyat təcrübəm on ilə bəs edəcək qədər artmışdı. Mən indi tam sağlam idim – cərrahi əməliyyat məni daimi əzablardan qurtarmışdı. Yalnız fiziki deyil, həm də mənəvi cəhətdən möhkəmlənmışdım – mən özümü tapa bilmədim, özümə həyat yolu seçmişdim.

“Bir də heç vaxt Londona qayıtmayacağam – öz-özümə dedim. Və buna heç təəssüflənmirəm də.

Kəmərimdən hinduların şüşə müncuqlarla bəzədiyi çanta asılmışdı, içində qiymətli əşyalarım vardı. Başla-dım onları bir-bir çıxarıb baxmağa. Budur, anamın məktubu, bu isə Kral Akademiyasının kitabxanasına fil sümüyünün üstündə qazılmış biletim, Uels şahzadəsinin, Kenterberi arxiyepiskopunun, lord Bikonsfildin məktubları və nəhayət, Britaniya muzeyinə ömürlük bilet... Elə pullarımı da həmin çantada saxlayırdım.

Mən muzey biletini, məktubları da daxil olmaqla, həyatımda Londonla əlaqədar nə varsa, hamısını yiğib tonqalın közlərini qarışdırırdım... Amma son anda tərəddüd etdim, fil dişindən olan biletini və anamın məktubunu bir qırqaşa qoymadım; qalanlarını oda atdım.

İndi mənə elə gəlir ki, ağılli iş deyildi. Amma hər necə olsa, bu, mənim London həyatımın sonu, yeni həyatın başlangıcı idi. Həmin gündən mən öz cığırmıla

getməyə başladım və heç kəsdən də soruşmadım ki, seçdiyim yol həqiqətən yaxşıdırımı, yoxsa yox? Mən yalnız bir şey bilirdim: bu, mənim öz yolum idi...

* * *

Oktyabr ayının 10-da, lap Pelli qalasına çataçatda nahar etmək üçün durduq. Bizə yarım saat bəs edərdi, lakin öküzlərimiz yolboyu yalnız qabağına çıxanlarla kifayətləndiyi üçün, ažı, iki saat otlamalıydılar. Heyvanları otlağa buraxıb gəzməyə getdik.

Şimala tərəf nə qədər çox gedirdiksə, təbiət də bir o qədər zənginləşirdi. O, indi mənə qeyd-şərtsiz gözəl gəlirdi. Hara baxsan, yüksək, dizə çatan otla örtülü preriyanın tükənməz ənginliyini görürdü. Hər tərəfdə kiçik meşələr, göllər.

— Gəlin o təpədən açılan mənzərəyə baxaq, — deyə mən təklif etdim.

Və biz ən yaxındakı təpənin başına qalxdıq.

Buradan daha gözəl mənzərə açılırdı. Dalğavari, dərə-təpeli reliyef bir qədər uzaqda preriyanın düzənliyi ilə əvəz olunurdu. Meşələr adda-budda ləkə kimi görünürdü. Və bütün bu gözəlliklər bu yerlərdə məskunlaşanların ixtiyarına tamamilə pulsuz verilir!

— Mən sahəmi bu tərəfdən götürəcəyəm, — Con dedi.

— Mən də o tərəfi seçirəm, — Corcun səsi eşidildi.

— Bu sahə atamıza yarayar, o birisi isə qardaşımıza.

Beləliklə, biz özümüzü külli-ixtiyar sayaraq torpağı da böldük.

Növbəti təpəyə kimi daha bir mil keçdik. Buradan açılan mənzərə bayaqından da gözəl idi.

Nə qədər uzaqlaşırıqsa, torpaqlar bizə daha gözəl gəlirdi. Və bir-birimizə deyirdik:

— Gel o biri təpədən açılan mənzərəyə də baxaq.

Beləliklə, hiss etmədən arabanı qoyduğumuz yerdən neçə mil aralandıq.

Və yalnız günəşin batdığını görəndə özümüzə gəldik. Göyün üzünü qara buludlar alırdı.



Üst paltarımız arabada qalmışdı və oktyabr yağışı bizə yaman soyuq gəldi. Tələsik geriyə dönmək lazım idi.

Mən bələdçi kimi qabaqda gedirdim. Arxada isə mənimlə zorla ayaqlaşan iki yoldaşım gəlirdi.

Təxminən, bir saat biz sürətlə təpik döydük. Bu zaman ərzində axşamın ala-toranı ətraf təpələri bələməyə başladı, biz isə bircə tanış əlamət də görmürdük ki, arabanın səmtini müəyyənləşdirə bilək.

– Dayanın, uşaqlar, mən gərək bir şeyə baxım,
– deyərək kompasımı çıxardım.

Sonra sukeçirməyən qutudan kibrit götürdüm və hamımız kompasın üzərinə əyildik ki, onu yağışdan qoruyaq. Kibrit çöpünü yandırdım. Bəlli oldu ki, mənim şimala ən qısa yolum bizi qərbə təref aparıb.

İstiqamətimizi düzəldib bayaqından da sürətlə getməyə başladığ. Amma yenə də ərazidə oriyentir tapmaq üçün mənə kömək ola biləcək heç nə görmürdüm.

Bələliklə, yarım saatdan sonra yoldaşlarımı dedim:

– Dayanın, qardaşlar, gəlin bir də baxaq.

Yenidən kibritin alovunu yağışdan, küləkdən qorumaq üçün kompasın üzərinə əyildik və yenə gördük ki, xeyli qərbə getmişik.

Bu dəfə tamam şərq istiqamətinə dönmək qərarına gəldim.

Yenə də gecənin zülməti içində tələsirik. Tezliklə irəlidə yolumuzu kəsən boz rəngdə qəribə bir zolaq gözümə sataşdı.

– Dur! – deyə komanda verdim. – Görək qarşıda bozaran nədir elə...

Mən yerə uzanıb əlimi qabağa uzadaraq süründüm; çalışırdım ki, qabaqdakı bozluğun nə olduğunu əllərimlə dumum. Heç cür anlaya bilmirdim ki, qabağımızı kəsən göldür, yoxsa duman...

Son dərəcə ehtiyatla iməkləməkdə davam edirdim.

İki-üç dəqiqədən sonra hər şey aydınlaşdı.

– Hə, dostlar, gizlətməyin nə mənası – biz azmışıq. Harada olduğumuzu elə mən də sizin qədər bilirəm. Bircə şeyi dəqiq deyə bilərəm: biz böyük bir uçurumun ləp kənarındayıq.

Kibrit qutusunu çıxardım – içində bircə dənə çöp qalmışdı.

- Kimdəsə kibrit yoxdur ki?
- Yox. Arabada qoyduq; plaşlarımızın cibində.
- Neynək, məndə bir dənə çöp var. Amma bilmirəm nə edim: hara getdiyimizi təyin etmək üçün kompassa baxı, yoxsa tonqal qalayıb burada gecələyək?

Qarşımızı kəsən dəhşətli uçurum barədə fikirlər hamımızı qorxutmuşdu. Odur ki tonqal qalayıb səhərə qədər burada qalmaq fikri yekdilliklə qəbul olundu.

Qaranlıqda birtəhər çırrı topladıq, biçaqla nəm qabıqlarını təmizləyib xirdaladıq.

Kifayət qədər yanacaq toplayandan sonra sonuncu kibrit çöpünü çıxarıb yandırmaq istədim.

Lakin Riçardson inamlı dedi:

- Qulaq as, Seton, Con köhnə tənbəki çəkəndir, sənsə yox. Mənə elə gəlir ki, sonuncu kibritimizi Cona etibar etsək, daha ədalətli olar.

Bu, ağlabatan təklif idi, mən, həqiqətən, heç vaxt siqaret çəkməmişdim, odur ki sonuncu kibriti məmənuniyyətlə artıq neçə min dəfə bu işi uğurla görmüş yoldaşımı uzatdım.

Alişan kibritin alovu parladı və bir dəqiqədən sonra artıq tonqalımız çırtاقırt yanındı.

Alovun şöləsində xeyli odun, cir-cırrı yiğdiq və tonqalımız lap gur, parlaq yanmağa başladı.

Artıq uçurum aydın görünürdü. Çox dərin idi, sildirim qayaları vardi. Amma nə qədər geniş, nə qədər dərin olduğunu heç cür təyin edə bilməzdik.

Yaxınlıqda iki dənə təzə qəbir gördük; bir-birinin yanındaydı. Hər ikisinin baş tərəfində xaç vardı.

– Elə bil, lap bizim üçün düzəldiblər bunları, – deyə Conun boğuq səsi eşidildi.

Qonşuluqdakı dərədə küləyin yixdiği xeyli ağac tapdıq və mən bu yerlərdə öyrəndiyim bir fokusu yoldaşlarımı göstərmək fikrinə düşdüm.

Düz bir saat odun toplayaraq elə düzdüük ki, uzun bir tonqal qalamaq mümkün olsun.



Tonqalımız yanib qurtaranda közərən kömürləri hər iki tərəfdən elə düzdü ki, bir-birindən altı fut aralı iki uzun sıra köz əmələ geldi. Bundan sonra tonqalın yerini təzə budaqlardan düzəldiyim süpürgəylə süpürdüm və bir-birimizin böyüründə isti torpağın üstünə uzandıq. Aclığa, soyuğa, yağışa baxmayaraq, həmin gecə pis yatmadıq.

Dan yeri söküldəndə göyün üzü açıldı və biz ətrafımıza göz gəzdirdik.

Hə, həqiqətən, uçurumun kənarında idik. Bu uçurumu Assinibuon-Kanyon adıyla tanıyırlar. Dərinliyi dörd yüz futdur.

Əgər bir az da irəli getsəydik, mütləq məhv olacaqdıq.

Buradan tamamilə sərgüzəstsiz öz düşərgəmizə yetişdik. Öküzlər otdan doyunca yemişdilər, indi də sakitcə gövşəyirdilər.

Hər şey elə qoyub getdiyimiz kimiydi: plaşlarımız arabanın qollarından asılmışdı, tüfənglər təkərə söykənmışdı, qab-qacaq və ərzaq yerindəydi, heç nə itməmişdi – elə bil, heç yana getməmişdik.

Aşpazımız səhər yeməyi hazırlamağa başladı, arabaçımız öküzlərinin yanına getdi, mən – bələdçi isə düşərgəni dolaşaraq ətrafdakı hər şeyi diqqətlə nəzərdən keçirdim.

– Aha! Bəs bu nədir?

Yağışın azacıq nəmləndirdiyi tozda hindu mokasininin izi qalmışdı, onun yanında daha neçə ləpir gördüm – irili-xirdalı. Qısası, biz burada olmayanda düşərgəmizə hindular gəlmİŞdi.

Amma hər şey yerindəydi. Görünür, onlar şeysiyümüzi nəzərdən keçirib, heç nəyə toxunmamışdalar. Bu, məni qətiyyən təəccübləndirmədi – bilirdim ki, vəhşi hindular düzgünlükleriyle fərqlənirdilər.

Tezliklə aşpazımız bizi səslədi. İnanın ki, aramızda ikinci dəvəti gözleyən olmadı.

Elə iştaha ilə yeməyə girişmişdik ki, qonşu meşədən iki hindu çıxdı. Hər ikisi belinə kisə şəlləmişdi.

Onlar, adətləri üzrə, "Ho" deyə bizi salamlayıb açıq əllərini irəli uzatdilar.

Onları işarəylə yeməyə dəvət etdim. Hindular mənə işarə diliylə təşəkkür edib başa saldılar ki, yemək yeyiblər, amma qəhvədən imtina etməzdilər.

Hərəsinə bir fincan qəhvə verdik və biz yeməyimizi bitirənə kimi oturub sakitcə qəhvələrini içdilər.

İndi isə hindu adətinə uyğun olaraq işgüzar söhbətə başlamaq mümkün idi.

Hindulardan yaşılsı ayağa qalxdı. İşarəylə bizi başa saldı ki, həmin ərəfədə, texminən, gündüz saat dörrdə onun qəbiləsindən olan adamlar şimaldan cənuba aparan cığırla bura gəliblər. Onlar burada ağdərililərin heç kim tərəfindən qorunmayan düşərgəsini aşkar ediblər.

Hinduları maraqlandıran şeylərimiz arasında uşaqlarının çox sevdiyi patka da olub. Patkani görən uşaqlar ağlayaraq onun dadına baxmaq üçün valideynlərindən icazə istəyiblər. Valideynlər isə düşərgə sahiblərinin qayıtmasını gözləmək qərarına gəliblər və elə qonşu meşədə gecələyiblər. Və indi, düşərgədə adam görendə danışıqlar aparmaq üçün öz elçilərini bura göndəriblər.

Hinduların birinin kisəsində kartof, digərininkində arpa vardı. Onlardan biri əlindəki kiçik vedrəni irəli uzadıb işarəylə anlatdı ki, bir kisə kartof və bir kisə arpanı yarım vedrə patkaya dəyişmək istəyirlər.

Mən işarəylə razılığımı bildirdim və vedrələrini ağızına kimi doldurdum. Kartof lap yerinə düşmüştü, arpanı isə öküzlərə verə bilərdik...

* * *

Tezliklə Bertlə çatdıq. Buradakı torpaq kontorunda ərazimizi qeydə aldırıb, geri döndük. Kerberiyə isə ilk qar düşən ərəfədə yetişdik.



On səkkizinci fəsil SİĞIN VƏ MARAL OVU

Dəfələrlə bataqlıq yerlərdə quş yuvası axtaranda maral izləri görmüşəm. Amma maralın özünə bir dəfə də olsun rast gəlməmişəm. Qar yağında özümə söz verdim ki, bir dənə maral vurana kimi ova çıxacağam.

Beləliklə, oktyabrın axırında uzaq yola çıxdım. On beş mil keçdim, amma heç nə görmədim. Ertəsi gün daha uzaqlara yollandım, yenə bir şey çıxmadı.

Üçüncü gün dərin qarın içiyle iyirmi mil keçdim, iki dənə köhnə sığın ləpəri tapdım. Izlər məni meşyə apardı; oradakı təzə izlərdən bəlli olurdu ki, marallar bir qədər əvvəl buradan kecib.

Ertəsi gün dan yeri sökünləndə qardaşımla bir yerdə maralları axtarmağa yollandıq. Mən yeddi maral gördüm, o isə ikisini. Gördüyüm heyvanların birini yüngülçə yaralasam da, ovlaya bilmədim.

İlk dəfə idi ki, vəhşi maral gördürdüm. O dəqiqlikləri heç vaxt unutmaram.

Bir də təzə izlər görəndə biz təpəni aşirdıq. Qardaşımı dedim:

– Gəl bu izlərə düşək, lap təzəyə oxşayırlar.

Bir neçə addım atmağa macal tapmamış qardaşım çığrıdı:

– Dur! Bu da maral! Düz qabağındadır.

Həqiqətən də, aşağıda, kol basmış dərədə iki maralın ağ quyruqları görünürdü – özləri isə elə payız vaxtı kollar hansı rəngdə olursa, o rəngdə idilər. Lakin dik qaldırıqları bəyaz quyruqları sarı-qırmızı rəngin içində lap aydın sezikirdi.

Bu incə məxluqlara tamaşa etmək üçün bir dəqiqliq yerimdən tərpənmədim. Amma budur, onlar qeyri-adi, qəribə, yüngül sıçrayışlarla irəliləməyə başladılar. Məncə, oynayırıdlar, çünkü hərəkətlərində tələskənlik-dən, həyəcandan əsər-əlamət yox idi.

Adama elə gəldirdi ki, marallar yerlərində atılıb-düşürdülər. Və yalnız sonra, daha diqqətlə baxanda anladım

ki, onlar qaçırdı; incə ayaqları gah bu, gah o təpənin zirvəsinə toxunur, özləri isə get-gedə kiçilirdilər.

Onlar getdikcə daha hündürə sıçrayır, sonra zərif bir hərəkətlə aşağı sürüşüb yüksək zirvədən ötürdülər. Bu qanadsız quşlar uçurumun üstündən sıçrayanda isə bəyaz quyuqları ağ bayraqlar kimi havadan asılı qalırdı.

Marallar gözdən itənə kimi mən bu gözəl mənzərənin sehrinə düşüb yerimdə dommuşdum. Tüfəngin tətiyini çəkmək üçün əlim də qalxmadı.

Sonra maralların elə yerlərindəcə sıçradığını güman etdiyim təpəciyə qalxdım. Budur, bir dənə iz tapdım. Bəs o biri ayağınkı hanı? Ətrafi ələk-vələk elədim və ikinci izi, ən ažı, on beş fut aralıda tapanda son dərəcə təəccüb qaldım. Mən yoluma davam etdim. Yenə eyni məsafə, yenə, yenə...

Sonra ləpirlər arasındaki məsafə on səkkiz futa, lap axırda isə iyirmi beş futa yetişdi. Bu yüngül, oynamaya bənzəyən hər sıçrayışda heyvan on beşdən iyirmi beş futadək məsafə qət edirdi. Bu necə olur? Belə qaçmaq olar? Onlar qaçmırlar, uçurlar və yalnız öz incə dırnaqlarını təpələrin zirvəsinə toxundurmaq üçün hərdənbir yerə enirlər!

Axşama yaxın daha üç maral gördüm, iki dəfə gǚllə atdim, amma hər ikisi yan keçdi.

Səkkizinci gün ova bütöv bir dəstəylə çıxdıq və acığa bütün gün ərzində bircə dənə də maral görə bilmədik! Amma qayıtmamışdan əvvəl Cim Duf məni həvəsləndirərək dedi ki, bəxtini bir daha sınasan, pis olmaz.

Çaska gölünün meşəli sahillərinə yaxınlaşmağa macal tapmamış qəflətən qarşımıza üç dənə gözəl maral çıxdı. Onlar, təxminən, bizdən yüz yard aralı, düz qarşımızdan ötdülər. Hər ikimiz atəş açdıq və birini yaraladıq. Lakin gǚllə onu saxlaya bilmədi və yaralı heyvan da yoldaşlarına qarışib külək kimi uşdu.

Biz də maralın qanlı izinə düşüb qaçmağa başladıq, yorğunluq duymadan təpələri bir-bir keçdik. Təpələrdən birinin başına dırmanıb aşağı baxanda artıq neçə mil qaçmışdıq. Baxdım və baxan kimi də özümüz üzü üstə düz qarın içində yixdim.



– Budur, buradadırlar! – deyə nəfəsimi zorla dərib
dillənə bildim.

Biz təpənin başıyla irəli süründük, bəs görəsən,
marallar haradayı? Aşağıda, lap yaxınlığımızda iki
maral durub bizə baxırdı.

Həyəcandan titrəyən əllərimizlə tez tüfəngi qapdıq
və atəş açdıq.

Marallar yerlərindən tərpənməyib bizə baxmaqdə
davam edirdilər.

Tələsik tüfənglərimizi doldurub tətiyi bir də çək-
diq. Güllələr bu dəfə də yan keçdi.

Heyvanlar çönbə oynaya-oynaya uzaqlaşanda isə
dallarınca daha bir gülə yolladım.

O da viyıldayıb hədəfdən yan ötdü.

Pərtliyə bir bax! Axı tələsməsəydik, iki dənə gözəl
maral qənimətimiz olacaqdı!

Hər necə olsa, yaralı maralın izini itirməməyə çali-
şaraq irəliləyirdik.

Qəflətən, yəqin, elə həmin maralın ovuna çıxmış
bir hindu gördük.

Bu, sıfət cizgiləri ciddi olan, ucaboy, qamətli, hind-
dulara xas qartalburunlu bir şəxs idi. Ayaqlarında
mokasin vardı, çiyninə əldə toxunmuş ağ örtük salmış-
di. Uzun saçları hörülmüş, bürünc halqalar, üzüklərlə
bəzədilmişdi. Başında qırmızı sarğı, çiynində tüfəng,
kəmərində bıçağı vardi.

Çaska – hindunun adı belə idi – kri qəbiləsinin
gənc başçısı imiş.

Dünyagörmüş bir insan idi, ingilis dilində yaxşı
danışındı.

Biz elə həmin dəqiqliqə bir-birimizə qarşı hüsnərgəbət
duyduq. Onun sakit, vüqarlı hərəkətlərində nəsə müb-
həm məlahət vardi və mən bilirdim ki, Çaskadan
öyrənəsi çox şeyim var – o, mənə meşənin yeni-yeni
sirlərini açacaq.

Bəlli oldu ki, Çaska həmin üç marala atəş açaraq
onları ürküdüb. Hara qaçıqlarını bilirdi və hindulara
xas olmayan bir açıqlıqla bizə maralların yerini söy-
ləyib əlavə etdi.

– Heyvanlar orada gecələyəcəklər, səhər isə mənim qənimətim olacaqlar; yaralı maral çox uzağa gedə bilməz.

Sağollaşıb yola düzəldik. Özümüzü elə göstərirdik ki, guya, evə qayıdırıq. Bir qədər gedəndən, Çaskanın bizi gözdən itirdiyinə əmin olandan sonra, təzədən geri döndük ki, maralların gecələmək üçün seçdikləri meşəyə girek.

Ora çatanda artıq hava qaralmaq üzrəydi. Qorxmuş marallar yerlərindən qopub qaranlıqda yox oldular.

Qoy indi Çaska axtarsın. Hələ baxarıq bu marallar kimin qəniməti olacaq!

Yorğun və ac halda evə qayıtdıq – irəlidə hələ on iki mil qarlı yol vardi.

Ertəsi gün, dan yeri sökülen kimi hindunu qabaqlamaq üçün maralları gördüyüümüz meşəyə yollandıq. Biz yaxınlaşanda maralların hərəsi bir tərəfə qaçıdı.

Birinin arxasına düşdü; ondan, təxminən, bir mil məsafəmiz qalırdı ki, arxadan hinduların qışqırıqlarını eşitdik. Mən Çaskanın səsini tanıdım. Yoldaşlarına tapşırıq verirdi. Atəş səsi eşitdik, Çaska yenə öz adamlarına nəsə tapşırıq verirdi. Daha bir atəş səsi. Və bunun dalınca hinduların necə sevindiyini tamamilə aydın duydum. Biz geri döndük. Hindular maralların ikisini vurmuşdular, üçüncüsü isə qaçmışdı.

Günorta Çaska ilə rastlaşdım – hər ikimiz bir izi tutub qaçırdıq.

Ona dedim:

– Sən niyə mənim maralımı ovladın?

Çaska qaşqabağını tökdü:

– Necə yəni, mənim maralımı?

– Mən axı onu birinci yaralamışdım.

– Yaralamışdin? Yaralamaq azdır. Qənimət səninki deyil, qənimət onu öldürənindir.

Mübahisə etmədim, amma bunu gələcək üçün yadımda saxladım.

Ovu birgə davam etdirdik və mən Çaskadan axşama kimi ayrılmadım. O, gözəl oğlan olmaqla yanaşı, təbiətin əla bilicisi idi.



Ertəsi gün Çaska ilə yenə görüşdüm və yenə izə düşüb bir yerdə getdik. Mənim piyada yeriməyim onunkundan pis deyildi, amma burada da ondan öyrənməli nəsə vardi.

Mənim qar üstündəki izlərimdə pəncələrim yana açılırdı, Çaskanın pəncələri isə, əksinə, içəri baxırı. Hindular, adətən, belə yeriyirlər.

Mən hesabladım ki, Çaskanın üsulu ilə yeriyəndə hər addımın uzunluğu, azi, bir düym artır və adamın sürəti əhəmiyyətli dərəcədə qalxır. Bundan savayı, belə yeriyəndə ayağın, çəçələ barmaq da daxil olmaqla yanaşı, bütün barmaqları işləyir, bədənin ağırlığı bərabər paylanır, yorulmursan.

Biz iri bir maralın izinə düşüb gedirdik. İzlər sıx meşəli düzənlikdən keçir, sonra da təpəyə qalxırı. Mən təpəyə qalxmağın tərəfdarı idim, lakin Çaska dedi:

— Yox, maral təpədən qaçaraq keçir, sonra da durub baxır ki, görsün təpədə kimsə varmı.

Təpənin yanından ötdük. Çaska haqlıydı.

Bir azdan qamış basmış açıqlığa çıxdıq. Maral buradan da yan ötmüdü, mən isə diüz getmək isteyirdim.

Çaska dedi:

— Yox, yox, oradan getmə, ayaqlarını islادacaqsan.

Qamışlıqda su gözə dəymirdi, amma buz bağlamış, nazik torpaq qatının altında donmamış lil vardi; ora ayaq basmaq mokasinlərin islanması və bir saatdan sonra ayaqların donması demək idi. Tezliklə mən bunu acı təcrübəmdə də yaşaddım.

Sonra adda-budda qaraşamlar bitən açıqlığa çıxdıq. Maral o istiqamətdə qaçmışdı, amma Çaska dedi:

— Yox, yox, maral ora getməz. Qaraşam harada bitirsə, oralar bataqlıq olur. Maral bataqlığı sevmir. Bax, o tərəfə gedər.

Çaska bir az aralidakı palid meşəsinə işaret etdi.

— Maralın paliddan xoşu gəlir. Palid bərk torpaqda bitir. Maral dirnaqlarıyla torpağı eşib palidin qozalarını yeyir. Maral palid qozalarını xoşlaysı.

Həqiqətən elə idi. Maral palid meşəsində dirnaqlarıyla yeri eşib qoza yeyirdi. Amma burada onun izləri

o qədər qarışq idi ki, onun hara getdiyini heç cür anla-ya bilmirdik.

Durub bu barədə fikirləşdiyimiz yerdə mavi ziğ-zığ çıçırdı: "Cey-cey-cey!" – və şimala sarı uçdu.

– Aha, – Çaska dilləndi. – Deməli, maral oradadir; ziğ-zığ dedi.

Mavi ziğ-zığın xəbərçiliyindən bəhrələnib yolumu- zu düz bir mil qısaltdıq.

Mən öyrəndim ki, Çaska maralla məsafəmizi bir sadə əlamətə görə təyin edir – çıçırdı nəcisin vəziyyətinə görə. Adətən, maral saatda bir dəfə qıqlayır. Şaxta möhkəm olanda onun qıqları bir saat ərzində donub daşa dönür, bu isə o deməkdir ki, maral, təxminən, bir mil bızdən aralıdır. Əgər qıqlar soyuyub, amma donmayıbsa, maral dörrdəbir millik məsafədə olmalıdır. Tapdığımız qıqlar iliq olanda isə Çaska piçıldayırdı:

– Dayan, o, buradadir.

Bir dəfə maralın iziyələ alçaqboy kolluqların içiñə girdik. Qıqlar lap isti idi, amma maral gözə dəymirdi. Çaska dedi:

– O uzanıb.

Hindu yaxınlıqdakı kötüün üstünə qalxıb ucadan fit çaldı.

Elə həmin an düz beş-on addımlığımızdakı kolların arasından maral qalxdı. O, gözlərini geniş açaraq qulaqlarını şəkləyib diqqətlə ətrafına baxırdı; görünür, heç cür anlaya bilmirdi ki, fit çalan kimdir.

Çaska tətiyi çekdi və maral yerə yixildi.

Çaska daim küləyin səmtinə fikir verirdi, amma mən bir dəfə də görmədim ki, küləyin istiqamətini müəyyən-leşdirəndə bizlərin – ağdərili ovçuların arasında yayılmış üsüldən – barmağını tüpürcəklə isladıb yuxarı qaldırmaq (külək həmişə barmağın soyuğu duyduğun tərəfdən eśir) – istifadə etsin. Amma bu da təbii idi, çünki o şaxta adamın barmağını bir göz qırpmında dondurardı.

Çaska başqa cür edirdi. O, yerdən bir çəngə quru ot qoparıb başının üstünə atırdı. Və bu yolla nəinki küləyin səmtini, həm də onun gücünü təyin edə bilirdi. Qış vaxtı torpağı qar bələyəndə və quru ot tapmaq



mümkün olmayanda Çaskanın otu həmişə çantasında olurdu. Mən eşitmışəm ki, bəzi ovçular yanlarında bu məqsədlə quş lələyi də götürürlər.

Çaskanın bir xüsusiyyəti vardı. Qərara gəlməkdə tərədddüd edəndə yerə oturur, səfər çantasından özünün kinni-kinik¹ və qəlyanını çıxarır, tələsmədən doldurub çəkməyə başlayırdı. On beş dəqiqədən sonra ayağa qalxıb ovunu davam etdirirdi. Görünür, qəlyan çəkərkən o, gələcək addımlarını götür-qoy edirdi.

Bir dəfə hündür bir təpənin zirvəsində durmuşduq. Çaska əliylə geniş bir jest edib şimalı göstərdi və dedi:

– Bizonlar yoxdur... coxdan... böyük sürünlər... lap coxdan.

Noyabrın sonunda yerli dükana siu qəbiləsindən olan altı hindu gəldi; hamısı bir nəfər kimi ucaboydu, döyüşü görkəmindəydilər. Onların gəlişi həyəcan doğurdu. Hindular Tısbığa dağından enmişdilər ki, buradakı meşələrdə ov etsinlər. Yerli hindular özlərini zorla dolandırırdılar və siular burada çağırılmamış qonaq sayılırdı. Onlarla dil tapmaq həmişə çətin olub, kri qəbiləsi ilə isə lap qədimdən ədavətləri vardı. Odur ki ertəsi gün Çaska mənə bir söz deyəndə heç təəccüb-lənmədim:

– Biz gedirik.

– Hara? – deyə soruşdum.

– Maral dağına, orada maral coxdur. Burada isə siular çoxalır.

– Bəs bu nədir belə? – deyərək Çaska ilə yoldaşlarının düşərgəsində ağacdan asılmış iki maral cəmdəyinə işarə etdim.

– Burları Brendona göndər.

– Necə göndərim?

Brendon otuz mil buradan aralı idi. Mən çarəsiz-çarəsiz kirşəyə baxdım.

Çaska etiraz əlaməti olaraq başını buladı. O, dəmir yoluna işarə etdi və daha aydın olsun deyə dedi:

– Puf-puf!

¹ *Kinni-kinik* – quru yarpaqlardan və ağaç qabığından ibarət qarışq. Hindular ondan qəlyan çəkmək üçün istifadə edirlər.

O, bir az əvvəl vurduğu iki maralın da məsələsini belə həll etdi. Onları Hudzon-Bey və Kompanii ticarət şirkətinə satmışdı, aldığı on beş dollara özünə kifayət qədər ərzaq toplamışdı ki, Maral dağına çata bilsin.

Çaska ilə dostluğum zamanı mən bir dəfə necə oldusə, ova tək yollandım. Yeni yağımuş qarla örtülü təpəyə qalxanda meşəyə, şərqə aparan maral izləri gördüm.

“Görəsən, hansı izə düşüm?” – deyə fikirləşməyə başladım. Birdən qulaqlarına diqqətimi yayındıran bir səs dəydi; mənə elə gəldi ki, maral buynuzunu ağacın budağına sürtürdü. Başladım sakitcə həmin səmtə yaxınlaşmağa, lap ehtiyatla yaxınlaşirdim...

Cavan ağac yaman tərpənirdi, aşağıda, kolların arasında isə, elə bil, nəsə yekə bir heyvan vardı.

– Aha, düşdün əlimə, daha qaça bilməzsən!

Nişan aldım və artıq atəşə hazır idim ki, birdən qırımıçı sarğı və qatran kimi qara hindu saçlarını gördüm. Tüfəng əlimdən düşdü, çığirdim:

– Çaska!

Mənim hindu dostum buradaydı. Sən demə, o, özünə kinni-klinik kəsirmiş.

– Çaska, – deyə hələ özümə gəlməyə macal tapmadığımdan piçildədim, – az qalmışdı səni öldürüm. Elə bildim maraldır, buynuzunu ağaca sürtür.

Çaska gülümsündü, barmağıyla başını qulaqdan yuxarı örtən qırmızı sarğıya işarə etdi və dedi:

– Biz hamımız bundan taxırıq. İndi başa düşürsən də, nəyə görə, elə deyil?..

Çaska ilə sonuncu dəfə Kerberidə, poçtda görüşdüük. Köhnə dostlarım Harri Perley və doktor Gilbert də mənimləydiłər. Çaska onların da hüsnərgəbatını qazandı.

Məndən tez-tez soruşurlar ki, Fenimor Kuperin əsərlərində təsvir olunan hindular həqiqətən olubmu? Mən də belə cavab verirəm ki, bəli, olublar və indi də vardırlar, Çaska da onlardan biridir. Mən şadam ki, saysız-hesabsız qiymətli xatırələrimlə bağlı olan o gözəl gölü də dostumun şərəfinə adlandıra bilmışəm.

Günorta dostlarım evlərinə yollandılar, mən isə şərqişanadək ov etdim, sonra da piyada evə yollandım.



Səhərisi bütün günü tənha dolaşdım. Ondan bir gün sonra isə ova Cim Dufla yollandım, deyəsən, yoldaşlarım arasında bircə inadkarı o idi. Kaş axşama kimi, heç olmasa, bircə maral görəydik! Həmin gün bütün uğursuzluqlarla yanaşı, üstəlik, hələ iki ayağımı da dondurdu. On ikinci gün xəstə ayaqlarına baxmayaraq, yenidən ova çıxdım, amma bu dəfə tək idim. Üç dənə maral türkütdüm və onları düz on iki milbihudə yerə təqib elədim. Səhərisi qardaşımı bir yerdə yollandıq. Birbaş dünən təqibi dayandırduğum yerə getdik. Təxminən, iki saat izi tutub gedəndən sonra yenə iki dənə maral gördük. Onların arxasında düşüb daha beş mil keçdik. Qardaşımı bu gizlənqəç tamam təngə gətirdi. Nahar etmək üçün düşərgəyə qayıtdıq, ondan sonra da qardaşım çıxb getdi. Mən isə geri dönərək yenə izi tutub getməyə başladım.

Axşamtərəfi təpənin arxasından ehtiyatla boylananda mənə elə gəldi ki, kolluqda uzanmış maral görüürəm. Bir neçə dəqiqə diqqətlə baxdım və heyvanın qulağının hərəkətini sezə bildim. Daha şübhəm qalmadı. Aramızda yüz əlli yarda yaxın məsafə vardi. Tüfəngi qaldırdım. Amma təəssüf! Tüfəng həmin dəqiqələrdə heç sözümüzə baxmaq istəmirdi!

“Əllərim əsir, onsuz da, heç nə çıxmayacaq” – deyə təəssüfə fikirləşdim və silahı endirdim.

Bir neçə dəqiqədən sonra özümü ələ alıb atəş açdım.

Maral yerindən dik atılıb ətrafa göz gəzdirməyə başladı. Tətiyi daha bir neçə dəfə çəkdirdim. Maral götürüləndə isə yandığımdan dalınca da güllə yağırdırdım. Amma əbəs idi. Mənim birinci gülləm maralın başı üstündən viyildamışdı. İkincisi qalxdığı yerin tən ortasından dəymişdi. Üçüncü və dördüncü güllənin hara getdiyi isə heç özümə də bəlli deyildi. Əgər mənim ikinci gülləm birinci atılsayıdı – yəni maral yerindən qalxmaşı olsayıdı – qənimət mənim idi. Amma bu baş vermədi. Maral incə hərəkətlə qaçıb məndən uzaqlaşdı, mən də onun dalınca düz on mil yüyürdüm.

Tələsik təpəyə dırmaşarkən ayağım büdrədi, yixilib torpaqdan boylanmış iti ağac kökülü dizimi

yaraladım. Evə çatanda artıq tamam qaranlıq idi. Lap əldən düşmüştüm.

Beləliklə, artıq on dörd gün idi ki, ova çıxırdım, təxminən, iki yüz altmış beş mil məsafə qət etmişdim (onlardan iki yüz on beşini piyada), marala on iki dəfə atəş açmışdım, ayaqlarımı dondurmuşdum, ariqlamışdım, amma bütün bunlara baxmayaraq, hələ bircə dənə də maral vura bilməmişdim.

Dizim getdikcə daha bərk ağrıyırı və bir həftə dincəlmək qərarına gəldim ki, bu dəfə tam sağalam, əməllicə güc yiğib ova çıxam.

Vaxtimi boş yerə itirməmək üçün tüfəng atmaq məşqlərinə başladım. Ağacdan maral figuru düzəldib eviminin qapısından iki yüz əlli yard aralıda yerləşdirdim və atəş açmağa başladım.

O qədər məşq etdim ki, artıq hər beş dəfədən üçündə gülləm boşça çıxmırıldı. Yalnız bundan sonra ova çıxməq ehtirasım yenidən baş qaldırdı, lakin xəstə dizimin ucbatından əl-ayağım kılıdlanmışdı, öziümü yaman pis hiss edirdim – yəqin, qanadı qırıq quşlar da özlərini elə hiss edərdilər...

Nəhayət ki, dizim də sağaldı və budur, mən artıq yenidən ovdayam.

Bu, mənim maral izinə düşüb sərgərdan dolanmağımın on beşinci günü ididi. Təpələrdən yan keçib yoluma davam edərkən Duf və onun üç dostuyla rastlaşdım. İndi artıq beş nəfər idik, qatarla məşəyə yollandıq. Kəkliklər, dovşanlar bizə addimbaşı tuş gəlirdi, amma mənim işim onlarlıq deyildi – tətiyi bircə dəfə də çəkmədim.

Təxminən, üç mil keçmişdik ki, təzə maral izi gördüm. Axşamtərəfi ididi, düz qaranlıq düşənə kimi izi tutub getdim.

Yoldaşımız Qordon Rayt bizi evə aparmaq üçün dalımızca kirşədə gəlmışdı. Təyin olunmuş vaxtda yoldaşlarımızın hamısı artıq hazır idi, bir məndən savayı. Dostlar belə qərara gəldilər ki, bu oğlanı gözləməyə dəyməz – bəlkə də, maralın izinə düşərək, dalınca iyirmi mil yüyürtüb. Beləcə məni tək qoyub evə yollandılar. Nədən belə uzaqlara tək-tənha getməyimin



mənasını onların heç biri anlaya bilmirdi. Məni isə uzaqlara qarşısialınmaz bir qüvvə çəkirdi – axı yenə sağlam, güclü idim. On mil qaçmaq mənim üçün heç nə idi. Yorğunluq nə olduğunu bilmədən, bütün günü gəzib-dolaşmaq iqtidarındaydım. Və bu gözəl yerlərdə tək qalanda həmişə içimdə ecazkar bir hiss baş qaldırırdı, bütün bəlalar harasa yoxa çıxır, mən həzzin ən yüksək zirvəsinə çatırdım.

Al rəngli günəş qarlı çölli qırmızıya boyayaraq üfüqün arxasında gizləndirdi. Şərqdəki çəhrayı üfüqdən qızılı ay çıxırdı. Bəyaz gövdələri mərmər sütunlara bənzəyən ağcaqovaqlardan ibarət meşənin ucu-bucağı görünmürdü. Burada məskunlaşanların hələ balta vurmadığı meşə elə misilsiz idi ki, ondan ayrılib Ontarioya getməyə adamın heyfi gəldi.

Yolun üç mili six meşəlikdən keçirdi. Meşənin kənarına yaxınlaşanda mənə elə gəldi ki, yoldaşlarım nəsə çıçıır. Artıq gec idi, hava da qaralırdı.

Görəsən, səhv etmirəm ki?..

Cavab verdim. Səsim meşənin içinde əks-səda verib ətrafa yayıldı. Diqqət kəsilmişdim, dinləyirdim. Uzaqdan kədərli, sürəkli bir ulartı gəldi, sonra yenə də, yenə də...

Canavarların səsidir ki... Yəqin, ova hazırlaşıblar...

Mən də səsimi çıxardım, amma bu dəfə elə canavar kimi. Heyvanların cavab ulartısı qulağıma çatanda anladım ki, canavarlar sürətlə yaxınlaşır.

– Sən məgər ova çıxmamışan? Elə deyil? – deyə öz-özümə müzildəndim.

Meşənin kənarına da lap az qalırdı. Səslər isə inadla yaxınlaşmaqdı. Ayaq saxlayıb fikirləşdim: “Neynək, bu sürü əlində Vinçester tūfəngi olan adama hücum çəkmək istəyirse, qoy olsun, qoy bir cəhd eləsinler...”

Gözləyirdim ki, görülm nə olacaq.

Onlar isə yaxınlaşmaqdalar. Budur, canavarlar lap meşənin qırğındadırlar. Bizi bir-birimizdən əlli yard ayırrı. Və birdən boğuq bir mıriltı eşidilir. Sonra bir də, yenə də...

Bütün səslər qəflətən kəsilir.

Yəqin, məni görüb qayıtmışdır. Bir az da gözləyib yoluma davam etdim.

Üç gün sonra yolum həmin yerlərə bir də düşdü. İzlərdən nəticə çıxardam ki, canavarların sayı üç imiş.

Ertəsi gün iyirmi beş mil keçdim, amma elə əvvəlki kimi – uğursuz. On yeddinci gün tamam təzə istiqamət seçdim; şamağacilar, qaraşam bitən bataqlıqlar tərəfə getdim. Yolüstü bir dovşan, üç dənə kəklik vurdum. Bataqlığın içiyə xeyli uzaqlaşandan sonra dörd dənə sığının izlərini gördüm. Amma artıq qaranlıq olduğuna görə yenə evə qayıtdım.

Bu qarlı izlərdə nə ecazkar qüvvə var! Bu danışan ləpirlər adamı nə qədər qəribə əhvalatlardan hali edə bilər! Yer üzündəki izlərdən ibarət xəttin o biri başında onları qoyan heyvanın varlığı, zaman sərf edib ona üstün gəlməyin mümkünüyү haqda fikrin öziində də ecazkar nəsə var. Hər hərəkətin izlərdə qeydi irad tutulmayacaq dərəcədə elə dəqiqdır ki, hərdən lap heyranlıq içində donub-qalırsan.

Vaxt keçirdi, lakin maral hələ vurulmamışdı. Qorxurdum ki, bu ov mövsümü mən andımı yerinə yetirənədək başa çatar. Odur ki daha gecələmək üçün evə dönməmək və bu minvalla zamana qənaət etmək qərarına gəldim.

Beləliklə, kirşəyə üçgünlük ərzaq yiğib ova Qordon Rayyla bir yerdə çıxdıq. Yolüstü Cim Dufun dalınca getdik. O, özünün üçgünlük ərzağını kirşəyə tullayıb bir böyrümüzdə oturdu.

İki saatdan sonra biz bir qum təpəsinin ətəyindəki meşədə durduq.

Təpə başdan-ayağa şamağaciydi və ora düşərgə üçün yaxşı yer sayılırdı. İşə girişdik. Təpənin zirvəsindəki ağacları qırıb şam budaqlarından küləyin qarşısını kəsmək üçün maneə düzəldik. Tezliklə Qordon bizi tərk etdi.

Cimlə mən nahar edib iki gün qabaq sığın ləpiri gördüm yerə getdik. Bir xeyli dolaşandan sonra, nəhayət, bir qovaqlığa, təzə ləpirlərin olduğu yerə çatdıq.



İzlər fırlanır, kəsişir, gah bu, gah da digər tərəfə aparırdı. Onlardan baş çıxarmaq qeyri-mümkün idi. Üç saatlıq əzab-əziyyətdən sonra, nəhayət, fikirləşdik ki, bayaqdan eninə-uzununa gəzib axtardığımız bir yerdə sığınların qalib bizi gözləməsi heç ağlabatın deyil. Yeni planımız belə idi: bitki örtüyünün sərhədini dolaşın buradan uzaqlaşan izləri tapmaq, daha doğrusu, sığınlar bu məşəliyi tərk edib gedəndə qoyduqları izləri...

Bu səyahətimiz iki mil məsafəni əhatə edəcəkdi. Axşam düşənədək işimizi başa çatdırı bilmədik; məşəliyin üç tərəfini yoxlasaq da, bir iz görmədik.

Beləliklə, axtarışlarımızı ertəsi günədək təxirə salıb düşərgəyə qayıtdıq.

Mən döşəmənin üstündə yatırdım. Gecəyarısına yaxın çox gümrah halda yuxudan oyandım. Duf çöl şəraitinə öyrəncəli deyildi. Elə tonqal kənarında oturub səhərin açılmasını gözləyirdi. Mən duranda isə fikirləşdik ki, yəqin, havanın işıqlaşmasına az qalib, başladığ səhər yeməyi hazırlamağa.

Dan yeri söküldən və artıq izləri görmək mümkün olanda düşərgədən çıxdıq. Yarım saatdan sonra sığınların məşəlikdən çıxdığı yeri tapdıq. Izlər bataqlıq sahədən keçirdi. Qaraquyruq maraldan fərqli olaraq, sığın bataqlıqdan qorxmur, baxmayaraq ki söyüd bitən, dərin, lakin səthi möhkəm buzla örtülmüş bataqlıqla kiçik tozağacılara örtülü, dayaz, amma dibinin istənilən canlısı bətninə çəkməyə qadir olan bataqlıqların fərqini də, yəqin, yaxşı bilir... Biz lap təzə izlər görmüştük deyə, ayaqlarımızın altındaki qarı xırtıldatmamaq üçün lap ehtiyatla irəliləyirdik. İndi artıq heç şübhə yox idi ki, məqsədimizə çox yaxındıq.

Budur, ziğ-zığ quşunun şikayətli çığartısı eşidildi. Haradasa yaxınlıqda budaq şaqqlıddı. Qeyri-müəyyənlik getdikcə daha üzüci olurdu. Aydın idi ki, qarşımızda nəsə hərəkətdədir. Biz burada bir-birinin arxasına düşüb qaçan üç nəhəng sığının izlərini tapdıq.

Ümidimizi itirməyərək izlər aparan səmtə yüyürdük. Sığının iki dırnağından qalan izlər arasındaki məsafəni qət etmək üçün iki iri addım atmalı olurduq.

Heç iki dəqiqə keçmədi ki, uzaqdan – gup! gup! – iki atəş səsi eşitdik.

Ayaq saxlayıb bir-birimizə baxdıq. Sığınları başqa ovçuların güləsinə ürcah olmaq üçün qovduğumuz barədə fikrin özü belə çox ağrılı idi. Gullələrin gurultulu səsinə əsasən, atəşi hindular açmışdı: axı qoşalıülə tütəng onların adı silahı idi. Lakin özümüzü gümanlarımızda yanıldığımıza inandırıb təskinlik taparaq qaçmaqdə davam etdik.

Birdən ağlıma belə bir fikir gəldi: bəlkə, gülə səsini eşidən sığınlar əvvəlcə yoldan çıxaraq kənara qaçmış, sonra yenə yollarına davam etmişlər? Cim mənimlə razılaşdı və ikimiz də diqqətimizi səfərbər edib irəlilədik.

Heç ikicə dəqiqə keçmədi ki, ağacların arasındaki cığırda, bızdən, təxminən, iki yüz addım irəli nəhəng bir qırmızı-qonur sığın gördük: heyvan kolları qırmaqla özünə yol açaraq düz üstümüzə gəlirdi.

Mən biçilmiş ot kimi qarın içində sərildim. Yoldaşım bir şey görməsə də, eynən mənim kimi etdi.

Səlis hərəkətlərə ağacların yanından ötən nəhəng qonur heyvan löhrəm at sürətiylə kolların içindən düz bizə təref gəlirdi. Başını qaldırmış, buynuzlarını arxaya yönəltmişdi, tükləri pirpırdı – onun bütün simasından güc, əzəmet yağırdı.

Qarın üstüylə düz sığının tutub gəldiyi cığırə sarı sürünenəndə beynimdə min cür fikir dolaşındı. “Necə eləyim ki, heyvanı əldən buraxmayım!” – elə hey bunu düşünürdüm.

Sığının bizimlə qırx addım arası qalandı yerimdən dik qalxıb qışqırdım:

– Cim, məqamdır!

Gup, gup! – tütənglərimiz guruladı. Heyvan dik dönüb özünü meşənin içində təpdi. Mənim ürəyim sancdı. Yəni bu dəfə də qaçacaq? Və birdən – gözlərimə inanmadım – sığın, təxminən, iyirmi addımlıliğimizdə yerə mixlanıbmış kimi durdu.

– O, Seton, bu dəfə gullən yayınmasın! – mən Conun iltimas dolu səsini eşitdim.



Sığının ciyindən nişan alıb atdım.

Heyvan yel kimi yerindən götürüləndə isə üçüncü gulləmi göndərdim.

İçimizdəki ürkək ümidi, uğurumuza əmin olmağa özülməzdə cəsarət tapmadan sığının çıçıraña düşdük. Və orada – o-o, qaniçənlərin vəhşi sevinci! – addımbaşı heyvanın qan izləri vardi...

– İndi o, bizimdir, Cim, lap Brendona kimi qaçası olsaq da, bizimdir.

Və biz yırtıcı heyvan kimi sığının qanına boyanmış çıçırla yürüürdük.

Neçə dəfə oxumuşam ki, sığın, ölümcül yaralı olsa belə, ovçusundan çox-çox uzaqlara qaçmağa qadirdir. Elə fikirləşirdim ki, yaralı heyvanın dalınca, azı, on mil yürüəsi olacaq. Amma heç dörd yüz yard qaçmağa macal tapmamışdıq ki, Cim mənə müraciətlə qışqırdı:

– Odur, oradadır!

Və həqiqətən də, sığın ayaqlarını otlaqda olan öküz kimi altına qatlayıb düz qarşımızda uzanmışdı.

Yaxınlaşanda heyvan ciyinin üstündən başını çevirib sakitcə bizi baxdı.

– Gəl onun qanını axıdaq, – Cim dedi.

– Yaxşısı budur, risk etməyək, çünkü ona yaxınlaşmaq elə yaralı aslana yaxınlaşmaq kimi bir şeydir.

– Onda gəl onu bir-iki gülleyə qonaq edək.

Hər ikimiz atəş açdıq. Sığın sakitcə uzanmışdı, sanki, gullələr ondan yan ötürdü.

Ön tərəfdən yaxınlaşdıq, amma yenə təhlükəsiz məsafədə durmuşduq.

Cim daha bir gullə atmaq istədi, lakin sığının başı yerə endi, sonra da daş kimi qarın üstünə düşdü.

Mən onun alnına bir gullə də sixdim.

Sığın ayaqlarını uzatdı, titrəyib sakitləşdi.

Və öldü...

Biz əmin deyildik ki, qənimət bizim olacaq: axı hindular da həmin çıçırla gəlirdilər. Elə bu fikirlərlə də sığını ilk dəfə gördükümüz çıçırla geri döndük. Biz atəş açana kimi çıçırdakı qarın üstündə qan izi yox idi. Bu, bizi sakitləşdirdi.

– Gəl pişk ataq, – Cimə dedim, – görək Kerberiyə kirşə dalınca kim gedəcək, sığının qarovulunu kim çəkəcək...

– Bilirsən nə var, Seton? Sən sığının yanında qal: birdən hindular gəlib iddia elədi lər ki, heyvanı onlar vurub, sən onlarla daha yaxşı dil taparsan, mən isə kirşə dalınca gedim.

Beləliklə, mən sığının yanında qalası oldum.

Əvvəlcə onu yaxşıca nəzərdən keçirdim, tədqiq etdim, heyvanın boyunu ölçdüm.

Mənim hesablamama görə, onun ciyin bərabərindən boyu altı fut üç düym olardı, buna yalındakı tüklərini də gərək əlavə edəsən, deməli, altı futdan çox idi. Çəkisi isə təxminən, səkkiz yüz funt gələrdi.

Bir azdan sığının cığırına döndüm. İstəyirdim ki, atlığımız hər güllənin hara tuş gəldiyini öyrənim.

Bir az getmişdim ki, birdən mənə elə gəldi kimsə meşənin içiyə irəliləyir. Tezliklə bir hindu gördüm. O, sürətlə üzbüüz gəlirdi. Mən cəld səmtimi dəyişdim ki, sığını vurdugum yerə qayıdım, amma hindu məni qabaqladı, heyvanın cəmdəyinə məndən daha tez çatdı.

Hindu məni anlaşılmaz bir donquldandanmayla salamladı. Mən də buna bənzər bir cavab verdim. Onun bildiyi ingilis sözləri az idi. Mənim hindu dilində biliklərim isə onunkundan da az olardı. Əsas etibarilə işarələrin köməyindən istifadə edirdik.

Hindu dedi:

– Sığın.

Mən cavab verdim:

– Hə.

Heyvan leşinə yaxınlaşanda bir də dedi:

– Sığın.

Və başladı barmağıyla özünü və tüfəngini göstərməyə – anlatmaq istəyirdi ki, qənimət onunkudur.

Mən etirazımı bildirərək onu itələdim. Hindu diqqətlə mənə baxdı və bir neçə saniyə sonra yenə öz iddialarını irəli sürdü. Başa saldı ki, iki dəfə atəş açıb, sonra da heyvanın bədənindəki yaraları və mənim



tüfəngimin lüləsini göstərərək deşiklərin çox böyük olduğuna işarə etdi.

Mən özümü itirmədim və barmağımla Dufun elə buradaca ağaca söykədiyi tüfənginə işaret etdim. Bununla hindunun dediklərini təkzib elədim.

İki dəfə sığına yaxınlaşmaq istədi, lakin mən onun yolunu tüfənglə kəsdim.

Onda hindu əllərini əsəbi şəkildə havada oynadıb çəmkirdi:

— *Vaa niçi Sığıl!* — bu, o deməkdir ki, yəni: Yox, qardaş, sən çox pissən!

Mən zor tətbiq etmək istəmirdim, lakin hinduya aydınca anlatdım ki, öz qənimətimi qoruyuram və onu kimsəyə güzəştə getmərəm.

Onda hindu taktikasını dəyişməyə qərar verdi və təklif etdi ki, sığını bölək.

Lakin mən ona belə cavab verdim:

— *Vaa! Kauain!* — Mənə elə gəlir ki, bununla belə dedim: Yox, heç vaxt!

Axırda başımı üç dəfə qollarımın üstünə qoydum, sonra sığına işaret etdim, havada enişli-yoxuşlu bir yol çizdim, tüfəngimə toxunub beş dəfə əl çaldım.

Sözlərin dilində hərkətlərimin mənası bu idi: Üç gün ərzində sığını təqib etmişəm. Onu beş güllə atanandan sonra öldürmüüşəm. O, mənimdir. Sən isə öz yoluna davam etsən, daha yaxşı olar.

Bundan sonra hindu qamətini dikəldi (o, ažı, altı düym məndən hündür olardı) və bəyan etdi ki, siu qəbiləsindəndir və yaxınlıqdakı düşərgədə elə özü kimi güclü dörd yoldaşı da var, bura bir yerdə qayıdaçıqlar. Bunları anladandan sonra mənə sarı təhdidlə dolu sonuncu dəfə nəzər salaraq çıxb getdi.

Mən isə öz postumda qaldım və indi də Dufun geri dönəməsini səbirsizliklə gözləyirdim.

Qərarım qəti idi — onun dalınca lap bütöv bir qəbilə də gəlsəydi, sığını verəsi deyildim. Beş saat ərzində irəli-geri addımlayıb həm sığını qoruyur, həm də yad gözlərdən kolların arasında gizlənməyə çalışırdım.

Birdən qulaqlarına silah cingiltisi, onun ardınca da

it hürüşü yetişdi, sonra da Cim, Qordon Rayt və daha iki yoldaşları göründü. Tezliklə sığını kirşeyə yüklədik və artıq qalib bir görkəmlə geri dönməyə hazır idik.

Kerberiyə saat yeddiyiə yaxın çatdıq.

Bizim uğurlu ovumuz haqda söz-söhbət artıq oralarda dolaşırdı və qonşular bir-birinin ardınca Qordonun yanına tələsirdilər ki, sığına tamaşa etsinlər və bizi uğurlu ov münasibətilə təbrik eləsinlər.

* * *

Beləliklə, qarın içində üç yüz mil keçəndən, on doqquz gün ağır səfər şəraitindən sonra, nəhayət ki, mən andımı yerinə yetirib Amerika meşələrində dolaşan ən əla heyvani ovlaya bildim.

Mən bir ovçunun tərsliyi ucbatından cəmdəyə çevrilmiş gözəl sığına baxaraq xəcalət çəkməyə başlamışdım. Onda öz-özümə and içdim: tüfəngimi bir də bizim meşələrin bu ən gözəl və ən nadir canlısına sarı qaldırmayacağam! Və bu andımı indiyə kimi pozmamışam...

On doqquzuncu fəsil

NYU-YORKDA

Bəli, mən Londonla, oradakı həyatımla tamam qurtarmışdım. Amma bu ucqar yerlərdən heç çıxmadan kənddəki taxta daxmada da həmişəlik yaşamaq istəmirdim.

Amerikanın şərqi – Nyu-York şəhərinə getmək qərarına gəldim.

Bu nəhəng şəhərə 1883-cü ilin 23 noyabrında gəldim. Heç vaxt burada olmamışdım və kimsəni də tanımardım. Cibimdə heç üç dollarım da yox idi.

Körpübən fikir içində gəlirdim ki, işıq dirəyində bir lövhə gördüm: Brodvey. Hə, məşhur, səs-küylü Brodvey buraymış! Nyu-Yorkun həyatı burada çəgləyirmiş.



Lakin mənim bütün diqqətim qapıların üstündəki yazınlara yönəlmışdı: Otaq kirayə verilir. Brodvey bahalı rayondur və buradakı otaqlar mənim cibimə uyğun deyildi. Yenə yoluma davam etdim, ta ki mənə ikincidərəcəli kimi gələn bir küçəyə çatdım. Burada həftəsi iki dollara otaq kirayələdim. Pulun bir dollarını ev sahibəsinə qabaqcadan verdim. Kiçik sandığımı gəmidən gətirmək üçün seksən sent ödədikdən sonra cibimdə cəmi doxsan sent pulum qaldı.

Mən bu böyük, tanımadığım şəhərdə dəhşətli dərəcədə tənha idim.

Eşitmışdım ki, məktəb yoldaşlarımından biri, Carlz Brouton bir neçə il qabaq Nyu-Yorkda babat yerləşib. Amma dəqiq harada yaşadığı – məhz hansı küçədə, hansı evdə – mənə bəlli deyildi, onun ünvanını öyrənmək isə heç cür nəsibim olmadı.

Ertəsi gün içində şəkillər olan qovluğumu qoltuğuma vurub özüümə bir rəssam-illustrator işi tapmaq ümidiylə nəşriyyatları gəzməyə başladım. Lakin ümidiyim doğrulmadı. Şənbə günü idi – həftənin son iş günü və demək olar ki, bütün müəssisələr ya günorta saat on ikiyədək işləyirdi, bəziləri isə bu gün heç açılmamışdı.

Axşamtərəfi, Vaşinqton meydanından keçərkən xarici görünüşündən Van-Deyki xatırladan – uzun saçlar, saqqal – və davranış tərzindən əsl rəssama bənzəyən bir şəxs gördüm.

Onu saxlayıb soruşdum:

– Bağışlayın, ser, səhv etmirəmsə, siz rəssamsınız?
– Bəli. Hər halda, olmağa çalışıram.

– Onda, keçib əziyyətdən, mənə deyin görüm, bir yoldaşınız Nyu-Yorkda olsayıdı və siz onun harada yaşadığını öyrənmək istəsəydiniz, nə edərdiniz?

Tanımadığım şəxs cavab verdi:

– Hər şey ondan asılıdır ki, həmin şəxs necə rəssamdır, – adlı-sanlı, yoxsa təzə başlamış, hələ tanınmayan.
– Cavan rəssamdır, hələ öyrənir, amma eyni zamanda həm də işləyir.

– Əgər belədirsə, mən onun ünvanını Gənc Rəssamlar Liqasından öyrənməyə cəhd edərdim. Liqa

İyirmi üçüncü küçədə, Altinci avenuya yaxın yer-dədir.

— Ora axşamlar da açıq olur?

— Deyəsən, hə.

Biz sağollaşüb müxtəlif səmtlərə getdik. Bir neçə ildən sonra öyrəndim ki, həmin şəxs Nyu-Yorkun ən tanınmış rəssamlarından biriymiş.

Beləliklə, axşam həmin ünvana yollandım və orada bir təsviri sənət məktəbi tapdım. Amma bircə tələbə də görmədim. Yalnız qapının ağızında qapıcı vardı. Yoldaşım barədə sorğu-sualıma belə cavab verdi:

— Brouton? Adı tanışdır. Deyəsən, bizdə o adda cavan bir rəssam var. Dayanın, ünvan kitabından yoxlayım. Belə, belə, hə, bu da o — Carlz Brouton.

— Bəs o, harada yaşayır? — deyə səbirsizliklə soruşdum.

— Allah bilir harada yaşadığını. Bizdə yalnız onun iş ünvani var: Litoqrafiya işləri, Hatç və Kompani, yerləşdikləri ünvan Vezey-strit, Nyu-Yorkun işgüzar məhəllələrindədir. Orada belə müəssisələr çoxdur. Kimdənsə soruşun, mütləq taparsınız.

Bəxtim gətirmirdi. Yoldaşımın yanına gedənə kimi hələ iki gün gözləməliydim — qabaqda iki bayram vardi. Əgər onun ev ünvani əlimdə olsaydı, hər şey çox gözəl və sadə başa gələcəkdi. Amma nə etməli, əlim hara çatacaqdı ki? Mən qapıcıya təşəkkür edib evə getdim. Geri dönerkən sonuncu on üç sentimə iki dənə bulka aldım. Balaca otağıma çatanda bulkanın birini bazar günüünə saxladım, ikincisini — yəni bazar ertəsi yeyəcəyimi sandıqda gizlətdim ki, iştahalanıb vaxtdan qabaq udmayım.

Bazar günü tezdən qalxdım, bulkanın yarısını Medison-skverdəki fontanın ciy suyuyla yedim. Suyu pulsuz içmək mümkün olan yeganə yer ora idi.

Sonra, bazar günü olmasına rəgmən, Vezey-stritə yollandım — həmişəki kimi piyada.

Bir mil keçəndən sonra, nəhayət ki, həmin müəssisəni gördüm. Amma qapıları bərk-bərk bağlı idi. Nəhayət ki, qapısını da tapa bildim. O dedi:



— Hə, mən Broutonu tanıyorum, bizim gənc rəssamlardan biridir.

— Onu görə bilərəm?

— Bu gün burada deyil. Yaşadığı yer isə haradasa Cerdzeydədir, amma dəqiq ünvanı bızdə yoxdur.

— Bəs onu burada nə vaxt görmək olar?

— Bazar ertəsindən tez görə bilməyəcəksiniz. Yox, mən nə deyirəm, bazar ertəsi bayramdır ax! O, burada həftənin ikinci günü olacaq, lap dəqiq.

Gözləməkdən başqa çarəm yox idi. Cibimdə bulkanın səhər yeməyindən qalmış yarısı vardı və mən qərara aldım ki, Mərkəzi parka gedib bulkamı orada yeyim.

Polis nəfərindən soruşdum ki, parka necə gedə bilərəm.

— Üçüncü avenyu ilə gedin, orada tramvaya oturarsınız.

Cibimdə bircə sent belə olmadan tramvaya necə minəcəkdir?

— İstəyirəm gəzə-gəzə gedim, — deyə bir az utanaraq dilləndim.

— Əcəb gəzintidir! — polis nəfəri güldü. — Park buradan bir neçə mil aralıdır.

— Eybi yoxdur, mən piyada gəzməyi xoşlayıram. Gedərəm.

— Öz işinizdir. Hər halda, bütün yolu şimala tərəf gedin.

Heç bir saat keçmədi, mən artıq parkda gəzirdim və günortanın yetişməsini gözləyirdim ki, bulkamın ikinci yarısını da yeyə bilim.

Bir yerdə gördüm ki, uşaqlar parkdakı dələlərə qoz-fındıq, peçenye verirlər. Biləyдинiz onda bu heyvanlara necə həsəd apardım!..

Bir də baxdım ki, dələ tikanlı bir ağaca dırmanın qozasını qopardı və içindəki toxumları yeməyə başladı.

“Qoy bir mən də yeyim, görüm necə şeydir”, — fikirləşərək bir dənə qoza qopardım. Nəsə tanımadığım ağac idi — Kentukki qəhvəsiydi-nəydi. Qozaların içindəki toxumlar daş kimi və tamamilə dadsız idi; yemək olmurdu.

Çərşənbə axşamı səhər tezdən yenə yoldaşımın çalışdığı yerə getdim. Mənə dedilər ki, Brouton saat on iki dən tez gəlməyəcək.

Vaxtı öldürmək üçün günortaya kimi o həndəvərdə gəzib-dolaşdım.

Nəhayət ki, görüşdük. Mən öz qarşısında ucaboy, şax qamətli bir cavan gördüm və o, dörd il əvvəl tanadığım nataraz oğlana qətiyyən bənzəmirdi.

Çarlız mənim ağır vəziyyətdə olduğumu o dəqiqliyi anladı və guya, təsadüfən dedi:

— Mən elə səhər yeməyinə hazırlaşirdim. Mənimlə getməzsən ki?

Getmərəm?! Hələ ömrüm boyu yemək mənə ondakı kimi ləzzətli gəlməmişdi.

Çarlız özü barədə çox danışmışdı. Elə hey məni danışdırır, niyyətim, planlarımla maraqlanırdı. Mən açıq etiraf etdim ki, cibimdə bircə sentim belə yoxdur, amma ümid edirəm ki, şəkillərimi göstərsəm, naşirlərdən birinin məni illüstrator-rəssam kimi işə götürməsinə nail olaram.

Broutonla qərara aldiq ki, bir yerdə yaşayaq. İki yanaşı otağı kirayəyə götürüb, xırda-parə mətbəx avadanlığı aldiq və bəsit təsərrüfatımızı birləşdirə etməyə başladıq.

Xoşbəxtlikdən, mən elə ilk günlərdə Torontodan, qardaşımdan pul aldım.

Vaxt itirmədən özümə iş axtarmağa başladım. Şəkil-lərimdən birində mağaraya soxulan bir quldur təsvir olunmuşdu. O, qalaq-qalaq qızılı, gümüşə əhəmiyyət vermir, acgözlükə siqar qutusunun üstünə atılırdı. Bu şəkil Saket, Vilhelm və Besiq litoqrafiya nəşriyyatı bədii səbəsinin müdürüni valeh etdi. Mənə beş dollar verərək tapşırdılar ki, şəkillərimdən yenə gətirim.

Tezliklə Saket, Vilhelm və Besiq məndən soruştular ki, illüstrator-rəssam kimi nə qədər maaş almaq istərdim. Dedim: "Həftədə qırx dollar". Onlar isə mənə on beş dollar təklif elədilər. Razılışmağa məcbur oldum.

Hər səhər saat səkkizdə yazı masamın arxasına keçib şəkil çəkir, yeni-yeni mövzular fikirləşirdim.



Bir dəfə necə oldusa, təsadüfən Besiqlə incəsənət şöbəsinə rəhbərlik edən şəxsin, bir də ki şirkətin kommersiya agentinin söhbətini eşitdim.

— Əgər biz, — agentin səsi gəldi, — siqar qutusunun üstünə qonmuş bir davakar qarğanın şəklini tapa bilsəydik, bu işdə min, bəlkə də bir az da çox qazanardıq...

Öz-özümə fikirləşdim:

“Fürsəti füvtə vermə, belə imkan bir də elə düşməz, tale özü sənə qapı açır”.

Çox düşünmədən rəisin kabinetinə girdim və dedim:

— Mister Besiq, əgər mənə şərait yaratsanız ki heyvanxanaya gedib qarğanın şəklini naturadan çəkim, o sıfarişi sizə təqdim edərəm.

Rəis mənə baxıb iltifatla gülümsündü.

— Yaxşı, sabah səhər sizə icazə verərəm. Şəkil hazır olanda mənə xəbər verin.

Heyvanxanada mən bir dənə qəşəng qarğı tapdım, onun şəklini reklam üçün çəkdim və tezliklə böyük bir sıfariş aldıq.

Fürsətdən istifadə edib Besiqə dedim:

— Sizinlə danışanda mən həftədə qırx dollar istəmişdim, siz isə mənə şagird kimi on beş verdiniz. İndi maaşımın artırılması barədə danışmağın vaxtıdır, mənçə, elə deyilmə?

— Yaxşı, — Besiq cavab verdi, — nəsə təzə, maraqlı bir şey fikirləşənədək sizə iyirmi dollar verəcəyəm.

Mənim yeni həyatım bax beləcə davam edirdi — bütün günü kontorda, masa arxasında. Bəs evdə? Səhərlər Broutonla səhər yeməyi, axşamlar şam yeməyi hazırlayırdıq. Bütün məsrəflərim həftədə beş dolları aşmırıldı. Mən borclarımı ödədim və pul yiğmağa başladım.

Axşamlar heyvanların həyatından hekayələr yazır, onların çap olunmasını möhkəm arzulayırdım. Amma yanında söhbətcil yoldaşın olanda yazı yazmaq bir az müşkül məsələdir.

Bir dəfə Brouton birhəftəlik səfərdən sonra evə qayıdanda onun xətrinə dəyməmək üçün çox ehtiyatla dedim ki, yazı yaza bilməyim üçün mən mütləq tək

yaşamalıyam. Yoldaşımı bu sözüm qəti xoş gəlməsə də, bir dost kimi ayrıldıq.

Axşamın sakitliyində bir neçə hekayə yazdım: "Benni və tülkü", "Xızəkli dovşan" və başqalarını. Onlar bir-birinin dalınca müxtəlif jurnallarda dərc olunmağa başladı.

Yaz gəldi. Məni preriya yenə öz ağuşuna çəkməyə başlamışdı.

Öz şefimin yanına girib xəbər verdim ki, Nyu-Yorkdan getməyə hazırlaşıram. Besiq çox pis oldu və soruşdu ki, əgər həftədə iyirmi beş dollar versələr, burada qalarammı? Məsələ pulda deyildi – məni preriya çağırırdı və indi qarşımı kəsə biləcək qüvvə bütün yer üzündə mövcud deyildi.

Nyu-Yorku sakit qəlblə tərk etdim – artıq bilirdim ki, istədiyim an firça və qələmlə özümü dolandırıbilərəm.

Bu hiss necə fərəhli, necə sevindiricidir... Və bunu yaşı iyirmi üçə yenicə çatmış, özünü həmişə ugursuz sayan cavanlar daha yaxşı anlayar...

İyirminci fəsil

AZADLIQ VƏ SEVİNC

1884-cü il mənim yaddaşımnda cavanlığımın ən gözəl çağları kimi əbədi qalacaq. Sağlamlığım çıçəklənirdi, özümdə böyük mənəvi və fiziki güc duyurdum. Kitablarım, quşlarım – arzu etdiyim nə vardısa, hamısı indi yanındaydı.

Beləliklə, mən yenə Kerberidəyəm. Köhnə, vərəqləri nimdaş gündəliyim yenə qarşımızdadır. Onun səhifələrində tələsik qeydlər, yeni heyvan və quş növlərinin kobud, lakin ifadəli təsvirləri vardi.

Mən içimdə çox doğma xatirələr oyadan bir qeydin üzərndə dayanıram:

"Düz iki ildir ki, məni nəğməsini haradasa yüksəklərdə, lap göyün üzündə oxuyan kiçicik bir quş



həyəcanlandırır, əzablara düçər edirdi. O quş sahil torağayının qısa, aydın avazını xatırladan bir nəğməylə titrək qanadlarını açıb yerə enirdi. Sonra nəğməsini bitirib yenidən yüksəklərə qalxır, yenidən oxumağa başlayırdı. Mən onun şəklini bircə dəfə də çəkə bilməmişəm, mən onu heç uçanda belə görməmişəm. O quş mənim üçün böyük cazibə qüvvəsi olan ecazkar bir sərr kimi qalıb”.

Lakin nəhayət, elə bir gün yetişdi ki, bu sərr də açıldı. Bu, belə oldu.

14 may 1884-cü ildə mən qeyri-adi qüvvəylə səslənən tanış nəğmə eşitdim və bir qədər sonra səmanın mavi fonunda oxuyan bir ləkə gördüm.

Mahir nəğməkar öz serenadasını ifa edə-edə qanadlarını əsdirib yerə enirdi. Sonra səsini birdən kəsib yenidən qanad çalaraq ağır-ağır göye qalxırı ki, təzədən avazla ensin. Mən saymağa başlayanda quşcuğaz öz mahnisini artıq, azi, iyirmi dəfə oxumuşdu. Bundan sonra isə dalbadal səksən iki dəfə də oxudu...

Və budur, səksən üçüncü dəfə oxumalı olanda qəflətən qanadlarını yığıb daş kimi yerə düşdü. Gözlərim göyün üzünə baxmaqdan yaxşı görmür, boynum gərginlikdən ağrıyırdı və mənə elə gəldi ki, gözüümə bir anlıq Simurq quşu göründü və yox oldu – quş tappılıyla otun içində düşdü. Amma düşdüyü yeri görmüştüm və gözlərim bir qədər dincələndən sonra ehtiyatla ora yaxınlaşdım. Lələklərinin xarakterik şəklini o dəqiqli seçmək mənim üçün çətin idi – sevimli nəğməkarım xirdaca qəhvəyi bir quş imiş. Lakin bir qədər sonra, sakitcə yaxınlaşanda baxdım ki, mənim səma jonqlorrum məşhur Missouri torağayı imiş; onun barəsində Odübon və bu yerləri başdan-ayağa dolaşmış digər səyyahlar da öz əsərlərində heyranlıqla söhbət açırdılar...

May ayı belə keçdi. Quşlara göz qoyub onları öyrənəndə, demək olar ki, hər gün yeni-yeni fərəhli tapıntıllara imza atırdım.

* * *

İyul ayında qardaşım Arturla mən atlarımıza minib Peli qalasına tərəf yollandıq ki, ötən payız adımıza yazdırduğum torpaqlarda işə başlayaqq. Bizim dalmımcı öküz arabasında Cim, Con Duf, Corc Riçardson və Braunlardan biri də gəlirdi. Amma atlarımız sürətlə olduğuna görə tezliklə onları gözdən itirdik.

Nəhayət ki, öz sahəmizə çatdıq. Mənim payımda kiçik gölün sahilində bir təpə, xirdaca çay və bir neçə ağaç da vardi. Şərq tərəfdə, bir qədər aralıda isə ətəklərində six şam meşəliyi olan Ördək dağı ucalırdı.

Hər şeydən qabaq biz hindu üsulu ilə quyu qazmağa başladıq – düz çayın yanında, eni iki fut, dərinliyi dörd fut. Və təbii ki, elə quyunu qazan kimi onun içi çaydan süzülən buz kimi təmiz suyla doldu.

Növbəti vəzifəmiz koma tikmək idi. Əla dülgər olan qardaşım özüylə yalnız balta və mişar deyil, həm də bir neçə sırf dülgər aləti də götürmüdü, bu isə o demək idi ki, mütləq pəncərə, qapı çərçivələri düzəldəcəkdi.

Mən onun köməkçisi idim. Ağac kəsmək lazımlı olanda mən əvvəlcə həmin sahəni cavan pöhrələrdən təmizləyir, ağacı bir tərəfdən baltalayırdım. Qardaşımı isə təcrübəli meşəqiran kimi əks tərəfdən həllədici balta zərbəsini endirmək qalırkı. O, ağacı istədiyi səmtə dəqiq yuxırkı. Daha bir neçə dəqiqə və ağacın gövdəsi artıq budaqlardan təmizlənir, onun üzərinə müəyyən məsafədə balta ilə köndələninə kəsiklər qoyulurdu. Başdakı budaqlara axıra kimi dəymirdik, çünkü sonra onlardan yapışib ağacı hər tərəfdən yonacaqdıq. Qardaşım baltayla heyrətamız dərəcədə məharətlə işləyir, iş sürətlə gedirdi.

Baltanın cingiltili səsi indiyə kimi qulaqlarından çəkilmir və içimdə həyəcanlı xatirələr kəhkəşanı oydır. Amma gör o günlərdən nə qədər keçib...

Gövdəni yonandan sonra biz 12 fut ölçüb kəsirdik və mən bu işlə məşğul olanadək qardaşım növbəti ağacı seçirdi. Buralarda məskunlaşanların komasının



adi ölçüsü 12 futun 8 futa idi. Belə bir komanı tikmək üçün on dörd dənə 8 fut uzunluğunda, on dörd dənə də 12 fut uzunluğunda tir hazırlamaq lazım idi. Bu, divarlar üçün. Bir dənə də 14 futluq ağac kəsdik – damın çatısına.

Materialı hazırlamağa iyunun 10-da başlamışdıq, artıq həmin ayın 17-də isə komamız qapılarıyla bir yerdə hazır idi. Damı neçə düzəltdiyimizdən söz açım. Əvvəlcə onun çatısını, yeni komanın tən ortasından keçən uzun tiri bərkittidik, üzərinə hər iki tərəfdən ağaclar düzdük – six şəkildə. Həmin ağacların üzərinə samandan qalın bir örtük sərdik, üstündən də xeyli gil çəkdik. Belə dam soyuq, şaxtalı günlərdə əla qoruyurdu, amma leysanlar yağında hərdən damlığı da olurdu.

Qapıları kobud taxtalardan düzəldik. İlk vaxtlar pəncərəsiz, döşəməsiz keçindik. Tırıların arasındaki yarıqların üstündən əvvəlcə nazik taxtalar vurduq, sonra da hər iki üzündən sıyıq gillə malaladıq. Komamız artıq yaşamaq üçün hazır idi.

Biz onu cəmi yeddi günə tikmişdik.

* * *

Bu zaman ərzində yulaf ehtiyatımız tükəndiyinə görə atları yemləməkdə çətinlik çəkirdik. Qardaşım Kerberidəki təsərrüfatın nigarançılığını çəkirdi. Mən də bu qərara gəldim ki, yeni məskunlaşan birisi kimi öhdəmə düşən vəzifəni yerinə yetirmişəm və bu diyarı bir müddətlik tərk edə bilərəm. Beləliklə, biz daşınan əmlakımızı arabaya yükləyib yola çıxdıq – şimala.

Hə, biz bura qayıtmağa hazırlaşmıştık, lakin planımız özümüzdən asılı olmayan səbəblərdən dəyişdi və mən bir də öz komamızı görmədim.

Ora kimin yerləşdiyini bilmirəm. Amma hər kim olsa, qapı tırının üzərində bu komanı kimin və nə vaxt tikdiyini tapacaq:

E.T.SETON. 1884.

Geriyə dönerkən qardaşım heç danışmırıldı, yəni demək isteyirəm ki, bircə dənə də anlaşılan cümlə demədi. Düzdür, o, atları qovarkən üstlərinə çığıranda nəsə deyirdi, lakin mənə ünvanlanmayan bu əmrlər əksərən lal jestlərdən, ən yaxşı halda isə anlaşılmaz donquldamalardan ibarət olurdu. Qəhvə istəyəndə də parçını taqqıldadıb mənə uzadırkı. Könlünə çörək düşəndə isə əlini tiniylə lap hindular kimi şərti işarə göstərirdi – yəni kəs. Bütün bunlarla heç də onu demək istəmirəm ki, qardaşımın əhvali-ruhiyyəsi və yaxud aramızdakı münasibət pis idi. Mənim qardaşım təbiətən qaradınməzdi və bu əqidənin iyiyəsi idi ki, susmaq qızıldır...

Biz hindular üçün ayrılmış Kotay qoruğundan keçdik və Assinibuon çayının sahilinə yetişdik. Burada çaydan bələdçisiz keçmək cəhdimiz boşça çıxdı. Biz suyun içindəki həmişəki keçidi tapa bilmədik və qərb sahilinə yaxın yerdə dərin çalaya düşüb iləsdik. Xoşbəxtlikdən, kri qəbiləsindən olan Çita adlı bir hindu köməyimizə çatdı. O olmasayı, nəinki hər şeyimizi itirəcəkdik, bəlkə, hələ özümüz də tələf olacaqdıq.

Mən Çitanı bizimlə yeməyə dəvət etdim və fürsətdən istifadə edərək hinduların davranış etiketlərini yoxlamaq qərarına gəldim: Başqassının evində özünüň yox, oranın adətlərinə uyğunlaş.

Beləliklə, mən fincandakı qəndi çay qaşığıyla üç dəfə döyəclədim. Çayı içəndən sonra da fincanı çevirib dibindəkini preriyanın otu üzərinə tökdüm. Sonra əlimdə üç dəfə çevirib uzatdım ki, yenə çay süzsünlər. Çəngəl-qaşığı da gah elə, gah da belə – müxtəlif cür tutmağı sinaqdan keçirdim. Hindu mənim hərəkətlərimə diqqətlə göz qoyur, oyunbazählərimi çox ciddi şəkildə, birbəbir təkrar edirdi. Əgər vicdanım əzab verməsəydi, mən, albəttə, daha fantastik nəsə uydura bilərdim, amma artıq böyük qardaşım da mənə hindu tərzində işarə edirdi: Qurtar.

Kerberiyə iyunun axırında çatdıq.

Həminin yayın gündəliyi quşlar, heyvanlar haqda qeydlərlə, canlıların, bitkilərin şəkilləriylə zəngindir.



Avqust gələn kimi məhsul yiğimi başladı. Dan yeri söküləndə durur, hava tam qaralanda isə yatırıldıq. Amma çöl işlərindən nə qədər yorulsam da, axşamlar gündəliyimi davam etdirir, macəralarımı, təbiəti müşahidələrimi qeydə alırdım.

Gündəliyin 26 iyun səhifəsində, az qala, ölümümə səbəb olmuş bir hadisə qeyd olunub.

Kerberidən cənub-qərbə, təxminən, üç mil aralı böyük bir qum təpəsi var. Ətrafdakı bütün təpələrdən ucadır və yamaclarında da ən hindür şamağacılar bitir. Sakinlər bu təpəni Ağ atlar təpəsi, hindular Camış dağı adlandırırlar.

Birinci dəfə bu yüksək təpənin zirvəsinə dırmaşıb ətrafa göz gəzdirdim. Uzaqda Tısbağı dağı və bir neçə başqa hindür dağlar görünürdü. Onları hətta yetmiş, yüz mil məsafədən belə aydın seyr etmək olurdu.

Və birdən, heç gözləmədiyim halda, meşənin dərinliklərinə işləmiş məşhur Kennedy çölünü gördüm. Aramızda cəmi bir mil məsafə vardı və qərara aldım ki, ora kəsə yolla, düzünə gedim.

Tezliklə böyük bir bataqlığa çatıb durdum. Amma bataqlıqdan keçmək heç də çətin olmadı. Meşəylə bir az da gedib başqa, nəhəng bir bataqlığa yetişdim; ortası iki enli göl arasındaki kanal kimi daralırdı.

Mənə elə gəlirdi ki, keçidi məhz o dar boğazda axtarmaq lazımdır.

İlk dəfə deyildi ki, bataqlıqdan keçirdim. Ayağımı qəliz, bulanıq suya basan kimi dizədək batdım. Bir qədər irəlilədim. Budur, artıq yoluñ ortasındayam. Və birdən hiss etdim ki, bataqlığın dibi harasa gedir. Ayaqlarım da yosunların köküñə ilişirdi, elə bil, məni qəsdən aşağı çəkirdilər. Bataqlıq bədənimini getdikcə daha dərinə sümüürürdü. Su kəmərimə çıxdı, sonra bir az da yuxarı qalxdı, indi dirsəklərim islanırı. Budur, artıq çiyinlərim də suyun içindədir. Hər şey bitdi. Nicat yolu heç görünmür. Kömək gözləmək də əbəsdir...

Və birdən bu çıxılmaz vəziyyətdə, artıq həyatla vidalaşmağa hazırlən ayağım bərk yerə dəydi. Daha batmurdım. Xoşbəxtlik!

Çiynamdən yük götürülmüş kimi nəfəsimi dərib
yosunların əsarətindən qurtuldum və sevimli, təhlükə-
siz sahilə tələsdim...

İyirmi birinci fəsil

YENİDƏN ŞƏRQƏ!

1885-ci ilin yanварında Torontoya gəlib valideynlə-
rimin yanında yerləşdim.

Mən burada “Manitobanın quşları” kitabı bitir-
mək, təxirə salmadan çapa vermək istəyirdim. Elə
fikirləşirdim ki, bu işin öhdəsindən bir aya gələrəm.

Günümüz masa arxasında keçirir, yazılarımı əl
gəzdirir, onları sistemləşdirirdim. Amma işin içində nə
qədər çox girirdimsə, onun başa çatacağı gün bir o
qədər uzaqlaşırdı. Avqust gəldi, kitabı bitməsinə isə
hələ çox vardi.

Atam isə mənə getdikcə daha israrla xatırladırdı
ki, artıq müstəqil yaşamığımın vaxtıdır.

Beləliklə, əlyazmalarımı da götürüb içimdə acı bir
hiss Nyu-Yorka getməli oldum.

Hər şeydən qabaq özümə kiçik imkanlarına uyğun
bir sığınacaq tapmalıydım. Təcrübəmdən bilirdim ki,
şəhərin köhnə ticarət qisminə yaxın yerlərdə ucuz ev
tapmaq daha asandır. Varlıların malikanələri bu səs-
küylü yerlərdən uzaqlarda yerləşirdi.

Bu barədə fikirləşə-fikirləşə Beşinci avenyu ilə
üzüaşığı enirdim, ta ki Doqquzuncu küçənin şərq
məhəllələrinə yetişdim. Buralar mənə bab idim – kasıblar
yaşayırıdı burada, amma hər halda, gecəqondu məhəllə-
si də deyildi.

Başladım üzərində kirayə otaq verilir lövhəsi olan
hər qapını tiqqıldatmağa.

Qeyd dəftərçəmdə bir cədvəl düzəltmişdim, bax-
diğim evlərə cədvəllər üzrə qiymət qoyurdum: ev
sahibəsi, otaq, qiymət. Azi, otuz ev gəzdim və onların
yalnız biri bütün cədvəllər üzrə əla qiymətə layiq idi.



Ev sahibəsiylə razılığa gəldik ki, ona həftədə iki dollar beş sent pul verəcəyəm. Yeməyimi isə haradasa başqa yerdə yeyəcəyəm, hərçənd ki elə buranın özündə də tam pansion üsulu ilə razılaşa bilərdik. Ev sahibləri yaxşı adam idilər və bir həftədən, bir az pul qazanan dan sonra elə yeməyimi də onlarda yeməyə başladım, bu da həftədə otaqla bir yerdə altı dollara başa gəldi.

Axşamlar şam yeməyi vaxtı yaşıdım olan gənclərlə – stenoqrafist qızlar və ticarətçi cavan oğlanlarla görüşürdüm. Bu şən insanlarla bir yerdə olanda evimiz üçün heç darixmirdim.

Henri Still adlı oğlanla da elə burada tanış oldum. Orta məktəbi bitirərək stenoqrafist peşəsinə və çap makinasında yazmaq sənətinə yiylənəndən sonra Nyu-Yorka xoşbəxtlik dالinca gəlmüşdi. Biz Henri ilə dostlaşdıq və bütün ömrümüz boyu dost olaraq qaldıq. Dörd il keçdi və Henri Still tanınmış Amerika jurnallarından birinin incəsənət şöbəsinin müdürü oldu.

Beləliklə, mən hələ öz mansardamda yaşayirdim. Nyu-Yorkda nə dostlarım vardı, nə də kiməsə təqdim edəsi zəmanət məktublarım. Əvəzində bir yeşik rəngim, şəkil çəkmək üçün albomum və cəsarətim vardı.

Mənə demişdilər ki, Mərkəzi parkdakı məxsusi yerlərdə maraqlı heyvanlar saxlayırlar. Bura gəlməyimin səhərini günü pay-piyada ora yollandım. Özümə belə yerlərdən birinin qarşısında mövqe seçib çox nadir növdən olan cavan bir Virciniya maralının şəklini çəkdirdim. Bu şəkli götürüb dövri mətbuatda birinci yer tutan Sençuri jurnalının redaksiyasına üz qoydum.

İncəsənət şöbəsinin müdürü Luis Frezer məni güllerüzlə qarşılıdı. Şəklimi diqqətlə nəzərdən keçirdi və dedi:

– Belə. Təəssüf ki, bu heyvanın özünü görməmisi, amma mənə elə gəlir ki, yaxşı oxşatmışınız. Elə biliyəm, sizinlə işbirliyimiz baş tutacaq.

Bir neçə görüşdən sonra Luis Frezer mənə biri beş dollardan min dənə şəkil sıfariş etdi. Bu şəkillər Sençurinin elə bu redaksiyasında nəşr edilən ensiklopedik lüğətin illüstrasiyaları olacaqdı.

Daha dolanışq barədə düşünməyə bilərdim – bir gün ərzində əlimə həftəlik məsrəfimi üstələyəcək qədər pul gələcəkdi.

Tezliklə həyatımda daha bir gözəgəlimli hadisə baş verdi: Nyu-Yorkun məşhur Təbiət Tarixi Muzeyinə ayaq aćdım. Orada tanınmış Amerika ornitoloqları və digər görkəmli şəxslərlə tanış oldum.

Noyabrın 18-də həmin muzeydə Amerika ornitoloqlarının konfransı keçirildi və mən ilk dəfə hələ uşaqlıq çağlarından sevdiyim bir kitabın müəllifi Kueslə tanış oldum. İki il sonra, elə həmin muzeydə ornitoloq Frank Çapmanla münasibətimiz yarandı; o, tezliklə həmin muzeyin quşlar şöbəsinin müdürü təyin ediləcək və düz əlli il ərzində Amerikanın ən aparıcı ornitoloquna çevriləcəkdi. Mən Çapmanın Amerika quşlarının təsnifatı kitabının illüstrasiyalarını hazırladım və onun xahişinə əsasən tez-tez naturadan çəkilişlər də aparırdım. Dostluğumuz bütün ömrümüz boyu davam etdi.

1886-cı il ərzində Sençurinin ensiklopedik lügəti və digər müxtəlif jurnallar üçün animalist şəkillər üzərində cidd-cəhdli çalışdım. Elə həmin il “Manitobanın məməliləri” broşurasını yazdım və çap etdirdim.

Lakin ürəyim yenə qərbin geniş ənginliklərinə can atıldı.

1886-cı ilin 6 oktyabrında yelkənli qayıqda Böyük gölə doğru yola çıxdım; məqsədim Artur limanı (Ontario ştatı) və daha uzaqlara – Meşə gölünə çatmaq idi. Həmin yerlərdə bir aya yaxın qaldım, quşlardan, məməlilərdən ibarət kolleksiya topladım. Oranın hindu sakinləriylə maraqlı görüşlərim olurdu, araşdırduğum canlıların hindu dilində olan adlarını da qeyd edirdim. Sonra da məni Kerberidəki tanış yerlər özünə cəzb etdi.

Kerberidə köhnə dostum Qordon Raytin yanında, Gəlmələr üçün otaqlarda qaldım.

Və budur, gəncliyimin nağılı yenidən başlandı, mən yenə də tanış meşələrin qoynunda heyvanların izinə düşüb dolaşirdim.

Həmin il dovşan yaman çox idi. Hətta təcrübəsiz ovçu belə bir-iki saata iyirmi-otuz dənəsini vura bilərdi.



Elə kifayət qədər maral da görə bilərdin, kəklik isə lap addımbaşı rastına çıxırdı.

Noyabrın 23-ü mənim üçün kədərli, çox kədərli bir gün idi.

Evdən səhər erkən çıxdım. Qalın qar örtüyünə bələnmiş təpələri tənha dolaşirdim. Günorta dərələrin birində düşərgə saldım, tonqal qalayıb çay qaynatdım, özümə bir tikə donuz döşü qızartdım. Burada təzəcə ayaq saxlayanda mənə əməlli-başlı isti idi, külək isə hələ o dərədə azğınlıq etmirdi.

Birdən dizimdə dəhşətli ağrı duydum. Bir azdan yenə yola çıxmağa hazırlaşanda isə gördüm ki, ayağım heç açılmır. Lap xirdaca bir hərəkət belə dəhşətli ağrı verirdi. Kömək gözləyəsi yerim də yox idi. Mən ya özümü birtəhər evə yetirməliydim, ya da burada qalıb olməliydim.

Axsaya-axsaya, xəstə ayağımı çəkə-çəkə yola düzəldim. Evdən cəmi beş mil aralı idim, lakin hər addımda dözülməz ağrı çəkdiyimdən bu yolu düz beş saat qət etdim.

Məcbur oldum yerli həkimlərdən birini çağırırm. O dedi ki, dizimdəki bağlardan biri dartılıb, müalicə də yazdı, amma bu müalicənin, deyəsən, mənə heç köməyi dəymirdi.

Yalnız bir neçə gündən sonra düzgün diaqnoz qoydular – məndə podaqrانın kəskin forması imiş.

Sevimli oylaqlarda uzaq məsafələrə piyada gəzintilərim bax beləcə başa çatdı. Həmin kədərli gündən etibarən yola ya at belində çıxırdım, ya da qayıqla. Yaman xəstəlik imiş. Ağrılarım yalnız iyirmi il ərzində müntəzəm müalicədən sonra toxtadı – ayağımı, sanki, mənə təzədən qaytardılar.

Yanvar ayında Torontoya gəldim. Anam məni New Yorka buraxmaq istəmirdi, xahiş edirdi ki, işlərimi öz evimizdə davam etdirim.

Elə həmin vaxt qardaşım Jozef Toronto yaxınlığında bir parça torpaq almaq fikrinə düşdü. İstəyirdi orada yerli əhali üçün bağçılıq təsərrüfatı yaratsın. Bu təsərrüfata başçılığı mənə təklif elədi və söz verdi ki,

rəssam kimi fəaliyyətimi davam etdirməyim üçün orada hətta bir emalatxana da tiksin.

Ontario sahillerində böyük bir ferma aldı. Oralarda bolluca çaylar axan meşələr, bataqlıqlar vardi. Çoxlu quş, heyvan yaşayırdı. Mən də gələcək hekayələrimin bir çox qəhrəmanıyla məhz orada tanış oldum – “Springfield tülküüsü”, “Qulağıcıraq”, “Niyə arıquşu ildə iki dəfə dəli olur”, “Qızılbaş qaratoyuğun nəğməsi” və başqaları.

Üç ilə yaxın orada yaşadım. Amma bir fikir beynimi getdikcə daha artıq işgal edirdi: əgər əsl rəssam olmaq istəyirəmsə, həyatım mütləq tamam başqa şəraitdə keçməlidir.

İyirmi ikinci fəsil

MƏNİM ŞƏKİLLƏRİM

1890-cı ilin payızında Parisə – dünyanın incəsənət mərkəzinə yola düşdüm.

İlk günlər mehmanxanada yaşayır, şəhəri tək-tənha, çəşqinliq içində dolaşirdim. O zamanlar tanınmış Amerika rəssamı Henri Mozler də Parisdə yaşayırıdı. Mənim çəşqinligimə, düşdüyüm əsəbi vəziyyətə diqqət yetirən rəssam bir dəfə güllərək dedi:

– Parisdə sərgərdan dolaşmağınıza davam edin. İnanın mənə, burada havanın özü, bu şəhərin bütün düzəni sizi bir rəssam kimi yetişdirəcək. Bir ildən sonra özünüüz buna şahid olacaqsınız.

Mən ayda otuz franka hər cür məişət xidməti göstərilən otaq kirayələyə bildiyim Hotel de Yunion mehmanxanasının üst mərtəbəsində yerləşdim və tezliklə incəsənət məktəbine daxil oldum.

Tələbələr mənə səs-kiylü, qərarsız bir toplum kimi gəldi – bir zaldə altmış adam öz molbertinin arxasında işləyirdi. Diqqətimi işə vermək mənim üçün çətin idi – hər şey mane olurdu: uca səslə aparılan söhbətlər də, divarlardakı şəkillər də, oxunan mahnilər da, çaldıqları gitaranın melodiyaları da. Zaldakı bütün qarışqlığa



baxmayaraq, belə hesab olunurdu ki, tələbələr öz işləriylə məşğuldurlar.

Bir qədərdən sonra öyrəndim ki, məktəbə yalnız səhərlər də gəlmək olar. Bu imkandan o dəqiqə istifadə etdim, boş vaxtlarında isə heyvanxanaya gedirdim ki, naturadan şəkillər çəkim.

Mənim şəkillərimdə canavarlar ən sevimli yerlərdən birini tuturdu. Heyvanxanadakı gözəl canavarların arasında, adətən, eyni yerdə uzanılı qalan birisi mənə xüsusilə xoş gəldirdi. Yerindən heç tərpənmir, sanki, şəklinin yaxşı çıxməsi üçün rəssama məxsusi poza verirdi. Böyük bir lövhə üzərində "Yatmış canavar" tablosunu çəkməyə başladım.

Bir aydan sonra şəkil artıq hazır idi. Onu çərçivəyə saldırıb hər bahar Böyük incəsənət salonunda təşkil olunan təsviri sənət sərgisinə apardım.

Sərginin açılışı ərəfəsində burada, bir qayda olaraq, rəssamlardan ibarət böyük bir ordu toplanırırdı və əksəri əlində firça, öz şəkillərinə son strixlər üzərində işləyirdilər.

O dövrde biz – Amerika rəssamları Parisdə cəmi on beş nəfər idik və təbii ki, heç birimiz sərgiyə öz şəklini təqdim etmək imkanından vaz keçmədik. Robert Henri də aramızdaydı. Bu rəssamin adı Amerikada çox məşhur idi, məni isə bir rəssam-illüstrator kimi tanıydılar. Bilmirəm necə oldu, amma Robert Henrinin tablosunu münsiflər heyəti rədd etdi, mənim "Yatmış canavar" şəklim isə sərgidə fəxri yer tutdu.

Sərgi iştirakçıları əvvəlcə nahara, sonra da vernisaja – sərginin qapalı nümayişinə dəvət aldılar. Mən Robert Henrini həmin təntənəli nahara öz qonağım kimi apardım və biz bir yerdə taleyin bu qəribə oyununa ürəkdən güldük.

Bir dəfə sərgi salonunda öz tablomun yanında durmuşdum və o zamanlar bütün Parisi həyecana gətirən bir əhvalat barədə eşitdim.

Fransanın cənub sərhədindəki Pireney dağlarında fransız canavarlarından bir neçəsi hələ də qalırdı. Son zamanlar bu heyvanların bir qismi meşə kənarındaki

komada tənha yaşayan bir ovçunun qurbanına çevrilmişdi. Bir qış gecəsi necə olursa, ovçu gecələmək üçün öz komasına qayıtmır. Ərtəsi gün onun axtarışına çıxan adamlar yerdəki izlərdən öyrənirlər ki, ovçunu canavarlar parçalayıbmış...

Mən bu mövzuda bir tablo işləmək qərarına gəldim. İstəyirdim onu gələnilki sərgiyə təqdim edim.

Rəssam dostum Henri Mozlerin məsləhətinə qulaq asıb gələcək tablomun xurdaca eskizlərini hazırladım. Sonra isə sərgidə daha kiçikölçülü şəkillərə yer tapmağın asan olduğunu nəzərə alıb, onu iki futun dörd futa ölçülü kətan üzərində işləmək qərarına gəldim, amma Mozler dedi:

— Yox, tablonun ölçülərini iri eləyin. Canavarları necə gözəl tanıldığınızı, eskizlərinizdə nümayiş etdirdiyiniz ekspressiyanı nəzərə alsaq, mənim heç şübhəm yoxdur ki, işiniz böyük əks-səda doğuracaq. Kiçik şəkildə bütün bunları ifadə etmək çox çətindir.

Bələliklə, mən dörd yarım futun yeddi futa ölçülü bir kətan alıb tablo üzərində işə başladım. Şəklin ayrı-ayrı detalları və fonun landşaftı üzərində iş iki aya yaxın bir vaxt apardı. Yalnız bundan sonra özümdə iri-həcmli tablo üzərində işləmək cəsarəti tapdım və döyüş meydanına uzun müddət məşq edən gladiatori kimi ürəklə çıxdım.

Lakin otağım bu ölçüdə tablo üçün həddindən ziyanət balaca olduğuna görə yoldaşlarından biriylə danışdım ki, öz emalatxanasında mənə də yer ayırsın.

Bir aydan sonra artıq şəkil hazır idi. Dostlarım bu tablonun böyük uğur qazanacağıni qabaqcadan söyləyirdilər. Mən əsərə “Canavarların intiqamı” adını qoymaq istəyirdim, lakin yoldaşlardan əslən fransız olan biri belə dedi:

— Yox, başqa ad qoyun. Onu “Bihudə intizar” adlandırın. Bir fikir verin, tablonun arxa planında koma görünür. Bacasından da tüstü çıxır. Ev sahibəsi, yəqin, şam yeməyi hazırlayıb, indi də ərini gözləyir. Amma o gəlib çıxməq bilmir. Görəsən, niyə yubanır? Qadın qapıya çıxıb uca səslə onu çağırır. Lakin yenə cavab



gəlmir. Baxın, onun səsinə canavarlardan yalnız biri biganə görkəmlə başını çevirib. Meşədə tam sükut hökm sürür. Baş verən faciəni mən dediyim ad daha çox vurgulayar.

Bir qədər fikirləşəndən sonra mən bu adı qəbul etmək qərarına gəldim.

1892-ci ilin yazında mən tablomu Böyük təsviri sənət salonuna getirdim. Bir aydan sonra onlardan çox qısa bir rəsmi məktub aldım. Məktubdan bəlli olurdu ki, tablomu rədd ediblər. Bu, mənə çox ağır zərbə oldu.

Tablom həmin salondan asıldıği müddətdə onun ünvanına belə ifadələri tez-tez eşidirdim: Dəhşət!, Baxmaq da olmur!, Bu şəkil insan hissələrini təhqir edir!, Görünür, bu müəllifin canavarlara məxsusi hüsnərəğbəti var!...

Yayı Manitobada keçirdim, payızda isə Torontoya, valideynlərimin yanına getdim. Elə evə çatan kimi də həmin böyük şəkli Parisdən gətirdim. Atam onu öz kabinetində asmağa icazə vermişdi.

Tezliklə şəhərdə bir səsküy qopdu. Qəzet müxbirləri evimizə ayaq açdırılar. Onlar tabloya baxmağa gəlir, sonra da qəzetlərində böyük məqalələr verirdilər.

Getdikcə bizim evimizə daha çox tamaşaçı gəlməyə başladı və nəhayət, mən də məcbur oldum ki, şəhərin mərkəzində bir yer tapıb şəkli orada sərgiləyim.

Hər gün ora çoxlu adam gəlirdi – bəziləri dəhşətlənir, digərləri heyran qalırlar.

Bir dəfə necə oldusa, rəssam dostum Corc Rid həmin sərgiyə öziylə bir qəşəng qız gətirdi. Xarici görünüşündən mənşəcə hindularдан olduğu aydın sezildirdi. Corc mənə dedi:

– Qulaq as, Ernest, bu xanım Polina Consondur. Siz mütləq bir-birinizlə yaxından tanış olmalısınız.

Qız hər iki əlimdən tutub çox qaynar bir ahənglə dilləndi:

– Bilirəm ki, ruhlarımız bir-birinə çox yaxındır. Mən Canavar qəbiləsi sayılan irokezlərdənəm. Çəkdiyiniz şəkildən görünür ki, sizin vücudunuza da canavarın ruhu dolub. Bizi bir-birimizlə taleyin özü

görüşdürüb ki, ciyin-ciycinə çalışaq. Mənim irokez adım belədir: Tekaxion-Uek-e. Lakin məni ürəyiniz istəyən kimi çağırı bilərsiniz...

Həmin yay Çikaqoda beynəlxalq sərgi açılmalıdır. Açılış günü 1893-cü ilin 1 iyununa təyin olunmuşdu. Bütün rəssamlara təklif olunmuşdu ki, ən yaxşı saydıqları tablolarını sərgiyə yollasınlar. Mən də sərgi komitəsinin Toronto bölməsinə öz irihəcmli "Bihudə intizar" tablomu göndərdim.

Şəkil səs çoxluğuya burada da rədd edildi. Lakin eşitdim ki, müzakirələrdə Toronto bölməsinin sədri O'Briyen mənim tərəfimi saxlayıb. Onun müsbət münasibətindən istifadə edərək xahiş etdim ki, qəzetə bir məktub yazsın.

O, bunları yazdı:

Təəssüflər olsun ki, biz sərgiyə kifayət qədər şit, soyuq cizmaqaralar toplamışq və şəxsən mən istərdim ki, "Bihudə intizar" tablosundakı kimi cəsarətli, kişiyana təsvir tərzi indi daha çox dəbdə olsun.

Bu məktub dərc olunandan sonra elə bir qəzet qalmadı ki, bu qalmaqala qoşulmasın. Axırda məni Ottavaya – maarif departamentinə çağırıldılar.

Torontoa dönenən az sonra isə mən sərgi komitəsinin qısa bir rəsmi məktubunu aldım: Tablonuzu göndərin.

Beləliklə, mənim tablom Çikaqoya göndərildi və ekspozisiyanın Kanada bölməsində mərkəzi yerlərdən birini tutdu.

İndi bu şəkil Nyu-Meksikanın Seton-Santa-Fe qəsəbəsindəki villamda fəaliyyət göstərən qalereyada nümayiş etdirilir.

1895-ci ilin əvvəllərində mən daha bir tablo çəkmək fikrinə düşdüm. Düşüncələrimdə onu belə canlandırırdım: meşədir, qarın üstündə iz salan rus kirşəsi siirətlə şütiyür, onun dalınca isə on iki canavardan ibarət sürü düşüb...

On iki canavardan hər birinin ayrıca etiidlərini çəkdir, şəkin kompozisiyası, rəng həlli üzərində xeyli işlədim.



İşin ilkin mərhələsi bitəndən sonra tablonu böyük kətan üzərinə köçürməyə başladım. İşlər yaxşı gedirdi və tezliklə şəkil hazır oldu. Onun adını "Təqib" qoydum.

Paris salonunun münsifləri məndən altı etid qəbul elədi, böyük tablonu isə yenə rədd etdilər. Buna baxma-yaraq, bu tablo böyük uğur qazandı və mən onun barəsində hər tərəfdən çox sevindirici rəylər eşidirdim.

Amerika Birleşmiş Ştatlarının özü ehtiraslı bir ovçu olan prezidenti Teodor Ruzvelt¹ tablo qarşısında ayaq saxlayaraq şövqlə demişdi:

— Mən hələ canavarların bu dərəcədə gözəl təsvir olunduğu bir şəkil görməmişəm! Bu şəkil necə alardım!..

— Bəs niyə almırsınız? — deyə tələsik soruşdum.

— O-o, təəssüf ki, mənim buna maddi imkanım yoxdur, — prezident cavab verdi.

Ruzvelt məndən xahiş etdi ki, tablonun mərkəzi hissəsinin — canavar sürüsünün başçısı təsvir olunan yerin surətini onun üçün çıxarım. Bu şəkil indiyədək Teodor Ruzvelt adına qalereyadan asılıb.

* * *

Təxminən, həmin zamanlar mən bir amerikalı qızla — cavanlıq çağlarının dostuyla rastlaşdım. O da Parisə mənim kimi təsviri sənətdə təkmilləşmək üçün gəldirdi, o da elə mənim kimi preriyada yaşamağı sevir, tezliklə ora dönməyi arzulayırdı. Biz ilk cavanlıq çağlarımızın qızıl dövrünü xatırlayaraq doğma yerlərdə görüşəcəyimizə sözləşdik. Mən yayı Kerberidə keçirmək qərarına gəlmişdim, o isə atasının Kanadada Amerika konsulu işlədiyi de-Vinston şəhərinə sentyabr ayında gəlmək istəyirdi.

Beləliklə, mən Kerberiyə gəlib mehmanxanada yerləşdim. Şəhər böyümiş, xeyli dəyişmişdi. Lövhələrdəki adların çoxu mənə yad idi. Bir zamanlar hamını tanıdığını dəmir yolu stansiyasının platformasında bircə dənə tanış sifətə belə rast gəlmədim. Görün cəmi on il ərzində necə böyük dəyişikliklər baş vermişdi.

¹ Teodor Ruzvelt 1901-ci ildə ABŞ prezidenti seçildi.

Dostum Qordon Raytgilin şəhərin mərkəzində mehmanxana açğından xəbər tutan kimi onlara köçdüm və özümün atlı-piyada ekskursiyalarıma başladım.

İndi hər tərəfdə əkin sahələriydi. İncə rayihəli çiçəkləri bol olan vəhşi preriya yavaş-yavaş yoxça çıxmışdaydı. Bəzi yerlərdə isə artıq yox idi. Onun geniş ənginlikləri üzərində daha Missouri torağının nəğməsi səslənmirdi və mən bircə dəfə də olsun, bir zamanlar bu diyarı başına götürmiş kveli cüllütünə rast gəlmədim.

Bizim de-Vintondaki köhnə evimiz on iki il qabaq əkdiyim ağacların kölgəsində itib-batmışdı.

Bir zamanlar küləklərin tügyan etdiyi, adda-budda cavan şamağacıları görünən yalçın qum təpələri indi əməlli-başlı meşəlik idi. Vinnipeqdən Qayalı dağlara kimi qərar tutmuş milyonlarla kiçik göl isə elə dayazlaşmışdı ki, onlarda daha ördək görmək mümkün deyildi. Ördəklər harasa yox olmuş, yəqin, daha uzaqlara, lap şimal-qərbə köç etmişdilər. Hə, çox gözəl canlı preriyani tərk edib getmişdi...

Amma buna baxmayaraq, mən qələmim və karandaşım üçün addımbaşı maraqlı mövzular tapırdım. Elə bir gün olmurdu ki, hansısa eskizimi cizma-qara etməyim, ya da maraqlı bir fotosəkil çəkməyim. Onda Vaşinqtonda nəşr olunan biologiya elminə dair tədqiqatlar kitabı üçün on iki böyük tablo çəkdir və bu da məni maddi baxımdan bütün yay ərzində təmin etdi.

Amma kədərlənirdim. Məni sixan bu idi ki, hərəkət baxımından əl-qolum bağlıydı – daha qabaqkı kimi vəhşi heyvanların izinə düşüb quş təki səkə bilmirdim. İndi mən xəstə ayağımın üstündə zorla taytayır, ya da at belində gəzirdim. Cavanlıq çağlarının sevinci məni birdəfəlik tərk etmişdi; bunu addımbaşı hiss edirdim. Uzun ömlür sürmüş ağsaqqalların öz gənclik çağlarını nədən belə yüksək qiymətləndirdiklərini mən indi necə də gözəl anlayırdım...

Ah, cavanlıq, cavanlıq! Xoşbəxtliyin tükənməz mənbəyi, insan sənin naminə həyatından da keçər!..



İyirmi üçüncü fəsil

LOBO

1893-cü ildə yolum bir neçə dəfə Nyu-Yorka düşdü və hər dəfə də Fits Randolph ailəsini, onun Parisdə tanış olduğum qızı Virciniyanı görmək fursatından bəhrələndim.

Bir dəfə necə oldusa, qızın atası mənə belə dedi:

— Nyu-Meksikada, Kleyton yaxınlığındakı fermama gedib oğlanlarına canavar ovlamağı öyrətməyə razı olsanız, bütün məsrəfləri öz boynuma götürərdim və ovlanmış heyvanların dərilərini də sizə verərdim.

Bu təklif mənim üçün çox əlverişli olduğuna görə onu məmənnuniyyətlə qəbul etdim.

Xırda şəkillər üzərində sutkada on səkkiz saat işləməyim gözlərimi əməlli-başlı gücdən salmışdı və həkimlər israr edirdilər ki, işlərimi yarımcıq qoyub harasa dincəlməyə gedim.

Kurrumpo vadisi Kleyton yaxınlığındakı ən yaxşı maldarlıq rayonu hesab olunurdu. Dörd bir tərəfdə yamyaşlı şirəli otlaqlar, yaxşı naxır bulaqları və günortanın istisində heyvanların dincələ bildiyi qalın kölgəli meşələr...

Mal-qara çox olan yerdə də canavar mütləq bol olur. Mənə danışdılardı ki, buradakı sürüünün başçısı nəhəng, qeyri-adi dərəcədə güclü və ağıllı bir canavardır. O, Lobo adıyla tanınırdı.

Mən həmin canavarı ovlamaq qərarına gəldim.

İki kovboy — Billi Allen və Çarlı Uin ilə bir yerdə arabaya minib Kurrumpo vadisinə istiqamət götürdüük. Özümüzə yüzədək iri tələ də aparmışdıq.

Köhnə, atılmış bir komada yerləşdik və hər gün ova çıxmağa başladım.

Lap əvvəldən anladım ki, həmin canavarı bu tüfənglə heç cür vura bilməyəcəyəm, çünkü onu görmək elə də asan deyildi.

Lobo bilirdi ki, insanların əlində tüfəng olur — ölüm-saçan, dəhşətli bir silah və bu silaha qarşı mübarizədə o gücsüzdür, elə buna görə də bütün gün ərzində

təpələrdə gizlənirdi. Məhz harada gizləndiyini tapa bilmirdik. Amma gecələr mütləq üzə çıxırdı.

Biz onu səsindən tanıyırdıq. Onun ularası başqa canavarlarından bir oktava aşağı idi. Və bu səs uçurum üzərindən eşidiləndə kovboylardan biri deyirdi:

– Odur! Harada peyda olur-olsun, onu – Lobonu mütləq tanıyaram.

Biz yaşadığımız komanın qapısından səs gelən tərəfə atəş açmağı da sınamışdıq – gülə ən yaxşı halda inəklərdən birinə dəyirdi. Canavar isə yoxa çıxır, sonra da tamam başqa yerdə peyda olaraq özünə yeni qurban seçirdi – inəklərin ən yaxşısını...

Mən başa düşəndə ki bu canavarı ovlamaq üçün tüfəngin heç bir xeyri yoxdur, başladım heyvanı zəhərli tələ yeminə necə cəlb edə biləcəyim barədə fikirləşməyə.

– Zəhər boş şeydir. O, bütün bu bicilikləri bizzən yaxşı bilir. Onu aldada bilməzsən. Zəhərli yemə nə özü yaxın gələr, nə də canavarlarını qoyar. Bunu neçə dəfə sınamışam...

Amma mən özümə bununla təsəlli verirdim ki, əlimdə təzə alətlər vardı, canavarı onların köməyi ilə, bəlkə də, tələyə sala bilərdim. Bir aydan sonra əmin oldum ki, Lobonu bu üsullarla ələ keçirmək mümkün deyil. Qoyduğumuz tələ yemlərini nifrətlə dağıdır, onları öz ifrazatlarıyla murdarlayırdı. Bunu məhz Lobonun elədiyini nəhəng izlərdən anlamışdım – onun ləpirləri adı canavar izlərinin üçdəbiri qədər böyük idi.

Ovun bu növündən də imtina etmək məcburiyyətində qaldım. Amma yenə ruhdan düşmürdüm; hələ əlimdə güclü, tamam yeni bir vasitə – ikiyaylı tələlər vardı. Vaxt itirmədən bulaqlara aparan yolların hamısına, dərələrin kəsişdiyi nöqtələrə tələ düzəndim. Mən artıq bu üsulla neçə dəfə ov etmişdim. Tələlərin üzünə, onları ağaclarla bərkidən zəncirlərə təzə qan sürtdüm, həmin qandan çəkmələrimin altına, dəri əlcəklərimə də çəkdirdim. Ov edərkən heç nəyə yalın əllə toxunmurdum. Tələlər düz cığırın üstündə qurulmuş, bir-birindən bir fut aralı düzülmüş və üstü torpaqlanmışdı. Zəncir bağladığım ağır kötükləri də cığırın hər iki tərəfinə yerləşdirirdim.



Hər şey hazır idi, bütün izlər aradan götürülmüş, üstləri səylə ört-basdır edilmişdi, torpağın üzərinə ot düzülmüş, ciğir adı vəziyyətinə qaytarılmışdı, hətta ot da elə əvvəlki kimi – öz yerində bitirdi. İnanmirdim ki, kimsə burada tələ gizlədildiyini anlaya bilər. Hərdən öz köpəklərimiz də qurdugumuz tələlərə əsir düşürdülər¹, biz də məcbur olurduq ki, onları elə hey azad edək.

Lakin qoca canavar qarşısındaki təhlükəni o saat duydu. Heç şübhəsiz, Lobonun həssas burnu irəlidə nəsə təhlükə olduğundan onu xəbərdar etmişdi. Canavar yeri çox ehtiyatla eşməyə başladı. Və birdən zənciri gördü. İndi artıq tələnin harada qurulduğunu da bilirdi, təhlükənin nədən ibarət olduğunu da. Heyvan isə yer eşməyindən daşınmırıldı. Ta ki tələnin özünü tapdı. Sonra da onu ağızı üstə çevirib yoluna davam etdi, sürüyə soxuldu və ən qiymətli cins inəklərdən biriylə qəlyanaltısını elədi. Təbii ki, inəyi bütöv yeyə bilməzdii, bu, hətta Lobo üçün belə həddindən ziyan olardı. Odur ki cəm-dəyin qalıqlarını, bir qayda olaraq, koypotlar yeyirdi.

Belə oyunlardan Lobo tez-tez çıxırdı. Axırda mən diqqət yetirdim ki, Lobo yaxınlaşanda mütləq ayaq saxlayıb, əvvəlcə küləyin istiqamətini müəyyənləşdirir, sonra isə ciğirdən çıxıb yolunu küləyin səmtinə əks istiqamətdə davam etdirir.

Bu, mənim ağlıma təzə bir ideya saldı. Mən tələləri ciğirin hər iki tərəfinə düzənməyə başladım – hər tərəfdə üç tələ. Ortalarında da birini yerləşdirdim. Beləliklə, tələlər H hərfi şəklində qoyulmuşdu. Mən ehtimal edirdim ki, canavar təhlükəni hiss edib küləyin səmtinə döñəcək və təbii ki, yan tərəfdəki tələlərin birinə düşəcək. Səhv edə bilməzdim, mümkün deyildi, ən azından, mənə elə gəlirdi...

Lobo elə ertəsi gün gecə gəldi. O, ciğirlə üzüaşığı irəliləyirdi, özü də çox ehtiyatla. Və burada – mən heç bilmirəm ki, heyvan niyə belə etdi – o, mənim güman etdiyim kimi ciğirdən yana çıxmadı, təhlükəli yeri tərk edənə kimi öz izləriylə daldalı çəkildi. Sonra tələlərə

¹ Bu tələlər heyvanı öldürmür, ayaqlarından tutub saxlayırdı.

yan tərəfdən yaxınlaşış torpağı arxa pəncələriylə, it kimi atmağa başladı, kötüklər və daşlar tələlərin üstünə töküldü, onlar şaqqıltıyla bağlandılar. Bundan sonra isə canavar yolunu davam etdirib yenə sürtiyə soxuldú və daha bir cins inek onun şam yeməyinə çevrildi.

Bilmirdim nə edim. Bu canavarın dalınca güman etdiyim kimi, iki həftə deyil, dörd ay düşmüssüm və hələ də məqsədə buradakı istənilən kovboydan daha artıq yaxınlaşa bilməmişdim.

Bir müddət canavarlar qətiyyən gözə dəymədilər. Meksikalı çobanlar isə gecələr, tonqal işığında onları dəfələrlə görürdülər. Bir dəfə çobanlardan biri mənə dedi ki, dəstəyə bir təzə canavar da qoşulub – balaca və tamamilə ağ. Çobanlar belə düşünürdülər ki, o, dişidir. Adını da Blanka qoymuşdular.

Mən canavarların izini diqqətlə tədqiq etməyə başladım. Rastlaşığım sonuncu izlər məni əməlli-başlı çasdırırdı. Tələlərin lap yanında, dəstə başçısının izlərindən qabaqda çox kiçik canavar izləri gördüm. Heç nə başa düşmürdüm, dərk edə bilmirdim ki, kiçik izlərin sahibi burada dəstəylə bir yerdə olub, yoxsa tək.

Amma tezliklə kovboylardan biri gəlib belə dedi:

– Mən bütün dəstəni günün günortağrı gördüm. Xırda izlər dəstə başçısından qorxmayan, meksikalıların Blanka adlandırdığı həmin o dişi canavarındır.

– Belə de! – deyə dilləndim. – Hə, dostum Lobo, indi mən bilirom səni necə ilişdirmək olar!

Komamızın yaxınlığında bir düyə kəsdim və onu tələ yemi kimi orada qoydum. Cəmdəyin ətrafında bütün ehtiyat tədbirlərinə ciddi riayət etməklə dörd dənə tələ qurdum. Heyvanın başını isə kəsib iyirmi beş yard aralı yerləşdirdim. Burada daha iki tələ qurub, kəlləni bərk-bərk onlara bağladım; hər şeyin üstünü səliqəylə ört-basdır elədim: torpaq səpdim, üstüne ot düzdüm, kaktusları əvvəlki yerinə əkdirim ki, hər şey elə əvvəlki kimi görünüsün. Sonra bir dənə koyot pəncəsi götürüb mal kəlləsinin ətrafına izlər saldım ki, qoca canavarı aldadıb bura gətirə bilim.



Dan yeri sökütləndə gecə baş verənlərdən xəbər tutmaq üçün baxmağa gəldim. Kəllənin yerində olmadığı, kiminsə onu apardığı məni əməlli-başlı sevindirdi.

Yerdə qalmış izləri diqqətlə nəzərdən keçirməyə başladım və tezliklə mənzərə mənim üçün tam aydın oldu: bura Lobo gəlmışdı, buna şübhəm yox idi. Təzə ətin iştahagötürən qoxusu onu cəmdəyin ətrafına dolaşmağa məcbur eləmişdi; həmişəki kimi ehtiyatlı olan canavar tələdən təhlükəsiz məsaflədə dururdu. Budur, bu yerdə o, tələni də aşkar edir və bütün dəstə geri çəkilir. Canavarların hamısı başçılarının iradəsinə tabe olur, yalnız ən balacasından, çox güman ki, həmin o dişi canavardan başqa. O, kənara qaçır ki, bir qədər aralıda qaralan əşyanın nə olduğunu baxsun. Heyvan bir ayağıyla tələyə düşür və mal kəlləsini də tələylə bir yerdə süriyə-süriyə qaçıb gedir...

Tez yəhərə sıçradım, Allen də öz atına mindi və biz izlə düşüb bacardığımız qədər sürətlə irəliləməyə başladıq.

Heç bir mil keçməmişdik ki, balaca dişi canavarı gördük. Bu, həqiqətən, Blanka idi. Lobo da yanındaydı. Yanaşı qaçırdılar. O, dişi canavarı atıb getməmişdi.

Amma əlitifəngli insanların onlara yaxınlaşdığını görən kimi mübarizəyə gücü çatmayacağını anlayıb, dik yamacla təpəyə qalxmağa başladı. Dişi canavar da onun dalınca düşdü və mal kəlləsinin buynuzları qaya-lara ilişib onu saxlayana kimi qaçıdı. Dişi canavar artıq dayanmağa məcbur idi. Üzünü bizi tərəf çevirdi. Elə həmin an günəş çıxbı heyvanın üzünü işıqlandırdı. Yalnız indi mən Blankanı bütün gözəlliyi ilə gördüm. O, qar kimi bəmbəyaz idi. Fotoaparatımı çıxarıb onun şəklini çəkdirdim. Sonra isə – indi mənə elə gəlir ki, bu, qəddarlıq idi – kəməndi boynuna atıb, atları dəhmərlədik. Atlar yerindən qopanda kəndir gərildi.

Blankanı yəhərimə atıb komamıza tərəf çapdım. Deyəsən, həmin an keçirdiyim təntənə hissini ömrüm boyu heç yaşamamışdım. Bütün bu illər ərzində heç kəsə hələ həmin dəstədən olan hər hansı bir heyvani vurmaq nəsib olmamışdı. İlk qənimət mənimkiydi...

Həmin gün axşama kimi Lobonun qayanın zirvəsindən gələn çağırış dolu ularısı qulaqlarımıza yetişirdi. O elə hey çağırır, çağırırırdı. Lakin indi bu çağırış bir dəstə başçısının amiranə çağırışı deyildi – heyvanın səsində dərin bir qüssə vardi.

Gecə düşəndə isə Lobo dağdan enib komamıza yaxınlaşdı; biz bunu da canavarın səsindən duydug. Budur, o, Blankanın öldüyü yerə yaxınlaşdı və həmin an qüssə, xiffət dolu uları səsləndi. Deyəsən, artıq o, hər şeyi anlamışdı...

— Lənət şeytana, — kovboylardan biri dedi, — bilmirdim ki, canavarlar da xiffət nə olduğunu başa düşürmiş.

Sonra qoca canavar atlarımızın izinə düşüb irəlilədi. Bilmirəm bizdən intiqam almaq istəyirdi, yoxsa diş canavarı tapmaq.

Axşam saat ona yaxın itimiz hürməyə başladı. Özünü komanın qapısına çırkırdı. Çıxdım ki, onu içəri buraxım, amma tapa bilmədim. Nə qədər çağırıdımsa, xeyri olmadı. Ertəsi gün səhər öyrəndim ki, it nəyə görə çağırışlarına cavab vermiş. Lobo onu tutub aparmış, elə bir az buradan aralı parça-parça etmişdi.

Qoca canavar həmin gecə tək gəlmışdı – bunu izlər xəbər verdi – və həmişəki adətinə rəğmən, son dərəcə ehtiyatsız davranmışdı.

İndi mənim üçün bəlli bir məsələydi ki, Blanka onun sevgilisiymiş. Mən həm də başa düşürdüm ki, nə qədər ki canavar hələ qüssəlidir və nə qədər ki bu vəziyyətdən çıxmayıb, mal-qaranı qorumaq üçün təcili olaraq qətiyyətli addımlar atmalıyıq.

Üçümüz bir yerdə bütün günü çalışıb uçuruma aparan cığırların hər birində dörd tələni birdən qurdug. Hər şeyi ört-basdır edəndən sonra Blankanın pəncəsini götürüb tələlərin ətrafında izlər saldım – sanki, oraları Blanka özü dolaşmışdı...

Həmin gecə təzə bir şey eşitmədik. Ertəsi gün ata minib təpələrin ətrafinı yoxlamağa çıxdım. Amma maraqlı bir şey gözüümə dəymədi. Şam yeməyi vaxtı oğlanların birindən soruşdum:

— Sən bu gün Şimal dərəsində olmusan?



— Yox, — deyə cavab verdi, — olmamışam, amma bir saat qabaq orada otlayan sürüünüñ içine yaman vələ düşmüdü.

Ertəsi gün dan yeri sökünləndə mən Şimal dərəsinə yollandım. Tələlərimizə yaxınlaşanda gördüm ki, Lobo yerə uzanıb. O, Blankanın pəncəsinin izini almışdı. Elə bilmüşdi ki, sevgilisi haradasa qabaqdadır və tezliklə tapacaq onu.

Və budur, indi heyvan hər ayağında bir tələ, zəncirlərin arasında dolaşaraq tam çarəsiz halda uzana qalmışdı.

Bir qədər kənarda isə təhlükəsiz məsafəni pozmaq fikrində olmayan mal-qara həyəcanlanaraq böyür, sanki, tiranın məhvini bayram edirdi. Amma heyvanlardan heç biri ona yaxınlaşmağa özlündə cəsarət tapmırı.

Lobo məni görəndə ağızından uca səslə, həyəcanlı nida dolu bir çağırış qopdu, elə bil, öz dəstəsini səsləyirdi: Bura gəlin, kömək edin!

Amma kimsə dadına çatmadı.

Onda mənim üstümə atılmaq istədi, lakin zəncirlər, tələlər imkan vermədi. Gücdən düşmüş Lobo çarəsiz halda yerə uzandı.

— Ay səni, qoca quldur, gözəl heyvan! Sənə yazığım gəlir, amma bundan başqa heç nə edə bilmərəm.

Mən lassonu fırlatdım.

Lakin halqa canavarın başına keçməyə macal tapmamışdı ki, heyvan onu havada qapdı. Sonra yenə mənə nəzər saldı, sanki, belə demək istəyirdi: Hə, bundan bir şey çıxmadı, başqa bir üsul tap.

Tüfəng yanımıda idi.

Vurum? Yox, lazıim deyil.

Düşərgəyə qayıdır o biri lassomu götürdüm. Bir də geri döndüm. İndi Allen də yanımdaydı.

Bu dəfə canavara qalın bir ağaç parçası atdıq və onu ağızından buraxmağa macal tapmamış kəməndi başına saldıq. Atlarımız öz işlərini yaxşı bilirdilər.

Halqa Lobonun boynunda gərildi. Daha bir dəqiqə və heyvanın gözləri öləziməyə başladı.

— Geriyə! — deyə birdən çığirdim. — Atı saxla. Onu diri tutmaq isteyirəm.

Biz canavarın ağızına ağaç soxub alt və üst çənələrini bir-birinə möhkəm bağladıq.

Artıq Lobo silahlarını itirmişdi.

Müqavimət də göstərmirdi. Amma mənə tərəf daha heç baxmadı. Baxışları məndən ölüb haralardasa dolaşırdı. Özünü elə aparırdı, sanki, preriyada tək idi.

Biz onu kəndirlə sarıldıq, tələlərdən azad etdik və yəhərimin üstünə köndələninə yixdiq.

Allen sağında, mən isə solunda gedirdik. Bu min-valla onu komamızadək gətirdik.

Evdə canavarın boynuna xalta salıb zəncirlədim. Böyük-başına da tələlər düzdüüm. Fikirləşirdim ki, öz dəstəsindən olan heyvanları mütləq səsləyəcək, qoy gələndə tələyə düşüb qalsınlar.

Amma səhv edirdim. Lobo onları bircə dəfə səsləmişdi. Onda da kimsə cavab vermədiyinə görə bir də çağırmadı.

Onu yemləməyə bir az ət və su çıxardım; bilirdim ki, ac-susuzdur. Mənə baxmadı. Harasa uzaqlara, dərənin dağ'a qovuşan tərəfinə, geniş otlaqları, meşələri olan yerə, bu qədər müddəti soltanlıq etdiyi oylaqlara baxırdı.

Beləcə, düz günbatana kimi uzandı.

Axşam, yatmağa getməzdən əvvəl ona baş çəkəndə gözləri lap aydın idi.

Lakin biz yaxşı bilirik ki, gücünü itirmiş şir, qəfəsdə olan qartal, sevgilisindən ayrı düşən göyərçin həmişə xiffətdən ölüür. Güman etmirdim ki, Lobonun qəlbini bu qısa zaman kəsiyində başına gələnlərə tab gətirə.

Bircə bunu bilirom: dan yeri sökünləndə Lobo elə axşam onu qoyub getdiyim vəziyyətdə uzanmışdı – başı pəncələrinin üstündə, gözləri dərəyə dikili. Lakin heyvanın baxışlarında artıq həyat əlaməti yox idi – qoca Lobo ölmüşdü.

Onun zəncirini açıb xaltasını çıxardım. Kovboylar mənə kömək etməyə gəldilər. Elə ki onun leşini yerdən qaldırdıq, ən yaxın dağdan qulaqlarımıza canavarların qüssəli ulartısı yetişdi. Bəlkə də, heyvanlar ova çıxmışdilar, acıdan ulayırdılar, amma həmin an bizə elə gəlirdi ki, onlar Lobo ilə vidalaşırdılar.



Biz Lobonun cəsədini Blankanın – onun Blanka-sının leşini qoyduğumuz talvarın altına apardıq və ikisini də yanaşı uzatdıq.

Kovboy dedi:

– Elə hey onu gəzirdin. Budur, indi yenə bir yerdəsiniz.

İyirmi dördüncü fəsil

MƏNİM KİTABLARIM

Köhnə dostum Henri Still Çarlı Skribner və oğlanları nəşriyyatında bədii tərtibat şöbəsinə rəhbərlik edirdi. Still məni naşir Kimbal və ədəbiyyat dünyasının bir çox görkəmli simasıyla tanış etdi.

Həmin vaxtlarda Nyu-Yorka Şotlandiyadan olan yazıçı Ceyms Barri də gəlməşdi və Kimbal onun şərəfi-nə şəhərin ən dəbdəbəli klublarının birində nahar vermişdi. Dəvətlilər arasında həm də Amerika Birləşmiş Ştatlarının gələcək prezidenti Teodor Ruzvelt vardi.

Qonaqların diqqətini mənə yönəltmək üçün Still məcbur elədi ki, canavarlar haqda danışım. Həmin gün yaman qızışmışdım, əvvəlcə bir hekayə, sonra da ikinçisini oxudum. Əl çalanlar arasında özü də ehtirashlı ovçu olan Teodor Ruzvelt xüsusilə canfəşanlıq edirdi.

Sonra o, mənə yaxınlaşıb dedi:

– İstərdim ki, yaxın günlərin birində mənimlə nahar edəsiniz.

Nahar Metropoliten klubunda baş tutdu, orada da böyük uğurla çıxış edib heyvanlar barədə hekayələrimi oxudum.

Əgər bir yazıçı jurnallarda dərc olunaraq oxucuların diqqətini çəkmmiş hekayələr silsiləsi qələmə alıbsa, təbii ki, onun növbəti addımı onları bir kitabda birləşdirmək olacaq.

Mən kitab tərtib etmək fikriylə səkkiz hekayəmi seçdim: "Lobo", "Springfield tülküsi", "Yorğa mustanq", "Vulli", "Qırmızı boğaz", onların arasına illüstrasiyal-

rımı da əlavə edib “Çarlz Skribner və oğlanları” nəşriyyatına apardım.

Redaktor hekayələrimi bəyəndi. Onda mən şəxsən Skribnerin yanına getdim ki, qalan məsələlər barədə də razılığa gələk.

Skribner öz söhbətinə nəşriyyat işinin çox riskli bir iş olması barədə şikayətlərindən başladı və məni inandırmağa çalışdı ki, kitabların əksəriyyəti başdan-ayağa ziyandır və elə buna görə də müqavilə imzalananda bunu unutmaq olmaz. Elə bu səbəbdən kitabın satış qiymətindən on faiz və bir də illüstrasiyalara görə kiçik qonorar – onun mənə təklif edə biləcəyi bu idi.

– Nəşriyyat xərclərini ödəmək üçün siz neçə nüsxə satmalısınız? – deyə mən maraqlandım.

– İki min nüsxədən az olmamalıdır, – Skribner cavab verdi.

Onda mən öz təklifimi dilə gətirdim:

– Sizə demək istəyirəm ki, mən öz kitabımı yüzlərcə təzə çıxan kitabların sırasına qatmaq istəmirəm. Mən öz kitabım haqda danışacağam, müxtəlif şəhərlərdəki oxucular qarşısında hekayələrimlə çıxış edəcəyəm və camaat bu kitabı həvəslə alacaq. Bununla yanaşı, həm də şəkillərimdən ibarət sərgilər də təşkil edəcəyəm. Bu kitabı uğuruna o qədər inamı var ki, ilk iki min nüsxənin satışından bir sent belə almayacağam, lakin həm də belə bir şərt qoyuram: siz mənə kitabın sonrakı satışından dediyiniz kimi on faiz deyil, iyirmi faiz verəcəksiniz.

Mənim şərtlərim qəbul edildi, müqavilə imzalandı. Kitab 1898-ci ilin 20 oktyabrında “Mənim vəhşi dostlarım” adı altında çap olundu.

Kitabın uğuru bütün gözləntilərdən artıq oldu – onu qısa bir zaman ərzində bir neçə dəfə nəşr edərək yayıldılar.

Heç şübhə yoxdur ki, bu kitab heyvanlar barədə ədəbiyyatın tamamilə yeni – realist istiqamətinin təməlinə çevrildi. Həmin zamanlara kimi oxucular yalnız heyvanlar haqda təmsillər, nağıllar və özlərini heyvan cildinə girmiş adam kimi aparan vəhşilər barədə əsərlər görmüşdülər.



Amerika yaziçisi Klarens Hoks öz kitabını mənə bağışlayarkən iç səhifəsində bu sözləri yazmışdı:

“Yaradıcılığı yeni naturalist-yaziçilar məktəbinin yolunu işıqlandıran, on minlərlə adamı vəhşi təbiətin vurğununa çevirən Ernest Seton-Tompsona – dostum və təbiətşünas qardaşuma”.

İlk toplunun dالınca başqa kitablarım da işiq üzü gördü: “Təqib olununların taleyi”, “Qəhrəman heyvanlar”, “Ayının tərcüməyi-halı”, “Yorğa mustanq” və başqaları.

Kitablar mən elə onları yazıb bitirən kimi, illüstrasiyalarımla bəzəməyə macal tapan kimi çapdan çıxırı. Oxularım müəllifi görmək istəyirdilər. Nyu-York klublarından biri mənə çıxış üçün yüz dollar qonorar təklif etdi. Bu təklifi qəbul elədim və tədbirə sərf etdiyim bir saatdan hekayələrimi oxumaqla, ya da oxularımın diliylə desəm, heyvanlara çevrilməklə zövq alırdım. Təbiət mənə güclü səs və səhnədə özümü aparmaq bacarığı veib. Çox vaxt özümdən asılı olmadan heyvanları əsl aktyor kimi təsvir edirdim. “Lobo” hekayəni bağışladığım dostum bir dəfə mənə belə dedi:

– Seton, sən bu hekayənlə türəyin istəyən qədər çıxış edə bilərsən. Bir nəsil böyükənədək artıq ikincisi sənin hekayəni dinləmək üçün yetişəcək.

Dostum düz deyirdi – mən elə indiyə kimi görüşlərimdə neçə-neçə başqa hekayəmlə yanaşı, “Lobo”nu da oxuyuram.

Amerikanın hər tərəfindən oxular qarşısında çıxış etmək təklifi gəlirdi. Axırda bu yazışmalar çox böyüüb mənə əziyyət verməyə başladı.

Və günlərin bir günü mən özüm də gözləmədən bu mükəlləfiyyətdən qurtuldum. Bu, belə baş verdi. Bir dəfə necə oldusa, mühazırələrin tanınmış təşkilatçısı, Mark Tven və Amerikanın bir çox digər məşhurlarının çıxışlarını təşkil edən mayor Ceyms Pond mənim çıxışımı dinləməyə gəldi.

Fasilədə mənə yaxınlaşış dedi:

– Sizə deyim ki, əməlli-başlı tapıntıınız. Əgər ürəyiniz istəsə, sizinlə bir yerdə böyük işlər görə bilərik.

Kiçik söhbətdən sonra o, mənə belə bir təklif verdi:

— Sizin bütün məsrəflərinizi, yolhaqqınızı, mehmanxana xərcini, afişaları, sehrlı fənəri, zalın kirayəsini öz üzərimə götürürəm. Bir nəfər də dəvət edəcəyəm ki, sizə katiblik və köməkçilik etsin. Əvəzində sizdən xahiş edəcəyəm ki, həftənin beş günü, hər gün də iki dəfə olmaqla çıxış edəsiniz. Bunun müqabilində həftədə altı yüz dollar qonorar vəd edirəm. Təklif olunan müqavilənin müddəti belədir — Yeni il ərefəsindəki iyirmi və Miladdan sonrakı on həftə.

Mən bu təklifi tərəddüsüz qəbul etdim və biz bir yerdə bir neçə il işlədik. Bu əməkdaşlığa yalnız mayor Pondun ölümü son qoydu.

Əgər bu səyahətlərim ərzində bütün gülməli hadisələri, işlərin tərs getdiyi məqamları, yorğunluğuma və qar çovğununa baxmayaraq, təyin olunan vaxtda təyin olunan yerə çatmaq üçün daim yaşadığım tələskənliyi və stresslərimi geniş təsvir etsəm, əməlli-başlı qalın bir kitab alıñardı.

* * *

Artıq çoxdan bəri ildə iki dəfə vəhşi təbiətin qoynuna çıxaraq orada bir neçə ay vaxtimı keçirməyi özüm üçün adət şəklinə salmışam. Bu programımı yerinə yetirməyə həmişə müvəffəq olmurduñum, amma əlimdən gələni edirdim ki, təbiətin qoynuna çıxa bilim. Həmişə də belə səfərlərdən zəngin təəssüratla dönürdüm.

1898-ci ilin payızında dağlıq sahələrdən ötərək Vayominq ştatından axan Küləklər çayı – Vind-Riverin vadisine yollandım.

Orada indi danışmaq istədiyim macəralarım oldu.

Oktyabr ayının 1-i idi. Düşərgədən səhər səkkizdə çıxdım. Ətraf təpələr yumşaq aq örtüyü bələnmişdi. Qar isə yağımaqdə davam edirdi. Ətraf lap üfüqə kimi aqappaq idı və mən yolu seçməkdə çətinlik çəkirdim.

Şimal istiqamətində artıq iki mil keçmişdim ki, köhnə siğın izləri gördüm. Izlər, təxminən, bir mil şimal tərəfə aparır, sonra isə cənuba dönərək çayı keçirdi.



Hələ buz bağlamamış, kiçik, daşlı bir çay idi. Sonra sığın çay boyu yuxarı qalxır, oradan da meşəyə girirdi. Və o an, çox güman ki, sığının dincəldiyi yer diqqətimi çəkdi, oradan azacıq aralı isə daha kiçik iki heyvanın da dincəldiyi yeri gördüm – yəqin, dişi sığınlardı. İzlər lap təzəydi. Yəqin, mən gələrkən sıqqıltiya yerlərindən qopub heyəcan içində qaçmışdır. Amma çox uzağa qaça bilməzdilər. Bəlliyyid ki, qoxumu uzaqdan almaqla rı da qeyri-mümkün idi, çünki külək üzümə vururdu. Gördüklerinə də heç güman yox idi. Odur ki heyvanların tezliklə qayıdacağını düşünürdüm.

İzlərdən biri açılıqla təpədən enirdi, digəri yuxarı, meşəlik olan zirvəyə qalxırdı. Atın başını çevirib üzüaşağı çapdim. Səhv etməmişdim. Nəhəng sığın burada idi. Mənim yaxınlaşdığını hiss edərək başını dik qaldırmış, qulaqlarını şəkləmişdi. Bu gözəl heyvanın fotosəklini çəkmək üçün hava çox qaranlıq idi. Sığını heç öldürmək də istəmirdim. Beləliklə, çıçırdım:

– Huun!

O, mənə sarı çönüb yerindən ox kimi sıçradı və lap uzaqlara qaçıdı.

Bunun dalınca qələm-kağızımı çıxarıb qarın üstündə üç sığının dincəldiyi yerin təsvirini çəkməyə başladım.

Birdən təəccübə baxdım ki, şəkli boz kağızda çəki-rəm, amma mənə elə gəlirdi ki, özümlə ağ vərəqləri olan dəftərçə götürmüştüm. Yalnız diqqətlə baxandan sonra anladım ki, kağız, həqiqətən, ağ imiş, sadəcə olaraq, alatoranda ətrafdakı hər şey kimi onu da boz rəngdə görmüşdüm.

Əşyalarımı tələsik yiğisdirib yəhərə qalxdım. Düşərgədən məni neçə mil ayırdığı barədə təsəvvürüm yox idi, heç mənzilbaşına aparan ən qısa yolu da tanımır-dim. Məni bura gətirən cığırla qayıtmaq ağlabatan iş olmazdı, çünki gələrkən sığının izinə düşüb o qədər otərəf-butərəfə çapmışdım ki... Bir də, onsuz da, öz izlərimi tapa bilməyəcəkdir – bütün günü qar yağış hər tərəfi ağışuna almışdı.

Daha fikirləşməyə vaxt sərf etmədən birbaş düşərgə istiqamətində getmək qərarına gəldim. Heç şübhəm

yox idi ki, seçdiyim yol ən kəsəsidir. Kefi kök halda yarım saata yaxın at çapdım. Nəhayət, yenə çayın sahilinə yetişdim.

Amma görün həmin çayın indi də eks səmtə axdığına baxanda necə təəccübləndim!

Aman Tanrı, dəhşət! Kimsəsiz, əldən-ayaqdan uzaq yerlərdə səyahət edən hər bir kəs bunun nə olduğunu gözəl anlayır. Çay yolunu aza bilməz. Deməli, səyyah azib!

Fikirləşə-fikirləşə hərəkətimin istiqamətini bir də yoxlamağa başladım, amma nə qədər çox düşünürdümsə, bir o qədər də çox dalana dirənirdim. Qar buludları günəşin üzünü bütün günü tutmuşdu və mənim istiqaməti düzgün təyin etməyim üçün heç bir imkan yox idi.

Bax onda bədəni uçunduran qorxu hissi bütün viycuduma hakim kəsildi. Amma həmin dəqiqə özümü ələ alb başqalarına söylədiklərimi özüm üçün də təkrar etdim: Azmiş adamın üç düşməni var: acliq, soyuq və sonuncu, ən dəhşətli düşmən – qorxu. Qorxma, hər şey yaxşı olacaq. Ovçu instinkti sənə deyir ki, düşərgə bax orada, şamağacıları görünən o təpənin səmtindədir; təpəni aşıl düzünə getməlisən.

Artıq atımı həmin istiqamətdə çapmağa hazır idim ki, beynimə tamam başqa fikir gəldi: "Axı yanımda hər şeyi məndən də yaxşı bilən dostum var – mənim atım. O, hər şeydən xəbərdardır, yalnız ondan soruşmaq lazımdır. Və mən soruşdum.

Bunu necə edim?"

Atının quyrığunu şamağacıları bitən təpəyə tərəf çevirdim və düzənliliklə eks istiqamətə çapdım. Sonra yüyəni buraxıb lap kirimişcə oturdum – tərpənmədən, cincirimi belə çıxarmadan.

At o dəqiqə könüb meşəli təpəyə sarı çapdı. Mən bir də onun başını çevirib tamam başqa səmtə yönəldim, yenə quyruğu təpəyə tərəf saxladım.

Heyvan bir də yerində fırlanıb eyni yolla getdi.

Onda mən öz-özümə dedim: "Beləliklə, qərar qəbul olundu. O sarsaq çay axa-axa lap ağacların təpəsinə



dırmaşsa belə, vecimə deyil – qoy hara isteyir, ora da axsin, mənə dəxli yoxdur. Mən öz yolumla gedəcəyəm – şamağacılar bitən həmin o təpəyə tərəf”.

Atı dəhmərlədim və bir saatdan sonra müvəffəqiyətə düşərgəyə yetişdim. Yalnız burada aydınlaşdı ki, niyə bu qəribə çay təbiətin bütün qanunlarına rəğmən, tərsinə axırmış. Bəlli oldu ki, mən tamam başqa çayın sahilinə çıxıbmışam və bu çay haqda heç bir bilgim yox imiş.

İyirmi beşinci fəsil

CON BERROUS

Bir dəfə, hələ Londonda olarkən axşam həmişəki kimi Britaniya muzeyinin nəzdindəki kitabxanaya gəldim, kitabxanaçı kitabı mənə uzadıb dedi:

– Buyurun, Amerika yazıçısının əsəridir, sizin xoşunuza gəlməlidir.

Bu, Con Berrousun “Yay səyahəti” adlı yeni kitabı idi. Mən onu həyəcanla və təsvirəgəlməz sevinc hissiliyə oxudum. O vaxtdan bəri Con Berrous mənim ideallarımından birinə çevrildi.

Uzun illər ötdü. Mən artıq özüm də yazıçı idim. Mətbuatda çıxan hekayələrim ədəbi dairələrdə canlı əks-səda doğururdı. Nəyin bahasına olur-olsun, məni Con Berrousla tanış etmək qərarına gələn “Sençuri” jurnalının naşiri Riçard Gilder ikimizi də öz evinə qonaq çağırmışdı.

Bu, mənim üçün əlamətdar gün idi. Con Berrousun gözəl simasına heyranlıqla baxaraq öz-özümə fikirləşirdim ki, bu insanın sıfəti də əsərlərinin klassik gözəlliyi ilə səsləşir. Mənimlə davranışında bir soyuq nəzakət vardı. Onu qınamırdım. Tanınmış yazıçının öz kiçik həmkarına belə münasibəti mənə hətta təbii də gəlirdi. Mənim ona münasibətimi isə pərəstiş və dərin hörmət səciyyələndirirdi.

Bir qədər keçdi və Con Berrousun "Atlantik Monsli" jurnalında mənə və daha bir cavan həmkarına qarşı çox kəskin və ədalətsiz tənqidinə lap təəccüb qaldım. Bu uzun məqalə o qədər ədalətsiz və qərəzli idi ki, mən redaksiyanın onu necə nəşr etdiyinə də mat qalmışdım.

Məqaləni oxuyan kimi dostuma dedim:

– Belə yazırlara cavab verməyə dəyməz.

Sonra isə ünvanıma yazılı dostlarımdan, alımlərdən məktublar, teleqramlar gəlməyə başladı. Onlar bir ağızdan deyirdilər: "Bu ədalətsiz hücumlara bir kəlmə də cavab verməyin, heç olmasa, indi".

Qəzet müxbirləri sensasiyalı məqalə yazmaq üçün məni lap mühasirəyə alırdılar.

Mən isə onların hamısına belə cavab verirdim:

– Deməyə sözüüm yoxdur.

Bunu qəlbimdəki ağrını gizlədərək, kinayə ilə deyirdim. Sonra isə maraqlı bir hadisə baş verdi.

Endrū Karnegi Nyu-Yorkun görkəmli yazıçılarının əllisi üçün ziyafət təşkil etmişdi. Ziyafətə çağırılanlardan ikisi – Hamlin Harland və Klarens Stedman mənim arxamca gəlmişdi ki, tədbirə birlikdə gedək.

Hamlin elə o dəqiqə soruşdu:

– Con dayının hücumlarına qarşı nə tədbirlər görürsən?

– Heç bir şey, – deyə cavab verdim.

– Necə yəni, heç bir şey?!

– Sadəcə: o tənqid elə kəskindir ki, bununla özünü də təkzib edir.

– Bu çox yaxşı! – Hamlin Harland əl çəkmək bilmirdi və Stedman da onun tərəfində idi. – Bütün bunlar yaxşıdır, əgər ümumi götürsək və bəlkə də, Con heç kəs olsayıdı, kara gələrdi, amma hamiya bəllidir ki, o, Olimpin zirvəsindədir, ağızından çıxan hər kəlmə dünyani dolaşır. Kimsə ona cavab verməlidir – axı o, elə pis, elə qəddar bir hücum edib ki, cavabsız qoymaq olmaz. İstəyirsən mən verim cavabını?

– Bu, sənin öz işindir. Necə istəyirsən, elə də hərəkət elə. Mən isə öz nöqtəyi-nəzərimdə qalıram və səni



də bu məsələdə vəkil etmək istəmirəm, çünki özüm heç bir addım atmaq niyyətində deyiləm. Onsuz da, sonda qələbə mənim tərəfimdə olacaq.

Avtomobilimiz Karneginin Beşinci avenyu ilə Doxsan birinci küçənin tinində yerləşən malikanəsinin qarşısında dayananadək söhbətimiz davam etdi.

Evin sahibəsi və sahibi ilə salamlışib zalın dərinliklərində nə barədəsə qızığın söhbətləşən kiçik bir dəstə diqqətimi çəkdi. Hamısı ağsaçlı şəxslər idi. Mark Tven, Vilyam Din Hauels və Con Berrous. Sonradan öyrəndim ki, onlar mənim barəmdə danışmışlar. Harlanda tərəf çönüb dedim:

– Hamlin, dostum, indi də mən hücuma keçəcəyəm. Burada qal, bax gör nə olacaq...

Söbət edənlərə yaxınlaşış onları ümumi bir təzimlə salamladım. Hər üçü ilə çoxdan tanış idik.

Hauels və Mark Tven əlimi dostcasına sixdilar. Berrous isə dalını mənə çevirib özünü divardakı kiçik bir şəkli diqqətlə süzürmiş kimi göstərdi.

Ona yaxınlaşış dedim:

– Qurtarın, Con dayı, niyə gizlənqaç oynayıraq ki?

Yumşaq və mülayim adam olan Hauels qalmaqla qopacağından qorxub aradan çıxdı. Mark Tven maraqla başını qaldırıb qulaqlarını şəklədi.

Berrous başa düşdü ki, geriyə yol yoxdur. Bərk qızarış kəkələyə-kəkələyə dilləndi:

– Qulaq asın, Seton, ümidvaram bunu şəxsən sizə qarşı yönəlmış bir münasibət kimi qəbul etmirsiniz və məndən incimirsiniz.

– Mən söhbətin nədən getdiyini anlamırəm.

– Necə yəni? Sizin xəbəriniz var axı.

– Nədən? – deyə heç nə olmayıbmış kimi maraqlandıdım.

– “Atlantik Monsli”də sizi necə qılınclamağımdan xəbəriniz yoxdur?

– Doğrudan, qılınclamısınız?

Berrous davam edirdi:

– İnanın ki, o məqalədə şəxsi heç nə yoxdur, sadəcə, akademik bir tənqiddir.

– Mən lap təəccüb qalmışam...

Sözümü bitirməyə macal tapmamış ev sahibi, mister Karnegi yaxınlaşdı, qoluma girib söylədi ki, məni kiminləsə tanış etmək istəyir və salonun qarşı tərəfinə apardı.

Fürsətdən istifadə edib soruşdum:

– Mister Karnegi, masa arxasında mənim yerim harada olacaq?

O, mənə masanın şərq tərəfini göstərdi.

– Bəs Con Berrous harada oturacaq?

Karnegi qərb tərəfə işarə etdi.

Mən etirazımı bildirdim:

– Yox, yox, xahiş edirəm, bizi yanaşı əyləşdirin, görəcəksiniz necə maraqlı alınacaq.

– İşə bir bax! Heç gözləməzdəm. Amma nə deyirəm, qoy siz istəyən kimi olsun.

Karnegi bunu deyib üzərində mənim adım olan lövhənin yerini dəyişdi. Mən Con dayıyla yanaşı əyləşdim. Hamının diqqəti bizdə idi.

Berrous əsəbiydi, mən isə özümü bacardığım qədər ələ aldığıma görə sakitcə ondan soruşdum:

– Mister Berrous, siz nə vaxtsa canavarların həyatını və davranışınızı öyrənməyə cəhd etmisiniz?

– Yox.

– Bəs canavar ovuna necə, getmisiniz?

– Yox.

– Bəlkə, onların fotosəklini çekibsiniz, ya da natüradan portretlərini işləmisiniz?

– Yox.

– Heç canavarın dərisini soymusunuz?

– Yox.

– Bəs nə vaxtsa vəhşi canavarı azadlıqda görməmisiniz ki?

– Yox.

– Elə isə söyləyin: bəs hansı haqla məni o dərəcədə qəddar bir tənqidə məruz qoydunuz?

Berrous qızarılıb dedi:

– Bütün heyvanlara eyni dərəcədə tətbiq oluna bilən ümumi bioloji qanunlar var.



— Sizə bunu demək istərdim: mənim üzüm üzlər görüb və sizin tənqidinizdən qətiyyən çəkinmirəm. Amma gənc Lonqun üzərinə elə qəddar hücuma keçməyə sizi nə vadər etdi? Onun üçün bu, bir faciədir, çox ağır fəsadlar baş verə bilər və əgər onun başına bir iş gəlsə, özlünüzdən küsün.

Con Berrous özünü elə itirdi, elə həyəcanlandı ki, gözlərinin kənarlarında yaş parladı.

Bu söhbətin nəticələrindən biri Con Berrousun "Atlantik Monsli" jurnalında çıxan məqaləsi oldu. Məqalədə deyildirdi:

"Bizim təbiətşünas-yazıcılarından bəziləri elmi həqiqətlərə həddindən artıq uyaraq çox quru yazırlar, digərləri sentimental, başqaları sensasiyabazdırıllar və onların yalnız az bir qismi sənətin həqiqi zirvəsinə yüksələ bılır. Mister Seton-Tompson həm bir rəssam, həm də hekayə ustası kimi, həqiqətən, əvəzolunmazdır".

Tezliklə mən Con Berrousdan Hudzon çayının sahilindəki malikanəsində qonaq olmaq barədə təklif aldım. Orada aramızda əsl dostluq münasibəti yarandı. Mən də, öz növbəmdə, onu Konnektikutdakı Kok-Kob malikanəmə dəvət etdim.

Qonağı dəmir yolu stansiyasında qarşılayıb avtomibldə meşədən keçən — mənim meşəmdən — yolla apardım. Yol boyu onun təccüb və heyranlıq duyuran sözlərini eşitmək mənə xoş idi.

Lakin Con Berrousa beş minə yaxın kitab, mənim çəkdiyim iki yüzdək heyvan fotosəklindən ibarət kitabxananı, minlərlə məməli heyvan, iki minə yaxın quş dərisi, min dənə əllə işlənmiş şəkil və eskiz toplanmış müzeyimi və nəhayət, gündəliyimi — otuz qalan cilddən ibarət, otuz il ərzində bütün səyahətlərim, bütün tədqiqatlarım barədə müfəssəl qeydlər apardığım gündəliyimi ona göstərəndə birdəfəlik ram oldu.

Con Berrousla toqquşmam haqda eşidən prezident Teodor Ruzvelt bir dəfə mənə belə söylədi:

— Axı yazılarınızda necə nəhəng faktoloji materiala əsaslandığınızı heç kəs bilmir. Siz mütləq öz qeydlərinizi də çap etdirməlisiniz.

Mən işə girdim və dörd ildən sonra iki böyük cilddən ibarət "Şimal heyvanlarının həyatı" adlı elmi işim işiq üzü gördü. Bu kitaba görə məni qızıl Tonqal medalına layiq bildilər. Lakin o kitab on il sonra çıxacaq dörd iri cilddən ibarət "Vəhşi heyvanların həyatı" əsərimin yalnız müjdəcisi idi.

Bu dəfə isə məni Berrous adına qızıl medalla və Milli Elmi İnstytutun qızıl Elliot medalıyla təltif etdilər. Bu, Amerikada elmi işlərə görə verilən ən ali mükafatdır.

Amerikanın şərqində mən şöhrət və sərvət tapdım. Lakin vəhşi Qərbin çağırışı mənim qəlbimi elə əvvəlki kimi həyəcana gətirirdi.

1930-cu ildə mən yaşamaq üçün Amerikanın qərb ucqarlarına – hinduların hələ də ibtidai həyatlarını sürdüyü, dənizə çıxmaga can atan Rio-Qrandenin özünə Qayalı dağlardan yol açdığı Nyu-Meksikaya köcdüm.

Və indi oxuduğunuz bu kitabı da elə burada, Santa-Fe yaxınlığındaki villamda, 1940-ci ildə, artıq səksən yaşım tamam olarkən bitirdim.

HEKAYƏLƏR



YORĞA MUSTANQ

1

Co Kalon yəhəri tozun içində tullayaraq atları azadlığa buraxdı və səs-küylə evə girdi.

– Nahar hazırlıdır? – deyə soruşdu.

– On yeddi dəqiqədən sonra, – aşpaz lap dəmir yolu stansiyası rəisinin əhəmiyyətli görkəmliyələ saata baxıb cavab verdi.

Aşpaz sözdə həmişə çox dəqiq idi, amma əməldə bu dəqiqlikdən əsər-əlamət yox idi.

– Hə, işlər necədir? – deyə yoldaşı Skrat Codan soruşdu.

– Əla, – Co cavab verdi. – Mal-qaranın vəziyyəti, deyəsən, yaxşıdır, xeyli buzov var. Mən bir ilxi mustanq gördüm, su içməyə Antilop bulağına gəlirlər. Aralarında bir neçə dayça da var. Bir dənəsi – qara rəngdə olanı yaman gözəldir, lap anadangəlmə yorğaya oxşayır. Düz iki mil dalınca qarabaqara düişdüm, bircə dəfə də yorğasına haram qatmadı. Məzə üçün atımı da dəhmərlədim, amma yenə bir şey çıxmadi!

– Bəlkə, yolda bir az çox vurmusan?

– Buna bax ey, guya, dünən sərxoşluqdan iməklə yən özü deyildi!

– Nahara! – deyə aşpaz qışqırdı və söz-sözbət o dəqiqə kəsildi.

Ertəsi gün kovboylar sürtülərini başqa otlağa sürdülər və mustanq ilxisi yaddan çıxdı.

Bir ildən sonra mal-qaranı təzədən Yeni Meksikanın elə həmin yerlərinə sürdüülər və kovboylar yenə o mustanq ilxisini gördülər.

Qara dayça artıq nazik, düz ayaqlı, sağrıları parıldayan qara ata dönəməsdü və kovboylar onun qəribə xüsusiyətini artıq öz gözləriyle görə bilərdilər: o, həqiqətən də, anadangəlmə yorğası idi.

Co da oradaydı və elə o dəqiqə ağlına gəldi ki, bu atı tutmaq heç də pis olmazdı. Şərqdəki ştatların sakinini bu fikir təəccüb qoymazdı, lakin qərbdə – atların çox ucuz olduğu yerlərdə vəhşi mustanq tutmaq ideyası heç bir kovboya cəlbədici gəlməzdı. Mustanqı tutmaq asan deyil, hətta buna nail olsan belə, o, axıra kimi vəhşi, tamamilə faydasız, ipəyatmaz olaraq qalacaq.

Əksər maldarlar mustanq öldürməyi özlərinə peşə eləyiblər, çünki bu atlar təkcə otlaqları korlamır, həm də bəzən çobanların əhliləşmiş atlarını özləriyle aparır, həmin heyvanlar da vəhşi həyata tez öyrəşir, həmişəlik itib-gedirlər.

Vəhşi Co Kalon atlara, onların bütün xüsusiyyətlərinə əla bələd idi. O, belə deyirdi:

– Mən ömrümdə üzüyola olmayan ağ at görməmişəm! Ya da kəhər ola, kəhgir olmaya... Qara at isə həmişə eşşək kimi tərs, iblis kimi kinli olur. Caynağı olsa, şirin də öhdəsindən gələr!

Bələliklə, əgər mustanq tam xeyirsiz heyvandırısa, qara mustanq ikiqat faydasızdır. Skrat Conun biryasər mustanqa yiylənmək, onu əhliləşdirmək arzusunda heç bir məna görmürdü.

Lakin Co bu istiqamətdə ikinci il də heç bir addım ata bilmədi.

Co adı çoban idi, ayda iyirmi beş dollar məvacib alır, boş vaxtı, demək olar ki, qalmırı.

Kovboy yoldaşlarının çoxu kimi o, bir zamanlar ranço sahibi olmaq, özi üçün mal-qara saxlamaq arzusuya yaşıyirdi. Onun Santa Fe şəhərində lazımı qaydada qeydiyyatdan keçirdiyi şəxsi damğası da vardi. Lakin sürüsündə bu damğanı basa biləcəyi yeganə iribuynuzlu heyvan bir qoca inəkdən doğulmuş buzov idi.

Damğası olmayan hər bir heyvana öz damğasını vurmaq Conun qanuni haqqı idi. Lakin payızda əmək-haqqını alanda o, şəhərdə kef etməyə yaman şirniklənirdi. Odur ki Conun bütün əmlakı elə qabaqkı kimi yəhərdən, yatacaqdan və həmin qoca inəkdən ibarət idi. Amma o, heç vaxt ümidiyi itirmirdi ki, nə vaxtsa bir oyun çıxarıb varlanacaq. Bir dəfə necə oldusa,



ağlına belə bir fikir yerləşdirdi ki, həmin qara mustanq ona mütləq xoşbəxtlik gətirəcək və atı tutaraq ona yiylənmək üçün əlverişli flırsət gözləməyə başladı.

Lakin artıq güclü, üçyaşar ata dönmüş, gözəlliyi ilə lap gözə girən qara mustanq barəsində nə qədər eştsə də, Co özü ona heç vaxt tuş gəlməmişdi.

Antilop bulağı düzənlidə, hər tərəfdən açıq çöl-lükdə yerləşirdi. Bulaq çağlayıb daşanda ətrafını qumotu basmış kiçik gölə dönürdü. Suyun səviyyəsi düşəndə isə bulağın ətrafında səthi qara lillə örtülmüş, addabudda ağ duz ləkələri parlayan, ortasındaki çuxurdan isə bulaq qızıldayan böyük bir düzənlilik qalırdı. Bulağın suyu təmiz, içməli idi. Ətrafdakı neçə millik ərazidə başqa bulaq da yox idi.

Bu çöllük qara ayğırın sevimli oylağına çevrilmişdi, hərçənd ki mal-qara da, ev atları da elə burada otlayırdı.

Burada, əsasən, damğalı sürülər olurdu. Süri sahiblərindən biri, fermanın işlər müdürü Foster işgüzar adam idi. Hamını inandırmağa çalışırdı ki, bu yerlərdə ev heyvanlarının yaxşılaşdırılmış cinslərini artursalar, gəlirlər mütləq çoxalacaq. Özünün artıq qarışq cinsdən olan on dənəyə yaxın qamətli, düzgün bədən quruluşlu, cey-rangöz madyanı da vardı. Onların yanında tük basmış adı atlar lap tör-töküntüyə bənzəyirdi.

Bu gözəl madyanlardan biri həmişə iş üçün tövlədə qalırdı, digər doqquzu isə dayçalara süd verəndən sonra, adətən, sərbəst gəzib-dolaşırdı.

Atlar ən yaxşı otlqların yolunu həmişə tapır. Doqquz madyan da Antilop bulağına aparan yolu çox asan tapdı. Sonralar, yayda Foster öz yoldaşlarıyla onları axtarmağa gedəndə atlarını lap tez tapdı. Anma heyvanların yanında olan kömür kimi zil qara ayğır bu sürüünü lap sahibi kimi qoruyurdu. O, sürüünün ətrafında çaparaq atları bir yerə toplayırdı və onun parlaq qara rəngi madyanların qızılı dərisindən çox kəskin fərqlənirdi.

Madyanlar yumşaqxasiyyətli idilər və təbii ki, əgər qara ayğır olmasaydı, onları qovub evə qaytarmaq çox asan iş idi. Görünür, heyvan öz vəhşi xislətiylə bu madyanları da xəstələndirmişdi. Onlar da belində

süvarilər olan yöndəmsiz atları lap geridə buraxaraq dördnala qaçıb uzaqlarda gözdən itdilər.

Atların bu hərəkəti hər iki maldarı özündən çıxardı. Onlar tüfənglərinə əl ataraq andıra qalmış ayğırı vurmaq üçün fürsət gəzməyə başladılar. Lakin gülləni necə atasan, əgər ayğırı vurmaq şansın cəmi ondabirə bərabərdirsə?

Bütün gün faydasız cəhd'lərlə başa çatdı. Ayğır mustanq – bəli, o idı – ailəsini gözündən qoymurdu və elə onlarla bir yerdə də cənubdakı qum təpələrinin o üzündə yoxa çıxdı.

Dilxor maldarlar uğursuzluqlarının baiskarından mütləq intiqam alacaqlarına söz verərək əldən düşmüş atlarının belində evlərinə döndülər.

Qara yallı, yaşılmıtlı, parlaq gözülü nəhəng ayğır isə bütün əyalətin çöllərinə sahiblik edir və müxtəlif yerlərdəki madyanları öziylə apararaq ilxisini durmadan böyüdürdü. Nəhayət ki, onun ilxisi, azi, iyirmi atdan ibarət oldu.

Onun dalınca düşən madyanların əksəriyyəti sakit, arıq atlar idi və onların arasında ayğırın ilk dəfə apardığı doqquz cins madyan boy-buxunu ilə yaman fərqlənirdi.

Bu kiçik ilxi elə cidd-cəhdli, elə qısqanlıqla qorunurdı ki, ora düşən istənilən madyan maldar üçün birdəfəlik itirilmiş sayılırdı və maldarlar özləri də tezliklə başa düşdülər ki, onların yerində məskunlaşmış mustanq hamiya əməlli-başlı ziyan vurur.

2

Bu hadisə 1893-cü ilin dekabrında baş verdi. Furqonla Pinyavetitosdakı rançodan Kanada çayına tərəf yola düşəndə hələ ölkədə təzə idim.

Foster məni yola salanda dedi:

– Bura baxın, əgər o lənətə gəlmış mustanqı görsəniz, əliniz əsməsin, təpəsinə bir güllə sıixin.

Bu, mənim ayğır haqda eşitdiyim ilk sözlər oldu və yalnız yolbələdçim Bernsden həmin atın tarixçəsini



öyrəndim. Maraqdan ölürdüm. O mustanqı görməyi yaman istəyirdim və ertəsi gün çatdığını Antilop bulağında nə atı, nə də onun ilxisini görməyəndə bir az pərt oldum.

Ertəsi gün Alomozo Arroyo çayından keçib yenə dalğalı düzənliyə tərəf qalxanda irəlidə gedən Cek Berne birdən atının boynuna sinib mənə sarı çöndü və dedi:

— Tüfəngini hazırla! Bu da ayğır!

Mən tüfəngi qapıb irəli tələsdim. Aşağıdakı yarganda at ilxisi otlayurdı. Madyanların arasında iri, qara bir mustanq da vardi.

O, yəqin ki, bizim səsimizi eşidib təhlükəni duymuşdu. Başını, quyuğunu qaldırıb durmuşdu. Burun pərələri geniş açılmışdı.

Bu mustanq mənə vəhşi gözəlliyyin idealı kimi, nə vaxtsa bu çöllərdə çapan ən nəcib at kimi gəldi və bu qənirsiz gözəlliyyin cansız bir leşə çevriləcəyi barədə fikrin özündən belə məni dəhşət bürüdü.

Cek istəyirdi ki, tez atəş açım, mən isə ləngiyirdim.

Mənim cırtqoz yoldaşım ləng tərpənməyimə görə deyindi. Əsəbi bir tərzdə donquldandı: "Tüfəngi mənə ver!" – və lüləsindən yapışdı, mən isə tüfəngin lüləsini yuxarı yönəldim deyə, güllə qeyri-iradi açıldı.

İlxı diksində. Qara mustanq kişnəyib finxirdi və çaparaq ilxının ətrafına dolanmağa başladı. Madyanların hamısı bir-birinə sixildi və çaparaq başçılarının dalınca düşdü. Yerdən qalxan toz dumani atları görünməz etdi.

Ayğır dəstənin gah bu, gah da digər tərəfində çapırıldı. Hər madyana ayrılıqda göz qoyurdu. Mustanq atları lap uzaqlara apardı.

İlxı tamam yox olana kimi gözümü onlardan çək-mədim və söyləyim ki, deyəsən, ayğır yorğasına bir dəfə də haram qatmadı.

Cek, təbii ki, mənim ünvanıma atlığı sərt sözlərdə xəsislik etmədi, mən isə bu qara ayğırın gözəlliyi və gücү barədə sevinc içində düşünürdüm. Yox, qaçırıldığı madyanlara görə mən onun atlaz dərisini korlaya bilməzdim!

Vəhşi atları tutmaq üçün bir neçə üsul mövcuddur. Həmin üsullardan biri bundan ibarətdir ki, gülləni elə atasan, peysərini yalayıb keçərək heyvanı bir anlıq huşdan eləyə və kəməndi boynuna salasan. Bu üsula atı əzmək deyirlər.

– Hə, hə! Bunu etmək istəyən adamların öz boynunu sindürməsinin, azi, yüz dəfə şahidi olmuşam, amma bir dənə də mustanq görməmişəm ki, belə üsulla əzilsin, – Vəhşi Co kinayə ilə deyirdi.

Hərdən yerin relyefi imkan verirdisə, ilxını bəndə salırlar. Əlində yaxşı atlar olsa, bəzən ilxiya çatmaq da mümkünüdür, amma ən sadə üsul, ilk baxışdan nə qədər qəribə görünən də, mustanqı əldən salmaqdır, yəni yorulanadək qovmaq.

Yorğa qaçışını bircə dəfə də dördnala yürüşə dəyişməmiş məşhur mustanqın şöhrəti getdikcə genişlənirdi. Onun özü, sürəti, addımını atması və inkişaf etmiş duyğusundan ən ağlaşımaz əhvalatlar danışındılar. Üçbucaq rançosundan olan qoca Montqomeri Uelsin Uleytondakı aşxanasına gələrək şahidlərin yanında deyəndə ki qifilli furqona salınmış bu mustanqa görə min dollar verməyə hazırlıdır, on nəfərədək cavan çoban iş müqavilələrinin vaxtı bitən təki bəxtlərini sinamaq arzusuyla alışib-yandı.

Vəhşi Co onların hamısını qabaqlamaq qərarına gəldi. Daha vaxt itirmək olmazdı. Hərçənd ki hələ xidmət müddəti başa çatmamışdı, o, bütün gecəni ova hazırlıqla keçirdi.

Dostlarından bir qədər borc götürüb iyirmi yaxşı minik atından, mətbəx furqonundan və üç nəfər – özü, yoldaşı Çarli və aşpaz – üçün ikihəftəlik ərzaq ehtiyatı da daxil olmaqla ekspedisiya təşkil etdi.

Hazırlığı başa çatdırıb Kleytonu bu yorğa, ecazkar mustanqı əldən salmaq əzmiylə tərk etdi. Artıq səfərinin üçüncü günü Antilop bulağına çatdı və günortaya yaxın olduğundan qara mustanqın bütün dəstəsiylə bir yerdə su içməyə enməsi onu təəccübləndirmədi.



Co gizləndi və atların hamısı sudan içib doyana kimi özünü bürüzə vermədi, çünki susuz heyvanın içdiyi sudan ağırlaşmış heyvana nisbətən daha yaxşı qaqışını gözəl biliirdi.

Bundan sonra Co pusqudan çıxaraq sakitcə irəlli-lədi. Mustanq həyəcan siqnalını, təxminən, ilxiya çatmasına yarımla mil qalmış verdi və o dəqiqədə də dəstəsini cənub-şərq tərəfdəki meşəliyə apardı. Co da atını ilxının dalınca çapdı və onları yenidən görən kimi geri qayıdırıb həm də arabaçılıq edən aşpaza tapşırıdı ki, cənuba, Alamozo Arroyo çayına tərəf yollansın. Özü isə yenə də cənub-şərqə, mustanqın dalınca getdi.

İki mil gedəndən sonra yenidən yorğanı gördü. Atını addım-addım sürüüb ilxiya o qədər yaxınlaşdı ki, atlar qorxub cənuba tərəf qaqıldalar. Lakin Co kəsə yolla getdi və bir saatdan sonra təzədən ilxini gördü. Ehtiyyatla atlara yaxınlaşdı və hər şey yenidən təkrar olundu: yenidən həyəcan və qaćış. Bütün gün belə keçdi.

Mustanqlar dövrə vura-vura cənuba tərəf hərəkət edirdilər və artıq günəş üfüqə enəndə ilxi yenə də Alamozo Arroyo çayının yaxınlığında idı, elə Co da buna ümid bəsləyirdi. Mustanqlar yenə də əlinin altındaydı və Co onları bir də qorxudub furqonun yanına döndü. O vaxta kimi yaxşıca dincələn yoldaşı təqibi başqa atla davam etdirdi.

Şam yeməyindən sonra furqon, əvvəlcədən qərarlaşdırıldıqları kimi, Alamozonun üst keçidinə tərəf hərəkət etdi və Co orada gecələməyə qaldı.

Həmin vaxt isə Çarlı ilxının dalınca gedirdi. Artıq vəhşi atlar təqib başlayanda olan kimi sürətlə qaçmırlılar, çünki onların dalınca düşmüş atlı hücumu keçmək istədiyini heç bürüzə vermirdi və heyvanlar yavaş-yavaş onun yaxınlıqda olmasına öyrəşməyə başladılar. Ilxini alaqqaranlıqda tapmaq daha asan idi, çünki dəstədəki madyanların birinin rəngi qalanlarından xeyli açıq idi, aydın seçilirdi. Təzə çıxmış ay da ilxini təqib etməkdə bir kömək idi və Çarlı öz atının duyğusuna əminliklə cilovu buraxdı və heyvan açıq-rəngli madyanın bir kabus kimi seçildiyi ilxının dalınca

çaparaq getdi. Nəhayət ki, ətrafdakı hər şey gecənin zülmətində qərq oldu. Onda Çarlı də atdan endi, yəhəri ni çıxarıb onu otlamağa buraxdı, özü isə yorğanına bürünərək tezliklə yuxuya getdi.

Dan yeri sökünləndə Çarlı də artıq ayaqda idi və həmin açıqrəngli madyanın köməyi ilə ilxını tez tapdı; aralarında heç yarım mil də məsafə yoxuydu. Onu görən kimi yorğa ucadan kişnədi və ilxi qaçmağa başladı.

Lakin elə ilk təpədə atlar ayaq saxladılar ki, onları belə israrla təqib edənin kimliyinə baxsınlar. Bir dəqiqədən sonra mustanq artıq özünə lazımlı olan hər şeyi öyrəndiyini düşünərək yalnız yelə verdi və özünüñ yorulmaz, nizamlı yorğasıyla qara meteor kimi irəli cumub bütün ilxını dalısınca apardı.

Atlar qərbə tərəf çöndülər və həmin oyunun – qaçış, təqib, görüş və yenə də qaçış – bir neçə təkrarından sonra günortaya yaxın qədim hindu qülləsinə çatdilar. Co ilxını orada gözləyirdi. Çarlı yüksəklərə qalxan nazik tüstüdən bildi ki, yolunu gözləyən var və elə həmin dəqiqə günəş şüalarını əks edən cib aynasıyla cavab siqnalı verdi. Co at belinə qalxb təqibə başladı, Çarlı isə yemək, dincəlmək üçün oturdu.

Bütün ertəsi gün Co mustanqları tən ortasında furqon hərəkət edən böyük bir çevrə ətrafında saxlamağa çalışaraq qovurdu. Gün batana yaxın o artıq Çarlinin təzə at və yeməklə gözlədiyi keçidə yaxınlaşdı. Co təqibi bütün axşam, hətta gecənin bir qismi də davam etdirdi. Vəhşi ilxi, görünür ki, tanımadığı, amma onlara ziyansız gələn adamlara alışırıldı. Bundan başqa, yorğunluq da özünü göstərirdi. Ilxi artıq yaxşı, sulu oltu çöllərdə deyildi, təqibçilərin atları isə yulaf yeyirdilər. Daimi əsəbi gərginlik də özünü büruzə verirdi. Bu gərginlik vəhşi atların iştahasını küsdürür, yanğınıñ isə artırırı. Təqibçilər atların tez-tez, uzun-uzadı su içməsinə imkan verirdilər. Bolluca su içmiş at isə çətin qaçır: onun ayaqları, sanki, ağaca dönür, nəfəsi tengiyir. Elə buna görə də Co öz atına, demək olar ki, su vermirdi. Nəhayət ki, gecələmək üçün dayananda nə özü, nə də atı heç yorulmamışdı.



Dan yeri sökünləndə Co mustanqları asanlıqla tapdı. Onlar əvvəlcə çaparaq, sonra isə addım-addım getdilər. Artıq bu qarşidurmada qələbə, demək olar ki, lap yaxın idi, çünki belə təqibdə ən çətin iş ilk iki-üç gün ərzində, mustanqlar hələ yorulmamış onları gözdən itirməmək idi.

Bütün səhəri Co ilxını gözdən qaçırmır, demək olar ki, daim atların yaxınlığında olurdu. Saat ona yaxın isə Çarlı onu Xoze dağının ətəyində əvəz etdi. Həmin gün mustanqlarla aralarındakı məsafə cəmi dörddəbir mil idi və atlar artıq əvvəlki kimi yüngül getmirdilər.

Axşam Çarlı yenə atını dəyişib təqibi davam etdirdi.

Ertəsi gün mustanqlar artıq başlarını aşağı dikib gedirdilər və qara yorğanın bütün səylərinə baxmayaq, təqibçilərlə aralarındakı məsafə bəzən yüz addımdan artıq olmurdu.

Dördüncü və beşinci gün də eyni qayda ilə keçdi. İlxi artıq yenə Antilop bulağına çatırdı. O zamana kimi hər şey elə nəzərdə tutulduğu qayda ilə davam edirdi: təqib böyük çevrə ətrafında davam edir, furqon isə çevrənin daxilində çox qısa yol gedirdi. Vəhşi ilxi bulağa yaxınlaşanda tamam əldən düşmüdü, ovçular isə dincəmişdilər, atları təzə idi.

Bütün gün ərzində, düz axşama kimi mustanqları suya yaxın buraxmadılar, heyvanlar Antilop bulağına çatanda isə doyunca içmək imkanı verdilər. Burada atları yulaf yeyən və güc yiğan təcrübəli ovçular üçün belə uzun təqibin gözlənilən kulminasiyası gəldi. Çoxlu su içmiş atı tutmaq da, onu çıdarlamaq da asandır.

O vaxta kimi hər şey gözəl gedirdi. Lakin qara ayğır, sanki, poladdan döyülmüşdü. Onun müntəzəm, incə addımları dəyişməmişdi və ovun ilk günü kimiydi. O, daim ilxının böyürüylə irəli-geri çapır, kişiñərtisiylə, öz nümunəsiylə atları qaçmağa həvəsləndirirdi. Lakin qüvvələr artıq tükənirdi. Ovçulara ilxını qaranlıqda tapmağa kömək olan açıq rəngli madyanı dəstə artıq bir neçə saat qabaq tərk etmişdi, onun artıq son nəfəsi idi. Qalan madyanlar, görünür, artıq süvarilərdən heç

qorxmurdular və aydın idi ki, onlar çox tezliklə Conun qurbanına çevriləcəkdilər.

Bütün bu əziyyətlərin mənəsi saydıqları ayğır isə elə əvvəlki kimi əlcətməz olaraq qalırdı.

Conun yoldaşları onun tez qızışan birisi olduğunu yaxşı bilirdilər və əgər günlərin birində o, qəflətən qəzəblənin məğlubedilməz qara ayğırı gülleylə vurmağa cəhd etsəydi, təəccüblənməzdilər. Lakin Co bu fikirdən tamam uzaq idi.

Bir həftə ərzində onu təqib edərkən bir dəfə də gör-məmişdi ki, qara ayğır dördnala çapsın. Conun içində heyranlıq vardı – yaxşı at sürən adamin belə qeyri-adı heyvan qarşısındaki heyranlığı və bu hiss durmadan artmaqdı idı; o, indi ona gülə atmaqdansa, özünün ən yaxşı atını vurmağa hazır idi.

Yorğunun tutulması üçün təyin olunmuş mükafatı almağa heç dəyərdi? Co artıq tərəddüd keçirirdi. Məbləğ az deyildi, lakin bu atın özü də bütöv bir sərvət idi, çünki təzə, yorğa cinsin yaradıcısı ola bilərdi.

Amma başına mükafat təyin olunmuş at hələ də azad idi. Onun öz atı isə damarlarında Şərq qanı axan, preriyada böyümüş bir heyvandı. Əlbəttə, əgər bu atın çox qəribə bir qeyri-adiliyi olmasaydı, Co heç vaxt belə gözəl heyvana sahiblənə bilməzdi. Buralarda loko adlı zəhərli bir ot bitirdi. Mal-qara həmin otu heç vaxt yemirdi, amma hər hansı bir heyvan təsadüfən onun dadına baxsa, mütləq hər yanda onu axtaracaqdı. Bu otun təsiri bir az morfinin təsirinə bənzəyirdi və onu yeməyə dadanmış at da iki ildən sonra quduzluqdan ölməliydi. Belə heyvana yerli əhali loko düşküni deyirdi. Conun da ən yaxşı atı gözlərindəki vəhşi parıltı ilə fərqlənirdi və həmin bu parıltı məsələnin nə yerdə olduğunu anlamaq üçün bütün bilicilərə ipucu verirdi. Lakin bu at güclü, zirək heyvan idi və Co da ovun son mərhələsi üçün məhz onu seçmişdi.

Co atını irəli, ilxiya sarı çapdı. Lassosunu yerə atıb bir xeyli sürdü ki, kəndir düzəlsin, sonra da onu sol əlinin ətrafına səliqəylə halqa-halqa yiğdi və bu günlər ərzində ilk dəfə atını mahmızlayıb birbaş ayğırın üstünə sürdü.



Dəli bir qovhaqov başladı. Ürkmüş madyanlar yoldan çəkilərək müxtəlif səmtlərə qaçdırılar. Yaxşıca dincəlmış at çöllükə dördnala gedirdi, irəlidə isə aralarındaki məsafəni qısaltmağa imkan verməyən ayğır həmişəki kimi özünün məşhur yorğɑ yerişiyələ qaçır, qətiyyən çəşmirdi.

Bu, sadəcə, ağlaşıgmaz idi. Co öz atını həm qışqırıqlarıyla, həm də mahmuzlarla qovurdu. At lap quş kimi səkir, lakin ayğırla arasında olan məsafə bircə düym belə qısalırmadı.

Qara ayğır düzənliyi, ot basmış təpəni keçdi, marmotların hüriüsdüyü qumsal çöldən ötdü. Co ondan əl çəkmirdi. İndi o, gözlərinə inana bilmirdi. Aralarındaki məsafə nəinki azalmamışdı, hətta elə bil, bir az artmışdı da. Co taleyinə nifrinlər yağıdır, bədbəxt atını mahmuzlayır, onun üstünə çıçırrırdı. Nəhayət, heyvanı lap dəli olmaq dərəcəsinə çatdırıldı. Atın gözləri, az qala, hədəqəsindən çıxır, başı oyan-buyana yellənirdi, o artıq yerə baxmir, yolunu seçə bilmirdi. Və birdən qabaq ayağı porsuq yuvasına girdi. At yixıldı və onunla bir yerde sıvvari də yerə sərildi.

Co möhkəm əzilmişdi, amma yenə də ayağa qalxdı, çəşqin atını qaldırmağa da cəhd göstərdi. Yaziq ayağını sindirmişdi.

Co yüngülayaq heyvanın əzablarına revolverdən açılan atəşlə son qoyaraq yəhəri ciyninə alıb geriyə, düşərgəyə apardı. Yorğɑ isə öz qaçışını tamam gözdən itənə kimi davam etdirdi...

Amma bunu, hər halda, məglubiyyət saymaq olmazdı, çünkü artıq onların əlində madyanlar vardi. Çarlı ilə birlilikdə atları sahibinin ağılına apararaq ondan yaxşı mükafat istədi.

Amma bu, Coya azlıq edirdi. O, ayğırə yiylənənmək arzusu ilə alışib-yanırdı. İndi bu atın bütün məziyyətlərini görəndən sonra o, nəsə təzə bir plan qurmağa çalışırdı.

Bu səfərdə aşpaz Bets idi – kimsənin yollamadığı məktub və pul dalınca müntəzəm olaraq gəldiyi poçt şöbəsində özünü təqdim etdiyi kimi desək, mister Tomas Bets. Kovboylar ona Hindquşu izli Tom deyirdilər, çünkü damğasında hindquşu izi çəkilmişdi. Bets hamını inandırmağa çalışırdı ki, şimaldakı nəhayətsiz düzənliklərdə olayan saysız-hesabsız mal-qara sürüleri, at İlxişləri yanbzalarında onun damğasını daşıyırlar.

Betsə bu ekspedisiyada şəriklilik təklif edəndə o, kinaya ilə söyləmişdi ki, indi atların bir düjününə on iki dollar verirlər. Həqiqətən də, həmin il atın qiyməti yaman düşmüştü deyə o, az da olsa, bəlli bir maaş almağa üstünlük vermişdi.

Lakin bu yorğa ayğırı bircə dəfə görmüş hər hansı bir şəxs ona biganə qala bilməzdi. Elə Hindquşu İzinin də başına bu gəldi. İndi artıq o özü də mustanqa yiye-lənmək istəyirdi, amma bilmirdi ki, bunu necə etsin. Lakin bir dəfə damgası at nali şəklində olduğundan daha çox Nal Bill ləqəbiylə tanınan Bill Smit adlı biri-siyələ rastlaştı. Çörəklə ət yeyərək üstündən də keyfiyyətsiz qəhvə içərkən Nal Bill dedi:

– Mən bu gün həmin yorğanı görmüşəm, özü də elə yaxından görmüşəm ki, istəsəm lap quyuğunu da hörə bilərdim!

– Bəs atəş açmadın?

– Az qalmışdı aćım.

– Sarsaq! – deyə masanın o biri başında oturmuş iki H damğasının sahibi olan çoban söhbətə müdaxilə etdi. – Mən elə fikirləşirəm ki, təzə ay çıxanadək o ayğır mənim damğamı daşıyacaq.

– Bir qədər tələsməli olacaqsan, yoxsa bu dəfə onu görəndə yanbzında nöqtəli üçbucaq tapacaqsan.

– Bəs harada gördün onu?

– Belə oldu da. Antilop bulağının yanındakı çöllükə gedirdim, birdən gördüm ki, qamışlıqda nəsə uzanıb. Fikirləşdim ki, yəqin, bizim sürüdən olan inəkdir, amma yaxınlaşanda yerə sərilmış bir at gördüm.



Külək üzü mənə əsirdi deyə lap yaxınına gedə bildim. Nə görsəm yaxşıdır? Həmin yorğa idi, özü də, elə bil, ölmüşdü! Amma bədənində leşə xas şışkinlik-zad gözə dəymirdi, heç yaralı da deyildi. Burnum irin, qan qoxusu hiss eləmədi. Bilmirdim ki nə düşünəm, birlən heyvan milçək qonmuş qulağının birini tərpetdi. Burada anladım ki, ölməyib, yatıb. Onda kəndirimi götürüb əlimə doladım, amma fikir verdim ki, bəzi yerlərdən yaman sürtüllüb. Onda tapqırım da bir dənə idi və mən fikirləşdim ki, mənim atımın çəkisi yeddi yüz funta yaxın olar, ayğır isə, azi, min iki yüz gələrdi. Ona görə də öz-özümə dedim: Sinamağa dəyməz, kovboy! Tapqırı qırarsan, yixılıb yəhərini də itirərsən. Yəhərin qışına qamçının dəstəyi ilə bir dənə ilişdirdim – və... kaş mustanqı görəydiniz! O, yerdən, azi, altı fut hündürlüyü sıçradı, parovoz kimi finxıra-finxıra qaçıb getdi. Gözləri az qalırdı hədəqəsindən çıxa və bu min-valla lap Kaliforniyaya kimi qaça bilərdi. Əgər sürətini azaltmayıbsa, indi, yəqin, oradadır. Amma and içirəm ki, bircə dəfə də olsun yenə yorğasına haram qatmadı!

Bill söhbətinə arabir söyüş-zad da qatırdı. Eyni zamanda durmadan yeyir, içirdi, çünkü özü də çox sağlam adam idi. Ona hamı inandı, çünkü etibarlı bir oğlan kimi bu yerlərdə ad çıxarmışdı. Oradakı adamlardan yalnız qoca Hindquşu İzi dillənmədi, lakin söhbətə hamidian çox diqqət verdi, çünkü beynində tamam təzə bir plan yaranırdı.

Nahardan sonra qəlyanını çəkə-çəkə həmin plan üzərində əməlli-başlı fikirləşdi, amma bu işin öhdəsin-dən təkbaşına gələ bilməyəcəyini dərk etdiyindən sərrini Nal Billə açdı. Beləliklə, yorğa ayğırı tutmaq, daha doğrusu, vəd edilmiş min dollar mükafatı qazanmaq üçün yeni birləşdirildi.

Antilop bulağı mustanqın hələ də su dalınca gəldiyi yer olaraq qalırdı. Suyun səviyyəsi düşmüşdü və qumotu kollarıyla su hövzəsinin arasında artıq qurumuş qara lildən ibarət enli bir zolaq vardi. Bu zolağı bura su içməyə gələn heyvanların saldığı iki cığır kəsirdi. Atlar və vəhşi heyvanlar, adətən, həmin cığır-

larla gedirdilər, iribuynuzlu mal-qara isə birbaşa qumotunun içindən keçirdi.

İki yoldaş bu ciğirlardan birini seçib onun düz üstündə bellə uzunluğu on beş, eni altı və dərinliyi yeddi fut olan xəndək qazdı. Bunun üçün iyirmi dörd saat dincəlmək bilmədən işləyəsi oldular, çünki hər şeyi mustanq su dalınca gələnə kimi bitirmək lazım idi. Ağır iş idi. Xəndək qazılandan sonra üstünə şüvüllər düzdülər, çırçı, torpaq tökdülər ki, görmək mümkün olmasın. Bu işlərini bitirəndən sonra özləri üçün bir az aralıda qabaqcadan hazırladıqları xəndəklərdə gizləndilər.

Günortaya yaxın yorğa suya gəldi. O artıq tək idi, çünki bütün ilxisini əsir götürmişdülər. Bulağın əks tərəfində ikinci ciğir vardi, amma izlərdən nəticə çıxarsaq, atlar bu ciğirdən çox nadir hallarda istifadə edirdilər. Amma qoca Tom ehtiyat üçün onun üstünə qamış qırıb tökmüşdü ki, at mütləq xəndək qazılan ciğirdən istifadə etsin.

Vəhşi heyvanların təhlükəsizliyini hansı dahi zəka qoruyur, görəsən? Yorğa xəndəkdən yox, qamışlıqdan keçdi. Sakitcə suya yaxınlaşıb içməyə başladı.

Ovçuların bir üsulu da qalmışdı. Yorğa ikinci udum suyu almaq üçün başını aşağı salanda Betslə Smit çalalarından çıxaraq mustanqın arxasına keçib revolverdən atəş açdılar.

Mustanq özünün məşhur yorğasıyla birbaş onun üçün qurulmuş tələnin üstünə yeridi. Bircə saniyədən sonra o, mütləq xəndəyə düşəcəkdi! Budur, o artıq həmin ciğirdadır... Ovçular artıq heyvanın ələ keçdiyini güman edirlər. Tezliklə ayğır onların əlinə keçəcək.

Lakin ağlaşılmaz bir şey baş verdi. Mustanq bir əzəmətli sıçrayışla xəndəyin üstündən atıldı, torpağıdırnaqlarıyla eşib uzaqda gözdən itdi. O, bir də Antilop bulağına dönənməmək üçün qaçıb getdi.



Vəhşi Co uzaqgörən adam idi. O, başqalarının da bunu etmək istədiyindən xəbər tutanda mustanğı nəyin bahasına olursa olsun, ələ keçirmək qərarına gəldi və yeni planın icrasına başladı. Bu dəfə çapqalın ayaqdan iti dovşanı, hindunun antilopu tutmaq üçün istifadə etdiyi üsulu işə salmaq fikrinə düşdü. Bu qədim üsul dəyişmə adlanır.

Yorğa mustanqın dolaşlığı ərazi altmış kvadrat mil sahəsi olan üçbucaq təşkil edir, cənubdan və şimaldan çaylar, qərbən isə dağlarla məhdudlaşır. Belə güman edilirdi ki, mustanq bu ərazidən heç vaxt çıxmır, Antilop bulağı isə onun daimi məskənidir.

Co bu yerləri əla tanıydı. Bütün bulaqlarına, bütün dərələrinə bələd idi.

Əgər əlli dənə yaxşı atı olsaydı, onları elə böldərdi ki, bütün mühüm məntəqələr əhatə olunardı. Lakin o yalnız iyirmi yaxşı at və elə o qədər də yaxşı süvari yıga bilərdi. Bundan artığına ümid etməyə dəyməzdi.

Atları ova iki həftə qalmışdan yulafla yemlədilər. Sonra onları yola saldılar və hər süvariye də nə etməli olduğu barədə müfəssəl göstərişlər verdilər. Onlar təqibə bir sutka qalmış artıq yerlərində idilər.

Təyin olunmuş gün Co furqonla Antilop bulağına yollandı və kənardakı kiçik dərədə yerləşib hadisələrin inkişafını gözləməyə başladı.

Nəhayət ki, kömür kimi qara ayğır gəlib çıxdı. O, cənub tərəfdəki qumsal təpələrin o üzündən tənha gəlib sakitcə bulağa endi. Əvvəlcə bulağın ətrafına dolaşdı, burada düşmən gizlənib-gizlənmədiyini bilmək üçün havanı iylədi. Sonra suya çıxır olmayan səmtdən yaxınlaşış içməyə başladı.

Co ona baxır və istəyirdi ki, çoxlu, lap bir çəllək su içsin. Mustanq ot qırpmاق üçün yan tərəfə çevriləndə Co atını mahmızladı. Ayğır nal səslərini eşidib süvarını görən kimi qaçmağa başladı.

At özünün məşhur ləngərli yorğasıyla düz cənuba istiqamət götürdü. Onunla təqibçilər arasındaki məsafə

durmadan artırdı. Qumsal təpələrə çatıb addımlarına haram qatmadan yoluna davam etdi. Conun yorulmuş atı addımbaşı quma batır, getdikcə daha da geri qalırıldı.

Buradan o üzə düzənlilik idi, Conun atı itirdiyi məsa-fəni bir qədər azalda bilerdi, amma sonra uzun eniş başlanırdı deyə at tam sürətlə qaçmağa ürək eləmirdi və yenə geriləməyə başladı.

Lakin Co yorğanı təqib etməkdə idi, nə qamçısına, nə də mahmızlarına qızırqalanırdı. Bir mil... ikincisi... üçüncüsü... Və budur, artıq uzaqdan Arridanın qaya-ları görünürdü.

Orada Conu təzə atlar gözləyirdi və o, yeni qüvvəylə təqibi davam etdirdi. Lakin gecənin zülməti kimi qara yalını havada oynadan heyvan ondan get-gedə daha çox aralanırdı.

Və budur, nəhayət ki, Arrida dərəsi yetişdi. Orada pusquda durmuş kovboy gizləndi və mustanq ötüb-keçdi; o, əvvəlcə yel kimi enişəşağı, sonra üzüyoxuşa özünün yorğa yerişiyər yüyürdü.

Co təzə atın yəhərinə qalxıb irəli cumdu. Atı təkrar-təkrar mahmızlayaraq elə hey çapır, çapırkı, amma aralarındakı məsafə bir addım da azalmaq bilmirdi ki bilmirdi.

Qa-lump, qa-lump, qa-lump... — yorğa dırnaqlarını yerə müntəzəm ahənglə döyür, addımlarını yavaşıtmırıldı. Bir saat keçdi, sonra biri də, biri də — və artıq yaxınlıqda Alamozo Arroya göründü; orada Conu əvəzləyici gözlə-yirdi. O, atının üstünə qışqırır, hər vəchlə daha bərk çapmağa məcbur edirdi. Qara ayğır düz lazım olan yerə gedirdi, amma ona iki mil qalmış, sanki, qəribə bir duy-guya tabe olaraq sola döndü. Mustanqın aradan çıxdığını hiss edən Co əldən düşmüş atını var gücüylə çapıb ayğırı nəyin bahasına olursa olsun, qabaqlamaq istəyirdi. Bu, həddindən artıq çətin təqib idi. Conun nəfəsi kəsilirdi. Hər sıçrayışda yəhərin dərisi cirildayırıldı. Kəsə yolla çapan Co, deyəsən, yorğa ayğırı haqlamaq üzrəydi. Onda tifəngini qapıb dalbadal atəş açmağa, toz dumanı qaldırmağa başladı və nəhayət ki, yorğanı sağ tərəfə, əvəzləyicinin gözlədiyi yerə dönməyə məcbur etdi.



Budur, onlar çaya tərəf endilər. Mustanq irəli getdi, Co isə yerə tullandı. Onun atı otuz mil çapandan sonra tamam gücdən düşmüşdü, elə özi də çox yaxşı deyildi. Gözləri tozdan qıpqırmızıydı və o, demək olar ki, heç nə görmədən Toma əl elədi və o da Alamozonu keçib təqibi davam etdirdi.

Təzə atlı yaxşı dincəlmış möhkəm atda düzənliliklə irəli-geri çapmağa başladı, qara ayğır isə ondan irəlidə gedirdi. Onun sağrıları ağıappaq köpüklə örtülmüşdü, səs-küiyly nəfəsi və sürətlə qalxıb-enən böyürləri isə vəziyyətinin o qədər də ürəkaçan olmadığına dəlalət edirdi. Amma yenə də qaçmağında idi...

Əvvəlcə Tom, elə bil ki, məsafləni qabaqlamağa başladı, sonra isə geri qaldı. Amma bu yerdə onu başqa ata minmiş süvari əvəz etdi. Təqib qərbə tərəf yönəldi, marmotlar yaşıyan yerlərdən ötüb sabun otu və atların ayağını tikanlarıyla dağım-dağım edən kaktuslar bitən ərazidə davam etdi.

Qara ayğır tozdan və tərdən kəhərə döndü, amma yorğasına haram qatmadı. Cavan kovboy öz atını yarğandan sıçramağa məcbur elədi, amma alınmadı və hər ikisi – süvari də, at da aşağı yumalandı... Oğlan salamat qurtardı, at isə tələf oldu. Onun leşini indi də həmin yarğanda qalib. Vəhşi qara ayğır isə yel kimi uçmağında idi...

Qoca Qalleqonun rançosu tərəfdə artıq dincəlməyə macal tapmış Co təqibi davam etdirdi və heç yarım saat keçmədi ki, artıq ayğırın izində idi.

Uzaqda, qərb tərəfdə Karlos dağları görünürdü. Orada onun yolunu köməkçiləri gözləyirdi – təzə atlar, təzə adamlar. Bunu bilən yorulmaz süvari təqibi qərbə tərəf çevirməyə çalışdı. Lakin yorğa özünün qəfil fantaziyasına, bəlkə də, daxili hissyyatına uyub şimala çöndü. Onun yorulmaz, bacarıqlı təqibçisi qışqıraraq, atını mahmızlayaraq, güləylə toz qopararaq dalınca qarabaqara düşmüşdü.

Qara meteor təpənin döşüylə üzüuaşağı üz qoydu və Conun onun dalınca düşməkdən başqa çarəsi qalmadı.

Bu yerde təqibin ən çətin, ən yorucu qismi başlandı. Mustanqa qarşı son dərəcə qəddar olan Co özünə, atına nisbətdə daha qansız idi. Günəş şüaları aman vermədən yandırır, qızmış çöl dəhşətli istidən, sanki, dumana bürünürdü; Conun gözləri yanırı, dodaqları isə duzlu tozdan çat-çat olmuşdu. Təqib isə elə hey davam edirdi. Uğur qazanmaq üçün yeganə şans mustanqı geriyə, Alamozo Arroyo çayı üzərindəki böyük keçidə sarı qovmaq idi.

Təqibi başlayandan bəri ilk dəfə idi ki, Co qara ayğırda yorğunluq əlamətləri görürdü. Onun quyruğu və yalı küləkdə qabaqkı kimi yellənmirdi və heyvanı Codan ayıran yarımlı millik məsafə iki dəfə qisalmışdı. Lakin yenə də irəlidə idi, qaçırlı, qaçırdı – yorgasına haram qatmadan qaçırdı...

Bir saat, iki saat keçdi, ayğır qaçmağında idi. Lakin onlar artıq düz xətdən çıxmışdilar. Axşam, düz iyirmi mil çapandan sonra Alamozo Arroyodakı böyük keçidə yaxınlaşdırılar. Co geri qalmırıldı. Keçiddə yolunu gözləyən təzə atın belinə qalxıb yoluna davam etdi.

Buraxdığı at nəfəsi kəsilə-kəsilə suya cumdu və canını tapşırana kimi içdi.

Co qara ayğırın da su içəcəyinə ümid edib bir qədərayaq saxladı. Amma haradaydı! O yalnız bir qurtum alıb suyu şappıldada-şappıldada o taya keçdi. Co da qaraba-qara dalınca düşdü. Yoldaşlarının gördüyü sonuncu şey dəli bir yürüş oldu: irəlidə yaydan çıxmış ox kimi əlçatmaz olan qara ayğır, dalınca isə Co çapırdı...

Artıq səhər Co düşərgəyə piyada döndü. Bunun tarixçəsi lap qısa idi: nəticədə səkkiz at qovulmaqdən canını tapşırılmış, beş naşer tamam əldən düşmüştü, qeyri-adi yorğa mustanq isə əvvəlki kimi sağ-salamat azadlıqda gəzib-dolaşırdı.

– Nə edəsən! Ona çatmaq mümkün deyil və mən təəssiif edirəm ki, imkanım olanda o lənətə gəlmisin dərisini deşik-deşik etmədim! – deyə Co dillənərək bu təqibi davam etdirməkdən, yorğanı tutmaq cəhdlərindən vaz keçdi.



Sonuncu ekspedisiyada aş paz yenə də qoca Hindquşu İzi idi. O da təqibə başqalarıyla eyni marağın göstərirdi və Co uğursuzluğa düçər olanda o yalnız qazana baxa-baxa kinayə ilə qımıшиб burnunun altında mızıldandı:

– Əgər o mustanq mənim olmasa, qoy lənətə gəlim!

Daimi təqibdən yorğan ayğır bir az da vəhşiləşmişdi. Amma yenə də daim Antilop bulağına qayıdırıldı. Bu, su içmək üçün hər tərəfdən tam açıq olan yeganə yer idi, ətrafında düz bir mil məsafədə düşmən gizlənə biləcək bir yer yox idi. Mustanq hər gün günortaya yaxın burası gəlir və ətrafa diqqətlə göz gəzdirəndən sonra bulağın yaxınlaşırı.

İlxisindən məhrum olandan sonra bütün qış tənha yaşadı. Qoca Hindquşu İzi bunu yaxşı bildiyindən öz planlarını da uyğun qururdu. Tanışlarından birinin qiyamət kəhər madyanı vardı. Özüylə möhkəm at cidarı, bel, ehtiyat lasso və qalın bir tir götürüb qoca aş paz həmin madyanı yəhərleyib bulağın təraf getdi.

Bir neçə antilop çöldə çapır, inəklər otun üstündə uzanmışdı, torağay nəgməsi səslənirdi. Aydın, qarsız qış bu yerlərdən artıq çəkilmişdi və yaz tələskən, iri addımlarla yaxınlaşırı.

Tom balaca kəhər madyanı bağladı ki, ot qırpmasına imkan versin, heyvan isə durmadan başını qaldırır, ara vermədən, uzun-uzadı kişnəyirdi.

Qoca Hindquşu İzi küləyin səmtini və yerin relyefini diqqətlə araşdırmağa başladı. Bax, onun qazmağa kömək etdiyi xəndək hələ durur. İndi o, tamam açıq idi, içində ölü marmot, siçan lesləri üzən su dolmuşdu. Su içməyə gələn heyvanlar özlərinə təzə cığır salmışdır.

Yamyəşil talada qumotu basmış təpəcik seçib dirəyin bir ucunu yerə yaxşıca basdırıldı, sonra içində gizlənmək mümkün olan qədər böyük çala qazdı və yorğanını içində sərdi.

Balaca kəhər madyanın cidarını o qədər qısaltdı ki, hərəkəti tam məhdudlaşmışın, lassonu yerə sərdi, uzun

ucunu dirəyə bağlayıb üstünə torpaq, ot tökdü. Bu işlərini bitirəndən sonra yuvasına girdi.

Bir xeyli gözləyəndən sonra günorta bayaqdan çağırış dolu kişnərtisiylə ətrafa səs salan kəhər madyan, nəhayət ki, cavab aldı. Qərbdəki yüksək təpələrdən eynən onun kişnərtisini xatırladan bir səs gəldi və məşhur mustanqın səmanın fonunda qaralan silueti göründü.

O, özünüñ nizamlı yorğasıyla yaxınlaşırıldı, amma tez-tez ayaq saxlayıb şübhəli nəzərlərlə ətrafa göz gəzdirir, səsini çıxarırdı. Madyanın kişnərtisi, görünür, onun qəlbində eks-səda verirdi. O, bir qədər də yaxına gəldi, yenə kişnədi, lakin qəflətən həyəcana gəlib madyanın ətrafında böyük çəvrələrlə qaçmağa başladı – yəqin, yaxınlıqda düşmən olub-olmadığını aydınlaşdırmaq istəyirdi. Lakin bu yerdə kəhər madyan təzədən kişnədi. Mustanq daha bir dövrə vurub ona yaxınlaşdı və kişnədi. Madyanın cavabı, görünür, bütün qorxuları susdurdu və ayğırin qəlbini alıdı.

O, kəhər madyan Solliyə oynaya-oynaya yaxınlaşırıldı, axırdı burun-buruna gəldilər.

Ayaqlarını bir-bir ataraq Sollinin ətrafında oynayırdı və birdən arxa ayağını xain halqanın içində basdı. Tom kəndiri cəld dartdı, halqa daraldı və mustanqın dal ayağı ilişib qaldı.

Qorxu atın gücünü ikiqat artırdı. O, geri sıçradı, amma kəndir onu buraxmadı, at çarəsiz, məğlub görkəmlə yerə yixildi.

Qoca Tomun balaca, donqar silueti çaladan çıxdı. O, təbiətin gözəl məxluqunu məğlub etmişdi. Atın yenilməz gücü bəstəboy, zəif qocanın ağılı qarşısında yenmişdi. Mustanq finxirdi və azad olmağa çalışaraq barışmaz bir mübarizəyə girişdi, amma hər şey əbəs idi: kəndir onu möhkəm tutmuşdu.

Tom cəld atın qabaq ayaqlarına dolaşan ikinci lassonu da atdı. Sonra usta bir hərəkətlə bütün ayaqlarını bir yerdə sarıldı. Qəzəblənmiş heyvan bircə dəqiqədən sonra axta donuz kimi kəndirə sarılıb çarəsiz halda yerdə uzanmışdı.



Bədbəxt heyvan uzun müddət, tamam əldən düşənə kimi çapaladı. Bütün bədəni hicqırıqlardan əsim-əsim əsir, gözlərinin yaşı sıfətindən axırdı.

Tom dayanıb baxırdı və qoca çobanın qəlbində qəribə şeylər baş verirdi. Başdan-ayağa kimi titrəyirdi; ilk dəfə lasso atıb özünün birinci buğasını tutandan bəri başına belə bir şey gəlməmişdi. Və indi bir neçə dəqiqə yerindən tərpənə bilmədi, yalnız durub öz gözəl əsirinə tamaşa etdi.

Lakin içindəki bu hisslər tezliklə dağılıb çəkildi. Tom mənhus rolunu yaxşı oynamış madyanını yəhərlədi və təzə lassonu götürüb mustanqın başına keçirdi. O, madyanı ayğırın yanına çəkdi. Mustanqın daha əlindən qaça bilməyəcəyinə tam əmin oldu. Tom kəndirləri açmaq istəyirdi, amma bu yerdə ağlına gözlənilməz bir fikir gəldi. O, bir mühüm məsələni büsbütiin unutmuşdu və özyüllə bütün gərkli əşyaları götürməmişdən işə girişmişdi.

Qərbin qanunlarına əsasən, vəhşi mustanq ona ilk damğanı basan şəxsin malına çevrilir. Amma yorğanın özünə məxsus olduğunu sübut etmək üçün bunu indi necə edə bilərdi, əgər iyirmi millik ərazidə mal-qara damğalamaq üçün bir dənə də cihaz tapmaq mümkün deyilsə?

Lakin qoca Tom fəndgir idi. Öz madyanına yaxınlaşıb növbəylə bütün dırnaqlarına, nallarına baxdı. Həqiqətən də, nalların biri yerində möhkəm deyildi, bir az laxlayırdı. Tom nali tərpətməyə başladı, onu dırnaqdan ayırmak istəyirdi, axırdı elə ayırdı da.

Tonqal üçün yanacaq tapmaq bu çölliükdə çətin deyildi. Çırçı, quru ot bəs deyincə vardı, elə buna görə də ocağı tez bir zamanda qalamaq asan iş idi. Tom nali götürdü, bir ucundan corabıyla yapışib digər ucunu alovda közərtdi. Bunu edəndən sonra onu köməksiz mustanqın sol ciyininə yapışdırıldı və heyvanın dərisində Hindquşu İzinin kobud damgasının izi qaldı; ilk dəfəydi ki, bu damğa təyinatı üzrə istifadə olunurdu.

Közərmış metal bədəninə toxunanda mustanq dik-sindi. Amma iş artıq bitmişdi və qürurlu, azad yorğan adı ev atları kimi damğalanmışdı.

İndi yalnız onu evə aparmaq qalırdı. Tom kəndirləri boşaltdı. Bunu hiss edən mustanq elə bildi ki, artıq azaddır: ayağa qalxıb sıçradı, amma elə o dəqiqə də təzədən yixildi. Onun qabaq ayaqları bir-birinə möhkəm bağlıydı və o yalnız tullana-tullana gedə bilərdi. Qaçmağa cəhd edən kimi bağlı ayaqları mane olur və o yixilirdi. Tom özünün yüngülayaq madyanında mustanqı arxasınca aparmağa çalışırdı. Atı dartr, üstünə qışqırır, yeriməyə məcbur edirdi, lakin şıltaq, qəzəbli və bütün bədəni köpük içində olan əsiri tabe olmaq istəmirdi. O, dəli kimi kişnəyir, qəzəblə finxırır, çırpınaraq azad olmağa çalışırdı.

Bu çox uzun, qəddar bir qarşıdurma idi. Mustanqın parlaq böyürləri köpüklə qanın qarışığından islanmışdı. O, dəfələrlə yixildi. Uzun günlərin təqibindən artıq əldən düşmüşdü, halsiz idi. Gah bu, gah da o tərəfə sıçrayırdı, lakin bu sıçrayışlar getdikcə daha zəif olur, burun pərələrindən çıxan köpük qana boyanırdı. Qəddar, amiranə, soyuqqanlı qalib isə onu elə hey teyləyir, irəliləməyə məcbur edirdi.

Hər addım uğrunda mübarizə apara-apara artıq yamacdan dərəyə tərəf enmişdilər və uçurumdan keçirən yeganə cığırın başlanğıcında idilər. Buralar yorğa mustanqın keçmiş ərazilərinin şimal sərhədi idi. Buradan ranço da, onun çəpərləri də görünürdü. Tom sevinc içindəydi, lakin mustanq azadlığını qaytarmaq uğrunda sonuncu çarəsiz cəhdli üçün güc yığıdı. İplərini qırıb arxasında viyildayan kəndirlərə, onun dəli qaçışını dayandırmaq üçün açılan atəşlərə baxmayıraq, üzüyiyamaca, getdikcə daha yüksəklərə qaçıdı.

Mustanq lap zirvəyə qalxırdı və sonda sildirimin lap kənarına qalxdı. Oradan isə aşağı, düz uçuruma sıçradı, iki yüz fut yüksəklikdən qoparaq aşağı, lap aşağı uçdu... və nəhayət, daşlara, qayalara çırpıldı. Elə orada da qaldı. Cansız, amma... azad.



ARIQUŞU NİYƏ İLDƏ BİR DƏFƏ AĞLINI İTİRİR?

Çox qədim zamanlarda, hələ Amerikanın şimalında qış olmayan dövrlərdə ariquşular məşələrdə öz qohumlarıyla birgə heç nəyin dərdini çəkmədən şən yaşayıb kefə baxırdılar.

Lakin bir payız ana təbiət bütüin lələkli müğənniləri xəbərdar etdi ki, tez bir zamanda cənuba uçmalıdırlar, çünki bu yerlərə güclü düşmənlər – qar, şaxta və acliq gəlir və onlarla mübarizə aparmaq quşların coxu üçün çətin olacaq.

Ariquşuların qohumları hara uçmağın yaxşı olduğu haqda bəhsə girışdır. Yalnız bütün dəstənin başçısı olan ariquşu əyləşdiyi budağın üstündə gülməkdən mayallaq vurub özündən gedirdi.

– Elə uzağa getmək? – deyə civildəyirdi. – Yox bir! Bizim üçün elə bura da yaxşıdır. Yalan deyirlər, nə qar olacaq, nə şaxta, nə də acliq! Mən bütün ömrüm boyu heç qocalardan da belə bir şey haqda eşitməmişəm.

Amma başqa quşlar elə həyəcanlanır, elə qorxurdular ki, axırda onların nigarənciliyi ariquşuların çoxuna da sirayət etdi. Onlar hətta bir müddət əyləncələrindən də el çəkib qohumlarından nə baş verdiyini öyrənməyə girişdilər. Onlar da bacardıqları kimi anlatıdilar ki, bəs təhlükə yaxınlaşır, tez bir zamanda hökmən isti ölkələrə uymaq lazımdır.

Öz ağıllı qohumlarına qulaq asandan sonra ariquşular yenə qəhqəhə çəkib gülməyə, nəgmə oxumağa, bir-biriyle ötüşərək əylənməyə girişdilər.

Digər quşlar isə artıq uzun səfərə hazırlaşır, cənuba aparan yolları öyrənməyə çalışırlar. Cənuba axan böyük, enli çay, göydəki ay və isti ölkələrə köç edən vəhşi qazlar onlar üçün bələdçi rolunu oynayacaqdı.

Onları çalağan görməsin deyə yola gecə çıxmağı qərara aldılar. Tufan başlanırdı, lakin köckünlər buna əhəmiyyət vermək fikrində deyildilər.

Axşam getməyə hazırlaşan quşlar ağaclarla qonaraq ayın çıxmاسını gözləyirdilər. Ariquşular öz sərsəmləmiş qohumlarını yola salmaq üçün toplaşib onları lağ'a qoyurdular.

Elə ki soyuq ay üfüqün üzərində göründü, lələkli köçkünlərdən ibarət əzəmətli dəstə qanad çalaraq havaya qalxdı, arıquşularla vidalaşıb aramla cənuba istiqamət götürdü.

Onlara rahat yol yerinə, tezliklə qayıtməq arzulanı məsuliyyətsiz arıquşular bir-birini qova-qova, havada mayallaq vura-vura, səs-küylə boşalmış meşəyə üz qoysalar.

– Bu başıboşlar olmasa, işimiz daha yaxşı gedəcək!
– deyə cibbildəşirdilər. – Genişlikdir, bütün yem özümüzə qalacaq.

Onlar əvvəlkindən də möhkəm oynamaya, əylənməyə, kef etməyə başladılar.

Bu arada isə bərk tufandan sonra, həqiqətən də, möhkəm qar yağdı və soyuqlar düşdü. Belə havaya adətkerdə olmayan arıquşular özlərini itirdilər. Görəsən, onların bayaqkı şadyanalığı hara yox olmuşdu?! Onlara soyuq idi, qorxurdular, acliq əziyyət verirdi. Onlar çarəsiz halda meşədə uçuşur, məsləhət istəməkdən ötrü, cənubun yolunu öyrənmək üçün bələdçi axtarırdılar. Amma – təəssüf! – əzəmətli meşədə onlardan başqa bircə dənə də oxuyan quş qalmamışdı. Onlar xatırladılar ki, köçkünlər çayın üzəriylə uçmuşdular, amma indi, hər şeyin qara bələndiyi zamanda çayı necə tapasın?

Bir dəfə necə oldusa, cənubdan iliq meh əsməyə başladı və dəmdəməki arıquşuları hali etdi ki, onların ana təbiətin məsləhətlərinə qulaq asmış qohumları indi isti, bol yemli cənubda yaxşıca məskən salıblar. Həm də bunu anlatdılar ki, elə həmin ana təbiət arıquşuların sözəbaxmazlığından əsəbiləşərək onlara əmr edir ki, cənuba köçmək fikrindən bilmərrə uzaq olsunlar, öz vətənlərində qalıb dəyişən iqlimə öz bildikləri kimi uyğunlaşsınlar. Vaxtında qulaq asmaq istəmədiniz – günah özünüzdedir.



Bu xəbərdə təskinlikverici bir şey yox idi, lakin arıquşular, sanki, birdən ayıldılar: xəbər onları düşünməyə və yeni şəraitlə barışmağa məcbur etdi.

Arıquşuların əhvali-ruhiyyəsi düzəldi, kefləri açıldı. Elə qarlar arasında da yaşamağın mümkün olduğunu söyləyib yenə şən bir tərzdə cikkildəməyə, bir-birini qovmağa, ayaz vurmuş budaqlarda atılıb-düşməyə başladılar. Onlar özlerini yenə də xoşbəxt hiss edirdilər. Çovğunlar olanda, şaxta düşəndə onlar qoca ağacların koğuşlarında qurduqları isti yuvalarından çıxmır, sakitcə gözləyirdilər. Və elə ki sərt qışdan sonra havadan bahar müjdəcisi, iliq meh qoxusu gəlirdi, onlardan biri sevincə "yaz gəlir!" deyə nəgməsinə başlayır, qalanları da bu təranəni xor kimi davam etdirirdilər.

İnsanlar isə qar basmış meşədə şən quş səslərinin necə cingildəiyini eşidən kimi tezliklə yetişəcək bahara sevinirdilər. Onlar biliirdilər ki, bu balaca müjdəçilərin öncəgörmələri həmişə doğru çıxır.

Lakin ildə bir dəfə, payızın lap oğlan çağında, boşalmış meşə səltənətində soyuq küləyin viyıldayıb səs saldığı günlərdə bütün arıquşuların başına nəsə qəribə bir şey gəlir: onlar bir neçə günlüyüünə ağıllarını itirib ağacların arasıyla dəli kimi uçmağa, hara gəldi, hətta ən təhlükəli yerlərə belə girməyə başlayırlar. O vaxt onları çəmənliklərdə də, çöllərdə də, şəhərlərdə də, zirzəmilərdə, anbarlarda, daxallarda da görmək olur – bir sözlə, balaca meşə quşu harada olmalı deyilsə, oralarda.

Əgər siz ilin həmin dəmi belə yerlərdə arıquşu görəniz, bilin ki, müvəqqəti olaraq ağıllarını itiriblər. Onların bu sərsəmləməsi bir zamanlar başqa köçəri quşlarla bir yerdə məhsuldar cənubun isti məmləkətlərinə köçməkdən axmaq kimi imtina etdikləri dövrlə əlaqədardır – yadlarına salaraq dəli olublar.

ÇINK

1

Çink o qədər böyük küçük idi ki, özünü yetkin it sayırdı, amma yetkin itə hələ heç bənzəmirdi. Nə qəzəbli idi, nə də əzəmətli görkəmi vardı, nə gücü, nə də sürəti baxımından fərqlənirdi. O, sadəcə olaraq, sahibinin çəkməsini nə vaxtsa çeynəmiş səsli-küylü, mehriban və sarsaq küçüklərdən biriydi. Onun sahibi Bill Obri idi – o zamanlar Yellowston parkında, Qarnet dağının ətəklərində yaşayan qoca dağlı idi. Bu, səyahaların sevdiyi yollardan uzaqda, çox sakit bir güşə idi. Və Billin öz çadırını qurduğu məkanı ən sakit insan məskəni saymaq olardı, əgər onun tüklü, daim qaynayan küçüyü Çink olmasayı.

Çinkin, heç olmasa, beş dəqiqə sakit qaldığını kimsə görməmişdi. O, bütün tapşırıqları həvəslə yerinə yetirirdi. Ona çox sadə, adı bir şey tapşıranda ən ağlaşğızman, ən qeyri-mümkün oyunlar çıxarır, bütün işi mütləq zay edirdi; məsələn, bir dəfə bütün səhərini budaqlarında dələ gördüyü hündür, dümdüz şamağacına dırmanmaq üçün zay etmişdi.

Bir neçə həftə ərzində Çinkin ən böyük arzusu kisəli siçovul tutmaq olmuşdu.

Kisəli siçovullar Billin çadırının ətrafında yaman çox idi. Bu balaca heyvanlar qamətlərini dümdüz saxlayaraq arxa pəncələri üstə tərpənmədən oturub əllərini sinələrində cütləyirlər və bu xasiyyətlərinə görə onları uzaqdan torpaqdan çıxan ağaca bənzədiridilər. Gecə vaxtı atlarını bağlamaq üçün yer axtaran səyyahlar çox vaxt siçovulu ağac bilirdilər. Səhv yalnız onda aşkarlanırkı ki, siçovul qəribə bir çıçırtıyla qaçıb torpağın altına girirdi.

Vadiyə gəlişinin ilk günü Çink belə siçovullardan birini mütləq tutmaq qərarına gəldi. Həmişəki kimi də



min dənə sarsaqlığı birdən etdi. Siçovula çatmasına hələ dördəbir mil qalmış o, yerində donaraq, azi, yüz addımlıq məsafləni qarnı üstə sürüne-sürünə keçdi. Lakin tezliklə onun həyecanı elə bir həddə çatdı ki, dözə bilmədi və ayağa qalxıb birbaş yuvasının üstündə həmisiəki vəziyyətdə oturmuş siçovula tərəf getdi. Bir dəqiqədən sonra Çink artıq yüyürtürdü; nəhayət, özünün əzəmetli pozalarından birini alıb hər cür ehtiyati tam unudaraq hürə-hürə düşməninin üzərinə cumdu. Siçovul lap son məqamadək tərpənmədən durmuşdu, sonra isə qəflətən ciyildəyərək arxa pəncələriylə bir xeyli torpağı düz Çinkin açıq ağızına atıb yuvasına soxuldu.

Günlər belə mənasız cəhdlərdə ötürdü. Lakin Çink ruhdan düşmürdü, əmin idi ki, inad göstərsə, məqsədinə çatacaq.

Günlərin birində lap qeyri-adi bir siyanın qarşısında özünün pozalarından birini alaraq bütün sarsaq fəndlərini işə salan, sonra da bunların hamisini qəzəbli bir hücumla bitirən Çink, həqiqətən də, qurbanını tutdu. Amma bu dəfə elə alındı ki, itin ağızına adı ağac parçası keçdi.

Sarsaq vəziyyətdə qalmağın nə olduğunu it də gözəl anlayır. Buna şübhə ilə yanaşan hər kəs kaş quzu kimi ürkək addımlarla çəkilib sahibindən çadırın arxasında gizlənməyə çalışan Çinkə baxaydı.

Lakin bu uğursuzluq anadangəlmə ehtiras sahibi olmaqla yanaşı, həm də kifayət qədər inadkar təbiətilə seçilən Çinkin köpünü uzun müddətə ala bilmədi. Ruh yüksəkliyini onun əlindən almaq qeyri-mümkin idi. O, daimi hərəkətdə olmayı, nəsə etməyi xoşlayırdı. Orallardan ötən hər furqon, hər süvari, hər otlayan inək, heyvan onun təqibinə məruz qalırdı, əgər yaxınlıqdakı gözətçi daxmasında yaşayan pişiyə tuş gəlsə, mütləq onu evlərinə qovurdu. O, Billin, adətən, arı yuvasına ataraq ona "Gətir!" əmri verdiyi köhnə şlyapasının dalınca gündə lap iyirmi dəfə yüyürməyə hazır idi.

Saysız-hesabsız xoşagəlməz hadisələrdən özünü ələ almağı öyrənənədək xeyli vaxt keçdi. Furqonlarla yanaşı yer üzündə uzun qırmancların və yekə, qəzəbli

itlərin varlığını, atların ayağında dişə bənzəyən nələrinsə olduğunu, inəklərin başında möhkəm dəyənəklərin bitdiyini, pişiklərin göründüyü qədər zəif olmadığını, arılarla kəpənəklərin tamam fərqli məxluqlar olduğunu Çinkin öyrənməsi xeyli vaxt apardı. Bəli, bunun üçün zaman gərək oldu, amma axırda o hər bir itin bilməli olduğu şəylərin hamısını övrəndi. Tədricən onun içində bir tumurcuq – lap kiçik olsa da, sağlam it məntiqinin ilk tumurcuğu cücərməyə başladı.

2

Çinkin törətdiyi bütün sarsaqlıqların ən qəribəsi onun başına çaqqallarla olan macərasında gəlmişdi. O çaqqal bizim düşərgənin yaxınlığında yaşayırırdı və görünür, Yellowston parkının bütün vəhşi sakinləri kimi gözəl başa düşürdü ki, qanunun himayəsi altın-dadır. Qanun isə bu yerlərdə atəş açmağı, ov etməyi yasaqlamışdı. O, parkın elə yerində yaşayırırdı ki, orada gözətçi daxması vardi və əsgərlər qanunun keşiyində ayıq-sayıq durmuşdular.

Cəzasızlığına əmin olan çaqqal hər gecə düşərgənin ətrafinı yemək qalıqları tapmaq ümidiylə gəzib-dolaşırırdı. Onun izlərini görəndə anladım ki, o, düşərgənin başına neçə dəfə dolanır, amma lap yaxınlaşmağa ürək etmirdi. Sonralar gün batanda, bir də dan yeri söküldəndə tez-tez onun necə vaqqıldadığını eşidirdik. Gecələr bura hansı heyvanların gəldiyini bilmək üçün hər səhər çölə çıxanda zibil vedrəsinin yanında onun izləri aydın görüñürdü. Bir müddətdən sonra o, bir qədər də ürəklənərək düşərgəyə hərdən lap günorta da gəlməyə başladı, əvvəlcə çəkinə-çəkinə, sonra isə lap açıq-aşkar; nəhayət, o, bura yalnız gecələr gəlmirdi, həm də bütün günü yaxınlıqda dolaşır, dişinə dəyəsi bir şey axtarırırdı. Hərdən də hamının gözü qabağında bir qədər aralıdakı kötüklərdən birinin yanında oturub gözləyirdi.

Bir səhər o, yenə düşərgəmizin əlli qədəmliyində əyləşmişdi və aramızdan biri zarafatla Çinkə dedi: "Çink, o çaqqalı görürsən? Get onu qov!"



Çink həmişə ona deyiləni edirdi. Fərqlənmək istəyən it o dəqiqə aradan çıxmağa çalışan çapqalın dalınca düşdü.

Bu, dördəbər mil məsafəyə əla qacış yarışı idi; amma qəflətən çapqal ayaq saxlayıb onu təqib edən iti gözləməyə başladı. Çink o dəqiqə başa düşdü ki, işlər fırıldır və üzü düzərgəyə qaçıdı. Lakin çapqal daha sürətli qaçırdı və tezliklə küçüyə yetişdi. Əvvəlcə bir, sonra isə o biri böyrtündən dişləyən çapqalın görkəmindən məmənunluq yağırdı.

Çink zingildəyə-zingildəyə, ulaya-ulaya var güciylə qaçırdı, onun qənimini isə nəfəsini belə dərmədən küçüyü düz düzərgəyə kimi təqib etdi. Utanıram deməyə, amma biz çapqala qoşulub küçüyə gülürdük və Çink bizdən heç bir mərhəmət görmədi. Bu təcrübədən daha kiçik bir nümunə Çinkə bəs elədi ki, bir də çapqala tərəf baxmasın.

Amma əvəzində çapqal özünə gözəl əyləncə tapdı. Artıq hər gün düzərgənin lap yanında aşkar dolaşırıdı, çünki kimsənin ona güllə atmayacağını yaxşı bilirdi. Həqiqətən də, bizim tüfənglərin qoruyucusunu dövlət məməru möhürləmişdi, hər tərəfdə mühafizə vardi.

Bu çapqal elə Çinki gözləyirdi ki, küçüyə əziyyət versin. Küçük isə gözəl bilirdi ki, düzərgədən yüzcə addım aralansa, çapqal onun qarşısını kəsərək dişləyəcək və düz sahibinin çadırına kimi qovacaq.

Günlər belə müsibət içində keçib-gedirdi və nəhayət, Çinkin həyatı əzaba çevrildi. O artıq çadırından əlli addım da aralanmışdı. Hətta bizim ətraf ərazilərə səfərlərimiz zamanı yanımızda olanda belə sırtlı və kinli çapqal onu qarabaqara izləyir, yazıq Çinkin başına oyun açmaq üçün fürsət gəzir, səfərdən aldığı ləzzəti Çink üçün əzaba çevirirdi.

Bill Obri öz çadırını çayın yuxarı axarına, bizdən iki mil aralıya keçirdi, çapqal da onların yanına köcdü. Müqavimət görməyən hər bir yırtıcı kimi o, günbəğün sırtlaşırıdı. Çinkin isə qorxusu durmadan artır, sahibinin kinayəli münasibətinə səbəb olurdu. Bizzət aralanmaq qərarını Obri atı üçün daha yaxşı yem axtarmasıyla izah

edirdi, amma tezliklə aydınlaşdı: kişi, sadəcə, tənhalıq axtarırkı ki, haradansa tapdığı araq şüşəsini təkbaşına boşaltsın. Bir şüşə onu doyura bilmədiyi üçün ertəsi gün səhər atını yəhərləyərək küçüyükə belə dedi: "Çink, çadırı qor!" və atını dağların o üzündə yerləşən ən yaxın aşxanaya sari çapdı. Çink isə çadırın girəcəyində yumrulanıb yerini rahatlayaraq qarovalı çəkməyə başladı.

3

Özünün bütün küçük yöndəmsizliyi ilə bərabər, Çink əsl qarovalı itiydi və sahibi bilirdi ki, gicci yetən qədər öz vəzifəsini icra edəcək.

Həmin günün ikinci yarısı oralardan keçən bir dağlı, adəti üzrə, çadırda bir qədər aralıda ayaq saxlayıb çıçırdı:

— Bill! Ey, bir mənə bax, Bill!

Lakin cavab almadığından çadırda tərəf gedəndə Çink onu necə lazımdırsa, elə qarşılıdı: tüklərini qabartdı, yetkin köpək kimi mirildamağa başladı. Dağlı məsələnin nə yerdə olduğunu anlayıb yoluna davam etməyə üstünlük verdi.

Axşam yetişdi, sahibi isə qayıtmaq bilmirdi. Çink möhkəm acmışdı. Çadırda bir torba vardi, içində vətçina olurdu. Amma sahibi Çinkə buradakı hər şeyi qorumağı tapşırılmışdı, küçük acıdan ölü, amma onun torbasına toxunmazdı.

Aclıqdan əziyyət çəkən it, nəhayət ki, öz postunu buraxıb çadırın ətrafında siçandan-zaddan tutmaq, yeməli bir şey tapmaq ümidiylə dolaşmağa başladı. Amma gözlənilmədən həmin o mənfur çäqqal yenə də ona hücum çəkdi və geriyə, çadırqa qaćmağa məcbur etdi.

Burada Çink birdən-birə dəyişdi. O, sanki, öz vəzifə borcunu qəflətən xatırlamışdı və birdən gicə gəldi. Təxminən, pişik balasının bircə çıçırtısı ürkək anasını yırtıcı pələngə necə çevirirsə, Çink də elə dəyişdi. O, hələ küçük idi, sarsaq və yöndəmsiz, amma içində ona irs kimi keçən sərt xarakter yaşayırdı və bu xarakter zaman keçidkə özünü bürüzə verməliydi. Çäqqal



onun dalınca çadırı – Çinkin sahibinin çadırına girməyə cəhd göstərəndə Çink üzünü düşməninə çevirdi – indi o, şeytan balası kimi qorxuluydu.

Çaqqal gerilədi. O, qəzəblə mırıldanaraq küçüyü tik-tikə edəcəyini nümayiş etdirməyə çalışır, amma yenə də çadırı girməyə ürkə etmirdi.

Elə bu yerdə əsl mühasirə başlandı. Çaqqal dəqiqə başı qayıdırıldı. Çadırın başına hərlənir, nifrat əlaməti olaraq arxa pəncələriylə torpağı cırmaqlayırdı və birdən birbaş girişə tərəf yönəlirdi. Qorxudan, az qala, ölmüş Çink isə ona tapşırılan əmlakı kişi kimi qorumaqla məşğul idi.

Bütün bu müddət ərzində Çink heç nə yeməmişdi. Gün ərzində bir-iki dəfə yaxınlıqdan axan çaya yiliyürüb qarnını suyla doldurmuşdu, amma yemək tapmaq üçün vaxt gərək idi. O, çadirdakı torbanı yırtıb hisə verilmiş ətdən yeyə bilərdi, lakin sahibinin ona etibar etdiyi bir şeyə toxunmağa cəsarəti çatmırıldı. O, heç olmasa, fürsət tapıb özünü bizim düşərgəyə yetirə bilərdi, təbii ki, biz də onun qarnını yaxşıca doyuradıq. Amma yox, o, nəyin bahasına olursa olsun, sahibinin etimadını doğrultmalı idi!

Düşmənin təzyiqi ondan əməlli-başlı qarovul köpəyi yetişdirmişdi. Elə bir köpək ki, sahibinin haradasa, dağların o üzündə əyyaşlıq etməsinə rəğmən, öz postunda ölməyə hazır idi.

Bu kiçik qəhrəman dörd gecə və gündüz postundan əl çəkmədən çadırı, sahibinin sərvətini çox qorxduğu caqqaldan dəyanətlə qorudu.

Beşinci günün səhəri qoca Obri ayılaraq başa düşdü ki, evində deyil və çadırını bir küçüyün ümidiñə buraxıb. O artıq əyyaşlıqdan çıxdan bezmişdi deyə həmin dəqiqə atını yəhərləyib yola çıxır. Yolun yarısında ağlına birdən gəlir ki, deyəsən, Çinki tamam ac qoyub.

“Yəni bu balaca yaramaz mənim vətçinamın hamisini yeyib?” – düşündü və həyəcan içində evə tələsdi. Çadırı görünən təpənin başına çatanda əvvəlcə ona elə gəldi ki, hər şey öz yerində, qaydasındadır. Sonra bir-

dən nə görsə yaxşıdır: çadırın lap astanasında tüklərini qabardıb bir-birinin üstünə mirildayaraq burun-buruna duran iki canlinı – yekə, qəzəbli çaqqalı və balaca, yaziq Çinkı gördü.

— Ay mənim başım batsın! — deyə Obri xəcalət içində dilləndi. — Mən bu murdar çaqqalı tamam unutmuşam. Yazıq Çink, gör nələr çəkib! Nə yaxşı ki, bu çaqqal hələ onu da, çadırımı da parça-parça etməyib.

Bəli, cəsur Çink çaqqalın təzyiqinə, bəlkə də, sonuncu dəfə davam gətirirdi. Onun ayaqları qorxudan və acliqdan tir-tir əssə belə, özü ən davakar görkəmdə idi və heç şübhə yoxdur ki, öz postunu qoruyaraq ölməyə hazır idi.

Bill Obri hər şeyi ilk baxışdan anladı. Atını çadırın yanına çaparaq, toxunulmamış vətçina torbasını görəndə başa düşdü ki, Çink o gedəndən bəri heç nə yeməyib. Yorğunluqdan və acından əsən küçük sürüün-sürüünə onun yanına gəldi, üzünə baxıb əlini yaladı. Sanki deyirdi: Sən nə tapşırılmışınsa, hamısını etdim. Qoca Obrinin buna dözəsi hələ yox idi və çantasından balaca qəhrəman üçün yemək çıxaranda gözlərində yaş gilələnmişdi.

Sonra küçüyə tərəf çönbə dedi:

— Çink, dostum, mən sənə pis münasibət göstərdim, sən isə sədaqətini qoruya bildin. Sənə söz verirəm ki, bir də harasa gəzməyə getsəm, tək qalmayacaqsan. Heç bilmirəm səni necə sevindirim, axı sən araq içmirsən. Bəlkə, əvəzində sənin ən böyük düşmənini məhv edim...

O, çadırın ortasındaki payadan çox fəxr etdiyi tüfəngini – bahalı, ayrıca darağı olan karabinini aldı. Sonrasını düşünmədən üzərindəki möhürü qırdı və qapıdan çıxdı.

Çaqqal, adəti üzrə, yaxınlıqda oturmuşdu, dişləri iblisvari bir təbəssümədən ağarırdı. Amma atəş guruldadı və Çinkin qorxulu yuxularına son qoyuldu.

Özünü yetirən gözətçilər aşkar etdilər ki, parkın qanunları pozulub: qoca Obri buranın vəhşi sakınlərindən birini güllələyib. Onun karabinini alıb məhv



etdilər, özünü və dördayaqlı dostunu isə parkdan qovaraq bir daha qayıtsa, həbsxanaya salınacağını söylədilər.

Amma Bill Obri heç nəyə heyif silənmirdi.

— Olsun, — dedi. — Nə deyirsiniz deyin, amma məni heç vaxt satmayan bir dostuma xoş gələn iş görmüşəm.

GÜMÜŞXAL

1

Sizlərdən hansınızınsa vəhşi bir heyvanla yaxından tanışlığı olubmu? Heyvanlarla təsadiüfi görüşlərinizi və yaxud qəfəsdə yaşayan canlıları nəzərdə tutmuram. Mən azad şəraitdə yaşayan hər hansı bir vəhşi heyvanı uzun müddət tanımağınızı nəzərdə tuturam. Adətən, bir heyvanı onun həmcinslərindən fərqləndirmək yaman çətin olur. Hər bir tülükü, hər qarğıa başqa tülükü və qarğalara o qədər bənzəyir ki, sən hər dəfə elə eyni heyvanı gördüyüünü düşünürsən. Amma elə də olur ki, hər hansı bir heyvan özünün gücüylə, ağlıyla öz həmcinslərindən yüksəkdə durur. Böyük başçıya çevrilir. Biz ona dahi də deyə bilərdik. Əgər bu heyvan digərlərindən iridirsə, əgər insanlar onu hansısa əlamətlərinə əsasən tanıya bilirsə, o, tezliklə öz ölkəsində məşhurlaşır.

Belə görkəmli heyvanlar sırasına aşağıdakılardaxil olub: Kurtland – XIV əsrin əvvəllərində, təxminən, on il ərzində bütün Paris şəhərini dəhşətə gətirən canavar; Kluborut – Sakramento çayının yuxarı axarında cəmi iki ildə bütün donuzçuları müflis edən, fermerlərin tən yarısını işini buraxaraq o yerlərdən getməyə vadə etmiş heyvan; Lobo – Yeni Meksikada beş il boyu hər gün bir inək öldürən canavar və nəhayət, iki ildən də az vaxt ərzində üç yüz insan həyatına son qoymuş Sene adlı panter. Gümüşxal da həmin məshurlardan idi və mən indi onun tarixcəsini sizə qısaca danışmaq istəyirəm.

Gümüşxal qoca, müdrik bir qarğıa olub. Öz adını sifətinin sağ tərəfində, gözüylə dimdiyi arasındaki, xırda pul boyda gümüşü-beyaz ləkəyə görə almışdı. Bu ləkə onu başqa qarğalardan seçməyimə, həyatının ayrı-ayrı dövrlərini bir sap'a düzəməyimə kömək oldu.



Yeqin, bilirsiniz ki, qarğalar ən ağılli quşlardır. Qoca qarğa kimi müdrik ifadəsi əbəs yerə deyilmir ki. Qarğalar nizam-intizamın nə qədər vacib olduğunu yaxşı bilirlər və bir əsgər kimi intizamlı olurlar. Onların dəstəsinin başında yalnız ən yaşlı, ən ağıllıları deyil, həm də ən güclü və ən cəsurları durur, çünki dəstə başçısı istenilən dəqiqə hər hansı bir özündənrazi ciyamçı ilə haqq-hesab çekməyi də bacarmalıdır.

Haqqında danışdığını Gümüşxal özünə yaşayış yeri kimi Toronto yaxınlığında çoxlu şamağacı ilə örtülmüş Kestl Frank təpəliyini seçmiş böyük qarğa sürüsünün başçısıydı. Onun sürüsündə iki yüzə yaxın quş vardı. Qış sərt keçməyəndə qarğalar Niaqara sahillərində qalırlılar, şaxtalı qışlarda isə daha cənuba köç edirdilər. Lakin hər il fevralın son həftəsi qoca Gümüşxal özünün bütün dəstəsini toplayıb quşları Torontonu Niaqaradan ayıran qırx millik su hövzəsinin üzərindən cəsarətlə keçirirdi. Amma heç vaxt düz xətt boyunca uçmur, bir qədər qərb tərəfə meyillənərək şamağacıyla örtülmüş təpəni görənədək özü üçün nişanə kimi seçdiyi Dendas dağını gözdən qaçırmırıldı. Hər il öz sürüsiylə bu təpəyə gəlib altı həftəyə yaxın bir müddəti orada yaşayırırdı. Hər il səhər qarğalar üç dəstəyə bölünür, yem dalınca çıxırlılar. Dəstələrdən biri cənuba – Atbric buxtasına, digəri şimala – Don çayı səmtinə, üçüncüüsü, ən böyüyü isə şimal-qərbə uçurdu. Üçüncü dəstəyə Gümüşxalın özü başçılıq edirdi. Digər dəstələrin başında kim dururdu, bundan xəbərim yoxdur.

Əgər səhər açılanda hava sakit olurdusa, qarğalar lap göyə millənir, tez də uçub gedirdilər. Külləkli havallarda isə quşlar külekdən dərədə qorunaraq alçaqdan uçurdular. Mənim pəncərələrim də elə həmin dərəyə açılırdı. Qoca dəstəbaşını ilk dəfə 1885-ci ildə gördüm.

Bu yerlərə yaxınlarda gəlmişdim və burada çoxdan yaşayan birisi dəstəni göstərərək belə dedi:

– Bax, o qoca qarğa bu dərənin üstüylə iyirmi ildən çoxdur üçur.

Gümüşxal həmişə inad göstərib köhnə yoluyla uçurdu, baxmayaraq ki dərədə artıq məskunlaşanlar

vardı, evlər tikilmişdi və mən də tezliklə onu yaxşı tanı yaraq başqa quşların arasından seçməyə başladım. Mart ayında və aprelin birinci yarısında hər gün, sonra isə yayın axırı və payızın əvvəlində hər gün iki dəfə mənim yanımıdan ötürdü.

Onun bütün hərəkətlərinə göz qoyur və dəstəsinə necə əmrlər verdiyini eşidirdim. Yavaş-yavaş anladım ki, qarğalar çox ağıllıdır, özlerinin dili və insanların kına çox bənzəyən ictimai quruluşları var.

Bir dəfə dərənin üstündən keçən hündür körpüdə durmuşdum. Küləkli bir gün idi, birdən gördüm ki, qoca qarğa sərgərdan dəstəsinin başında evə dönür. Hələ yarım millik məsafədən onun razılıq dolu, mənası "Hər şey yaxşıdır, yolunuza davam edin!" olan qarılıtisını eşidə bildim.

Gümüşxal "qar, qar!" edərək qarıldayı, onun köməkçisi isə dəstənin lap axırından başçının komandasını təkrarlayırdı. Onlar alçaqdan uçurdular, çünkü yuxarılarda bərk külək vardi. Lakin üzərində durduğum körpü quşları daha yüksəklərə qalxmağa məcbur etdi. Gümüşxal məni gördü və onlara diqqətlə baxmağım heç xoşuna gəlmədi. Uçuşunu ləngidib qışkırdı: "Qar!", yəni "Ehtiyatlı olun!" və elə həmin an da yuxarı milləndi.

Lakin mənim silahlı olmadığımı görəndə aşağı enərək lap başımın üstündən keçdi və qalan quşlar da eyni trayektoriya ilə uçdular. Körpünün üstündən keçən kimi dəstə əvvəlki hündürlüyü endi.

Ertəsi gün həmin yerə gəlib yenə körpünün üstündə dayandım. Qarğalar yaxınlaşanda əlimdəki ağacı qaldırıb özümüz elə göstərdim ki, guya, quşları nişan alıram. Qoca dəstə başçısı elə o dəqiqə öz çığartışıyla hamını xəbərdar etdi. Elə bil, deyirdi: "Özünüzü gözləyin – tūfəng!"

Kömürçisi bu çığartını təkrar etdi və dəstədəki hər bir quş yüksəyə qalxıb gülə mənzilindən uzaqlaşdı. Təhlükəli yeri keçəndən sonra onlar yenə özlərini təhlükəsizlikdə hiss etdikləri vadiyə sığındılar.

Başqa bir dəfə vadı üzərindən ötərkən onların yolu nüñ üstündə olan ağaca bir qızılquruq qırğı qondu.



Qoca qarğı elə həmin an çıçırdı: "Qırğı! Qırğı!" – və uçuşunun sürətini azaltdı. Qalan qarğalar da ona çatanda eyni şeyi etdilər. Bütün dəstə sixlaşdı. Qarğalar six uçanda qırğı təhlükəli olmurdu. Lakin dörrdəbir mil sonra quşlar əlitüfəngli adam gördülər və elə həmin an məxsusi, ciddi təhlükədən xəbərdar edən qarlıtı səsləndi. Sanki, başçı öz dəstəsinə belə deyirdi: "Ehtiyatlı olun!" Tüfəng! Müxtəlif səmtlərə dağlınlı! Bu çıçırtı kəskin idi, bir neçə dəfə təkrarlandı: "qa, qa, qa, qa, qarr!"

Və qarğalar o dəqiqə yuxarı, yanlara seyrələrək çağırışa tabe oldular və bu minvalla güllə məsafəsindən uzaqlaşdırıldı.

Bu dəstə ilə uzun müddət tanışlıqdan sonra qoca başçının siqnallarından çoxunu öyrənmişdim, onları fərqləndirə bilirdim. Əmin oldum ki, zahirən bir-birindən az fərqlənən səslər, əslində, tamam başqa mənaları ehtiva edir; məsələn, bəlli vəziyyətdə qarlıtı qırğının, ya da hər hansı başqa təhlükəli heyvanın göründüyüünə dəlalət edirsə, başqa halda "Döndər!" mənasında olur. Görünür, burada iki siqnal qarışır: biri – təhlükə bildirən, ikincisi – geri çəkilməyə işarə edən. Sadə qarlıtı: qar, qar isə "Salam" mənası daşıyır və yanından ötən yoldaşa ünvanlanır. Daha bir qarlıtı var və bu komanda, adətən, bütün dəstəyə verilir, onun mənası isə "Diq-qət!"dır.

Aprelin ilk günlərində qarğalar arasında yaman çaxnaşma başlandı. Qarğalar səhər açıldan axşamadək yem dalısında uçmaq əvəzinə, günün yarısını şamağacıların arasında keçirirdilər. İkibir-üçbir bir-birini qovur, hərdən isə, elə bil, uçuşda yarışırlılar. Onların sevimli əyləncəsi yüksəklilikdən qoparaq budaqda əyləşən başqa bir qarğanın üstünə şığırmaq, lap çatanda isə son anda, aralarında tük qədər məsafə qalanda yolunu dəyişərək qəflətən sürətlə göyə millənmək idi. Qalxanda elə bərk qanad çalırdılar ki, səsi uzaqdan eşidilən şimşəyin sədasını andırırdı. Bəzən göründün ki, qarğalardan biri lələklərini qabardıb başını yana əyir və başqa qarğaya lap yaxın uçaraq sürəkli bir qarlıtı çıxarırlı: Qr-r-r-ay!

Bütün bunların mənəsi nə idi? Tezliklə məsələnin nə yerdə olduğunu öyrəndim. Bu, erkək quşların dişilərə qulluq göstərdiyi mövsüm olurdu. Erkək qarğalar qanadlarının, səslərinin gücünü nümayiş etdirirdilər. Və görünür ki, nümayiş etdiridikləri istedadları layiqincə qiymətləndirilirdi, çünki aprelin ortasında qarğalar cüt-cüt bölüşərək müxtəlif səmtlərə uçub getdilər ki, bal aylarını sakitlikdə keçirələr.

Kestl Franklin tiindrəngli, qoca şamağacıları boşaldı.

2

Şəker dağı adlı təpə Don çayının vadisində tənha ucalır. Onun üzəri Kestl Franklin meşələrinə qovuşan meşəliklə örtülüb. Bu iki meşə arasındaki sahədə təpəsində tərk edilmiş qırğı yuvası olan bir şamağacı var. Torontodakı hər məktəbli bu yuvaya yaxşı bələddir, amma kimsə onun yaxınlığında həyat nişanəsi görməyib; bircə mən bir dəfə orada qara dələ vurmuşam. Bu köhnə, yarınuq yuva illər uzunu orada idi. Amma hər halda, hələ sona kimi dağılmamışdı.

Bir may səhəri dan yeri söküüləndə evdən çıxaraq meşənin içiyə sakitcə getməyə başladım. Yerə tökülərək örtüyə çevrilən sarı yarpaqlar elə islənmişdi ki, bircə xışltı belə eşidilmirdi. İş elə gətirdi ki, mən düz köhnə yuvanın altından keçəsi oldum və yuvadan qara quş quyruğunun çıxdığını görəndə yaman təəccüb qaldım. Ağacın gövdəsinə bir zərbə endirdim, yuvadan bir qarğa uçdu. Sırr açılmışdı. Mən çoxdan şübhələnirdim ki, hər il bu şamağılarda hansısa qarşa cütlüyü öz yuvasını qurur, amma indi gördüm ki, bu, Gümüşxal ilə rəfiqəsi imiş. Onlar bu köhnə yuvaya yiyələnmişdilər, lakin o qədər uzaqqorən idilər ki, onu hər bahar yeniləmir, məskun görkəm vermirdilər. Bu yuvada tam təhlükəsizlik içində yaşayırdılar, baxmayaraq ki onun altından hər gün əlitüfəngli, qarşa vurmaq həsrətiylə alışib-yanan kişilər, oğlanlar keçirdi. Amma qoca qarğanı orada bir də görmək heç mənə də nəsib olmadı, hərcənd ki yuvanı hətta durbinlə belə süzürdüm.



Bir dəfə, adətim üzrə, müşahidələrimlə məşğul olanda Don çayı vadisi üzərindən uçan qarğı gördüm. Dimdiyində nəsə ağ bir şey tutaraq çaya tərəf uçurdu. Çayın kənarında həmin ağ şeyi dimdiyindən buraxdı. Bir qədər də diqqətlə baxanda köhnə dostumu – Gümüşxalı tanıdım. Bir dəqiqədən sonra o, buraxdığı ağ şeyi təzədən götürdü – bu, balıqqulağı idi – və yoluna davam etdi. Çayın üstündən keçərək bataqlıq otlarının arasında torpağı eşib bir yiğin balıqqulağı, ağ, parl-dayan daşlar çıxardı. Onları günün altına düzür, çevirir, növbəylə dimdiyinə alıb qaldırır, təzədən yerə qoyur, quş yumurtasıymış kimi üstünə oturur, xəsis tacir sərvətinə baxan kimi acgözlüklə baxır, əylənirdi. Bu, onun şakəri idi. Təbii ki, niyə belə etdiyini, bu qəribə əşyalardan niyə xoşu gəldiyini izah edə bilməzdi, necə ki hər məktəbli nədən poçt markaları topladığının, nədən bir qız yaqtandan çox mirvarini sevdiyinin səbəbini izah edə bilməz. Amma hər halda, bununla məşğul olarkən aldığı zövq ən səmimi bir hiss idi. Yarım saata yaxın oynayandan sonra o, öz sərvətinin üstünü yenidən torpaqla, yarpaqlarla basdıraraq uçub getdi.

Mən elə həmin dəqiqə o yerə yollandım, qarğanın anbarına baxdım. Orada bir qalaq ağ daş, balıqqulağı, tənəkə qırıqları vardı. Aralarında bir çini çaydan qulpu da görüñürdü. Yəqin, bütün kolleksiyasının ən qiymətli nümunəsi də məhz o idi. Amma bu sərvəti bir də seyr etmək mənə nəsib olmadı. Gümüşxal mənim onları tapdığınımdan haradansa xəbər tutdu və anbarının yerini dəyişdi. Təzə anbarının harada olduğunu isə bir daha öyrənə bilmədim.

Gümüşxal çox macəra görmüşdü, təhlükədən dəfələrlə qurtula bilmişdi. Bir dəfə bir qırğıının onun dalınca necə düşdüyüni görmüşəm. Dalınca düşüb onu ovlamaq istəyən yırtıcı quşlardan tez-tez qaçası olurdu. Xüsusilə də meşəxoruzu lap zəhləsini tökürdü. Əlbəttə, bu xoruzlardan ona nəsə bir ziyan dəydiyini söyləmək olmazdı, amma bu quşlar o qədər səs-küylü idilər ki, onlardan tez uzaqlaşmağa çalışırı. Yaşlı adamlar da səs-küylü, zəhlətökən oğlanlardan beləcə qaçırlar.

Onun özünün də bəzi qəddar adətləri vardı; məsələn, hər səhər balaca quşların yuvalarını axtarmağa yollanır və tapdığı yumurtaların hamısını yeyirdi. Qarğı bunu xəstəni bəlli vaxtlarda müayinəyə gələn həkim dəqiqliyi ilə edirdi. Amma bu şakərinə görə onu qızaya bilmərik: axı özümüz də hinə girib eyni işi görür, öz toyuqlarımızla eləcə davranışırıq.

Onun fəraseti məni tez-tez mat qoyurdu. Bir dəfə onun dimdiyində bir tikə çörək yargan boyu uçduğunu gördüm. Həmin vaxt aşağıda, düz onun altında fehlələr kərpicdən boru tikidilər. Çayın iki yüz yاردlıq bir hissəsi artıq tamam bağlanmışdı. Gümüşxal çayın açıq hissəsi üzərindən uçarkən qəflətən çörəyi dimdiyindən yerə saldı. Çörək axara düşüb çayaşağı getdi və tunelə gözdən itdi. Gümüşxal aşağı endi. Əvvəlcə diq-qətlə tunelin zülmətinə baxdı, sonra isə, elə bil, qəflətən ağlına xoşbəxt bir fikir gəldi. O, üzüshağı, axar boyu tunelin o biri başına uçdu, orada durub suyun çörəyi çıxarmasını gördü.

Gümüşxal, həqiqətən, bəxtəvər qarğı idi; bəxti daim ona yar olurdu. Özü elə bir yerdə yaşayırdı ki, təhlükəylə dolu olsa belə, yem sarıdan heç kasadlıq yox idi. O hər il öz rəfiqəsiylə köhnə, yarıluçuq yuvada məskunlaşırırdı və bu yuvanı heç mən belə əməlli-başlı müşahidə edə bilmirdim və qarğalar öz balalarını məhz orada sağ-salamat çıxarırlar, böyüdürdülər. Qarğalar yenidən dəstələrdə birləşəndə isə o, yenə quşların hamısı tərəfindən qəbul edilən başçı olurdu.

Dəstənin toplantı, adətən, iyun ayının axırlarında olurdu. Valideynlər özləriylə qısaquyruq, yumşaqqanad və cir-cir səsli, lakin boy etibarilə artıq böyüklərə çatmış balalarını qoca şam meşəsinə, dəstənin toplantı yerə gətirildilər. Qarğalar üçün həm məktəb, həm də bir qala olan bu qoca meşədə cavanlar ilk dəfə cəmiyyətə daxil olurdular. Burada onlar tam təhlükəsiz şəraitdə idilər, çünki hündür budaqlarda etibarlı qorunan sığınacaqlar da burada idi və onların təhsili məhz burada başlanırırdı. Cavanlar hər qarğanın bilməli olduğu sirlərə burada yiylənirdilər.



Əvvəlcə gənc qarğalar bir-biriylə tanış olurdu, çünki qarğı cəmiyyətinin qanunlarına görə, dəstədəki hər qarğı onun bütün üzvlərini mütləq tanımalıdır. İndi valideynlər balalarını yedirtməkdən, tərbiyələndirməkdən dincələ bilərdilər, çünki körpələri artıq böyümüşdü, özlərinə yem tapa bilərdi.

Təxminən, iki həftədən sonra tük tökümü başlayırdı. Belə günlər qoca qarğalar, adətən, çox əsəbi, qəzəbli olurdular. Onlar gəncləri öyrətməkdə davam edirdilər; cavanların isə tükü tökülən müəllimlərdən heç xoşları gəlmirdi. Qoca Gümüşxal çalışqan müəllim idi. Bəzən, sanki, tələbələri qarşısında nitq söyləyirdi. Onun nə dediyini, təbii ki, mən tapa bilməzdim, amma nitqinə dinləyicilərin münasibətindən nəticə çıxarsam, deyə bilərəm ki, onun çıxışları hazırlıcağı ilə fərqlənirdi.

Cavan qarğalar hamısı bir yerdə yox, lap insanların məktəbi kimi, sinif-sinif bölünərək dərs keçirdilər: bir qədər böyük qarğı balaları bir sinifdə, onlardan cavanları digərində toplanırdı. Sentyabr ayı üçün səs-küülü, sarsaq qarğı balalarının başına artıq ağır qoymaq mümkün olurdu. Gözlərinin körpələrə xas olan incə mavi rəngi yetkin qarğaların tünd-qəhvəyi rəngiyələ əvəz olunurdu. Onlar artıq cücə deyildilər, yaşlı qarğanın bilməli olduğu hər şeyi öyrənmiş, ehtiyatlı olmuşdular. Onlar tüfəngin və tələnin nə olduğunu, zəhərli həşəratları yeməlilərdən ayırmayı öyrənmişdilər. Öyrənmişdilər ki, qoca fermerin gonbul arvadı on beş yaşlı oğullarından xeyli yekə olsa da, daha az təhlükə kəsb edirdi. Onlar qardaşı bacıdan seçməyi bilirdilər. Onlar öyrənmişdilər ki, çətir tüfəng deyil. Onlar artıq altiyadək saya da bilirdilər və bu, cavan qarğalar üçün çox yaxşı göstəricidir, hərcənd ki Gümüşxal özü, az qala, otuzadək saya bilirdi. Artıq barit qoxusu da onlara tanış idi və ağacların cənub tərəfini də seçə bilirdilər. Axırda, təbii ki, başladılar öz nailiyyətləriylə qırṛələnməyə, özlərini böyük kimi aparmağa. Uçuşdan sonra yerə enəndə qanadlarını mütləq üç dəfə bükürdülər ki, yaxşıca büküldüyünə tam əmin olsunlar. Onlar tülkünün öz naharının yarısından imtina etməsinə necə nail olma-

ğın da yolunu bilirdilər və başqa quşlar – meşəxoruzu, suquzğunu hücum çəkəndə tez gizlənmək lazımlı oldu-ğundan da xəbərdar idilər, çünki bu balaca düşmənlərlə vuruşmaq eynən zənbilindən alma oğurlanmış gonbul bir arvadın almanı oğurlayan balaca oğlanı tutmağa cəhd göstərməsi kimi bir şey idi. Bütin bunları cavan qarğalar artıq öyrənmişdilər, lakin başqasının yumurtaşını oğurlamağı hələ bilmirdilər. Onların baliqqulağı haqda təsəvvürləri də hələ yox idi, hələ heç vaxt at gözünü dimdikləyib dadına baxmamışdilar, buğda görməmişdilər və ən yaxşı məktəb olan səyahətlər barədə heç bir məlumatları yox idi.

Sentyabr ayı qoca qarğaları çox dəyişdi. Tük tökü mü başa çatdı. Onların lələkləri yenə çıxdı və qocalar yenə də öz gözəl geyimləriylə qırṛələnməyə başladılar. Sağlamlıqları da bərpa olmuşdu, indi daha şux idilər. Hətta ciddi müəllim olan Gümüşxalın da kefi kök idi və artıq çoxdan ona hörmət bəsləməyi öyrənmiş cavanlar indi öz başçılarını, həqiqətən, sevməyə başlamışdilar.

Onları yaxşı tərbiyələndirmişdi, bütün siqnallara, əmrlərə öyrətmişdi və indi səhər tezdən onlara baxanda ləzzət alırdı.

Birinci dəstə! – deyə qoca komandır qarğa dilində qışqıracaq və birinci dəstə də ona bir ağızdan hay verəcək.

Uçun! – və dəstə başçısının dalınca irəli uçur.

Qalxin! – və elə həmin an quşların hamısı göyə millənir.

Toplanın! – və hamı sıxlışır.

Dağlışın! – və hamı bir göz qırpmında ağacdan qopan yarpaqlar kimi müxtəlif səmtlərə dağlır.

Sıraya düzülin! – və hamı bir xətt üzrə düzülür.

Yem axtarın! – və quşlar yerə qonub müxtəlif tərəflərə dağılırlar, iki daimi gözətçi isə qarovalı çəkir: biri sağ tərəfdəki ağacda, digəri soldakı təpədə. İki dəqiqədən sonra Gümüşxalin “Tüfəngli adam!” demək olan qarılıtsı eşidilir. Gözətçilər onun siqnalını təkrar edirlər və bütün dəstə elə o an qanad çalaraq dağınıq şəkildə



ağaclara tərəf uçur. Ağacların arxasındaki təhlükəsiz yerə çatan kimi yenə sıra düzəldib öz doğma şam meşələrinə uçurlar.

Hər il noyabrda bütün dəstə cənuba uçur ki, müdrik Gümüşxalın başçılığı altında yeni ölkələrlə, təzə yemlə tanış olsunlar.

3

Qarğa yalnız gecə sarsaq olur və yer üzündə onun üçün təhlükəli bircə quş var, o da bayquşdur. Qaranlıqda bayquş ulartısı eşidiləndə qarğaların bütün vücudunu dəhşət götürür. Bayquşun hətta lap uzaqdan gələn ulartısı da qarğaları qorxudur. Onlar həmin dəqiqə başlarını qanadlarının altından çıxarıb oturur, bütün gecəni bu səsə qulaq verərək tir-tir əsirlər. Bərk şaxtalar düşəndə hərdən qarğaların gözü donur. Əgər qarğa başını qanadının altında gizlətməsə, kor olar.

Səhər açılanda qarğaların da cəsarəti qayıdır. Kefi kökələn quşlar meşələri dolaşmağa çıxırlar. Ulartısı ilə onları qorxutmuş bayquşu tapıb ya öldürür, ya da yarımcان edib, azi, iyirmi mil qovurlar.

1893-cü ildə qarğalar həmişəki adətlərinə uyğun Kestl Franka gəldilər.

İki gün sonra, dan yeri söküldəndə onların arasında çaxnaşma başlandı. Mən quşların nədən həyəcanlandığını öyrənmək üçün evdən tez çıxdım və birdən qarın üstündə küləyin sovurduğu bir neçə qara lələk gördüm. Küləyə qarşı getdim ki, bu lələkləri haradan gətirdiyini bilim və tezliklə bir qarğanın qanlı lesionə rast gəldim; yanında iri caynaqların qoşa izi vardı və bu iz mənə qarğanı bayquşun öldürdüyüünü söyləyirdi. Burada baş vermiş döyüşün izləri hər tərəfdə görüñürdü. Lakin quduz qatıl, görünür ki, bədbəxt qarğadan qat-qat güclü idi. Onu oturduğu budaqdan gecənin zülmətində qapmışdı, qaranlıq isə düşmənə əməlli-başlı müqavimət göstərməyə imkan verməmişdi.

Mən quşun qalıqlarını çevirdim.

Birdən onun başını görüb qeyri-ixtiyari qışqırdım.

Əfsuslar olsun ki, bu, köhnə tanışım Gümüşxalın
başı idi!

Gümüşxalın uzun, bütün dəstəsi üçün faydalı
həyatı bitdi. Yüzlərcə cavan qarğanı qoruduğu bayqus
öldürdü onu.

Şəkerdağ təpəsindəki köhnə yuva boşaldı. Qarğalar
yazda elə əvvəlki kimi Kestl Franka gəlirlər, lakin
məşhur başçıları daha onlarla deyil. Onun ölümü ilə
qarğaların sırası yaman seyrəlməyə başladı və çox
güman ki, tezliklə neçə əsrlərdən bəri əcdadlarının
yaşadığı, həyat dərsi aldığı şam meşəsində qarğaların
kökü tamam kəsiləcək...



Snap¹ BULTERYERİN ƏHVALATI

1

İlk dəfə onu axşamın ala-toranında gördüm.

Səhər tezdən məktəb yoldaşım Cekdən bir teleqram aldım:

“Sənə gözəl bir küçük göndərirəm. Onunla nəzakətli ol. Nəzakətsiz adamları xoşlamır”.

Cekin elə bir xarakteri vardı ki, mənə küçük yerinə cəhənnəm makinası da göndərə bilərdi, quduz safsarda, odur ki bağlamasını bəlli bir maraqla gözləyirdim. Bağlama gəlib çıxanda gördüm ki, qutunun üstündə belə yazılıb: “Təhlükəlidir”. Qutunu azacıq tərpədən kimi içərisindən deyingən bir zingilti eşidilirdi. Üzərində barmaqlıqlar düzəldilmiş desikdən baxanda mən pələng balası deyil, adı, ağ bulteryer küçüyü gördüm. O, məni dişləməyə can atr, elə hey mirildanırı. Miriltisi mənə xüsusilə xoş gəlmirdi. İtlər iki tonda mirildana bilirlər: birincisi, bəm, sinə səsiylə – bu, nəzakətli xəbərdarlıq, ya da nəyəsə qürurlu bir cavabdır; ikincisi, ucadan, yüksək tonda – bu isə hücum ərəfəsində sonuncu söz anlamı daşıyır. Mən bir itbaz kimi elə fikirləşirdim ki, bu heyvanları idarə edə bilirəm. Odur ki yüksəkşəyi buraxıb cib biçağımı, çəkicimi, baltamı və alət yeşiyimi, ocaq maşasını çıxarıb barmaqlıqları sökdüm. Körpə şeytan balası çəkicin hər zərbəsinə qəzəbli mırılıtiyla cavab verirdi və yeşiyi böyrü üstə çevirən kimi birbaş ayaqlarına soxuldu. Əgər balaca pəncəsi məftil tora ilişməsəydi, işlərim fırq olacaqdı. Onun boyu çatmayan masanın üstünə dırmaşıb küçüyü sakitləşdirməyə cəhd göstərdim. Mən həmişə heyvanlarla danışmağın tərəfdarı olmuşam. Və

¹ Snap – qapdı (ing.).

deyirəm ki, bircə söz belə anlamsalar da, onlar bizim söylədiklərimizin, niyyətlərimizin əsas qayəsini dərk edirlər. Lakin görünür, bu küçük məni ikiüzlü saydığından ona yarınmağımı nifrətlə qarşılıdı. Mən tam əmin idim ki, bircə baxışımıla küçüyü itaətə məcbur edə bilərdim, amma başını bir yerdə saxlamırdı ki, gözlərinin içində baxım. Odur ki elə masanın üstündə qalası oldum. Mən soyuqqanlı insanam. Axi dəmir-dümür əşyalar satan bir şirkətin nümayəndəsiyəm, bizimkilər isə ruh düşkünlüyüünü qətiyyən yaxına buraxmamaqla riyalı məşhurdurlar və bu sahədə, bəlkə də, yalnız hazır paltarlar satan cənablardan geri qalarlar.

Beləliklə, mən masanın üstündə türksayağı bardaş quraraq siqar çıxarıb alışdırıdım, balaca despot isə aşağıda, ayaqlarımın altında gözləyirdi. Sonra cibimdən teleqramı çıxarıb bir də oxudum: "Gözəl küçükdür. Onunla nəzakətli ol. Nəzakətsiz adamları xoşlamır". Elə biliyəm ki, mənim soyuqqanlılığım bu vəziyyətdə nəzakətli davranışımı uğurla əvəz etdi, çünkü yarım saatdan sonra mirilti kəsdi. Artıq bir saatdan sonra isə onu yoxlamaq üçün masanın üstündən ehtiyatla yerə saldıığım qəzetə cummurdu. Ola bilər ki, qəfəsdə keçirdiyi müdətdə gərilmiş sinirləri artıq azca sakitləşmişdi. Üçüncü siqarımı alışdıranda isə o, yırğalana-yırğalana kamınə tərəf gedib uzandı, amma məni diqqətdən kənar qoymurdu; bundan şikayətlənə bilməzdim. Gözlərinin biri bütün bu zaman kəsiyində məni izləyirdi. Mən isə iki gözlə onun özünə deyil, qısa quyruguna baxırdım. Quyruğu bircə dəfə tərpənsəydi, qələbə çaldığımı hiss edərdim. Lakin quyruq hərəkətsiz qalmışdı. Mən əlimə kitab götürüb ayaqlarım uyuşana, sobanın odu sənməyə başlayana kimi masanın üstündə oturdum. Saat on üçün otaq artıq soyumağa başladı, on birin yarısında isə ocaq tamam söndü. Dostumun hədiyyəsi yerində qalxdı, əsnəyə-əsnəyə, gərnəşə-gərnəşə çarpayımın altına girdi – orada xəz ayaqlıtı vardi. Masadan asanlıqla bufetin, oradan kamının üstünə çıxıb çarpayıma yetişdim, səssizcə soyunaraq uzanmağa nail oldum və bütün bu işləri sahibimi qətiyyən narahat etmədən



həyata keçirməyə müvəffəq oldum. Hələ yuxuya getməyə macal tapmamış yüngülcə bir xışltı, kiminsə əvvəl çarpayının, sonra da ayaqlarımın üstüylə gəzdiyini hiss elədim. Yəqin, çarpayının altı Snapa çox soyuq gəlmışdı.

Ayaqlarımın düz üstündə, mənim üçün narahat bir vəziyyətdə yumurlanıb uzandı. Mən öz yerimi nahaqdan rahatlamağa çalışırdım, çünkü tərpənmək istəyən kimi o, ayağımdan elə qəzəblə yapışırkı ki, yalnız üstümdəki qalın yorğan olmasaydı, ağır yara alardım.

Ayağımı yavaş-yavaş, bir tük qədər tərpədərək yerimi rahatlayana kimi düz bir saat keçdi, yalnız bundan sonra yuxuya gedə bildim. Gecə bir neçə dəfə küçüyün qəzəbli mıriltısı məni yuxudan oyatdı – bəlkə də, onun icazəsi olmadan ayağımı tərpətməyə cəsarət etdiyimə, bir az da hərdənbir xoruldadığımı görə etiraz bildirirdi.

Səhər Snapdan tez oyanmaq istəyirdim. Bilirsiniz, mən onun adını Snap qoymadım...

Onun tam adı Cincersnap¹ idi. Bəzi itlərə adı zorla tapırsan, başqalarına isə ad axtarmağa ehtiyac olmur – elə öz-özüünə tapırsan.

Beləliklə, mən saat yeddi də qalxmaq istəyirdim. Snap isə oyanmağını saat səkkizə saxladı, ona görə də səkkizdə durduq. Kamini yandırmağıma, geyinməyimə etiraz etmədi; məni bircə dəfə də masanın üstünə qovmadı. Otaqdan çıxaraq səhər yeməyinə hazırlaşarkən dedim:

– Snap, mənim dostum, bəziləri səni döyməklə tərbiyə etməyə üstünlük verəndlər, amma məncə, mənim planım daha yaxşıdır. İndiki həkimlər səhər ac qoymaq adlanan yeni sistemi tövsiyə edirlər. Mən bu üsulu sənin üzərində sınaqdan keçirəcəyəm.

Onu bütün gün ərzində ac qoymaq qəddarlıq idı, amma mən bunu etdim. O, bütün qapını cızıq-cızıq etdi və mən onu sonra təzədən rəngləməli oldum, amma əvəzində həmin axşam mənim əlimdən bir qədər yemək qəbul etməyə razılaşdı.

¹ Cincersnap – zəncəfilli xırıldayan peçenye

Heç bir həftə keçmədi ki, dostlaşdıq. İndi o, mənim çarpayımda yatur, yerimdə bir balaca qurcalanan kimi məni şikəst etməyə can atmirdi. Səhər ac qoymaq adlanan müalicə sistemi möcüzələr yaratmışdı və cəmi üç aydan sonra artıq aramızdan su da keçmirdi.

Adama elə gəlirdi ki, qorxu hissi ona tamam yadır. Balaca itlə rastlaşanda qətiyyən fikir vermirdi, amma elə ki yekə bir köpek göründü, kəsik quyuğunu sim kimi gərib arxa ayaqlarını etinasız bir görkəmlə sürütləyə-sürütləyə ətrafında hərlənməyə başlayırdı və bu zaman həmin o tanumadığı məxludan savayı hara desən – göyə, uzaqlara, lap üfüq xəttinə baxır, onun varlığını yalnız yüksək notlarda tez-tez mirıldanmasıyla bürüzə verirdi. Əgər həmin köpək çıxıb getməyə tələsmirdisə, mütləq dava düşürdü. Döyüşdən sonra rəqibləri əksərən tez yox olurdular. Hərdən Snap da döyüldürdü, amma heç bir acı təcrübə onu lap azacıq da olsa ehtiyatlı davranışına məcbur edə bilmirdi.

Bir dəfə it sərgisində arabada gəzən Snap filə oxşayan bir senbernar gördü. Onun ölçüləri küçüyük elə heyran qoydu ki, arabadan yerə atılıb senbernarın dalınca qaçmaq istəyəndə ayağı qırıldı.

Onda qorxu hissi yox idi. Mənə bəlli olan itlərdən heç birinə oxşamırdı; məsələn, əgər bir oğlan ona daş tolazlasaydı, o dəqiqə qaçırdı – təhlükədən qaçmırırdı, əksinə, üstünə cumurdu. Əgər həmin oğlan daşın birini də atsaydı, Snap onun dərsini təxirə salmadan verirdi və bu xasiyyətiylə artıq hamının rəğbətini qazanmışdı. Onun yaxşı cəhətlərini yalnız mən görə bilirdim və bir də kontoromuzun kuryeri. İt yalnız bizim ikimizi öz dostluğuna layiq bilirdi. Artıq yayın ortasında Karnegi, Vanderbilt və Astor¹ bütün var-yoxlarını bir yerə yığsalar belə, balaca Snapı məndən almaq üçün kifayət qədər pul toplaya bilməzdilər.

¹ Karnegi, Vanderbilt və Astor – məşhur Amerika milyarderləri



Baxmayaraq ki səyyar ticarətlə məşğul deyildim, çalışdığım şirkət payızda məni səyahətə yolladı və Snap yaşadığım evin sahibəsiyle qalası oldu. Onların xasiyyətləri tutmadı. İt qadına ikrəh hissi bəsləyir, arvad isə ondan qorxurdu; onların hər ikisi bir-birinə nifrət edirdi.

Mən şimal ştatlarında sim satmaqla məşğul idim. Adıma gələn məktubları həftədə bir dəfə gətirirdilər. Bu məktublarda ev sahibəsi daim Snapdan şikayətlənirdi.

Şimali Dakotanın Mendoza şəhərinə gələndə məftil satmaq üçün əla bazar tapdim. Təbii ki, əsas razılaşmalarım iri tacirlərlə olurdu, amma fermerlərin arasında da dolaşirdim ki, onlardan əməli fəaliyyət üçün lazımi məlumat toplaya bilim və Penruf qardaşının ferması ilə də elə bu yolla tanış oldum.

Əhalisinin əsasən maldarlıqla məşğul olduğu elə bir yer yoxdur ki, orada hansısa bic və çox quduz canavarın əməlləri barədə əhvalatlar eşitməyəsən. Bu yurtıcıların zəhərli tələ yemlərinə aldandıqları zamanlar çoxdan keçmişdi. Penruf qardaşları bütün uzaqqorən kovboylar kimi zəhər və tələlərdən vaz keçərək cürbəcür itləri canavar ovuna öyrətməyə çalışırdılar ki, həm yaxın ətrafları bu yolla düşməndən təmizləsinlər, həm də bir qədər əylənə bilsinlər.

Tazilar qəti döyüş üçün çox həlim, Danimarka doğları çox yöndəmsiz idilər və üstəlik, düşməni görməyəndə onu təqib etmək bacarıqları da yox idi. Hər cinsin özünün böyük bir çatışmazlığı vardı. Kovboylar yalnız qan qarışığı olan it sürürləri hesabına müəyyən uğur qazanmaq niyyətindəydi və məni ova dəvət edəndə bu prosesdə iştirak edən növbənöv itlərin davranışına göz qoyaraq əməllicə əylənirdim. Onların arasında mələzələr də çox idi, amma təmizqanlı köpəklər də vardı – yeri gəlmışkən, itlərin arasında, yəqin, bir aləm qiyməti olan bir neçə rus qurdbasanı da diqqət çəkirdi.

Qardaşların böyüyü – Gilton Penruf onlarla məxsusi qürrələnir, bu köpəklərdən böyük qəhrəmanlıqlar gözleyirdi.

– Taziların dərisi canavar ovu üçün çox zərifdir, doqlar yavaş qaçır, amma görəcəksiniz, mənim qurdbasanlarım işə qarışanda mərəkə qopacaq.

Beləliklə, tazilar yırtıcı qovmaq, doqlar ehtiyatda qalmaq üçün nəzərdə tutulurdular, əsas döyüş işə qurdbasanların üzərinə düşürdü. Bundan başqa, iki-üç tazi da canavar gözdən itsə, özünün incə qoxubilmə qabiliyyətiylə onun yerini tapmaq üçün nəzərdə tutulurdu.

Aydın bir oktyabr günü təpələrin arasıyla yola düzələndə qiyamət mənzərə vardı! Hava şəffaf, təmiz idi, ilin sonuna yaxınlaşmağımıza baxmayaraq, nə qar görünürdü, nə də şaxta. Kovboyların atları bir az hövəsələsizlik edirdi və bir-iki dəfə mənə bellərindəki süvaridən necə qurtulduqlarını nümayiş etdirdilər.

Düzenlikdə iki-üç boz ləkə gördük. Gilton dedi ki, onlar ya canavardır, ya da çäqqal. İtlər ucadan hürüş-hürüşə irəli cumdular. Axşama kimi yüyürsələr də, kimsəni tuta bilmədilər. Yalnız tazılardan biri canavara çatmış, çıynindən yara alaraq geri çəkilmişdi.

– Gilt, mənə elə gəlir ki, sənin qurdbasanların da bir fayda verməyəcək, – deyə Qarvin, qardaşların kiçiyi dilləndi. – Qanı qarışq olsa da, o birilərinə baxanda mən balaca qara doqa üstünlük verərdim.

– Heç nə başa düşmürəm! – Gilton deyindi. – Bu tazılardan heç çäqqal da qaçıb qurtara bilməyib, o ki qalmış canavar ola. Elə ov itlərimiz də əladır, lap üçgünlük izləri belə ala bilirlər. Doqlarımız işə ayının da öhdəsindən gələr.

– Mübahisə etmirəm, ola bilər, – ataları dilləndi, – sənin itlərin təqib edə, axtarış tapa bilərlər, yeri gəlsə, lap ayı ilə baş-başa gələrlər, amma məsələ burasındadır ki, onların canavara baş qosmağa həvəsi yoxdur. Bu çər dəymışlər, sadəcə, qorxurlar. Onlara xərclənmiş pulu məmnuniyyətlə geri alardım.

Onlarla vidalaşıb yola davam edəndə aralarında belə söhbət gedirdi.

Tazilar güclü, ayaqdan iti idilər, lakin canavarın görkəmi, yəqin, bütün itlərin canına üşütmə salırdı. Onunla baş-başa gəlmək üçün cəsarətləri çatmadı və



istər-istəməz son bir il ərzində yatağımı bölüşdüyüm cəsur küçük düşürdü yadıma. Onun yanında olmasının çox istərdim. Bu yönəmsiz, zirpi itlər cəsarətini heç vaxt itirməyən bir rəhbər tapardılar.

Barokda növbəti dayanacağım zamanı poçtdan ev sahibəsinin son iki məktubunu gətirdilər: birincisində deyilirdi ki, bu alçaq it mənim otağımı abırdan salır, digəri isə daha hərarətlı, daha yanğılı idi – Snapı təcili olaraq rədd etməyim tələb olunurdu.

“Niyə onu Mendozaya gətirtməyim axı?” – fikirləşdim. – Cəmi iyirmisaatlıq yoldur. Penruflar mənim Snapıma sevinərlər.

3

Mənim Cincersnapla növbəti görüşüm ilk görüşümüzdən heç də gözlədiyim qədər fərqlənmirdi. Mənim üstümə atıldı, özünü elə göstərirdi ki, guya, dişləmək istəyir, ara vermədən mirıldanırdı. Amma miriltisi bəm sinə səsiydi, qısa quyuğu isə elə hey tərəpənirdi.

Penruflar onlarda yaşadığım müddətdə canavar ovuna bir neçə dəfə çıxmışdır və daimi uğursuzluqlardan yaman təngə gəlmışdır. İtlər hər dəfə canavarı tapır, lakin öhdəsindən heç cür gələ bilmirdilər, ovçular isə o dərəcədə yaxında olmurdu ki, heyvanların nədən qorxduğunu başa düşə bilsinlər.

Qoca Penruf əmin idi ki, bu yaramaz it sürüsünün içində heç dovşanla dartaşmağa qadir heyvan da yoxdur.

Ertəsi gün yola dan yeri söküldən çıxdıq – elə həmin yaxşı atlar, elə həmin bacarıqlı süvarilər, elə həmin göyümtül, sarı, xallı itlər. Lakin bu dəfə onlardan başqa, bir dənə balaca, ağ itimiz dəvardı; yanından çəkilmir, öz dişləriylə yalnız başqa köpəkləri deyil, mənə yaxınlaşmağa cəsarəti çatan atları da tanış edirdi. Deyəsən, Snap həmin ətrafdakı bütün adamlar, itlər, atlarla artıq küsüşmüdü.

Hamar zirvəsi olan böyük bir təpənin başında ayaq saxladıq. Ətrafa durbinlə göz gəzdirən Gilton birdən qışkırdı:

– Onu görürəm! Skell, odur, çaya tərəf gedir. Yəqin, çäqqaldır.

İndi obyekti tazılara göstərmək lazımdı. Bu, asan iş deyil, axı itlər durbinlə baxa bilmirlər, çöllük isə başdan-ayağa bu heyvanlara boy verməyən kolluqlarla örtülüdür.

Vəziyyəti belə görəndə Gilton səsləndi: "Bura gəl, Dander!" – və ayağını irəli uzatdı. Dander cəld bir sıçrayışla yəhərin üstünə qalxaraq atın belində müvazinətini saxlamağa çalışdı, Gilton isə ona ovun səmtini israrla göstərməyə çalışır, deyirdi:

– Odur, Dander, oradadır! Kis, kis, Dander, kis!

Dander gözlərini sahibinin göstərdiyi səmtə zillədi, sonra isə, deyəsən, nəsə gördüyüündən yüngül bir hürüşlə yerə tullandı və qaçmağa başladı. Digər itlər də onun dalınca düşdüler. Biz də irəli atıldıq, amma heyvanlardan çox dala qalırdıq, çünki torpaq yarğanla, porsuq yuvalarıyla, daş-kəsəklə, kolluqlarla doluydu. Atlarımıza çox möhkəm çapsayıdıq, xəsarət alardıq.

Bələliklə, hamımız dala qaldıq; mən isə yəhərə adətkerdə olmayan birisi kimi, hamidan arxada gəlirdim. Hərdənbir itləri görürdük: gah düzənliklə qaçıր, gah yarğanın içində gözdən itir, sonra o biri ucundan çıxdılar. Dəstənin hamı tərəfindən qəbul olunan başçısı Dander adlı tazi idi və növbəti təpənin qasına çıxanda ovun bütün mənzərəsini gördük: tullana-tullana qaçan çäqqal, ondan dörddəbir mil aralı, lakin artıq ovlarına çatmaqda olan itlər. Onları bir də görəndə çäqqal artıq ölmüşdü və iki taziyla Cancersnapdan başqa bütün itlər dövrə vurub leşin ətrafında oturmuşdu.

– Ziyaafətə gecikdilər! – deyə Gilton dala qalmış ov itlərinə nəzər salaraq dilləndi. Sonra isə Danderi qürurla sığalladı: – Gördüyünüz kimi, hər halda, sizin küçüiyə heç ehtiyac qalmadı.

– Pah, siz bir qəhrəmanlığa baxın: on dənə zırkı köpək balaca bir çäqqala hücum çəkib! – deyə ataları kinayə ilə dilləndi. – Dayan bir, qoy canavara tuş gələk, onda bəlli olar.

Ertəsi gün yenə yola çıxdıq.



Təpənin üstünə çıxanda hərəkətdə olan boz bir nöqtə gördük. Hərəkət edən ağ nöqtə antilop, qırmızısı – tülü, bozu isə – canavar, ya da çapqal deməkdir. Obyektin məhz canavar, yoxsa çapqal olması isə quyruğundan bəlli olur. Sallaq quyruq çapqalınidir; quyruq yuxarı qalxdımı – mənfur canavardır.

Danderə eynən dünənki kimi, ovu nişan verdilər və o da bütün rəngbərəng dəstəni – tazları, qurdbasanları, ov tulalarını, doqları, bulteryeri və süvariləri elə dünənki kimi öz arxasında apardı. Bir anlıq bütün təqib prosesini gördü: heç şübhəsiz, canavar idi; itlərdən qabaqda, uzun sıçrayışlarla irəliləyirdi. Nədənsə, mənə elə gəldi ki, irəlidə gedən itlər çapqalı təqib edəndəki kimi sürətlə qaçmirdılar. Sonra nə baş verdiyini kimsə görmədi. İtlər bir-birinin dalınca geri döndülər, canavar isə yox oldu.

İndi artıq bütün kinayə obyekti köpəklər olmuşdu.

– Eh! Qorxdular, vəssalam! – deyə ataları ikrəhəlla dilləndi. – Çox asanlıqla çata bilərdilər ona, amma elə ki heyvan üzünü itlərə çevirdi, aradan çıxdılar. Tfу!

– Bəs o misilsiz, qorxu-ürkü bilməyən təryer necə oldu? – Gilton həqarətlə soruşdu.

– Bilmirəm, – dedim. – Çox güman ki, o, canavarı heç görməyib də. Amma nə vaxtsa görsə – mərc gəlirəm ki, seçimi belə olacaq: ya qələbə, ya da ölüm.

Həmin gecə fermanın yaxınlığında canavar bir neçə iribuyuzlu heyvanı məhv etdi və biz yenə ova hazırlığa başladıq.

Hər şey elə ötən dəfə olduğu kimi başladı. Günortadan xeyli sonra biz quyruğunu qaldırmış boz igidi lap yarımlı millik məsafədən öz gözlərimizlə gördük. Gilton Danderi yəhərə oturdu. Mən də ondan nümunə götürüb Snapi çağırıldım. Onun ayaqları o qədər qısa idi ki, atın belinə qalxa bilməzdi. Nəhayət ki, ayağının köməyi ilə birtəhər dirmaşdı. Mən canavarı ona göstərib elə hey “kış, kış!” deyirdim. Düz o ana kimi dedim ki, o, nəhayət, canavarı görüb artıq ona tərəf qaçan tazılарın dalınca cumdu.

Bu dəfə təqib kolluq yerlərdə yox, çayboyu açıq düzənlikdə gedirdi. Biz hamımız bir yerdə yaylayı-

qalxdıq və təqibin o anını gördük ki, Dander canavara çatıb düz qulağının dibində qəzəblə hürdü. Boz quldur döyüşmək üçün ona sarı çevrildi və gözlərimiz qarşı-sında qiyamət bir mənzərə açıldı. İtlər ikibir-üçbir yetişib yırtıcını üzük qaşı kimi dövrəyə alaraq üstünə hürməyə başladılar, ta ki sonucusu – mənim balaca itim özünü yetirdi. O, hürməyə vaxt itirmədən irəli atıldı – düz canavarın boğazından yapışmaq üçün sıçradı, amma dişləri heyvanın boğazından yan ötiüb onun burnuna sancıldı. Onda on dənə yekə köpək canavarın başının üstünü aldı və iki dəqiqədən sonra artıq heyvan olmuşdu. Biz çaparaq gedirdik ki, hadisələrin zirvəsini qaçırılmayaq və uzaqdan olsa da, gördük ki, Snap mənim verdiyim zəmanəti tamamilə doğrulda bildi.

İndi mənim qürrələnmək zamanım gəlmışdı. Snap itlərə canavarı necə tutmaq lazım olduğunu göstərmişdi və Mendoza itləri, nəhayət ki, yırtıcının işini adamların köməyi olmadan bitirmişdilər.

Bu qələbənin təntənəsinə bir qədər kədər qatan iki amil vardı: əvvəla, öldürülmüş heyvan lap cavan, az qala, canavar balasıydı. Elə buna görə də qaçanda düzənliy seçərək təcrübəsizliyini göstərmişdi. İkincisi isə, Snap yaralanmışdı – ciyində dərin çapiq vardı.

Biz təntənəylə geri dönəndə itin bir balaca axsa-dığına diqqət yetirdim.

– Gel bura! – qışqırdım. – Snap, yanına gəl!

O, iki dəfə yəhərin üstünə sıçramağa cəhd göstərdi, amma bacarmadı.

– Gilton, onu mənə verin, – deyə xahiş etdim.

– Çox sağ olun, amma zinqirovlu ilanınızla özünüz məşğul olsanız, daha yaxşıdır, – deyə Gilton cavab verdi, çünkü Snapa baş qoşmağın təhlükəsiz olmadığını artıq bilirdi.

– Bura, Snap, al! – deyib qamçını ona uzatdım.

İt dişlərini qamçıya sancdı və mən onu bu minvalla yəhərin üstünə qaldırıb evə gətirdim. Ona balaca uşaq kimi qulluq edirdim. Mənim itim bu kovboylara göstərmişdi ki, sürünlərində çatmayan nədir. Tulaların əla burunları olur, tazılарın iti ayaqları, qurdbasanlar,



doqlar güclüdürlər, amma onların hamısının bir yerdə elə bir dəyəri yoxdur, çünki cəsarət yalnız bulteryerdə olur. Həmin gün kovboylar canavar məsələsini çözüdlər, əgər Mendozaya yolunuz düşsə, özünüz də bunun şahidi olarsınız, zira həmin hadisədən sonra ova çıxan hər it surüsündə mütləq bir dənə bulteryer olur.

4

Ertəsi gün Snapın mənə bağışlanmasından düz bir il ötürdü. Hava aydın, günəşli idi. Hələ qar yağmamışdı. Kovboylar yenə də canavar ovuna hazırlaşdırlar. Hamının təəssüfünə səbəb bu idi ki, Snapın yarası sağlamdı. O, adəti üzrə, mənim ayaqlarımın üstündə yatırdı və yorganda qan ləkələri qalırdı. Təbii ki, bu vəziyyətdə onlara qoşula bilməzdi. Odur ki Snapsız getmək qərarına gəldik. Onun başını aldadib anbara saldıq, qapısını qifilladıq. Sonra da yola çıxdıq. Hamımızın içində nəsə mühbəm narahatlıq vardi. Mən bilirdim ki, Snapsız uğursuzluqla qarşılaşacaqıq, amma bu uğursuzluğun nə boyda olacağını təxmin edə bilməzdim.

Təpələrin arasıyla dolaşa-dolaşa lap uzaqlara getmişdik ki, kolluqların arasından balaca ağ top özünü bizə yetirdi. Bir dəqiqədən sonra Snap düz atının ayaqları altına atıldı; donquldanır, kəsik quyuğunu bulayırdı. Onu geri göndərə bilməzdim, çünki onsuz da, sözümə baxan deyildi. Yarası yaman gündə idi. Onu çağırıb qamçını uzatdım, yəhərin üstünə qaldırdım, "Evə qayidana kimi, – fikirləşdim, – elə yanımıda oturacaqsan". Amma haradaydı... Giltonun "atu, atu!" çığartısı canavarı gördüyündən xəber verirdi. Danderlə onun rəqibi Rayl ikisi birdən irəli sıçradılar, toqquşub yerə sərildilər. Snap isə diqqətlə baxaraq canavarı gördü və mən heç ətrafa göz gəzdirməyə macal tapmamış yəhərdən sıçrayıb ziqaqvari trayektoriya ilə kolların üstündən, altından, yanından ötüb birbaş düşmənin üstünə cumdu. Bir neçə dəqiqə bütün köpək sürüsünü dalınca apardı. Amma çox çəkmədi. Yekə tazlılar uzaqda hərkət edən nöqtəni görən kimi itləri səf çəkib həmin səmtə cumdular. Təqib, deyə

sən, maraqlı olacaqdı, çünkü canavar ləp yaxında idi deyə itlər var qüvvələriylə qaçırdılar.

– Onlar Ayı dərəsinə döndülər! – Qarvin qışqırdı.
– Ardımcı! Kəsə gedək!

Beləliklə, hamımız atların başını çevirib təpənin şimal yamacıyla əks istiqamətdə çapdıq, təqib isə yəqin ki, təpənin cənub yamacı boyunca davam edirdi.

Biz qasa qalxdıq və artıq enməyə hazırlaşdıq ki, Gilton qışqırdı:

– O buradadır! Düz üstünə çıxmışıq!

Gilton atdan yerə sıçradı, cilovu buraxıb irəli yüyürdü. Mən də eyni hərəkəti etdim. Düz bizimlə üzüzə yekə bir canavar yanlarını basa-basa qaçırdı. Başını aşağı salmış, quyruğunu dümdüz uzatmışdı, əlli addımlıq məsaflədə isə Dander onu təqib edərək qırğı kimi şığıyır, yırtıcıdan iki dəfə sürətli qaçırdı. Bir dəqiqə sonra tazı ona yetişib ucadan hürdü, lakin canavar üzünü ona tərəf çevirən kimi gerilədi. Onlar indi düz bizzən aşağıda idilər, aramızda əlli fut məsaflə ancaq olardı. Qarvin revolverini çıxardı, amma bədbəxtlikdən, Gilton onu saxladı:

– Yox, yox! Görək nə olacaq.

Bir an sonra ikinci tazı yetişdi, dalınca da qalan itlərin hamısı. İtlərin hər biri qəzəbdən və qan hərisliyindən alışb-yanaraq, sanki, uçur, boz qulduru tikə-tikə etmək üçün tələsirdi. Lakin onların hamısı bir-birinin dalınca ayaq saxlayıb təhlükəsiz məsaflədən hürməyə üstünlük verirdi. İki dəqiqə sonra rus qurdbasanları da özlerini yetirdi – qiymətli, gözəl itlər. Hələ çatmamışdan, heç şübhəsiz ki, qoca canavarın üstünə atılmaq həsrətiylə yanırdılar. Lakin onun qorxubilməz görkəmi, əzələli boynu, ölüməşən çənələri canlarına hələ birbaşa temasadək qorxu saldı və onlar da umumi dəstəyə qoşuldular, mühasirəyə salınmış yırtıcı quldur isə gah bu, gah da digər tərəfə yönür, itlərin hər biriyə ayrı ayrılıqda və hamısı ilə birdən boğuşmağa hazır olduğunu nümayiş etdirirdi.

Budur, doqlar da çatdilar, hər birinin çekisi elə canavar qədər olan ağır məxluqlar. Onların sinələrindən



qopan xırıltılı, təhdidədici səs yaxınlaşdıqca daha uca-
dan səslənirdi, canavarı parçalamağa hazır olduqlarına
dəlalət edirdi. Amma onu – qasqabaqlı, ürküsüz, qüv-
vetli çənələri olan sıfətini, yorulmaq bilməyən pəncələrini
yaxından görən, bütün vücudundan oxunan, ölməyə
hazırlığını, lakin qətiyyən tək ölməyəcəyini duyan kimi
bu zırpi doqlar da başqa itlər təki qəflətən sixılıb
utandılar. Bəli, onun üzərinə mütləq atlacaqlar, amma
indi yox, bir azdan, nəfəslərini dərəndən sonra. Təbii
ki, onlar canavardan qorxmurlar. Onların səsində bir
cəsarət çaları vardı. Onlar yaxşı bilirdilər ki, yırtıcıya
birinci cumanın başından bəla əskik olmayıacaq və
bunun onlar üçün elə bir fərqi yox idi, nə olursa, qoy
olsun, amma indi yox. Onlar hələ bir az da hürəcəklər
ki, özlərinə ürək-dirək versinlər.

On dənə zırpi köpək cincirini belə çıxarmayan
heyvanın ətrafında faydasız vurnuxmada ikən uzaq-
dakı kolluqdan şıqqıltı səsi gəldi. Sonra qar bəyazı
rəngdə rezin bir top tullana-tullana gəldi və bu top
tezliklə balaca bulteryerə çevrildi. Dəstənin ən kiçiyi
olan və ən yavaş qaçan Snap ağır nəfəs-alə-alə – nəfə-
sini elə ağır alırdı ki, elə bil, boğulurdu – birbaş heç
kəsin soxulmağa ürək etmədiyi bu yırtıcının ətrafında
düzələn halqaya yetişdi. Görəsən, bircə anlıq belə
tərəddiüd etdimi? Yox, qətiyyən. Hürüşən itlərin halqa-
sını dələrək təpələrin qoca despotunun düz xirtdəyini
nişan alıb irəli atıldı. Və canavar ona özünün iyirmi
köpək dişiyələ birdən zərbə endirdi. Lakin balaca onun
üstünə bir də atıldı və həmin an baş verənləri dəqiq
söyləmək çətindir. İtlər bir-birinə qarışdı. Mənə elə
gəldi ki, balaca bəyaz itin indi bütün köpəklərin hücum
çəkdiyi canavarın burnundan birinci yapışdığını gör-
düm. Biz itlərə kömək edə bilməzdik, amma onların
bizə heç ehtiyacları da yox idi. Onların başçısı yenil-
məz cəsarətə malik birisiydi və döyüş başa çatandan
sonra bizim qarşımızda nəhəng canavar və onun bur-
nundan yapışmış balaca ağ it uzanmışdı.

Biz dayanmışdıq, müdaxilə etməyə hazır idik,
amma buna imkanımız yox idi. Nəhayət ki, hər şey başa

çatdı: canavar artıq ölmüşdü. Mən Snapi çağırdım, amma o tərpənmədi. Ona tərəf əyildim.

– Snap, Snap, hər şey bitdi, sən öldürdüñ onu!

Amma it tərpənmirdi. Mən onun bədənindəki iki dərin yaranı yalnız indi gördüm. Onu qaldırmağa cəhd etdim:

– Burax, dostum, hər şey bitdi!

O, zeif səslə donquldanıb canavarı buraxdı.

Kobud maldarlar onun ətrafında dizləri üstə durmuşdular və qoca Penruf titrək səsiylə dedi:

– Kaş mən iyirmi dənə öküziümü itirəydim!

Mən Snapi qucağıma aldım, adını çəkib onu səslədim, başını sığalladım. O, yüngülçə donquldandı, görünür, vidalaşırdı, əlimi yaladı və həmişəlik susdu.

Evə dönərkən kədər içindəydik. Nəhəng heyvanın dərisini də götürmüştük, amma bu, bizə təskinlik verə bilməzdi. Qorxmaz Snapi fermanın arxasındaki təpədə basdırıldıq. Yanımda durmuş Penrufun dodaqları dediklərini eşitdim:

– Bax cəsur belə olar! Bizim işdə cəsarətin olmasa, heç nə əldə edə bilməzsən.



VULLİ

Balaca, sarı həyət itinin adı Vulli idi. Amma sarı həyət itinin tükləri vacib deyil ki, tam sarı olsun. Həyət itləri açıq-aşkar təbiətin həddindən ziyadə sarı rəng sərf etdiyi it cinslərinə aid deyil.

Hər həyət itində bütün it cinsləri birləşib, odur ki o özü heç bir cinsə aid olmadan bütün cinslərin ittifaqını təmsil edir.

Eyni zamanda hər bir həyət iti özünün digər zadəgan qohumlarından daha qədim və daha yaxşı cinsə aiddir, çünkü təbiətin ilkin çapqalı – bütün it nəslinin əcdadını bərpa etmək cəhdididir.

Həqiqətən də, çapqalın elmi adı – *Canis aureus*, sadəcə, sarı it deməkdir. Bu heyvanın çox səciyyəvi cəhətlərinə elə həyət itlərində rast gəlmək mümkündür. Bu it çox ağıllı, hərəkətli, cəsarətlidir, həyat uğrunda mübarizəyə özünün tərbiyeli qohumlarının hamisindən daha yaxşı uyğunlaşır.

Siz bir tazını, buldoqu və həyət itini kimsəsiz adada qoyun. Bu itlərdən hansını yarımlıdan sonra sağ-salamat tapa bilərsiniz? Heç şübhəsiz, bu məhz həyət iti olacaq. O, tazi kimi sürətli deyil, amma əvəzində öz içində ciyər, dəri xəstəliklərinin rüşeymlərini də daşımır. Təbii ki, o, gücdə, dəli cəsarətdə buldoqla çəkişə bilməz, amma əvəzində onda min dəfə bunlardan qiymətli bir keyfiyyət – sağlam məntiq var. Sağlamlıq və ağıl həyat uğrunda mübarizədə az əhamiyyət daşımır və əgər itləri öz ümidi lərinə buraxsaq, həyət itlərindən başqa hamısı ölr.

Bəzən itlər çapqala yaman bənzəyir və anadan iti, uzun qulaqlı doğulurlar. Belə itlərdən aralı gəzin! Belə it bic və cəsur olur, canavar kimi dişləyə bilir. Bütün itlərə xas olan gözəl, insanların məhəbbətini qazandıran keyfiyyətlərə baxmayaraq, onda qəribə bir vəhşilik, qəddar davranış, ya da uzun məhrumiyyətlərin təsiri altında ən alçaq xəyanətə çevrilə bilən bir vəhşilik var.

Balaca Vulli uzaqlarda, Çeviot dağlarında anadan olub. Bütün küçüklərdən yalnız ikisini saxlamışdilar: qardaşını, çünkü o ətrafdakı ən yaxşı itə bənzəyirdi və Vullini, çünkü o, balaca, gözəl, sarı bir it idi.

Özünün ilk uşaqlıq çağlarını Vulli ona öz sənətini öyrədən təcrübəli bir çobanının və ağILDAN onların hər ikisindən geri qalan qoca bir çobanın yanında keçirmişdi. Vullinin iki yaşı tamam olanda o artıq lap böyük it idi və artıq qoyunların xasiyyətini yaxşı öyrənmişdi. O, öz sürüsündə hər qoyunu tanıyırdı və qoca çoban Roben – onun sahibi çox vaxt gecələr sübhədək aşxana-da oturub sarsaq, tüklü qoyunları təpələrdə otarmağı Vulliyə buraxırdı. Vulli ağıllı tərbiyə almışdı və gələcəyinə yaxşı ümidi lənən istedadlı küküçük idi.

Vullinin başıboş qoca Robenə heç nifrəti yox idi. Bu qoca çoban bütün çatışmazlıqlarına, əyyaşlıq meylinə baxmayaraq, Vulli ilə nadir hallarda kobud davranırdı. Vulli ona möhkəm bağlıydı və ölkənin ən böyük, ən müdrik adamı belə onun bu münasibətini qazanmaq fikrinə düşsəydi, bütün səyləri əbəs olacaqdı – Vulli Robenə belə dərindən bağlanmışdı.

Vulli ondan daha böyük adam tanımadı, amma bununla yanaşı, Robenin həm əqli, həm də fiziki gücü bùsbütün çox da böyük olmayan bir heyvandara məxsus idi; Roben onun yanında həftəsi beş şillinqə çalışırırdı.

Bu heyvandar Vullinin qoruduğu sürüniün əsl sahibi idi. Bir dəfə o, Robenə özünüün üç yüz yetmiş dörd baş qoyundan ibarət sürüsünü kiçik dayanacaqlarla Yorkşir cəmənlərinə aparmağı tapşırırdı.

Nortumberlenddə səyahət macərasız ötişdü. Sırr چayından qoyunları bərədə keçirdilər və tüstü-düimanlı Cənubi Şıls sahilinə çıxardılar. Nəhəng fabrik boruları gündüz işığını boğan qara tüstü burumları buraxır, tüstü kükçələrin üzərində şimşek buludları kimi asılıb qalırdı. Qoyunlara elə gəldi ki, tezliklə bərk şimşek çaxacaq. Bu, onları həyəcana gətirdi, qarovalıçuların



bütün səylərinə baxmayaraq, heyvanlar başlarını itirib üç yüz yetmiş dörd istiqamətdə şəhərə dağıldılar.

Roben miskin qəlbinin dərinliklərinə qədər hiddət-lənmişdi. O, qoyunların dalınca sarsaq-sarsaq baxdı və sonra əmr etdi:

— Vulli, qaytar onları!

Beyninə verdiyi bu əqlı yükdən sonra daha heç nəyin fikrini çəkmədən qəlyanını yandırıb oturdu və əlindəki yarımcıq corabını toxumağa başladı.

Vulli həmin dəqiqə əmri yerinə yetirməyə cumdu. O, üç yüz yetmiş dörd müxtalif istiqamətdə qaçıb üç yüz yetmiş dörd qaçqını bərənin yanındakı evciyə, corabını toxuyaraq gözləyən Robenin yanına gətirdi. Axırda Roben yox, Vulli siqnal verdi ki, bütün qoyunlar artıq yerindədir. Qoca çoban onları saymağa başladı: 370, 371, 372, 373...

— Vulli, — deyə itə qınaqla müraciət elədi, — hamısı burada deyil! Biri çatmir. Yenə axtar!

Və dəhşətli dərəcədə utanan Vulli çatmayan qoyunu bütün şəhərdə axtarmağa başladı.

O gedəndən az sonra balaca bir oğlan Robenə səh-vini göstərdi. Üç yüz yetmiş dörd qoyunun hamısı yerində idi. Qoca özünü itirdi. Bəs indi nə edəcək? Ona tapşırılmışdı ki, Yorkşirə tələssin, amma eyni zamanda biliirdi ki, Vullinin it qeyrəti öz sahibinin yanına qoyunsuz qayıtmaga imkan verməyəcək, lazımlı gəlsə, lap haradansa qoyun da oğurlayacaq.

Buna bənzər hadisə qabaqlar da baş vemiş, müx-talif fəsadlar doğurmuşdu.

Roben çətin vəziyyətə düşmüşdü. Nə edəydi? Axi, Allah göstərməmiş, həftədə beş şillingini itirə bilərdi! Düzdür, Vulli gözəl it idi və onu itirməyə çox heyfi gəlirdi, lakin sahibinin əmri yerinə yetirilməliydi. Bundan da başqa, əgər Vulli başqasının qoyununu öz sürüsünü tamamlamaq üçün oğurlasa, Robenin başına bu yad ölkədə nələr gələcək?

Bu fikirlər ona səbəb oldu ki, Roben Vullini buraxıb yola qoyunlarla davam etmək qərarına gəldi. Öz səya-hətini uğurla başa çatdırıb-çatdırmadığını bilmirik.

Amma Vulli itmiş qoyunu əbəs yerə axtararaq şəhərin bütün küçələrini qaçaraq dolaşdı. O, bütün günü axtardı və gecə düşəndə ac və yorğun haldə, günahkar görkəmlə təzədən keçidə qayıtdı və orada gördü ki, sahibi də, qoyunlar da yoxa çıxıb.

Onun dərdi o qədər böyük idi ki, adamın baxanda yazığı gəlirdi. O, şikayətlə dolu zingiltiyə irəli-geri qaçırdı, sonra isə bərəyə minib qarşı tərəfə keçdi və hər yerdə gəzərək Robeni axtarmağa başladı. Bu axtarışlarının faydasızlığına inanandan sonra yenidən Cənubi Şıldsə qayıdaraq sahibini gecə də gəzdi. Bütün ertəsi gün o, Robeni axtararaq bir neçə dəfə bərədə oyan-buyana keçdi. O, bərəyə gələn hər kəsi qoxulayır və bütün qonşu aşxanaları gəzir, Robeni haradasa, oralarda tapacağına ümid edirdi. Elə ertəsi gün də eyni işi gördü: bərəyə yaxınlaşanların hamısını müntəzəm şəkildə iyələyirdi.

Bu bərə gündə əlli reys edir və orta hesabla hər dəfə yüz nəfəri o biri sahilə keçirirdi, lakin Vulli daim taxta pilləkənin önündə durduğundan torpağı basan hər ayağı qoxulayırdı. Həmin gün o, beş min cüt, ya da on min dənə ayaq iyələdi. İkinci gün də, üçüncü gün də, bütün həftə də belə davam etdi. O, daim postunda olur, hətta yeməyi də unudurdu. Ariqladı, çox əsəbi oldu. Gündəlik işini yerinə yetirməyə – ayaqları iyələməyə – hər hansı bir maneçilik onu bərk qəzəbləndirirdi.

Günbəgün, həftəbəhəftə Vulli baxır, öz sahibini gözləyirdi. O isə qayıtmadı. Bərəcılər onun bu sədə-qətinə hörmətlə yanaşırıldılar. Əvvəlcə o, təklif olunan yeməyə və sığınacağa nifrətlə baxırdı və heç kəs bilmirdi ki, o, nə yeyir, amma axırda alich onu sədə-qələri qəbul etməyə məcbur qoydu. Bütün dünyaya qarşı qəddarlaşan it öz sahibinə sadıq qalırdı.

Mən Vulli ilə on dörd ay sonra tanış oldum. O, hələ də öz postunda idi: sahibinin qayıtmasını güdürdü. Amma artıq kökəlmış, yaxşılaşmışdı. Onun parlaq gözlü, itiqulaqlı ağlılı sıfəti diqqəti qeyri-ixtiyari özünə çəkirdi. Görəndə ki ayaqlarım axtardığı deyil, mənə tərəf heç baxmadı da. Növbəti on ay ərzində onunla dostlaşmağa



nə qədər çalışsam da, heç nəyə nail ola bilmədim. Onun üçün mən bütün başqa yoldan ötənlərlə eyni idim.

Beləliklə, düz iki il ərzində bu sadıq varlıq bərə qabağında qaldı. O, yolda azmaqdan qorxduğu, ya da məsaflənin ona çox uzaq gəldiyindən deyil, öz ilahi sahibinin – Robenin onun burada qalmasını arzuladığına inandığı üçün doğma təpələrinə qayıtmırıldı! Odur ki qalrıda da.

Lakin yenə də fikirləşəndə ki bunun axtarışa bir köməyi dəyə bilər, bərədə qarşı sahilə keçirdi. Adətən, it üçün bir penni alırdılar və bərəçilər hesablamaşdılar ki, it səfərlərini başa çatdırana kimi şirkətə artıq bir neçə yüz funt borcu vardi.

Vulli ayağını körpüyə basan bir piyadanı da ayağını iyələməmiş buraxmamışdı, qısaşı, ümumi götürəndə bu qeyri-adi ekspert altı milyona yaxın ayaq tədqiq etmişdi. Özü də tamam əbəs yerə. Lakin onun sarsılmaz inamı bircə dəfə də laxlamadı, hərçənd ki belə uzun intizar onun xasiyyətini, heç şübhəsiz, yaman korlamışdı.

Biz heç vaxt öyrənə bilməzdik ki, Robenin başına nə gəldi. Lakin bir dəfə bərədən bəstəboy, dolu bir çodar endi. Adəti üzrə, təzə gələnləri qoxulayan Vulli qəflətən ildirim vurubmuş kimi yerində dondu. Tükləri biz-biz durdu və o titrədi. Sonra yavaşdan mirıldadı və sanki, bütün hissələri bir yerdə təzə gələn şəxsə yönəldi.

Məsələnin nə yerdə olduğunu anlamayan bərəçilərdən biri ona çığrıdı:

– Qulaq as, oğlan, bizim itin xətrinə dəymə!

– Kim onun xətrinə dəyir, sarsaq? O, mənim xərimə daha asan dəyər.

Amma daha söhbətə ehtiyac qalmadı. Vullinin davranışısı o dəqiqə dəyişdi. O, tanımadığı həmin şəxsə yaltaqcasına mehribanlıq göstərir, quyrığunu var gücüylə bulayırdu; bütün bu illər ərzində onda belə bir şey görən olmamışdı.

Hər şeyin bir neçə sözdən ibarət izahı vardi: bu çodar – Dorli Robeni yaxşı tanıyırdu; şərf və əlcəkləri də onun üçün elə Robenin özü toxumuşdu. Vulli bunu duymuşdu və onun özünü nə vaxtsa görəcəyindən

bədgüman olaraq bərənin qarşısındaki postunu buraxmış, əlcəyin yiyəsi ilə getmək qərarına gəlmışdı.

Dorli bundan çox razi qaldı və Vullini özüylə Derbişir dağlarına apardı. Vulli isə köhnə peşəsinə qayıdaraq qoyun sürüülərini güdməyə başladı.

2

Monsaldeł Derbişirdə bir vadinin adıdır. Bu yerlərin yeganə aşxanası “Donuz və fit” adlanırdı, sahibi də Co Qretoreks idi – gonbul, zirək bir yorkşirli. Onun qaçaq-malçılığa meyli vardi, lakin həyat ondan aşxanaçı düzəltmişdi. Amma anadangəlmə meyilləri onu məcbur edirdi ki... Əşı, bu, mühüm deyil! Bircə onu demək kifayətdir ki, Yorkşirdə qanunsuz ov çox inkişaf edib.

Vulli indi vadinin şərq yamacında, düz Conun aşxanasının üst tərəfində yaşayırıdı. Mən bu aşxanada oturmağı xoşladığımı görə vadiyə tez-tez enirdim. Vullinin təzə sahibi Dorlinin vadidə kiçik bir ferması vardi. Buradakı otlaplarda onun çoxlu qoyunu otlayırdı. Vulli onları da özünüñ əvvəlki sürüsü kimi ayıq-sayıq qoruyur, otlayarkən göz qoyur, axşam isə qovub evə qaytarırıdı. O, adamayovuşmaz, qaraqabaq köpək idi və yadları görəndə dişlərini məmnuniyyətlə qicayırıdı. Lakin sürüünü o qədər diqqətlə güdürdü ki, Dorli il ərzində bircə dənə də quzu itirməmişdi, baxmayaraq ki qonşuları qartalların, tülküllerin əlindən möhkəm ziyan çəkirdilər.

Bu yerlərdə tülkü ovlamaq çətindir. Sıldırıım qaya-liqlar, uçurumlar at belində ov etməyə imkan vermir. Tülkü isə belə şəraitdə özünü lap evindəki kimi hiss edir.

1881-ci ilədək tülkülərdən şikayətlənən yox idi. Amma qəflətən bu sıx otlaplarda bir dənə qoca, bic tülkü özünə pendirin içində girmiş siçan kimi rahat məskən saldı. O, ovçuların tazlarını, fermerlərin qarovul itlərini lap ələ salırdı.

Pikin tazları bu tülküünün dalınca çox düşmüşdülər, lakin o, hər dəfə Şeytan dəliyində nicat tapırdı. Qayalarının qırışları millərlə uzanan bu dərədə tülkü özünü tam



təhlükəsiz hiss edirdi. Fermerlər deyirdi ki, Şeytan dəliyində şeytanın özü yaşayır. Orada bu tülkünü tutmasına azacıq qalmış bir tazini bu hadisədən sonra quduzluq vurmuşdu və artıq kimsə şübhə etmirdi ki, həmin tulkü elə şeytanın doğma bacısıdır.

Bu arada isə tulkü son dərəcə cəsarətli basqınlarından əl çəkmir, quzu oğurluğunu davam etdirirdi. Tez-tez ölümün bir addimlığında olur, hər dəfə də canını sağ-salamat qurtarır. Axırda bir çox qoca tulkülər kimi o da quzuları boş-boşuna, yalnız peşəsinə olan məhəbbət-dən öldürməyə başladı. Diqbi adlı bir fermer bircə gecədə düz yeddi quzu itirdi, növbəti gecə Karolun quzularından yeddisi əskik gəldi, sonra da keşisin ördək gölü dağım-dağım oldu. Bir sözlə, çox nadir hallarda olurdu ki, kimsə səhər-səhər quşlarının, qoyunlarının, ya da lap buzovlarının qırılmasından şikayətlənməsin.

Bütün bu hadisələr isə Şeytan dəliyində yaşayan tulkünün ayağına yazılırdı. Bu tulkü barədə yalnız onun çox yekə olduğunu bilirdilər, çünki yerdəki izləri, həqiqətən, iri idi. Lakin ovçulardan heç biri onu əməlli-başlı görə bilməmişdi. Tazi sürüsünün ən yaxşı itləri Tender və Bell onun izini tapanda səslərini çıxarırmış, izə düşərək tulkünü təqib etməkdən boyun qaçırlıdalar.

Bu tazılardan biri quduzluq tutanda onların sahibi olan Pek Monsaldel vadisində ova çıxməqdan birdəfəlik imtina elədi. Lakin yerli fermerlər Conun başçılığı altında yüksəraq qarlı qış gözləmək, o tulkünün işini birlikdə bitirmək qərarına gəldilər.

Amma qar yağmaq bilmir, kürən tulkü isə öz həyat tərzini davam etdirirdi. O çox dəqiq, səliqəylə işləyirdi. Heç vaxt iki gecə dalbadal eyni fermaya hücum etməzdi. Heyvan öldürdüyü yerdə heç nə yeməz, hansı səmtə getdiyini göstərən izlər qoymazdı. Adətən, özünün gecə yürüşlərinin son nöqtəsini yol kənarındaki otların arasında qoyardı.

Amma mən onu bir dəfə görmüşəm. Bir dəfə gecədən xeyli keçmiş, Bekuelldən Monsaldelə gedirdim, bərk çovğun vardı. Stedin qoyun ağılına çatanda şimşek

çaxdı və ətrafi ani olaraq nura qərq edən işiqda gördüyü mənzərəni həmişəlik yadda saxladım. Məndən iyirmi addım kənardı, yol qıraqında yekə bir tülü arxa ayaqlarının üstündə oturub qəzəbli baxışlarını düz üzümə zilləmişdi, baxa-baxa dodaqlarını yalayırdı. Daha heç nə görmədim. Ertəsi gün səhər həmin ağılda iyirmi üç quzu və qoyun leşti tapdılar.

Amma bu basqınlardan zərər çəkməyən bir nefər də vardı: bu, Dorli idi. Şeytan dəliyindən cəmi bir mil aralı yaşasa da, tülü ona dəymirdi. Sadiq Vulli o yerlərin bütün itlərindən dəyərli olduğunu artıq sübut etmişdi. Hər axşam o, sürüsünü qovub evə gətirir, bütün heyvanlar qoz kimi sanlı, yerində olurdu. Bircə dənəsi də itmirdi. Quduz tülü Dorlinin fermasının böyük-başında nə qədər desən dolaşa bilərdi. Cəsur, ağıllı, zirək Vulli onunla çəkişə bilirdi və həmişə nəinki öz sürüsünü qorumağa müvəffəq olur, həm də özü sağ-salamat qalırırdı.

Vulliyə hamı hörmət edirdi, əgər şiltaqlığı olmasaydı, ümumiyyətlə, hamının sevimlisinə çevrilə bilərdi. O, heç vaxt öziünün şən xarakteri ilə fərqlənmirdi, amma getdikcə xasiyyəti daha sərt, daha qaraqabaq olurdu. İt Dorliyə, onun böyük qızı, bütün evi idarə edən, iti yemləyən gözəl, şən Quldaya möhkəm bağlanmışdı. Ailənin digər üzvlərinə Vulli birtəhər döztürdü, ətrafdakı qalan adamları, itləri isə heç görən gözü yox idi, onlara nifrət edirdi.

Bir dəfə Dorlinin evinin arxasındaki bataqlıqdan çığırla keçirdim. Vulli kandarda uzanmışdı. Mən yaxınlaşanda o qalxdı, məni gördiyyünü sezdirmədən çığıra çıxdı və on addımlığında yolu kəsdi. O, hərəkətsiz durmuşdu, harasa uzaqlara baxırdı və yalnız boynunda azacıq qabarmış tükləri onun daş heykəl deyil, canlı it olduğunu dəlalet edirdi. Onun bərabərinə çatanda tərpənmədi. Ona baş qoşmaq istəmədiyimdən geniş çevre cizib yanından ötdüm, yoluma davam elədim. Onda Vulli tərpəndi. Təhlükəli sıtkutunu qoruyaraq, təxminən, iyirmi addım qaçıb yenə yolumu kəsdi. Mən bir də onun bərabərinə çatdım və çığırdan çıxıb lap burnunun



altından keçdim. Cincırını belə çıxarmadın dabanımdan tutdu. İstədim onu digər ayağımla vuram, amma zərbədən yayındı. Yanında ağac olmadığından yerdən yekə bir daş götürüb ona atdım.

Daş yançağından dəyiş onu arxa yıxdı. Yıxılarkən Vullinin ağızından vəhşi bir mıriltı çıxdı, lakin arxdan birtəhər dırmaşıb yenə də dinmədən yolumu kəsdi.

Vulli bütün dünyaya qarşı nə qədər qəzəbli, qara-qabaq olsa da, Dorlinin qoyunlarıyla çox mehriban davranırdı. Camaat arasında onun qəhrəmanlıqları barədə çox söz-söhbət dolaşırdı.

3

Monsaldeł fermaları hələ də quduz tülküyə hər gecə xərac ödəməkdə idi ki, nəhayət, qar yağdı. Biçarə dul qadın Celt iyirmi baş sürüsünü tamam itirdi və onun ertəsi günü, səhər dan yeri söküldən kəndin bütün əhalisi kəşfiyyata çıxdı. Cüssəli fermerlər əllərində tüfəng qarın üstündə tapdıqları tülkü izini tutub gedidilər. Tülkü ləpirlərini sonadək izləyib bu qəddar heyvan qatilini, nəhayət ki, tapmaq niyyətləri qəti idi.

Əvvəlcə izlər lap aydın görünürdü, amma çayın kənarında tülküün həmişəki biciliyi özünü göstərdi: heyvan iti bucaq altında suyun axarı istiqamətində enib dayaz, hələ donmamış balaca çaya girdi. Qarşı tərəfdə isə heç bir iz görünmürdü və yalnız uzun axtarışlardan sonra ovçular tülküün sudan çıxdığı yeri tapa bildilər. Buradan iz dimdik yuxarı aparırdı; üzərində qar olmayan, divar kimi dik qayaya. Lakin inadkar ovçular axtarışlarını yarımcıq kəsmək istəmirdilər. Iz divardan geniş yola sarı yönələndə ovçuların fikri haçalaşdı: bəziləri inandırmağa çalışırdılar ki, izlər yolla yuxarı aparır, digərləri isə eksinə – tülküün üzülaşığı getdiyinə əmin idilər. Lakin Co hamını düz çölə apardı və uzun axtarışlardan sonra ovçular yenidən izə düşdülər. Görünür, bu elə həmin iz idi, hərçənd ki bəzilərinin fikrinə əsasən, bu ləpirlər daha iri idi. Bu iz yoldan ağıllı çəpərinə tərəf aparırdı. Bataqlıqdan keçib Dorlinin fermasına çıxdılar.

Həmin gün qar yağdığına görə qoyunlar evdə qalmışdı və bikar olan Vulli taxtaların üstündə uzanıb özünü günə verirdi. Ovçular evə yaxınlaşanda it qəzəblə mırıldayıb birbaşa yox, dolayı yolla özünü qoyunlar olan yerə çatdırıldı.

Co Qretoreks onun dalınca getdi. İtin qoyduğu izlərə baxanda yerində dondu. Sonra uzaqlaşan Vulliyə işarə edərək çıçırdı:

— Dostlar, biz elə bilirdik tülükü izinə düşmüşük! Dul qadının qoyunlarını qıran bu imiş!

Ovçulardan bəzisi Co ilə razılaşdı, digərləri isə yoldakı izi görərkən keçirdikləri tərəddüdü xatırlayıb axtarışları davam etdirmək üçün qayıtmaq istəyirdilər.

Elə bu vaxt Dorlinin özü də evdən çıxdı.

— Tom, — Co Qretoreks ona müraciətlə dedi, — sənin itin keçən gecə Celtin iyirmi qoyununu boğub və mən elə düşünürəm ki, bu, onun ilk əməli deyil.

— Qulaq as, dostum, — deyə Tom Dorli etiraz etdi, — deyəsən, sənin başın xarab olub! Mənim Vulli kimi qarovalçum hələ olmayıb. O, qoyunları doğma balaları kimi sevir.

— Yalan deyirsən! Biz dul qadın Celgildə gördük ki, sənin itin öz balalarının başına nə oyunlar gətirir! — Co cavab verdi.

Ovçular əbəs yerə səhərdən bəri axtarışlarının necə getdiyindən söz açaraq Dorlini inandırmaq istəyirdilər. O, heç nəyə inanmaq istəmirdi və deyirdi ki, siz yalnız paxilliqdan dilbir olub Vullini öldürmək isteyirsiniz.

— Vulli hər gecə mətbəxdə yatur, — deyirdi, — və onu ancaq qoyunları qorumaq üçün bayırə buraxırıq. Axı o, bütün ilboyu qoyunlarla yaşayır. Və biz bircə dənə də heyvan itirməmişik. Bunu başa düşürsən, dostum?

Tom Dorli ovçuların bu hərəkətində Vullinin təmiz adına və həyatına təhlükə duyduğundan çox həyəcanlanmışdı. Co və onun tərəfdarları da getdikcə qızışırı və yalnız Quldanın söhbətə müdaxiləsi mübahisəyə son qoydu:

— Ata, — Qulda Tom Dorliyə müraciət etdi, — mən bu gecə mətbəxdə yatacağam. Vulli aradan çıxsa,



görəcəyəm. Əgər o, heç yana getməsə və qonşulardan hansınınsa qoyunları ölsə, deməli, bu məsələnin Vul-liyə heç bir dəxli yoxdur.

Qulda dediyini elədi. Yatmaq üçün mətbəxdəki divanın üstünə uzandı, Vulli isə, adəti üzrə, mətbəx masasının altında idi. Bir azdan Vulli narahat olmağa başladı. Altındakı palazın üzərində sakit uzana bilmirdi, iki dəfə ayağa durub gərnəşdi və Quldaya baxıb yenidən uzandı.

Gecə saat ikiyə yaxın, görünür, Vulli artıq içindəki izahedilməz, mübhəm çağrışa müqavimət göstərə bilmirdi. O, sakitcə yerindən qalxır, pəncərədən çölə boylanır, sonra hərəkətsiz uzanmış cavan qızı nəzər salır. Qulda yatmış adam kimi aramla, sakit nəfəs alır. Vulli ona bir az da yaxınlaşır, qızı iyiləyib nəfəsini onun üzünə verir. Qız tərpənmir. Onda köpək burnu ilə qızı ehmallica itələyir, sonra isə başını yana əyir, qulaqlarını şəkləyib sakitcə uzanmış qızın sıfətini diqqətlə süzəməyə başlayır.

Qulda tərpənmirdi. Onda Vulli sakitcə pəncərəyə yaxınlaşır, burnunu yüngül çərçivənin altına soxub o qədər qaldırır ki, pəncəsini dürtə bilsin. Sonra çərçivəni elə burnuyla qaldıraraq bayıra sıvişir. Çərçivəni buraxanda beli və quyruğu ilə onu elə saxlayır ki, səs-zad çıxməsin. Elə bil, o, pəncərəni hər gün beləcə açırıdı. Vulli çölə çıxan kimi qaranlıqda yox olur.

Qulda gördüklerinə heyran qalıb heyvanı izləmək fikrinə düşür. Onun qaçıb getdiyinə əmin olmaq üçün bir az gözləyəndən sonra Qulda ayağa durub atasını çağırmaq istəyirdi. Amma bir az fikirləşib bu fikrindən vaz keçir, gözləmək qərarına gəlir. O, gecənin zülmətinə tam diqqət kəsilmişdi, amma Vullini görə bilmirdi.

Sobaya odun əlavə edib yenə divanına uzandı. Beləcə, düz bir saat yatmadan, hər şıqqılığa diksinərək, mətbəx-dəki saatın çıqqılıtısına qulaq asaraq yerində qaldı.

Qulda çəşib-qalmışdı, Vulli barədə fikirləşirdi: yəni dul qadının qoyunlarını boğan, həqiqətən, o imiş?

Elə bu çəşqinliq Vullinin öz qoyunları ilə necə mehriban, necə qayğıkeş olduğunu yadına salarkən daha da artdı.

Bir saat da keçdi. Qulda pəncərədən o üzdə şıqqıltı eşitdi, ürəyi şiddetlə döyünməyə başladı.

Çərçivə yenə qalxdı və bir dəqiqədən sonra Vulli artıq mətbəxdə idi; pəncərəni də örtmüştü.

Yanan odunların sayışan işığında Quldanın diqqətini onun gözlərindəki nəsə qeyri-adı, vəhşi bir parıltı cəlb etdi və qız onun ağzının, ağ sinəsinin təzə qana bulaşdığını gördü. O, təngnəfəs idi, lakin yenə nəfəsini saxlayıb qızı diqqətlə baxmağa başladı. Tərpənmirdi. Onda sakitləşərək yerinə uzandı və nəyisə xatırlayır-mış kimi zingildəyərək, mırıldanaraq üzünü, pəncələrini temizləməyə başladı.

Artıq Quldanın içində heç bir tərəddüd qalmamışdı ki, Co Qretoreks haqlıdır. Elə bu yerdə beyninə tamam yeni bir fikir gəldi. Qız qəfletən anladı ki, Monsaldelin tilsimli tülükü burada, onun karşısındadır!

Tez ayağa qalxıb Vullinin gözlərinə baxdı və çığırdı:

— Vulli! Vulli! Demək, bu həqiqətdir?.. O, Vulli, qəddar heyvan!

Onun səsi mətbəxdə şimşek kimi çaxdı. Vulli güllə dəymış kimi laxladı. Bağılı pəncərəyə çarəsiz bir nəzər saldı. Gözləri parladı, tükləri qabardı. Döşəməyə sərib lib aman diləyirmiş kimi süründü.

İt qızı yaxınlaşır, yaxına, daha yaxına gəlirdi, elə bil, ayaqlarını yalamaq istəyirdi, lakin lap yaxınlaşan kimi bir pələng qəzəbiylə, bircə səs belə çıxarmadan onun üstünə atılıb boğazından yapışmağa çalışdı. Qulda boğazını qorumaq üçün əllərini vaxtında qaldırdı və Vullinin parlaq köpək dişləri onun qollarına işləyərək lap sümüyünə çatdı.

— Kömək edin! Kömək edin!.. Ata! Ata!.. — deyə çığırdı.

Vulli yüngül idi və qız onu bir göz qırpmında kənara tullaya bildi. Lakin itin niyyəti bəlliyydi: heyvan uduzuğunu anlayırdı və bu məğlubiyyət ya ona, ya da qızı həyatı bahasına başa gələcəkdi.

— Ata! Ata! — deyə qız çığırarkən qəzəblənmiş sarı heyvan onu qətlə yetirməyə çalışaraq ona həmişə yemək verən əlləri dişləyir, parçalamağa çalışırı...



Qız əbəs yerə itdən can qurtarmağa çalışırdı.
Köpək tezliklə dişlərini onun boğazına sancacaqdı ki,
qızın atası özünü qaçaraq mətbəxə yetirdi.

Vulli yenə də səsini çıxarmadan birbaş onun üstünə atıldı. Kişinin qollarını, əllərini dəli kimi gəmirməyə başladı, ta ki baltanın zərbəsi onu daş döşəməyə saldı; köpək isə ölümqabağı əzablar içində yerdən qalxmağa, mübarizəni davam etdirməyə cəhd göstərirdi.

Baltanın yeni, sürətli zərbəsi onun kəlləsini dağıtdı və köpəyin beyni ocağın daşlarına sıçradı – bu qədər müddət etibarla qulluq etdiyi ocağın. Vulli – ağıllı, qəzəbli, sadıq, məkrli – titrəyərək dartinib həmişəlik susdu...

OĞLAN VƏ VAŞAQ

1. OĞLAN

Torbermin on beş yaşı yenice tamam olmuşdu. O, ovu çox sevirdi. Mavi gölün üzərində bütün günü vəhşi göyərçinlər dəstə-dəstə uçur, meşə qırılan yerə yaxın qurumuş ağaclarla qonurdular. Elə isteyirdi ki, göyərçin vursun! Amma onlara neçə saat pusqu qurşa da, bütün səyləri boşça çıxırdı. Adama elə gəlirdi ki, bu quşlar köhnə ov tüfənginin hansı məsafləyə vurduğunu dəqiq hesablamlıdılar və hər dəfə ona yaxınlaşmaq imkanı vermədən qanadlarını bərk-bərk şappıldadıb uçurdular. Nəhayət, quşların kiçik dəstəsi onun yaşadığı komanın yaxınlığında kolluqlara səpələndi. Torberن komanın arxasında gizlənib ehtiyatla, oğrun-oğrun onlara yaxınlaşdı. Dəstədən aralı düşmüş bir quşu səylə nişan alıb atəş açdı. Demək olar ki, elə eyni anda daha bir atəş səsləndi və quş yerə düşdü.

Torberن qənimətini götürmək üçün irəli yüyürdü, lakin bu dəm kolların arasından bir cavan oğlan çıxbı quşu qaldırdı.

— Ey, Korni! Sən mənim quşumu götürdün!

— Sənin quşunu? Səninki o tərəfə uçdu! Mən quşların bura necə qonduğunu gördüm və göyərçinlərin birini vurmaq qərarına gəldim.

Diqqətli araştırma isbat etdi ki, göyərçinə eyni anda həm tüfəng güllesi, həm də köhnə qosaltılənin qırması dəymışdı. Atıcılar eyni hədəfi nişan almışdılar. Hər ikisi bu təsadüfə ürəkdən güldü, hərçənd bu hadisədə gülməli məqamlardan çox, kədərli anlarvardı, çünki meşədəki komada ərzaq da tükənirdi, barit da.

Korni böyük bir ailənin ilk oğlu idi. Özünə ev qurmaq arzusu ilə meşədə bir torpaq sahəsi götürmüştü. Onun iki böyük bacısı – təmkinli Marget və şəhər Lu qurduğu təsərrüfatı idarə etməyə girişmişdi. Torberن Older



onlarda qonaq qalırdı. Ağır xəstəlikdən təzəcə özünə gəlmışdı və qohumları onu meşədə ibtidai həyatla yaşamaq üçün göndərmişdilər ki, bəlkə, özünün sağlam dostlarına, az da olsa, bənzəyə. Onların koması yonulmamış tırıldırda düzəlmüşdi, döşəməsi yox idi, dama çim döşəmişdilər, üzərində, az qala, cəngəllik bitirdi. Bu yerlərdəki meşələrin bakirəliyini yaxınlıqdan keçən bəsit yol və daşlı sahilləri olan, arxasından ən yaxın qonşunun evi görünən, səthi günəş şüaları altında bərq vuran göl pozurdu.

Həyat yeknəsəq keçirdi. Korni dan yeri söküldəndə qalxır, ocağı qalayır, bacılarını oyadıb onlar səhər yeməyini hazırlayanadək atları yemləməyə gedirdi. Saat altıda artıq yemək bitir və Korni işə yollanırdı. Günorta-nın yetişdiyindən Marget ağaclarдан birinin kölgəsi çaya düşəndə xəbər tuturdu, Lu isə həmin vaxt ağ əsgı parçasını şüvülin ucuna bağlayıb qaldırırdı və Korni də bu siqnalı görən kimi ya əkindən, ya da biçindən kir-pas içində, gündən yanmış və pörtməş halda qayıdırıldı. Tor hərdən bütün gün ərzində komada olmurdu. Axşam, hamı masa arxasında toplaşanda o ya göldən, ya da uzaq dağların birindən qayıdaraq, əslində, səhər yeməyindən və nahardan heç fərqlənməyən şam yeməyini yeyirdi; burada yemək də elə həyat tərzinin özü kimi yeknəsəq idi: donuz əti, çörək, kartof və çay, hərdən isə kiçik at tövləsinin yanında küllənən bir düjün toyuğun yumurtladığı yumurtadan bir neçə dənəsi. Ov əti nadir hallarda olurdu, çünkü Tor yaxşı güllə ata bilmirdi, Korninin də başı fermanın işlərinə qarışmışdı.

2. VAŞAQ

Meşədə bir dənə nəhəng söyüd ağacı öz ömrünüň başa vurmaq üzrəydi. Ölüm ona tırəyigenişlik göstərərək üç xəbərdarlıq göndərmişdi: əvvəla, o, bütün bacılarından böyük idi, ikincisi, balaları artıq özü boydaydı və nəhayət, ağacın gövdəsi içindən boşalmışdı. Qış mövsümünün tufanları onu qıraraq özək olmalı yerdəki böyük koğuşu aşkarlamışdı. İndi söyüd

ağacı meşə qırılmış talada, günəş şüaları altında uzun, taxta bir kaha kimi düşüb qalmışdı və onun içində özünün gələcək balaları üçün etibarlı yer axtaran bir vaşaq yerləşmişdi.

Bu vaşaq həm qoca idi, həm də üstəlik, çox ariq. Çünkü həmin il yırtıcı heyvanlar üçün çox qıt gəlmışdı. Ötən payız azar onların əsas yemini – dovşanları qurmuşdı. Qəfil saxtalarla müşayiət olunan qarlı qış kəkkiliklərin, demək olar ki, hamısını məhv etmişdi. Uzunsürən yağınlı bahar bütün gölləri, çayları ağızına kimi doldurmuşdu, odur ki balıqlar və qurbağalar caynaqlı pəncələrin çatlığı yerdə deyildi və bizim ana vaşaq da bütün başqa heyvanlardan az əziyyət çəkmirdi.

Zəif vaşaq balaları anaları üçün yalnız artıq yük idilər – heyvanın ova sərf edə biləcəyi vaxtını əlindən alırdılar.

Vaşaqın sevimli yemi dovşanlardır. Elə illər olurdu ki, güne əlli dənəsini tuturdu. Amma həmin il hələ bircə dənəsini də ovlaya bilməmişdi.

Bir dəfə necə oldusa, söyüdün koğuşuna girmiş qırmızı dələni tutdu. Başqa gün isə əlinə keçən yeganə yem pis iy verən bir koramal oldu. Sonra heç bir şey tapmadığı gün gəldi və körpələr şikayətli səslə ciyildəyirdilər, çünkü analarının südü onlara bəs etmirdi.

Bir dəfə xoşagəlməz, amma tanış qoxusu olan yekə, qara bir heyvan gördü. Səsini belə çıxarmadan cəld üstünə atılıb burnundan yapışdı. Lakin oxlu kirpi başını əydi, quyuğunu dik qaldırdı və ana vaşaq on yerdən yandırıcı yara aldı – kirpi düşməninə balaca iynələr atmışdı. Vaşaq iynələri dişiyələ çıxardı, çünkü oxlu kirpinin əməlləriylə artıq çox illər qabaq tanış idi və yalnız kəskin ehtiyac onu bu heyvana hücumə məcbur edə bilərdi.

Həmin gün o, qurbağadan savayı heç nə tuta bilmədi. Ertəsi gün, uzunsürən yorucu ovdan sonra qəribə, çağırış dolu bir səs eşitdi; bu səsə heç bələd deyildi. Küləyin əksi istiqamətindən səs gələn yerə ehtiyatla yaxınlaşanda çoxlu təzə qoxu, bir neçə tanış olmayan səs duydular. Ucadan səslənən aydın çağırış ana vaşaq



açıqlığa çatanda təkrar olundu. Talanın ortasında iki dənə böyük desman¹, ya da qunduz yuvası vardi. Belə yekə yuva ömründə görməmişdi. Yuvalar ağacdan idi, özü də su kənarında yox, qupquru talada düzəlmüşdi.

Bu yuvaların yanında bir neçə kəklik gəzişirdi; daha doğrusu, kəkliyə bənzəyən, amma bir qədər yekə və rəngbərəng quş: qırmızı, sarı və ağ.

O, həyəcandan tir-tir əsirdi. Yemək, coxlu yemək! Və qoca ovçu yerə sindi. Onun sinəsi otun üstüylə sürüñürdü. Pusquda duraraq yaxınlaşarkən onun dirsəkləri belindən yuxarı qalxırdı. Bu kəkliklərdən birini mütləq tutmaliydi, nəyin bahasına olursa olsun. Belə ovda kiçicik bir diqqətsizliyə də yol vermək olmaz, heç bir fəndi, heç bir biciliyi diqqətdən kənar qoymayasan gərək. Qoy lap bunun üçün neçə saatını, lap bütün gününü sərf etsin, eybi yox. Əsas məsələ qələbəni təmin edəcək həddə ova yaxınlaşmaqdır.

Meşə ilə qunduz yuvasının arasında bir neçə sıçra-yışlıq məsafə vardi, lakin vaşaq o məsafəni sürünərək keçmək üçün düz bir saat sərf elədi. Kötükdən kola, tirdən ot qalağına yerə sərilərək keçirdi və kəkliklər duyuq düşmürdülər. Onlar nəsə dənləyirdilər və kəkliklərin ən yekəsi hərdənbir vaşaqın hələ meşədə ikən eșitdiyi çağırışı təkrarlayırdı. Elə bir an oldu ki, kəkliklər, sanki, təhlükəni hiss etdilər, lakin uzun intizar yenice yaranmış nigarənciliyi soyutdu. İndi quşlar artıq əlçatan məsafədəyidilər və vaşaq acından, ovçu yanğıısından titrəyirdi. Onun baxışları ağ quşun üzərində cəmləşmişdi; ən yaxındakı o deyildi, amma rəngi, nədənsə, cox cəlbedici gəlirdi.

Qunduz yuvası ağaclarдан, kollardan təmizlənmiş yerdə idi. Bir qədər aralıda adda-budda ağac kötükləri gözə dəyən otluqlar başlanırdı. Ağ quş otların arasına girdi, uca səsli qırmızı quş isə qunduz yuvasının üstünə qonaraq bayaqkı kimi çığırmağa başladı. Ana vaşaq yerə bir qədər də sixildi. Qırmızı quşun çığartısında o bir həyəcan notu duydur. Amma yox, ağ quş hələ də yerində idi – odur, saplaqlar arasından bəyaz lələkləri görünür.

¹ Desman – köstəbəklərin bir növü

İndi vaşaqın qarşısında açıqlıq idi. İçibos dəri kimi yerə sərilən ovçu cincirini belə çıxarmadan boynundan qalın olmayan bir tirin arxasına süründü. Əgər o, həmin ot çəngəsinə çataraq oradan otluğa girə bilsə, artıq sıçrayardı. İndi quşların qoxusunu da duyurdu – iliq və güclü həyat, qan, ət qoxusunu. Bu qoxunu hiss edən kimi o, yenə titrədi, gözləri par-par alışib-yandı.

Kekliklər torpağı eşə-eşə dimdikləyirdilər. Onlardan biri qanad çalaraq uca şüvüllün başına qalxdı, lakin ağ quş yerindən tərpənmirdi. Daha beş səssiz addım və otun üstüylə sürüşən vaşaq artıq ağ lələklərin göründüyü otluğun düz içindədir. O, məsafləni gözəyari ölçüdü, torpağın möhkəmliyini yoxladı, arxa pəncələriylə sıçramağa maneçilik edən çırpını kənara çəkdi və tullandı. Ağ quş nədən öldüyünü heç bilmədi də. Haradansa boz bir kölgə peyda oldu, sürətli və ölümsəcan caynaqlar bədəninə yeridi və başqa quşlar düşməni görüb uçmağa macal tapmamışdı ki, vaşaq ağızında da bəyaz quş yoxa çıxmışdı.

Qəzəb və heyranlıqdan nərildəyərək tullana-tullana meşəyə cumdu və birbaş evinə yollandı. Qurbanının bədənindəki son titrəyişlər də artıq susmuşdu ki, vaşaq ağır ayaq səsləri eşitdi. O, tirin üstünə sıçradı. Ovun qanadları gözlərinin qarşısını kəsmişdi deyə toyuğu qarşısına qoyaraq bir pəncəsiylə möhkəm tutdu. Səs yaxınlaşdı, kollar aralandı və bir oğlan göründü.

Qoca vaşaq adamları tanır, onlara nifrat bəsləyirdi. Gecələr hərkətlərinə göz qoyur, onlardan qaçırdı və adamlar bir dəfə onu yaralamışdilar da.

Təxminən, bir dəqiqə oğlanla vaşaq üz-üzə durdu-lar. Heyvan mırıldadı: bu səsdə həm xəbərdarlıq, həm də meydan oxumaq vardi. Sonra quşu götürüb ağaçdan birbaş gizlənə biləcəyi kolların arasına atıldı. Evinə hələ iki milə yaxın məsaflə qalırdı, lakin ana vaşaq böyük söyüd olan günəşli talanı görənə kimi yemək üçün dayanmadı. Yalnız burada sakitcə səslənən “pr-r, pr-r!” koğuşun içindəki körpələri çağırıldı və ziyafət başlandı.



3. VAŞAQIN EVİ

Əvvəllər şəhərdə böyük Tor meşənin dərinliklərinə ayaq basmağa ürək etmirdi. Əgər meşədən Korninin baltasının səsi gəlmirdisə, oğlan evə dönürdü. Amma günbəgün daha içərilərə gedərək istiqaməti günəşlə, kompasla təyin edirdi. O, vəhşi heyvanları öldürmək yox, onları öyrənmək isteyirdi, amma təbiət şünas da, təxminən, ovçu kimi bir şeydir deyə tüfəngini elindən qoymurdu.

O talanın yeganə görünən sakını marmot idi: komadan yüz addım aralidakı kötüyün altında saldığı yuvada yaşayırıdı. Günəşli səhərlər həmin kötüyün üstünə çıxıb dincəlməyi xoşlayırıdı. Amma meşədə yaşayan hər bir məxluq daim ehtiyatını əldən verməməlidir. Marmotun da qulaqları daim şək idi və Tor çox əbəs yerə onu gülləylə vurmağa, ya da heç olmasa, tələyə salmağa cəhd göstərirdi.

— Bilirsən nə var, — bir səhər Korni dilləndi, — artıq təzə ət yeməyin vaxtıdır.

O, qədim üslublu, dar lüləsi olan tüfəngini götürdü, təcrübəli ovçu diqqətiylə onu doldurub komanın qapısını açdı və atəş açdı. Marmot arxası üstə yixilib tərpənmədi. Tor yüyürərək özünü ona yetirdi və əlində heyvan sevinə-sevinə geri dönəndə qışqırırdı:

— Yüz iyirmi addımlıqdan düz kəlləsinə!

Korni özündənrazi gülüşünü zorla saxladı; amma ağızının kənarları gərilmış, parlaq gözləri isə alışış yanındı.

Bu, qətl xətrinə öldürmək deyildi: axı marmot zəmiyə yaman ziyan vururdu. Dostlar heyvanın dadlı ətiylə nahar etdilər və Korni Tora onun dərisiylə necə davranışmaq lazımlı olduğunu göstərdi. Əvvəlcə dərini iyirmi dörd saatlıq ağaç külünün içine qoydu — bütün tükləri töküldü, sonra dərini üç gün sabunlu suda isladıb düz quruyana və bir parça ağ, möhkəm dəri əldə edənə kimi barmaqlarıyla övkələdi.

Meşədə gəzib-dolaşarkən Tor hərdən lap uzaqlara gedirdi. O, macəra axtarırdı, amma qeyri-adi hadisələri,

görüşləri nə qədər gəzsə də, onlar rastına lap qəfil çıxırdı. Günlərin əksəriyyəti boz-bulanıq, digərləri macərayla dolu olurdu, axı ovun da ən başlıca xüsusiyyəti, ən böyük gözəlliyi elə gözlənilməzlilikdədir.

Bir dəfə Tor dağı aşib açıq yanğın yerinə çıxdı; orada nəhəng bir söyüd gövdəsi yerə yixilmişdi. Gövdənin böyüklüyü onu heyran qoydu. Bir qədər də irəliləyib uzaqdan görünən gölə tərəf yollandı və bir azdan bir şamağacının üstündə, yerdən otuz fut yüksəkdə yekə, qara bir heyvan görəndə qəflətən ürpəndi. Ayı! Budur, bu da bütün yayı gözlədiyi macəra! Gör neçə illərdən bəri ayı ilə rastlaşarkən özünü necə aparacağını təsəvvür etməyə çalışırdı!

Tor yerində donub-qaldı. Sağ əli cibinə sarı yönəldi. Oradan bir neçə iri qırma çıxarıb tüfəngə doldurduğu xirdalarının üstünə qoydu və tixacladı ki, qırmalar yerə tökülməsin.

Ayı hərəkət etmirdi. Oğlan onun başını görə bilmirdi, amma indi heyvanı diqqətlə süzürdü. Əslində, o qədər də iri deyildi... yox, bu, balaca ayıdır, lap balaca: ayı balası. Deməli, yaxınlıqda mütləq ana ayı da gizlənib. Tor müəyyən qorxu içində ətrafa göz gəzdirdi, amma ana ayıdan əsər-əlamət görmədiyindən tüfəngini qaldırıb atəş açdı.

Təəccübünə səbəb bu oldu ki, heyvan tappılıyla yerə düşərək həyat nişanəsi göstərmədi. Bu heç də ayı deyil, yekə oxlu kirpi imiş. Oğlan onu təəccüb və təəssüf içində seyr edirdi, çünkü belə günahsız bir məxluqu öldürmək arzusunda deyildi. Oxlu kirpinin gülməli sıfətində iki-üç dənə uzun cızıq vardı və onlar sübut edirdi ki, heyvanın yeganə düşməni heç də Tor deyilmiş. Getməyə hazırlaşanda oğlan şalvarında qan ləkəsi gördü və yalnız onda başa düşdü ki, kirpinin iynələri əlini yaman pis cızıb.

Lu eşidəndə ki Tor oxlu kirpini meşədə qoyub, onu yaman danladı. Mütləq gərək dərisini soyaydı, axı qış üçün xəz yaxalıq bu qızı çox vacib idi!

Növbəti dəfə Tor meşəyə tüfəngsiz getmişdi. Qəflətən qəribə bir səs eşitdi, sonra ona elə gəldi ki, ağacın



gövdəsində nəsə yeriyir. O, budaqları aralayıb yekə bir vaşaqın başını, quyuğunu aydınca gördü. Heyvan da onu görüb gözlərini parıldada-parıldada mirildandı. Onun pəncəsinin altında ağ quş vardı və bir azca yaxşı baxandan sonra özünü qiymətli toyuqlarından birini tanıdı. İndi Torun gözlərində bu heyvan necə də qanıçən, necə də azğın idi! Oğlan ona ürəkdən nifrət edirdi. Tüfəng götürmədiyinə yandığından dişlərini təəssüflə bir-birinə sixmişdi, özü də indi – belə qiymətli bir heyvanla rastlaşanda. Üstəlik, hələ əməllicə qorxmuşdu da, yerində donaraq nə edəcəyini bilmirdi. Vaşaq daha bərk nərildədi. Onun seyrək quyuğu qəzəb içində dardındı, sonra ovunu götürüb meşənin dərinliklərində gözdən itdi.

Yağlışlı yay idi, torpaq nəm idi və gənc ovçu quru havada görə bilməyəcəyi izlərlə tez-tez rastlaşırıldı. Bir dəfə meşədə donuz dirnaqlarının izinə bənzəyən bir iz gördü. Heyvanı asanlıqla tapa bilərdi, çünki çox güman ki, buradan azacıq əvvəl keçmişdi. Bütün qalan izləri təzəcə kəsmiş leysan yuyub aparmışdı. Yarım milə yaxın gedəndən sonra bir yargana yetişdi və yarganın o tərəfində ağ ləkələr dəydi gözünə. Oğlanın iti gözləri xallı maralın və onun balaca balasının siluetini aydın seçdi; heyvanlar maraqla ona baxırdılar. Oğlan bura məhz bu heyvanların iziyə gəlməsinə baxmayaraq, onları tapdığına əməllicə təəccüb qalmışdı. Ağzını ayırib marallara baxırdı. Ana maral çöndü və həyəcan siqnalı verərək – bəyaz quyuğunu dikəltdi – tufanın yixdiği ağacların üzərindən yüngül sıçrayışlarla ötərək, alçaq budaqların altından pişik kimi sivisərək balasını da öziylə götürüb oradan uzaqlaşdı.

Onlara atəş açmaq imkanı bir də əlinə düşmədi, baxmayaraq ki eyni izləri tez-tez görürdü. Maralların ikisini bir yerdə heç vaxt görmədi, amma ana maralla yenə bir dəfə rastlaşdı. O, havanı qoxulayır, yeri eşirdi, həyəcanlı, qayğılı görünürdü; deyəsən, balasını axtarırdı. Tor Kornidən öyrəndiyi fəndi xatırladı. Ehtiyatla əyilib yerdən enli bir ot götürdü, barmaqlarının arasında tutub bu əldəqayırmaya fiti üfürdü. Fitin səsi kəskin,

qırıq-qırıq mələrtini xatırladırdı. Maral xeyli uzaqda olsa da, çaparaq Tora yaxınlaşdı. O, tüfəngini qaparaq atəş açmağa artıq hazır idi, amma tərpənən kimi maral onu görərək ayaq saxladı. Tükləri azacıq qabarmışdı. Heyvan finxirib sual dolu nəzərlərini ona zillədi. İri məsum gözlərin ifadəsi onun qəlbinə işlədi, əlini daşa döndərdi. Maral bir qədər də yaxınlaşdı, havanı bir də qoxuladı və nəhayət ki, qarşısındakının düşmən olduğunu anladı və oğlan içində baş qaldıran mərhəmət hissinə üstün gələnə kimi ağacın gövdəsinin arxasına keçib yox oldu.

— Yaziq heyvan! — Tor düşündü. — Yəqin, körpəsini itirib.

Oğlan vaşaqı meşədə bir dəfə də gördü. Balasını itirmiş xallı maralla görüşündən yarım saat sonra komalarından bir neçə mil şimalda yerləşən sira dağlardan keçdi. O artıq koğuşlu söyüdüin olduğu yanğın yerindən ötmüşdü ki, quyruğukəsik yekə pişik balası qarşısına çıxıb sadəlövhəsinə ona tamaşa etməyə başladı. Tüfəngi qaldırdı, amma pişik həmişəki kimi yalnız başını azacıq yana əyərək qorxmadan ona baxırdı. Elə bu zaman bayaqdan görmədiyi ikinci pişik birincisiylə oynayaraq pəncəsiylə quyruğundan vurub güləşməyə çağırıldı.

Onların gülməli sıçrayışlarına tamaşa edən Tor tüfəngini tamam unutdu. Amma tezliklə keçmiş düşməncilikləri yadına düşdü. O artıq tüfəngini qaldırmaq istəyirdi ki, qəfil səslənən uca nəriltidən diksindi və qarşısında — cəmi on fut aralıda yekə və lap pələng kimi qəzəbli qoca vaşaq peyda oldu. İndi vaşaq balalarından hansınasa gülə atmaq axmaqlıq olardı. Oğlan titrəyə titrəyə tüfənginə iri qırma tökür, deyingən miriltinin gah kəsməsinə, gah da təzədən başlamasına qulaq asırdı. Lakin nişan almağa macal tapmamış vaşaq ayaqlarının altındakı nəyişə qapdı. Oğlan tündrəngli dərinin üstündəki ağ xalları seçməyə macal tapdı — bu, körpə xallı maralın cansız cəsədi idi. Sonra vaşaq balalarıyla bir yerdə meşənin qaranlığında gözdən itdi. Onunla bir də onda görüşdü ki, hər ikisi öz həyatını tərəzinin müxtəlif gözlərinə qoyası oldu.



4. MEŞƏLƏRİN KABUSU

Altı həftə keçdi. Bir dəfə səhər Korni həmişəki kimi durub atlara yem verməyə getdi, amma sonra, bacıları səhər yeməyini hazırlayana kimi təzədən yerinə girdi. Bir azdan canına cəfa basıb işə yollandı, amma həmişəkindən daha tez qayıtdı. Başdan-ayağa titrədirdi. Yayın isti havasına baxmayaraq, canını heç cür qızdırıa bilmirdi. Bir neçə saatdan sonra qızdırması möhkəm qalxdı. İndi artıq hamiya aydın idi ki, Korni xəstələnib. Marget tərlətmə otu yiğdi, dəmləyib ona içirdi, amma nə etsə də, oğlanın vəziyyəti düzəlmirdi ki, düzəlmirdi. On günə möhkəm arıqladı, daha əlini ağdan-qaraya vura bilmirdi. Nəhayət ki, günlərin birində, halı müvəqqəti olaraq yaxşılaşanda o, bacılarına qətiyyətlə belə dedi:

— Bilirsiniz, bacılarım, daha qüvvəm qalmayıb. Yaxşısı budur, evə qayıdım. Bu gün özümü yaxşı hiss edirəm, atları, heç olmasa, yolun yarısına kimi sürə bilərəm. Halim pisləşsə, furqonda uzanaram, atlar məni mənzilbaşına çatdırarlar. Anamız bir həftəyə məni ayağa qaldırar. Əgər yemək sarıdan qılıq çəksəniz, qayıqla Ellertonun yanına gedib, ondan alarsınız.

Beləliklə, qızlar atları qoşdular, furqona saman qoydular və solğun bənizli, zəif Korni ona minib çalaçuxur yollarla səfərə çıxdı. Biz isə özümüzü kimsəsiz adada tərk edilmiş adamlar kimi hiss etdik.

Heç iki gün keçmədi ki, hər üçü — Marget, Lu və Tor dəhşətli qızdırımadan yatağa düşdü.

Korni günaşırı bir balaca babatlaşındı, amma üç təzə xəstə yaxşılaşmaq nə olduğunu heç bilmirdi və evdə artıq tam ruh düşkünlüyü hökm süründü.

Yeddi gün keçdi və artıq Marget yataqdan heç qalxa bilmirdi, Lu isə bir otaqdan o birisinə keçmək üçün özündə zorla güc tapirdi. Lu iradəli qız idi, onun təbiətən güclü humor hissi vardı və xəstələri ruhdan düşməyə yalnız bu qoymurdu. Lakin özü elə arıqlayıb əldən düşmüşdü ki, şən zarafatları adamı artıq dəhşətə gətirirdi. Tor isə özü də xəstə və zəif olsa belə, qalan-

lарından babat idi və hər gün bir qədər yemək hazırlayıb onları yedirdirdi. Gündə bir dəfə yeyirdilər, çünkü iştahaları yox idi. Amma buna da şad idilər. Ərzaq ehtiyatı zəngin deyildi, Korni isə qayitmaq bilmirdi. Tezliklə yataqdan qalxmağa özündə gücü ancaq Tor tapirdi.

Bir səhər bir tikə donuz piyi dalınca gedəndə gördü ki, göz bəbəyi kimi qoruduqları məhsul yoxa çıxıb. Heç şübhə yox idi ki, onu hansısa vəhşi heyvan yeşikdən aparmışdı. İndi komada yalnız çay və un qalırdı. Tor əsərsizlikdən çəşib qaldı. Birdən gözləri at tövləsinin yanındakı toyuqlara sataşdı. Amma əcifayda? Elə zəif idi ki, onun üçün indi toyuq tutmaq elə maral, qırğı tutmaq qədər çətin bir iş idi. Qəflətən tüfəngini xatırladı. Budur, tezliklə toyuqların ən yağlısının tüklərini yolurdu. Onu bütöv bişirdi və son günlər ərzində dillərinə dəyən ən gözəl, ən dadlı yemək elə həmin toyuq bulyonu oldu.

Bu toyuq onları üç gün dolandırdı və artıq yeməyə heç nə qalmayanda Tor yenə tüfənginə əl atdı; indi tüfəng oğlana daha ağır gəlirdi. Anbara tərəf getdi, amma zəiflikdən elə əsirdi ki, bir dənə toyuq vurana qədər neçə atəş açdı. İndi artıq onun cəmi üç gülləsi qalmışdı.

Tor toyuqları dörd dənə görəndə təccübəldəndi, çünkü on iki dənədən artıq olmaliydilər. Üç gün sonra yenə anbara səfər etdi və orada bircə dənə toyuq gördü, elə son gülləsini atıb onu da vurdu.

Onun həyatı son dərəcə yeknəsəq idi. Səhərlər, özünü nisbətən yaxşı hiss edəndə özü və xəstə qızlar üçün yeməyə bir şey hazırlayıb və qızdırımlı gecəyə hazırlaşaraq hər çarpayının baş tərəfində bir vedrə su qoyurdu. Günorta düz saat birə yaxın titrətmə başlayırdı. Oğlan təpədən dırnağa kimi titrədir, dişləri şaqquşdayırdı və soyuq onun içini də, çölünü də dəlib keçirdi. Heç cür qızına bilmirdi – görünür, alovun da əvvəlki hərarəti artıq yox idi. Uzanıb titrətməkdən, donmaqdan savayı bir şey qalmırıldı. Altı saat beləcə sürürdü. Soyuğa dəhşətli ürəkbulanması da qatlırdı.



Axşam saat yeddi, ya da səkkizdə vəziyyət dəyişirdi: indi də möhkəm qızdırma gəlirdi və artıq buz parçası da ona sərin gəlməzdi. Su, su – başqa heç nə istəmirdi və o elə hey içir, içirdi. Səhərə yaxın, tamam əldən düşəndən sonra yuxuya gedirdi.

“Əgər yemək sarıdan qılıq çəksəniz, qayıqla Ellertonun yanına gedin”, – qardaşı gedərkən qızlara belə bir məsləhət vermişdi. Bəs avarları kim çəkəcək?

İndi onlarla acıdan ölmək arasında yarım dənə toyuq dururdu. Kornidən isə xəbər-ətər yox idi.

Artıq bu məşəqqət üç həftəydi bitmək bilmirdi. Hər gün eyni şey, amma vəziyyətləri günbegün daha pis olurdu. Daha bir neçə gün keçsə, heç oğlan da yataqdan qalxmaq iqtidarında olmayıacaq. Bəs onda nə edəcəklər?

Çarəsizlik onları boğurdu. Hər biri dəhşət içində düşündürdü: “Yəni Korni heç vaxt qayıtmayacaq?”

5. OĞLANIN EVİ

Həmin günüün bütüin səhərini Tor üç vedrə su gətirməyə sərf etdi. Üşütmə həmişəkindən tez başlanmışdı və hərarəti də həmişəkindən çox idi.

O, yatağının baş tərəfindəki vedrədən tez-tez, bolluca su içirdi. Vedrəni axşamdan doldurmuşdu, lakin saat ikiyə yaxın, qızdırması düşəndən sonra yuxuya gedəndə artıq onun içində bir şey qalmamışdı.

Dan yeri sökülenədək onu lap yaxından gələn bir səs yuxudan oyadı – su şappiltisi. Başını çevirəndə, demək olar ki, lap sıfətinin önündə iki dənə yanar göz gördü: yekə bir heyvan yatağının yanındakı vedrədən su içirdi.

Tor dəhşət içində ona baxdı, sonra gözlərini yumdu; əmin idi ki, hələ yatır və yuxuda Hindistanı, çarpayısının yanına gəlmış bir pələngi görür. Lakin suyun səsi hələ davam edirdi. O, başını qaldırdı: hə, elədir ki var, həmin heyvan hələ buradadır. Qısqırmağa çalışdı – boğazından yalnız zəif xırıltı çıxdı. İri, tüklü baş tərpəndi, heyvanın bəbəkləri alışib-yandı, finxirti

səsi gəldi. Qəribə məxluq dörd ayağı üstə enib otağın düz ortasından keçərək masanın altına girdi. Tor artıq tam oyanmışdı. Güclə dirsəyi üstə qalxıb qışqırdı: Ş-ş-ş! Yanar gözlər stolun altından ona zillənmişdi, sonra isə heyvanın boz fiquru da göründü. Heyvan sakit addımlarla divara yaxınlaşdı, dəlikdən keçib yox oldu.

Bu nə heyvan idi, görəsən? Xəstə oğlan hər şeyi zorla anlaya biliirdi: heç şübhəsiz, nəsə bir yırtıcı idi. O, iradəsini tamam itirdi. Qorxudan, çarəsizliyindən titrəyir, gah yuxuya gedir, gah da oyanıb gözlərini qaranlığa zilləyərək həmin o dəhşətli gözləri, oğrun-oğrun hərəkət edən boz fiquru axtarırdı.

Bütün gecə belə keçdi və səhər artıq oğlan əmin deyildi ki, sayıqlamır. Buna baxmayaraq, zirzəmiyə açılan çıxışın qabağına odun parçaları yiğdi.

Hər üçünün iştahası pis idi, amma yeməyə yarımdənə toyuqlarıvardı, onunla kifayətləndilər. Heç şübhəsiz, Korni elə fikirləşirdi ki, onlar Ellertonun yanına gedərək zəruri ərzaq məhsulları gətiriblər.

Ertəsi günün gecəsi qızdırmadan əldən düşmüş Tor təzəcə mürgüləməyə başlamışdı ki, onu otaqdakı səs oyadtı – elə bil, sümük xırçiltısı gəlirdi. Diqqətlə baxanda masanın üstündə oturmuş yekə heyvanı gördü. Tor çığırıb əlinin altındaki çəkməni ona atmağa çalışdı. Heyvan masanın üstündən atılıb həmin deşiyə girərək yox oldu.

Vaşaqdır! İndi o artıq bilirdi ki, gördükleri yuxu deyil. Qızlar da ona inandılar, çünkü yalnız heyvanın səsini eşitməmişdilər, həm də sonuncu toyuqdan qalan tikələri də itirmişdilər.

Yazlıq Tor bütün gün ərzində yataqdan qalxmadı. Lakin xəstə qızların şikayətləri, nəhayət ki, onu ayağa durmağa məcbur etdi. Özünü birtəhər çay kənarına çatdırıb bir az giləmeyvə yiğdi, evə gətirdi. Sonra titrətmə və qızdırma üçün zəruri hazırlıq işlərini gördü, amma daimi siyahısına daha bir şey əlavə etdi: öz yatağının yanında talaşa, bir neçə kibrıt və balıq vurduqları köhnə çəngəli də qoydu – əllərində olan yeganə silahlarını; gülləsiz tüfəng heç kara gəlməzdi. O bilirdi ki,



heyvan qayıdacaq, özü də ac qayıdacaq. Yeməyə heç nə tapmayanda qarşısında köməksiz uzanmış adama hücum çəkməyə nə var ki?! Torun gözləri qabağında bu qəddar çənələrin sıxıb öldürüyü maral balasının çeynənmiş ayaqları canlandı.

Zirzəmiyə açılan yoluñ qarşısına yenə də odun parçaları qalaqladı və bu dəfə gecə sakit keçdi: yırtıcı qonaq peyda olmadı. Ərtəsi gün onlar un horrası yedilər; onu bişirmək üçün axşamdan qurduğu barrikadanın bir hissəsini sökəsi oldu. Lu zarafat etməyə cəhd göstərirdi, onları inandırmağa çalışırkı ki, indi uçmaq dərəcəsində yüngüldür, amma yerindən durmaq istəyəndə heç çarpayıdan aralanmağa hali olmadığını gördülər.

Horrani yeyəndən sonra Tor yuxuya getdi. Gecə, demək olar ki, başa çatmışdı, amma səhərə yaxın Tor yenə də su səsinə oyandı və yenə alışb-yanan gözləri, yekə başı və işaran pəncərənin fonunda zorla seçilən boz silueti gördü.

Tor qətiyyətlə çıçırmış üçün bütün gücünü topladı, amma zəif bir ciyiltidən başqa ağızından bir şey çıxmadı. O, yavaşça durub qızları çağırıldı:

— Lu, Marget! Vaşaq yenə gəlib!

— Biz sənə heç bir kömək edə bilmərik... — deyə qızlar cavab verdilər.

— Ş-ş-ş! — deyə Tor heyvanı qorxutmağa cəhd göstərdi.

Vaşaq pəncərənin qabağındakı stolun üstünə sıçradı və heç bir faydası olmayan tüfəngi görəndə nərildədi. Bir anlıq pəncərəyə tərəf çöndü və Tor elə bildi ki, heyvan şüşəni qırıb çölə qaçacaq. Amma yox, təzədən çönüb alışan gözlərini oğlana zillədi. Tor aramlı yataqdan qalxdı. O başa düşürdü ki, ya öldürməli, ya da ölməlidir, çünkü başqa çarə qalmayıb. Kibriti çəkib talaşanı yandırdı. Sol əliylə talaşanı tutdu, sağ əli isə çəngəldən yapışdı, amma özündə elə bir zəiflik hiss edirdi ki, çəngələ çəlik kimi söykənəsi oldu. İri heyvan elə masanın üstündə durmuşdu, amma indi bir balaca əyilmişdi, sıçramağa hazırlaşırkı. Gözləri oğlanın əlindəki məşəlin zəif işığından qırmızı parl-

tyla dolmuşdu, qısa quyruğu otərəf-butərəfə yellənir, miriltisinin tonu daha bərk, daha yüksək olurdu. Torun dizləri büükülürdü, lakin çəngəli qaldırıb havada yellədi. Elə həmin an vaşaq da sıçradı, lakin oğlanın fikirləşdiyi kimi, onun üstünə yox. Məşəlin işığı və oğlanın cəsarəti heyvanı qorxutmuşdu və vaşaq oğlanın başının üstündən tullanıb çarpayının altına girdi.

Amma bu, bircə dəqiqəlik fasile idi. Tor məşəli tirin çıxıntısına yerləşdirdi, çəngəldən ikiəlli yapışdı. Ölüm-dirim savaşa girəcəkdi; bunu çox gözəl bilirdi. Arakəsmənin o üzündən qızların zəif çığrtısı eşidilirdi. Tor yalnız çarpayının altından işaran gözləri görürdü və heyvanın getdikcə yüksələn səsini eşidirdi. Ayaq üstə zorla duraraq var gücünü cəmləyib çəngəllə zərbə endirdi.

Silah nəsə yumşaq bir şeyə girdi və dəhşətli bir çığrtı qopdu. Oğlan bütün ağırlığını çəngələ saldı. Vaşaq onun üstünə atılmaq isteyirdi, Tor heyvanın dış-lərinin, caynaqlarının çəngəlin dəstəyindən çıxardığı səsləri aydın eşidirdi və hiss edirdi ki, bütün səylərinə baxmayaraq, getdikcə ona yaxınlaşır. İti caynaqlı güclü pəncələr ona sarı uzanmışdı. Oğlan bilirdi ki, tezliklə tamam gücən düşəcək, elə buna görə də olan-qalan qüvvəsini toplayaraq bütün ağırlığıyla çəngəli bir qədər də itələdi. Vaşaq dartındı, mirilti və şaqqlı səsi gəldi. Paslı çəngəl qırıldı, heyvan sıçradı, ona toxunmadan yanından ötərək deşıyə girib həmişəlik yox oldu.

Tor çarpayının üstüne yixilib huşunu itirdi.

Onun nə qədər uzanıb qaldığı bəlli deyil, lakin uca-dan səslənən şən qəhqəhədən özünə gələndə artıq günəş hər tərəfi nura qərq etmişdi:

– Ey, haradasınız? Ölmüsünüz-nədir? Lu! Tor! Marget!

Torun cavab verməyə heyi yox idi, amma həyətdə at ayaqlarının tappiltisini və komaya yaxınlaşanın ağır addımlarının səsini eşitdi.

Qapını Korninin güclü əlləri dabanından çıxardı və dostu həmişəki kimi mehriban və gözəl idi.

– Ölmüsünüz? – dəhşət içində soruşurdu. – Kim ölüb? Haradasınız? Tor!.. Kim ölüb? Lu? Marget?



– Korni, Korni! – deyə yataqdan zəif bir səs çıxdı.
– Onlar komadadırlar. Vəziyyətləri çox pisdir. Yeməyə
heç nəyimiz yoxdur...

– Ay sarsağam ha! – deyə Korni ümidsiz halda qış-qirdi. – Mən əmin idim ki, Ellertonun yanına gedərək
ərzaq gətirmisiniz!

– Gedə bilməzdik, Korni! Hər üçümüz eyni gündə
azarladıq; elə sən gedən kimi. Sonra da vaşaq galib bir-
bir bütün toyuqlarımızı, evdə nə vardısa, hamısını
daşıyb apardı.

– Sən də, yəqin, haqq-hesab çəkdin onunla! –
Korni künclək tirlərin yanında görünən qan ləkələ-
rinə işarə edərək dedi.

Əla yemək, qulluq və dərman onların hamısını tez
bir zamanda ayağa qaldırdı.

İki ay sonra, qızlara təzə ağac vedrə lazım olanda
Tor dedi:

– Mən köğuşlu soyiid ağacının yerini bilirəm, elə
çəllək kimi enli olar.

Onlar Korni ilə bir yerdə meşədəki yanğın yerinə
getdilər və ağacdan lazım olan parçanı kəsəndən sonra
köğüşün ən uzaq küncündə iki vaşaq balasının quru-
muş leşini tapdılar – böyründən köhnə çəngəl qırığı
çıxmış analarının yanında uzanmışdılar.

KÜÇƏ NƏĞMƏKARI

1

Necə hərəkatlı, qaynaşan sürüdür bu! Nə qədər həyəcan, nə qədər səs-küy!

Bir yerdən başqasına pirildayan, bir-birinin böyründə, düz navalçanın dibində tullanıb-düşən bir neçə sərçə. Dəstənin ortası azacıq seyrələndə bütün bu qatma-qarışqlığın səbəbkərini görmək olurdu: özünün zəhlətökən pərəstişkarlarından narazı-narazı müdafiə olunan balaca, dişi sərçəni. Sərçələr, deyəsən, ona girişirlər, amma davranışları, hərəkətləri o qədər kobud idi ki, ilk baxışdan bu sevgi oyunlarını haqq-hesab çürütməyə oxşadardın. Onlar dişi sərçəni qəddarcasına dimdikləyir, əzisdirirdilər, amma deyəsən, elə bir ciddi ziyan da vurmurdular. Onun özünün isə bircə istəyi var: ona əziyyət verənlərdən can qurtarmaq. Əgər imkanı olsaydı, onların hamısını heç təəssüflənmədən öldürə bilərdi.

Tamamilə bəlli idi ki, onların diqqət cəlb etməkçün dəridən-qabıqdan çıxmalarına baxmayaraq, ətrafindakı quşların heç birinə hüsnrəğbəti yox idi. Budur, zəhlətökən pərəstişkarlarını dimdikləriyle imkanı çatan qədər anlatmağa çalışandan sonra onun diqqətini cəlb etmək istəyən rəqiblər arasında yüngül çəşqinqılıqdan istifadə edib yaxındakı navalçaya qonur. Uçarkən qanadlarının birindəki ağ lələkləri görünür. Məhz bu lələklər onu başqalarından fərqləndirir, çox cazibədar edirdi.

2

Özünün qara qalstuku və ağ yaxalığıyla qürrələnən erkək sərçənin başı çox qarışq idı. O, bütün səyini bağın içində uşaqların düzəltdiyi evciyin səliqə-sahma-na salınmasına yönəltmişdi. O, bir çox cəhətlərinə görə



görkəmli quş sayılırdı. Tikinti materialı kimi yaxınlıqdakı meydançadan daşıdığı budaqlardan, çubuqlardan istifadə edirdi, işini isə yalnız səhərlər, özü də bircə dəqiqəlik kəsirdi ki, ürəkdən gələn nəgməsini lap sarıbülbül kimi ustalıqla, ucadan oxusun.

Yuvasını təkbaşına qurmaq sərçə adətindən kənardır. Lakin biz bu sərçəni nahaq yerə görkəmli adlandırmadıq. Bir həftə işləyəndən sonra o, yuvanın inşasını başa çatdırıldı, çünki quş damı şəhər ağaclarından qoparılmış budaqla ağızına kimi dolu idi. Artıq onun musiqiyələ məşğul olması üçün boş vaxtı daha çox qalırıldı və sərçə cikkiltisinə qətiyyən bənzəməyən nəgməsi getdikcə daha tez-tez səslənir, eşidənləri mat qoyurdu. Və bizim sərçə təbiətin açılmaz sırlarından biri kimi tarixə düşəcəkdi, əgər quş həvəskarlarından biri – Altıncı xiyabandan olan bir bərbər bu sərçənin həyatının ilk günləri barədə bizim üçün danışmasaydı.

Sən demə, bu şəxs sərçə yumurtasını söyüd çubuqlarından hörülmüş, sarıbülbüllər üçün yuva rolunu oynayan zənbilə qoymuşdu və həmin yumurtadan çıxan körpəni ögey valideynləri təriyə etmişdilər. Nəgmə oxumaq onların sənəti idi. Quşcuğazın möhkəm bədəni, əla ciyərləri vardı. Sarıbülbüllər də onun təlimi ilə əməlli-başlı məşğul olurdular. Ondan elə bir müğənni alındı ki, təbii istedadın kasadlığını özünün tükənməz enerjisi bahasına heçə endirirdi. Güclü, davakar və musiqi duyumundan xali olmayan bu zirək quş tezliklə bütün qəfəsin sahibinə çevrildi. O heç tərəddüd etmədən melodiyanın mükəmməliyində ötə bilmədiyi sarıbülbülü susmağa məcbur edirdi və hər belə qələbədən sonra onun nəgməsi o qədər gözəl olurdu ki, ev sahibi sarıbülbülün başına istənilən oyunu açmasıyla barişirdi, təki qonaqlarını Rendinin – sərçənin adı beləydi – qələbə nəgməsiyle əyləndirə bilsin.

Rendi onunla bir qəfəsə salınan istənilən sarıbülbülü susdururdu. Ayrıca qəfəsdə olanda isə yaxınlığında hansısa rəqib müğənninin olmasından və onu susdura bilməməsindən yamanca əsəbiləşirdi. Belə vəziyyət-

lərdə öz nəgməsini büsbütün yaddan çıxarır, əsl sərçə kimi qəzəblə cikkildəyirdi.

Zaman keçdikcə, onun sinəsində qara yaxalıq əmələ gələndən sonra Rendi həmin bərbərxananın ən diqqətəliyiq obyektinə çevrildi. Lakin bir dəfə qəfəslərin düzüldüyü rəf qırıldı, bütün qəfəslər yerə töküldü və bu dağıntılar quşların çoxunun azadlığa çıxmasiyla nəticələndi. Onların arasında Rendi də vardi. Sarıbülbüllər ya öz qəfəslərinə könülli qayitdilar, ya da ki tutulmaqlarına imkan verdilər, Rendi isə pirildiyib pəncərəyə qondu, bir qədər cikkildədi, sonra şəhər dəmir yolunun parovozunun fitinə çağırıشا dolu bir cavab nəgməsi səsləndirdi və tutulmasına imkan verməyərək o ətraflarda kəşfiyyata başladı. O, əsir olmaq üçün doğulmamışdı və özünün yeni vəziyyətinə qısa bir zamanda uyğunlaşdı. Bircə həftədən sonra artıq nəslinin bütün qalan quşları kimi vəhşi idi və küçələrdə daim dalaşan davarlar sərçelərdən birinə dönənmişdi. Onlara zərbələrini dalbadal endirirdi. Hərdən isə dirləyicilərini sarıbülbüllərdən öyrəndiyi gözlənilməz musiqi qammasıyla heyran qoyur, amma əsl sərçə həvəsiylə oxuyurdu.

3

Quş damını özünə yuva seçən həmin o sərçə – Rendi bax beləydi. İndi aydın olmuşdu ki, bu qədər budağı nəyə görə yiğirmiş. Həyatı boyu gördüyü yeganə yuva toxunma zənbildə yerləşirdi. Elə buna görə də öz yuvasını budaqlardan, çubuqlardan qururdu.

Bir neçə gündən sonra Rendi öz rəfiqəsiylə bir yerdə geldi yuvaya. Mən navalçanın yanında izlədiyim səhnəni tamam unudardım, əgər Rendinin rəfiqəsinə diqqətlə baxanda balaca Biddini – dava-dalaşa səbəb olmuş bəyazqanadlı xanımı tanımasaydım.

Görünür, Rendidən xoş gəlirdi, amma yenə də özünü tox tutur, erkək quş yaxınlaşan kimi ona dimdik atır. O isə qanadlarını, quyrugunu sallayıb rəfiqəsinin başına dolanır, bütün başqa erkəklər kimi nəsə cikkildəyir və yalnız nəgmə oxumaq üçün ayaq saxlayırı.



Nəhayət ki, onun müqavimətini qırmağa, bəlkə də, məhz elə özünün musiqi istedadına görə nail oldu və budur, artıq irəlidə uçaraq yuvasına aparan yolu rəfiqəsinə göstərir, ona bələdçilik edirdi. Diş sərçə onun dalınca yuvaya girdi, amma elə həmin an da bayırı sıçradı, Rendi də onun dalınca; cikkildəyərək rəfiqəsinə yalvarırdı. Onu qaytarana kimi uzun-uzadı nəsə cikkildədi, amma diş sərçə bu dəfə də çölə çıxdı: nədənsə narazı qaldığı aydın görünürdü. Rendi yenə də onu inandırmaga çalışdı və nəhayət, diş sərçə yuva ya girdi, lakin yenə də bayırı çıxanda dimdiyində bir budaq vardi; onu yerə saldı, uşub getdi. Rendi də bayırı çıxdı. O artıq öz eviyə qürrələnmirdi. Bu, onun üçün böyük, sarsıcı zərbə idi. Qüssə içində kandarda oturub bir dəqiqə nəsə cikkildədi və bu cikkiltisinin mənasi, təxminən, belə olmalı idi: "Qayıt, qayıt!", amma rəfiqəsi qayıtmırkı ki qayıtmırkı. Sonra o, yenə içəri tullandı. Yüngül cirmaq səsləri gəldi, Rendi dimdiyində yekə bir budaq çıxaraq, onu qapının ağzında yerə tulladı. Başqa budağın dalınca qayıtdı, onu da birincisinin ardınca yolladı və bu minvalla, bir zamanlar səylə, qayğıyla topladığı budaqların hamisini yerə tökdü. Syuz meydanından min əziyyət bahasına gətirdiyi əyri budağı da, analığının yuvasında gördüyü budaqlara bənzəyən bu iki çubuq parçasını da – hamisini tulladı, qoy cəhənnəm olsun!

Öz yuvasını dağıtması bir saatə yaxın vaxt apardı, tək-tənha çalışdı, cincirini belə çıxarmadan çalışdı. Nəhayət ki, iş başa çatdı. Aşağıda, yerdə isə bir yiğin çırçırpı vardı – lap kiçik tonqala bənzəyirdi.

Rendi bir həftəlik əməyinin bəhrəsini dağıtdı, boş yuvaya qəzəblə nəzər saldı, ağızından qısa, kobud bir cikkili qopdu – yəqin, sərçə dilində nəsə bir söyüş idi – və uşub getdi.

Ertəsi gün qaçqın rəfiqəsi də yanında qayıtdı; başına hərlənir, həyəcanla nəsə cikkildəyirdi. Onu yenə də yuvanın yanına gətirdi. Biddi içəri girdi, sonra çıxaraq aşağıdakı budaqlara nəzər saldı. Bir də içəri girdi və dimdiyində kiçik bir budaq, kandarda göründü –

deyəsən, Rendi bu budağı unutmuşdu – budağı aşağı tullayıb yerə necə düşməsinə məmnuniyyətlə tamaşa etdi. Yuvanın içində xeyli vurnuxmadan sonra hər ikisi uçub getdi və tezliklə birlikdə qayıtdılar: Biddi dimdiyindəki bir çəngə quru otla, Rendi isə saman çöpüylə. Bütün bunları yuvanın içində apardılar və görünür, inşaat sənətinin bütün qanunlarına uyğun olaraq yerləşdirdilər. Sonra bir də quru ot dalınca getdilər, bundan sonra Biddi səliqə-sahman yaratmaq üçün evdə qaldı, Rendi isə ot daşımaqla məşğul idi və yalnız hərdənbir, o gecikəndə kömək üçün diş sərçə də uçası olurdu.

Nəhayət ki, onların zövqünü yoxlamaq üçün əlimə münasib fürsət düşdü. Onların yuvasının yaxınlığındakı eyvanında otuz dənə qısa lent, köbə qoydum. Onların on beşi adı parça cırığı idi, səkkizi gözəl parçadan, yeddisi isə parlaq rənglərdə olan ipəkdən idi. Açıqrəngli hər parçanın yanına tündrənglisini qoymuşdum. Bu sərgini ilk görən Biddi oldu. Aşağı uçub parçaları hər tərəfdən əvvəlcə sol, sonra da sağ gözüylə süzdü və sonra qərara aldı ki, heç nəyə dəyməsə yaxşıdır. Amma bu yerdə Rendi özünü yetirdi: əvvəller otaq quşu olmuş birisi kimi belə şeylər ona yaxşı tanış idi. O, əvvəlcə bu tərəfə, sonra o tərəfə tullandı, parçaların birinə toxundu, sonra geri sıçradı, təzədən yaxınlaşdı, otərəf-butərəfi dimdikləyib axırda qənimətini götürərək uçub getdi. Sonra yenə də Biddi gəldi və bu dəfə hərəsi birini götürüb uçdu. Üstünlüyü tündrəngli parçalara verirdilər, amma onlar qurtaranda Biddi bir necə dənə açıqrəngli parça da apardı. Ən elvan rəngliləri isə elə orada toxunulmamış qaldı.

Yuwanın yarısı artıq hazır idi ki, Rendi bir dənə budaq gətirmək üçün son cəhdini də göstərdi. Lakin bircə an sonra o budaq aşağı atıldı, Biddi isə qalib görkəmlə onun yerə necə düşməsinə tamaşa edirdi. Yaziq Rendi! Onun istəyinə heç bir güzəşt göstərilmirdi. Bütün gözəl çubuqlar, budaqlar zibilliyyə tullanmışdı! Anasının budaqlardan hörülümiş gözəl yuvasıvardı! Lakin rəfiqəsinə tabe olmağa məcbur idi. İndi evlərində



otdan, samandan başqa heç nə qalmamışdı – bircə çöp də yox idi, yalnız yumşaq şeylər idi. Və o, buna tabe oldu: azadlığa tabeolma dərslərini ona hər gün keçirdi. Əvvəllər elə bilirdi ki, dünya bərbərxanadan ibarətdir, o – Rendi isə bu dünyada yaşayan ən vacib məxluqdur. Lakin indi bu anlayışları daşılmışdı. Biddiyə elə gəlirdi ki, onun tərbiyəsində əməli baxımdan bəlli səhv'lər buraxılıb və məcbur olurdu ki, həyat yoldasını addımbaşı nəyəsə təzədən öyrətsin.

Yuvanın üçdəikisi başa çatandan sonra qiyamət planları olan Biddi haradansa yekə, yumşaq lələklər daşıyb gətirməyə başladı. Lakin indi Rendiyə elə gəlirdi ki, rəfiqəsi lap ağ eləyir və buna bir yolla son qoymaq lazımdır.

İlk yuvasında görmədiyi lələklərdən olan yataq ona heç xoş gəlmədi və o, bəzi yataq əşyalarının atılmasıyla məşğul olmağa başladı. Biddi dimdiyində daha bir lələk yuvaya yetişəndə bayadandan daşıyb gətirdiklərini aşağıya, cir-cırçı qalağının üstünə atılmış gördü. Lələklərin dalınca atıldı və sonuncusunu hələ havada ikən tutaraq qapının ağızında, dimdiyində atmağa hazırlaşlığı lələklər olan həyat yoldasıyla üzbəüz gəldi. Beləcə üz-üzə dayanaraq ucadan cikkildəşməyə başladılar: hər ikisinin ağızında lələklər, ürəklərində qarşılıqlı inciklik.

Əvvəlcə səs-küylü, həyəcanlı bir səhnə cərəyan etdi: lələkləri gah içəri aparır, gah da çölə çıxararaq atırdılar, külək isə onları qapıb ağacların arasıyla uçurdu. Sonra ortaya sakitlik çökdü, ertəsi gün isə bütün lələklər yenidən yuvaya qaytarıldı. Razılığa hansı yolla gəldikləri, yəqin, həmişəlik sırr olaraq qalacaq. Hər halda, işin çox hissəsini Rendi özü yerinə yetirdi və yesik ağızına kimi yekə lələklərlə dolmayanadək rahatlıq nə olduğunu bilmədi.

Ər-arvad, adətən, bir yerdə olurdular, amma bir dəfə necə oldusa, Biddi uşub gedərək xeyli müddət qayıtmadı. Rendi ətrafa göz gəzdirdi, cikkildədi, əvvəlcə yuxarı, sonra da aşağı baxaraq toplanmasına bir xeyli əziyyət çəkdiyi budaqları yenə gördü. Gözəl

budaqlardı, lap anadan olduğu beşikdəkilər kimi! Rendi aşağı uçdu. Buruqları olan gözəl budaq da hələ yerində idi və yenə şirnikləndi. Rendi onu qapıb yuvalarına tələsdi, içəri girdi. Bu budaqla davranışmaq həmişə çətin olurdu – onun bir qolu qapıya ilişirdi. Lakin son zamanlar həmin budağı dəfələrlə içəri salası olmuşdu deyə nə etmək lazımlı olduğunu yaxşı bilirdi. İçəridə yarım dəqiqə əlləşəndən sonra yenə çölə çıxdı, qürurla ətrafına göz gəzdirib lələklərini təmizlədi, silkələndi, sonra sarıbülbül nəğməsini bir neçə dəfə başdan-ayağa oxudu və mahniya xoşbəxt görkəmlə bir neçə yeni not da əlavə elədi.

Biddi dimdiyində lələklər qayıdanda uzaqqörənlik edib içəri daşınmasına yardım göstərdi. Yuva artıq hazır idi.

İki gün sonra mən yuvaya qalxanda içərisində yumurta tapdim. Sərçələr mənim yuxarı necə çıxdığımı gördürlər, lakin başqa quşlar kimi qışqırıq salıb başımın üzərində uçuşmurdular, əksinə, təhlükəsiz məsafləyədək uzaqlaşıb hərəkətlərimə bacanın o üzündən həyəcanla göz qoyurdular.

Üçüncü gün evciyin içərisində nəsə hərəkət başlandı, sakit bir mübarizənin sədaları, cikkilti səsləri eşidildi və yuvanın qapısından iki-üç dəfə quyrug qorundü – sanki, bu quyrugun sahibi nəyisə çölə dartmağa çalışırıdı. Nəhayət ki, quyrugun sahibi çölə kifayət qədər çıxdı və mən Biddini tanıdım. Amma onu yenə içəri çəkdilər. Görünür, ailə-məişət zəminində nəsə bir münaqişə baş verirdi. Bütün baş verənlərin mənasını heç cür başa düşmək olmurdu, lakin Biddi, nəhayət ki, dimdiyində Rendinin sevimli budağı ilə yuvadan çıxanda hər şey aydınlaşdı. Dişi sərçə çıxardığı budağı qəzəblə aşağı atdı. O, Rendinin haradasa gizlətdiyi budağı qəflətən tapmışdı.

Hə, sən demə, küsişməklərinin səbəbi bu imiş! Amma bir şeyi başa düşə bilmirdim: Rendi müqavimət göstərə-göstərə Biddi budağı bayira necə çıxara bilmişdi? Elə düşünürəm ki, erkək sərçə ailədəki sülhü pozmamaq üçün tabe olmağa məcbur qalmışdı.



Dava-dalaşda budaqla bir yerdə yumurtanı da çölə itələmişdilər. O, indi yerdəydi – nəm, sarı fonda bəyaz çinini xatırladan qırıqlar. Zahirən sərçələr yumurtanın aqibətindən qəti narahat deyildilər. O yumurta yuvalarından çıxan kimi də həyatlarından silinmişdi.

4

Həmin hadisədən sonra bizim cütlük neçə gün hüzur içində yaşıdı. Yuvada yumurtalar dalbadal peyda olurdu. Bir həftədən sonra yumurtaların sayı artıq beşə çatmışdı və ər-arvad zahirən çox xoşbəxt görünürdürlər. Rendi bütün ətrafi heyran qoyaraq nəğmələr oxuyur, Biddi isə getdikcə daha çox lələk daşıyıb gətirirdi, elə bil, qışa hazırlıq görürdü. Ağlıma gəldi ki, kiçik bir təcrübə aparıım. Bir axşam, şər qarışana yaxın əlverişli bir fırsat tapıb onların gözəl yuvasına bir dənə mərmər yumurta qoymur. Bunun dalınca nə baş verdiyindən xəbərim yoxdur.

Ertəsi gün gəzməyə çıxdım. Bazar günü idi və küçədə sakitlik hökm süründü, yalnız bir neçə adam navalçanın yanında nəyəsə diqqətlə tamaşa edirdi. Yaxınlaşanda cikkilti səsləri eşitdim, oradakıların çiyinləri üstündən boylananda yerdə qəzəblə dalaşan iki sərcə gördüm. Onlar bir-birini dimdikləyir, zərbələr endirirdilər. Bir müddət firlanaraq dalaşdırılar, tamaşa edənlərə heç fikir də vermirdilər. Lakin nəfəslərini dərmək üçün davaya ara verəndə və haldan düşmüş vəziyyətdə quyruqları üstə çökəndə Biddi ilə Rendini tanıyaraq mat qaldım. Döyüsdən sonra tamaşaçılardan biri onları ürkütdü, yəqin, bazar günü dalaşmaqları qətiyyən ürəyindən deyildi. Onda quşlar ən yaxındakı damın üstünə qalxdılar ki, savaşlarını maneəsiz davam etdirsinlər.

Elə həmin gün yuvanın altında nəinki mənim mərmər yumurtamı, hətta beş dənə əsl yumurtanın da qırıqlarını gördüm; onları da yad yumurta ilə bir yerdə yuvadan atmışdilar. Mənə isə elə gəlir ki, bu hadisənin səbəbi elə həmin o daş yumurta olmuşdu.

Görünür, bu yuvada nə xoşbəxtlik, nə də sülh ola bilərdi, çünki sərçələr onu bütün içindəkilərlə, o cümlədən lələklərlə bir yerdə buraxıb getdilər. İdeyalarının orijinallığı ilə fərqlənən Biddi bu dəfə yuva kimi meydanın ortasındakı fənərin qapağını seçmişdi. Möhkəm küleyə baxmayaraq, düz bir həftə çalışıb inşaat işlərini başa çatdırıldılar. Gecələr belə işləqda necə yata bildiklərini anlamaq çətin idi. Amma buna baxmayaraq, Biddi razi görünürdü, Rendi isə öz fikrini bildirməməyi artıq öyrənmişdi. Hər şey yaxşı olacaqdı, əgər ilk yumurtanı əmələ gətirənədək fənər sönməsəydi. İşıqçı fənəri təmir edərkən Biddi ilə Rendinin bütün qurğusunu zibil yeşiyinə yolladı.

Torağay bu hadisədən heç cür öziñə gələ bilməzdidi, lakin sərçənin enerjisi və öziñənin amanının həddi yoxdur. Görünür, yuva uğursuz idi, bəlkə də, səhv material seçimində idi. Hər halda, təzədən yerləşsələr yaxşıdır.

Harasa getmiş qonşusunun yuvasından bir neçə saman çöpü çırpışdırıran Biddi onları meydandakı qarağacın hündür budağına qoyaraq bu hərəkətiylə Rendiyə seçdiyi təzə yeri nişan verdi. Və onun qərarlarına tabe olmağın daha sakit başa gəldiyini şəxsi təcrübəsindən bilən Rendi sarıbülbül nəğməsini iki dəfə oxuyaraq zibil qalaqlarında eşələnib tikinti üçün işə yarayası bir şey axtarır, rastına yaxşı bir budaq çıxanda isə yanından istəmədən ötüb-keçirdi.

Meydanın əks tərəfində bir quş yuvası vardı və orada çox pis ad çıxmış sərçə ailəsi yaşayırırdı. Xüsusi silə də erkək sərçəni kimsənin görməyə gözü yox idi. O, boy-buxunlu və yekə qara qalstuku olan gözəl, çox öcəşkən quş idi. Bu davakar sərçə yalnız öz gücünə görə ürəyi istəyən quşu özünə arvad seçmiş, yuva üçün ən əlverişli yeri tutmuş, üstəlik, meydandakı ən yaxşı tikinti materiallarını manşırlamışdı. Mənim sərçələrim təklif etdiyim rəngbərəng lentlərdən imtina etsələr də,



hər halda, müəyyən incə zövqləri vardı. Heyvanxanadan təsadüfən bura düşmüş Qvineya toyuğunun quyruğu oğurluq yoluyla yuvadan-yuvaya keçirdi və həmin lələklər, nəhayət, gəlib Davakarla arvadının yaşadığı əla evə çıxdı; quşlar onları təzə bankın mərmər sütunlarının birinə bəzək kimi yapışdırıldılar.

Davakar parkın sərhədləri daxilində ürəyi istəyəni edirdi və bir dəfə Rendinin nəğməsini eşidəndə onun üstünə cumdu. Rendi sarıbülbüllərin kabusu idi, amma Davakarla bacara bilməzdi. O, cəsarətlə dalaşırdı, amma yenə də məglub oldu və canını qaçmaqla qurtardı. Qələbəsindən ürəyi dağa dönən Davakar birbaş Rendinin təzə yuvasına tərəf uçdu və oraları ötəri nəzərdən keçi-rəndən sonra evdə işinə yaraya biləcək çubuqları çıxarmağa başladı. Rendi möhkəm döyülmüşdü, lakin belə quldurluq bizim nəğməkarın qəlbində cəsarət dalgası oyadı və bu dəfə o özü Davakarın üstünə hücum çəkdi. Dalaşarkən quşların hər ikisi budaqdan yerə düşdü. Davaya digər sərçələr də qoşuldu və – adam deməyə də utanır! – quşlar tanımadıqları birisiylə dalaşan Davakarın tərəfində idilər.

Rendinin hali fənalasdı və artıq lələkləri tökülməyə başlamışdı ki, dalaşanların tən ortasına qanadında ağ lələklər olan balaca dişi sərcə düşdü. "Çirik, cirik, vur, əzişdir!" – Biddi özünü yetirmişdi. Hə, o, özünü incitməyə imkan verməz! Davaya əvvəlcə əylənmək üçün qoşulan sərçələr o dəqiqə aradan çıxdılar: buradan artıq zarafat qoxusu gəlmirdi, əsl döyüş idi və mənzərə o dəqiqə dəyişdi. Davakar özünün bütün döyüş əzmini itirərk balaca buldoq kimi quyruğundan yapışmış Biddi ilə bir yerdə geri döndü. Beləliklə, o, yekə sərcənin quyruğundan əl çəkmir, sallanmasına davam edirdi, axırda onun quyruğundan bir lələk də qopardı və təzə yuvasını bəzəyərkən oğurladığı başqa materiallarla yanaşı, ondan da istifadə etdi.

Bu hadisədən iki gün sonra Qvineya toyuğunun Davakarın yuvasının əsas bəzəyi olan lələkləri artıq Biddinin evini bəzəyirdi və kimse onun bu haqqını tanımadıq kimi bir saygılılıq göstərmirdi.

Yay sona çatırdı, lələk tapmaq artıq müşkül işə çevrilmişdi və Biddi öz yatacağı üçün bir şey tapmırdı. Lakin lələyi əvəz edə bilən tamam təzə bir şey taparaq özünün yeniliyə olan məhəbbətini daha bir dəfə isbat elədi. Meydanda karet dayanacağı vardi. Atların yanında həmişə tüklər yerə töküldürdü və onlardan yaxşı yatacaq çıxardı. Bu, əla fikir idi və bizim sakitlik bilməyen cütlüyüümüz tükməz bir səylə at tükü toplamağa girişdi: onları iki-iki, üç-üç yuvalarına daşımaga başladı. Bəlkə də, tamam başqa cinsdən olan sərçələrin parklardan birindəki yuvalarında görmüşdülər bunu. Həmin cins – Çippi həmişə at qılından istifadə edir və yuvanın içində yumurlanmış tüklərdən əsl yaylı yatacaq düzəldir. Yaxşı işdir, amma bunu bacarmaq da lazımdır. Hər şey yaxşı olacaqdı, əgər bizim sərçələr tüklə davranmağı qabaqcadan öyrənsəydi. Çippi tük toplayanda heç vaxt bir dənədən artıq götürmür və onun bir ucundan ehtiyatla yapışib aparır, çünki tamam ziyansız görünən tük hərdən təhlükəli də ola bilir. Bizim sərçələr yalnız samanla davrana bilirdilər. Biddi tükü ortasından yapışaraq götürürdü və həddindən artıq uzun olduğunu görəndə tutduğu yeri bir neçə düym dəyişirdi.

Çox vaxt bu hərəkət onunla bitirdi ki, sərçənin başı üzərində, ya da dimdiyinin altında yekə bir halqa əmələ gəlirdi. Və bu, ucuş vaxtı onun üçün rahat idi, ilk zamanlar heç bir problem də yaratmirdi, baxmayaraq ki bu qorxulu halqanı görən Çippin tükleri qabarardı.

Ev quruculuğunu son günü yetişdi. Biddi özünə məxsus tərzdə Rendiyə anlatdı ki, daha heç nə gətirmək lazım deyil. Yır-yığışını çox həvəslə bitirir, sonuncu tükü yerləşdirirdi. Rendi isə bağdakı heykəllərdən birinin təpəsinə qonaraq özünün ən gözəl nəğmələrini oxuyurdu. Birdən qulaqlarına həyəcanlı bir cikkilti yetişdi. Evə sarı baxanda gördü ki, Biddi yuvanın içində nəsə qeyri-adı bir tərzdə vurnuxur, çölə çıxmaga can atır. Onun başı özünün düzəltdiyi təhlükəli halqların birinə keçmişdi, dartinanda halqa daralmış, quş tələyə düşmüştü. Azad olmaq üçün nə qədər çox çapalayırdısa, bir o qədər də möhkəm ilışındı.



Rendi indi sübut etdi ki, balaca, tərs rəfiqəsinə bağlılığı nə dərəcədədir. Dəhşətli dərəcədə həyəcanlanıb ucadan cikkildəyə-cikkildəyə köməyə tələsdi. Biddini azad etməyə çalışaraq, pəncəsindən yapışib dartmağa başladı, lakin bu hərəkəti vəziyyəti lap ağırlaşdırıldı. Onların bütün səyləri əbəs idi və tükə yalnız yeni-yeni düyünlər, halqalar əlavə edirdi. Yuvada olan-qalan tüklər də, sanki, bu qəsdə qoşulmuşdu, onlar bir-birinə dolaşır, burulur, yazılıq sərcəni öz ağuşlarına daha çox çəkirdi. Bir azdan aşağıda, parkda oynayan uşaqlar budaqdan asılmış hərəkətsiz tük yumağını heyrətlə seyr edirdilər – küy-kələkli, uzaqgörən Biddidən qalan yalnız bu idi.

Yazılıq Rendi dərindən sarsılmışdı. Onun həyəcan siqnalına qonşu sərcələr də toplaşaraq çıçırtılarına qoşulmuşdular, amma heç bir kömək göstərə bilmirdilər. İndi isə onlar yenə öz yuvalarına dağlışdırılar, Rendi isə elə orada gah atılıb-düşür, gah da qanadlarını sallayıb dinməzçə otururdu. Rəfiqəsinin öldüyü ilə xeyli müddət barışmadı və bütün günü çalışdı ki, onun diqqətini özünə cəlb etsin, adı, gündəlik qayğılarla maraqlandırsın. Gecəni tənhalıqda keçirdi, səhər açılan kimi isə yenə cikkildəməyə, vurnuxmağa başladı; bədəğur at tükündən sevgilisi Biddinin sakit, artıq daşlaşmış cəsədi asılan yuvanın ətrafında nəğmələrini oxuyurdu.

6

Rendi başqa sərcələr kimi ehtiyatlı deyildi. Sarıbülbüllərlə bir yerdə böyüdüyündən ehtiyat göstərməyə adətkərdə deyildi. Nə uşaqlardan qorxurdu, nə də faytonlardan.

Onun xarakterindəki bu cəhət indi özünü daha artıq bürüzə verirdi, çünkü çox kədərli, əzgin idi. Elə həmin gün özünə yem axtara-axtara bir velosiped-ci dən vaxtında yayına bilmədi və quyruğu velosipedin təkəri altına düşdü. Quyruğunu qurban verib canını qurtarmağa çalışanda isə sağ qanadı arxa təkərin

altına girdi. Oğlan yoluna davam etdi, qanadı sınmış Rendi isə vurnuxmağa, xiyabanın ətrafindakı ağaclarla tərəf sıçramağa başladı. Və burada onu balaca bir qız tutdu. Quşu evlərinə apardı, qəfəsə salıb qardaşlarının dediyi kimi, çox yersiz, mənasız bir səylə ona qulluq göstərməyə başladı. Günlərin bir günü, artıq sağalar-kən Rendi hamını özünün bülbüл nəgmələriylə mat qoydu.

Yerli qəzetlərdən birinin reportyoru bu barədə eșitdi. Qəzətdə Rendi barədə bir yazı çıxdı. Həmin məqalə bərbərin əlinə keçdi. Bərbər də bir neçə şahidlə gələrək qəribə quş üzərində sahiblik hüququnu bərpa elədi və Rendini geri aldı.

Beləliklə, Rendi yenə də qəfəsdədir, onu göz bəbəyi kimi qoruyur, yedirirlər, o, yenə də bu kiçik dünyyanın birinci simasıdır. Özünü isə qətiyyən bədbəxt hiss etmir. O, heç vaxt əsl vəhşi quş olmayıb. Azadlığı da tam təsadüf idi. Elə Biddi ilə də təsadüf nəticəsində rastlaşmışdı. Onların qısa birgə həyatı həyəcan və təsadüflərlə doluydu. Rəfiqəsini elə təsadüf məhv etdi, başqa bir təsadüf isə onu yenə də qəfəsə qaytardı. Qəfəsdəki sakit və hüzurlu həyat indi ona musiqi qabiliyyətini artırmaq imkanı vermişdi. Burada, özünün köhnə müəllimləri və tərbiyəciləriylə yanaşı, o lap konservatoriyada yaşıyirdı.

Hərdən tək qalandan budaqlardan yuva quraraq oynamaya başlayır, lakin kiminsə yaxınlaşdığını görən kimi qəfəsin həmin küncündən günahkar görkəmlə uzaqlaşır. Əgər ona bir neçə dənə lələk versən, görərsən ki, onları əvvəlcə yuvasına yerləşdirir, lakin ertəsi gün səhər hamısını mütləq çıxarıb cölə tullayıb.

Bu inadkar evcik-evcik oyunları adamların ağlına saldı ki, Rendi özünə rəfiqə istəyir və onlar sərçənin yanına cürbəciir quşlar salmağa başladılar, amma nəticə heç yaxşı olmurdu. Hər dəfə ona adaxlı seçdikləri quşu xilas etmək üçün cəld müdaxiləyə ehtiyac yaranırdı. Nəhayət, bu təcrübələrə son qoydular, çünkü nəğməkarın subay qalmaq arzusu aydın görünürdü. Onun nəğmələrində məhəbbət yanğıısından daha çox,



davakar bir ahəng vardı və tezliklə bərbər kəşf etdi ki, Rendi sarıbülbüllər üzərində deyil, erkək sərçənin müqəvvası üzərində hər qələbəsindən sonra daha böyük şovqlə oxuyur. Müqəvvanı döyərkən Rendi lap ucadan səslənir, xüsusilə də əgər onun boynunda böyük, qara qalstuku varsa...

BİNQO

1

Bu, 1882-ci il noyabrin əvvəlində baş verdi. Manitobada qış öz taxtına təzecə çıxmışdı. Mən stula yayilaraq komamızın yeganə pəncərəsindən görünən mənzərəyə – preriyanın bir tikəsiylə tövlənin küncünə tənbəl-tənbəl baxırdım.

Lakin tövləyə girən yekə heyvanı və onu qarabaqara izləyən balaca, aq-qara xalları olan canlısı görəndə xəyalpərvər tənbəlliyyimdən əsər-əlamət qalmadı.

– Canavar! – deyə çıçırib tüfəngi qapdım və itin köməyinə tələsdim.

Lakin mən yetişənə kimi it də, canavar da tövlədən gülə kimi çıxdılar. Qarın üstüylə bir az qaçandan sonra canavar müdafiəyə hazırlaşaraq itə sarı çöndü. Bizim qonşunun şotland cinsli çobaniti canavarın ətrafinda oyan-buyana qaçaraq hücuma keçmək üçün əlverişli məqam gözləyirdi.

Uzaq məsafədən iki dəfə atəş açdım, amma gülələrim yan keçdi və təqib çölliükdə davam etdi. Cəsur it hər dəfə canavara yaxınlaşış onun qorxulu çənəsindən qurtularaq belindən yapışırıldı. Canavar əvvəlcə müdafiəyə keçir, sonra aradan çıixındı. İt canavarı açıq-aşkar insanlar yaşıyan yerə qovmağa çalışırıldı, heyvan isə çalışırdı ki, canını qurtarib geriyə, şərq tərəfdə qaranlıq bir xətt kimi görünən meşəyə qaçsın. Nəhayət, gah boğuşmaq üçün ayaq saxlayan, gah da yenidən qaçan heyvanlar bu minvalla bir mil məsafə qət edəndən sonra onlara çata bildim və it mənim köməyimə güvənərək qəti hücuma keçdi.

Bir neçə saniyə ötdü. Boğuşan heyvanlardan ibarət heç nə seçmək mümkün olmayan yumaq dağıldı və mən arxası üstə uzanmış canavar, onun boğazından bərk-bərk yapışmış, qan içinde olan iti seçə bildim.



İndi artıq bu mübarizəyə canavarın başına bir güllə sixmaqla son qoymaq mənim üçün asan idi.

Qeyri-adi duyğuya malik bu qəribə it düşməninin ölü olduğunu görəndə ona tərəf heç nəzər də salmadı. Qarın üstüylə çaparaq buradan dörd mil aralı olan fermaya – sahibinin yanına qaçıdı.

Əla it idi; hətta mən onun köməyinə çatmasaydım belə, canavarın öhdəsindən təkbaşına da gələrdi. Sonra öyrəndim ki, bu, ilk belə hadisə deyildi. Canavarlar xeyli yekə olsalar da, onlara həmişə qələbə çalırdı.

Bu itin cəsarətinə heyran qalmışdım və elə həmin dəqiqə nə qədər desələr pul verib onu almaq qərarına gəldim. Lakin itin sahibi qaşlarını çatdı, təklifimi rədd edərək belə cavab verdi:

– Bəlkə, məndən küçük alasınız?

Adı Frenk olan it satılmırıldı və mən naçar qalib onun küçüyyü ilə kifayətlənməli oldum. Məşhur atanın bu oğlu bir çəngə qara tükdən ibarət idi və küçükdən daha çox, uzunquyruq ayiya bənzəyirdi. Amma eynən Frenk kimi kürən xalları vardı. Mən ümidi edirdim ki, bu əlamət və bir də burnunun kənarlarındakı xarakterik ağ halqa onun gələcək əzəmətinin göstəricisidir.

Küçüyyü alandan sonra ona ad qoymağım qalırdı. Bu, çətin iş deyildi: adını Binqo qoymurdum.

2

Bu qışın sonunu Binqo bizim komada tənbəl, gombul və tərbiyəsiz küçük həyatı sürərək keçirdi. Partlayana kimi yeyir və günbəgün daha böyük, daha yöndəmsiz olurdu. Heç acı təcrübəsi də ona pişikdən uzaq dolanmanın zəruri olduğunu qandırı bilməmişdi. Onun pişiklə dostlaşmaq üçün atlığı ən dostyana addımlar da qətiyyən anlaşılmırıldı və bu mövqə az sonra öz yerini hərbənbir müharibəylə pozulan silahlı neytrallığa verdi.

Nəhayət ki, müstəqilliyini tez göstərməyə başlamış Binqo komadan yan gəzərək anbarda gecələməyə üstünlük verdi.

Lakin yazın gəlişi ilə mən onun tərbiyəsinə ciddi girişdim. Amma bu, mənə xeyli əziyyət, ona isə əzab verdi, lakin hər halda, mənim əmrimlə preriyada sərbəst otlayan sarı inəyimizi tapmağa nail oldu.

Axırda ondan nə istədiyimi başa düşəndən sonra bu işi əməlli-başlı bəyəndi və inəyi evə qovmaq əmri kimi heç nə ona xoş gəlmirdi. Əmri eşidən kimi qurbanının harada olduğunu uzaqdan görmək üçün tullana-tullana, sevinc dolu hürişlə preriyaya cumurdu. Və çox qısa müddətdən sonra inəyi qabağına salıb dördnala qova-qova gətirir və heyvan yalnız finxira-finxira tövlənin ən uzaq küncünə girib gizlənəndən sonra ondan əl çəkirdi.

Əlbəttə, əgər bu işə bir qədər az enerji sərf etsəydi, biz ona qətiyyən mane olmazdıq. Amma iş o yerə çatmışdı ki, o, qoca Donnini heç bir əmr olmadan da evə qovurdu. Axırda bizim çalışqan çobanımız inəyi tövləyə gündə on iki dəfə qovmağa başladı. Elə oldu ki, itin qaçmaq həvəsi olanda, ya da bir neçə dəqiqə boş vaxtı qalanda və bəzən də, sadəcə, fantaziyası ona buyuranda Binqo tələsik preriyaya qaçıր və bir neçə dəqiqədən sonra yazıq sarı inəyimizi qabağına qatıb çaparaq gətirirdi.

Əvvəl-əvvəl bu, bizə o qədər də pis gəlmirdi, çünkü inək evdən çox uzaqlaşa bilmirdi. Amma tezliklə əmin olduq ki, heyvan qarnını doyura bilmir: o, ariqlamış, südü də azalmışdı. Görünür, bu hal onun ruhi vəziyyətinə də pis təsir göstərirdi, çünkü ətrafa daim həyəcanla göz gəzdirir, itin peyda olmasını gözləyirdi. Səhərlər isə tövlədən çıxmak istəmirdi, elə bil, yenidən hücumə məruz qalmamaq üçün heç preriyaya çıxmaq istəmirdi.

Artıq məsələnin şiti çıxırdı. Binqonun səylərini məhdudlaşdırmaq üçün bütün addımlarımız faydasız oldu və axırda məcbur olduq ki, itin bu oyunlarına zorla son qoyaq. Binqoya artıq inəyi tövləyə qovmaq ixtiyarı verilməmişdi, amma it yenə də bu heyvana böyük maraq göstərir və sağlam qurtarana kimi tövlənin qapısında yumurlanıb uzanırdı.

Yay gələndə mığmığalar həyatımızı zəhərləməyə başladılar, amma bundan da dözülməzi sağlam vaxtı onların ucbatından inəyin quyruq çırpması idi.



Adətən, inəklərimizi sağıan, fəndgir olduğu qədər də hövsələsiz olan qardaşım Fred inəyin quyruq çırpmaması üçün çox sadə bir üsul fikirləşdi: o, heyvanın quyruğuna kərpic bağlayıb sakitcə öz işini görməyə başladı; əmin idi ki, heyvan artıq öz quyruğuya ona mane olmayacaq. Biz isə onun bu əməlinə bir qədər inamsız yanaşdıq.

Budur, mügməgə dumanının o üzündən qulaqlarımıza küt bir zərbə və söyüslə dolu qışqırıqlar yetişdi. İnək sakitcə gövşəməyində idi, Fred isə yerindən sıçrayıb altındakı kətili qəzəblə heyvanın başına çırpmaq istəyirdi. Necə qəzəblənməyəsən ki, bu qoca, kütbeynin inək kərpici onun qulağının dibinə ilişdirmişdi! Tamaşaçıların bədxah kinayələri isə qardaşımı lap özündən çıxarmışdı.

Səs-küyü eşidən Binqo hadisə yerində olmasını zəruri sayaraq inəyin üstünə əks tərəfdən atıldı. Sakitliyi bərqərar etməyə müvəffəq olana kimi artıq süd dağılması, vedrə və kətil sinmiş, inək və it isə möhkəm döyülmüşdü.

Yazılıq Binqo günahının nədən ibarət olduğunu heç cür anlaya bilmirdi. O, bu inəyə artıq çoxdan nifrət edirdi, indi, lap hırslaşnəndən sonra isə qərara aldı ki, tövlənin qapısına bir də baxmasın, atların yanına köçsün.

İnək mənimki idi, atlar isə qardaşıminkı və pəyəni at tövləsi ilə əvəz edən Binqo bu minvalla, elə bil, məndən də imtina etmiş oldu. Bizim gündəlik təmaslarımız kəsildi, amma buna baxmayaraq, əgər ciddi bir şey baş verirdi, Binqo həmişə qardaşımın yox, mənim üstümə yüyürdü. Və elə bil, hər ikimiz hiss edirdik ki, insanla it arasındakı əlaqə yalnız həyatın bitməsiylə başa çata bilər.

Binqo yalnız daha bir dəfə çoban rolunda çıxış etdi. Bu, keçən payız Kerberridəki yarmarkada baş vermişdi. Orada itlərin yarışması keçirilirdi və inəyi tapşırılan yerə ən yaxşı qovan çobanitinə iki dollar mükafat vəd edilmişdi.

Bir məkrli tanışım tərəfindən şirnikləndirilib Binqonu yarışda iştirak edən itlərin sırasına yazdırıldım və

təyin olunmuş gün səhər tezdən inəyi düz kəndin arxasında preriyaya çıxardılar. Yarış başlananda mən Binqoya inəyi nişan verib dedim:

– Get inəyi gətir!

Təbii ki, mən itdən inəyi olduğum yerə, hakimlər oturan yerə gətirməsini istəyirdim.

Lakin heyvanlar nə etməli olduqlarını, adətən, bizdən yaxşı bilirlər. Əbəs yere bütün yayı öz rollarını məşq etməmişdilər ki. Donni var gücüylə ona sarı cuman Binqonu görəndə anladı ki, xilas olmaq üçün yeganə ümid pəyədir, Binqo isə əmin idi ki, həyatının yeganə məqsədi inəyin pəyə istiqamətdə qaçışını sürətləndirməkdir. Və budur, onlar preriyada buradan iki mil aralı olan pəyəyə istiqamət götürərək bir-birinin dalınca qaçışa başladılar – eynən canavar xallı maralın dalınca düşən kimi və tezliklə də gözdən tamam itdilər. Hakimlər bir də nə iti, nə də ki inəyi görmədilər. Mükafat Binqonun yeganə rəqibinə – başqa çobanitinə çatdı.

3

Binqonun tərbiyəsinə yazın əvvəllərində girişdim, amma tezliklə o, məni öyrətməyə başladı.

Bizim koma ilə kəndin arasındaki yolun tən ortasında, bizdən iki mil aralı fermamızın sərhədini müəyyənləşdirən dirəkvardı. Kiçik təpənin üstüne basdırılmış iri, qalın bir tir idi, uzaqdan yaxşı görünürdü.

Tezliklə fikir verdim ki, Binqo bu dirəyi son dərəcə diqqətlə tədqiq etməmiş heç vaxt onun yanından ötmür. Bir qədər keçəndən sonra əmin oldum ki, həmin dirəyə çäqqallar və qonşuluqda yaşayan bütün itlər də müntəzəm olaraq baş çekir.

Durbinin köməyi ilə məsələnin nə yerdə olduğunu aydınlaşdırmağımı və Binqonun şəxsi həyatıyla əşaslı şəkildə tanışlığıma imkan verən bir sıra müşahidələr apardım.

Heyvanların qarşılıqlı razılaşmasına əsasən, bu dirək itlər üçün, bir növ, ünvan masası rolunu oynayır. Özünün qeyri-adi duyğusu hər bir itə imkan



verirdi ki, izlərə və qoxuya əsasən burada hansı itin olduğunu o dəqiqə təyin etsin. Qar yağından sonra isə bir çox başqa şeylər də öyrəndim. Sən demə, bu tır bütün ətrafi tor kimi əhatə edən vahid ünvan masaları sisteminin bir qanadı imiş.

Qısaşı, buralarda bir-birindən bəlli məsafədə işarə nöqtələri vardı. Onlar uzaqdan görünən cürbəcür əşyalara qeyd olunmuşdu. Bu ya dirək, ya da daş olurdu. Hər it, yaxud çaqqal yolunun üstündə olan belə məntəqələrə mütləq baş çəkirdi ki, burada kimin olduğundan xəbər tutsun. Bu, təxminən, şəhərə qayıdan klub üzvünün qonaqların qeyd olunduğu kitabı götürərək özü burada olmayan müddətdə klubla kimlərin baş çəkdiyini öyrənməsinə bənzəyir.

Mən Binqonun dirəyə necə yaxınlaşdığını, onu necə iylədiyini, ətrafdakı torpağı necə diqqətlə yoxladığını gördüm. O mırıldanır, tüklərini qabardır və gözlərini parladaraq dal ayaqlarıyla torpağı qəzəb və nifrətlə eşməyə başlayırdı. Sonra isə çox əhəmiyyətli bir görkəmlə çəkilib gedir və gedə-gedə də hərdən çənub arxasına baxırdı. İnsan dilinə tərcümə edəndə bu hərəkətlərinin mənası, təxminən, belə idi:

— Mrrr! Hauuf! Yenə Mak-Kartinin murdar küçə iti burada olub! Hauff! Gecə ona göstərərəm! Hauuf! Hauuf!

Hərdən də tiri qoxulayandan sonra həyəcan içində çaqqal izlərini tədqiq etməyə başlayırdı. Belə vəziyyətlərdə Binqonun nə dediyini mən də sonralar öyrəndim:

Şimaldan gələn çaqqalın izi, özü də inək leşinin iyi gəlir ondan... Hə! Polluartın inəyi, qoca Brindl, nəhayət ki, canını tapşırdı! Bunu bir az diqqətlə öyrənməyə dəyər.

Bəzən isə quyuğunu bulamağa başlayır, tirin ətrafında otərəf-butərəfə yüyürlüb yenə də onun yanına qayıdırı ki, burada olduğu barədə daha bariz izlər qoysun — bəlkə, ona görə ki, Brendondan indicə qayıtmış qardaşı Bill də onu tanısın. Beləliklə, heç təsadüfi deyil ki, bir axşam Bill Binqoya qonaq gəldi, sonra da birlikdə təpələrə tərəf yollandılar ki, görüşlərini təzə at leşinin üstündə əməlli-başlı qeyd etsinlər.

Elə də olurdu ki, Binqonun tırın yanında öyrəndiyi xəbər onu qəlbinin dərinliklərinə qədər sarsıdırdı. Onda növbəti stansiyaya dək qaçırdı ki, daha təzə xəbərləri öyrənsin.

Hərdən görürdüm ki, it tiri lap diqqətlə süzür, sanki, özündən soruşurdu: “Bu nədir belə? Görəsən, kim olar bu?..”

Ya da tiri tədqiq edə-edə, elə bil, fikirləşirdi: “Deyəsən, mən onunla keçən yay çayın kecidində rastlaşmışsam”.

Bir səhər Binqo tırə yaxınlaşan kimi tükləri qabardı, quyruğunu sallayıb titrədi; ürəkbulanmasının qəfil təzahürləri isə yaşadığı dəhşətin bariz göstəricisi idi. O, həmin izə düşüb getməyə, onu tədqiq etməyə meyil göstərmədi, birbaş evə cumdu; yarım saat sonra belə hələ sakitləşə bilməmişdi: boynundakı tükləri qabarmış, baxışlarından qorxu və nifrət yağırdı.

Onda mən həmin dəhşətli izləri araşdırıdım və öyrəndim ki, boğazdan gələn Mrr! Hauuf! Binqonun dilində “canavar!” deməkdir.

Bax, Binqo mənə bunları öyrətdi. Sonralar görəndə ki özünü at tövləsinin qarşısındaki soyuq yatağından qalxaraq dartinir, üstünün qarını təmizləmək üçün silkələnir, sonra da pəncələrini yerə müntəzəm ahənglə – drot-drot-drot – vuraraq gecənin zülmətində yoxa çıxır, öz-özümə düşünürdüüm:

“Aha, qoca köpək! Bilirəm hara qaçırsan və niyə damın altında gecələmək istəmədin! İndi mənə aydın-dır ki, nədən sənin bu ətrafdakı gecə gəzintilərin daim vaxtında olur və niyə sən həmişə dəqiq bilirsən ki, axtardığını necə, nə vaxt və harada tapa bilərsən!”

4

1884-cü ilin payızında de Vintonun fermasındakı komanın qapısı mismarlandı və Binqo yaşayış ünvanını dəyişdi. O, başqa yerə köcdü – qonşumuz, dostum Qordon Raytin tövləsinə.

Binqo hələ körpəlikdən, şimşək çaxan vaxtlar istisna olmaqla, heç bir vəchlə evə girmək istəmirdi.



Şimşək səsi və tüfəngin görünüşü onu yaman qorxudurdu. Heç şübhə yoxdur ki, o, ildirimdən tüfənglərlə tanışlığından sonra qorxmağa başlamışdı. Binqo həmişə həyətdə, tövlənin yanında gecələyirdi, hətta ən soyuq havalarda belə və aydın idi ki, onun yalnız həyətdə yaşayarkən maneəsiz bəhrələnə biləcəyi qeyri-məhdud azadlıqdan xoşu gəlir.

Gecələr Binqo neçə-neçə mil uzaqlara gedirdi. Buna sübut çox idi. Çox-çox uzaqlardakı fermaların sahibləri qoca Qordona deyirdilər ki, əgər onun iti gecələr onların fermasında veyllənsə, qırmayla vuracaqlar. Görünür, bu təhdidlərini həyata keçirmişdilər: Binqo elə bu səbəbdən tüfəngdən qorxurdu.

Cox uzaqda – Petreldə yaşayan bir nəfər danışındı ki, bir dəfə bir qış axşamı çäqqalı parçalamış yekə, qara canavar görüb. Lakin sonra öz fikrini dəyişərək demişdi ki, çox güman, o heç canavar deyilmiş, Raytin itiyimiş.

Qışın şaxtasında donmuş öküz, ya da at leşi harada olsa, Binqo mütləq hər gecə ora yollanır, çäqqalları qovub qarnı doyunca yeyirdi.

Bəzən o, evdən hansısa uzaq qonşunun itiylə boğuşmaq üçün çıxırdı. Lakin qonşuların bütün hədələrinə baxmayaraq, biz Binqonun ölə biləcəyindən, nəslinin kəsilecəyindən hes vaxt ehtiyat etmirdik. Hətta bir nəfər bizi inandırmağa çalışırdı ki, yanında üç balası olan dişi çäqqal görüb və onun küçükləri anasından iri, anasından qara imiş, burunlarının qıraqlarında isə ağ halqlar da varmış.

Bir dəfə, martin axırlarında kirşədə gedirdik, Binqo isə dalımızca qarabaqara yürüdü. Birdən dərədən çäqqal çıxdı. Heyvan qaçıdı, it də onun dalınca cumdu. Lakin ilk baxışdan aydın idi ki, çäqqal heç də təqibdən canını qurtarmağa çalışmır. Tezliklə Binqo ona çatdı, amma təəccüblü burasıdır ki, aralarında boğuşma-zad da olmadı. İt onun yanına düşüb qaçırdı, sonra da dostyana üzünü yaladı.

Biz dəhşətə gelmişdik və Binqonu çäqqalın üstünə qısqırtmaq üçün çıçırırdıq. Bizim qısqırıqlar çäqqalı qorxudur, daha bərk qaçmağa məcbur edirdi, lakin

Binqo yenə onun dalınca düşür və məhrəm bir görkəmlə yanında qaçırdı.

– Dişidir! İt ona dəyməyəcək! – deyə qışqirdim; nəhayət ki, məsalənin nə yerdə olduğunu anlamışdım.

Məcbur olduq Binqonu tutub zorla özümüzlə aparaq.

Həmin hadisədən sonra bir neçə gün dişi çaqqlıñ hücumlarına məruz qaldıq: o, bizim cüçələrimizi oğurlayıır, anbardan donuz etinin tikələrini aparır və bir neçə dəfə də böyükələr evdə olmayanda pəncərələrdən boylanıb uşaqlarımızı qorxutmuşdu.

Binqo isə həyəti qorumaq fikrində deyildi və çaqqlıñ basqınlarına qətiyyən mane olmurdu. Nəhayət ki, çaqqlı öldürdüük və it yaman qəzəbləndi. Binqo rəfiqəsinin qatili Oliverə əməlli-başlı müharibə elan etdi.

5

İnsanın itlə dostluğu çox qəribə, çox maraqlı bir şeydir! Uzaq Şimalda yaşayan, daxili çəkişmələr ucbatından, demək olar, tamam məhv olmuş bir hindu qəbiləsi haqda maraqlı şeylər danışırdılar. Hər şey ondan başlanmışdı ki, hindulardan birinin iti qonşusu tərəfindən öldürülmüşdü. Bizdə də axı itə görə nara-zılıqlar, çəkişmələr, hətta döyüşlər baş verir. “İtə sahibinə görə hörmət edərlər” məsəli bizim üçün də keçərlidir.

Qonşularımızdan birinin Tan adlı gözəl bir tazısı vardi. Sahibi onu yer üzünün ən yaxşı, ən qəşəng iti sayırdı. Mən həmin şəxsi çox istədiyimə görə onun itini də sevirdim. Bir dəfə yazıq Tan evə ağır yaralı halda, sürüñə-sürüñə gəlib elə kandardaca canını tapşırıdı. Onun sahibi çox hiddətlənmişdi, itinin ölümünə görə qisas alacağını deyirdi və mən onu başa düşürdüm deyə canının axtarışlarında özüm də iştirak etdim, onun tapılması üçün mükafat teyin elədim. Şübhə-lənirdim ki, Tanı bizzən cənubda yaşayan bir fermer öldürmüştü. Faktlar həmin şəxsin əleyhinə idi və biz ümid edirdik ki, yazıq qoca Tanın alçaqcasına qətlinə görə onu cəzalandırıa biləcəyik.



Lakin bu məqamda elə bir şey baş verdi ki, hadisəyə baxış bucağımı tamam dəyişdi və mən artıq qoca köpəyin öldürülməsinə güzəştə yanaşmağa hazır idim.

Qordon Raytin ferması bizdən cənub tərəfdə yerləşirdi və bir dəfə onlara gedəndə qatılı axtardığımı bilən kiçik Qordon məni bir kənarə çəkdi, ətrafına qorxu içində göz gəzdirib faciəvi bir səslə piçildədi:

— Tanı Binqo öldürüb...

Məsələ bununla da bitdi, çünki etiraf etməliyəm ki, həmin dəqiqədən etibarən əlimdən gələni edirdim ki, hüquq-mühafizə orqanlarını çasdırıım. Amma əvvəlcə, əksinə, canini tapmaq üçün bacardığımı əsirgəmirdim.

Binqonu çoxdan vermİŞəm, amma dostluğumuz bitməyib.

Qordonla Oliver çoxdan yoldaş idilər. Onlar bir yerdə meşə qırmağa yazılmışdilar və qışın ortasına kimi birlikdə can-dildən çalışmışdilar. Lakin sonra Oliverin qoca yabısı öldü, o da bundan babat qazanc götürmək üçün heyvanın leşini çölliyyə sürüyərək ətinə canavarlar üçün zəhər qatıb hazır qoydu.

Əfsuslar olsun! Yaziq Binqo! O, canavar həyatı yaşamaq istəyir, canavarların məruz qaldığı təhlükələr daim onun da ətrafında hərlənirdi. O da özünün vəhşi qardaşları kimi leş yeməyi xoşlayırdı. Elə həmin gecə Qordon Raytin Kerli adlı köpəyi ilə ölü atın yanına yollandi.

Qarın üstündəki izlər zəhər öz təsirini göstərməyə, dəhşətli sancılar başlayana kimi burada cərəyan edən ziyaftədən söz açırdı. İtlər özlərini birtəhər evə çatdırıdilar. Kerli qıç olmuş halda Qordonun ayaqları altına yixilib dəhşətli sancılar içində öldü.

İtə yiyesinə görə hörmət edərlər!

Heç bir izahat kömək etmədi. Hər şeyin təsadüifən baş verdiyini sübuta yetirmək belə əbəs idi. Binqonun Oliverlə köhnə düşmənciliyi ortaya təkzib olunmaz dəlil kimi qoyulurdu. Meşə qırmaq barədə müqaviləyə nöqtə qoyuldu və onların dostluğu da sona yetdi. Bu günə kimi də bu yerlərdə Kerlinin ölümü səbəbindən yaranan iki düşmən partiya var.

Binqo zəhərin təsirindən tam özünə gələnə kimi bir neçə ay keçdi. Biz hətta qorxurduq ki, o daha heç vaxt əvvəlki kimi güclü, cəsur olmayıacaq. Lakin baha-rın gəlişiyəl Binqo sağalmağa başladı.

6

Həyatimdakı bəzi dəyişikliklər məni Manitobadan getməyə vadar etdi, lakin 1886-cı ildə yenidən ora döñəndə Binqo hələ Qordon Raytin evində yaşayırdu. Elə bilirdim burada olmadığım iki ildə məni unudub. Amma sən demə, yanılırmışam.

Bir dəfə, qışın lap əvvəlində iki gün yoxa çıxmışdı; nəhayət, ayağında ağır kötüklü canavar tələsi sürünen-sürünen, zorla evə qayıtmışdı. Tələyə düşmüş ayağını don vurmuşdu, daş kimi idi. Kimsə ürək edib tələdən çıxarmaq üçün ona yaxınlaşmışdı, çünki bircə addım irəli atan kimi o, qəzəbdən dəli olurdu. Vəziyyəti belə görəndə artıq Binqoya tamamilə yad olan mən ona yaxınlaşış bir əlimlə tələdən, digəriylə ayağından yapışdım. İt o dəqiqə əlimi qapdı.

– Binqo, məni tanıımursan?

O, səsimi eşidən kimi əlimi buraxdı. Daha heç müqavimət göstərmədi, hərçənd ki tələni çıxaranda yaman zingildəyirdi. Heyvan hələ də məni özünün ağası sayırdı, baxmayaraq ki artıq onun ixtiyarını lap çoxdan başqa adama vermişdim, hələ də mənim itim olduğunu düşündürdü.

Binqonu iradəsinin ziddinə olaraq evə gətirdilər və donmuş pəncəsi əridi. Bütün qışı aksadı, şaxta vurmüş iki barmağı isə quruyub qopdu. Lakin havalar hələ isti-leşməmişdən tamam sağaldı.

7

O qış mənim tələlərimə çoxlu çapqal, tülkü düşürdü. Tələləri yazda da yiğisdirdim, çünki yırtıcıları tutmağımı görə pul mükafatı alırdım.

Kennedi vadisi tələ qurmaq üçün çox əlverişli yer idi, çünki insanların yolu o yerlərə gec-gec düşərdi.



Vadi meşə ilə kəndin arasında yerləşirdi. O yerlərdə xeyli xəz əldə etdim.

Aprel ayının sonunda müntəzəm olaraq həyata keçirdiyim baxışların birində ora baş çəkdirim.

Tələləri möhkəm poladdan düzəldirlər. Onların iki yayı olur və hər yayın sixma gücü yüz funta bərabərdir. Hər bir tələ yeminin ətrafında dörd dənə tələ qurub yaxşıca gizlətdiyin kötiyə bağlayırsan. Bundan sonra tələlərin üstünə pambıq sərir, pambığın üstünə isə narın qum səpirsən.

Tələlərimdən birinə çapqal düşmüştü. Heyvanı dəyənək zərbəsi ilə öldürüb bir kənara atdım və tələni təzədən qurmağa başladım. Artıq bəlkə də, yüzüncü dəfə idi ki, eyni işi gördürdüm.

Tezliklə hər şey hazır idi. Mən tələnin açarını atımı bağladığım yerə atıb yaxınlıqda yaxşı qum gördüyümdən onu əlimlə süpürərək toplamağa başladım.

Nə uğursuz fikir! Nə salsaq ehtiyatsızlıq! Bu narn qum qonşu tələnin üstündə imiş və mən bir göz qırpmında əsir düşdüm.

Yaralanmamışdım, çünki bu tələlərin dişi olmur, qalın ov əlcəklərim isə məngənənin gücünü azaldırdı, amma hər halda, polad çənelər məni möhkəm tutmuşdu.

Əvvəlcə çox qorxmadım, çalışdım ki, açara sağ ayağımı çatdırıram. Yerə uzandım, tələdə sixilmiş əlimi boyum çatan qədər uzatdım. Eyni zamanda həm baxa, həm də açarı tapmaq üçün eşələnə bilməzdəm, amma ayağımın baş barmağına ümid edirdim; fikirləşirdim ki, balaca dəmir açara toxunsa, hiss edərəm.

Mənim ilk cəhdim uğursuz oldu. Ayağımı nə qədər uzatsam da, açara çatdırıra bilmirdim. Ayağımı nə qədər ehtiyatla hərləsəm belə, bir şey çıxmırıldı. Onda başladım ayağımı kor-koranə ətrafda gəzdiirməyə ki, bəlkə, açarı bu minvalla tapam. Budur, başım sağ ayağıma qarışdığından sol ayağımı tamam unutdum. Şəqqılıt səsi gəldi və üçüncü tələnin möhkəm çənəsi ayağımı sixdı.

Vəziyyətimin nə qədər acınacaqlı olduğunu həmin dəqiqə anlamadım, amma tezliklə əmin oldum ki, bu tələlərdən qurtula bilməyəcəyəm. Mən onları heç yerin-

dən belə tərpədə bilmirdim; eləcə torpağa mismarlanmış kimi uzanıb qalmışdım.

İndi mənim başıma nə gələcək, görəsən? İlin bu vaxtında donmaqdan qorxmurdum, amma bilirdim ki, Kennedy vadisində odunçularдан başqa yolu düşən olmur; onlar da yalnız qışda gəlirlər. Mənim hara getdiyimi kimsə bilmir və əgər tələlərdən qurtula bilməsem, ya canavarlar parçalayacaq, ya da acından ölücəyəm.

Uzanıb fikirləşirdim, qırmızı günəş artıq ağacların başında idi. Məndən bir neçə addım aralı, təpəcikdə sahil torağayı öz axşam nəğməsini eynən o günlər komamızın qapısı ağızında olan kimi cikkildədi. Əlimdən küt ağrı qoparaq ciynamı sari qalxmasına, öldürücü soyuğun bütün bədənimi sarmasına baxmayaraq, quşun başının yan tərəflərindəki bir çəngə uzun lələk diqqətimi çəkdi.

Bundan sonra düşüncələrim Raytin evindəki rahat masanın ətrafına yönəldi. Fikirləşirdim ki, yəqin, elə bu dəqiqə onlar ya şam yeməyi üçün donuz əti qızardırlar, ya da artıq masa arxasına keçirlər. Atım elə qoyduğum yerdə durmuşdu, cilovu sallanırdı və hövsələylə mənim evimizə aparacağıni gözləyirdi. O, başa düşə bilmirdi ki, nədən bu qədər ləngiyirəm. Səsimi çıxarıb atı çağıranda dodaqlarını otdan aralayıb lal təəccübə mənə baxdı.

Kaş o, evə qayıdaydı! Yəhərini boş görəndə başıma bədbəxtlik gəldiyindən şübhələnərdilər. Başlayardılar məni axtarmağa və tapıb xilas edərdilər. Lakin atın sadıqliyi onu saatlarla gözləməyə vadər edir, mən isə soyuqdan, acıdan ölürdüm.

Burada qoca canavar ovçusu Jirunun ölümünü yadına saldım.

Onun skeletini yalnız növbəti yaz tapmışdır; ayağından ayı tələsinə düşmüşdü. Mən isə skeletimi tapanda paltarımın hansı hissəsindən məni tanıyacaqları haqda fikirləşirdim...

Birdən ağlıma yeni fikir gəldi. İndi başa düşürdüm ki, tələyə düşmüş canavar nə hiss edir! Gör həyatım boyu onlara nə qədər əzab vermişəm! İndi bunun cəzasını çəkirəm...



Gecə yavaş-yavaş düşürdü. Haradasa çapqal vaqıldadı. At qulaqlarını şekləyib mənə yaxınlaşdı, yanında dayanaraq başını salladı. Başqa bir çapqalın səsi gəldi, sonra üçüncü... Başa düşdüm ki, buralarda, yaxınlıqda toplaşırlar. Mən isə yerə sərilmədim, çərəsizlik içində düşünürdüm ki, əgər onlar bura gəlib məni parçalasalar, yaman ədalətsizlik olar.

Onların çağırış dolu ularılarını uzun müddət eşitdim, sonra isə qaranlıqda dumanlı siluetlərini gördüm. At onları birinci gördü və qorxmuş heyvanın finxirtisindən əvvəlcə bir az gerilədilər. Lakin sonra yenə yaxınlaşış ətrafimdə dövrə vuraraq oturdular. Tezliklə onlardan biri, ən cəsarətliyi bayaq öldürdüyüm çapqalın leşinə yaxınlaşış dərtşidirmağa başladı. Mən qışqırdım, o da mırıldanıb geri sıçradı. At dəhşət içində kənara qaçıdı. Az sonra çapqal yenə qayıdı; azacıq tərəddüddən sonra leşi bir kənara sürüdü, bütün dəstə bir göz qırpmında atılıraq bir neçə dəqiqəyə onu yeyib qurtardı.

Bundan sonra çapqallar daha çox yaxınlaşdırılar, məni diqqətlə süzərək ətrafimdə dövrə vurub oturdular. Onlardan ən cəsarətli həttə tüfəngimi də iyəldi və üstünə bulaşmış torpağı cirmaqladı. Qışqıraraq sərbəst ayağımı yelləyəndə qaçıdı, amma mən gücdən düşdükcə o daha çox ürəklənir, lap üzümə mırıldanırdı. Bunu görən digər çapqallar da mırıldاشaraq mənə yaxınlaşdırılar. Başa düşdüm ki, düşmənlərimdən ən murdarları tərəfindən parçalanmaq təhlükəsi çox realdir, lakin həmin an ətrafin zülmətindən küt bir nərlili ilə yekə qara çapqal sıçrayıb çıxdı.

Çapqallar elə o dəqiqə müxtəlif səmtlərə pərən-pərən düşdülər; qacmaq fikrində olmayan cəsarətli birisindən başqa. Onu da təzə gələn tutub parçaladı. Lakin – aman Tanrı! – dəhşətli heyvan bundan sonra mənim üstümə atıldı və... Binqo, mənim nəcib Binqom – tüklü böyrünü mənə sürtən, buza dönən sifətimi yalayan o idi!

– Binqo! Binqo! Köhnə dostum! Açıarı gətir ver!

İt o dəqiqə qacib tüfəngimi sürüyə-sürüyə gətirdi.

– Yox, Binqo! Açıarı gətir!

Yenə qaçıb qurşağımı gətirdi. Amma axırda açarı da tapıb gətirdi və nə istədiyimi düzgün tapdığına görə quyruğunu sevincək bulayırdı.

Sərbəst əlimi uzadaraq tələnin qaykasını böyük çətinliklə açdım. Tələnin çənələri aralandı, əlim azadlığa çıxdı, bir dəqiqədən sonra isə artıq özüm də tam azad idim. Binqo atı qovub yanına gətirdi. Ayaqlarımın qan dövranını bərpa etmək üçün aramlı gəzişəndən sonra, nəhayət ki, yəhərə qalxa bildim.

Biz evə yollandıq, əvvəlcə aramla, sonra qaçaraq. Binqo irəlidə qاقır, əsl carçı kimi uca, təntənəli hürüdüyürlə qayıdışımızı müjdələyirdi.

Evdə öyrəndim ki, həmin axşam bu qəribə it özünü qeyri-adi, narahat aparılmış, hərçənd ki heç vaxt onu özümlə tələləri yoxlamağa aparmamışdım. O zingildəyir, gözlərini meşə yolundan çəkmirmiş. Nəhayət, gecə düşəndə onu saxlamaq cəhdlərinə rəğmən, qaçaraq qaranlıqda yox olmuşdu.

Mənim sədaqətli qoca Binqom! Necə qəribə köpək idi! O, heç şübhəsiz, mənə çox bağlı idi, amma buna baxmayaraq, elə ertəsi gün üzümə də baxmadı. Elə sona kimi də belə qaldı.

Canavar həyatı da axira kimi sürdü və qışda ölü atların leşlərini elə canavar kimi də axtarib tapırdı. Onun ölümüünə elə bu şakəri səbəb oldu. İt yenə də zəhərli at leşinə rast gəldi və qarnını eynən elə canavar acgözülüyü ilə doyurdu. Sonra, ölümqabağı cançəkişmələri vaxtı isə Qordon Raytin deyil, mənim qapıma süriündü.

Ertəsi gün evə dönəndə onu qarın üstündə ölmüş gördüm. Binqo son nəfəsinə kimi mənim itim olaraq qalmışdı və ölümqabağı əzablarında köməyi yalnız məndən gözləyirdi, əbəs yerə gözləyirdi...



VİNНИPEQ CANAVARI

1

Mənim Vinnipeq canavarı ilə ilk görüşüm 1882-ci ilin böyük çovğununda baş vermişdi. Martin ortalarında mən iyirmi dörd saat ərzində preriyanan keçərək Vinnipeqə çatmaq ümidiylə Sen-Poldan çıxdım. Lakin küləklər padşahı başqa fərman verdi və yer üzünə quduz tufan yolladı. Qarın arası neçə saat kəsmədi, yağdıqca yağdı. Mən hələ ömrümüzdə belə çovğun görməmişdim. Bütün dünya qara qərq oldu – qar, qar, qar, sovrulan, dişləyən, sancan, sayrısan, uçuşan qar. Və fisildayaraq irəliləməyə çalışan parovoz bu qanadlı, saf, ləkəsiz təmizliyin uçuşan kristallarının əmriyle durmağa məcbur oldu.

Yolumuzu kəsmiş qar təpələriylə bacarmaq üçün neçə güclü əl beldən, kürəkdən yapışdı və bir saat sonra parovozumuz yalnız növbəti qar təpəsinə dirəniş durmaq üçün yerindən tərpəndi. Asan iş deyildi: günlər, gecələr uzunu biz ya qar təpələrinin içini girir, ya da onu zəhmət bahasına təmizləyib birtəhər çıxırıq, külək isə qarı elə hey sovurur, sovururdu.

Emersona iyirmi dörd saat yolumuz qalıb – dəmir-yolunun təmsilçisi belə dedi, lakin qar çovğunundan ən yaxşı müdafiəsi qovaq meşələri olan Emersona çatana kimi iki həftə ötdü. Oradan qatar sürətlə hərəkət etməyə başladı. Kiçik qovaq meşəliyi getdikcə sixlaşır, neçə millrlə uzaanan, adda-budda talaları ağaran əsl meşəyə keçirdi.

Vinnipeqin şərqi ətraflarına yaxınlaşanda biz meşənin qırıldığı, əlli addım eni olan bir açıqlıqdan ötdük və onun tən ortasında gördüğüm mənzərə məni qəlbimin dərinliklərinə qədər sarsıldı.

Açıqlıqda böyük bir it sürüsü vardı – cürbəcür, irili-xirdalı, kürən, ağ, qara. İtlər həyəcanlanır, nədənsə çəkinirdilər. Bir dənə balaca, sarı it isə qarın üstünə

yixılmışdı. Bir kənarda isə iri, qara bir it hürərək dartınır, amma digər itlərin əhatəsində qalmağa çalışırdı. Tən ortada isə yekə, qaşqabaqlı bir canavar durmuşdu.

Canavar? O, az qala, mənə şir kimi gəldi. Tək-tənha durmuşdu – qətiyyətli, sakit, boynunun tükərini qabartmış, ayaqlarını yerə möhkəm direyərək durmuşdu və gah ora, gah da bura baxırdı, bütün istiqamətlərdə hücuma hazır idi. Dodaqlarının ifadəsindən kinayeli bir təbəssüm oxunurdu, hərçənd bu ifadə, çox güman ki, adı döyüş pozası idi. Öz satqınlığından utanmalı olan canavarabənzər yekə köpəyin rəhbərliyi altında bütün it sürüsü onun üstünə, bəlkə də, iyirminci dəfə cumdu. Əzəmətli yırtıcı isə ora-bura soxularaq yalnız dəhşətli çənəsini şaqqıldadırıldı: şaqq, şaqq, şaqq. Canavar zingildəmir, ulamır, hürmürdü. Amma bu arada bütün dəstə onu elə əvvəlki kimi hərəkətsiz, ipəyatmaz, sağ-salamat və kinayeli təbəssümlə qoyaraq geri çəkilənədək düşmənlərinin sırasından neçə dənə ölümqabığı inilti ucaldı.

Kaş qatarımız burada da qar təpəsinə tuş gələydi! Mənim könlüm boz canavara doyunca baxmaq istəyirdi. Onun köməyinə tələsməyə hazır idim. Lakin bəyaz tala yanımızdan ötdü, qovaq ağaclarının gövdələri baxışlarımın qarşısını kəsdi və biz yolumuza davam etdik.

Vəssalam. Mənim gördüyüüm çox şey deyildi, elə bu idi. Lakin bir neçə gündən sonra öyrəndim ki, mən nadir tamaşanın şahidi olmuşam – günün günortağı qeyri-adi bir heyvanı – şəxsən Vinnipeq canavarının özünü seyr etmişəm.

Qəribə bir şöhrətivardı bu heyvanın: o, məşələrə nisbətən şəhərə üstünlük verir, qoyunların yanından biganə tərzdə öttüb-keçirdi ki, itləri öldürsün və ova həmişə tək çıxırı.

Sehrbazın (onu bəziləri belə adlandırdı) tarixçəsindən söz açarkən mən onun həyatı haqda yerli əhaliyə yaxşı tanış olan bir şey kimi danışıram. Buna baxmayaraq, heç şübhə yoxdur ki, şəhərlilərin çoxu onun barəsində heç vaxt eşitməyib; məsələn, əsas küçədəki varlı baqqal o canavar haqda sallaqxananın qarşısındaki sonuncu səhnə baş verənə kimi, heyvanın



nəhəng cəsədi müqəvvə ustası Haydın yanına gətirilənə kimi çox dumanlı məlumata malik idi. Hayd isə canavarın müqəvvasını Çikaqo sərgisində nümayiş etdirmək üçün düzəltdi.

2

Bir dəfə necə oldusa, suyuşırın veyl, avara ovçu, skripkaçalan Pol Deroş əlinə tūfəngini alıb Qırmızı çayın sahilində dolaşmağa çıxmışdı. Bu, 1880-ci ilin iyununda baş vermişdi. Sahildəki xəndəkdən çıxan boz canavarı görən kimi bəxtbəxt atəş açıb heyvanı öldürdü. Yuvada yekə canavarın qalmadığına əmin olmaq üçün itlərini kəşfiyyata göndərəndən sonra özü çalaya girib içəridə səkkiz dənə canavar balası taparaq möhkəm sevinmişdi. Biri on dollardan düz doqquz dənə mükafat düşürdü ona! Nə qədər eləyir? Bütöv bir sərvətdir ki! Dəyənəyini işə salıb sarı itinin köməyi ilə körpələrin sonuncusundan savayı hamısını öldürmişdə: belə bir inanc var ki, balaların axırıncısını öldürmək adama bədbəxtlik gətirir. Beləliklə, Pol dişi canavarın və onun yeddi körpə balasının dərisini, üstəlik, bir dənə də diri balanı götürüb şəhərə gəlir.

Tezliklə bu avaranın qazandığı bütün pullara yiyələnən aşxana sahibi satılan canavar balasını görən kimi onu da alır. Heyvan zəncirdə böyüyür, amma bu, böyüyəndə şəhərin bütün itlərinin həsəd apara biləcəyi çənələrə və sinəyə yiyələnməsinə heç də mane olmur. Onu müştəriləri əyləndirmək üçün aşxananın həyətində saxlayırdılar və bu əyləncə yalnız əsir yırtıcının üstünə itləri qısqırtmaqdan ibarət idi. Cavan canavar bir neçə dəfə, az qala, ölüncə dişlək-dişlək edilmişdi, amma hər dəfə qalib gəlir və aybaay onunla boğuşmaq həvəsində olan köpəklərin sayı azalırdı. Onun həyatı çox ağır idi. Heyvanın, bəlkə də, yegana təsəllisi aşxana sahibinin kiçik oğlu Cimlə aralarında yaranmış dostluq sayılardı.

Cim bildiyini dədəsinə də verməyən haramzadənin biriydi. Canavara ona görə bağlanmışdı ki, o, bir dəfə oğlanı dişləyən iti gəmirib öldürmişdə. O vaxtdan

etibarən oğlan canavarı yedirtməyə, əzizləməyə başlamışdı. Canavar da oğlanın başqalarından qətiyyən götürmədiyi hər cür sərbəst davranışına imkan verirdi.

Cimin atası nümunəvi valideyn sayılmazdı. Adətən, oğlunu ərköyün öyrədir, amma hərdən də qəzəblənərək lap boş şeylərin üstündə qəddarcasına döyürdü. Uşaq çox tez anlamışdı ki, onu tutduğu işə görə yox, atasının kefinin pis olduğuna görə döyürlər. Odur ki bilirdi: qısa müddətə bir yerdə gizlənsə, dərd-sərdən uzaq olar. Bir dəfə atasının əlindən qaçanda canavarın yuvasına təpilmüşdi. Yuxudan vaxtsız oyanmış boz dostu başını yuvasından çıxarıb iki sıra ağappaq dişlərini göstərərək kişiye çox aydın bir işarə vermişdi: "Uşağa toxunmağa cəsarət etmə!"

Aşxanaçı həmin an heyvanı güllələməyə hazır idi, amma güllənin oğluna dəyəcəyindən çəkinərək onların hər ikisini rahat buraxmışdı. Yarım saatdan sonra isə baş vermiş hadisəyə özü də gülürdü. O vaxtdan etibarən balaca Cim hər dəfə təhlükə duyanda canavarın yuvasına cumurdu və hərdən yalnız qasqabaqlı əsirin arxasında gizlənəndə bilirdilər ki, nəsə günah işlədib.

Aşxanaçı xəsis idi, odur ki kontorunda bir çinlini çalışdırırırdı. Heç kəsə ziyanı dəyməyən, fağır bir adam idi, skripkaçalan Pol da onu görəndə çəkinmirdi. Bir dəfə çinlini aşxanada tək görən, artıq əməlli-başlı vurmuş Pol bir az da nisyə kef etmək istəyir. Lakin sahibinin göstərişlərindən heç vaxt çıxmayan Tunq-Linq müştərinin bu istəyini rədd edir. Pol təhqir olundığına görə qisas almaq üçün piştaxtaya sarı atılır. Əgər skripkaçalanın ayağının altına ağaç uzadaraq onu yerə sərən Cim yaxınlıqda olmasaydı, yaziq çinli əməlli-başlı xəsarət alacaqdı. Yerdən qalxanda Pol hamının yanında and içmişdi ki, oğlan buna görə həyatı bahasına cavab verməli olacaq. Cim isə qapının yaxınlığından istifadə edib yenə canavar yuvasına soxulmuşdu.

Uşağın belə havadarı olduğunu görən Pol uzun bir ağac alıb canavarı təhlükəsiz məsafədən döyməyə başlayır. Boz yırtıcı zəncirini qırmağa can atır, çoxsaylı



zərbələri dəf edərək ağacdən dişləriylə tuturdu. Birdən Pol görür ki, dilini bir dəqiqə belə saxlamayan Cim nəsə heyvanın xaltasıyla əlləşir və canavarın tezliklə azadlığa çıxacağını başa düşür.

Həyətdə qəzəblənmiş yırtıcı ilə üz-üzə qalacağı barədə fikir cəsur Polu tir-tir əsdirir.

Elə bu yerdə Cimin yaltaq səsini eşidir:

– Bir az döz, dostum, azca qalb, nahara onu yeyərsən. Hə, tut onu, dostum!

Elə bu bəs idi: skripkaçalan arxasında bütün qapıları çırpa-çırpa qaçıb gedir.

Cimlə dostu arasındaki xoş münasibət dərinləşirdi. Canavar nə qədər böyüyürdüsə, bir o qədər də itlərdən, araq iyi verən adamlardan zəhləsi gedirdi. Əvəzində Cimə və bütün uşaqlara məhəbbəti günbəgün artırdı.

O zamanlar, 1881-ci ilin payızında fermerlər canavarların həddindən artıq çoxalmasından, sürülərindəki itkilərdən yaman şikayətlənirdilər. Zəhər də, tələ də fayda vermirdi və belə vaxtda Vinnipeq klubunda peyda olan tanınmış bir alman səyyah onda bütün ölkəni canavarlardan xilas etməyə qadir itlərin olduğunu söyləyərkən sözləri böyük maraqlı doğurdu. Axi maldarların çoxu ov həvəskarı idi və əyaləti canavarlardan bir sürü çobaniti vasitəsilə təmizləmək fikri onlara çox cəlbədici gəldi.

Alman tezliklə yanında bir cüt qiyamət Danimarka doqu gətirdi; biri ağ, digəri qara xallı noxudu rəngdəydi. Bu nəhəng itlərin hər biri iki yüz funt gələrdi. Əzələləri pələnginkinə oxşayırdı və hamı almanın dediyi sözlərə inanırdı – bu köpəklərdən ikisi bəs edər ki, ən iri canavarın öhdəsindən gəlsinlər. Alman onların ova çıxmasını belə təsvir edirdi:

– Onlara izi göstərmək kifayətdir, istəyir lap bir-günlük ləpir olsun, o dəqiqə cumacaqlar canavarı axtarmağa. Heç cür yayındırı bilməzsən. Canavar necə gizlənir-gizlənsin, hara hərlənir-hərlənsin, onsuz da, tapacaqlar. Elə ki qaçmağa cəhd elədi, noxudu köpək onun belindən yapışır, bax belə tullayır, – və alman əlin-dəki çörək tikəsini havaya atdı, – heç yerə düşməyə

macal tapmamış bu ağ köpək onun başından yapışacaq, noxudu it isə quyruğundan, ortasından ciracaqlar.

Bütün bunlar həqiqətə çox oxşayırıdı. Hami bu itləri əməldə yoxlamaq istəyirdi. Yerlilərdən çoxu canavarları Asinibuanda görməyin mümkünüyünə inanırdı və ovçular ləngimədən ora ekspedisiya təşkil etdilər. Amma əbəs yerə, çünki üç gün ərzində canavar axtararaq artıq ovdan imtina etməyi düşünəndə kimsə yada saldı ki, aşxanaçının zəncirdə saxladığı canavarı var, onu lap ucuz da almaq olar və həmin heyvanın cəmi bir yaşı olsa da, itlərin bacarığını yoxlamağa yarayardı.

Aşxanaçı öyrənəndə ki bu canavar ovçuların nəyinə gərəkdir, heyvanın qiyməti yaman qalxdı. Bundan başqa, canavarı satmağa vicdanı da yol vermirdi. Ovçularla qiymətdə razılaşan kimi vicdan da səsini kəsdi.

İndi isə balaca Cimi buralardan uzaqlaşdırmaq lazımlı idı. Onu nənəsigilə yolladılar. Sonra canavarı bir yeşiyin içində qovub qapağını mismarladılar, arabaya qoyaraq açıq preriyyaya çıxardılar.

İtləri zorla saxlayırdılar – canavarın qoxusunu alan kimi cummağa hazır idilər. Lakin bir neçə güclü kişi onların xaltasından bərk-bərk tutmuşdu, furqon buradan yarım mil uzaqlaşana kimi saxladılar.

Canavarı yeşikdən zorla çıxardılar. Əvvəlcə heyvan çağşın, qaşqabaqlı görünürdü. Heç kəsi dişləməyə çalışmadı, yalnız gizlənməyə yer gəzirdi. Qışqırıqlardan, fit səslərindən özünü otərəf-butərəfə vuranda anladı ki, azadlıqdadır və oğrun addımlarla cənuba tərəf yollandı.

Elə həmin an itləri buraxdılar, onlar qəzəbli hürüşlə onun təqibinə başladılar.

Adamlar da sevinc içində qışqırışa-qışqırışa itlərin dalınca düşdülər. Lap əvvəldən bəlliydı ki, canavarın işləri fırıldır. Doqlar ondan çox zirək idilər. Ağ köpək istənilən tazidən heç də pis qaçmındı. Alman sevimli köpəyinin preriya ilə yürürərək canavara dəqiqbədə-qıqə necə yaxınlaşdığını görəndə öz heyranlığını çığırıyla bildirirdi.

Çoxu mərc gələrdi ki, itlər qələbə çalacaq, amma bu, zahirən o qədər bəlli bir şey idi ki, onlarla mərc



gəlmək istəyən də tapılmazdı – yalnız canavarı məhz hansı itin öldürəcəyi barədə mərc gəlirdilər. Cavan canavar isə artıq var gücüylə qaçırdı, lakin ağı köpək tezliklə ona yetişdi.

— İndi baxın, — alman çığırdı, — görün canavar havaya necə uçacaq!

Bir an sonra canavar da, it də bir-birinə soxuldú və elə həmin dəqiqə ikisi də geri çekildi. Onların heç biri havaya uçmadı, ağı köpək isə ciyindən aldığı ağır yara-dan sıradan çıxaraq ağızını ayırib yerə sərildi, bəlkə də, artıq ölmüşdü. Onca saniyə sonra ikinci – noxudu köpək də ağızını geniş açıb özünü yetirdi. Heyvanlar bir-birinə girdilər. Döyüş elə bayaqkı kimi çox qısa oldu və nə baş verdiyi elə eyni dərəcədə anlaşılmaz qaldı. Heyvanların təması lap qısamüddətli oldu. Boz canavar kənara sıçradı. Noxudu köpək isə qan içində olan böyrünü ovçulara göstərib səndirlədi.

Adamların çığırtısı onu bir də irəli atılmağa sövq etdi, amma burada ikinci yarasını aldı və bu yara artıq onun ağılını başına gətirdi.

Elə həmin an yanında dörd dənə zırpi köpəyi olan qarovalıç özünü yetirdi. Onları da canavarın üstünə buraxdilar, əlində kəmənd, zopa olan adamlar isə irəli atıldılar ki, boz quldurun işini birdəfəlik bitirələr. Bir-dən düzənliliklə mindiyi poninin belində çaparaq gələn balaca bir oğlan göründü. O, yerə sıçradı, canavarı dövrəyə alanların arasından dürtülərək keçib heyvanın boynunu qucaqladı. Oğlan onu sevimli dost, əziz dost deyə əzizləyir, canavar isə onun üzünü yalayır, quyruğunu bərk-bərk bulayırdı. Sonra oğlan göz yaşlarından islanmış üzünü oradakı adamlara tərəf çevirdi və dedi... Yox, yaxşısı budur, onun dediklərini çap elə-məyək. Onun cəmi doqquz yaşı vardı, amma aşağı səviyyəli bir aşxanada böyüdüyü üçün orada daim eșitdiyi söyüşlərin hamısını əla əzbərləmişdi.

Onların hər birini təkkilikdə və hamısını bir yerdə söyürdü, heç doğma atasına da güzəşt eləmirdi.

Belə təhqiramız, təriyəsiz ifadələri ağızından çıxaran böyüklər ağır cəzadan yaxa qurtara bilməzdilər.

Amma uşağa nə edəsən? Axırda ovçular qarşılarda duran yolların ən yaxşısını seçdilər: ucadan gülüşdülər – təbii ki, özlərinə gülmürdülər, özünə gülməkdən kimin xoşu gelir ki, – onların hamısı bir nəfər kimi məşhur köpəkləri cavan bir canavar qarşısında təslim olan almana gülürdü.

Onda Cim kirli, göz yaşlarından islanmış yumruğunu cibinə dürtüb eşələndi, oradakı tənbəki, kibrıt, tapança gulləsi və digər kontrabanda məhsullarına qarışmış şüşə şarların və konfetlərin arasından nazik bir ip çıxarıb canavarın boynuna bağladı. Sonra hələ də huçqıraraq heyvanın ipindən tutub atına mindi, evlərinə çapdı və gedərkən almanın zadəganın ünvanına vida təhdidlərindən də çəkinmədi:

– Mənə iki sent versəydiłər, onu sizin üstünüzə qısqırdardım ki, dadını görəsiniz!

3

Qişın əvvəllerində Cim xəstələndi.

Canavar dostunu həyətdə görmədiyindən şikayətli bir səslə ulayırdı və nəhayət, xəstənin xahişi ilə onu oğlanın yanına, otağa buraxdılar. Burada böyük vəhşi it – axı canavar vəhşi itdən başqa bir şey deyil – dostunun yatağı yanında daim keşik çəkdi.

Xəstəliyi əvvəlcə heç kəsə ciddi gəlmirdi və oğlanın vəziyyəti qəflətən pisləşəndə, Milad bayramlarına üç gün qalmış o, dünyasını dəyişəndə hamı sarsıldı.

Canavar onun üçün hamidan səmimi ağlayırdı. İri boz heyvan kilsə zənglərinə özünün şikayət dolu ulartısı ilə cavab verir, Milad axşamı qəbiristana yollanan dəfn mərasiminin dalınca düşüb gedirdi. Tezliklə canavar yenə də aşxananın ətrafında göründü, amma onu zəncirləməyə cəhd göstərən kimi çəpərdən atılıb gözdən itdi.

Elə həmin qış qoca tələ ustası Reno Ninetta adlı qəşəng bir qızla çay kənarındaki ağac komada yerleşdi.

Onun Cim Qoqan barədə təsəvvürü yox idi və şəhərin lap yaxınlığında, çayın hər iki sahilində canavar izləri görəndə yaman təəccüblənmişdi.



Qoca Hudzon cəmiyyətində çalışan qulluqçuların qonşuluqda yaşayan, hərdən lap şəhərə girməkdən çəkinməyən və müqəddəs Bonifasi kilsəsinin yanındakı meşəni xüsusilə çox sevən canavar barədə söylədikləri əhvalatlara maraq və inamsızlıqla qulaq asırdı.

Milad axşamı, kilsə zəngləri səslənən kimi həmin meşədən tənha, kədərlə bir ulartı yüksəldi və bu, Renonu bütün danişilanların həqiqət olduğuna inandırdı. O, canavarların bütün nəğmələrini əzbər bilirdi: kömək çağırışı, məhəbbət nəğmələri, tənhalıq çağırışı, döyüşə dəvət. Bu ulartı məhz tənhalıq çağırışı idi.

Qoca çaya tərəf enib heyvana elə eyni ulartı ilə cavab verdi. Uzaq meşədən bir kölgə ayrılib buzun üzəriylə kötiyün üstündə elə kötiyün özü kimi hərəkətsiz oturmuş adama tərəf getməyə başladı. Kölgə ona yaxınlaşdı, ətrafına hərlənib qoxuladı. Qoxulayan kimi də gözləri alışb-yandı, qəzəblənmiş it kimi mırıldayıb yenidən zülmətdə görünməz oldu.

Beləliklə, Reno və onun dalınca şəhərlilərdən çoxu xəbər tutdular ki, küçələrdə nəhəng bir boz canavar dolaşır və o, bir zamanlar Qoqanın aşxanasının həyətində zəncirlənmiş heyvandan, azi, üç dəfə yekədir. O, itlərin bələsi idi, əlinə fürsət düşən kimi onları boğurdu və əllərində sübutları olmasa da danişirdilar ki, şəhər kənarında sülənən neçə-neçə iti parçalayaraq yeyib.

Bax onda qarlı meşədə gördiyüm Vinnipeq canavarı belə idi. Mən tənha heyvanın işinin pis olduğunu düşünərək ona kömək etmək istəyirdim. Lakin sonradan eşitdiklərim ilk təəssüratımı tamam dəyişdi. Bilmirəm ki, şahidi olduğum döyüş necə qurtardı, amma həmin canavarı o döyüşdən sonra görənlərin çox olduğu, bəzi itlərin isə izsiz-soraqsız yoxa çıxması mənə bəlli idi.

Beləliklə, hələ heç bir canavar bu cür qəribə həyat yaşamamışdı. Bu qəribə heyvan çöllərdə, meşələrdə yaşamaq imkanı ola-ola, şəhərdə çox riskli həyat tərzinə üstünlük verir, hər gün ölümün bir addımlığında olur, hər gün qəhrəmanlıq, cəsarət nümunəsi göstərirdi. İnsanlara və itlərə dərin nifrət bəsləyərək hər gün it

sürtülərini dağıdır, tək tutduğu heyvanları isə boğurdu. O, əyyaşları qorxudur, əlində tüfəng olan adamlardan gen gəzir, tələləri, zəhərli yemləri diqqətlə öyrənirdi – bu təcrübəyə necə yiyələndiyi bəlli deyil, amma zəhərli tələ yemlərinin dəfələrlə yanından ikrəhla ötüb-keçdiyi bəlli idi.

Vinnipeqdə elə bir küçə yox idi ki, oradan keçməsin; elə bir polis nəfəri yox idi ki, səhərin boz işığında onun sayrısan, çətinliklə seçilən kölgəsini görməsin; elə bir it yox idi ki, qoca Sehrbazın qoxusunu xain küləkdən alanda qorxusundan tir-tır əsməsin. O, mühabibə hərisiydi və düşməni bütün dünya idi. Amma bircə dəfə də olmamışdı ki, həmin canavar hansısa uşağın xətrinə dəysin.

4

Ninetta çöllükdə doğulmuşdu. Anası hindu qızı idi. Boz gözləri ona normandiyali atasından miras idi və indi o, on altı yaşında gözəl bir qız idi – bütün əyalətin birinci gözəli. O, həmin ətrafların ən varlı, ən niifuzlu adamına da ərə gedə bilərdi, amma qəlbini sahib seçdiyi insan Pol Deroş olmuşdu. Suyuşırın oğlan, yaxşı rəqqas və babat skripka ustası olan Pol bütün ziyafətlərə, qonaqlıqlara daim dəvətlər alırdı, islaholunmaz əyyaş idi. Qızı elçi gələndə Reno onu qovmaqda düz etmişdi. Amma bunun bir nəticəsi olmadı.

Bütün qalan məsələlərdə müti olan Ninetta sevdiyi oğlandan vaz keçmək istəmirdi. Atası oğlana rədd cavabı verəndən sonra Pola vəd vermişdi ki, həmin günün səhəri onunla çayın qarşı sahilindəki meşədə görüşsün. Dərin qar örtüyünün içindən danışdıqları yerə gedəndə Ninetta arxasında yekə, boz bir itin geldiyinə diqqət yetirdi. Heyvan ona kifayət qədər mehriban təsir bağışladı və qız (o, həqiqətən də, hələ qız idi) qəti qorxmadi. Lakin Polun gözlədiyi yerə yaxınlaşanda yekə it qəzəblə mirildayaraq irəli çıxdı. Pol diqqət yetirəndə canavarı tanıdı və sonuncu qorxaq kimi qızı qoyub qaçıdı. Sonradan deyirdi ki, guya, tüfəngini



götürmek üçün qaćırmış. Yeqin, silahının yerini də unutmuşdu, çünki evə getmək əvəzinə, yiyyürüb ağaca dırmaşmışdı. Ninetta isə Polun məruz qaldığı təhlükədən camaatı xəbərdar etmək üçün buzun üstüylə evlərinə qaćmışdı. Ağacda tüfəng tapmayan cəsur cəngavər bir budaq kəsib ucuna bıçağını bağlayaraq canavarın başına ağrılı bir yara vurmağa müvəffəq oldu. Heyvan qəzəblə mirildayıb bir az gerilədi, amma adamın ağacdən yere enməsini gözləməkdə israrlı olduğunu aydın göstərirdi. Lakin ora bir dəstə adamın yaxınlaşması onun qərarını dəyişdi və heyvan çıxıb getdi.

Skripkaçı Pola öz hərəkətinin mənasını Ninettaya izah etmək başqalarına açıqlamaqdən asan idi: qız onu hələ də sevirdi. Lakin atası ona elə hədsiz nifrətlə dolu bir münasibət bəsləyirdi ki, cavanlar Polun it qoşqusunun sürücüsü kimi yollandığı Aleksandr fortundan qayıdan təki gizlincə nikaha girəcəkləri barədə qərar verməyə məcbur olmuşdular. Pol it kirşəsinin təcrübəli sürücüsü sayılırdı, çünki həddindən artıq qəddar idi.

Səhər tezdən, səfərqabağı bir qədər vurandan sonra Pol çayaşağı tərpəndi. Buzov kimi giiclü və hündür, quldur kimi qəzəbli üç laykanın qoşulduğu kirşə buzun üstüylə şütüyürdü. Onlar Renonun sahildəki komasıının yanından tam sürətlə keçdilər və Pol qamçısını şaqqıldadaraq kirşənin dalınca yüyürə-yüyürə evlərinin kandarında durmuş Ninettaya əl elədi.

Tezliklə qəzəbli itlərdən və sərxiş sürücüdən ibarət qoşqu çayın döngəsində gözdən itdi və həmin vaxtdan bəri skripkaçalan Polu bir daha görən olmadı.

Həmin axşam itlər Harri fortuna tək qayıtdılar. Onlar bir neçə yerdən yaralanmışdilar, üstləri başdan-ayağa laxtalanmış qan idi, amma nə qədər qəribə olsa da, heç ac deyildilər. Onların iziyle kəşfiyyatçılar yollandı. Onlar buzun üstündə Polun apardığı paketləri tapdılar; sahildə kirşənin qırıqları oyan-buyana səpələnmişdi; paketlərdən azacıq aralıda isə skripkaçalana məxsus paltarın qalıqları vardi.

Aydın idi ki, itlər sahiblərini parçalamış, öz sürücülərini yemişdilər.

İtlərin sahibi baş vermiş hadisədən yaman dilxor olmuşdu – buna görə itləri əlindən çıxa bilərdi axı. Şayiələrə inanmamaq qərarına gələrək hər şeyi özü yoxlamağı qət etdi, Reno isə onu müşayiət etmək üçün göndərildi; həmin yerə heç üç mil ötməmiş çatdılardır və qoca kirşənin arxasındaki izlərə – çayın şərq sahilindən qərb sahilinə keçən çox iri izlərə işarə etdi. İtlərin sahibinə tərəf çönüüb sınıq-salkaq ingilis dilində dedi:

– Büyük canavar kirşənin dalınca gedirdi.

Vəziyyəti belə görəndə izləri tutub çayın qərb sahilinə keçdilər. Gildonun meşəsindən o üzdə canavar çaparaq addımlarını yavaştırmışdı, kirşəni təqib etməkdən vaz keçib, deyəsən, meşəyə üz tutmuşdu. Lakin Pol burada nəyisə yerə salır – bəlkə də, paketlərdən birini. Yerə düşmüş əşyanı qoxulayan canavar kirşədəkinin bir zamanlar başını yarmış sərخoş Pol olduğunu anlayır.

Bir mildən sonra canavarın buz ustundəki ləpirləri onun düz kirşənin dalınca getdiyinə dəlalət edirdi. Adam izləri artıq yox idi, çünkü sürücü kirşəyə atılıb itləri qovurdu. Kirşəni yüngüllətmək üçün o, yükün kəndirlərini kəsir. Elə buna görə də paketlər yolboyu səpələnmişdi.

Aman Tanrıım, gör itlər qamçı altında necə qaçırlar! Budur, Polun bıçağı qarın üstünə düşüb. Görünür, özünü canavardan qorumağa çalışanda əlindən salmışdı. Burada isə canavarın izləri yox olur, amma kirşə tam sürətlə gedir: canavar kirşəyə atılıb. Dəhşət içində olan itlər qaçışlarını sürətləndirirlər, amma canavar artıq kirşənin üstündədir. Bir dəqiqədən sonra hər şey bitir. Adam da, canavar da kirşədən yerə yixilirlər. Canavarın izi sonra qərb sahildə yenidən görünür və tezliklə meşədə yox olur. Kirşə isə sol sahilə tərəf şütiyyür, elə orada da ağacın kökünə dəyib parça-parça olur.

Qar qoca Renoya itlərin qoşquya dolaşaraq bir-biriylə boğuşmasından, sonra itlərin qoşqunun yan qayışlarını qırıb azad olmasından, bir qədər gedəndən sonra da onlara əzab verən insanın meyitini taparaq necə ziyaflət etdiklərindən söz açır.



Burada yaxşı bir şey az idi, amma hər halda, itlərin üzərindən ağır ittiham götürüldü. Məsuliyyət, heç şübhəsiz, canavarın boynunda idi və ilk qorxu dəmi keçəndən sonra Reno yüngülləşibmiş kimi nəfəsini dərərək belə deyir:

— Bu, Vinnipeq canavarıdır. Mənim qızımı Poldan xilas etdi. O, uşaqlara qarşı həmişə mehriban olub.

5

Polun ölümü Milad bayramlarına təyin olunan sonuncu böyük ov üçün bəhanə oldu. Ov balaca Cimin ölümündən düz iki il sonraya təyin olundu. Adama elə gəlirdi ki, bu ova ölkənin bütüni itlərini gətirmişdilər. Itlərin arasında Polun idarə etdiyi qoşqudakı üç layka da vardı — itlərin sahibi bunu zəruri sayırdı — doqlar, ov itləri, nəslini tanımayan bir sürü həyat iti... Bütin səhər müqəddəs Bonifasi meşələrindən şərqdə yerləşən meşələrdə apardıqları uğursuz axtarışlarda ötdü. Lakin telefonla xəbər yetişdi ki, canavar izini Asinibuan meşələrində, şəhərin qərbində görüblər və artıq bir saatdan sonra ovçular Vinnipeq canavarının isti izlərinə düşüb təqibə başlamışdır.

Budur, sürətə irəliləyirlər — bir sürü it, bir dəstə süvari, xeyli piyada kişi və oğlan. Canavar itlərdən qorxmurdı, amma bilirdi ki, adamların təhlükəli silahı — tüfəngi olur. O, Asinibuan meşələrinin uzaqdan görünən tündrəngli xəttinə doğru yüyürdü, süvarilər üçün isə çöllük çox rahat idi və onlar tezliklə canavara çatıb ötərək onun ağızını geri çevirməyə müvəffəq oldular. O, Koloni-Kriq yarğanı boyunca var gücüylə yürüürək başının üstündə viyıldayan güllələrdən qurtula bildi. Sonra üzünü tikənlə məftildən ibarət çəpərə tutub onun üstündən sıçradı və süvarilərdən canını müvəqqəti olaraq qurtardı. Heyvan yenə də gülə yetişməyən dərəylə gedirdi. İtlər artıq ona yaxınlaşmışdır. Bəlkə də, onlarla təkbətək qalmaq canavarın ən böyük arzusu idi, qoy lap qırx-əlli köpəklə birdən qarşılaşın. İndi artıq onu mühasirəyə almışdır, amma heç biri yaxınlaşmağa

cəsarət etmirdi. Arıq tazi öz sürətinə güvənərək yan tərəfdən soxulmaq istədi, amma canavarın kəllə zərbəsi onu yerə sərdi. Süvarilər dolayı yolla getməyə məcbur oldular və indi ov şəhərə bir qədər də yaxınlaşmışdı. Bu əyləncədə iştirak etmək istəyən adamlar, itlər şəhərdən töküllişüb gəlirdilər.

Canavar yaxşı bələd olduğu şəhər sallaqxanasına tərəf döndü və atəş səsleri müvəqqəti olaraq kəsildi, çünki ovçular gülələrin itlərə dəyəcəyindən qorxurdular. İtlər isə canavarı üzük qaşı kimi elə six əhatə etmişdilər ki, daha qaçmağa yeri yox idi. O, sonuncu döyüşü üçün bir sığınacaq tapmaq ümidiylə ətrafinə göz gəzdirdi və küçədəki arxin üstündən keçən ağac körpünü görən kimi onun altına girib gizləndi. Onda adamlar ling gətirib körpünü sökdülər. O, ölüm saatının yetişdiyini anladı və son nəfəsinin pişvazına, döyüssüz təslim olmamağa hazır vəziyyətdə açılıqla çıxdı. Və burada adamlar onu ilk dəfə gündüz işığında yaxşıca seyr etdilər. Budur o, itlərin sırlı cəlladı, müqəddəs Bonifasi meşələrinin sədası, ecazkar Vinnipeq canavarı!

6

Nəhayət ki, üçillik mübarizədən sonra o, silahlı insanların kömək etdiyi qırx itlə üz-üzə durmuşdu. Amma düşmənlərini heç də bir zamanlar meşədə ilk dəfə şahidi olduğum hadisədəkindən az cəsarətlə qarşılıamırdı. Dodaqlarını yenə də kinayəli təbəssümün işarəsi əymışdı, batmış böyürləri nəfəs alarkən azacıq qalxıb-enirdi, sarımtıl-yaşıl gözləri əvvəlki parlaqlığını daydı. İtlərin mühasirə dairəsi qapandı. Onlara tüklü, təcrübəsiz laykalar deyil, buldoq başçılıq edirdi. Neçə-neçə ayağın tappiltisi birdən eşidildi. İt sürüsünün hürlüyü bir anlıq qarışiq donqultuya əvəz olundu. Canavarın çal dodaqları qalxaraq qırmızı çənələrini aydın göstərdi. İtlər ətrafa səpələndilər və canavar meydanda yenə tək qaldı. Bu güclü, qoca, qaraqabaq quldur hər cür hücumu hazır idi. İtlər üç dəfə ona soxuldular, hər üçündə də hücumları dəf olundu.



Döyüşçülərdən ən ürəkliləri artıq yerə sərələnmişdi. İlk ölen buldoq oldu. Artıq təcrübə toplamış itlər bir qədər geriləyirdilər, canavar isə heç yorğunluq əlaməti göstərmirdi. Birdəqiqlik hövsələsiz intizardan sonra o, bir neçə addım irəlilədi və təəssüf ki, atıcılaraya bayaqdan gözlədikləri əlverişli mövqeyi vermiş oldu! Üç atəş səsləndi və canavar özünün döyüş yolunu başa vurub sakitliyə qərq oldu.

Canavarın ruhunu kim dərk edə bilər? Kim deyər ki, o, həmin an nə haqda düşündürdü?

Niyə o, bir belə məhrumiyyətlərə düçar olduğu şəhərin yaxınlığında yaşamağa üstünlük verirdi? Axı bütün ətraf sıx meşələr idi, nə qədər desən yet tapardın. İnanıram ki, onun seçiminə qisas hissi təsir etmişdi: heç bir heyvan bütün ömrünü qisasa sərf etməz – bu xislət yalnız insana məxsusdur. Heyvanlar isə hüzur istəyirlər.

Beləliklə, onu şəhərə bağlayan bircə zəncir qalır və bu zəncir yer üzündəki hakimiyyətlərin ən qüdrətlisi, ən güclüsüdür – məhəbbət.

Canavar öldü. O vaxtdan bəri çox illər keçib, amma indi də müqəddəs Bonifasi kilsəsinin qarovalıçusu israr edir ki, Milad axşamı, kilsə zəngləri çalınan kimi qonşuluqdakı meşəli məzarlıqdan, canavara sevmək öyrədən yeganə məxluqun – balaca Cimin əbədi sükünnətə qovuşduğu məkandan cavab səslənir: çox kədərli və dərin dəhşət doğuran canavar ulartısı.

LOBO

1

Yeni Meksikanın şimalında maldarlar yaşayan büyük əyalət Kurrumpo adlanır. Oralar zəngin otlaqlar, nəhəng sürülər diyari, adını bütün əyalətə vermiş Kurrumpo çayına tökülen irili-xirdalı təmiz, şəffaf sular ölkəsidir. Bütün bu ölkənin hökmdarı qoca, boz bir canavar idi.

Qoca Lobo Kurrumpo vadisini uzun illərdən bəri çapib-talayan boz canavarlardan ibarət sürüünün nəhəng başçısı idi. Bütün çobanlar, bütün maldarlar onu gözəl tanır və başının sadiq dəstəsiylə harada görünürdüsə, orada dəhşət bərqərar olurdu. Sürüyü yiyələri çarəsizlik içindəydir. Qoca Lobo başqa canavarlardan boy-buxunuyla fərqlənir, biciliyi, gücü də elə qamətinə tuş gəlirdi. Onun gecə ulartısı bütün yerli sakınlara elə tanış idi. Səsi bütün başqa canavarlardan uca çıxırı. Adı canavar çobanların düşərgəsi yaxınlığında saatlarla ulyayar, amma özünə diqqət cəlb edə bilməzdi, lakin dərədən qoca dəstəbaşının uca nəriltisi gələndə çobanların canına vicvicə düşürdü; onlar bilirdilər ki, ertəsi günün səhəri sürülərində çatmayan heyvanların hesabını aparaçaqlar.

Lobonun sürüüsü o qədər də böyük deyildi. Heç cür anlaya bilmirdim ki, niyə. Adətən, canavarlardan hansısa görkəmli yer tutanda ətrafına çoxlu tərəfdar yiğir. Lakin Lobo, deyəsən, sürüsündə ürəyi istəyən qədər tərəfdar saxlayırdı; amma bu da ola bilərdi ki, onun qəzəbli xasiyyəti sürüünün böyiiməsinə əngəl olurdu. Bir şey bəllidir ki, həyatının son illəri Lobonun sürüüsü yalnız beş canavardan ibarət idi, lakin onların hər biri özünüñ əzəmətli ölçüləriylə fərqlənirdi. Onların biri, Lobonun köməkçisi isə əsl nəhəng idi. Lakin o da Lobodan gücdə, zirəklilikdə geri qalırdı.



Bu dəstənin bir çox başqa üzvləri də kifayət qədər tanınırıdı. Onlardan birinə – aq rəngli gözəl canavara meksikalılar Blanka adı qoymuşdular. Güman edirdilər ki, o, dişi canavar, həm də Lobonun rəfiqəsidir. Digəri, sarı canavar sürətli qaçışı ilə fərqlənirdi və ovçular danışıldalar ki, o, ayaqdan iti antilopu belə neçə dəfə qovaraq tutub.

Bu canavarların həyatı onları məmənuniyyətlə məhv etməyə hazır olan heyvandarların həyatı ilə sıx əlaqəli idi. İstənilən sürü yiyəsi Lobonun dəstəsindən hər hansı bir canavarın dərisinə çox buğasından keçərdi. Lakin onları heç bir üsulla öldürmək mümkün olmurdu. Canavarlar, sanki, ovçulara lağ edir, tələ yemlərinə yaxın durmur və azından son beş il ərzində Kurrum po maldarlarından gündə bir inək xərac alırlar. Vəziyyətdən çıxış edərək hesablaşsaq, canavarlar artıq iki mindən çox heyvan tələf etmişdilər. Onlar həmişə sürüdəki ən yaxşı inəyi aparırdılar.

Canavarın daim ac olması və nəyi desən yeyə bilməsi barədə qədim inanc həqiqətə heç uyğun gəlmirdi, çünkü bu yırtıcılar kök, ətli-canlı, yeməklərində son dərəcə ehtiyatlı idilər. Onlar heç vaxt öz əcəli ilə ölen, xəstə, kirli, çobanların öldürdüyü heyvanlara yaxın durmurdular. Adətən, nahara parçaladıqları biryasər düyənin ən dadlı yerlərini seçirdilər. Qoca öküz, ya da inəkdən iyənirdilər. O da məlumdur ki, qoyun ətiylə heç araları yox idi, baxmayaraq ki məzə üçün qoyunları öldürdükləri də tez-tez olurdu. Bir dəfə 1893-cü ilin noyabrında Blanka və sarı canavar iki yüz əlli qoyunu parçalamışdilar, amma bircə dənəsinin də dadına baxmamışdilar.

Mən burada həmin dəstənin maldarları müflis edən basqınlarına nümunə kimi çox hadisədən misal gətirə bilərdim. Hər il onları öldürmək üçün yeni üsullar fikirləşir, sınaqdan keçirirdilər, amma heç birinin faydası olmurdu və canavarlar düşmənlərinin bütün fəndgirliyinə, bütün səylərinə baxmayaraq, kefikök həyatlarına davam edirdilər.

Lobonun başına böyük mükafat təyin olunmuşdu. Onu zəhərləməyə çalışırdılar, amma heyvan zəhərdən

həmişə xəbər tutur, yemə dəyməyərək canını qurtarırdı. Yalnız bir şeydən qorxurdu – odlu silahdan. Əyalətin bütün sakinlərinin yanında silah gəzdirdiyini bildiyindən Lobo heç vaxt adamlara hücum etmir, onlarla üzbəüz gəlməməyə çalışır. Dəstə öz kəşfiyyatçılarından adam gördükələri barədə siqnal alan kimi yaxınlaşan şəxsin hansı məsafədə olmasından asılı olmayaraq, həmişə qaçmağa üstünlük verirdi. Lobo sürüsünə yalnız özünün öldürdüyü heyvanları yeməyə icazə verirdi və bu, heyvanların nicatı idi. Onun incə duyğusu insan əlinin, zəhərlərin qoxusunu o dəqiqlik hiss edirdi. Məhz elə buna görə də Lobonun sürüsü daim təhlükəsizlikdə idi.

Bir dəfə bir kovboy qoca Lobonun ona çox yaxşı tanış olan çağırış dolu ulartısını eşidir və xəlvətcə yaxınlaşanda canavar sürüsünün bir dəstə inəyi mühabirəyə aldığıını görür.

Lobo bir kəndə, təpənin üstündə oturubmuş, Blanka isə qalan canavarlarla bir yerdə cavan bir inəyi tutmağa çalışmış. Lakin inəklər sıx durub düşmənin qarşısına buynuzlardan sıpər çəkibmişlər.

Axırda Lobo hövsələdən çıxıb təpədən enir, boğuq bir nərliyi ilə sürüyə cumur.

Qorxmuş heyvanlar onun qarşısından çəkilirlər və o, sürüünün düz ortasına girir. İnekler partlayan bom-banın qəlpələri kimi pərən-pərən düşürlər. Canavarların tutmaq istədiyi inək də qaçmaq istəyir, amma heç iyirmi beş addım da atmağa macal tapmamış Lobo ona çatır. Duyənin boynundan yapışaraq var güciylə ona bir zərbə endirib yerə yixir. Zərbə elə qüvvətli imiş ki, duyənin ayaqları göydə qalır. Lobo da yixılır, amma elə həmin an sıçrayıb yerindən qalxır. Qalan canavarlar o dəqiqlik yaziq duyənin üstünə cumurlar və bir neçə saniyədə işini bitirirlər. Lobo bu qətlə iştirak etmir. Öz qurbanını yerə yixanda o biri canavarlara, sanki, bunu demək istəyirdi:

“Niyə sizdən kimsə bunu məndən əvvəl etmədi? Niyə boş yerə bu qədər vaxt itirdiniz?”

Bütün bunların şahidi olan kovboy ucadan qışqıra-qışqıra atını onların üstünə sürür və canavarlar həmişəki



kimi qaçıb dağılırlar. O, cibindən strixninlə dolu şüşə çıxarıb zəhəri cəld cəmdəyin üç yerinə tökür və canavarların özləri öldürdüyü düyəni yemək üçün qayıdacağını dəqiq bildiyindən çıxıb gedir. Lakin ertəsi gün səhər zəhərin qurbanlarına baxmaq üçün gələndə görür ki, canavarlar düyəni yesələr də, bütün zəhərli hissələrini səliqəylə ayıraq bir kənara tullayıblar.

Bu nəhəng canavardan qorxu maldarların arasında getdikcə daha çox yayılırdı və ilbəil onun başı üçün ayrılan mükafat da arta-arta gedərək, nəhayət, min dollara çatmışdı. Bu, bir canavarı öldürmək üçün təyin olunmuş misilsiz məbləğ idi.

Mükafata şirniklənən texaslı ovçu Tennerey bir dəfə Kurrumpo dərəsinə gəlir. O, canavar ovu üçün lazımlı olan hər şeyin əlasını yanında götürmişdi, gözəl tüfəngi, əla atları və güclü çobanitilərindən ibarət bir dəstə köpəyi vardi. Texasda öz itləriylə bir yerdə az canavar öldürməmişdi və elə buna görə də arxayın idi ki, bir neçə gündən sonra qoca Lobonun dərisi yəhərinin qasından sallanacaq.

Budur, səhər tezdən, dan yeri təzə sökünləndə cəsərətlə ovuna başlayır və tezliklə köpəklər izə düşdüklorını sevincək hüruşləriylə xəbər verirlər.

Canavarları iki mil aralıda görmüş, görən kimi də ciddi təqibə başlamışdılar. Qoyun itləri yırtıcıları yalnız ovçu yetişənədək ləngitməliyidilər. O isə çatan kimi heyvanları güllələyəcəkdi. Bunu Texasın düzənliklərində etmək çətin deyildi, amma bu yerlərin şəraiti tamam başqa idi. Qoca Lobo yer seçməkdə mahir idi. Kurrumpo çayının və onun qollarının qayalı dərələri düzənliyi bütün istiqamətlərdə kəsirdi. Qoca canavar təqibi duyan kimi bu dərələrin on yaxındakına üz qoydu və ondan keçərək ovçudan yayındı. Lobonun sürtüsü müxtəlif tərəflərə dağıldı, heyvanların dalınca düşmüş itlər də pərən-pərən oldular. Itlər təzədən birləşəndə isə, təbii ki, neçəsi əskik gəldi. Tennerey axşam itlərini çağıranda yalnız altısını gördü və onlardan ikisi də bərk yaralı idi. Lakin ovçu öz niyyətindən yenə əl çəkmədi və Kurrumpo kralının skalpını ələ keçirmək

üçün daha iki cəhd göstərdi, hər ikisi də ugursuz oldu. Sonuncu cəhdi onun ən yaxşı atının yixilib tələf olması bahasına başa gəldi. Vəziyyəti belə görəndə Tennerey artıq Lobonu ovlamaq fikrindən daşındı, Kurrumponu Lobonun despotik hakimiyətinə buraxıb Texasa döndü.

Növbəti il mükafata şirniklənən daha iki ovçu peydə oldu.

Onların hər biri bu məşhur canavarın öhdəsindən məhz özünün gələcəyini düşünürdü.

Onlardan biri bunu yenicə keşf edilmiş, məxsusi yolla tətbiq olunan zəhərdən istifadə etməklə həyata keçirmək isteyirdi. Digəri – Kanadadan olan bir fransız isə zəhərlə yanaşı, tilsimə də ümidvar idi, çünki Lobonun adı canavar deyil, məhz qulyabani olduğuna, onu bəsit yollarla öldürməyin qeyri-mümkünlüğünə möhkəm əmin idi.

Lakin nə ustalıqla hazırlanmış zəhərlər, nə də cadu, tilsim boz yırtıcının öhdəsindən gələ bilmədi. O, gündəlik basqınlarını elə əvvəlki kimi ustalıqla həyata keçirərək ziyafətlər verirdi. Heç bir neçə həftə keçmədi ki, ovçular naümid olaraq öz cəhdlərindən əl çəkdilər və ov üçün başqa yerlərə üz tutdular.

Co Kalonun ferması Kurrumponun xırda qollarından birinin üzərində, qayalar arasındaki gözəl dərədə yerləşirdi.

Onun evindən haradasa cəmi min yard aralıda isə Lobo ilə rəfiqəsi Blanka yuva qurub dünyaya balalarını gətirmişdilər.

Onlar bütün yayı orada yaşayaraq Coya məxsus mal-qarani, heyvanları qırmaqla məşğul oldular: inəklərini, qoyunlarını, itlərini; elə bil, onun bütün fəndlərinə, zəhərlərinə, qurduğu tələlərə gülürdülər. Canavarlar mağaralar və qayalı uçurumların arasında tam təhlükəsiz şəraitdə yaşayırdılar, Co isə heyvanları yerlərindən çıxarmaq üçün, onları dinamitlə öldürməkdən ötrü nəsə yeni bir üsul düşünmək üzərində baş sindirirdi. Lakin yırtıcılar onun əlindən sağ-salamat qurtulur və elə əvvəlki kimi basqınlarını davam etdirirdilər.



— Bax, Lobo bu yayı burada keçirib, — Co qayalı sildirima işarəylə dedi. — Əlimdən heç bir şey gəlmədi. Axmaq yerinə qoydu məni.

2

Kovboyların söhbətləri məni elə də inandırmırıldı, ta ki 1893-cü ilin payızında özüm bu fəndgir quldurla şəxsən tanış olana, onu başqalarından yaxşı tanıyanadək.

Bir neçə il qabaq, hələ Binqo sağ olanda mən canavar ovuyla məşğul olurdum. Lakin həmin vaxtdan etibarən məşğuliyyətim dəyişmişdi, mən artıq stula, yazı masasına bağlanmışdım. Həyat tərzimi dəyişməyə çox ehtiyacım vardı və Kurrumpoda ferması olan bir dostum məni Yeni Meksikaya, bu qarətçi canavar sürüsünün öhdəsindən gəlib-gəlməyəcəyimi yoxlamağa dəvət elədi və bu dəvətini o dəqiqə qəbul etdim.

Səbirsizlikdən alışib-yanaraq Kurrumpoya tələsdim. O yerlərlə tanış olmaq üçün ilk günlər at belində hər tərəfi gəzib-dolaşdım. Bələdçim tez-tez hələ üstündə dərisi qalmış inək sümükləri tapıb mənə nişan verir, deyirdi: Bax, bu, onun işidir!

Mənə aydın oldu ki, belə vəhşi qayalıqlarda Lobo-nu itlərlə, at belində təqib etməyin heç mənası yoxdur. Bu məqsədlə yeganə yararlı vasitə tələ və zəhər ola bilərdi.

Bu qulyabani-canavarın öhdəsindən gəlmək üçün əl atdığım bütün mümkün üssulların, fəndlərin təfərruatına varmaq istəmirəm. Strixnin, arsen və sinil turşusunun elə bir qarışığı qalmadı ki, Lobonu zəhərləmək üçün istifadə etməyim. Elə növ et qalmadı ki, tələ yemi kimi qoymayım. Lakin hər səhər əməyimin nəticəsini öyrənmək üçün yollananda əmin olurdum ki, bütün cəhdlərim boşça çıxıb. Canavarların qoca sultanı həddindən ziyanə bic idi və mən onu aldada bilmirdim.

Onun qəribə duyumunu göstərmək üçün bircə misal gətirmək kifayətdir.

Mən bir qoca ovçunun məsləhətiylə azca pendiri indicə öldürülmüş düyənin böyrək yağıyla əritdim;

pendiri sümük biçaqla kəsdim ki, dəmir iyi verməsin. Qatışq soyuyandan sonra onları tikələyib hər parçasında deşik açdım, içinə böyük doza strixnin və kalium-sianid dolu, heç bir qoxusu olmayan kapsullar qoydum. Sonra deşikləri pendirlə tutdum. Işimi görəndə düyənin ilhq qanına bulaşdırduğum əlcəklərimi əlimdən heç çıxarmadım və çalışırdım ki, öz nafəsimi düzəltdiyim tələ yemini verməyəm. Hər şey hazır olandan sonra yemi xam dəridən olan, tamam qana bulaşdırduğum kisənin içinə qoydum və arxamca öküzin qaraciyəri və böyrəklərini ipə bağlayıb sürüyə-sürüyə apardım. On millik bir dövrə vurdum, hər dörddəbir mildə tələ yemini bir tikəsini əlimi vurmadan tulladım.

Lobo bu yerlərdə hər həftənin əvvəlində görünürdü, qalan vaxtlarını isə, görünür, haradasa Syerra Qrandenin ətəklərində keçirirdi.

Hadisə bazar ertəsi olmuşdu və elə həmin axşam, biz artıq getməyə hazırlaşanda mən canavar ulartısı eşitdim. Kovboylardan biri qısaca dedi:

– Hə, bu da o! İndi baxaq görək nə olacaq.

Ertəsi gün mən fəndlərimin nəticəsinə baxmağa tələsərək qayıtdım. Lobonun başçılıq etdiyi dəstənin izinə çox tez düşdüm. Onun ləpirlərini seçmək çətin deyildi, çünkü adı canavar izindən xeyli iriydi.

Canavarlar dalımcı sürüdüyüm ətin qoxusunu tez almışdilar. Əmin oldum ki, Lobo yemə birinci yaxınlaşıb, onu qoxulayıb və axırda götürüb.

Mən sevincimi gizlədə bilmədim.

– Nəhayət ki, ilişdi! – çığıldım. – Tezliklə onu ölmüş vəziyyətdə görəcəyəm.

Gözlərimi Lobonun tozlu torpağa saldığı yekə izlərdən çəkməyərək atımı irəli çapdım. Izlər məni ikinci yemi atdığım yerə apardı, bu yem də yerində deyildi.

Necə sevinirdim!

– Hə, indi əlimə keçəcək! Hələ, yəqin, sürüsünün başqa canavarları da olacaq.

Lakin enli izləri yoldan kənara çıxmirdı və mən yəhərdən nə qədər boylansam da, heç yanda ölü canavar görə bilmirdim.



Yoluma davam etdim və üçüncü yemin, dalısınca da dördüncüsünün yox olduğunu gördüm. Artıq burada inandım ki, Lobo onların heç birini udmayıb, sadəcə, ağızına yiğaraq aparıb, sonra da bir yerdə qalaqlayaraq özünün nəcisi ilə murdarlayıb ki, mənim fəndimə bu yolla nifrətini göstərsin. Bunu eləyəndən sonra tamam başqa səmtə dönüb, ayıq-sayıq qoruduğu sürüsüylə bir yerdə öz işlərinin dalınca gedib...

Mən bu qudlurların öhdəsindən zəhərlə gəlməyin qeyri-mümkünlüyüni isbat edən çoxlu hadisədən birini misal gətirdim. Özüm isə tələ sifariş etdim və onlar gəlib çıxana kimi preriyadakı adı canavarları və digər yırtıcıları qırmaqla başımı qatdım.

Bir dəfə isə Lobonun qeyri-adi biciliyinə dəlalət edən daha bir hadisənin şahidi oldum. Ona tabe olan canavarlar hərdən yalnız əylənmək xatırınə qoyunları qorxudub qaçırır, öldürürdülər, amma onları çox nadir hallarda yeyirdilər. Qoyunlar, adətən, bir neçə min baş sürülərlə, çobanların nəzarəti altında otlayırdılar. Gecələr onları haradasa qonşuluqda yerləşən etibarlı ağıllara salır və ağıllı hər tərəfində çoban yatr. Qoyunlar o qədər kiüt heyvandırlar ki, hər xırda şeydən qorxub hara desən qaça bilərlər, amma hər halda, onların da öz başçılarının dalınca düşmək adətləri var. Çobanlar, adətən, qoyunların bu şakərindən istifadə edərək sürüyə yarımdüjün keçi də qatırlar. Qoyunlar bu saqqallı qohumlarının ağıl sarıdan üstünlüyünü qəbul edirlər və əgər gecə nəsə bir hadisə baş versə, mütləq onların ətrafına toplaşırlar.

Noyabrin axırlarında bir gecə hər iki çoban canavarların basqınına oyanır. Baxanda görürlər ki, bütün sürü kiübeyin, qorxaq olmayan, öz mövqelərini cəsərətlə müdafiəyə hazır keçilərin ətrafında sixlaşış. Lakin təəssüf ki, bu basqına başçılığı adı canavar etmirdi. Qoca Lobo – bu qulyabanı-canavar çobanlardan pis bilmirdi ki, sürüünün bütün mənəvi gücü məhz keçilərdədir və ona görə də bir-birinə sixlaşmış qoyunların bellərindən cəld sıçrayıb başçılarına hücum çəkərək onun işini bir göz qırpmında bitirir. Biçarə qoyunlar isə hərəsi bir tərəfə dağlır.

Həmin hadisədən sonra neçə həftə ərzində həyəcanlı çobanlar mənə bu sualla müraciət edirdilər:

— Sizin rastınıza Oto damgası olan qoyun çıxmayıb ki?

Mən də onlara, demək olar ki, həmişə belə cavab verməli olurdum:

— Hə, Brilyant bulağının yanında beş-altı qoyun leşinə rast gəlmışəm.

Ya da:

— Yox, mən özüm görməmişəm, amma Xuan Meyr iki gün qabaq Kedr təpəsində canavarların təzəcə boğduğu iyirmiyə yaxın qoyun görüb.

Nəhayət, canavar tələləri gəlib çıxdı və mən öz köməkçilərimlə düz bir həftə işlədik ki, onları quraşdırıaq. Heç nədən qızırqalanmırıldıq və mən uğurumuzu təmin edə biləcək bütün yollardan istifadə etməyə çalışdım. Tələləri quraşdırıandan bir gün sonra onlara baş çəkməyə çıxdım və tezliklə Lobonun izinə düşdüm: bir tələdən o birisinə aparırdı. Bu izlərdən onun gecə sərgüzəştərini oxudum.

Tələlərin yaxşıca gizlədildiyinə baxmayaraq, o, qaranlıqda dolaşın onlardan birincisini tapır. Sürüsünü dayandırıb tələnin ətrafindakı torpağı səylə qazmağa başlayır və tələnin özünü, zəncirini və kötüyü də aşkarlayır. Tələni elə açıq qoyaraq yoluna davam edir və qalan tələlərin başına da eyni oyunu açır. Tezliklə fikir verdim ki, o, yolda şübhəli bir şey görən təki ayaq saxlayıb səmtini dəyişirdi.

Burada ağlıma yeni plan geldi: tələləri H hərfi şəklində, yəni ciğırın hər tərəfində sırayla yerləşdirdim, ortasında isə daha birini qurdum. Lakin növbəti uğursuzluğumu anlayana kimi çox çəkmədi.

Lobo ciğırla getmişdi və artıq iki paralel sıranın ortasına çatanda yolu kəsən həmin o tək tələni görmüşdü. Heyvan vaxtında dayanmışdı.

Məsələnin nə yerdə olduğundan necə xəbər tutduğunu deyə bilmərəm. Amma Lobo dayandığı yerdən nə sağa, nə də sola çönməmişdi; ayaqlarını ehtiyatla öz izlərinə basaraq təhlükəli yerdən çıxana kimi daldalı



getmişdi. Sonra tələlərə əks tərəfdən yaxınlaşaraq dal ayaqlarıyla onların üstünə torpaq-daş tökməyə başlamış və tələlərin hamısı şaqşıltıyla qapanmışdı.

O, eyni işi bir çox başqa hallarda da edirdi və mən nə qədər rəngarəng üsullardan istifadə etsəm də, o, həmişə canını salamat qurtarırdı. Yəqin, o, öz soyğunu basqınlarını indiyədək davam etdirəcəkdi, əgər onu ölümə aparan, təklikdə məglubedilməz qalaraq yalnız inandığı bir dostunun ehtiyatsızlığı ucbatından həlak olan qəhrəmanlardan ibarət əzəmətli siyahıya yazılmış uğursuz bağlılığı olmasayı.

3

Mən bəzi əlamətlərdən bilirdim ki, canavar sürüsündə hər şey yaxşı deyil; məsələn, hərdən o qədər də böyük olmayan bir canavarın qoca dəstə başçısından qabaqda qaçıdığını görmək olardı. Bu, mənim üçün anlaşılmaz idi. Amma bir dəfə kovboylardan biri dedi:

— Mən onları bu gün gördüm. Qabaqda, dəstədən ayrı qaçan Blankadır.

Bu yerdə hər şeyi anlayıb əlavə etdim:

— İndi mən bilirəm, Blanka dişidir, çünkü əgər erkək olsaydı, Lobo onun işini elə o dəqiqə bitirərdi.

Bu məsələ mənim ağlıma tamam yeni bir fikir saldı. Bir düyə kəsib cəmdəyin yanında iki dənə tələ qurdum. Sonra heyvanın gərəksiz sayılan, canavarların diqqətini cəlb etməyən başını kəsib bir qədər aralıda qoydum, ətrafına isə qoxusu duyulmasın deyə yaxşıca küleyə verdiyim altı dənə polad tələ yerləşdirib üstünü basdırdım. Bu işləri görərkən əllərim, çəkməm və istifadə etdiyim alətlərin hamısı təzə qana bulaşmışdı. Mən həm də ətrafa bu qandan cilədim, sanki, düyənin başından axmışdı. Tələlərin üstünü basdırandan sonra mən onların üstünə səpdiyim quma çapqal dərisiylə toxundum, onun pəncəsiylə də ətrafa çoxlu iz saldım. Kəlləni elə qoydum ki, onunla kolluğun arasında dar bir keçid qaldı. Bu keçiddə özümün ən yaxşı tələlərimi quraraq onları inək başına bərkitdim.

Canavarların yemək fikirləri olmasa da, duyduqları hər leşə yaxınlaşmaq adəti vardı; odur ki ümid edirdim Kurrumpo sürüsü də bu adətə sadıq qalaraq mənim tələmə düşəcək. Heç şübhə etmirdim ki, Lobo mənim ətlə çıxardığım oyunları aşkarlayacaq, sürüsünü orə yaxın buraxmayacaq. Amma hər halda, inəyin kəlləsinə müəyyən ümidi lərim qalırkı. O isə kənardan elə görünürdü ki, sanki, tamam lazımsız bir şey kimi tullamışdılár.

Ertəsi günün səhəri biz qabaqcə tələləri yoxlamağa getdik.

Və budur – ura! – orada canavar izləri aydın görünürdü, amma kəllə qoyduğum tələ yerində yox idi. Tələsik izlərə baxıb əmin olduq ki, Lobo, həqiqətən, öz dəstəsini ətə yaxınlaşmağa qoymamışdı, amma bir dənə nisbətən kiçik canavar, çox güiman, kəlləni qoxulamaq üçün yaxınlaşib və elə o dəqiqə də tələyə düşüb.

Biz izləri tutub getdik və heç bir mil keçməmiş həmin bədbəxt canavarın Blanka olduğunu gördük. Lakin o, qaçışını davam etdirirdi, düyənin ağır kəlləsi ona mane olsa da, o, mənim piyada gedən yoldaşım-dan sürətli hərəkət edirdi. Qayalığa çataçatda onu haqladıq, çünkü düyənin buynuzları daşlara ilişərək dişi canavarı tərpənməyə qoymurdu.

Mən ömrüm boyu Blanka qədər gözəl canavar görməmişdim. Onun narın six tükləri, demək olar ki, bəyaz idi.

O, bizə tərəf çöndü ki, mübarizəyə başlasın və uladı. Bu, sürəktli, çağırış dolu bir ulartı idi. Budur, uzaqdan, düzənlikdən qoca Lobonun cavab ularısı səsləndi. Lakin o, dişi canavarın sonuncu ularısını eşitmışdı, çünkü biz onu artıq six mühəsirəyə almışdıq və bütün qüvvələrimiz onunla mübarizəyə yönəlmışdı.

Sonra isə labüb faciə baş verdi və hər dəfə onu xatırlayanda bütün vücudumdan üşütmə keçir. Biz lassonu yazıq dişi canavarın başına atdıq və atlارımızı müxtəlif səmtlərə sürdük. Onun ağızından qan gəldi, gözləri dondu, pəncələrini əvvəlcə uzatdı, sonra halsiz şəkildə salladı. Arxamızca ölü canavarı sürüyərək geri



döndük. Sevinirdik ki, Lobonun sürüsünə, nəhayət ki, ölümcül zərbə vura bilməşdik.

Lobonun ulartısını mütəmadi eşidirdik. Görünür, o, Blankanı axtarırdı. O, dar ayaqda rəfiqəsini tərk etmək istəmirdi, lakin onu xilas etmək iqtidarında olmadığını anlayaraq odsاقan silahlar qarşısında qorxusuna üstün gələ bilmədi: geri çəkildi.

Bütün həmin gün ərzində onun şikayət dolu ularısını eşittik və mən kovboylardan birləşdim:

– İndi mən artıq şübhə etmirəm ki, Blanka, həqiqətən, onun rəfiqəsi imiş.

Axşamayaxın, deyəsən, Lobo bizim dərəyə yaxınlaşmağa başlamışdı, çünkü səsi getdikcə daha yaxından gəlirdi. Bu səsdə qüssə vardı. O, qabaqkı kimi qəzəblə deyil, şikayətlə ulayırdı. Sanki, öz rəfiqəsini çağırırdı: Blanka, Blanka! Axırda, görünür, onun izini tapdı və öldürüldüyü yerə çatanda onun ağızından adamin ürəyini parçalayan, şikayətli bir ularti çıxdı. Əvvəllər heç bilməzdim ki, bu səsə qulaq asmaq mənim üçün bu dərəcədə çətin olar. Sərt kovboylar da bu ulartıya məttəl qalmışdalar.

Lobo gözəl başa düşdü ki, nə baş verib, çünkü Blankanın qanı bulaşmış torpağı da görmüşdü. O, atların izinə düşüb düz fermaya kimi gəlmişdi. Bəlkə də, ümid edirdi ki, Blankanı orada tapacaq, ya da, bəlkə, elə intiqamını almaq istəyirdi – bilmirəm. Lakin qisasını ala bildi: darvazanın ağızında itimizi tutaraq apardı, fermadan əlli addım o tərəfdə tikə-tikə parçaladı. Bəlli idi ki, bu dəfə tək gəlmışdı, çünkü səhər yalnız onun izlərini gördüm. Izlərdən nəticə çıxarsaq, canavar fermanın ətrafında dəli kimi dolaşmış. Mən də buna ümid edirdim və ona görə də bütün otlağə əlavə tələlər yerləşdirdim. Sonradan gördüm ki, Lobo həmin tələlərin birinə düşmiş, lakin güclü olduğundan canını qurtara bilmişdi.

Mən təxmin edirdim ki, Lobo Blankanın leşini tapana kimi buraları axtaracaq; odur ki canavarı hələ sakitləşənə kimi tutmağa çalışırdım. Burada başa düşdüm ki, Blankanı öldürməklə necə böyük səhvə yol

vermişəm. Ondan canlı tələ yemi kimi istifadə edib Lobonu elə ilk gecə tuta bilərdim.

Bütün tələlərimi topladım. Yüz otuz dənə polad canavar tələsi varım idi və onları dərəyə aparan hər cığırın üstünə dörd-dörd qoydum. Hər tələ ayrılıqda bir tirə bərkidilmişdi və tirin üstü torpaqlanmışdı. Onları basdıranda mən ot örtüyünü səliqəylə brezentin üstünə elə düzürdüm ki, sonradan qaytarıb yerinə qoyanda heyvan bura insan əli dəydiyindən heç xəbər tutmasın.

Tələləri gizləyəndən sonra mən yaziq Blakanın leşini onların arasından çəkib apardım. Sonra pəncələrindən birini kəsərək hər tələnin üstündə izlərini saldım. Bütün ehtiyat tədbirlərini görmüşdüm, bildiyim bütün biciliklərə əl atmışdım və nəhayət, axşamdan xeyli keçmiş çıxıb getdim. Gecə mənə elə gəldi ki, Lobonun səsini eşitdim, amma buna əmin deyildim. Ertəsi gün at belində tələləri yoxlamağa yollandım, lakin bütün nöqtələri gəzməyə macal tapmamış qaranlıq düşdü, əliboş geri döndüm. Şam vaxtı kovboylardan biri dedi:

— Bu gün səhər şimal dərəsindəki mal-qara yaman narahat idi. Görəsən, tələyə heyvan düşməyib ki?

Yalnız ertəsi günün səhəri həmin kovboyun bəhs etdiyi yerə, nəhayət ki, yetişdim. Yaxınlaşanda gördüm ki, yerdən iri, boz bir kölgə qalxaraq qaçmaq istədi. Bir də gördüm ki, qarşısında Kurrumpunun dəhşəti Lobo durub. Tələlər onu möhkəm tutmuşdu. Yaziq qoca qəhrəman! O, öz rəfiqəsini axtarırdı və onun bədəninin izlərini görəndə ağlını itirib irəli atılmış, tələyə düşmüştü. Dörd polad məngənə onun bütün ayaqlarını sıxmışdı. O, tamamilə köməksiz, zavallı bir vəziyyətdə idi və ətrafindakı saysız-hesabsız izlər isə ona dəlalət edirdi ki, mal-qara ona sataşmaq üçün başına yiğişibmiş, amma lap yaxınlaşmağa yenə də ürək etməyiblər.

İki gün və iki gecə orada qalaraq canını qurtarmağa çalışıb özünü lap gücdən salmışdı. Amma buna baxmayaq, mən yaxınlaşanda o qalxdı, tüklərini qabardaraq



uladı, sürüsünü son dəfə köməyə çağırıldı. Amma kim-sədən cavab gəlmədi və bəlaya düşmüş heyvan mənim üstümə atılmaq üçün son səyini göstərdi. Hər şey əbəs idi! Hər tələnin uç yüz funtdan artıq çəkisi vardı. Polad çənələr canavarın ayaqlarını bərk sıxmışdı. Onun iri köpək dişləri sərt zəncirlərdən yapışanda necə xırçıldayırdı! Mən ona tüfəngin lüləsiylə toxunmaq istəyəndə isə onun üzərində indiyə kimi də yaxşı seçilən diş izləri qoydu. Gözləri qəzəb və nifrətdən qaralmışdı, məni və ölüncə qorxmuş atımı tutmaq istəyəndə çənələri qəribə, boş bir səs çıxarırdı. Lakin heyvan acıdan, çoxlu qan itirdiyindən gücdən düşmüşdü və tezliklə halsız şəkildə yerə yığıldı.

Onun da başına başqa canavarların başına gətiridiymi açmaq istəyərkən qəlbimdən peşmançılıq dalğası keçdi.

— Əzəmətli qoca yırtıcı, ey saysız-hesabsız qanunsuz basqınların qəhrəmanı, — ona müraciət etdim, — bir neçə dəqiqədən sonra sən leşə çevriləcəksən. Mən səninlə başqa cür davrana bilmərəm!

Başının üstündə viyldayan lassomu hərlədim.

Amma haradaydı! O, hələ tam tabe olmamışdı və əsnək halqa onun boynuna keçməyə macal tapmamış dişləriylə ondan yapışdı, bircə qəzəbli hərəkətlə möhkəm liflərini kəsib ayaqlarının altına atdı.

Təbii ki, mənim tüfəngim vardı, lakin istəmirdim gözəl dərisini korlayım. Odur ki atımı geriyə, düşərgəyə çapdım və köməkçimlə, təzə lasso ilə qayıtdım.

Biz qurbanımıza bir parça ağac atdıq, canavar dişləriylə ondan yapışdı və Lobo ağacı buraxmağa fırsat tapmamış lassolarımız havada viyldayıb onun boynuna dolandı. Lakin Lobonun qəzəbli gözləri solmağa başlayanda köməkçimə çığirdim:

— Dayan, gəl onu öldürməyək! Diri tutub düşərgəyə aparaq.

Heyvan o qədər gücdən düşmüşdü ki, çənələrinin arasına köpək dişlərinin arxasından qalın ağac keçirib ağzını qalın kəndirlə bağlamaq çətin olmadı. Kəndirin özünü isə ağaca bağladıq. Ağac kəndiri, kəndir isə ağacı

saxlayırdı və beləliklə, o artıq bizim üçün heç təhlükəli deyildi. Elə ki ağızının bərk-bərk bağlılığını hiss etdi, artıq müqavimət göstərmədi, heç cinqırını belə çıxarmadı, yalnız sakitcə üzülmütəzə baxır, sanki, deyirdi:

— Yaxşı. Nəhayət ki, mənə üstün gəldiniz, indi nə istəyirsiniz edin!..

Elə həmin dəqiqədən etibarən o artıq bizə heç əhəmiyyət vermedi.

Ayaqlarını möhkəm bağladıq, lakin bircə dəfə də inildəmədi, ulamadı, başını bizə tərəf çevirmədi. Sonra onu çətinliklə atımın belinə yixdiq. Aramla, sakit, lap yuxudamış kimi nəfəs alırdı və gözləri yenidən parlaq, aydın oldu. Amma bu gözlər bizə heç baxmırıldı. Onun baxışları uzaqlara, məşhur sürüsünün dağıldığı geniş çöllərə yönəlmışdı.

Yolu aramla, tələsmədən gedib fermaya çatdıq. Orada boynuna möhkəm xalta, xaltaya da zəncir taxıb onu otlaqda bağladıq, ayaqlarından ipləri açdıq.

Burada mən ilk dəfə onu əməlli-başlı nəzərdən keçirdim və inandım ki, qəhrəmanlar haqda nağıllara nə qədər az inanmaq lazımdır. Onun böyründə Tennereyin, bütün çobanitilərin başçısı Yunananın köpək dişlərinin qoyduğu enli çapığı gördüm. Bu, Yunananın cansız cəsədi uçurumun qumlarına sərilənə kimi onun bədənində qoyduğu izlər idi.

Mən onun yanına su, ət qoydum, amma yeməyə sarı heç baxmadı. O, sinəsini yerə verib sakitcə uzanmışdı, diqqətli sarı gözlərini məndən o yana, dərənin girişinə, daha uzağa – sultanlıq etdiyi çöllərə yönəltmişdi. Mən ona toxunanda o heç tərpənmədi də. Günəş qüruba doğru enəndə belə onun gözləri nəhayətsiz çölləri diqqətlə süzürdü.

Mən gözləyirdim ki, gecə o, öz sürüsünü çağıracaq və hətta bu görüşə hazırlaşırdım da. Lakin o artıq bir dəfə, çıxılmaz vəziyyətdə olanda çağırılmışdı və onda kimsə bu çağırışa cavab verməmişdi. O daha çağırmaq istəmirdi.

Deyirlər ki, gücünü itirmiş aslanın, azadlığı əlindən çıxmış qartalın və sevgilisindən ayrı düşmüş göyərçinin



ürəyi partlayır. Məgər fikirləşmək olardı ki, bu qəzəbli yırtıcının ürəyi üçqat imtahana dözəcək? O, gücünü də, azadlığını da, rəfiqəsini də itirmişdi. Səhər açılanda o, istirahət edirmiş kimi sakitcə uzanmışdı. Amma artıq diri deyildi... Onun boynundan zənciri açdım. Kovboylardan biri onun cəsədini Blankanın leşini qoymuş talvarın altına çəkməyə kömək etdi. Biz onu dişi canavarın yanına uzatdıq və kovboy dilləndi:

– Sən onu tapmaq istəyirdin? İndi daha heç kəs sizi ayıra bilməz!..

ARNO

1

Tövləyə yan qapıdan girdik. Təmiz saxlanan bölmələrin zəif qoxusu samanın incə rayihəsində əriyib itirdi. Pillələrlə qalxıb uzun çardağa çatdıq. Onun cənub tərəfi bağlanmışdı və tanış “ku-u-u, ku-u-u, ruk-et-e-ku” qanadaların “uirr, uirr, uirr” səsiylə qarışanda başa düşdü ki, göyərçin damındayıq.

Bu göyərçin damında məşhur quşlar yaşayırıdı və əlli cavan quş arasındaki yarış da elə həmin günə təyin olunmuşdu. Quşxananın sahibi məni həmin yarışda hakimlik etmək üçün çağrırmışdı.

Göyərçinlərin məşq etməsi üçün yarış keçirmək gərəkdir. Onları artıq bir-iki dəfə valideynləriyle bir yerdə çölə aparıb uçurmuşdular ki, öz damlarına dönməyi öyrənsinlər. İndi isə böyüklerin iştirakı olmadan, tam sərbəst uçmalıyıdilar. Qərarlaşdırılmışdalar ki, quşları Elizabet kəndinə buraxsınlar. Cavan göyərçinlərin lap başdan belə uzaq məsafləyə uçmağa məcbur edilmələri məni təccüb qoydu.

— Məsələ burasındadır ki, — məşqçi dilləndi, — bu üsulla biz sarsaq quşlardan qurtuluruq. Qayıdan yalnız ən yaxşları olur və bizə də elə onlar gərəkdir.

Göyərçin damının bütün işçiləri və bu işin həvəskarı olan qonşular müxtəlif quşlardan mərc gəlirdilər. Onlar öz aralarında qalib üçün mükafat da təyin etmişdilər. Bir hakim kimi mən göyərçinlərdən hansının qalib gəldiyini təyin etməliydim. Qalib gələn birinci qayıdan yox, quş damına birinci girən olmalıdır, çünkü öz evinə deyil, qonşuluqdakı harasa qayıdan göyərçin yaxşı məktub-daşıyan sayılmaz.

Həmişə, hər yerdən evinə dönen quşlara qayıdan göyərçin deyirlər. Bu quşların sərgilərdə tələb olunan məxsusi rəngi, qəribə bəzək-düzəkləri olmur. Onları



nümayiş etdirmək üçün yox, itiqanadlı və ağıllı olduqlarına görə çoxaldırlar. Onlardan tələb olunan doğma yerlərinə bağlılıq və öz evini səhvsiz tapmaq bacarığıdır. İndi başa düşüblər ki, istiqamət hissi qulaq içində olan burumlarda yerləşir. Yer üzündə bu hissi qayidan göyərçinlərdən iti bir dənə də canlı yoxdur. Belə göyərçini qulaqlarının üst tərəfindəki şıslərdən və güclü qanadlarından həmişə tanumaq olur.

Nəhayət, budur, indi biz quşların yeni nəslinin bacarığını sinaqdan keçirməliydik.

Coxlu şahidin orada olduğuna baxmayaraq, mən quş damındaqı qapıların birindən savayı hamısını bağlamaq və birinci göyərçin qayidan kimi həmin qapını örtmək üçün hazır vəziyyətdə gözləmək qərarına gəldim.

Həmin gün yaşadıqlarımı heç vaxt unutmaram. Məni xəbərdar etmişdilər ki, göyərçinləri saat on ikidə buraxırlar. Saat birin yarısı üçün bura çatmalıydılar, amma gərək ayıq-sayıq gözləyəydi – onlar yel kimi uçurdular. Yaxınlaşarkən görməyə macal tapmamış quş damına girirdilər.

Biz içəridə divarın dibində yerləşdik və tamaşaçıların hər biri divardakı yarıqlardan, ya da kip örtülməmiş qapıların arasından gözlərini cənub-şərq tərəfdəki üfüqə zilləyərək durmuşdu ki, kimsə çığrıdı:

– Baxın, budur onlar!

Evlərin damları üzərindən bəyaz bir bulud keçib uzun bacanın yanından ötdü və heç ikicə saniyə keçməmiş göyərçinlər artıq mənzilbaşındıydılar. Bəyaz buludun görünməyi, qanad səsləri – bütün bunlar o qədər gözlənilməz, o qədər tez baş vermişdi ki, nə qədər hazırlaşsam belə, yenə qəfil yaxalanmışdım. Mənim yerim açıq olan yeganə qapının önündəydi. Mavi ox düz qulağının dibindən fışılıtyla keçdi, sıfətimə qanadları toxundu və qapını təzəcə örtmüştüm ki, kimsə hay-kliy qopardı:

– Arno! Arno! Sizə dedim ki, o qələbə çalacaq! Ay mənim gözəlim! Cəmi üçaylıqdır, amma artıq mükafatı var! Sevincim mənim!

Arnonun sahibi mükafatdan çox, quşunun gəlişinə sevinərək tullanıb-düşürdü.

Hamı göyərçinin ətrafında çömbələrək oturmuşdu; çatan kimi xeyli su içən, sonra isə dənliyə üz qoyan qalibi müti heyranlıqla süzürdülər.

— Siz bir bunun gözlərinə, qanadlarına baxın! Heç belə sinə görmüsünüz? Hə, əjdahadır, vallah! — Arnonun sahibi ağızını belə açmayan uğursuz quş yiyələrinə müraciətlə dil boğaza qoymurdu.

Bu, Arnonun ilk qəhrəmanlığı idi. O, əlli cins göyərçinin arasında ən yaxşısı çıxmışdı və qarşısında inkişaf üçün geniş üfiqliqlər açılırdı.

Quş ən yaxşı göyərçinlərin layiq görüldüyü gümüş üzüyü aldı. Üzüyün üzərində onun nömrəsi oxunurdu: 2590 S – quşbazların indi də ehtiramla yad etdikləri nömrə.

Quş damına cəmi qırx göyərçin qayıtdı. Demək olar ki, həmişə belə olur. Quşların bəziləri əldən düşərək geri qaldı, digərləri yollarını azdalar. Göyərçin sahibləri seçimin bu sadə üsulu ilə cinsin yaxşılaşmasına nail olurlar. On quşdan beşi izsiz-soraqsız itdi, qalan beşi isə elə həmin gün, amma xeyli gec qayıtdı; özü də bir yerdə yox, müxtalif vaxtlarda gəlib çıxdılar. Gəlib çıxan sonuncu göyərçin iri, yönəmsiz, göyümtüllü idi. Quşxananın işçisi onu görəndə dedi:

— Budur, bu da gəldi, Cekin ortalığa pul qoyduğu beyinsiz nataraz. Düşünməzdim ki, qayıdacaq. Onun cinədanı yaman böyükdür.

Yekə Gøyümtülli həm də “küncdəki” çağırıldılar, çünki ən küncdəki yuvada doğulmuşdu. O elə ilk günlərdən başqa quşlardan öz gücüylə fərqlənirdi. Quşların hamısının “təxminən” eyni yaşda olmasına baxmayaraq, o, boy etibarilə tez bir zamanda başqlarını ölüb-keçdi, hamidan qəşəng oldu.

Lakin göyərçinbazlar quşların gözəlliyyinə az diqqət yetirirlər. O isə, görünür, tutduğu mövqe ilə qürrələnir və lap cavaklıqdan zəiflərin xətrinə dəyməyi xoşlayırdı. Sahibi bu quşun böyük gələcəyi olduğuna inanırırdı, amma mehtər Billi bu quşun uzun boynuna, yekə cinədanına, yönəmsizliyinə və izafi çekisinə heç etibar etmirdi.



— Heç quş da boğazındaki bu boyda şarla yaxşı uça bilər? Uzun ayaqlar isə yalnız çəki artırır, — Billi səhərlər quş damını süpürə-süpürə deyinirdi.

2

İlk uçuşdan sonra sınaqlar müntəzəm şəkildə, hər gün bəlli saatda keçirilməyə başladı. Məsafə hər gün iyirmi beş-otuz mil artırılır, istiqamət dəyişdirilirdi, ta ki göyərçinlər Nyu-Yorkun yüz əlli millik ətrafinı yaxşı tanıdılar. Əlli quşdan cəmi iyirmisi qaldı, çünkü sərt tərbiyə nəinki zəif və bacarıqsız quşları, hətta təsadüfən xəstələnmiş, bəlaya düşər olmuş, ya da yarış ərafəsində həddindən çox yemiş göyərçinləri də çıxdaş edir.

Quşxanada gen sinəli, aydın baxışlı və uzunqanadlı, kəskin ehtiyac anında insanlara xidmət göstərmək üçün yaranmış qəşəng göyərçinlər çox idi. Onların rəngi əsasən ağ, göyümtül və qəhvəyi idi. Onların bəlli bir rəngi yox idi, amma indiyədək qalmış iyirmi quşun hər biri parlaq gözə və qayıdan ali cinsin qabarıq qulaqlarına malik idi. Onların ən yaxşısı isə yarışların eksəriyyətində qələbə çalan balaca Arno idi. Evdə oturanda o, başqalarından az fərqlənirdi, çünkü artıq bütün göyərçinlər qazandıqları gümüş üzük'lər bəzənmişdi. Lakin havada onu həmin dəqiqə tanıyırdın. Zənbilləri açan kimi Arno göyə birinci uçur, lazım olan yüksəklikə qalxıb evin səmtini müəyyənləşdirir və yolboyu nə yemək, nə içmək, nə də əylənmək üçün dayanmadan irəliləyirdi.

Billinin pessimist öncəgörmələrinə baxmayaraq, küncdəki yuvadan olan Böyük Gøyümtül də iyirmi seçmə quş arasında idi. O, tez-tez yolda ləngiyir, heç vaxt birinci gəlmirdi. Bəzən də qalan quşlardan neçə saat gec gəlib çıxsa belə, nə ac olurdu, nə susuz və bu da onun göstəricisi idi ki, artıq ürəyi istəyən qədər yeyib-içmişdi. Amma hər dəfə qayıdanda başqa quşlar kimi onun pəncəsində də nömrəli gümüş üzük görüñürdü. Billinin Gøyümtüldən zəhləsi gedirdi, onun sahibi isə belə deyirdi:

– Bir az döz. Tez yetişən, tez də solar. Mən həmişə görmüşəm ki, ən yaxşı quş özünü hamidan sonra büruzə verir.

Heç bir il keçməmişdi ki, balaca Arno böyük bir rekordu təzələdi. Gøyərçinlər üçün hamisindən çətinini dənizin üstüylə uçmaqdır, çünki istiqaməti müəyyənləşdirmək üçün orada heç bir əlamət-filan tapmaq mümkün deyil. Bundan da pisi günəş belə görməyə imkan verməyən qatı dumanda uçmaqdır. Lakin yaddaş, səsbilmə və görmə qabiliyyətləri gücsüz olanda gøyərçinin bircə silahı qalır – anadangəlmə istiqamət duyğusu. Bu duyğunu yalnız qorxu məhv edə bilər. Məhz buna görə də güclü qanadların arasında cəsarətli ürəyin qərar tutması vacibdir.

Arno ilə yoldaşlarından ikisi Avropaya üzən okean gəmisinə verilmişdi. Açıq dənizə çıxandan sonra onları havaya buraxmaq istəyirdilər, lakin qəfil yetişən sıx duman bütün planları pozdu. Gəmi quşlarla bir yerdə yoluna davam etdi. Gøyərçinləri əks səmtə qayıdan ilk gəmiylə yola salacaqdılar. On saat üzəndən sonra mühərrik xarab oldu, duman sıxlادı və okean gəmisi təbii fəlakətin girdabına atılmış, çarəsiz bir vəziyyətə düşdü. Mümkün olan yeganə şey fit verərək kömək istəmək idi. Amma bundan da bir şey çıxmadı. Elə gøyərçinlər də onda yada düşdü. Seçim 2592 S nömrəsinə daşıyan Starbekə düşdü. Bir namə yazıb sukeçirməz kağıza sarıldılar, lülə kimi bükbük quşun quyruğuna bağladılar. Starbek göyə millənərək gözdən itdi. Yarım saat sonra küncdəki yuvadan olan, 2600 S nömrəli Böyük Göyümtülü hazırıldılar. O da havaya qalxdı, amma elə o dəqiqə də qayidaraq göyərtəyə qondu. Qorxudan ləp yumağa dönmüşdü. Heç cür məcbur edə bilmədilər ki, quş gəmini tərk etsin. O qədər qorxmuşdu ki, tutularaq təzədən qəfəsə salınmağına da asanlıqla imkan verdi.

İndi də üçüncü – xırda, amma ətli gøyərçinin növbəsi yetişdi. Dənizçilər onun barəsində heç nə bilmirdilər, amma pəncəsindəki üzükdən adını və nömrəsini öyrəndilər: Arno, 2590 S. Onlar üçün bu yazının



elə bir əhəmiyyəti yox idi. Lakin onu əlində tutmuş dənizçi bu quşun ürəyinin bayaqkı quşunku kimi həyəcanla çırpinmadığına diqqət yetirdi. Böyük Gøyümtülün quyruğundan açdıqları naməni onun bədəninə bərkitdilər. Həmin namədə deyilirdi:

“Çərşənbə axşamı, səhər saat 10.

Mühərrik Nyu-Yorkdan 210 mil aralı, açıq dənizdə xarab oldu. Dumana düşmüşük. Buksir gəmisini bacardıqca tez yollayın. Hər altı-on saniyədən bir uzun, onun dalınca isə qısa fit veririk.

Kapitan”.

Məktub lülə kimi büküllüb sukeçirməz kağıza bələnmişdi və quyruğun alt tərəfindəki lələklərə bərkidilmişdi.

Göyərçin azad olan kimi gəminin üzərində dövrə vurdu, sonra bir az qalxaraq bir də hərləndi, ta ki gəmi tamam görünməz oldu. İstiqamət duyğusundan savayı bütün qalan duyğu üzvlərindən məhrum olan göyərçin özünü tam olaraq öz intuisiyasına tabe etdi. O qorxmurdı. Arno məqsədinə sarı tərəddüsiüz, heç bir şübhə hissi keçirmədən yönəldi, istiqaməti lap kompasın iynəsi kimi səhvsiz tapdı. Qəfəsdən çıxandan cəmi bir dəqiqə sonra o artıq işıq şüası kimi dümdüz bir xətlə onu boyabaşa çatdırıran, özünü evdə sandığı yegane yerə, doğma quş damına üz tutdu.

Həmin gün quşxananın növbətçisi Billi idi. Birdən iti qanadların şappiltisi eşidildi: quş damının qapısından mavi bir şüa sıvışib keçdi və düz suqabının yanına endi. Göyərçin artıq neçənci qurtumunu alırdı ki, Billi birdən özünə gəldi:

— Ah, bu sənsən, Arno, mənim gözəlim!

Sonra da göyərçin məşqçisinin adı hərəkətiylə cibindəki saatı çıxardı və vaxtı qeyd etdi: saat 2:40. Elə həmin an da quşun quyruğundakı sapi gördü. Billi qapını örtüb cəld Arnonun başına tor endirdi. Bir dəqiqədən sonra artıq məktub əlində idi, iki dəqiqədən sonra isə səxavətli bir mükafat barədə fikirləşə-fikirləşə birbaş quşbazlar cəmiyyətinin kontoruna tələsirdi. Yalnız orada öyrəndi ki, Arno dənizin üstüylə, dumanda

210 mil məsafəni dörd saat qırx dəqiqəyə qət edib və aradan heç bir saat keçməmişdi ki, qəzaya düşər olan gəminin köməyinə xilasedici qayıq yollandı.

Dənizin üstüylə, dumanda iki yüz on mil, özü də dörd saat qırx dəqiqəyə! Bu, qiyamət rekord idi! Bu nəticəni Goyərçin klubunun siyahısına daxil etdilər. Arnonu əldə tutmuşdular, klubun katibi isə rezin möhür və yuyulmayan mürəkkəblə silahları onun qanadındaki bəyaz lələklərin biri üzərinə quşun qəhrəmanlığını və bu qəhrəmanlığın nə vaxt baş verdiyini qeyd etdi.

Starbek – ikinci göyərçin qayıtmadı. Heç şübhə yoxdur ki, dənizdə məhv olmuşdu.

Küncdəki yuvadan olan Goyümtülü isə buksir gəmisində qaytardılar.

3

Bu, Arnonun ilk qəhrəmanlığı idi, amma tezliklə başqa diqqətəlayiq hərəkətləri də oldu.

Bir dəfə tövləyə bir karet yaxınlaşdı; içərisindən ağbaş bir cənab çıxdı və tozlu pillələrlə quş damına qalxıb bütün səhəri Billi ilə bir yerdə keçirdi. O, qızıl eynəyinin şüşələri arxasından gah qarşısındaki kağız-kuğuza, gah da şəhər binalarının başı üzərindən üfüqə baxır, nəyisə gözləyirdi. Görəsən, nəydi gözlədiyi? Buradan cəmi qırx mil aralı olan bir yerdən özü üçün çox mühüm bir xəbər gözləyirdi. Elə bir xəbər ki, onu ya xilas, ya da ki məhv edəcəkdi. Elə bir xəbər ki, onu lap tez əldə etməliydi – teleqramdan da tez, çünkü teleqram hər səmtə, azi, bir saat ləngimədən sonra çatır. Qırx millik məsafləyə özünü teleqramdan tez nə çatdırı bilərdi? O zamanlar bunun üçün yalnız bir vasitə vardı – poçt göyərçini.

Pul mühüm deyildi, ta ki qələbə çalayıdı. Qoca bankir bu məqsədlə ən yaxşı quşun göndərilməsini tələb edirdi, qiyməti neçə olsa, fərqi yoxdur, hazırlıdır. Çapar kimi qanadlarında yeddi rekordun silinməz izləri olan Arnonu seçdilər.



Bir saat keçdi, ikincisi bitdi, üçüncüsü başlanırdı ki, qanadlarının xışlıtı eşidilən mavi meteor quş damına girdi. Billi qapını örtdü, quşu tutdu. Lələyindəki sapı qırıb naməni bankirə uzatdı. Qocanın sıfətinə ölüm bəyazlığı çökdü, kağızı birtəhər açdı və üzünün ifadələri canlandı.

— Tanrıya çox şükürlər olsun! — o dilləndi.

Sonra da xoşbəxt bankir iclasına tələsdi. Balaca Arno onu məhv olmaqdan qurtarmışdı. Bankir onu almaq, nazını çəkmək, öz xilaskarının qullığunda durmaq istəyirdi. Lakin Billi ona belə dedi:

— Bunun nə mənası var axı? Siz qayidan göyərçinin qəlbini ələ ala bilməzsınız. Siz onu yalnız əsir edə bilərsiniz. Amma dünyada elə bir qüvvə yoxdur ki, onu anadan olduğu köhnə quş damından çıxıb getməyə məcbur etsin.

Beləliklə, Arno Qərbi On doqquzuncu küçədəki 211 nömrəli evdə qaldı. Lakin bankir onu unutmadı.

Bizim ölkəmizdə uçan göyərçini özünü qanuni ovu sayan, onu yalnız başqa quşlardan fərqləndirə bil-mədiyinə görə öldürən çoxlu əclaf var. Həyat və ölüm barədə xəbər gətirən neçə-neçə nəcib quş bədəməl insanlar tərəfindən vurularaq süfrədə adı bir xörəyə çevrilib.

Arnonun artıq üç dənə əhəmiyyətli rekord qazanmış qardaşı Arnolf xəstə üçün həkim çağırmaq məqsədilə uçarkən öldürülmüşdü. Ovçunun ayaqları altına düşəndə onun gözəl qanadları açılmış, qələbələrinin siyahısı bitmişdi. Ayağındakı gümüş halqanı görəndə ovçu vicdan əzabı çəkmişdi. O, məktubu həkimə yollamış, qətlə yetirdiyi quşu tapdığını bildirərək onu Göyərçin klubuna qaytarmışdı. Quşun sahibi ovçunun evinə gələndə həmin şəxs özünü itirərək etiraf etməyə məcbur olmuşdu ki, quşu, guya, xəstə qonşusu göyərçin etindən piroq istədiyi üçün ovalmışdı. Göyərçin sahibinin qəzəbi göz yaşlarına qarışmışdı:

— Mənim gözəl quşum, Arnolfum! İyirmi dəfə mühüm xəbərlər çatdırmış, üç rekord təzələmiş, iki dəfə insan həyatını xilas etmiş bir məxluqu piroq bişirmək

üçün öldürürsünüz! Mən sizi qanunla cəzalandırı bilərdim, lakin sizdən belə bir qisas almağa ürəyim gəlmir. Sizdən yalnız bir şey xahiş edirəm: əgər yenə nə vaxtsa göyərçin əti istəyən xəstə qonşunuz olsa, bizim yanımıza gəlin – sizi bu məqsədlər üçün yarayan qarışq qanlı quşlarla tamamilə pulsuz təmin edərik. Lakin əgər sizin bir damcı vicdanınız varsa, bundan sonra bizim əvəzsiz çaparlarımızi nə özünüz öldürəcəksiniz, nə də başqalarına bu imkanı verəcəksiniz.

Bu hadisə o vaxt baş vermişdi ki, bankir quş damında tez-tez olurdu və onun qəlbini göyərçinlərə qızğın məhəbbətlə ağızına kimi doluydu. O çox nüfuzlu adam idi və onun tələbinə əsasən Olbanidə (Nyu-York ştatının paytaxtı) göyərçinləri qoruyan qanunun qəbul edilməsi baş tutdu.

4

Küncdəki yuvadan olan 2600 S nömrəli Gökümtül Billinin heç vaxt xoşuna gəlmirdi. Baxmayaraq ki quş hələ də Gümüş ordenin siyahısında idi, Billi ona saymazvana münasibət bəsləyirdi. Gəmi ilə əlaqədar baş verənlər onun qorxaqlığına dəlalət edirdi. Bundan başqa, bu quş hələ davakar da idi.

Bir səhər Billi quş damında davanın şahidi oldu. Biri böyük, digəri isə kiçik olan iki göyərçin bir-birinə soxulub döşəmənin üstündə dalaşır, toz qaldırırıdı. Onları ayırmaga müvəffəq olanda Billi gördü ki, kiçik quş Arno, böyüyü isə küncdəki yuvadan olan Gökümtüldür. Arno cəsarətlə döyüşürdü, amma qələbə Gökümtülkü olacaqdı, çünki bu quş Arnodan iki dəfə ağır gələrdi.

Tezliklə davanın səbəbi də aydınlaşdı – xırda, gözəl bir dişi göyərçin. Nataraz Gökümtül Arnonu artıq çoxdan öz kobudluğu ilə əsəbiləşdirirdi, lakin ölüm-dirim davası üçün sonuncu təkan məhz balaca göyərçin oldu. Gökümtülin nəfəsini kəsməyə Billinin ixtiyarı yox idi, amma o, sevimli Arno üçün əlindən gələni etdi.



Billi Arnonu balaca quşla bir yerdə iki həftəliyinə ayrıca yuvaya saldı və bunu əsaslandırmaq üçün elə Götümtülə də uyğun bir diş tapıb həmin şəraiti yaratdı.

Hər şey elə onun fikirləşdiyi kimi alındı. Balaca göyərçin Arnonu başının ağası sayırdı, o biri diş isə Böyük Götümtülü özünükü bilirdi. Quşların hər ikisi artıq yuva sahibi olmuşdu və adama elə gəlirdi ki, onlara artıq yalnız xoşbəxt yaşamaq, nəsil artırmaq qalır. Lakin Böyük Götümtül çox iri, gözəl quş idi. Çinədanını qabardanda boynunun ətrafında günəş altında elə bir göy qurşağı əmələ gəlirdi ki, onun qarşısında heç bir diş göyərçin davam gətirə bilməzdi.

Bizim Arno isə bədəncə düzbiçimli olsa da, boydan qısa idi, o qədər də qəşəng deyildi. Yalnız gözləri möhkəm parıldayırdı. Üstəlik, mühüm işlər ucbatından quş damını tez-tez tərk etməli olurdu, Böyük Götümtülün isə göyərçinlərin arasında qalib özünü göstərməkdən, üzərində göstərdiyi qəhrəmanlıqlar barədə heç bir yazısı olmayan qanadlarını nümayiş etdirməkdən başqa işi-peşəsi yox idi.

Yazıcılar heyvanlarda, xüsusilə də göyərçinlərdə cütłər arasındaki məhəbbət və sədaqət nümunəsi axtarmağa meyllidirlər. Ümumiyyətlə götürəndə düz hərəkət edirlər, amma – təəssüf! – acinacaqlı istisnalar da olur.

Arnonun arvadı lap əvvəldən Böyük Götümtülün heyranı idi və günlərin birində, əri mühüm bir tapşırıq üçün yollananda həmin dəhşətli hadisə baş verdi.

Bostondan qayıdanda Arno gördü ki, Böyük Götümtül özünün qanuni, küncdəki yuvada olan arvadından da imtiha etməyərək onun yuvasına da yiylənib. Quşların arasında son və qəti bir döyüş baş verdi. Bu döyüşə yalnız kənarda biganə görkəmlə gəzişən arvadlar şahidlilik edirdi. Arno gözəl qanadlarını çırpa-çırpa döyüşürdü, amma onların zirəkliyi qəhrəmanlıqlarının salnaməsinə görə artan deyildi. Onun dimdiyi də, ayaqları da bütün yaxşı poçt göyərçinləri kimi xırda idi və qəlbindəki cəsarət çəkisindəki yüngüllüyün əvəzini ödəmək iqtidarında deyildi. Döyüş onun xeyrinə bit-

məməliydi. Arvadı isə bu məsələyə qətiyyən aidiyəti yoxmuş kimi yuvasında oturmuşdu və əgər Billi özünü vaxtında yetirməsəydi, Arno öləcəkdi. Kişi elə əsəbileşmişdi ki, Gøyümtülün başını üzməyə hazır idi, amma davakar aradan vaxtında çıxa bildi.

Billi neçə gün ərzində Arnoya qayğı göstərdi. Bir həftədən sonra o, tamam özünə gəldi, on gündən sonra isə artıq yenə səfərdə idi. Görünür, arvadının hərəkətini bağışlamışdı, çünkü narazılığını heç bir şəylə bürüzə vermədən onunla yaşamaqdə davam edirdi. Həmin ay o, iki yeni rekord göstərdi: məktubu on mil məsafədən səkkiz dəqiqəyə gətirdi və Bostondan Nyu-Yorka dörd saatda uçdu. Lakin hər dəfə vətəninə məhəbbət onu evə tələsməyə məcbur edirdi.

Arnonun qayıdışı isə kədərli bir hadisəylə müşayiət olundu, çünkü arvadını yenə də Böyük Gøyümtüllə şirin-şirin söhbət edən gördü. Nə qədər yorğun olsada, rəqibiyle döyüşə başladı və Billinin müdaxiləsi olmasaydı, bu döyüş Arnonun ölümü ilə bitəcəkdi. O, dalaşanları ayırdı, Gøyümtülü ayrıca qəfəsə salıb ağızını kilidlədi.

Bu arada isə bütün yaş qruplarından olan göyərçinlərin böyük yarışı yaxınlaşırıldı – Çikaqodan Nyu-Yorka, doqquz yüz millik uçuş.

Gøyərçinləri Çikaqoya dəmir yoluyla yolladılar. Orada isə buraxdilar.

Quş nə qədər yaxşı olurdusa, onu bir o qədər gec buraxırdılar. Gøyərçinlər arasında sonuncu buraxılanı Arno oldu.

Çikaqodan çıxandan sonra bir neçə quş sövq-təbii bir dəstədə birləşdi. Qayıdan göyərçinlər istiqamət hissinə riayət edəndə mütləq düz xətt üzrə uçur, amma artıq tanış olduğu yerlərdən keçəndə, adətən, yaddaşında iz buraxmış əlamətlərə diqqət yetirir. Quşların çoxu Kolumbus və Buffaloya gedən yolda məşq edirdi. Arno Kolumbus yolunu da tanıydı, Detroyt yolunu da. Ona görə də Miçigan gölünü keçəndən sonra o, düz xətt üzrə birbaş Detroyta istiqamət götürdü. Beləliklə, bir neçə mil qabağa düşdü.



Detroit, Buffalo, Rocester özünün tanış qüllələri, bacalarıyla uzaqlaşaraq gözdən itdi və artıq Sirakuza yaxınlaşırıdı. Gün isə qıruba keçirdi. Arno on iki saatda altı yüz mil keçərək, heç şübhəsiz, hamidan irəlidə idi. Lakin qəflətən su istədi. Şəhər binalarının damları üzərindən uçarkən gözlərinə bir göyərçin damı sataşdı və yüksəklikdən iki-üç dövrə vuraraq yerə endi, həmcinslərinə qarışıp doyunca su içdi. O, qabaqlar da belə hərəkətlər edirdi.

Göyərçin həvəskarlarının hər biri qasidlərin onların qonaqpərvərliyindən bəhrələnməsini daim arzulayır. Arno gələndə quş damının sahibi də oradaydı. Ehtiyatla elə səmtdə durdu ki, nabəkəd quşa göz qoya bilsin. Onun öz göyərçinlərdən biri gəlməyə ılışmək istədi və özünü müdafiə etmək istəyən Arno qanadlarını açanda rekord möhürlərini göstərdi. Quşxananın sahibi qapının ipini dardı və Arno bir anda onun əsirinə çevrildi.

Oğru üzərində yazılır olan qanadları açdı və qeydlərin hamısını bir-birinin dalınca oxudu və gümüş halqaya – gərək o, qızıldan olaydı – baxanda ucadan səsləndi:

– Arno! Arno! Mən sənin barəndə eşitmışəm və çox şadam ki, indi mənim əlimə keçdin!

Quşun daşıdığı məktubun sapını kəsib oxudu:

– Arno Çikaqodan bu gün səhər saat 4-də çıxıb. O, bütün yaş qruplarından olan quşların böyük Çikaqo – Nyu-York yarışında iştirak edir.

– On iki saatda altı yüz mil! Sən bütün rekordları təzələdin!

Və göyərçin oğrusu incə, heyranlıq dolu bir hərəkətlə əlində titrəyən quşu qəfəsə buraxdı.

– Mən səni tanıyıram, – o dilləndi, – burada könülli qalan deyilsən, amma mən səndən nəsil almaq istəyirəm. İstəyirəm ki, cinsini artırırm.

Beləliklə, Arno bir neçə başqa əsirlə bir yerdə rahat otaqda ağızbağı qaldı. Quş damının sahibi oğru olsa da, göyərçinləri sidq-ürəkdən sevirdi. O, öz əsirinə yaxşı baxırdı.

Düz üç ay keçdi. Əvvəllər Arno yalnız qəfəsin barmaqlılarının önündə irəli-geri yeriməklə, yuxarı-aşağı

baxaraq qaçmaq üçün bir çıxış yolu axtarmaqla məş-ğul idi, amma dördüncü ay, deyəsən, qaçmaq fikrindən artıq vaz keçmişdi və diqqətli məhbəs gözətçisi bunu anlayanda öz programının ikinci hissəsinin icrasına başladı. O, Arnonun yanına cavan, utancaq bir dişi göyərçin saldı. Amma bir şey çıxmadı: Arno ona sarı heç baxmadı da. Bir qədər gözləyəndən sonra quşxana sahibi dişini apardı və Arno düz bir ay qəfəsdə tək qaldı. Sonra yeni bir dişi gətirdilər, amma bunun da faydası olmadı və bu minvalla düz bir il əlləşdilər. Arno ya gözəlçələri qəddarcasına döyüür, ya da onlara nifrət dolu bir biganəlik göstərirdi; evə dönmək istəyi isə hərdən onun içində ikiqat qüvvəylə çağlayırdı və onda Arno özünü məftil barmaqlıqlara çırpir, həyəcan içində özünü oyan-buyana vururdu. Göyərçinin tük tökmək mövsümü yetişəndə isə quş damının sahibi onun hər düşən lələyini ehtiyatla götürüb yadigar saxlayır, təzə çıxan lələklərin üzərində isə Arnonun rekordlarını bircə-bircə qeyd edirdi.

İki il yaman uzun çəkdi. Quşların sahibi Arnonu təzə quş damına keçirib ona bir dənə dişi də verdi. Təsadüfən bu quş evdə qoyduğu satqına yaman bənzəyirdi və Arno ona diqqət verməyə başladı. Bir dəfə quşxana sahibinə elə gəldi ki, onun məşhur əsiri gözəlçəyə biganə deyil. Hə, elə idи, budur, artıq dişi quş özünə yuva da hazırlayırdı. Quşbaz gördüklerindən anladı ki, onların arasında münasibət artıq baş tutub və onda ilk dəfə olaraq Arnonun qapısını açdı, o, azadlığa çıktı. Görəsən, çasdımı? Özünü itirdimi? Qətiyyən yox.

Elə ki açıq havaya aparan yol açıldı, quş azadlığa cumdu, özünün qeyri-adi yazıları olan qanadlarını açaraq bu mənfur məhbəsdən uzağa, lap uzaqlara uçdu.

Yer üzündə heç bir insan öz evini Arno doğma göyərçin damını sevən təki sevməyib.

Evə, evə, sevimli evimizə! Köhnə quş damında yaşadığı bütün məhrumiyyətlər, bütün sınaqlar artıq



arxada qalıb, unudulub. Nə məhbəs illəri, nə gecikmiş sevgisi, nə ölüm qorxusu onun içindəki vətən məhəbbətini əzə bilməmişdi və əger Arnonun nəgmə oxumaq bacarığı olsaydı, mütləq qəhrəmanlıq mahnisı oxuyaşdı. O, genişlənən çəvrələrlə yüksəklərə qalxır, bu gözəl qanadları ram etməyə qadir olan yeganə istəyə tabe olaraq öz vətəninə, öz evinə, öz satqın rəfiqəsinin yanına can atırdı. Necə deyərlər, gözlərini də, qulaqlarını da, zehnini də kilidləyib özünü tam olaraq sırılı rəhbərinin – istiqamət duyğusunun ixtiyarına buraxmışdı.

Arno ox kimi cənub-şərqə uçurdu. Sirakuzalı oğru Arno ilə həmişəlik vidalaşmışdı.

Aşağıda, vadidə sürət qatarı tüstülyirdi. Qatar çox qabaqda idi, lakin Arno ona həm çatdı, həm də vəhşi ördək suda üzən desmanı ötən təki ötüb-keçdi. Vadinin üzərindən, şam meşələri küləklərlə piçildəşən Çenanqo dağlarından keçib uzaqlara, lap uzaqlara uçurdu.

Palid ağacındaki yuvasından bir qırğı sakitcə çıxdı; göyərçini görmüş, onu özünə qurban seçmişdi. Arno nə sağa, nə sola, nə yuxarı, nə də aşağı dönmedi; qanadının bircə tərpənişi belə boş也没 getmedi. Qırğı gözləyirdi. Lakin Arno onun yanından güclü maral ayının qurdugu pusqunun yanından ötən təki ötüb-keçdi. Evə, evə!

Şap, şap, şap! – parlayan qanadlar artıq tanış yollarda çırpılırdı. Bir saatdan sonra dağları görəcəkdidi. Budur, artıq onların üzəriylə uçur. Tez yaxınlaşan doğma yerlər ona yeni güc verirdi. Evə! Evə! – deyən qəlbə sözsüz nəgmələr oxuyurdu. Susuzluqdan ölü yolcu uzaqda zorla sezilən palmalara baxdığı kimi, onun da parlaq gözləri Manhettenin¹ uzaqdan boy verən tüsti-dumanına zillənmişdi.

Dağdan qırğı qopdu. Öz gücünə, öz qanadlarına əmin olan, quşların ən sürətlişi sayılan qırğı layiqli ov taplığına sevinirdi. Onun yuvasında az göyərçin olmayışdı və o, indi külək səmtində süzərək gücünü qoruyur, hücum üçün fırsatçı fürsət gözləyirdi. Ah, həmin anı necə də dəqiq seçmişdi! Ox kimi parlayıb aşağı, aşağı

¹ Manhetten – Nyu-York şəhərinin yerleşdiyi ada

şıydı. Onun bu hücumundan nə vəhşi ördək, nə çalğına yayına bilərdi, çünkü o, qırğı idi.

Geri qayıt, gøyərçin! Özünü qoru, təhlükəli dağlardan aralan!

Gøyərçin yolundan döndü mü? Yox, çünkü bu, Arno idi. Evə, evə, evə! Başqa heç nə haqda fikirləşmirdi. Özünü qırğıdan qorumaq üçün o yalnız daha sürelə ucurdu. Qırğı şıydı – bu parlaq ləkənin üzərinə şıydı – və əliboş qayıtdı. Arno isə vadinin fəzasını sapanddan qopan daş kimi yardı: əvvəlcə bəyaz qanadlı quş idi, sonra titrəyən bir ləkəyə, axurda isə əhəmiyyətsiz nöqtəyə çevrildi. Daha uzaqlara, sevimli Hudzon vadisi, yaxşı tanıdığı böyük yol boyunca uzaqlara... Onları son dəfə gördüyü vaxtdan iki il keçmişdi. Artıq alçaqdan ucurdu. Şimaldan meh əsir, üzərindən keçdiyi çayın sularını titrədirdi. Evə, evə, evə!.. Artıq şəhər qüllələrini görürdü. Evə, evə! Alçaqdan uçmaq lazım idi, külək qalxırdı.

Alçaqdan! Təssüs ki, o, həddindən ziyadə alçaqdan ucurdu! Ovçunu o təpənin arxasında gizlədən hansı bəd ruh idi, görəsən? Hansı şeytan idi ona mavilikdən qopub şimala sarı irəliləyən xirdaca ləkəni göstərən? Ah, Arno! Alçaqdan uçan Arno, ovçunu yaddan çıxarma! Cox alçaqdan uçur, bu təpənin üzərindən çox alçaqdan keçirsən. Cox alçaqdan.

Parlaq alov, şaqqılıt! – və ölüməşən qırmalar Arnoya yetişdi; yetişən kimi də yaraladı, amma yenə yolundan sapdırı bilmədi. Sayışan qanadlar üzəri yazılı qırılmış lələklərini itirdi, lələklər ehmallıca yerə endi. Onun dəniz rekordunun sıfırı itdi. İndi daha 210 deyil, 21 mil görünürdü. Rekordunu uğurlamışdilar, həyasızcasına uğurlamışdilar! Sinəsində yaranan tünd ləkə böyüüb yayıldı, lakin Arno tabe olmurdu. Evə, evə! Təhlükə arxada qalib. Evə, yalnız evə, həmişəki kimi düz xətt boyunca evə...

Lakin qeyri-adi sürət artıq səngiyirdi: bir dəqiqli ərzində daha bir mil də alınmırıldı və külək onun dağının qanadlarından həmişəki səsi qopara bilmirdi. Sinəsindəki ləkə gücdən düşdüyüünü deyirdi, Arno isə elə hey



irəli uçurdu. Ev, irəlidə artıq evləri də görünürdü və sinə sindəki ağrını da unutdu. İndi uzaqgörən gözləri şəhərin uca qüllələrini də aydın seçirdi, o özü isə Cersinin uçurumları yaxınlığından keçirdi. Irəli, irəli! Qanad gücdən düşə bilər, göz də nurunu itirər, lakin vətən məhəbbəti getdikcə güclənir, getdikcə böyüyürdü.

O, küləkdən qorunmaq üçün əkilmiş hündür ağaclarlıdan, parıldayan suyun üzərindən, ağacların üstündən və göyərçin ovlayan qırğıların yuvasının altından keçdi; qayadakı quldur yuvasında yekə, qaşqabaqlı yırtıcılar oturmuşdu. Qara maskalı dəniz quldurları kimi diqqətlə baxdilar, göyərçinin yaxınlaşdığını gördülər. Arno onları çoxdan tanıydı. Ünvanına yetişməyən çox namə bu yuvada son mənzil tapmış, üzərində yazıları olan çox lələk titrəyərək onun torpağına enmişdi. Lakin Arno neçə dəfə onlarla baş-başa gəlmişdi və indi də heç nə baş verməyibmiş kimi yoluna davam edirdi – irəli, irəli, sürətlə irəli, amma həmişəki kimi sürətlə uça bilmirdi. Ölüməşən tūfəng gücünü almış, sürətini azaltmışdı. Irəli, irəli! Qırğılar azca gözləyib iki ox kimi yerlərindən qopdular. Onlar əldən düşmüş, yorğun göyərçini tuturdular.

Bunu təsvir etməyin nə mənası? Cəsur qəlbin çarəsizliyini qələmə almaq nəyə gərəkdir axı? O artıq evlərini göründü... Hər şey bir anda bitdi. Göyərçin ovçusu qırğılar sevincdən çığırışındılar. Elə havada çığırışa-çığırışa öz qayalarına qalxdılar, caynaqlarında isə bir göyərçin cəsədi tutmuşdular – balaca, cəsur Arnodan nə qalmışdısa onu.

Həmin qayada quldurların dimdikləri, caynaqları qəhrəman quşun qanına boyandı. Misilsiz qanadlar parça-parça didildi, üzərindəki salnamə daşlara səpələndi. Orada, günəşin altında qaldı lələklər, düz o zamanadək ki, quldurların özləri də gülleyə tuş gəldilər, onların da yuvası tar-mar edildi.

Bu misilsiz quşun taleyi naməlum qalacaqdı, əgər quldur yuvasının zirzibili arasında gümüş üzüyü təsadüfən tapmasayırlar – əla poçt göyərçininin müqəddəs ordenini; üzərində “Arno, 2590 S” yazısı olan üzüyü.

MARALIN İZİYLƏ

1

Cox isti idi. Yan quş ovuna çıxmışdı və meşənin bitib-tükənməz yaşıllıqlarında gəzib-dolaşırıdı. Bataqlıqlı göllərdə günəş şüaları suyu qızdırılmışdı və Yan İzlər bulağına – soyuq su içə bildiyi yeganə yerə yollandı.

Bulağın kənarında diqqətini lehmədə dəqiq çıxmış kiçik dırnaq ləpiri çəkdi. Yan bu cür izi əvvəller heç vaxt görməmişdi. Bu izin vəhşi marala məxsus olduğunu düşünəndə ləzzətdən canında bir üşütmə hiss etdi.

“Marallar daha bu təpələrə gəlmir” – sakılın Yana belə deyirdilər.

Lakin ilk qar düşəndə Yan maral dırnağının bulaq kənarında gördüyü izini xatırlayıb tüfəngini sakitcə ciyininə aldı və öz-özünə dedi:

“Maral vurana kimi bu təpələri dolaşacağam”.

Yan iyirmi yaşında boy-buxunlu, güclü oğlan idi. Hələ təcrübəli ovçu sayılmazdı, lakin piyada getməkdə mahir idi, həm də nadir inadçılığı vardi.

Hər gün maral axtarışlarında təpələrə dırmanırdı. Hər gün qarın üstüyle onlarca mil yol ölçür, gecə düşəndə isə bircə dənə də maral izi görmədən öz komasına qayırdırdı.

Amma hövsələ hər şeyə qələbə çalır: cənub tərəfin təpələrində uzun, ağır axtarışlardan sonra, nəhayət ki, Yan maral izlərinə rast geldi – köhnə izlər idi, zorla seçilirdi, amma marala məxsus olduğu yəqindi. O, ləzzətdən eynən yayda olduğu kimi üşütmə keçirdi.

“Bu izlərlə maralı taparam”, – deyə Yan fikirləşdi.

Əvvəlcə izlər o qədər pozuq idi ki, Yan maralın hansı istiqamətdə qaçıdığını da dəqiq təyin edə bilmirdi. Amma tezliklə fikir verdi ki, izin bir tərəfi yerə daha dərin işləmişdi. Yan bu qərara gəldi ki, daha dərin tərəf dırnaqların qabaq tərəfinə uyğun gəlir. Bundan savayı,



ona diqqət yetirdi ki, izlər arasındaki məsafə təpəyə dırmandıqca azalırdı. Nəhayət, qumlu torpaqda tapdığı aydın iz onun bütün tərəddüdlərinə son qoydu.

Heyəcan içində olan, saçlarının dibində qəribə vicvicə duyan Yan izə düşüb irəli, daha irəli qaçmağa başladı.

Maral izləri getdikcə daha aydın, daha gözəgirən olurdu. Bütün günü Yan izə düşüb yüyürdü və gecəyə yaxın izlər onu komasının həndəvərinə çıxardı. İndi izlər tanış yerlərdən keçirdi: müşarxananın arxasından, Mitçellin otlqlarından birbaş səx qumotu kollarıyla örtülmüş meşəyə.

Gecə düşürdü və Yan təqibi dayandırmaq qərarına gəldi. O, öz komasından cəmi yeddi mil aralı idil və bir saatdan sonra artıq evinə yetişdi.

Səhər yenidən izi tapdı, amma bu dəfə iş çətin davam etdi: əvvəlki izin yerinə Yan müxtəlif istiqamətlərdə kəsişən çoxlu təzə izlə rastlaşıdı. Amma yenə də bəxtinə güvənib irəli atıldı və tezliklə iki dənə lap təzə iz gördü. Təqib artıq elə dünənki kimi asan gedirdi. Yan izləri tutub irəlilədi.

Başını qaldırmadan, əyilə-əyilə izlərə diqqətlə baxaraq gedən oğlan qarşısına çıxan iki dənə böyük qulaqlı boz heyvanları görəndə həddindən artıq çəşdi. Heyvanlar onu görən kimi tullana-tullana uzaqlaşdırılar. Təpəyə sıçrayaraq başlarını ona sarı çevirib Yana tamaşa etməyə başladılar.

Necə qeyri-adı marallar idil! Qəmlı gözlərinin oğlanın görməkdən çox hiss elədiyi ifadəsiylə Yanı ayaq saxlamağa məcbur etdirilər. Ovçu qarşısında hansı canlıların olduğunu anladı. Axı o, neçə həftədən bəri bu görüşü ehtirasla gözləyirdil! Buna baxmayaraq, marallarla görüş onun üçün tam gözlənilməz oldu. Onun bütün planları tüstü kimi dağıldı və o, heyranlıq içində donub-qalmışdı.

– O-o-o! – sinəsindən nəfəsi bu səslə çıxdı.

Marallar üzlərini çevirdilər, lakin Yana elə gəlirdi ki, onların baxışlarını yenə də öz üzərində hiss edir.

Marallar isə təpədən tullanıb, yenidən dırmanırdılar, elə bil, əylənirdilər. Adama elə gəlirdi ki, onlar Yanı tamam

unudublar və dırnaqlarını yerə yüngülçə toxunduraraq tamamilə əziyyətsiz altı-yeddi fut hündürlüyü sıçrayırdılar. Yan bu yüngülayaq, boz heyvanların qəribə oyununa valeh olaraq hərəkətsiz durmuşdu. Onların hərəkətlərində nə qorxu, nə də tələskənlik var idi və Yan heyvanlar qaçıb gedənə kimi onlara tamaşa etmək qərarına gəldi. Axı nə vaxtsa qorxmalıdırlar, bax onda təcrübəli ovçuların bəhs etdiyi həmin o nəhəng sıçrayışları görə bilərəm.

Yan yalnız maralların siluetinin solğunlaşdığını görəndə anladı ki, ondan qaçırlar.

Marallar təpənin getdikcə daha yüksək yerlərinə qalxırdılar. Qayaların tırəsindən yan ötəndə onların bədəni məlahətli bir tərzdə əyilirdi. Hərdən qarşılırında üstündən sıçramaq lazımlı olan dərin yarğan-zad açılında bu qanadsız quşlar, sanki, bir neçə anlıq havadan asılı qalırdılar.

Marallar tamam gözdən itənə kimi Yan baxışlarını onlardan çəkə bilmədi. Güllə atmaq heç onun ağlına belə gəlmədi.

Marallar görünməz olandan sonra oğlan onları ilk dəfə gördüyü yerə yaxınlaşdı. Qarın üstündə aydın izlər görünürdü, amma sonra onlar qəflətən yox olurdu. Bəs növbəti iz haradadır? Yan ətrafa göz gəzdirdi və bir məsələ təəccübünə yaman səbəb oldu – o aşkar etdi ki, əvvəlcə bir iz o birisindən on beş fut məsafədə düşürdü, amma nə qədər uzaqlaşırırsa, bu məsafə də böyükür, on səkkiz, iyirmi, iyirmi beş, hətta otuz futa kimi artırı. Deməli, o şən, yüngül sıçrayışların hər biri on beş futdan otuz futa kimi məsafə qət edilmiş.

– Sən demə, onlar qaçmırlar – zərif dırnaqlarını hərdən təpələrin zirvəsinə yüngülçə toxundurub uçurlar. Şadəm ki, gizlənməyə macal tapdilar, – Yan piçildədi. – Mən bu gün kimsənin heç vaxt görmədiyi bir tamaşa seyr etdim.



Lakin səhər Yanın qəlbində ovçu instinktləri təzədən oyandı.

“Mən yenə təpələrə yollanmalıyam, – öz-özünə dedi, – yenə izlərini tapıb ov itinə dönməliyəm. Mən onların biciliyinə qarşı ağılımdan, güclərinə qarşı öz qüvvəmdən istifadə etməliyəm; sürətli uçuşları müqabilində isə mənim tifəngim var”.

Ah, bu tükənməz qumsal yamacları, gölləri, gözəl çəmənləri olan bu təpələr necə də misilsizdir! Küleyin hər əsməsində həyat çağlayırdı. Həyat eşqi Yanın vücudunu tamamilə doldurmuşdu; o, cavan, güclü, nikbin idi.

“Bu, həyatımın ən gözəl günləridir, – öz-özünə deyirdi. – Qızıl günləri!”

Bütün gün ərzində Yan canavar kimi təpələrə dırma-nır, düzənliyə enir, yoluştıı ağ dovşanları, kəklikləri ürküdərək maral dırnaqlarının izlərini tapmaq ümidiylə gözlərini yerdən çəkmirdi. Havadakı müvəqqəti isinmə marallara kömək oldu: qar əridi, izlər də yox oldu. Amma Yan, hər halda, növbəti iki günü də təpələrdə dolaşdı, maral izləri rastına çıxmadi.

Həftələr bir-birini əvəz edirdi. Soyuq günlərdən, şax-talı gecələrdən çoxunu Yan qar basmış təpələrdə keçirirdi. Hərdən maralın izinə tuş gəlirdi, amma bütün axtarışları, adətən, faydasız olurdu: o, bomboş təpələri naqaqdən dolaşır, meşəqiranların adda-budda sözüylə meşələrin dərinliyinə naqaqdən girirdi. O yerləri dolaş-dığı müddət ərzində cəmi bircə dəfə incə sıçrayışlarla təpənin zirvəsinə qalxan maralın siluetini gördü. Oralar-da dolaşan söz-söhbət isə mişarxananın arxasındaki meşədə nəhəng bir maralın peydə olduğundan dəm vururdu. Yan onun izinə bir neçə dəfə düşmüşdü, amma maralın öziünü görə bilmirdi ki, bilmirdi.

Uzunsürən inadlı təqibdən qorxuya düşmiş marallar isə o qədər ürkək olmuşdular ki, onları ovlamaq barədə fikrin özü yersiz idi, odur ki Yanın ovçuluğu, əslində, uzun uğursuzluqlar və peşmançılıqlar zəncirindən başqa bir şey deyildi. Lakin bu uğursuzluqlar onu kədərlən-

dirmirdi. Ovda Yanı ən çox təbiətlə məhəbbət dolu təmas cəlb edirdi. O, hər gün təpələrdə daha çox gəzməyə can atırdı. Bu sonu görünməyən ovun hər günü oğlan üçün sevindirici bayram gəzintisine çevrilirdi.

3

Bir il keçdi, yeni ov mövsümü gəldi və Yan içindəki ovçu ehtirasının oyanışını duydu.

Danışıldır ki, təpələrdə nəhəng bir maral peyda olub. Ona hətta ad da qoymuşdular – Qumsal təpələrin maralı. Qeyri-adi ölçüsü və sürəti, başındakı, sanki, bürüncdən tökülmüş, ucları fil sümüyü kimi parlayan nəhəng, qol-budaqlı buynuzu haqda dillərdə söz-söhbət dolaşırırdı.

Təbiidir ki, ilk qar düşən kimi Yan öziylə artıq keçici ehtirasıyla xəstələndirdiyi yoldaşlarını da götürüb ova yollandı. Onlar kirşədə Şam təpəsinə yaxınlaşdırılar və gün batanda görüşəcəkləri barədə sözləşərək müxtəlif səmtlərə yollandılar.

Təpənin ətrafindakı kolluqda çoxlu dovşan, tetra olurdu deyə atəş səsləri dəqiqəbaşı eşidilirdi. Lakin təpənin yaxınlığında maral izləri görünmədiyindən Yan kolluqdan çıxıb bu yaxınlarda, guya, həmin nəhəng maralın göründüyü Kennedi vadisinə yollandı.

Bir neçə mil keçəndən sonra, həqiqətən də, qarın üzərinə dəqiq düşmüş iri izlər gördü! Sən bir sıçrayışa bax! Yan o dəqiqə başa düdü ki, qarşısındaki haqqında o qədər söz-söhbət dolaşan Qumsal təpələrin maralından qalmış izlərdir.

Ovçu özündə qəfil bir güc duyub canavar kimi izə düşdü. Başındakı tüklərin dibində yenə də qəribə bir sancı duydu. Bu ağrını qabaqlar da yaşamışdı, amma indi onu daha güclü hiss edirdi. Yan fikirləşdi ki, yəqin, qurbanını izləyən canavarnın da tükləri qabaranda həmin duyğunu yaşayır.

Yan hava qaralana kimi izə düşüb getdi. Artıq qayıtməq vaxtı idi, ovçuların təyin etdiyi görüş yeri – Şam təpəsi isə çox uzaqdaydı. Amma Yan bilirdi ki,



Şam təpəsinə təyin olunmuş vaxtda çata bilməyəcək: inanmırkı ki, yoldaşları onu uzun müddət gözləyələr. Lakin bundan heç narahat olmurdu: onun dəmir kimi ayaqları vardı və yaxşı ov iti qədər dözümlüydü. O, bütün günü ov edərək evə dönəndə özündə azacıq bir yorgunluq belə hiss eləmirdi.

Təyin olunmuş yerdə yoldaşlarını tapmayanda Yan özünü tam azad hiss edib hətta sevindi də. Görünür, dostları onun yorucu və uzun gəzintisinə görə halına acıydırlar. Amma yoldaşları bu bomboş təpələrdə onun necə xoşbəxt olduğundan da xəbərdar deyildilər.

Düzdür, soyuq külək Yanın üzünə vururdu, amma əslində, oğlanın sıfətində sağlam cavanlıq alovunun parlaq şöləsi görünürdü. Bu gəzintilər zamanı o, xoşbəxt idi və bunu özü də anlayırdı. İndi, evə dönərkən kirşədə soyuqdan əsə-əsə onun halına acıyan yoldaşlarını xatırlayıb qeyri-ixtiyari gülümsündü.

O-o, həmin gün Kennedy vadisində necə qeyri-adi qürub gördü! Qarın üzü qızardı və hündür qovaqlar bənövşəyi-qızılı rəngə bürünərək durmuşdu. Sürətlə qaranlıqlaşan, ala-toran düşən təki ay görünəndə meşədə gəzmək necə də gözəl idi!

“Bu, mənim həyatımın ən yaxşı günləridir! – deyə təkrar edirdi. – Ömrümün qızıl çağları!”

Şam təpəsinə yaxınlaşanda Yan ucadan qışkırdı:

– Ura!

“Bəlkə, yoldaşlarım hələ oradadır? – fikirləşdi”. Lakin bu qışkırığın səbəbi bütün vücudunu doldurmuş həyat sevincinə çıxış nöqtəsi vermək idi.

Yoldaşlarının cavabı yerinə onun qulaqlarına canavarların uzaq ularıtı yetişdi. Yan məzələnmək üçün canavar kimi uladı. Canavarlar ona bir ağızzan cavab verdilər və bu dəfə oğlan anladı ki, heyvanlar dəstə yığaraq kiminsə izinə düşüb'lər. Adətən, onlar yalnız ov dalınca düşəndə belə ulayır.

Ularti getdikcə daha yaxından eşidilirdi; meşənin əks-sədasi onu durmadan təkrarlayırdı. Qəflətən Yanın beynində bir fikir işardı: “Onlar mənim izimə düşüb'lər! Onlar məni təqib edirlər!”

Getdiyi cığır indi kiçik bir talanı kəsib keçirdi. Belə soyuqda ağacların başında nicat tapmaq ağlaşığan iş deyildi və Yan talanın ortasına çıxıb bir əliylə tüfənginin lüləsini sixaraq, digərini isə patronlarında gəzdirərək qarın içində oturdu. Ürəyi yeni, dəhşətli hissiyyatdan sixilirdi.

Meşədən bərk ulartı gəlirdi. Səs getdikcə yaxınlaşır, yaxınlaşır...

Lakin bu ulartı birdən dəyişdi və qəflətən kəsildi. Ay par-par yanırı; ətraf gündüz kimi işiq idi. Canavarlar, görünür, Yanı görərək talaya çatacaqtı ayaq saxlamışdilar. Sağ tərəfdən bir şaqqlıtlı gəldi, soldan – boğuq ulartı və sonra araya yenə sükut çökdü.

Yan hiss edirdi ki, mühasirədədir, bilirdi ki, canavarlar ağacların arxasında gizlənib ona göz qoyurlar. Lakin oğlan nişan almağa cəhd edərək əbəs yerə gözinə əziyyət verirdi: canavarlar ağıllı idilər, görünmürdülər. Yan da ağıllı idi, sakitcə oturmuşdu. Ayağa qalxıb qaçan kimi sürü onun üstünə atılacaqdı.

Yeqin ki, dəstə böyük deyildi və özünün hərbi şurasında Yanı rahat buraxmaq qərarına gəlmışdı. İyirmi dəqiqəyə yaxın gözləyəndən sonra Yan ayağa durub evə yollandı. Komaya yaxınlaşanda fikirləşdi: “İndi mən bilirom ki, maral arxasında addım səsləri, tətik çıqqılıtı eşidəndə nə çəkir”.

Qumsal təpələrdə Yan çox şaxtalı gündüzlər, sərt qış gecələri keçirdi. Buraları bütün xirdalıqlarına kimi öyrəndi. Öyrəndi ki, nədən marallar kolluqlardan gen gəzirlər və nəyə görə onların izləri palid ağaclarının yanında belə çox olur. O öyrəndi ki, quru qamış qara sarı əyiləndə nə piçildayır, müşk siçovulu buzun altında necə yaşayır, susamuru təpədən niyə enir və şaxtalı gecələrdə cingiltiyə sınañ buzlar nə söyləyir. Dələlər ona şam qozalarını necə təmizləməyi, hansı göbələkləri qorxmadan yemək mümkün olduğunu öyrətdilər.

O, ətrafdakı bütün gölləri, meşələri və təpələri tanıdı. Minlərlə ovçu biciliyi öyrəndi, lakin marala əli çatmırıldı ki çatmırıldı.



Yan dolaşq cığırlarda yüz millərlə yol keçərək maral izlərini gah tapdı, gah da itirdi. Ümidini kəsmirdi, çünki öz səyahətlərində bəzən Qumsal təpələrin nəhəng maralının izlərini də gördürdü.

4

Ov mövsümü sonuna yetişirdi ki, şaxtalı səhərlərin birində Yan böyük şam meşəsinə yollandı. Yolda bir odunçuya rastlaştı. Odunçu Yana danışdı ki, meşədə bir dişi maral, bir də təpəsində böyük ağaç kimi buynuzları olan həmin o nəhəng maralı öz gözləriylə görüb.

Yan birbaş odunçunun nişan verdiyi meşəyə yollandı və həqiqətən də, tezliklə maralların izini gördü. Izlərdən biri bir zamanlar çayın yanında gördüyü izə bənzəyirdi, digəri – böyüyü isə, heç şübhəsiz, Qumsal təpələrin maralına məxsus idi.

Yanın içində yenidən bir vəhşi oyandı: o, ovunu duyan canavar kimi ulamağa hazır idi.

Izlər meşələrdən, təpələrdən ötürdü, Yan da izləri tutub qaçırdı, daha doğrusu, qaçan ovçunun çevrildiyi canavar idi.

Marallar bütün günü yerlərini dəyişərək yem axtara-axtara dolaşır, yalnız nadir hallarda onlar üçün suyu əvəz edən qar yeməkdən ötrü ayaq saxlayırdılar.

Bütün günü oğlan izləri tutub sürətlə irəliləyir və incə müşahidə qabiliyyətiylə hər xırda təfərrüati qeyd edir, sevinirdi ki, bu dəfə izlər yumşaq qarın üstündə daha dəqiq qalır. Artıq pal-paltardan və ona maneçilik törədən eşyalardan azad olan Yan səs salmadan irəli, daha irəli gedirdi.

Qəflətən uzaqdakı kolluqda gözünə nəsə dəydi. “Bəlkə, quşdur?” – kolun arxasına sinib diqqətlə baxan Yan fikirləşdi. Kolluğun boz fonunda boz rəngli nəsə seçilirdi və Yana əvvəl elə gəldi ki, bu, sadəcə, bir başında budaqları olan ağacdır. Amma budur, boz ləkə tərpəndi, budaqlar yuxarı qalxdı və Yan əsim-əsim əsdi... Hər şeyi o dəqiqə anladı: kolluqdakı boz ləkə maraldır, Qumsal təpələrin maralı!

O, necə də əzəmətli, həyat işartisiyla dolu idi! Yan heyvana ecazkar heyranlıqla baxırdı.

Ona indi, təhlükədən xəbərsiz dincələrkən atəş açmaq cinayət olardı... Lakin Yan da bu görüşün neçə aylar boyu həsrətindəydi axı. Mütləq atəş açmaliydi.

Ruhi həyəcan arta-arta gedirdi və Yanın əsəbləri tab gətirmədi: qaldırduğu tüfəng əlində əsdi, o, yaxşı nişanala bilmədi. Nəfəsi kəsik-kəsik oldu, az qala, boğulurdu.

Yan hədəfə yönəldiyi tüfəngi aşağı saldı... Həyəcandan bütün bədəni əsirdi.

Bir neçə an keçdi və Yan özünü yenə ələ aldı. Artıq əlləri əsmirdi, gözləri hədəfi lap aydın seçirdi. Niyə belə həyəcanlanır ki – axı qarşısındaki maraldan başqa bir şey deyil!

Lakin o an maral başını çevirdi və Yan onun qayğılı gözlərini, böyük qulaqlarını və burun pərələrini aydın seçdi.

“Yəni sən məni öldürməyə cəsarət edərsən?” – maralın baxışları Yanın üzərində duranda ona elə gəldi ki, heyvan bu sözləri dedi. Oğlan yenə də özünü itirdi. Bədənidən vicvica keçdi. Lakin o bilirdi ki, bu, sadəcə, ovçu titrətməsidir. Həmin an bu hissiyyata nifrət bəsləyirdi, hərçənd ki sonralar ona hörmət etməyi öyrəndi.

Nəhayət ki, içindəki canavar Yanı atəş açmağa məcbur etdi.

Güllə boşça çıxdı. Maral yerindən sıçradı, yanındakı dişisi də göründü. İkinci atəş – yenə dəymədi... Onun dalınca da neçə-neçə atəş... Lakin marallar bir təpədən o birisinə atila-atila artıq gizlənmişdilər.

5

Yan hələ bir müddət maralların izinə düşüb yüyürdü. Onları heç yaralaya da bilməmişdi – izlərdə qan yox idi.

Bir milə yaxın məsafə qət edəndən sonra Yan onu lap qəzəbləndirən başqa bir iz gördü: bu, mokasin iziyidi, hindu izi. İçi qəzəblə dolmuş Yan bu təzə izi tutub getdi və təpəyə qalxanda hindu ovçunun böyrü



üstə yixilmiş ağacdan duran, ona mehriban tərzdə əl yelləyən qamətli siluetini gördü.

— Sən kimsən? — Yan kobud tərzdə ondan soruşdu.

— Çaska.

— Bizim ölkəmizdə nə edirsən?

— Bura əvvəllər mənim ölkəm idi, — hindu sərt cavab verdi.

— Axı o marallar mənimdir! — Yan dedi.

— Nə qədər ki onları öldürməmişən, vəhşi marallar heç kəsinki deyil.

— Mən sənə məsləhət görərdim ki, mənim tutduğum izlərdən uzaq gəzəsən...

— Mən səndən qorxmuram, — hindu cavab verdi.

— Küsüşməyə dəyməz. Yaxşı ovçu maralı həmişə tapar.

Yan Çaska ilə bir neçə gün keçirdi. O, maralı vura bilmədi, amma əvəzində Çaskadan hindu ovçuların çox bicliklərini öyrəndi. Öyrəndi ki, maralları təpələrdə təqib etmək olmaz, çünki heyvanlar çox vaxt bilə-bilə təpəyə qalxırlar ki, dallarınca düşən olub-olmadığını görsünlər. Çaska tüpürçayı ilə islatdığı barmağını hava-yə qaldırıb ona küləyin səmtini təyin etməyi öyrətdi və Yan qeyri-ixtiyari düşündü: "İndi mən bilsəm ki, maralın burnu niyə həmişə nəm olur".

Çaska ona izah etdi ki, ovun uğuru çox vaxt yalnız hövsələylə gözləməkdən asılı olur. Ona məxsusi ovçu yerişini öyrətdi. Bu yeriş qar örtiyü nə qədər qalın olursa olsun, ovçuya öz izləriylə qayitmağa kömək edirdi.

Hərdən onlar ova bir yerdə, hərdən də ayrı çıxırdılar. Bir dəfə Yan tək olanda indi Çaskanın adını daşıyan gölün yanındakı kolluqda maral izi gördü. İzlər təzə idi. Yan ətrafa diqqətlə qulaq verdi və ona elə gəldi ki, kolluqda nəsə sıqqıldı. Bunun dalınca da budağın necə tərpəndiyini gördü. Yan tufəngini qaldırdı, nişan aldı, kolluqda növbəti hərəkəti gözləməyə başladı ki, atəş açısan. Həqiqətən, bir neçə saniyə sonra budaqların arasında nəsə boz bir şey gözə dəydi və Yan artıq tətiyi çəkməyə hazır idi ki, aydın seçilməyən boz figur-la bir yerdə hərəkət edən qırmızı ləkə gördü. Daha bir neçə an ötdü və kolluqdan Çaska çıxdı.

– Çaska! – Yan həyəcan içində çıçırdı. – Mən az qalmışdı səni vurum!

Hindu cavab yerinə barmağıyla başını sarıldığı qırmızı yaylığa işaret etdi. Yan yalnız indi başa düşdü ki, niyə hindu ovçular başlarına həmişə qırmızı yaylıq bağlayırlar və o vaxtdan etibarən özü də ovda olanda bu ehtiyat tədbirindən istifadə etməyə başladı.

Bir neçə gündən sonra onlar şam meşəsinə uçan çəmənlik kəkliklərindən ibarət böyük bir dəstə gör-dülər. Tezliklə onların dalınca başqa dəstələr də uçdu. Çaska onlara diqqətlə baxıb dedi:

– Kəkliklər meşədə gizlənir. Şaxta olacaq.

Həqiqətən də, bütün ertəsi günü ovçular tonqal kənarında keçirəsi oldular.

Şaxta iki gün azğınlıq etdi və yalnız üçüncü gün yenidən ova çıxa bildilər. Lakin Çaskanın bəxti gətirmədi: o, yixilib tüfəngini sindirdi. Axşam Yanla tonqal kənarında görüşəndə o dinmədən, uzun-uzadı qəlyanını çekdi və sonra qəflətən sükütunu sualla pozdu:

– Sən nə zamansa Siçan təpələrində ova çıxmışan?

– Yox.

– Yaxşı ovdur... Ora gedək.

Yan etiraz əlaməti olaraq başını buladı.

Hindu qərbə tərəf nəzər salıb dedi:

– Bu gün Siu izləri gördüm... Artıq burada ov pis olacaq.

Və Yan başa düşdü ki, Çaska qəti qərara gəlib. O yox oldu və Yan hindunu bir daha görmədi. Lakin Kerberi təpələrinin arasında yerləşən göl indiyədək Çaska gölü adlanır.

Kerberi yaxınlığında çoxlu maral göründü. Bu yaxınlarda Kennedy vadisiylə mişarxananın arasında nəhəng bir maral gördüblər.

Bu məlumatları Yan zövqünə heç uyğun olmayan yeknəsəq həyat yaşadığı Qərbə gedəndən sonra məktubdan aldı. Məktub ov mövsümünün əvvəlində



gəlmışdı və o vaxt ovçu titrətməsi, onsuz da, artıq Yana üstün gəlməyə başlamışdı. Əgər əvvəllər tərəddüd edirdisə, həmin məktub bütün tərəddüdlərinə son qoyan axırıncı təkan oldu. Dəmir at onu doğma təpələrə apardı. Sonra da at belində bir neçə saat və o artıq evdə idi. Bitib-tükənməyən ovçu gəzintiləri təzədən başlandı.

Tezliklə onun qulaqlarına çatdı ki, guya, göllərdən birinin sahilində yeddi heyvandan ibarət maral sürüsü görüblər, özü də sürüünün başçısı əsl nəhəng imiş.

Yan üç başqa ovçuya birlikdə kirşəyə minib həmin uzaq gölə tərəf yola düşdü.

Ovçular tezliklə maral izlərinə rast gəldilər: izlərin altısı cürbəcür böyüklikdə, yeddinci, ən böyüyü isə, heç şübhəsiz, Qumsal təpələrin məşhur maralına aid idi.

Kaş görəyдинiz bu adamların içində daş dövrünün qaniçən vəhisi necə qətiyyətlə baş qaldırdı! Kaş görəyдинiz ki, onlar izə düşüb təqibə başlayanda gözləri necə acgözlükə alışib-yanındı!

Artıq gecə yaxınlaşırıldı. Onlar sürtüyə çatmışdır. Yanın israrlı tələblərinə baxmayaraq, yoldaşları kirşədən çıxmak istəmirdilər.

Tezliklə qarlı bir təpənin üstündə təzə izlər gördülər. Görünür, marallar burada ayaq saxlayıb ovçulara sarı çönmüşdülər, sonra isə müxtəlif səmtlərə dağılmışdır. Heyvanların hər sıçrayışı iyirmi beş futluq idi. Amma izə düşüb təqibi davam etdirsələr də, maralların özünü görə bilmədilər. Gecə ovçuları haqladı və onlar qarın içində düşərgə saldılar.

Səhərisi təqib davam etdi. Onlar maralların gecələdiyi yerə çatdılardı: qarı ərimiş, tündrəngli yeddi çökək ona dəlalət edirdi ki, heyvanlar məhz burada uzanmışdır.

Yanın israryla kirşəni buraxdılardı. O diqqət yetirdi ki, izlər böyük meşəyə tərəf gedir. Meşəoruzu çığırtıyla ağacların üstünə qalxdı – deməli, marallar oradadır.

Yan ovçulara ümumi hərəkət planı təklif etdi, lakin hövsələsiz yoldaşları ona heç qulaq asmaq belə istəmədilər.

Beləliklə, iki dəstəyə bölündülər: ovçulardan ikisi bir, ikisi isə digər tərəfə yollandı.

Yanla yoldaşı Duff tezliklə iki maralın izinə düşdülər. Heç şübhə yox idi ki, bu marallardan biri sürüünin oğlana iki ildən bəri rahatlıq verməyən həmin nəhəng başçısı idi.

Onlar heyvanlara meşənin dərinliklərində çatdılar; bircə anın içində indicə gördükleri marallar müxtəlif tərəflərə qəçəraq yox oldular. Yan Duffa dişi maralı təqib etməyi tapşırırdı, özü isə nəhəng dəstə başçısının yox olduğu səmtə tələsdi.

Günəş enirdi. Yan adda-budda meşəliyi olan tanımadığı bir yerdəydi. Maralı izləyərək tamam nabələd olduğu yerlərə gəlib çıxmışdı. Heyvan artıq lap yaxında idi və Yan onu elə indicə görəcəyinə əmin idi ki, uzaqdan atəş səsi gəldi, dalınca biri də. Maral sürətli sıçrayışlarla uzaqlaşdı. Ona çatmaq ağlaşığan iş deyildi.

Yan qayıtdı və tezliklə yoldaşını da tapdı. Duff dişi marala iki dəfə atəş açmışdı. Deyirdi ki, yəqin, ikinci gülləsi hədəfə dəydi. Onlar da dişinin izinə düşüb irəlilədirələr. Yarım mil keçəndən sonra yerdə qan damcıları gördülər, sonra daha qan görünmədi, izlər isə, elə bil, bir az böyümüşdü, lap aydın görünürdü. Çovğun başlanırdı, qar izləri sovururdu, lakin Yan aydınlaşdırda bildi ki, bu izlər yaralı dişi maralın deyil, onun buynuzlu sevgilisinindir. Buna lap əmin olmaq, bütün şübhələri dağıtmak üçün izləri tutub bir qədər geri qayıtdılar.

Yan haqlı idi. Böyük maral bu dəfə təqibə məruz qalan heyvanların təcrübəli ovçulara yaxşı məlum olan qədim biciliyinə əl atmışdı: öz izləriylə yaralı rəfiqəsinin yanına qayitmişdi ki, dişi maral tamam başqa səmtə gedib gizlənə bilsin.

Ovçular bu fəndə uymadılar. Onlar yaralı heyvanın izlərini tapıb ac canavar kimi təqiblərini davam etdirdilər.

Maral başa düşəndə ki təqibçilərin diqqətini yayındırmaq cəhdli baş tutmadı, rəfiqəsinin yanına dönməyə məcbur oldu.

Qürub çağrı ovçular onların hər ikisini təpənin qarlı yamacında gördülər. Dişi maral başını aşağı dikərək



yavaş-yavaş gedirdi. Yoldaşı isə həyəcan içində irəli yürüür və sanki, rəfiqəsinin niyə ondan geri qaldığını başa düşməyərək qayitmalı olur, dişİ maralı nəvazişlə yalayıb tələsdirirdi.

Lakin ovçular artıq onlara çatmışdı. Düşməni görəndə maral buynuzlarını silkələdi, otəraf-butərafə yüyürdü və nəhayət, sanki, müqavimət göstərməyin, mübarizə aparmağın əbəs olduğunu arlayaraq qaçıb getdi.

İnsanlar yaxınlaşanda dişİ maral yerində qalxmağa cəhd göstərdi, amma o qədər zəifləmişdi ki, yenə yixıldı. Duff biçağını çıxardı. Yan əvvəller heç fikirləşməmişdi ki, niyə hər ovçu kəmərində uzun biçaq gəzdirir. Biçarə maral iri parlaq gözlərini düşmənlərinə zillədi; gözlərində yaşı vardı. Lakin heyvan nə inildədi, nə də cincirini çıxardı. Yan əlləriylə üzünü tutub çöndü. Əlində biçaq olan Duff dişİ heyvana yaxınlaşıb öz dəhşətli işini başa çatdırıldı. Bunu sözlə təsvir etmək mümkün deyil...

Yan uşunurdu. Duff onu çağırıldı. Oğlan aramla ona tərəf çöndü.

Nəhəng maralın rəfiqəsi qarın üstündə hərəkətsiz uzanmışdı. Onlar gedəndə uzaqda nəsə iri bir kölgə görünüb elə həmin an da təpələrin arxasında yox oldu.

Bir saatdan sonra ovçular kirşəylə gəldilər və dişİ maralın cəmdəyini qırmızıya boyanmış qarın üstündən qaldırdılar. Maralın olduğu yerin ətrafında, qarın üstündə təzə, yekə izlər gördülər, uzaqda, gecənin zülmətində ağaran təpədə isə böyük bir kölgə kabus kimi görünüb yox oldu.

Həmin gecə tonqal işığında oturmuş Yanın bəyində necə qüssəli, ağır fikirlər qaynaşırı! O, özünü qıñayırdı. Sən demə, ov bu imiş!.. O, neçə vaxtdan bəri buna can atırmış?.. Uzun, həyəcanlı günlərdən, saysız-hesabsız uğursuzluqlardan sonra o, arzusuna yetmişdi: əldən düşmüş gözəl məxluq qanlı, murdar bir lesə çevrilmişdi...

Lakin səhər açılında gecədən qalmış dilxorcu təessürat yoxa çıxdı. Təpələrin üstündən uzun uları sədaları gəlir, Yan diqqətlə bu səslərə qulaq asındı. Onu bir fikir narahat edirdi: bəlkə, onun izlədiyi heyvanın təqibini canavar davam etdirir?

Ovçular ən yaxın malikaneyə yollandılar. Yan burada tək qalmaq üçün bəhanələr uydurdu. Və yenə nəhəng maralın təzə izlərinə rast gəldi. Oğlan yenidən təqib yanğıısıyla alovlandı.

“Mən onu bir də görməliyəm”, – öz-özünüə təkrarlayırdı.

Qalan ovçular isə sərt şaxtada donmaqdan bezdilər. Yan ümumi ərzaq ehtiyatından kiçik qazançaya doldurdu, yorğanını götürüb yoldaşlarıyla vidalaşdı.

– Əlvida! – ayrıklärən səsləndi.

– Uğur olsun!

Kirşə də, ovçular da enişli-yoxuşlu düzənlilikdə görünməz oldular. Yan tək idi. Hələ özünü belə tənha hiss etdiyi olmamışdı. O, əvvəllər də həftələr, aylar uzunu sakit yerlərdə təkbaşına, yoldaşsız dolaşmışdı, amma indiki kimi əziyyət çəkdiyi olmamışdı. İndi onun üçün yaman ağır idi. Qarşısındaki nəhayətsiz qarlı çöllərə göz gəzdirəndə lap ürəyi sıxlırdı. Yoldaşlarının dalınca qaçmağa, onları səsləməyə belə hazır idi, lakin qıruru buna yol vermədi.

Onlar isə artıq gözdən itmişdilər, dallarınca qaçmaq da gec idi, onları səsləmək də. O, maralın izini tutub getdi – iki ildən bəri ona rahatlıq verməyən, onu öz təsiri altına salan ləpirlərdən ibarət bitib-tükənməz zənciri çözəməyə başladı. Bu izlər bütün ətraf təpələri, çölləri yüngül və son dərəcə dolaşiq bir tor kimi bələmişdi. Əgər insan onlardan baş çıxara bilsəydi, gözləri qarşısında heyvanın bir sərgərdan həyatının lal povesti açılardı. Əgər insan bu izlərin mənalarını tam çözə bilsəydi, dəhşətli düşmənlərlə qorxulu görüşlərin, heyvanın həyatına nöqtə qoyan ölüm-dirim savaşının tarixçəsini oxuyardı. Yaxın tariximizdə – yalnız yemək fikri çəkdiyi zamanlarda insanlar vəhşi



heyvanları daha böyük ustalıqla ovlayırdılar və o vaxtlar heyvan izləri qarnı doyurmağın yeganə açarı idi. Elə bu səbəbdən də heyvan izlərini görən insanın qəlbində indiyədək onu axtarib tapmaq, ona yiylənmək kimi mübhəm bir fikir oyanır, ibtidai ovçunun vəhşi instinkti oyanır.

Yan bu qarşısızılmaz, qaranlıq hissə yenidən tabe oldu və maralı axtarmağa üz qoydu.

Axşama six ağcaqovaq meşəsinə çatdı. Yan bilirdi ki, maral burada gecələyəcək, odur ki ehtiyatla, cincirini çıxarmadın ağacların arasından keçməyə başladı.

Lakin onun biciliyi bir nəticə vermədi. Maral onu təqib edəni gördü və gizlənməyə macal tapdı.

Pərtlik və ümidsizlik Yana üstün gəldi. Gecəni şaxtalı, küləkli meşədə keçirməli olacaqdı.

Gecə isə çox soyuq, qaranlıq idi. O, yorgana bürünüb uzandı və təssüfləndi ki, təbiət insana tülküünükü kimi isti xəz və donmuş əl-ayağını örtə biləcəyi bir quyruq verməyib.

Yer də, ağaclar da şaxtadan şaqqıldayırdı. Adama elə gəlirdi ki, hətta göydəki ulduzlar belə soyuqdan cingildəyir. Yaxınlıqdakı göldən hərdənbir şaqqılıtı səsi eşidilirdi: sahilə yaxın yerlərdəki buz çatlamağa başlamışdı. Gölün, meşənin üzərindən adamin üzünü yandıran soyuq külək əsirdi.

Canavar oda tərəf gizlincə gəlirdi, amma lap yaxınlaşmadı. Yalnız şikayət edirmiş kimi ulyab yenidən yox oldu.

Səhərə yaxın bir qədər istiləşdi. Qar yağış maralın izlərini örtdü.

Yan harada olduğunu bilmirdi. Meşəylə heç bir məqsəd olmadan xeyli dolasandan sonra Şamlı çaya tərəf getmək qərarına gəldi. Amma yolu necə tapaydı? Qar havada fırlanır, adamin gözlerinə dolur, üzünü iynə kimi sancıb bütün ətrafi bələyirdi. Yaxınlıqdakı ağaclar dumanlı görünür, uzaqdakı şeylər isə, sanki, bəyaz zülmətin içindəydi, heç görünmürdü. Onda oğlan ağcaqovaq meşəliyində, qarın altından qızıl rişə adıyla tanınan bitkinin qurumuş gövdəsini tapdı. Bu bitki həmişə şimala tərəf meyillənirdi. Beləliklə, Yan

bu quru gövdədən istiqaməti öyrəndi, indi yolu tapa bilərdi. O, cənub-şərqi istiqamətində, Şamlı çayın axdığı yerə yönəldi. Bundan sonra hər dəfə azlığındı düşünenəndə qarğı qazib altından qızıl rişə taparaq şimalın harada olduğunu müəyyənləşdirirdi.

Nəhayət ki, meşədən çıxaraq uzaqda Şamlı çayı gördü.

Yan bütün gününü maral izini boş-boşuna axtarmaqla keçirdi. Gecə tonqal qaladı və yenə təəssüfləndi ki, taleyi ona isti, six yun bəxş etməyib. Birinci gecə o, yanaqlarını və ayaq barmaqlarını dondurmuşdu. Bədənin donan hissələri ağrıyır, alışib-yanırdı, lakin Yan evə dönmək barədə heç fikirləşmirdi də. Bu dəfə maralı tapacağı haqda gizli ümidi onu bərk-bərk tutub saxlamışdı.

Ertəsi gün nəsə qəribə, anlaşılmaz bir hiss onu maral ayağı dəyə bilməyən bomboş düzənlikdə dolaşmağa məcbur etdi. Bəs nəticə? O, qəflətən qarşısında, çox güman ki, maralların gecələdiyi yeri – çuxuru gördü. Hələ üstünü qar basmamış altı tündrəngli çökək böyük maralla ailəsinin burada gecələdiyinə dəlalət edirdi.

Heç dördəbər mil keçməmişdi ki, dumana bürünmüş sira təpələrin o üzündən qulaqlarını şəkləyən beş maral başı boylandı və yanlarında qiyamət qol-budaqlı buynuzları olan başçı göründü. Bu görüntü gözlərinə dəyən kimi də yox oldu. Yan nişan almağa macal tapmamışdı ki, heyvanlar qaçıb təpənin arxasında gizləndilər.

Böyük maral düşmənini görəndə artıq ailəsini toplayaraq yenə qarlı təpələrdə dolaşırı. O, sürüsünə çölə dağılmaq işarəsi verdi və maralların hamısı bir anda müxtəlif səmtlərə qaçı.

Yan ancaq bir şey istəyirdi – sürüünün başçısına çatmaq. O, kolluqlarla örtülmüş dar dərəyə tərəf getdi. Aşağıda Şamlı çay qıjılıyla axırdı.

“O buradadır, burada gizlənib məni güdür, amma tutacağam onu, mütləq tutacağam”, – Yan öz-özünə təkrar-təkrar deyirdi.

Kolluqlardan gözlərini çəkmirdi. Yarım saatdan sonra tünd kölgə kollardan ayrılib ehtiyatla təpəliklərə



qalxdı. Maral gözdən itəndə oğlan cəld düzənliyi kəsə yolla keçib heyvana qarşı tərəfdən yaxınlaşaraq onunla üzbeüz gəlməyə cəhd elədi. Lakin maral ovçudan uzaq-görən idi: onun fəndini başa düşdü və öz izləriylə qaçıb uzaqlaşdı.

Maral gözəl bilirdi ki, bu mübarizə onun həyatı üzərində gedir. Əgər təqib bir neçə gün dalbadal davam edirsə, ən güclü, ən sürətli heyvan belə yorulur. İnad-kar ovçu səbirlə elə anı gözləyə bilər ki, maral özü gücdən düşüb ona təslim olar.

Beləliklə, Yan öz ovunu qarlı çöllərdə, təpələrdə yorulmadan izləyirdi. Maral onu aldadır, öz izləriylə qayıdaraq yaxınlaşan ovçunun iyini mümkün qədər tez almaq üçün küləyə qarşı dururdu. Heyvan insanı aldadır, oyan-buyana gəzdirir, qəflətən yoxa çıxaraq onun qarşısına çözülməz tapmacalar qoyurdu. Lakin Yan nəsə qeyri-adi qətiyyətlə ovunu təqib edir, bütün biciliklərini aşkarlayır, əsl izi tapıb ondan əl çəkmirdi.

Nəhəng maral, nəhayət ki, gücdən düşdü. O qədər zəiflədi ki, artıq nə yeyə, nə də yata bilirdi. Amansız təqibin ucbatından o əldən düşdü, qüvvəsini itirdi və artıq sıçrayışlarının sürəti də qabaqkı təki deyildi. O, düşmənə təslim olmağa hazır idi.

8

Nəhayət ki, maral və ovçu hər tərəfdən bataqlıqlarla əhatə olunmuş meşəyə gəlib çıxdılar. Maralla Yanın, deyəsən, sonuncu, dəhşətli görüşü üçün nəzərdə tutulmuş bu meşəliyə üç ciğir aparırdı.

Yan ikinci ciğiri tutub ehtiyatla irəlilədi, gödəkcəsini, kəmərini çıxararaq koldan asdı, özü isə bataqlığa sarı qayıtdı.

Sonra lap ehtiyatla, ayağının altındaki quru ağaç budaqlarını şıqqıldatmaqdən çəkinərək üçüncü ciğira düşdü və kolluqda gizləndi. Bir qədərdən sonra təhlükə hiss edən ziğ-zığ quşu kimi yavaşca fit çaldı.

Marallar ziğ-zığ quşlarının səsinə həmişə fikir verirlər. Yan da öz sığınacağından böyük maralın ətrafa gör

gəzdirmək üçün qulaqlarını şəkləyərək kiçik təpəliyə necə qalxdığını gördü. Oğlanın sakit fiti maralı hərəkətsiz heykələ çevirmişdi. Lakin kollar və ağaclar heyvanın qabağını tutmuşdu.

Maral bir neçə dəqiqə dayanıb burun pərələriylə havanı ciyərlərinə çekir, uzaqlara baxırdı. O, arxası ovçuya sarı durmuşdu və Yanın bu qədər yaxınlıqda olduğu heç ağlına da gəlmirdi. Külək koldan asılmış gödəkcənin qollarını tərpətdi. Maral cəld təpədən enərək ağacların arasından səssizcə keçib yox oldu.

Yan onun hansı səmtə getdiyini aydınlaşdırmaq üçün diqqət kəsilmişdi. Qızdırmalymış kimi əsir, ürəyi çırpındırı, tüfəngi isə atəş üçün artıq çoxdan hazır idi.

Sakitcə, ehtiyatla boylandı və elə həmin an ondan üçcə addım aralıdan Qumsal təpələrin böyük maralı eynən onun özü kimi sakitcə, sanki, yerin altından çıxırmış kimi başını qaldırdı!

İki gözəl, qara göz Yana zillənmişdi. Qol-budaqlı buynuzları heyvanın qəşəng başını bəzəyirdi. Şux bədəni hərəkətsiz idi, sanki, daşa dönmüşdü.

Nəhayət ki, Qumsal təpələrin maralı ilə Yan üzbeüz gəlmişdilər. Maralın həyatı indi Yanın əlindəydi.

Heyvan mücəssəmə kimi durmuşdu. Durub özünün iri, həyat həqiqətləriylə dolu gözlerini düz oğlana zilləmişdi.

Tüfəng Yanın əlində əsdi. Oğlan tüfəngini qaldırdı və yenə aşağı saldı, çünkü maral özünün aydın gözlərini ondan çəkmədən hərəkətsiz durmuşdu.

Yan hiss etdi ki, həyəcanı səngiyir, artıq dişləri də bir-birinə dəyib şaqqıldıramırdı; indi onun içində bir hüzur və sevinc vardı.

“Atəş aç, tez ol! Axi sən buna can atırdın!” – daxilindən bir səs ucaldı. Amma bu səs çox inamsız, çox zəif idi...

Yan canavar sürüsünün onu təqib etdiyi həmin gecəni xatırladı. O gecəni ki, yorğunluqdan halsiz vəziyyətdə yırtıcı heyvanların yaxınlaşmasını dəhşətlə gözləyirdi. O, öldürülümiş dişi maralı və heyvanın qanına boyanmış qarı xatırladı – cinayətkar bir qətlən



bəyaz qarı boyayan qanını. Can verən dişi maralın gözləri düşdü yadına – ürkək, iltimasla dolu baxışları, sanki, soruşurdu: “Mənim günahım nə idi?”

Artıq heyvanı qətlə yetirmək fikri ona qeyri-mümküն gəlirdi. Yan marala baxır, maral da aydın, ağıllı gözlərini ondan çəkmirdi. Elə bil, onlar bir-birinin gözlərindən hər şeyi oxuyurdular. Yan onun həyatını elindən ala bilməzdi və içində nə vaxtdan bəri yaranmağa başlayan, yavaş-yavaş yetişərək möhkəmlənən bir nəsnə qəflətən ucadan, amiranə bir ahənglə diləndi. Bu səs ona deyirdi:

– Fağır, gözəl heyvan! Gör nə vaxtdan bəri biz bir-birimizə düşmən kəsilmişik: mən – ovçu, sən – qurban idin. Amma indi hər şey dəyişdi. Biz bir-birimizin gözünün içində baxırıq, biz bir ananın – təbiətin övladlarıyız. Bir-birimizlə danişa bilmirik, lakin bir-birimizi elə sözsüz də anlayırıq. İndi mən əvvəlki kimi deyiləm; indi səni anlayıram və əminəm ki, sən də məni anladın. Sənin həyatın mənim əlimdədir, lakin artıq məndən qorxmursan. Mənə bir maral barədə danışmışdır. İtlər onu mühasirəyə alanda o, ovçunun üstünə yüyüürüb gözləriylə nicat diləmişdi, ovçu da onu xilas etmişdi. Mən də həmin ovçu kimi neçə günlərdən bəri səni təqib etsəm də, indi qarşısında qorxusuz-hürküsüz dayana bilərsən. Mənim əlim səni öldürmək üçün heç vaxt qalxmaz. Ey gözəl məxlüq, biz qardaşıq, lakin mən səndən böyük, səndən güclüyəm. Əgər mənim gücüm səni qorumağa çatsaydı, təhlükənin nə olduğunu heç vaxt duymazdım.

Get, qorxmadan get və meşəli təpəliklərində gəz – mən səni bir də təqib etməyəcəyəm. Həyati nə qədər çox tanıyıramsa, bir o qədər də mənə yaxınlaşırsan və mən sənə bir ov kimi, ləzzətli bir ət tikəsi kimi baxa bilmirəm.

Sakitcə get – qorxusuz-hürküsüz.
Biz bir də görüşməyəcəyik. Əlvida!

AYI BALASI CONNI

1

Conni anasıyla bir yedə Yellowston parkında yaşayan balaca, baməzə ayı balası idi. Anasının adı Qrempı (acıqlı) idi. Başqa ayılarla bir yerdə mehmanxananın yanındakı meşədə yaşıyirdi.

Mehmanxana müdirlinin göstərişiyələ mətbəxdən bütün yemək qalıqlarını yaxın meşədəki talaya aparırdılar və ayılar bütün yay uzunu orada kef edirdilər.

Yellowston parkı vəhşi heyvanlar üçün qorуq elan ediləndən sonra onlar toxunulmaz sayıldıqından orada ayıların da sayı ildən-ilə artırdı. İnsanların atdığı xeyir-xah addımlar cavabsız qalmadı və ayıların çoxu mehmanxana işçilərinə elə yaxşı uyğunlaşmışdı ki, özlərinin davranışına və xarici görünüşlərinə uyğun ləqəblər də almışdır. Bir dənə, çox uzun ayaqları olan ariq qara ayı Ariq Cim adını daşıyırdı. Başqa qara ayını Snaffi (finxıran) çağırırdılar və o qədər qara idi ki, elə bil, hisə vermişdir. Fetti (gonbul) çox piyli, cənəsi daim işləyən, tənbəl bir ayı idi. Birlikdə gəlib, birlikdə gedən iki yeniyetməni isə Əkizlər çağırırdılar. Lakin aralarında ən çox şöhrət tapanı Qrempı və balaca Connı idi.

Qrempı qara ayıların ən yekəsi, ən qəzəblisi idi, Conninin – onun yeganə övladının isə çox zəhlətökən, dözlüməz xarakteri vardı: daim deyinir, zingildəyirdi. Görünür, bunun səbəbi hansısa xəstəlik idi, çünki heç bir sağlam ayı balası, elə sağlam bəşər övladı kimi, səbəb olmadan daim zariya bilməz. Həqiqətən də, Connı xəstəyə oxşayırırdı. Deyəsən, həmişə qarnı ağrıyırdı və bu, mənə son dərəcə təbii galdi, çünki bir dəfə zibilxanada yediklərini görmüştüm. O nə görürdüsə, mütləq dadına baxırdı. Anası isə bunu qadağan etmək yerinə bu qarın-qululuğa tam biganə yanaşırırdı.



Conninin yalnız üç pəncəsi sağlam idi, solğun rəngli, səfəh xəzi, uyğunsuz görünən yekə qulaqları, sallaq qarnı vardi. Lakin anası ondan ötrü ölürdü; görünür, əmin idi ki, oğlu dünya gözəlidir və elə bu səbəbdən də yaman ərköyün böyüdürdü onu. Qrempı onun yolunda hansı məhrumiyyətlərə desən dözərdi. Oğlu isə öz hərəkətləriylə anasını nigaran qoymaqdan həmişə zövq alırdı. Xəstə, ariq Connı heç də sarsaq deyildi və anasını nəyə desən vadar edə bilirdi.

2

Mən Connı ilə 1897-ci ilin yayında, heyvanların gündəlik həyatlarını müşahidə üçün Yellowston parkına gələndə tanış oldum. Mənə danışdilar ki, Fəvvarəli mehmanxananın yanındakı meşəlikdə ayıları istədiyin vaxt görə bilərsən. Mən bu söhbətlərə o qədər də inanmirdim, lakin mehmanxanaya gələndən beş dəqiqə sonra qapıdan çıxarkən yanında iki balası olan yekə bir qara ayıyla toqquşanda hər şeyə inandım.

Bu görüşdən qorxaraq ayaq saxladım. Ayılar da durdular və arxa pəncələri üstə oturub mənə tamaşa etməyə başladılar. Sonra ana ayı öskürəyə bənzəyən "Koff, koff!" səsi çıxarıb yaxındakı şamagacına baxdı. Balaları, deyəsən, onun nə demək istədiyini anladılar, çünki elə həmin dəqiqə ağaca sarı qaçaraq iki dənə balaca meymun kimi dırmandılar. Özlərini təhlükəsizlikdə hiss edəndə budaqlarda yerlərini rahatlaşdırılar, oğlan uşaqları kimi bir pəncələriylə ağacdən yapışib balaca, qara ayaqlarını yelləməyə başlıdılar.

Hələ də arxa pəncələri üstə oturmuş ana ayı aramlı mənə yaxınlaşırırdı və mən artıq ayağa qalxmış, insan baxışının ecazkar gücü barədə heç bir məlumatı olmayan tüklü nəhənglə bu yaxınlıqdan çox narahat idim.

Yanında özümü qorumaq üçün ağaç da yox idi və dişi ayı yüngülçə donquldandanada mən artıq aradan çıxmış barədə düşüñürdüm, baxmayaraq ki burada məni ayıların heç vaxt adama hücum etmədiyinə inandırmışdilar. Amma ayı yenə ayaq saxladı. O, məndən otuz

addım aralı idi, sakitcə baxırdı, hərəkətlərində, sanki, qətiyyətsizlik vardi. Elə bil, fikirləşirdi: "Bu adam, bəlkə də, mənim balalarımı ziyan vurmaq istəmir, amma yenə də risk etməyə dəyməz".

O, balalarına baxıb qəribə, şikayət dolu bir səs çıxardı, təxminən er-r-r, er-r... kimi və onlar da böyük-lərdən əmr almış sözəbaxan uşaqlar təki dinməzcə ağacdan düşməyə başladılar. Onların hərəkətlərində ayı yönəmsizliyindən əsər-əlamət yox idi. Budaqdan-budağa sıçrayır, cəld hərəkətlərlə aşağı enirdilər və axırda yerə düşdülər. Sonra hər üçü meşəyə yollandı.

Bu sözəbaxan ayı balalarından yaman xoşum gəldi. Elə ki anaları onlara nəsə bir əmr verirdi, etiraz etmədən tabe olurdular. Lakin mən öyrəndim ki, onlara tabe olmağı həyatın özü öyrədib.

Bələliklə, mən elə ilk addımlarından ayıların ailə həyatlarıyla tanışlığıma uğurla başladım. Məsələ əgər elə bununla bitsəydi belə, bura gəlməyinə dəyərdi. Lakin mehmanxanadakı dostlarım dedi ki, müşahidə aparmaq üçün ən yaxşı məkan heç də bura deyil. Mənə məsləhət gördülər ki, dörrdəbir mil o tərəfə, meşədəki zibilliyyə gedim və əmin edildilər ki, orada nə qədər desən ayı görə bilərəm.

Ertəsi gün səhər birbaş ayıların şamağacıların ortasında yerləşən yeməkxanasına yollandım, yaxınlıqdakı kolluqda gizləndim.

Çox gözləmək lazım olmadı. Meşədən iri, qara bir ayı sakitcə çıxdı. Zibilliyyə yaxınlaşan kimi orada qalaqlanmış yemək artıqlarını eşməyə, tapdığını yeməyə başladı. Ayıq-sayıq görünürdü, bir şıqqılıt eşidən kimi arxa pəncələri üstə oturub ətrafa boylanır, ya da qorxurmuş kimi bir neçə addım kənara qaçırdı. Nəhayət, başqa bir ayı görünəndə qulaqlarını şəkləyərək qaçıb aradan çıxdı. İkinci ayı da özlini yaman qorxaq aparırdı və mən onu lap yaxşı görmək üçün kolluqda tərpənən kimi qaçıb getdi.

Əvvəl-əvvəl elə mən də həyəcanlı idim. Axi Yellowston parkında silah gəzdirmək qadağan idi və mənim əlimdə heç ağaç da yox idi. Lakin ayıların ürkək davranışları məni



sakitləşdirdi. Mən bu yekə, tiiklü heyvanları acgözlük'lə süzür, onların məişət həyatına tamaşa edirdim.

Lakin tezliklə əmin oldum ki, seçdiyim müşahidə məntəqəsi kifayət qədər uğurlu deyil, çünki zibil qalağından yetmiş beş addım aralı idи. Ondan yaxında isə bircə dənə kol yox idi ki, arxasında gizlənə biləsən. Onda mümkün olan yeganə şeyi etdim: düz zibilxanaya gəlib bir qırqaqla elə bir çala qazdım ki, içində gizlənmək mümkün olsun və orada, kələm köklərinin və kartof qabıqlarının, tomat qabalarının və iyılənət tikələrinin arasında səhərdən-axşamadək oturdum. Bu yer məndən çox, milçəklərin ürəyindən idи. Həqiqətən də, ayı yemək-xanasının qoxusu o qədər xoşagəlməz idi ki, axşam mehmanxanaya dönəndə meşədə paltarımı dəyişməyə nədək içəri girməyimə icazə vermədilər.

Zibilxanada oturmaq asan deyil, amma əvəzində deyə bilərəm ki, həmin gün mən ayıları həqiqətən gördüm. Zibilxanaya gələn ayıların hamisini saysayıdım, yəqin, qırxdan çox olardı. Amma bu, düzgün olmazdı, çünki ayılar elə hey gəlib-gedirdilər. Əminəm ki, orada, azi, on üç ayıvardı, çünki onların hamisini eyni zamanda görüb saymışdım.

Bütün gün ərzində qeyd dəftərcəmi, albomumu slimdən yerə qoymadım, gördüyüm hər ayını ora qeyd edirdim və tezliklə onları bir-birindən seçməyi də öyrəndim.

Müşahidə qabiliyyəti olmayanların çoxu elə bilir ki, eyni növdən olan heyvanların hamısı bir-birinə bənzəyir. Amma əslində, eyni növdən və cinsdən olan heyvanlar bir-birindən elə adamlar qədər fərqlənir. Yoxsa yetkin heyvanlar bir-birini, balalar analarını necə tanıyardılar? Bu ziyafətə gələn ayıların hər birinin özünəməxsus cəhətləri vardi. Onların arasında görkəm və xasiyyət etibarilə eynisini tapa bilməzdin.

Mən daha bir qəribə kəşf elədim: ağacdələnin taqqıltısını, circiramanın cirıltısını, mavi zig-zig quşunun səsini, hətta yarpaqların arasından keçən dələnin hənitisini də yüz addımlıqdan seçirdim, amma ayılar yaxınlaşanda heç nə eşidə bilmirdim. Onların nəhəng,

yumşaq pəncələri həmişə yerə elə ehtiyatla basılır ki, nə bir budaq qırılır, nə də bir yarpaq tərpənir – bu heyvanların məşədə səssiz davranışması əsl incəsənətdir.

3

Bütin səhəri ayilar gəlir, gedirdilər, məni heç gör-mürdürlər. Əgər bir-iki balaca küsüşməni saymasaq, onların arasında diqqətəlayiq bir hadisə baş vermədi. Lakin günortadan sonra, saat üçə yaxın bir qədər canlanma müşahidə olundu.

Həmin vaxt zibilxanada başı yeməyə qarışmış dörd yekə ayı vardi. Tən ortadakı Fetti idi; sakit, xoşbəxt vəziyyətdə uzanmışdı. Hərdən özünü artıq hərəkətlərdən azad edərkən fisildayır, yekə qırmızı ilana bənzəyən dilini getdikcə daha çox çıxararaq asanlıqla əllə götürə biləcəyi ləzzətli tikələri məhz diliylə çəkib ağızına aparırırdı. Onun arxasında Ariq Cim qədim xərcənglərdən olan omarın anatomiyasını öyrənirdi. Omarlarla hələ tanış deyildi, odur ki nə olduğunu bilmək üçün birini yemək qərarına gəlmışdı.

İki başqa ayı qəribə bir zirəkliklə içində meyvə olan tənəkə qabları təmizləyirdi. Mütəhərrik ayı pəncəsi tənəkə qutunu saxlayır, uzun dili isə dar deşikdən irəli-geri hərəkət edərək içində nə varsa hamısını ehtiyatla, iti tilişkələrə ilişmədən süpürüüb aparırırdı. Bu riqqətləndirici səhnə o qədər uzun çəkdi ki, mən onu alboma köçürməyə də fürsət tapdım. Proses qəfil bir hadisəylə yarımcıq kəsildi.

Əvvəlcə yamacın zirvəsində gözümə nəsə bir tər-pəniş dəydi – adətən, ayiların göldiyi yerdə. Sonra məşədən yanında balaca balası olan nəhəng, qara bir dişli ayı çıxdı. Bu, Qrempı və balaca Connı idi.

Qoca ana ayı yamacdan enirdi. Connı tullana-tullana onun yanında qaçırm, adəti üzrə, deyinir, donquldanır, zingildəyirdi, anası isə gözlərini ondan tək cücasını izlə-yən toyuq kimi çəkmirdi. Zibilxanaya, təxminən, otuz addım qalmış Qrempı oğluna tərəf çönlüb, görünür, təx-minən, bu sözləri dedi: "Connı, mənim balam, yaxşısı



budur, sən burada gözlə, mən də gedib bu gədələri qovum".

Conni yerində qaldı, amma nə baş verəcəyini yaman görmək istəyirdi deyə arxa pancələri üstə qalxaraq qulaqlarını şəklədi, gözlərini bərəltdi.

Qrempı zibilxanaya yollandı, addımlarını ağayana ata-ata xəbərdarlıq edirmiş kimi donquldandı. Lakin həmin o dörd ayının başı yeməyə elə qarışmışdı ki, ətraflarından xəbərləri yox idi. Onlar üçtün nə fərqi, tutalım ziyafətlərinə daha bir ayı qoşulacaq, nə olsun ki! Onda Qrempı onlara lap yaxınlaşdı və bir neçə dəfə ucadan öskürəyə bənzəyən səslər çıxarıb hücum keçdi. Gülməlidir, amma ayıların heç müqavimət göstərmək fikirləri belə yox idi. Elə ki üzərlərinə hücum çəkənin kim olduğunu gördülər, hamısı birdən qaçaraq meşədə gözdən itdi.

Ariq Cim sürət yiğib aradan çıxanda o biri iki ayı geri qalmamaga çalışırıdı, amma yaziq Fetti çox ləng tərpenir, fisildaya-fisildaya, bütün gonbullar kimi yanlarını basa-basa hərəkət edirdi. Üstəlik, bədbəxtlikdən, hələ bir Conniyə tərəf yönəlmüşdi. Qrempı bir neçə sıçrayışa özünü ona yetirib bədəninin arxa qısmına ağır qapazlar saldı. Düzdiür, bu qapazlar onun addımlarını sürətləndirməsə də, onu ulayaraq istiqamətini dəyişməyə məcbur etdi. Özünü daha möhkəm döyülməkdən yalnız bu yolla xilas edə bildi. Zibilxananın yeganə sahibinə çevrilmiş Qrempı oğluna sarı çönüb artıq mənə tanış olan şikayəlli ahənglə səsləndi: Yer-r-r, yer-r-r... Cavabında Connı üç sağlam pəncəsinin üstündə bacardığı kimi sürətlə tayıtya-tayıtya yaxınlaşdı. Anasına qoşulub yeməyin üstüne elə acgözlükə atıldı ki, hətta zingiltisini də kəsdi.

Görünür, bu zibillikdə dəfələrlə olmuşdu, çünkü tənəkə qutulardan, yeşiklərdən əla baş çıxarırdı. Əgər mürrəbbə şüşəsi tapirdisa, omar qutuları onu cəlb etmirdi. Bəzi tənəkə qutular ona yaman əziyyət verirdi, çünkü son dərəcə acgöz, yönəmsiz idi, qutunun iti kənarlarından qaça bilmirdi. Çox cəlbedici görkəmi olan bir meyvə qutusunun deşiyi o qədər böyük idi ki, kəlləsini içinə soxub bir neçə dəqiqə künc-bucağını

yalayaraq ləzzət aldı. Lakin başını çıxarmaq istəyəndə bacarmadı, ilişib qaldı. Onda Connı bütün uşaqlar kimi qutunu cırmaqlamağa, çığırmağa başlayaraq ona heç cür kömək etmək iqtidarında olmayan anasını həyəcanlandırdı. Nəhayət ki, birtəhər azad olanda acığını tənəkə qutusundan çıxməq üçün onu əzib lap dündüz eləyənə kimi döyəclədi.

Başqa bir yekə qutu – şirə qutusu onu bəs deyince mükafatlandırdı. Bu qutu məxsusi qapaqla bağlananlardan idi, odur ki deşiyinin qırqları çox hamar idi. Amma əvəzində Conninin başı bu deşiyə heç cür girmirdi və ayı balası dilini nə qədər çıxarsa da, onun içindəki ləzzətli xəzinəyə yetişə bilmirdi. Lakin Connı vəziyyətdən çıxış yolunu çox tez tapdı. Özünün balaca, qara pəncəsini içəinə soxub divarlarında gəzdirməyə başladı, sonra da çıxararaq tərtəmiz yaladı. Bir pəncəsini yalaya-yalaya digəriylə tənəkə qutunun içində işleyirdi, düz o vaxtadək ki, qutu içəri tərəfdən lap fabrikdən indicə çıxıbmış kimi təmiz oldu.

Sonra onun diqqətini qırıq siçan tələsi cəlb etdi. Onu qabaq pəncələriylə bərk-bərk tutaraq tədqiq etməyə başladı. Siçan tələsindən iştahagətirən pendir qoxusu gəldirdi. Lakin bu qəribə əşya onun pəncəsiylə vurduğu zərbəyə zərbəylə cavab verdi və ayı balası çığrtısını zorla boğaraq özünü ələ almaq bacarığını göstərdi.

Başını gah bu, gah da o tərəfə əyərək, dodaqlarını büzbü boru kimi uzadaraq əlindəki əşyanı diqqətlə nəzərdən keçirəndən sonra onu bayaqkı meyvə qutusuna verdiyi cəzaya məruz qoydu. Coninin səyləri bu dəfə mükafatsız qalmadı: onu vurmuş xənayətkarın içindən bir tikə pendir tapdı.

Görünür, Connı hələ heç vaxt zəhərlənməmişdi. Bütün mürəbbə və meyvə qutularını yalayandan sonra o, öz qiymətli diqqətini sardına balıqlarından, omardan olan konservlərin qutularına yönəldi və heç ət konservlərindən də qorxmadı. Onun qarnı top kimi şışdı, pəncələri isə yalanmaqdan hamar, parlaq oldu.



Birdən ağlıma gəldi ki, seçdiyim yer çox təhlükəli ola bilər, çünki bir var tənha bir ayı ilə rastlaşasan, bir də var balasını nəyləsə qorxudaraq qəzəbli ana ayının diqqətini cəlb edəsən.

“Tutalım, — qeyri-ixtiyari fikirləşdim, — balaca şüluqçu Connı bu zibilxananın axırına çatıb məni tapdı. O dəqiqə qışqırıq salacaq, onun anası isə, təbii ki, elə biləcək balasının üstünə hücum çəkmişəm və mənə düşüncələrinin əksini isbatlamağa firsət vermədən parkda qüvvədə olan bütün nəzakəti davranış normalarını unudacaq. Onda vəziyyət tamam xoşagelməz istiqamətdə dəyişə bilər”.

Xoşbəxtlikdən, bütün mürəbbə qutuları zibilliyyin əks tərəfində idi. Connı qutuların yanından çəkilmir, Qrempı isə balasından uzaqlaşmırırdı. Görəndə ki anasının əlinə diqqətçəkən bir qutu keçib, ayı balası onu almaq üçün ağlaya-ağlaya üstünə yüyürdü və təsadüfən nəzərləri təpənin zirvəsinə yönəldi. Orada nə gördüsə, o dəqiqə arxa pəncələri üstə oturub həyəcanla öskürdü: Koff, koff, koff, koff...

Anası cəld çönüb həmin səmtə baxmağa başladı. Mən də onlar baxan tərəfə nəzər saldım və orada – aman tanrıım, dəhşət! – qızılı¹ cinsindən olan nəhəng bir ayı gördüm. Bu, əsl nəhəng idi, lap xəzə bürünərək ağacların arasıyla hərəkət edən omnibusa bənzəyirdi. Connı zingildəyib anasının arxasında gizləndi. Qrempı boğuq səsələ donquldandı və kürəyinin tükləri qabardı. Etiraf edim ki, mənim də tüklərim biz-biz oldu, lakin çalışırdım qımlıdanmayım.

Qızılı əzəmətli yerişiyələ yaxınlaşırırdı. Onun enli ciyinləri və hər addımda ehtizaza gələn gümüşü xəzi adamın canına qexri-ixtiyari üzütmə salan bir dəhşət təlqin edirdi.

Connı daha bərkdən zingildədi. Mən onu başa düşürdüm, amma bəlli səbəblərdən susmağa üstünlük

¹ *Qızılı* – Amerikada ayının iki cinsi olur: qara və boz; “qızılı” sözünün ingilis dilində mənası “bozumtul” demekdir və boz ayıların adları məhz bu sözdən götürülüb.

verirdim. Bir dəqiqəlik tərəddüddən sonra Qrempı aqlağan balasına sarı çönbü mənə qısa öskürək təsiri bağışlayan bir neçə söz dedi: Koff, koff, koff... Lakin mən onun, əslində, nə dediyini təsəvvür edə bilərəm: "Mənim balam, sən gərək ağaca çıxıb mənim bu həyəsiz qovmağımı gözləyəsən".

Hər halda, Connı məhz belə etdi, elə anasının istəyi də bu idi. Lakin Connı əyləncələrindən imtina etmək fikrində deyildi. O baş verənləri görmək istəyirdi və şamağacının sıx budaqları arasında gizlənməyindən məmənun deyildi, odur ki təhlükəsiz şəraitlə hadisələri izləmək imkanını sintez etmək qərarına gəldi. O, ağacın ən hündür budağına dırmandı. İndi səmanın fonunda aydın görünərək yerində sakit qalmır, həyəcandan ucadan çıçırdı. Budaq o qədər nazik idi ki, onun ağırlığı altında əyilir, hər tərpənəndə otərəf-butərəf yellənirdi və mən bu budığın sinacığını hər an gözləyirdim.

Əgər yixılanda Connı mənim yanına düşsəydi, anası ilə küsişməli olacaqdım. Lakin budaq, xoşbəxtlikdən, mən fikirləşəndən möhkəm çıxdı, Connı isə belə təmrinlərdə onu sindirmayacaq dərəcədə, müvazinətini itirməyəcək dərəcədə usta idi.

Həmin vaxt Qrempı arxa pəncələri üstünə qalxaraq tüklərini qabardıb, dişlərini qıçayıb Qrizlinin üstünə irəliləyirdi. Anladığım qədərincə Qrizli ona əhəmiyyət verməyərək birbaş zibilliyyə yönəldi; sanki, burada tamam tək idi. Lakin Qrempinin yanından keçəndə dişi ayı nərildəyərək onun üstünə atıldı, qulağının dibinə ağır bir qapaz saldı. Belə davranışdan qayğılanan Qrizli, hər halda, cavab zərbəsi endirə bildi və dişi aynı yerə yıldı. Aldığı zərbədən sonra belə sakitləşmək fikrində olmayan ana ayı bir az da qəzəbləndi, yerində sıçrayıb yenə onun üzərinə atıldı.

Onlar bir-birindən yapışaraq finxıra-finxıra, nərildəyə-nərildəyə, toz buludları qaldırı-qaldırı yerdə diğirlənmişə başladılar. Lakin bütün bu səs-küyün içindən mən şamağacının təpəsində var gücüylə zingildəyən Conninin səsini aydın seçirdim. Görünür,



o, anasını həvəsləndirirdi ki, düşməniylə hesabını daha tez çəkə bilsin.

Qrizli nədən diş ayının belini qırmadı, bunu heç cür anlaya bilmədim. Toz dumanından və dalaşanların qarışq siluetlərindən savayı heç nə görə bilmədiyim bir neçə dəqiqədən sonra onlar, sanki, qarşılıqlı razılaşma əsasında aralandılar – bəlkə də, ayı güləşinin qaydası beləydi – davalarını dayandırdılar, amma gözlərini bir-birindən çəkmirdilər və Qrempı yaman yorğun görünürdü.

Görünür, Qrizli bununla kifayətlənmək fikrindəydi. Onun niyyətinə nə davarı davam etdirmək, nə də Conniyə fikir vermək daxil deyildi. O yalnız bir şey istəyirdi: hüzur içində nahar etmək. Amma yox! Zibilxanaya tərəf ilk addımını atanda Qrempı elə bildi ki, ayı Conniyə sarı gedir və yenə hücuma keçdi. Lakin bu dəfə Qrizli ayıq-sayıq idi. Bir zərbəylə diş ayını yixaraq kökündən çıxarılmış nəhəng bir ağac kötüyünnə cirpdı. İndi Qrempı dərsini əməlli-başlı almışdı. Aldığı zərbənin gücü və buynuz kimi dik duran ağac köklərinin ona göstərdiyi sərt münasibət diş ayının bütün döyüş əzmini başından çıxardı. Birtəhər ayağa durub gizlənmək istəyirdi. Amma indi Qrizli əsəbiləşmişdi, onu cəzalandırmaq niyyətiylə kötüyün ətrafında hərlənən Qrempinin dalınca düşdü. Qrempı daha zirək idi və elə edirdi ki, kötük həmişə onunla rəqibinin arasına düşündü. Ağacda qalan Connı isə hər hərəkətiylə anasının halına yandığını nümayiş etdirirdi.

Nəhayət ki, onu bu yolla tutmağın qeyri-mümkün olduğunu anlayan Qrizli arxa pəncələri üstə oturdu; elə bil, yeni manevr fikirləşirdi. Ani sakitlikdən istifadə edən Qrempı bir sıçrayışa kötükdən uzaqlaşaraq Conninin gizləndiyi ağaca dırmaşmağa macal tapdı. Ayı balası bir qədər aşağı enmişdi, bəlkə də, anasını qarsılamaq məqsədilə, ya da budaqların ağırlıq altında sinmaması üçün belə etmişdi.

Bu maraqlı üçlüyün fotosəklini çəkəndən sonra daha bir şəkli nəyin bahasına olursa olsun, çox yaxın məsafədən çəkmək fikrinə düşdüm. Bütin gün ərzində

ilk dəfə sığınacağımdan çıxıb həmin ağacın altına yürüdüm. Lakin bu yerdəyişmə səhv idi, çünki ağacın six aşağı budaqları yuxarıdakı ayları məndən tamam gizlətdi.

Ağacın gövdəsinə sıxlaraq gözlərimi yuxarı zilləmişdim və fotoaparatımı işə salmaq üçün fürsət gözləyirdim. Birdən Qrempı ağacdan düşməyə başladı; dişlerini qıçayır, təhdidlə öskürürdü. Qətiyyətsizlik içində donub-qalmışdım ki, arxadan kiminsə səsi gəldi:

— Özünüüzü gözləyin, cənab! Qoca ana ayı sizə hücum edəcək.

Çönəndə cavan bir çoban gördüm. O, hadisələrin lap kulminasiya nöqtəsində buradan at belində ötürmüş.

— Siz bu ayları tanıyırsınız? — oğlan yaxınlaşanda soruşdım.

— Əlbəttə, gəl tanımayım! — cavab verdi. — Yuxarıdakı bala Connidir, yanındaki isə onun anasıdır — Qrempı. O, heç vaxt mehribanlığıyla fərqlənməyib, lakin Connı indikinə bənzər vəziyyətlərə düşəndə onunla gərək heç zarafat etməyəsən.

— İstərdim ki, onlar aşağı enəndə şəkillərini çəkim.

— Onda belə edin, — çoban dilləndi, — mən at belində sizin yanınızda duracağam və əgər dişi ayı üstünüzə hücum çəksə, elə bilirəm qabağını alaram.

Oğlan danışdığımız kimi mənim yanında durdu, Qrempı isə təhdidlə donquldana-donquldana budaqdən budağa aramla enirdi. Amma mənə çatmağınə lap az qalmış başqa budağa sıçrayaraq təhdidlərini həyata keçirmədən qaçmağa üstünlük verdi.

Bələliklə, Connı tək qaldı. Bayaqkı yerinə dırmaşıb şikayətli bir səslə ağlamağa başladı: Ua, ua, ua!

Kameram hazır vəziyyətdə idi və mən artıq Connini özünün həmişə algayarkən aldığı sevimli pozasında çəkmək fikrindəydim ki, o, qəflətən boynunu uzadıb var güciylə qışqırmağa başladı.

Connı baxan tərəfə nəzər salanda gördüm ki, Qrizli düz mənim üstümə gəlir və hələ açıq düşmən münasibəti göstərməsə də, aramızda olan məsaflənin hamısını keçmək niyyəti qəti idi.



Mən çoban oğlandan soruştum ki, bu ayını necə, tanıyırımlı.

— Necə tanımayım! Bu, qoca Qrizlidir, parkın ən böyük ayısı. Adətən, o yalnız öz işləriylə məşğul olur, əgər onu narahat etməsən, kimsəyə toxunmur. Amma bu gün, özünüz gördünüz də, yaman əsəbidir, təhlükəli ola bilər.

— Onun şəklini çəkmək istərdim, — dedim. — Əgər mənə kömək göstərsəniz, bir cəhd edərdim.

— Yaxşı, — çoban üz-gözünü qırışdırıb cavab verdi.

— Mən atdan düşməyəcəyəm, əgər ayı sizin üstünüzə hücum etsə, mən onu yayındırmağa çalışaram. Onu bir dəfə vura bilərəm, amma ikinci dəfə alınmayacaq. Yaxşısı budur, siz ağaca dırmaşasınız.

Lakin yaxınlıqdakı yeganə ağacda Connı oturduğundan çobanın təklifi heç ürəyimdən olmadı. Mən ağaca, Conninin yanına dırmaşmağımı, anasının isə məni qarabaqara izləməsini, aşağıda isə Qrizlinin mənim ağacdan birbaş onun qucağına yixılmağımı necə gözlədiyini təsəvvür etdim.

Qrizli yaxınlaşırıdı. Mən qırx addımlıqdan onun şəklini çəkdirim, sonra bir də iyirmi addımlıqda, ayı isə sakitcə mənə tərəf gəlməyində idi. Mən zibil qalağının üstündə oturub gözləməyə başladım. On səkkiz addım, on yeddi addım, on iki, səkkiz... O, hələ də gəlir, Connı isə daha ucadan çığırırdı. Nəhayət, mənim beş addımlığında dayandı və dəhşətli, saqqallı başını yana əydi ki, ağacın başında kuy-kələk salanın kim olduğunu gör-sün. Bu hərəkət mənə onun profilini göstərdi və mən fotoaparati bir də çıqqıldıbatdım. Səsi eşidəndə o, elə dəhşətli bir nəriliylə mənə baxdı ki, elə bildim axırm çatıb, yerimdə donub-qaldım. Bir müddət gözlərini məndən çəkmədi, bəbəklərindəki xirdaca, yaşıl alovu gördüm. Sonra yenə aramla çevrilib yekə bir pomidor qutusu götürdü.

Dəhşət! Yəni bu qutunu mənə atacaq?

Mən elə düşünürdüm. Amma ayı bunun yerinə qayğısız görkəmlə əlindəki qutunu yalamağa başladı, sonra onu bir kənara tullayıb başqa birisini götürdü.

Artıq mənə də, Conniyə də marağın tamam itmişdi, deyəsən, bizim heç birimizi öz diqqətinə layiq görmürdü.

Zibilxananın bütün sərvətini ona buraxıb aramlı, meşələr kralının yanında necə etməliydimsem, eləcə daldalı getdim, Connı isə öz siğınacağında ağlamağını kəsmirdi; indi onun səsi daha çox pişik miyovultusunu xatırladırdı.

Qrempinin başına həmin gün daha nə geldiyini öyrənə bilmədim. Connı bir az da ağlayandan sonra anladı ki, yaxınlıqda onun halına yanası kimsə yoxdur, səsini kəsdi. Qayğısını təkbaşına çəkə bilən anasını itirəndən sonra ayı balası qərara aldı ki, özü bir hərəkət etməlidir və bu zaman ondan gözləmək mümkün olduğundan daha ağıllı davrandı. Balaca, qara sıfətində bic ifadə ilə Qrizlinin ağacdan bir qədər uzaqlaşmasını gözlədi və ağacın o biri üzündən sürüşüb yerə düşdü, sonra da üç ayağı üstə dovşan kimi tullana-tullana qaçaraq ayaq saxlamadan, nəfəsini belə dərmədən o biri ağaca çatdı, təpəsinə dirmaşdı. Heç şübhəsiz, elə fikirləşirdi ki, Qrizlinin məqsədi onu öldürməkdir. Lakin balaca Connı həm də bundan xəbərdar idi ki, düşməni ağaca çıxa bilmir.

Ona qətiyyən fikir verməyən Qrizliyə diqqətlə göz qoyandan sonra Connı yenə həmin manevrini təkrar etdi, amma rəngarənglik üçün, düşmənini azdırmaq üçün bu dəfə bir qədər yana istiqamətləndi. Beləliklə, ağacdan-ağaca qaçaraq, hər birinin təpəsinə dirmaşa-dırmaşa, nəhayət ki, meşədə gözdən itdi. Təxminən, on dəqiqlikdən sonra onun şikayətləi ağlamaq səsi artıq meşənin dərinliklərindən gəlirdi. Mən başa düşdüm ki, anasını tapdığından indiki şikayətləri dişi aymın içindəki övlad məhəbbətini oyatmağa yönəlmışdım.

5

Zibilxanaya düşən bütün konservlər arasında Conninin ən çox xoşuna gələn iri, qırmızı gavalılar idi. Bu meyvələrin təkcə qoxusu onu həyəcanlandırmışa qadir idi.



Bir dəfə mehmanxananın mətbəxində çoxlu gavalı pirojkisi bisirəndə ağıziyirtüq külək bu xəbəri meşənin lap dərinliklərinə yaymışdı. Xəbər Conninin burnundan keçib lap ürəyinə girmişdi.

Həmin vaxt Connı, adəti üzrə, zingildəyib şikayətlənirdi. Qrempı isə oğlunu yalamaqla, onun tüklərini daramaqla məşğul idi deyə ayı balasının şikayətlənməyə ikiqat haqqı çatırdı. Lakin içində gavalı mürəbbəsi olan pirojkilərin qoxusu ona qamçı zərbəsi kimi təsir etdi. O, yerindən sıçrayıb qalxdı, anasının onu saxlamaq cəhdinə qışqırıq qopardı, hətta anasının pəncəsini də dişlədi. Bu hərəkətinə görə ona yaxşıca dərs vermək lazımdı, anası isə yalnız donquldanmaqla kifayətlə-nərək qalxıb balasının dalınca getdi ki, xətrinə dəymək fikrinə düşən olsa, dadına çatsın.

Qara burnunu küləyin səmtinə tutan Connı birbaş mətbəxə yüyürdü. Amma yolboyu bəlli ehtiyatını da əldən vermir, hərdənbir yüksək ağaca çıxıb ətrafa yaxşıca göz gəzdirirdi, Qrempı isə aşağıda onun keşiyini çəkirdi. Onlar bu minvalla mətbəxə gəlib çıxdılar. Sonuncu ağacın təpəsində Conninin hövsəlesi tamam tükəndi və o, aşağı enməyə cəsarət etməyərək özünün pirojki həsrətini adamın qəlbini parçalayan şikayətli ağlamaqla izhar etdi. İnanmiram ki, Qrempı balasının nədən ağladığını başa düşürdü. Lakin ayı gözləməkdən bezib üzünü meşəyə çevirəndə Connı elə bir həşir qopardı ki, anası onu tək qoymağə ürək eləmədi, bala isə qətiyyən ağacdən enmək fikrində deyildi.

Qrempı elə özü də mehmanxanaya yaxınlaşdıqca qoxusu daha çox gələn gavalı mürəbbəsinin dadına məmənnuniyyətlə baxardı. Nəhayət, budur, o, bir qədər çəkinə-çəkinə mətbəxin qapısına tərəf yönəldi.

Burada qəribə heç nə yox idi. Yellowston parkında aylar mətbəxin qapısına tez-tez yaxınlaşır, işçilərdən sədəqələrini alıb sakitcə meşəyə qayıdırıldılar. Heç şübhəsiz, Connı də, Qrempı də hərəssi bir dənə pirojki alacaqdılar, əgər gözlənilməz bir hadisə baş verməsəydi.

Həmin vaxtdan azacıq əvvəl Şərq ştatlarından olan birisi mehmanxanaya öziylə pişik gətirmişdi. Pişik

hələ, demək olar ki, bala idi, amma neçə dənə körpədən ibarət bütöv bir ailəsi vardi artıq. Qrempı yaxınlaşanda pişik balalarını da yanına alıb mətbəxin artırmasında özünü günə verirdi. Pişik gözlərini açdı və başının üstündəki tüklü nəhəngə təccübələ baxmağa başladı.

Bu pişik əvvəllər ayı görməmişdi: parkda bir neçə gün idi yaşayırırdı. İtlərlə yaxşı tanış idi və indi gördüyüli heyvan da it idisə, onda, heç şübhəsiz, yuxuda və real həyatda gördüyüü itlərin ən böyüyü və ən qorxuluşu idi. Pişiyin ağlına ilk gələn qaçıb canını qurtarmaq oldu, amma o dəqiqə balalarını düşündü. Onları düşünməyə borclu idi, gərək, heç olmasa, elə edəydi ki, canlarını qurtara bilsinlər. Budur, balaca ana artırmanın tən ortasında durub belini əydi, caynaqlarını çıxarıb quyuğunu dikəltdi və bütün zəruri tədbirləri görəndən sonra ayıya son əmrini fisıldadı: "Dayan!"

Baxmayaraq ki bunu pişik dilində demişdi, dişi ayı hər şeyi anladı. Şahidlər söyləyir ki, Qrempı nəinki ayaq saxladı, hətta qabaq pəncələrini mütilik əlaməti olaraq yuxarı da qaldırdı.

Amma pişiyə yuxarıdan-aşağı baxanda heyvan onun gözünə lap balaca dəydi. Qoca Qrempı heç Qrizlidən də çəkinməmişdi, yəni indi vur-tut ağızı boyda olan bir quyuqlu cirtdandan qorxacaq? Hərəkətindən yaman utandı. Conninin zırıltısı isə ona birbaşa borcunu – oğlunun qayğısına qalmaq borcunu xatırlatdı.

Onda ayı yenidən dörd pəncəsi üstə enib yoluna davam etmək istədi.

Pişik isə bir də çığrıdı: "Dayan!"

Lakin Qrempı bu dəfə də qulaq asmadı. Balalarının nigaran miyovultusu pişiyi həyəcanlandırırdı və o, düşmənini döyüşə çağırıldı. On səkkiz iti caynaq və ağız dolusu diş – pişiyin bütün silahı bundan ibarət idi – işə düşdü, heyvan özlinün çarəsizlikdən doğan qeyri-adı cəsarətiylə Qrempinin tüksüz, həssas burnuna – bütün ayıların ən zəif yerinə – sancıldı və sonra da bəliyə quyuğuna tərəf yönəldi. Kiçik, amma vəhşiləşmiş heyvanı belindən atmaq üçün bir-iki cəhddən sonra qoca Qrempı belə vəziyyətlərdə çoxunun etdiyini elədi:



dabanlarına tüpürüb düşmən düşərgəsindən doğma meşələrinə üz qoydu.

Lakin artıq pişiyin vücudunda döyüşçü meyilləri oyanmışdı. O, düşmənin qovulmasıyla kifayətlənməyərək onun tam və qəti məğlubiyətinə, müticəsinə itaetinə nail olmaq isteyirdi. Qoca Qrempı var gücüylə qaçşa da, pişik onun belindən düşmür, şeytan balası kimi dişlərini, caynaqlarını işə salırdı. Dəhşət içində olan Qrempı özünü otərəf-butərəfə vurmağa başladı və bu qəribə cütlüyün getdiyi yol çəngə-çəngə cod tük və bəzən həttə qan damcılarıyla işarələndi.

Pişiyin izzəti-nəfsi bərpa olunmuşdu, amma bu, ona azlıq edirdi deyə dəli qovhaqov davam etməkdəydi. Qrempı tam çarəsizlik, çıxılmazlıq içindəydi. O, alçaldılmışdı və indi hansı şərtlərə desən tabe olmağa hazır idi, lakin pişik onun anqırtısını, elə bil, heç eşitmirdi. Connı ağacın başından tükürpərdici çığırtısıyla anasına təzə nicat planı təlqin etməsəydi, bu davanın hara çəkəcəyini bilmək olmazdı. Qrempı iki sıçrayışa özünü bir şamağacına yetirib yuxarı dirmandı.

Burada pişik hiss etdi ki, artıq düşmən düşərgəsindədir, üstəlik, onunla çəkişənlərin sayı da ikiqat artmışdı. Ağlılı davranışaraq təqibi dayandırmaq qərarına gələn heyvan dişi ayının belindən yerə sıçrayaraq ağacın ətrafında quyrığunu belinə qoyub, düşməni aşağı enməyə çağırın öcəşkən nəzərlərini yuxarı yönəldərək dolaşmağa başladı. Sonra pişik balaları da anasına qoşuldu və dövrə vuraraq bayaqdan aldıqları ləzzəti səsləriylə ucadan bildirdilər. Hadisənin şahidi olan şəxslər məni inandırmağa çalışırdılar ki, əgər pişikləri aşpaz çağırmasayıdı, aylar ağacdan heç bir vəchlə enəsi deyildilər, orada qalıb acından ölürdilər.

6

Mən Connini sonuncu dəfə görəndə o, ağacın təpəsində oturub, adəti üzrə, qara bəxtinə ağlamaqdaydı. Qrempı işə o vaxt ağacların arasıyla yorta-yorta növbəti qurbanını gözaltı eləyirdi.

Avqust ayının əvvəli idi və artıq Qrempinin davranışında bəzi dəyişikliklər nəzərə çarptırdı. Parkın sakinləri arasında o, həmişə təhlükəli sayılırdı, Conniyə olan məhəbbəti isə bu ayının xasiyyətindəki ən səciyyəvi cəhət idi; bunu yekdilliliklə etiraf edirdilər. Lakin bu arada artıq ayın sonu üçün Connı çox vaxt bütün gününü hansısa ağacın başında tək-tənha keçirməli olur və bundan özünü tam bədbəxt hiss edirdi.

Onun qısa tarixçəsinin son fəslində mənim Yellowston parkını tərk etdiyim dövrlə bağlıdır.

Bir dəfə dan yeri söküldəndə Connı mehmanxananın yaxınlığında dolaşan anasının dalınca düşür. Həmin vaxt mətbəxdə işə təzə düzəlmüş bir irlandiyalı qız vardi. Pəncərədən baxanda qız elə bilir ki, gördüyü yolunu azmış bir buzovdur və onu qovmaq üçün çıxır. Mətbəxin açıq qapısı Qrempidə həmin o pişik əhvalatından sonra elə bir dəhşət doğururdu ki, heyvan o dəqiqə qaçaraq uzaqlaşır. Onun qorxusu sırayet etmiş Connı də ən yaxın ağaca cumur, amma bədbəxtlikdən, bu, ağac deyilmiş, fənər dirəyi imiş. Heyvan cəld dirəyin lap başına çıxır və yerdən, texminən, yeddi fut yüksəklilikdə öz qara bəxtinə ağlamağa başlayır, Qrem-pi isə arxasına belə baxmadan qaçıb uzaqlaşır. Qız yaxınlaşanda dirəyə hansısa vəhşi bir heyvanın çıxdığını görən kimi elə öz qurbanından az qorxmur. Lakin bu yerdə mətbəxdə çalışanlar özlərini yetirirlər, qışkıriqçi Connini görən kimi tanıyor və onu əsir götürmək qərarına gəlirlər.

Xalta, zəncir gətirirlər və bir neçə adamın əməlli-başlı cırmaqlanmasıyla bitən çekişmədən sonra xaltanı ərköyün ayı balasının başına keçirir, zənciri isə bərbərbər dirəyə bağlayırlar.

Əsir düşdüyüni görən Connı elə quduzlaşmışdı ki, heç çıqıra da bilmirdi. O yalnız dişləyir, ətrafında nə varsa cırıq-cırıq edirdi; o qədər əlləşdi ki, axırda tamam gücdən düşdü. Onda ayı balası yenə dile gəlib anasını çağırmağa başladı. Anası isə bir-iki dəfə uzaqdan görünse də, pişiklə qarşılaşmadan qorxaraq Connini taleyin ümidiñə buraxıb meşəyə getmək qərarına gəldi.



Bütün həmin gün ərzində ayı balası ya çapalayır, ya da çıçıırırdı. Axşamtərəfi o, tamam əldən düşdü və hətta irland qızı Noranın gətirdiyi yeməyi də qəbul etdi. Bu qız özünü Conniyə analıq etməyə borclu bilirdi: axı ayı balası özünün əsl anasını məhz qızın ucbatından itirmişdi!

Gecə çox soyuq idi, Connı durmaşlığıdırəyin başında möhkəm donmuşdu və nəhayət, aşağı düşərək onun üçün hazırlanmış isti yatağına girmək qərarına gəldi.

Sonrakı günlər Qrempi tez-tez zibilxanada görünürdü, amma deyəsən, oğlunu artıq tamam unutmuşdu. Connı Noranın himayəsində qalaraq yeməyi də ondan qəbul edirdi. Ancaq burası da var ki, ayı balası qızdan özü üçün tamam yeni şeylər də alırdı: bir dəfə ona yemək gətirəndə qızı cırmaq atdı və buna görə ömründə ilk dəfə əməlli-başlı döyüldü. Sonrakı bir neçə saat ərzində qaş-qabağını töküb durmuşdu: o, belə davranışa adətkərdə deyildi. Amma aclıq öz işini gördü və həmin vaxtdan etibarən o, öz tərbiyecisinə böyük ehtiramla yanaşmağa başladı. Nora yetim qalmış ayı balasını səyle tərbiyə edirdi və iki həftədən sonra Conninin xasiyyəti artıq əməlli-başlı dəyişmişdi. O, xeyli sakitləşmişdi və öz aclığını yenə də ağlamsınaraq yer-r-r, yer-r-r, yer-r-r... səsləriylə bəyan etsə də, nadir hallarda qısqırıq qoparırdı, ərköyün hərəkətləri isə tamam yox olmuşdu.

Sentyabr ayının ikinci yarısı üçün xasiyyətindəki dəyişikliklər lap gözgörəsi oldu. Anası tərəfindən atılmış Connı Noraya möhkəm bağlandı, qız isə onu yedirdir, lazım gələndə dərsini verirdi və ərköyün ayı balası artıq fövqəladə dərəcədə tərbiyəli bir məxluqa çevrildi. Hərdən Nora onu azadlığa da buraxırdı və Connı onda məşəyə deyil, analığının olduğu mətbəxə gəlirdi, özü də qızın dalınca iki pəncəsi qarabaqara gəzirdi. Mətbəxdə hətta anasını qaćmağa vadar etmiş dəhşətli heyvan – pişiklə də tanış oldu. Lakin indi Conninin qüdrətli himayədarıvardı – Nora və pişik axırdı onunla sülh sazişinə girəsi oldu.

Oktyabr ayında mehmanxana qış mövsümünə bağlanmalı idi. Connini nə edəcəkləri haqda fikirləşirdilər: azadlığa buraxsınlar, yoxsa Vaşinqtondakı heyvanxanaya

versinlər. Lakin Nora öz hüququnu bəyan etdi və bu hüquqlarından heç bir vəchlə keçmək fikrində deyildi.

Sentyabrın son günləri, şaxtalı gecələr başlananda Connı möhkəm öskürməyə başladı. Onun axsayanayağıını nəzərdən keçirərək gördülər ki, bu axsaqlıq heç də zədədən qaynaqlanmış və onun səbəbi bütün orqanizmin xəstəliyi və zəifliyidir.

O, nəinki başqa əsir ayılar kimi piylənməmişdi, əksinə, möhkəm ariqlamaqda idi. Qarnı belinə yapışmışdı, öskürəyi getdikcə güclənir, güclənirdi və bir səhər onu fənər dirəyinin altında çox zəif halda, tir-tir əsən tapdırılar. Onda Nora heyvanı evə gətirdi və həmin vaxtdan Connı mətbəxdə qaldı.

Bir neçə gündən sonra onun səhhəti zahirən bir qədər yaxşılaşdı və yenə də ətrafindakılara maraq göstərməyə başladı. Mətbəx sobasının gur alovu onu çox cəlb edirdi və sobanın qapısını açanda Connı arxa pəncələri üstə oturub diqqətlə alovu izleyirdi. Lakin üstündən bir həftə də keçəndən sonra hətta buna da marağlı itdi və həmin gündən etibarən getdikcə daha çox zəifliyirdi. Axırda yanında nə baş verirsə versin, heyvanda qəti maraq oyatmırıldı.

Öskürəyi güclənirdi və Noranın dizləri üstündə oturduğu dəqiqlirlər istisna olmaqla qalan vaxtlarda son dərəcə bədbəxt görünürdü. Qızın qucağında olanda isə hər vəchlə nəvazış tələb edir, sevincini müxtəlif vasitələrlə bürüzə verirdi, amma hər dəfə yatağı olan iri zənbilin içində qaytarılanda şikayətlə ağlamağa başlayırdı.

Mehmanxananın bağlanmasına bir neçə gün qalmış Connı özünün adı səhər yeməyindən ilk dəfə imtina etdi və Nora onu qucağına alana kimi sakitcə zingildədi. Connı qızı sixıldı, amma incə-incə yer-r-r, yer-r-r... səsləri getdikcə daha zəif səslənirdi və axırda tamam kəsildi. Qız onu təzədən zənbilin içində qoyduqdan yarım saat sonra Connı ətrafında baş verənləri görmək və anlamaq həvəsini həmişəlik itirdi.



DÖYÜŞ ATI CEK

DOVŞANIN SƏRGÜZƏŞTİ

1

Döyüş Atı şəhərin bütün itləriylə şəxsən tanış idi. Əvvəla, bir dənə yekə qonur it vardi ki, neçə dəfə onun dalınca düşmüşdü və onun əlindən həmişə taxta çəpərin dəliyindən sıvíşərək canını qurtarırdı. Bir də balaca, cəld və son dərəcə zirək bir it vardi. O, çəpərin deşiyindən keçə bilirdi, amma onun əlindən dik kənarları olan, içindən sürətlə su axan qanovun üzərindən atılmaqla qurtara bilərdin. Balaca it ondan həmişə bu qanovun yanında əl çəkirdi. Belə bir sıçrayış onun üçün yüz faizlik ölüm olardı və oğlanlar həmin o yerə indiyə kimi qoca Cekin sıçrayışı deyirlər. Amma şəhərdə Cekin öziündən də yaxşı tullanan bir tazi vardi. Baxmayaraq ki Cekin dalınca çəpərin deşiyindən keçə bilmirdi, əvəzində onun üstündən asanlıqla sıçrayırdı. O, Döyüş Atının qanını o qədər qaralmışdı ki. Lakin Cek onun əlindən həmişə canını qurtarır, tikanlı kollar dan ibarət çəpərin arxasında gizlənirdi. Tazi tikanlardan yaman qorxurdu deyə o dəqiqə çəkilib gedirdi.

Bu üç düşməndən başqa, şəhərdə hələ bütöv bir ordu qədər it vardi, hamısı da bədqılıq, amma onlardan heç biri tullanmaqdə dovşanla çəkişə bilməzdi.

Kənddə də it çox idi, lakin Cek üçün onlardan yalnız biri həqiqətən – uzunayaq, qəzəbli, qara həyət iti – elə sürətli, elə inadkar idi ki, ondan qaçanda Döyüs Atı neçə dəfə ölümün düz göziini üçinə baxası olmuşdu.

Şəhər pişiklərindən heç çəkinmirdi. Amma hərdən elə olurdu ki, pişiklər də onun üçün təhlükəyə çevrilir dilər. Aylı gecələrin birində onun ot qırıldığı yerə coxsayılı qələbələriylə qürrələnən nəhəng bir pişik oğrun-

oğrun yaxınlaşdı. Cek gözləri parıldayan qara heyvanı gördü. O, sıçramağa macal tapmamış Cek ona tərəf çönüb ucadan “çur-çur!” deyə qışqırdı və irəli, pişiyin düz başına sıçrayıb arxa pəncələrinin iti caynaqlarını onun təpəsinə sancdı. Və qoca pişik bu qeyri-adi nəhəng heyvanın əlindən dəhşət içində qaçası oldu. Cek bu fəndi dəfələrlə sinamışdı, amma iki dəfə nəticə yaman acına-caqlı olmuşdu: birinci dəfə yanında balaları olan pişiklə rastlaşanda – onun əlindən yalnız qaçmaqla can qurtarmaq olardı – ikinci dəfə isə ehtiyatsızlıq edib safsarın üstünə elə bu sayaq tullananda.

Lakin ən təhlükəli düşməni yenə də həmin o tazı olaraq qalırdı və xoşbəxt bir təsadüf olmasaydı, Döyüş Atı canını, yəqin ki, onun dişlərində tapşıracaqdı.

Adətən, o, yem axtarışlarına gecə çıxırdı, düşmənlər az, gizlənmək asan olanda. Amma bir dəfə necə oldusa, dan yeri sökülənə kimi bir ot tayasının yanında ləngidi. Taladan öterək evinə dönmək istəyəndə isə bədbəxtlikdən, şəhər ətrafinı əldən-ayaqdan salan taziyla rastlaşdı. Yağmış qar və artıq işıqlaşmış hava ona gizlənmək fürsəti vermirdi. Bircə yolu vardı: yumşaq qarın üstüylə var qüvvəylə qaçmaq. İt isə qarın üstündə dovşandan yaxşı qaçıր.

Beləcə, iki əla qaçış ustası dəli bir yarışa başladı. Onlar yumşaq qarın üstüylə yürüür, hər sıçrayışda yerdən xirdaca qar dumani qaldırırlar. Otərəf-butərəfə, oyan-buyana. Hər şey it üçün əlverişli şərait yaratmışdı: boş mədəsi, soyuq hava, yumşaq qar. Dovşan isə tox idı, ağırlaşmışdı. Amma buna baxmayaraq, ayaqları yerdən elə tez-tez qopurdu ki, havadan eyni zamanda bir düjün qar şırnağı bir xeyli asılı qalırdı. Təqib açıqlıqda cərəyan edirdi. Cek heç yanda nicat tapa bildiyi tikanlı kol görmürdü, tazi isə onu çəpərə yaxın buraxmaq fikrində deyildi. Cekin qulaqları artıq əvvəlki kimi dik deyildi – bu, ruh düşkünlüyüünü, gücün tükənməsinin bariz göstəricisi sayılırdı. Birdən onlar yarış bayraqları kimi eyni anda havaya sıçradılar. Döyüş Atı bütün qüvvəsini səfərbər etdi, amma o məqsədlə yox ki şimal tərəfdəki çəpərə çatsın; məqsədi düzənliyi şərq istiqamətində



keçmək idi. Tazi da onun dalınca cumdu. Əlli addım qaçandan sonra dovşan qəflətən yana buruldu, qəzəbli heyvandan yayındı, sonra təzədən şərqə tərəf çöndü. Beləliklə, yönünü tez-tez dəyişərək burula-burula qaçırdı, lakin istiqaməti ən yaxın fermaya idi: oranın hündür taxta çəperində toyuqlar üçün dəlik vardı, ikinci qəddar düşməni – qara zırrı it də məhz orada yaşayırıdı. Çəpər tazının qarşısını bircə anlıq kəsdi və Cekin toyuq deşiyindən heyətə keçməsinə fürsət verdi. Dovşan elə orada gizləndi. Tazi birbaş alçaq alaqapıya cumub üzərindən sıçrayaraq düz toyuqların üstünə düdü, onlar isə səsküylə, qaqqılıyla ətrafa səpələndilər. Qoyunlar ucadan mələməyə başladılar və onların gözətçisi olan yekə qara köpək köməyə yüyürdü. Onda Döyük Atı təzədən deşiyə girərək o üzdən çıxdı. Arxadan boğuşan itlərin zingiltisi eşidilir, adam qışqırıqları gəldirdi. Davanın nəylə bitdiyini Cek bilmədi və heç bilmək də istəmirdi. Amma o vaxtdan etibarən həmin o tazi bir də onun dalınca düşmədi.

2

Son illər Kaskad ştatının dovşanları üçün çoxlu yenilik gətirmişdi. Keçmiş zamanlarda onlar yırtıcı heyvan və quşlarla, isti hava və saxta ilə, xəstəlik və müxtəlif azar-bezar yayan milçəklərlə barışmaz mübarizə aparr, amma yenə də özlərini müdafiə edə bilirdilər. Lakin burada fermerlər məskunlaşanda dovşanların həyatı tamam dəyişdi.

İtlərin və tüfənglərin bolluğundan dovşanların ana-dangəlmə düşmənləri – çäqqallar, tülkü'lər, canavarlar, porsuqlar və qırğılar azaldı. Və dovşanlar bir neçə il ərzində görünməmiş həddə çoxaldılar. Amma əvəzin-də elə bir azara tutuldular ki, xeyli heyvan qırıldı. Yalnız ən güclü'ləri, ən dözümlü'ləri sağ qaldı. Bir zamanlar dovşanlar nadir heyvanlara çevrilmişdilər. Həmin zaman ərzində daha bir dəyişiklik baş vermişdi: hər yanda çəpər əvəzinə əkilən tikanlı kollar onlar üçün yeni müdafiə vasitəsinə çevrildi. İndi təqibə məruz qalan dovşan sürətindən daha çox zirəkliyinə, fəndgirliyinə

bel bağlayırdı və onların ən ağıllıları dallarınca çapqal, ya da it düşəndə ən yaxın çəpərə soxulub dar deşiyindən o üzə keçirdilər. Tezliklə çapqallar da bu biciliyi çözüdülər: ova cüt-cüt çıxmaga başladılar. Çapqalın biri bu tərəfdə, digəri qarşı tərəfdə dururdu və sivisib çəpərdən keçən dovşan hər iki tərəfdə düşməniylə rastlaşırıldı. Dovşan yalnız o halda nicat tapırdı ki, ikinci çapqalı da vaxtında görmüş olsun və çəpərdən keçmək əvəzinə, güclü ayaqlarına güvənərək düşməninin əlindən qaçmaqla yaxa qurtarsın.

Qəribə azarla bağlı qırğından sonra dovşanlar təzədən sürətlə çoxalmağa başladılar. Ağır sinaqlardan çıxmış heyvanlar indi əcdadlarının heç bir neçə ay belə yaşaya bilməyəcəyi şəraitlərə davam gətirir, ciçəklənirdilər. Onlar geniş malikanələrin enli, açıq torpaqlarını xoşlamırdılar – daha çox bir-birinin böyründə yerləşərək böyük qəsəbələr yaranan xırda fermaların dolaşiq çəpərlərlə dolu kiçik tarlalarını seçirdilər.

Belə qəsəbələrdən biri Nyuçuzen adlanan dəmir yolu stansiyasının ətrafında əmələ gəlmişdi. Oralar yeni, seçmə dovşan cinsi ilə dolu idi. Onların arasında parlaq gözlərinə görə Aydingöz adlandırılmış balaca diş dovşan da vardi. O, qaçmaqdə zirək idi, çapqalları əla azdırırdı. Yuva qurmaq üçün keçmiş preriyanın toxunulmaz qalmış açıq çəmənliyini seçmişdi. Balaları da elə burada dünyaya gəlmış, burada böyümüşdü. Körpələrdən biri gümüşü-boz xəzindən və zirək gözlərindən anasına oxşayındı, amma xasiyyəti qətiyyən elə deyildi. Diş dovşanın o biri oğlu isə özündə anasının bütün gözəl xiüssisiyyətləriylə yanaşı, yeni dovşan cinsinin üstünlüklerini də ehtiva edirdi.

İndi macəralarını izlədiyimiz dovşan da elə həmin dovşandır ki, qəhrəmanlıqları onu Döyüş Atı adlandırmaga imkan verir, sahibinə türumdünya şöhrəti qazandırır. Düşmənlərini axmaq yerinə qoyaraq onların başına corab hörməyin tamam yeni üsullarını da elə özü kəşf edib.

O, hələ lap balaca olanda Kaskadın ən müdrik dovşanına layiq bir fənd tapmışdı. Bir dəfə balaca dovşanın



dalınca dəhşətli, sarı bir it düşmüştü. Dovşan çəpərlərlə fermaların arasında dolaşaraq ondan uzaqlaşmaq isteyirdi, amma bir şey çıxmırıldı. Çəpər də, ferma da çapqaldan qaçanda işə yarayır, çünkü fermerlər də, itlər də çapqalın üstünə cumaraq dovşana qeyri-ixtiyari kömək edirlər. Amma burada heç cür alınmurdı, çünkü balaca it çəpərlərin deşiyindən də keçə bilirdi və Cek – Döyüş Atı hələ çox balaca və zəif olduğundan yorulmağa başlamışdı. Artıq qulaqları da şək deyildi, əyilmişdi, hərdən isə lap sallanırdı. Nəhayət ki, o, özünü bir dəfə də çəpərin balaca deşiyinə təpdi, lakin zirək düşməni yenə ondan geri qalmadı.

Talanın ortasında yanlarında bir dənə buzovları olan balaca inək sürüsü otlayırdı.

Vəhşi heyvanların qəribə bir xasiyyəti var: çarəsiz qaldıqları anda rastına birinci çıxan məxluqa bel bağlamaq. Onlar yaxşı başa düşürlər ki, dalınca gələn düşməni öziyle ölüm gətirir. Bununla yanaşı, tanımadığı, ilk dəfə gördüyü bir məxluqun ona dost ola biləcəyi haqda zəif ehtimal həmişə mövcuddur. Və çarəsiz vəziyyətindən doğan sonuncu ümid Ceki inəklərin yanına apardı.

Heç şübhə yoxdur ki, söhbət tək dovşandan get-səydi, inəklər bu qeyri-bərabər mübarizənin biganə şahidləri olacaqdılar, lakin onların içində itlərə qarşı anadangəlmə nifrət yaşayır və bu sarı sandıqtulasını görən kimi burunlarını da, quyuqlarını da dimdik qaldırdılar. Onlar qəzəblə finxiraraq sıralarını sıxlasdırdılar və başda buzovun anası olmaqla düz itin üstünə yeridilər, Cek isə alçaqboylu tikan kolumun altında gizləndi. Sandıqtulası yana sıçradı, qoca inək isə bu hərəkəti balasının həyatına qəsd kimi qiymətləndirərək onun dalınca elə qəzəblə cumdu ki, it canını zorla qurtara bildi.

Əla plan idi – çox güman ki, belə vəziyyət inəklə itin rolunu bizonla çapqal oynayan zamanlardan bəri yaranırdı. Cek isə həmin hadisəni unutmadı və sonralar, ehtiyac yaranan kimi kəşf etdiyi bu üsula dəfələrlə əl atmışdı.

Döyüş Atı digər dovşanlardan yalnız ağılı ilə deyil, həm də rənginə görə fərqlənirdi.

Heyvanların rəngi onları ya görünməz edərək gizlənmələrinə kömək olur – onda buna qoruyucu rəng deyirlər – ya da əksinə, onları lap gözə soxur – buna isə istiqamətverici rəng deyirlər. Dovşanların diqqətəlayiq cəhətləri odur ki, onların rəngi eyni zamanda həm müdafiə, həm də yönəltmək üçündür. Onlar boz kolluqların və təpələrin arasındaki yuvalarında oturanda görünən yalnız qulaqlarının, başının, belinin və böyürlərinin yumşaq boz rəngi olur. Onda dovşanlar zahirən elə torpağa qarışırlar və onları ancaq lap yaxın məsafədən seçmək mümkün olur. Lakin yaxınlaşan düşmənin onu mütləq görəcəyi Cekə aydın olan kimi o, yerindən qoparaq qaçmağa başlayır. Dovşan indi özünün aldadıcı libasını artıq atmış olur – boz rəngdən əsər-əlamət qalmır, ildirimsürətli bir dəyişmə baş verir: sən demə, onun qulaqları ucunda qara xallar olan ağ rəngdə, ayaqları – ağ, bəyaz belinin fonunda görünən quyruğu isə qara imiş. O, indi artıq boz deyildi, ağ-qara dovşana çevrilmişdi. Onun indiki rəngi istiqamətverici idi. Bəs bu necə olur? Cox sadəcə. Qulağın ucu bozdur, astarı – ağaclar qara. Dovşan oturanda boz plası aşağıya doğru dərtlib əyninə tarım oturur. Yerindən sıçrayanda isə büzüşür və bütün qara, ağ ləkələr özünü bürüzə verir. Oturanda onun rəngləri belə piçildiyir: “Mən təpəyəm”, indi isə var gücləriylə “Mən dovşanam!” deyə çığırırlar.

Bəs bu, onun nəyinə lazımdır? Niyə nicatı yalnız qaçmağında olan ürkək bir heyvan gizlənmək yerinə, kim olduğu barədə hər tərəfə car çəkməyə üstünlük verir? Görünür, bunun cox üzrülü səbəbi var. Məsələ bundadır: əgər dovşanı başqa bir dovşan ürkütsə – başqa sözlə desək, yəni həyəcan siqnali yalançı olsa – o, özünün təbii rənglərini göstərməklə səhvi elə həmin an bürüzə verir. Əksinə, əgər onu çapqal, tilkü, ya da it qorxutsa, onlar qarşılardakının dovşan olduğunu anlayan kimi başa düşəcəklər ki, onun dalınca düşmək vaxtını əbəs yerə itirməkdən başqa bir şey olmayıacaq. Bu heyvanlar, həqiqətən də dovşanı görəndə özlərinə belə deyirlər: ‘Hə,



bu, dovşandır; dovşanı isə açıqlıqda heç tuta bilmərəm". Bu, Ceki bir çox izafı vurnuxmadan, əziyyətdən azad edir.

Ağ-qara xalları dovşanlar üçün milli mundır, bayraqdır. Zəif dovşanlarda bu ləkələr zəif seçilir, güclü, cins heyvanlarda isə o dəqiqə gözə girir. Gizlənəndə isə boz olan Döyüş Atı indi – özünü tülkü, ya da çaq-qala göstərib onlardan asanlıqla qaçanda kömür kimi, qar kimi işarirdi. Onların gözüne əvvəlcə rəngbərəng dovşan, sonra bəyaz xallı bir məxluq və nəhayət, xırda-ca ağ ləkə kimi görünərək fəzada tamam gözdən itirdi.

Fermer itlərindən çoxu başa düşmüşdü ki, boz dovşanı hələ birtəhər tutmaq mümkündür, ala-bəzəyini isə heç vaxt tuta bilməzsən. Əlbəttə, hərdən qızışaraq dovşanın dalunca düşürdülər, amma bu daha çox əylənmək üçün olurdu. Öz gücünü dərk etdiyindən Döyüş Atı çox vaxt özü köpəklərlə riskli oyuna girişirdi.

Bütün vəhşi heyvanlar kimi, Cek də bəlli bir ərazini özünükü sayır və onun sərhədlərindən kənara nadir hallarda çıxırı. Onun çoxsaylı yuvaları, ya da bu yerlərdə deyilən kimi, – yatacaqları bütün əraziyə səpələnirdi. Bu yuvalar kolun altındaki çuxurdan, ya da üzərinə yarpaq düzülmüş bir çəngə otdan ibarət idi. Amma heyvanın rahatlığı da yaddan çıxmırıldı. Yuvaların bəziləri üzü şimala idi və əsas etibarilə günəşdən qorunmaq üçün nəzərdə tutulurdu; qışda istifadə etdikləri isə, əksinə, çıxışı cənuba olan dərin çalalardan ibarət olurdu; yağışlı havalar üçün nəzərdə tutulanların isə ağızı otla örtülüür, üzü qərbə baxırdı. Günüñü bu yuvaların birində keçirirdi, gecələr isə qardaş-bacılılarıyla bir yerdə otlamağa çıxırı. Dovşanlar ay işığında tullanıb-düşür, bir sürü küçük kimi oynasırdılar, amma dan yeri söküldən mütləq havaya münasib yatacağa qayıdırdılar.

Dovşanlar üçün ən etibarlı otlaq fermaların arasındakı ərazilər idi. Onları burada – çəpərlərin, tikanlı məftillərin arasında heç bir düşmən tuta bilməzdi. Lakin ən yaxşı yem və ən böyük təhlükə evlərin lap yaxınlığında, samanlıqların arasında olurdu. Burada dovşanlar canavarların, tükkülərin deyil, adamların, tüfənglərin, itlərin, keçilməz çəpərlərin təhlükəsinə məruz qalırdılar.

Buna baxmayaraq, Döyüş Atını tanıyanlar onun bostanda, yemiş ləklərinin lap böyründə yatacaq qurmasına qətiyyən təəccüblənməzdilər. Burada heyvan üçün onlarca təhlükə mövcud idi, amma elə onlarca ləzzət də dovşanın yolunu burada gözləyirdi. O, saysız-hesabsız gizli yollar bilir, onların köməyinə arxalanırdı.

3

Nyuçuzen tipik Qərbi-Amerika qəsəbəsi idi. Orada hər şey eybəcərdi. Küçələr yerinə döngə-dalansız yollar uzanırdı, göz ilişəsi bircə yer belə yox idi. Buradakı evlər özlərinin eybəcərliyini açıq etiraf etməyə belə gücü çatmayan, sarsaq taxtalardan, damların üstünə çəkilən qatranlı kartondan ibarət miskin, ucuz qurğulardı. Onların hər biri əslində olduğundan yaxşı görünməyə çalışırdı. Bir evin qarşısına saxta fasad düzəltmişdilər və bu görüntü adama təlqin etməyə çalışırdı ki, mən bir yox, ikimərtəbəliyəm; başqa birisinin ön tərəfi kərpicayağı rənglənmişdi, üçüncüüsü isə özünü lap mərmər məbədə bənzəirdi.

Bu evlər yer üzünün ən biabırçı yaşayış məskənləriydi və onların hər birisinin simasından sahiblərinin daha bir-iki il dözüb sonra bu yerlərdən harasa başqa diyarlara çıxıb getmək arzusu aydın oxunurdu.

Şəhərciyə bəzək-düzək vururdular, amma onda da kölgəlik üçün əkilmiş ağacların gövdələrini əhəngləməklə, budaqlarını biçərək müəyyən bir forma verməklə eybəcərləşdirirdilər.

Bu şəhərin az-çox diqqətəlayiq yeganə binası taxil elevatoru idi. O, özünü nə yunan məbədinə bənzəirdi, nə də İsvəçrənin yaylaq evlərinə – sadəcə, iri, kobud, yönəmsiz, həqiqi taxil elevatoru idi. Hər küçənin axırından fermalar, su nasosları, yel dəyirmənləri, tikanlı kollardan ibarət uzun çəperləri görünən preriyaya mənzərə açılırdı. Burada tamaşa etmək üçün çox şey vardi. Möhkəm, qalın, hündür, boz-yaşıl çəperləri yemək üçün yararlı olmayan, lakin səhrada yağış qədər ehtiyac duyulan qızılı meyvərlə bəzənirdi. Uzun, möhkəm



budaqlardan asılan bu meyvələrin gözəlliyi gördüyü eybəcərliklərdən usanmış göz üçün bir sevinc mənbəyi idi.

Belə bir şəhərə düşəndə yalnız onun haqda fikirləşirsən ki, buradan tezliklə necə çıxıb gedəsən. Ən azından qışın axırında burada iki günlük ilışib qalan səyyahlardan biri yüz faiz belə düşünürdü. O, bu şəhəciyin diqqətəlayiq yerləriylə maraqlandı. Şüşənin altında nümayiş etdirilən ağ desman müqəvvası, qızıldərililərin qırx il qabaq skalpını soyduqları qoca Bekki Bullin və Kit Carlsonun bir dəfə tənbəki çəkdiyi çubuq ona o qədər də diqqətəlayiq görünmədi və o, qətiyyətlə qarla örtülü preriyaya tərəf yollandı.

Çoxsaylı it ləpirlərinin arasında yekə bir dovşanın izi diqqətini çəkdi. Yoldan ötən birisindən şəhərdə dovşanların yaşayış-yaşamadığıyla maraqlandı.

— Elə güman etmirəm. Mən heç bircə dənəsini də görməmişəm, — onun cavabı belə oldu.

Dəyirmanın fəhləsi də eyni cavabı verdi. Lakin əlində bir dəstə qəzet olan oğlan dedi:

— Cöllükdə dovşan əlindən tərpənmək mümkün deyil, hərdən lap şəhərə də gəlirlər. Heç uzağı demirəm, Si-Kalbanın bostanındaki yemiş ləklərinin arxasında yekə bir dovşan yaşayır — zırrı bir şeydir, özü də şahmat taxtası kimi tamam xal-xaldır.

Həmin o zırrı şey elə Döyük Atının özüydü. Amma Kalbanın bostanında yaşamırıldı, ora hərbənbir yolu düşərdi. Özünün qərb tərəfi açıq yatacağında yerləşmişdi, çünkü nəmişlik gətirən şərq küləyi qalxmışdı. Bu yatağı Medison-avenyudan şərqdə idi. Tanimadığı adamı görən kimi dovşan ona göz qoymağa başladı. Nə qədər ki adam yoldan çıxmırıldı, Cek sakit idi; amma yol bu yerdə şimala burulurdu, adam isə, nədənsə, yoldan çıxaraq düz ona tərəf yönəldi. Onda Cek narahat oldu. Elə ki tanımadığı şəxs bəlli yoldan kənara çıxdı, dovşan da öz sığınacağından qalxıb düzənliyi kəsərək şərqə sarı qaçmağa başladı.

Adətən, düşməndən qaçan dovşan hər sıçrayışına səkkiz-on fut məsafə qət edir. Hər beş-altı tullanışından

bir yuxarı sıçrayır ki, otların, kolların üzərindən ətrafi yaxşıca gözdən keçirsin. Təcrlübəsiz dovşan bu hərəkəti hər dörd addımdan bir təkrarlayır və xeyli vaxt itirir; ağıllı heyvan səkkiz-on addımdan bir sıçrayışlarla kifayətlənir. Döyüş Atı isə hər on iki addımdan bir yuxarı sıçrayırdı və onun hər addımı on-on iki fut məsafəni qət edirdi. Onun yerdə qoyduğu izlərdə daha bir səciyyəvi xüsusiyət vardı. Dovşanların başqa cinsləri qaçarkən quyruqlarını dik yuxarı qaldırır, qara toxunmasına imkan vermirdilər. Böyük şimal dovşanı isə qaçanda quyruğu lap yerə sallanır. Bəzi dovşanların quyruğu elə yerə meyilli dir və beləliklə, hər sıçrayışdan sonra ayaq izlərindən arxada, qarın üstündə uzun bir cızıq qalırı. Döyüş Atının parlaq qara rəngli quyruğu qeyri-adi dərəcədə uzun idi və bircə bu cəhət bəs edirdi ki, onun izini başqa dovşanların izlərindən fərqləndirə biləsən.

Dovşanların çoxu itsiz adam görəndə qorxmazdı, amma Döyüş Atı bir dəfə tüfəngdən açılan atəşin onun belini necə yandırduğunu yaxşı xatırlayırdı deyə həmin şəxsi yetmiş beş addımlığa kimi yaxın buraxıb yerə, çəpərə sinərək qaçmağa başladı. Çəpərdən keçən kimi alçaqdan uçan qırğı təki qanadlandı və bir mil o tərəfdə, özünün ən məxfi sığınacaqlarından birinə yetişdi, bir dəfə yuxarı sıçrayıb ətrafa yaxşıca göz gəzdirəndən sonra orada gizləndi.

Amma dincəlməyi çox çəkmədi. İyirmi dəqiqədən sonra onun yekə, həssas qulaqları aydın bir səs eşitdi – xırt, xırt, xırt – qarla yeriyən adam ayaqlarının çıxardığı səs. Yerindən sıçrayanda əlində parlaq taxtası olan həmin adamın xeyli yaxınlaşdığını gördü.

Döyüş Atı sıçrayıb sığınacağından çıxdı və çəpərə tərəf cumdu. Barmaqlıqların o üzünə keçənə kimi kəşfiyyat üçün heç bir dəfə də yuxarı sıçramadı: lakin yeri gəlmışkən söyləyək ki, bu ehtiyat tədbirləri, əslində, artıq idi, çünki adam dovşanın yalnız izlərini görürdü, özünü yox.

Lakin Cek yerdən çox aralanmayaraq getdikcə daha uzaqlara qaçır, yeni, ehtimal etdiyi düşmənlərindən qorunurdu. O artıq bilirdi ki, insan onun izini alıb və



dələlərdən qorunduqları əyyamlardan miras qalmış bir instinkt onu dövrə vurmağa vadar etdi. Uzaqdakı çəpərə tərəf qaçış ətrafinə dövrə vurdu və tamam yeni istiqamətə qaçaraq başqa sığınacağına yetişdi. O, bütün gecəni ayaq üstə keçirmişdi və indi məmənuniyyətlə dincələrdi, çünki günəş qiyamət qızdırırıdı. Lakin əməllicə isinməyə macal tapmamışdı ki, qulaqlarına yetişən xirt, xirt, xirt onu düşmənin yaxınlaşdığınından xəberdar etdi və Cek oradan da uzaqlaşmalı oldu.

Yarım mil qaçandan sonra təpənin üstündə ayaq saxladı və adamın hələ də onun dalınca gəldiyini yəqinləşdirib izlərini səylə dolaşdırıldı. Sonra özünü sevimli yuvasının yanından ötərək ona əks tərəfdən yaxınlaşdı və dincəlmək üçün uzandı; artıq düşmənini azdırıǵına tam əmin idi.

Bayaqkı qədər tez olmasa da, yenə də xirt, xirt, xirt səsini eşitdi. Cek oyandı, amma yerindən qalxmadı. İnsan izləri tutub getməkdə idi. Cek onu duyuq salmadan sığınacaqdan çıxdı; artıq başa düşürdü ki, çox fəndgir bir düşmənlə qarşılaşıb. İnsanla dovşan Döyüş Atuna məxsus olan oylaqlardan böyük bir çevrə cızaraq keçirdilər və indi yekə qara köpəyin yaşıdagı fermadan yarım mil aralı idilər. Bu, həmin o ferma idi ki, qiyamət taxta çəperi, çəperinin üstündə toyuqların keçməsi üçün deşiyi ilə məşhurdu. Dovşan bunu yadına salıb sevindi: burada dəfələrlə düşmən üzərində qələbə calmışdı, yekə tazını məhz burada sarsaq yerinə qoymuşdu.

Və Döyüş Atı qarlı düzənlikdən qara köpəyin çəpərinə tərəf gizlənmədən qaçıdı.

Toyuq deşiyi qapalı imiş. Bundan qaygilanan dovşan başqa bir deşik axtardı, amma tapa bilmədi. Çəperin tinini burulan kimi taybatay açıq alaqqapını gördü. Alaqqapının o üzündəki taxta qalağının düz üstündə yekə qara köpək sakitcə yatırdı. Toyuqlar həyətin ən isti guşəsində toplaşıb oturmüşdular, ev pişiyi isə sıfətində bir ikrah ifadəsi, anbardan mətbəxə sarı qaçırdı. Döyüş Atı alaqqapının qarşısında durdu.

Onu təqib edən insanın qara fiquru qarlı düzənliklə sürüdürdü. Cek sakitcə, tullanaraq həyətə girdi. Uzun-

ayaq xoruz öz işləriylə məşğul olmaqdansa, dovşanı görən kimi uca səslə quqquldadı. Günəşin altında uzanmış köpək başını qaldırıb ayağa durdu. Cek ölümcül təhlükəyə məruz qalmışdı. Çox düşünmədən yerə sinərək boz bir təpəciyə çevrildi. Bunu ustalıqla etmişdi, amma buna baxmayaraq, əgər pişik olmasaydı, həyatıyla vidalaşacaqdı. Pişik heç özü də bilmədən onun həyatını xilas etdi. Qara köpək dovşana tərəf üç addım atdı, hərçənd ki onun həyətdə olduğunu hələ görməmişdi, amma bədəni ilə həyətin yeganə çıxışının öünü kəsdi. Amma bu yerdə evin tinindən pişik göründü və pəncərəyə sıçrayaraq oradakı gül dibçəyini yerə saldı. Bu yönəmsiz hərəkəti bəs idı ki, onunla it arasında qüvvədə olan silahlı neytrallığa son qoyulsun. Pişik anbara tərəf qaçı və bəllidir ki, qaçan pişik hər iti özündən çıxarar. Onlar dovşanın otuz futluğundan keçdilər. Heç gözdən tamitmərinə macal verməmiş Cek çonərək heç pişiyə sağ ol da demədən həyətdən çıxıb yolun kənarıyla üfüqə sarı cumdu.

Dovşanı izləyən adam çatanda ev sahibəsi pişiyi itin təqibindən artıq xilas etmişdi və köpək yenə yerinə uzanıb canını qızdırırdı. Onun əlində tüfəng deyil, qalın, polad çəlik idı və bunu görəndə it tanımadığı şəxsin üstünə hücum çəkmək fikrindən vaz keçdi.

Təqibi davam etdirməyə artıq imkan yox idi. Dovşan bu fəndi bilərkədən işə salmışdı, yoxsa yox, bilmirik, amma bu fənd ona tam uğur qazandırmışdı və Cek özünü zəhlətökən təqibcisindən canını qurtarmışdı.

Ertəsi gün həmin şəxs yenə Cek ixtarmağa getdi və bu dəfə də onun özünü deyil, izlərini tapdı. Onu quyruğunun izlərindən, uzun sıçrayışlarından, nadir kəşfiyyatlarından tanıdı. Lakin onun yanında indi kiçik bir dovşanın izləri götürdü. Bax, bir-biriylə burada görüşübblər, orada qaçı-tutdu oynayıblar; çünkü boğuşmaq izi yox idi; bu yerdə otlayıblar, ya da yanaşı uzanaraq günəş şüalarına qızınıblar, oradan yanaşı, qaçaraq keçiblər, burada isə qarın üstündə təzədən oynasıblar...



Tanımadığı adam izlərdən hər şeyi başa düşdü. İl in elə vaxtı idi ki, ailə qurmağa əl verirdi: cüt izlərin biri Döyüş Atının, digəri onun rəfiqəsinin idi.

4

Növbəti yay dovşanlara xeyli yenilik gətirdi. Ağilsız qanun öldürülmüş hər bayquşa, hər qırğıya görə mükafat təyin elədi. Düzənliklərin bu lələkli gözətçilərini tamam qırıb qurtardılar. Və dovşanlar elə artdı ki, indi bütün ölkəni lümlüt etməyə qadir olmuşdular.

Elə özlərinin fikirləşdikləri qanundan hamidən çox əziyyət çəkən fermerlər onda dovşanlara qarşı əzəmətli bir tədbir keçirmək qərarına gəldilər. Bütün yerli əhali təyin olunmuş gün qraflığın əsas şimal küçəsinə dəvət edildi ki, küləyin əksi istiqamətində hərəkət edə-edə oraları dolaşış dovşanları möhkəm məftillərlə çəpərlənmiş yekə ağıla salsınlar. Ovda itlər iştirak etmirdi, çünki ağıldan həddindən ziyadə kasib idilər. Heç tūfəng də götürmədilər, çünki böyük kütlə hərəkət edəndə tūfəng-dən istifadə çox təhlükəli olar və heç xeyir gətirməz. Amma hər kişi və oğlan iki dənə uzun ağac və bir torba daşla təchiz olunmuşdu. Qadınlar onların dalınca ya at belində, ya da arabalarda gedirdilər. Bəzi arabalara köhnə tənəkə qablar bağlanmışdı. Hərəkət edərkən onlar təkərlərin oxlarına toxunub gurultu qoparırdı. Əgər dovşanların gözəl eşitmək qabiliyyətini nəzərə alsaq, asanlıqla anlayarıq ki, hətta adamın qulaqlarını batırmağa qadir bu hay-küy heyvanları mütləq möhkəm çəşqinqılığa düşər etməliydi.

Hava aydın idi və saat səkkizdə yola çıxməq üçün işarə verildi. Ovçuların səfi əvvəldə beş mil uzandı. Hər otuz-qırx addıma bir adam düşürdü. Arabalar və minik atları yolla getməyə məcbur idilər, ovçular isə kəsəsinə hərəkət edir, birbaş zəmilərdən keçirdilər. Adamlar, təxminən, kvadratın üç tərəfində yerləşmişdilər. Hər kəs bacardığı qədər səs salmağa, hər kolun altını axtarmağa çalışırdı. Hər tərəfdən dovşanlar qaçışmağa başladılar. Bəziləri düz ovçuların üstünə qaçdilar və

çoxlarını tələf edən daş yağısına tuş gəldilər. Hərdən tək-tük heyvan ovçuların səfindən keçərək canını salamat qurtarmağa müvəffəq olurdu, amma belələrinə nadir hallarda rast gələrdin.

Axtarış dovşanları süpürgə kimi bir yerə toplayırdı. Tezliklə hər kolun altında artıq dovşan üzündən ayaq basmağa yer qalmadı. Dəstə beş mil irəliləyəndən sonra, – buna üç saata yaxın zaman sərf olundu – sağ və sol cinahların bir-birinə tərəf hərəkət edərək birləşməsi barədə əmr verildi. Ovçular arasındaki məsafə on futadək azaldı və bu səf çəpərə tərəf istiqamət götürdü. Dovşanların hamısı tələyə düşdü. İnsanlar addımlarını sürətləndirərək lap yaxına gələn heyvanları on-on öldürürdülər. Yer üzü onların kiçik cəsədləriylə doluydu, amma dovşanların sayı arta-arta gedirdi. Və qurbanlarını çəpərə hələ tam dırəməmişdən belə, çəpərlənmiş iki akrılıq sahə ağızına kimi tullanıb-düşən, vurnuxan, qaçısan dovşanlarla dolu idi. Onlar dövrə vurub sıçrayır, çıxış axtarırdılar, çünkü dairə daraldıqca acımaq nə olduğunu bilməyən dəstə də sixlaşırdı və nəhayət, heyvanların hamısı ağıla dolduruldu. İçəridəki dovşanların bəziləri çəşaraq lap ortada oturmuşdu, digərləri isə məftildən hörülülmüş çəpər boyu qaçaraq künc-bucaga dürtülməyək, bir-birinin dalında gizlənməyə çalışırdılar.

Bəs Döytüş Atı? Görəsən, bu dəhşətli əməliyyat vaxtı o nə edirdi? Ovçular onu da qalan dovşanlarla bir yerdə süpürüüb ağıla saldılar və içəriyə ilk girənlərin arasında Cek də vardi.

Qərara almışdılardı ki, ən yaxşı dovşanları ayırsınlar.

Bu ağıl ən gözəl və sağlamlarından savayı, qalan dovşanlar üçün ölüm idi. Heyvanların çoxu gərəksiz sayıldı. Əgər vəhşi heyvanların hamısını mükəmməllik obrazı sayan şəxslər ağılnı içində nə qədər axsaq, şil, arıq, ölüvay dovşan olduğunu görseydi, heç şübhəsiz, təəccüb edərdi.

Bu qələbə qədim romalıların qələbələrinə bənzəyirdi: zəiflər məhvə məhkum idilər. Seçmə dovşanlar isə meydan üçün nəzərdə tutulurdu. Meydan? Bəli, Cıdır klubunun yeşiklərini nəzərdə tuturuq.



Bu nəhəng tələnin divarları boyunca, ən azı, beş yüz xırda yesik düzülmüşdü. Hər yesik bir dovşanlıq idi.

Dovşanların ən zirəkləri ağıla birinci düşdülər. Onların bəziləri zirək və sarsaq idilər: içəri girəndə oyan-buyana qaçmağa başladılar. Digərləri zirək və ağıllı idilər: belələri yesiklərdən istifadə etməyə tələsərək orada gizləndilər. Bütün yesiklər artıq dolu idi. Ən sürətli və ağıllı heyvanları bu yolla seçdilər – heç şübhəsiz ki, tam səhvəsiz bir üsul deyildi, amma ən sürətlisi bu idi. Bu beş yüz dovşan tazları öyrətmək üçün nəzərdə tutulurdu. Qalan dörd min beş yüzünü qəddarcasına məhv etdilər.

Beş yüz gözüəciq dovşanın salındığı beş yüz yesiyi isə elə həmin gün qatara yükədilər. Onların arasında Döyüş Atı Cek də vardi.

5

Dovşanlar talelərinin dolanbaclarına çox yüngül münasibət bəsləyirlər və elə güman etməyin ki, axtarışın səs-küyyü yatandan sonra məhbuslar möhkəm qorxu hissi keçirdilər. Böyük şəhərin cıdır meydanına çatanda isə onları ehtiyatla, bir-bir yesiklərdən çıxardılar, odur ki şikayətlənmək üçün heç bir əsasları yox idi. Onlar geniş ağıla salındılar, orada dadlı yem bol, düşmən isə heç yox idi.

Məşqlər elə ertəsi günün səhərindən başlandı.

Ağilla geniş cıdır meydanını birləşdirən qapıların bir neçəsini açdılar.

Dovşanlar meydana yayılında bir dəstə oğlan peyda olub onları səs-küylə qovmağa başladı, düz o vaxta kimi qovdular ki, dovşanların hamısı yenə elə bayaqkı, Liman adlandırılan ağıla girdi. Bu təmrinlər bir neçə gün davam etdi və dovşanlar anladılar ki, təqibdən nticə yeri yalnız Limandır.

Onda ikinci dərs başlandı. Bütün dəstəni qovaraq yan qapıdan uzun yola çıxardılar. Oğlanlar və itlər dovşanları qovmağa başladılar. Cavan dovşanlardan bəziləri, adətləri üzrə, hərdən kəşfiyyat suçrayışları da

edirdilər. Bu yerdə bütün dəstənin öntünə yerə sinərək sürətlə qaçan qara-ağ xallı gözəl bir dovşan çıxdı. Onun düzgün biçimli ayaqlarına və parlaq gözlərinə hələ ağlıda ikən fikir vermişdilər. İndi, meydana çıxanda isə o, bütün dəstəni öz ardınca aparırdı.

— Ona baxın! Əsl Döyüş Atı deyil məgər? — deyə sadə görkəmli irlandiyalı mehtər qışqırdı və bu ləqəb həmin gündən etibarən Cekə aid oldu.

Meydanın yarısını keçəndən sonra dovşanlar qəflətən Limanı xatırladılar və çovğun vaxtı qar topacıqları kimi düz ora yüyürdülər.

Elə ikinci dərsin mənası da bunda idi — onları buraxan kimi Limana qaçsınlar. Bir həftəyə bu dərsi bütün dovşanlar mənimsdilər və artıq Cıdır klubunun təntənəli yarışına tam hazır idilər.

Döyüş Atı indi burada çalışan mehtərlərə və qonaqlara yaxşı tanış idi. Elə yalnız rəngi onu başqa dovşanlardan kifayət qədər fərqləndirirdi. Yarışa baxanlar yalnız itlərə deyil, ona da mərc qoyurdular.

— Maraqlıdır, görəsən, bu il qoca Dıqnam özünüün Minkisini də meydana çıxaracaq?

— Əgər çıxarsa, mərc gəlirəm ki, Döyüş Atı hətta Minki kimi qiyamət iti də ötər.

— Birə qarşı üç qoyuram ki, mənim Cenim Döyüş Atını Böyük tribunaya çatmamışdan qapazlayacaq.

— Mən mərcə hazırlam, özü də elə-belə yox, dolarla, — deyə irlandiyalı Miki cavab verdi. — Hələ bu harasıdır: biraylıq məvacibimi qoyuram ki, yer üzündə Döyüş Atını meydandakı yolundan döndərəcək bir dənə də it yoxdur.

Onlar beləcə fikir yürüdüür, mərcləşirdilər və Döyüş Atının qeyri-adi istedadlarına inananların sayı günbəgün artırıldı.

Yarışlar günəşli bir gündə başlandı. Böyük Tribuna şəhərlilərlə dolu idi. İtbaxanlar tazları tək-tək, cüt-cüt çıxarırdılar. İtlərin beli qotazlarla bəzənmişdi, amma bu,



onların damarlı ayaqlarını, ilan boyunlarını, uzun çeneli incə başlarını və canlı sarı gözlərini görməyə mane olmurdu. Bu itlər, elə bil, qaçmaq üçün ətdən-qandan yaranmış ecazkar maşınlar idi. İtbaxanlar onları göz bəbəyi kimi qoruyur, uşaq təki nazlarını çekirdilər. Diq-qət yetirirdilər ki, nə gəldi yeməsinlər, tanımadiqları əşyaları qoxulamasınlar, naməlum adamlara yaxınlaşmasınlar. Mərcleşəndə bu itlərə xeyli pul qoyurdular və hərdən olurdu ki, məkrli niyyətlərlə heyvanlara verilən hər hansı bir yem, xüsusü üsullarla hazırlanmış ət tikəsi, hətta bəzi qoxular gözəl qaçış ustasını zorla tərpənən ölüvaya çevirir, onun sahibini müflis edirdi.

İtləri meydana ciit-ciut buraxıllar, çünki hər qaçış elə özlüyündə ayrıca yarışdır. Qalib gələn köpəklərdən yeni cütlər düzəldirlər. Hər qaçışda start xəttindən bir dovşan buraxıllar, onu isə bir-birinə rəqib olan iki tazi gözləyir. Elə ki dovşan kifayət qədər uzaqlaşdı, itəbaxanlar hər iki tazını eyni nöqtədən onun dalınca buraxıllar. Meydanda isə qırmızı kaftan geymiş hakim yaxşı bir atın belində gözləyir. O, heyvanların dalınca çapır. Mənimsədikləri dərsləri yaxşı xatırlayan dovşan əvvəlcə medanla düz qaçaraq Böyük Tribunanın qarşısından Limana cumur. İtlər isə onu təqib edirlər. Birinci it ona həddindən artıq yaxınlaşmağa müvəffəq olsa, dovşan istiqamətini dəyişərək canını qurtarmağa çalışır. Dovşan hər dəfə yolunu dəyişəndə itə bir xal verilir, tazının dovşanı tutub öldürməsi isə tam qələbə sayılır.

Bəzən dovşan start xəttinin yüz addımlığında öldürüülür. Bu, o deməkdir ki, dovşan pis imiş. Lakin bu hadisə, əsasən, Böyük Tribunanın qarşısında baş verir, dovşan hərdən nadir hallarda Limana da çatıb gizlənə bilir. Yarışın dörd mümkün nəticəsi olur: dovşanın vaxtından qabaq tutulması; dovşanın Limana tez qayıtması; qızmar günəşin altında həddindən artıq qaçmış itlərin ürəyi partlaması; deyə onların dəyişdirilməsi və nəhayət, itləri barmağına dolayıb onlardan canını qurtaran, lakin Limana qayıtmək fikrində olmayan dovşanları güləyələ vururlar. Dovşanların ağılında da elə cıdırın özü kimi saysız-hesabsız firldaqlar olur. Odur ki elə yarış-

dakı etibarlı hakimdən və start verəndən biri də bura təyin edilsə, pis olmaz.

Növbəti yarış ərəfəsində irlandiyalı Miki ilə zəngin brilyant alverçisi arasında təsadüfi bir görüş baş verdi.

Tacir Mikini sıqara qonaq etdi. Zahirən burada diqqətəlayiq nə vardı ki? Lakin sıqar yaşıl kağıza bükülmüşdü (Amerika dollarları yaşıl olur) və bu kağızı mehtər sıqarı alışdırılmamışdan ustalıqla cibinə dürtmüştü. Sonra da həmsöhbətlər bir neçə əhəmiyyətsiz cümlə səsləndirmişdilər:

— Əgər səhər siz itləri buraxandan sonra Dıqnamın Minkisi bayraqdan o tərəfə düşsə, mən sizi daha bir sıqara qonaq edərdim.

— Start xəttində mən olsam, işi elə firladaram ki, Minki bircə xal belə almaz; elə onun rəqibi də.

— Doğrudan? — Görünür, tacir bu sözlərlə maraqlanmışdı. — Əladır ki. Onda elə də edin. İki dənə sıqar alarsınız.

Startçı Slaymen düzünəqulu adam kimi tanınırıdı və bu cür şirnikləndirici təkliflərin hamısını bir qayda olaraq elə həmin dəqiqə rədd edirdi — bu, hamiya bəlli idi. Ona çoxu etibar edirdi, amma hərəkətlərdən narazı olan bir neçə nəfər də vardi. Odur ki üstündə çoxlu qır-qızılı olan bir cənab təşkilatçıya yaxınlaşib Slaymendən firldaqda şübhələndiyini söyləyəndə onu müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmalı oldular və həmin vəzifəni Miki Du icra etməyə başladı.

Miki kasib idi deyə pulu necə qazanmasının onun üçün elə böyük əhəmiyyəti yox idi. İndi isə birillik məvacibini bir dəqiqədə qazanmaq imkanı düşmüştü əlinə; özü də nə itə, nə də dovşana bir ziyan yetirmədən.

Hamiya bəllidir ki, dovşanlar bir-birindən çox az fərqlənilər. Bütün məsələ dovşanı düzgün seçməkdədir.

İllkin yarışlar başa çatdı. Meydانا əlli dovşan buraxmışdilar, hamısı da öldürülmüşdü. Miki öz işinin öhdəsindən əla gəlmişdi: itlərin hər cütü bir dovşan öldürmişdü. İndi final keçiriləcək, böyük mükafatın taleyi müəyyənləşəcəkdir.



Uca qamətli, gözəl tazilar öz növbələrini gözləyirdilər. Miki hamidən qabaqda durmuşdu. Yarış indiyədək düzgün getmişdi. Onun davamında fırıldaqlar baş verəcəyini kim sübut edə bilərdi ki? Miki dovşanlardan hansını istəsə meydana buraxa bilərdi.

— Üçüncü nömrə! — deyə köməkçisinə siqnal verdi.

Yeşikdən ala-bula qulaqlı Döyüş Atı meydana sıçradı. Onun hər sıçrayışı beşfutluq idi. Adət etmədiyi kütleyə həyəcanla baxıb qeyri-adi hündürlükdə bir kəşfiyyat sıçrayışı göstərdi.

— Qr-r-r! — deyə startçı çığırdı və köməkçisi əldəki ağacı barmaqlıqlara döyməyə başladı.

Döyüş Atının sıçrayışlarının uzunluğu səkkiz-doqquz futa yetişdi.

Otuz addım aralanan kimi taziları buraxdırılar. Otuz addım yolverilən məsafə idi, baxmayaraq ki çoxları iyirmi addımın da kifayət olduğunu söyləyirdi.

— Qr-r-r! Qr-r-r! — və Döyüş Atı artıq ondördə futluq addımlarla uçur, bircə dənə də kəşfiyyat sıçrayışı etmirdi.

Qiyamət itlərdi! Necə qaçırdılar! Lakin onlardan xeyli qabaqda Döyüş Atı ağ qağayı kimi, bəyaz bulud kimi süzürdü. Böyük tribunanın qarşısından uzağa, lap uzaqlara! İtlərlə dovşan arasındaki məsafə heç aza lırdımı? Yox, əksinə, arta-arta gedirdi! Hadisələri təsvir etmək üçün lazım olan saniyələrdən də az bir müddət ərzində qara-ağ tüklü heyvan Limanın qapısından keçdi — bu qapı çəpərdəki toyuq dəliyinə yaman bənzeyirdi. Tazilar tamaşaçıların kinayəli çığırılıarı içində ayaq saxladılar. Kütlə Döyüş Atını ura sədalarıyla yola salırdı. Miki özü də yaman gülürdü! Kaş Diqnamın necə söyüşlər söyüdüyüni görəydiniz! Qəzetçilər isə elə hey yazar, yazar, yazırdılar.

Ertəsi gün bütün qəzetlərdə belə bir məqalə çıxdı:

“Dovşanın qeyri-adi qəhrəmanlığı. Döyüş Atı ləqəbli dovşan idman aləmində çox məşhur olan iki iti sarsıcı məğlubiyyətə düşür etdi”.

İt sahibləri arasında qızğın bir mübahisə düşdü. Hər ikisi etiraf etdi ki, yarış heç-heçə başa çatdı və itlər ikinci mərhələyə buraxıldılar, lakin tazılardan artıq yorulduqları üçün ikinci mərhələdə elə bir nəticə göstərə bilmədilər.

Ertəsi gün Miki briliyant alverçisi ilə görüşdü. Təbii ki, təsadüfən.

— Miki, siqar istəyirsiniz?

— Təşəkkür edirəm, ser. Siqarlarınız o qədər yaxşıdır ki, daha birisindən imtina etməzdəm. Təşəkkür edirəm, ser.

8

Həmin gündən etibarən Döyüş Atı irlandiyalının qürur mənbəyinə çevrildi. Startçı Slaymeni öz vəzifəsinə təntənəylə qaytardılar, Miki isə elə əvvəlki kimi, meydana dovşan buraxırdı. Miki dovşanların tərəfində idi, itlərin yox. Hamisindən da çox Döyüş Atını sevirdi, çünkü axtarış tədbirlərindən canını qurtarmağa müvəffəq olmuş beş yüz dovşandan yalnız o məşhurlaşmışdı. Yarışı salamat başa vurmağa müvəffəq olan, meydana bir neçə dəfə çıxan başqa dovşanlar da vardı, lakin yalnız Cek bütün xətt boyunca yolundan bircə dəfə belə yayınmışdı. Yarışlar həftədə iki dəfə keçirilirdi. Hər dəfəsində də qırxla-əlli arasında dovşan ölürdü. Tezliklə beş yüz əsir heyvandan, demək olar ki, sağ qalan olmadı.

Döyüş Atı hər yarışda iştirak edir və hər dəfə sağ-salamat Limana çatırıldı. Miki sevimlisinin istedadından danışanda onda bir dəli heyranlığı görünürdü. O, uzunayaq qacıççını səmimi-qəlbən sevir və israrla söyləyirdi ki, hər bir it belə əjdahaya uduzmaqdan, həqiqətən, qürur duymalıdır.

Dovşanın yolundan bircə dəfə də dönmədən Limana çatması o qədər nadir hadisəydi ki, qəzetlər bunu diqqətdən kənardı qoymurdular və hər yarışdan sonra qəzet səhifələrində belə bir yazı dərc olunurdu:

“Döyüş Atı yenə də yolundan bircə dəfə belə sapmadan özünü Limana yetirdi. Təcrübəli insanlar deyirlər ki, bizim dövrdə yaxşı itlər artıq tamam yoxa çıxb”.



Altıncı qələbədən sonra bütün dovşan gözətçiləri heyran qalmışdır, onların komandiri Miki isə lap dəli kimi sevinirdi.

— Nə deyirsiniz deyin, amma bu dovşanı azadlığa buraxmaq lazımdır. O, öz azadlığını bütün amerikalılar kimi əməyi ilə qazanıb, — deyən Miki yarış təşkilatçısının və əslində, dovşanların həqiqi sahibinin vətənpərvərlik hisslerinə təsir etmək ümidiyle dilləndi.

— Yaxşı, Miki. On üçüncü dəfəsində onu öz vətəni-nə qaytara bilərsən, — onun cavabı belə oldu.

— Yaxşı da, ser, gəlin onu indi buraxaq!

— Yox-yox, o, mənə lazımdır ki, yarışlara bir neçə yeni it cəlb edim.

— Deməli, danışdıq, ser: cəmi on üç dəfə və o azaddır.

Həmin günlər dovşanların təzə dəstəsini gətirdilər və onların arasında biri rəngindən Döyüş Atına yaman bənzəyirdi, hərçənd ki onun kimi qaçmağı yox idi. Miki səhv salmasın deyə Döyüş Atını yesiyin içində saldı ki, qulağını dələrək nişanə qoysun. Dovşanın nazik qulaq qığırdağında ulduz işarəsi aydın göründü və Miki ucadan dedi:

— Hər yarışda bir dənə ulduz alacaqsan!

Və o, heyvanın sağ qulağına altı işarəni dalbadal vurdu.

— İndi hər şey qaydasındadır, Döyüş Atı. On üçüncü ulduzu qazanan kimi dovşanların ən azadı sən olacaqsan. Bizim bayraqımızda da on üç ulduz olanda azadlığa çıxmışıq¹.

Elə ilk həftə Döyüş Atı yeni taziların hamısına qələbə çaldı və ulduzlar artıq sağ qulağından soldakına keçdi. Daha bir həftə ötdü və artıq onun on üç ulduzu vardi: altısı sol, yeddisi sağ qulağında.

Qəzetlər onun qəhrəmanlıqları ətrafında yaman səs-küy salmışdı.

— O-ho-ho! — Miki təntənə edirdi. — Sən artıq azad dovşansan, Döyüş Atı! On üç rəqəmi sənə də düşdü. Bu rəqəm məni heç vaxt aldatmayıb.

¹ Amerika Birleşmiş Ştatları müstəmləkeçi İngilterədən azad olanda cəmi on üç ştatdan ibarət idi, odur ki ilk Amerika bayrağında on üç ulduz vardır; indi ştatların sayı əlliye çatlığından milli bayraqdakı ulduzların sayı da uyğun olaraq artmışdır.

— Hə-hə, bilirom ki söz vermişdim, — təşkilatçı dedi, — amma istəyirəm onu meydana bir dəfə də buraxım. Mən təzə itlərdən birinin müqabilində onun üstündə mərc qoşmuşam. Bu, onun üçün təhlükəli deyil, öhdəsindən lap asan gələcək. Yaxşı da, Miki, tərslik eləmə! Axi itlər bir gündə iki dəfə, üç dəfə də qaçırlar, niyə dovşan qaçmasın ki?

— Ser, itlər üçün bu oyun canları bahasına tamam olmur.

— Əl çək!

Ağlıda təzə dovşan çox idi. Aralarında həm yekəsi, həm xirdası həm davakarı, həm də sakiti vardi. Vəhşi təbiətli yekəboy bir erkək səhər-səhər Cekin Limana sürətli qayıdışını görəndə onun üstünə atılmaq üçün fişsət tapdı.

Başqa vaxt olsaydı, Cek onun başına bir dəfə pişiyin başına açdığı oyunu gətirərdi — təpəsinə bir qapaz salardı və dava da elə həmin dəqiqə bitərdi, amma indi dovşanlar arasında döyüş yaman uzandı. Yarış ərəfəsində yediyi dürtmələr, aldığı ciziqlar Cekin sürətinə xələl gətirdi.

Bu yarışın da əvvəli keçmişdəkilərdən heç bir şeylə fərqlənmirdi. Döyüş Atı çox yüngül qaçı; qulaqlarını qaldıraraq yerə sinib, sanki, ueturdu.

Onu Minki adlı köpək və bir də Fanqo ləqəbli təzə it qovurdu və startçıların təəccübünə rəğmən onlarla dovşanın arasındakı məsafə azala-azala gedirdi. Döyüş Atı qaçışını yavaşıldı və düz Böyük tribunanın önündə qoca Minki onu yolundan sapmağa məcbur etdi. Tamaşaçılar heyranlıq içinde çıçırlıdılar, çünkü onların hamısı bu yarışın iştirakçlarını yaxşı tanıydırdı. Əlli addımdan sonra Fanqo da, öz növbəsində, dovşanı yolundan azdırıldı və yarış indi düz start xətti səmtində davam etdi. Slaymenlə Miki də orada dayanmışdılar. Dovşan burula-burula qaçı, tazlılar sıçrayırdılar.

Ölümün artıq labiüd göründüyü an Döyüş Atı bir-baş Mikinin üstünə tullandı. Miki onu qucağına alaraq quduzlaşmış itlərdən təpiklə can qurtarmağa çalışırdı.



İnanmiram ki, Cek Mikini öz dostu sayaydı. Onun bu hərəkətində düşmənin əlindən ehtimalı dosta tərəf qaćmaq kimi qəribə bir instinktə itaət vardı, amma xoşbəxt bir təsadüf nəticəsində bəlli oldu ki, heyvan bundan ağıllı hərəkət edə bilməzdi. Tamaşaçular öz sevimlilərini Mikinin qucağında görəndə sevinc içində uğuldaşdır. Lakin itlərin sahibləri öz etirazlarını bildirdilər: "Düzungün deyil! Yarış sona çatdırılmalıdır!" Onlar yarışın təşkilatçısına müraciət etdilər. O isə Fanqonun müqabilində Cek üçün ortalığa pul qoymuşdu deyə ugursuzluğundan dılıxor olub daha bir yarış təyin etdi.

Miki dovşan üçün, heç olmasa, bir saat fasilə alana kimi lap canı çıxdı. Və budur, Cek yenidən qaçışa başladı, Fanqo ilə Minki isə onun dalınca qarabaqara düşdülər. İndi dovşan bayaqkindan daha yaxşı qaçırdı, lakin tribunadan sonra onu əvvəlcə Fanqo, sonra isə Minki yolundan döndərdi. Cek sağa, sola tullanır, özünü ora-bura vuraraq düşmənlərinin əlindən zorla qurtarırdı. Bir neçə dəqiqə elə bu minvalla davam etdi. Miki Cekin qulaqlarının artıq sallandığını görürdü. İt onun üstünə atıldı. Cek onun düz qarnının altından sıvişib çıxdı və çörəkən ikinci itlə üz-üzə gəldi. Artıq qulaqlarının ikisi də belinə sərilmışdı. Amma elə tazilar da yorulmağa başlamışdır. Ağızları, sürətlə enib-qalxan böyürləri tamam köpük içindəydi. Döyüş Atının qulaqları yenə şəkləndi. Sanki, itlərin yorğunluğu ona ikinci nəfəs vermişdi. Heyvan düz Limana tərəf yüyündü. Lakin düz xətt üzrə qaćmaq itlər üçün daha asan idi. Odur ki Cek yenə də yolunu dəyişəsi oldu və ziqzaqlarla davam edən təhlükəli oyun bir də başlandı. Taziların sahibləri artıq öz itlərinin sahhəti üçün narahat olmağa başlamışdır deyə meydana iki dənə yeni it buraxdırılar. Hələ yorulmamış bu köpəklər dovşanın işini lap dəqiq bitirəcəkdilər. Döyüş Atı olan-qalan glicünü səfərbər etdi. Bayaqdan dalınca gələn iki tazini çox uzaqda qoydu və artıq Liman xəttinə yaxınlaşındı ki, təzə itlər özlərini yetirdilər.

Dönməkdən başqa onu heç nə xilas edə bilməzdi. Cekin qulaqları sallandı və ürəyi çırpinaraq lap qabırğalarına dəyirdi, amma ruhu hələ ki möhkəm idi.

O, ziqzaqvari hərəkətlər edərək özünü otərəf-butərəfə çırkırdı. İtlər bir-biriylə toqquşurdular – adama elə gəlirdi ki, dovşanı elə indicə tutacaqlar. İtlərdən biri onun uzun qara quyuğundan bir çəngə tük qoparsa da, dovşan bu dəfə də onun ağızından çıxdı. Lakin artıq Limana yetişə bilməzdi. Bəxti ondan üz döndərmışdı. İstəmədən yenə gəlib Böyük Tribunanın qarşısına çıxmışdı. Minlərlə tamaşaçının gözü onda idi. Yarışın isə vaxtı bitmək üzrəydi.

İtlərin ikinci cütü də yorulmağa başlamışdı ki, qəflətən Miki onların üstünə cumaraq dəli kimi qışqırmağa başladı:

– Yaramaz məxluqlar! Murdar alçaqlar!

Meydanda çalışanlar töküliüşüb həm itlərin, həm də tamaşaçıların ünvanına olmazın təhqirlər, nifrinlər yağıdırıran Mikini sürüyüüb apardılar. O isə dil boğaza qoymurdu:

– Təmiz oyuna bir bax! Siz təmiz oyun buna deyirsiniz?! Yalançılar, murdar oyunbazlar, qaniçən qorxaqlar!

Onu meydandan zorla çıxardılar. Mikinin sonuncu gördüyü yorulub əldən düşmüş dörd itin çıxılmaz vəziyyətdə olan bir dovşanı təqib etməsi və bir də at belindəki hakimin tüfəngli adama verdiyi siqnal oldu.

Darvaza Mikinin dalınca şaqqlıtyla bağlandı. Eşitdiyi iki atəş səsi, itlərin zingiltisinə qarışmış tamaşaçı hay-küyündən başa düşdü ki, Döyüş Atı Cek üçün dördüncü sonluğu seçdilər.

Qaçış meydanına onu daha buraxmayacaqlar. Miki çox düşünmədən birbaş Limana qaçıdı. Və yarı-sallaq qulaqlarıyla tayıtiya-tayıtiya gələn Döyüş Atı Cek görəndə başa düşdü ki, atıcının gülləsi yayınaraq tamam başqa hədəfə dəyiib.

Yaralı tazılardan birini artıq aparmışdilar, ikinci-sinin başı üstündə isə feldşer vurnuxurdu.

Miki ətrafa göz gəzdirib bir yesik tapdı, onu Limanın küncünə qoyaraq yorğun qaçqını içintə saldı, qapağını bağlayıb yeşiyi qoltuğunun altına aldı və ümumi qarışılıqlıda kimsə görmədən hasarın üstündən aşdı və yoxa çıxdı.



Onu, onsuz da, qovacaqdılar! Miki şəhərdən piyada çıxdı, ən yaxın stansiyada qatara minib bir neçə saat gedəndən sonra dovşanlar məmləkətinə yetişdi.

Miki ehtiyatla yesiyin qapağını sakitcə açaraq Döyüş Atını düz çəmənlilikdə, tikan kollarının arasında azadlığa buraxarkən günəş artıq çoxdan batmışdı və başlarının üstündən ulduzlu səma asılmışdı.

Döyüş Atı, təxminən, bir dəqiqə çəşqm-çəşqin ətrafına göz gəzdirdi. Sonra üç, ya da dörd iri addım qabağa tullandı və bir dənə yüksək sıçrayış etdi ki, ətrafdə kəşfiyyat aparsın. Sonra da fəxri ulduzlarla bəzənmiş qulaqlarını tam açaraq belə çətinliklə qazandığı azadlığına tərəf qaçıdı. O, yenə də güclü, cəsur idi və doğma çöllərin zülməti içində bir göz qırpmında əriyərək yox oldu.

Həmin zamandan etibarən onu Kaskadoda dəfələrlə görmüşdülər. Bu yerlərdə çox axtarışlar olmuşdu, amma yəqin, o, adamlardan qorunmağın nəsə yeni bir yolunu tapmışdı, çünkü tutulmuş minlərlə dovşanın arasında qulaqlarında ulduzlar gəzdirən Döyüş Atı bir daha olmadı.

QIZILBOYUN

1

Meşəli Teylor təpəsinin etəklərində ana kəklik bala çıxarmışdı. Aşağıdan kristal təmizlikdə suyu olan kiçik çay axırdı. Bu çay insanların hansısa qəribə şiltaqlığı ucbatından Lilli adlanırdı. Elə kəklik də yenicə yumurta-dan çıxmış, lakin xırda ayaqları üstündə artıq möhkəm duran balalarını su içmək üçün məhz ora apardı.

Ana kəklik otların arasında əyilərək gedirdi, çünkü meşə düşmənlə dolu idi və hərdən sakitcə qaqqılda-yaraq balaca, rəngli tük yumağına bənzəyən cüçələrini çağırırdı. Cüçələr isə analarından bir neçə addım geridə qalan kimi nazik, qırmızı ayaqlarının üstündə yanlarını basa-basa tələsərək şikayətli tərzdə incə-incə civildəyirdilər.

Bu cüçələr elə zərif idilər ki, cırcıramalar belə onlarla müqayisədə yöndəmsiz və yekə görünürdürlər.

On iki dənə idilər. Ana kəklik onlara ayıq-sayıq göz qoyur və hər kolu, hər ağacı, hətta göyün üzünü də diqqətlə nəzərdən keçirirdi. Görünür, o, hər yerdə düşmən gəzirdi, çünkü dostu az idi. İndi də düşmənlərin birini tapdı.

Dümdüz, yaşıl çəmənliliklə yekə bir heyvan irəliliyirdi – tülkü. Bu heyvan düz onların yolunun üstündə idi və bir neçə dəqiqədən sonra, yəqin ki, cüçələri duyacaq, onların izinə düşəcəkdi. Vaxt itirmek olmazdı.

“Krr, krr!” (Gizlənin, gizlənin!) – deyə ana sakit, lakin sərt ahənglə çığırdı və balaca, palid qozasından azacıq iri, dünyaya gəlməklərindən bircə gün ötmüş cüçələr müxtəlif səmtlərə dağıldılardı ki, gizlənə bilsin-lər. Cüçələrdən biri yarpağın altına girdi, digəri iki köküñ arasında gizləndi, üçüncüüsü burulmuş ağac qabığının içində, dördüncüüsü xəndəkdə gizləndi. Tezliklə bir cücedən savayı hamısı gizləndi; o, özünə



uyğun yer tapa bilmirdi və yekə, sarı ağaç parçasının üzərinə sərilib gözlərini yumaraq uzanmışdı; əmin idi ki, artıq bütün təhlükələrdən uzaqdır.

Cücələr qorxudan civildəşmələrini saxladılar və ətrafa tam sakinlik çökdü.

Ana kəklik cəsarətlə birbaş dəhşətli heyvanın üstünə uçub ondan bir neçə addım aralı yerə endi, sonra qanad çalaraq özünü yaralıymış, qalxa bilmirmiş kimi göstərək yerə sərildi. O civildəyir, civildəyir və çapalayırdı. Bəlkə, o aman diləyirdi – bu qaniçən, qəzəbli tülküdən aman diləmək?

Yox! Kəklik o qədər axmaq deyildi. Biz tez-tez tülkü biciliyi barədə əhvalatlar eşidirik. İndi gözləyin, görəcəksiniz ki, ana kəkliklə müqayisədə tülkü nə qədər sarsaqdır.

Ovunun qəflətən düz qabağına çıxdığına heyran qalan tülkü sıçrayıb tutdu... Yox, quşu tuta bilmədi! Quş qanadının bircə hərkətiylə bir qədər də uzaqlaşdı. Tülkü yenə tullandı və bu dəfə, yəqin ki, quşu tuta bilerdi, əgər aralarındaki balaca ağaç gövdəsi olmasaydı.

Kəklik nataraz bir hərəkətlə həmin ağaçın altına girdi, tülkü isə çənəsini şaqqıldıdib onun üstündən ötdü. Onda quş, elə bil, bir az özünə gələrək uçmaq üçün yönəmsiz bir cəhd elədi və enişaşığı diğirlandı. Tülkü çəkinmədən onun dalınca cumdu və az qalmışdı ki, quşun quyrugündən yapışa, amma bacarmadı, hədəfdən yenə yayındı. Tülkü nə qədər sürətlə sıçrasa da, quş ondan cəld tərpənirdi.

Bu artıq lap qeyri-adi bir şey idi. Ayaqdan iti olan tülkü yaralı bir kəkliyi tuta bilməsin? Tülkü üçün necə böyük biabırçılıq idi bu!

Lakin tülkü onu təqib etdikcə, sanki, quşun da gücü artırdı. Düşmənini dördəbir mil kənara aparan-dan sonra quş qəflətən tamam sağaldı və qanadlarını qətiyyətlə çırpıb meşənin üzərindən uçaraq tülküni axmaq yerinə qoydu. Tülküni ən çox yandıran isə o idi ki, əvvəller də belə vəziyyətlərə düşmüşdü.

Ana kəklik isə göy üzündə iri çevrə çizib dolayı yolla meşənin balaca, tüklü toplar gizlənən yerinə endi.

Vəhşi quşların yerin relyefinə qarşı qeyri-adi yaddaşı olur və ona görə də ana kəklik tülkü ilə üzbeüz gəlməmişdən qabaq olduğu həmin o ot basmış təpəciyə qondu. Bir anlıq dayanaraq onun əmriyle gizlənmiş balalarının necə sakit, cincirlarını çıxarmadan durduqlarına heyran-heyran baxdı. Onun addımlarının səsi cüçələrdən heç birini, hətta ağacın üstünə sərilən körpəni də yerindən tərpetmədi. O da pis gizlənməmişdi. Lakin budur, analarının səsi gəldi: "Krit!" (Bura gəlin, balalar!) və bircə anda, sanki, sehrli çubuğun bircə hərəkətiylə kiçik kəklik balaları bütün gizli yerlərdən çıxdılar və həmin o ağacın üstünə sərilmış körpə də gözlərini açıb "Piip, piip!" deyə incə bir səslə civildə-yərək anasının quyruğu altında sığınacaq axtarmağa yüyürdü. Onun səsini, təbii ki, düşmən heç üç addımdan da eşitməzdı, amma anası məsafə bundan üç dəfə artıq olsa belə, mütləq eşidərdi. Qalan cüçələr də civil-dəşirdilər və heç şübhə yoxdur ki, dəhşətli dərəcədə səs-küy saldıqlarını düşünürdülər. Onlar xoşbəxt idilər.

Günəş yüksəkdə dururdu, yaxşı qızdırıldı. Suya çatmaq üçün açıq taladan keçmək lazım idi. Və budur, ana kəklik yaxınlıqda düşmən olub-olmadığını bilmək üçün yaxşı-yaxşı baxandan sonra körpələrini yelpinc kimi açdığı quyruğunun kölgəsinə yiğdi, günvurma-dan qoruya-qoruya çay kənarındaki itburnu kolluğuna tərəf apardı.

Kolluqdan ağquyruq dovşan çıxıb kəkliyi yaman qorxutdu. Lakin arxasında gəzdirdiyi ağ sülh bayrağı onu tez sakitləşdirdi: dovşan onun köhnə tanışı idi. Körpələr o gün öyrəndilər ki, dovşandan qorxmaq lazım deyil. Onlar öyrəndilər ki, dovşan dünyada hər şeydən çox sülhi sevir.

Sonra isə onlar axmaq adamların, nədənsə, Lilli adlandırdığı çaydan duduru su içməyə başladılar.

Əvvəlcə körpələr su içmək üçün nə edəcəklərini bilmirdilər, amma analarını təqlid etməyə başladılar və tezliklə eynən onun kimi içmək, hər xırda qurtumdan sonra baş əymək öyrəndilər. Onlar çayın sahili boyunca səf çekib durmuşdular – bu on iki qızılı-



qəhvəyi top iyirmi dörd balaca ayağın üstündə duraraq on iki qızılı başını aşağı əyir, sanki, kiməsə təşəkkür bildirirdi.

Sonra ana kəklik onları dayana-dayana, daim gizlənə-gizlənə çəmənliyin balaca təpə olan o biri başına apardı. O, bu təpəyə çıxdan fikir vermişdi. Belə təpələr kəkliklərə ona görə lazım idi ki, öz cüçələrini böyüdə bilsinlər. Bu təpələrdə qarışqa yuvaları yerləşir.

Ana kəklik qarışqa yuvasının təpəsində ayaq saxladı, ətrafa göz gəzdirdi və şübhəli bir şey görməyəndə yuvanı caynaqlarıyla eşməyə başladı. Torpaq yumşaq idi, tez ovulurdu. Qarışqa yuvası açıldı və dağılmış yeraltı qalereyalar uculub aşağı töküldü. Qarışqalar da yerə töküldü və görünür, nə etməli olduqlarını bilmədən bir-biriylə dalaşmağa başladılar. Onlar çəşqin halda yuvanın ətrafında döyüşürdülər və yalnız çox az bir qismi, daha ağıllıları kök, ağ qarışqa yumurtalarını bayırda daşımağa başladılar. Ana kəklik isə hazır durmuşdu – bu şirəli yumurtalardan birini qaparaq qaqqıldaya-qaqqıldaya balalarının qarşısına, düz otun üstünə atdı. Sonra bir də qaqqıldayıb yumurtanı götürdü və uddu.

Körpələr ananı mühasirəyə aldılar, çox maraqla baxırdılar. Nəhayət, balaca sarı cücə, həmin o ağaç qırığının üstündə gizlənən, bir qarışqa yumurtasını götürdü. Onu bir neçə dəfə yerə salıb yenə qaldırdı, sonra isə qəfil və mübhəm bir çağırışa tabe olmuş kimi uddu. Yeməyi o, belə öyrəndi. Təxminən, iyirmi dəqiqədən sonra körpələr yeyə bilirdilər.

Ana kəklik qarışqa yuvasını eşib yeraltı qalereyaları dağıdanda torpağın içində əla qarışqa yumurtası axtarmaq yaman şən idi! Bu proses bütün cüçələr öz çinədanını ağızınadək doldurana, daha yeyə bilməyənə kimi davam etdi.

Sonra hamısı bir yerdə, ehtiyatla çayyuxarı, çäqqal gavalısı kollarıyla sıx örtülmüş qumsal sahilə gəldi. Orada qızmış xırda ayaqlarını içində soxduqları sərin qumdan ləzzət alaraq bütün günlərini keçirdilər.

Onların anadangəlmə təqlid istedadıvardı. Lap

anaları kimi böyülü üstə uzanır, nazik ayaqlarıyla eynən anaları kimi torpağı cırmaqlayır, qanad çalırdılar.

Əslində, onların hələ qanadları yox idi, böyürlərində qanadlar bitəcək yeri göstərən xırda təpəciklər vardı.

Həmin gecə anaları onları qurumuş kolların arasına apardı və orada, xışıldayan, heç bir düşmənin onlara sakitcə yaxınlaşa bilməyəcəyi quru yarpaqların arasında, itburnu kollarının bir-birinə six dolaşaraq havadakı bütün bədxahlardan qoruyan budaqları altında öz balalarını yumşaq, tük döşənmiş beşiyə saldı. Kəklik yuxuda cibbildəşən və onun isti bədəninə arxayınlıqla sixilan körpələrinə baxıb sevinirdi.

2

Üçüncü gün quşcuğazlar ayaqları üstündə möhkəm dururdular. Onlar artıq palid qozasının başına dolanışı olmurdular, onlar artıq şam qozasının üstünə dırmaşa da bilirdilər və sonradan qanad bitəcək balaca təpəcikləri qanla dolduğundan gömgöy görünən şışkinliklərə örtülmüşdü.

Daha bir gündən sonra böyürlərindəki qanlı şislərdən lələklərin ucu boylandı. Bu lələklər hər gün çölə daha çox çıxırdı və artıq bir həftədən sonra bütün cüçələrin möhkəm qanadları vardı. Amma yox, hamisının yox. Yaziq körpə Runti lap əvvəldən çox zəif idi. O, yumurtadan çıxanda qabığın yarısını düz bir saat belində daşımışdı. O, qardaşlarından yavaş qaçırm, onlardan çox civildəyirdi və bir dəfə axşamçağı anası safsar görərək balalarına "Kvit, kvit!", yəni "Uçun, ucun!" qışqıranda yazıq Runti dala qaldı.

Sonradan, bütün balalarını təpədə toplayanda isə o gəlib çıxmadi və qardaşları onu bir daha görmədilər.

Amma cüçələrin tərbiyə prosesi lazımı qaydasında gedirdi. Onlar bilirdilər ki, ən yaxşı çeyirtkələr çay kənarındaki hündür otların arasında olur. Bilirdilər ki, qarağat kollarında yağlı, yumşaq yaşıl qurdalar yaşayır. Onlar bilirdilər ki, yekə kəpənəklər qiyamət ovdur, baxmayaraq ki onları tutmaq heç də asan deyil. Bilirdilər ki,



çürük ağacdan qopmuş qabığın içində cürbəcür yaxşı şeylər olur. Bilirdilər ki, bəzi həşəratlara, məsələn, eşşəkarışına, tüklü tırtıla və qırxayağa heç toxunma-san yaxşıdır.

Iyul ayı yetişdi – Giləmeyvə ayı. Cüçələr böyüdüülər və son bir ayda böyük inkişaf yolu keçdilər. İndi o qədər iri idilər ki, ana kəklik onları qanadının altına almaq üçün gərək bütün gecəni ayaq üstə durayıdı.

Onlar hər gün çay kənarındaki qumun içində çimisirdilər, amma sonra anaları bu adətini dəyişdi və onlar qum vannasını bir qədər yuxarıda – təpədə qəbul etməyə başladılar. Orada müxtəlif quşlar çimirdi və əvvəlcə ana kəklik onlarla yaxınlıqlarından o qədər də məmənun deyildi. Lakin oranın qumu o qədər narın və xoşagələn idi, balaları çimişəndə elə sevinirdilər ki, bu qonşuluqla barışmalı oldu.

Iki haftədən sonra balacalar zəifləməyə başladılar, elə ana kəklik də özünü pis hiss edirdi. Həddindən artıq çox yesələr də, getdikcə daha çox arıqlayırdılar. Anaları onlardan gec xəstələndi, amma xəstəliyi daha ağır oldu. O, acliqdan, baş ağrılarından əziyyət çekir, özünü dəhşətli dərəcədə zəif hiss edirdi. Xəstəliyinin səbəblərini heç cür tapa bilmədi. O bilmirdi ki, cürbəcür quşların çimidiyi, əvvəlcə təbii instinktinin hökmüylə barışmaq istəmədiyi qum, həqiqətən, ziyanolu imiş. O qumun içində parazitlər qaynaşındı və bütün kəklik ailəsi onlardan xəstəlik tutmuşdu.

Ana kəklik bu xəstəlikdən sağalmaq üçün heç bir vasitə tanımırıldı. Dəhşətli acliq yemək üçün yararlı görünən hər şeyi yeməyə, məşədə daim sərin kölgəlik axtarmağa məcbur edirdi. Orada kəklik üzərində çoxlu zəhərli meyvəsi olan kol gördü. Bir ay əvvəl bu kolun yanından ötərdi, amma indi görkəmindən xoşagələn olmayan meyvələrin tamına baxdı. Onların turş, aşındırıcı suyu, elə bil, organizminin hansısa qəribə tələbatını ödəyirdi. O, bu meyvələrdən durmadan yeyirdi, balaları da ona baxaraq kolluğa təpilmişdilər. Heç bir həkim ona daha yaxşı dərman təklif edə bilməzdi. Bu meyvələrin aşındırıcı şirəsi güclü işlətmə dərmanı imiş və

qorxulu, gizli düşmən onların bağırsaqlarından məhz həmin şirənin hesabına təmizləndi. Təhlükə sovuşdu. Lakin hamı xilas ola bilmədi. İki cücəyə dərmanın köməyi dəymədi. Onlar yanğıdan əziyyət çəkərək ara vermədən su içirdilər və ertəsi günün səhəri oldular.

Amma öz intiqamlarını da ala bildilər. Yaziq kiçik qardaşları Runtinin hara yoxa çıxdığını söyləyə bilən safsar onların lesini yedi və udduqları zəhərin təsirindən elə o dəqiqli canını tapşırdı.

Yavaş-yavaş bəlli oldu ki, hər cücənin özünəməxsus xasiyyəti var. Onların arasında biri tənbəl, axmaq idi. Ana kəklik isə balalarının bir qisminin naziyla çox oynayırırdı. Onun sevimlisi ən yekə balası – həmin o sarı ağaç qırığının üstündə gizlənəni idi. O yalnız cücələrin ən yekəsi deyildi, həm də ən güclüsü, ən gözəli idi. Bununla yanaşı, hər şeydən vacibi isə – ən sözəbaxanı da o idi. Anasının körpələrə yönəlmış “rrrr!” (təhlükə!) çağırışı onları riskli addimlardan, şübhəli yemdən həmişə çəkindirə bilmirdi. Yalnız o, bu çağırışlara həmişə tabe olurdu. O, anasının mehriban “kriit!” (bura gəl!) dəvətini heç vaxt cavabsız qoymurdu.

Avqust ayı gəldi – tükləri tökmək dəmi. Cücələr artıq demək olar ki, tam böyümüştülər. Onlar çox şeydən xəbərdar idilər və özlərini çox müdrik sayırdılar. Balaca olanda torpağın üstündə yatırdılar, anaları onları qanadlarının altında saxlayırdı, amma artıq böyümişdilər deyə anaları da onlara böyük quşların adətlərini öyrətməyə başlamışdı. Artıq ağacların budağına qonmaq vaxtı idi. Çünkü meşədə cavan dələlər, safsarlar, tülküllər və susamurular çox idi, oyan-buyana qaçırdılar.

Gecələri yerdə keçirmək günbəgün daha təhlükəli olurdu, odur ki ana kəklik qürub vaxtı həmişə “kriit!” çığırır və uçaraq alçaqboylu, six budaqları olan ağacların birinə qonurdu.

Balaca kəkliklər də onun hərəkətini təkrar edirdilər, yalnız həmin o tərs axmaqdən başqa; o, elə əvvəlki kimi, yerdə gecələyirdi. Bu hərəkəti bir müddət ona ucuz başa gəldi, lakin gecələrin birində qardaşları yuxudan onun çığırtısına oyandılar. Sonra sümük xırçiltısı və



ağız marçıldatmasından pozulan dəhşətli bir sükut çökdü. Balacalar aşağı, qorxulu qaranlığa baxdilar. İki par-par yanmış göz gördülər, kif iyi duydular və anladılar ki, onların sarsaq qardaşlarının qatılı susamurudur.

İndi analarının yanında gecələr yalnız doqquz bala otururdu. Ayaqları donanda cüçələr onun belinə dırmaşırdılar.

Amma tərbiyə prosesi hələ də davam edirdi. İndi onlar səs-kiyilə qanad çalmaq öyrənirdilər. Kəklik əgər istəsə, tamam səssiz uça bilər, amma bəzən şappılıtyla qanad çalmaq yaman lazımlı olur. Onlar yüksəklərə qalxmaq üçün möhkəm qanad çalmağı öyrənməliyidilər. Bu hərəkət quşların qarşısında böyük imkanlar yaradırdı: əvvəla, qanadların səsi hər hansı bir təhlükədən digər kəklikləri xəbərdar edirdi, ikincisi, düşmənin diqqəti səs salaraq uçan quşa yönəlir, daha başqalarını görmürdü deyə qalanları sakitcə aradan çıxa, ya da gizlənə bilirdilər.

Kəkliklərin atalar məsəli olsaydı, yəqin, belə olardı: "Hər ayın öz yeməyi, öz düşməni var". Sentyabr gəldi. Giləmeyvələr və qarışqa yumurtaları toxumlarla, taxilla əvəz olundu və safsarın, susamurunun yerini də ovçular tutdu.

Kəkliklər tülükləri yaxşı tanıydılar, lakin itləri, demək olar ki, heç görməmişdilər. Onlar bilirdilər ki, tülüküün əlindən ağaca qonmaqla asanca qurtulmaq olar. Amma Ov ayında qoca Keddi ova çıxıb dalışınca quyruğukəsik sarı itini çəkə-çəkə yarğanın içindən aparanda ana kəklik onları görən təki "kvit, kvit!" (uçun, uçun!) qışqırıldı. Balalarından ikisi fikirləşdi ki, anaları bir tülükiyə görə nahaqdan belə narahat olur. Onlar iti tülüki sanmışdilar deyə öz soyuqqanlılıqlarını nümayiş etdirmək isteyirdilər. Analarının həyəcanlı "kvit, kvit!" qışqırığını eşidən kimi səssizcə uçub uzaqlaşmaq əvəzinə, ağaca qondular.

Qəribə, quyruğukəsik tülüki isə ağaca yaxınlaşıb budaqlara qonmuş kəkliklərə baxaraq qəzəblə, ara vermədən hürməyə başladı. Quşlar ona maraqla baxırdılar və yaxınlıqdakı kolluqdan gələn şıqqılıtiya fikir vermədi-

lər. Ucadan bir “Paf!” səsi gəldi və iki kəklik qana boyanıb qanad çala-çala yerə düşdü və elə o dəqiqə də sarı it onları tutdu.

3

Keddi çay kənarındaki miskin komada yaşıyirdi. Onun həyatı qədim yunan filosoflarının nöqtəyi-nəzərindən ideal mövcudiyət adlandırılara bilərdi. Onun sərvəti yox idi deyə vergi ödəməli də olmurdu. Çox az işləyir, bütün ömrü boyu əylənirdi; o, ova getməyi çox sevirdi. Qonşuları onu avara sayırdılar. O, bütün ilboyu tüfənglə, cələylə ova çıxırı. Keddi qürrələnirdi ki, vurduğu kəkliyin dadından hansı ay olduğunu təqvimə baxmadan belə söyləyə bilərdi. Təbii ki, bu, böyük təcrübə və müşahidə qabiliyyətinə dəlalət edirdi, amma eyni zamanda həm də onu qınamağa əsas verirdi. Qanuni kəklik ovunun vaxtı sentyabrın 15-də başlanır, lakin Keddi gözləmirdi. Buna baxmayaraq, illər uzunu hansı yollasa cəzadan canını qurtarırdı deyə yerli qəzətlərin birinin müxbirinin də diqqətini çəkdi və həmin müxbir onunla bir müsahibə dərc edərək Keddini maraqlı tip adlandırdı.

O, uçan quşa nadir hallarda atəş açardı; six meşəlikdə bu, çətin idi. Quşları çox vaxt cələylə tutmağa üstünlük verirdi. Lakin yargında kəkliyin bala çıxardığından, nə vaxtdan bəri sakitcə yaşadıqlarından xəbərdar idi və quşları başqa ovçuların tapacağından qorxub məsələyə son qoymaq fikrinə düşmüşdü. Ana kəklik uçaraq özüyle dörd balasını da aparanda qanad səslərini eşitməmişdi. Odur ki vurduğu iki kəkliklə kifayətlənərək komasına dönmüşdü.

Lakin balalar artıq öyrəndilər ki, it tülkü deyil və onunla tamam başqa cür davranışmaq lazımdır. Sözə baxmağın daha təhlükəsiz olması qədim qaydadır və bu qayda artıq onların yaddaşına əbədi yazıldı.

Sentyabrın bütün qalan hissəsini onlar ovçulardan, başqa düşmənlərdən gizlənməklə keçirdilər. Gecələr böyük ağacların uzun, nazik budaqlarına qonur, havadakı düşmənlərindən qoruyan six yarpaqların arasında



qalırdılar. Ağacların yüksəkliyi onları aşağıda, torpağın üstündə gəzən düşmənlərdən sığortalayırıldı və qalırdı bircə ağaca dırmaşa bilənlərdən qorunmaq. Lakin aşağıdakı quru budaqların şıqqılıtı isə onları yaxınlaşan təhlükədən həmişə vaxtında xəbərdar edirdi.

Yarpaqlar tökülməyə başladı; ağacların yaşıl örtüyü günbəgün seyrəldirdi. Qoz-fındıq, bayquş əyyamı geldi, çünki hər ayın təkcə öz yemi yox, həm də öz məxsusi düşməni vardı. Bayquşlar şimaldan uçub gəlirdilər və ağaclarda yatmaq artıq yerdə yatmaqdan da təhlükəli olmuşdu. Kəklik gecələmə yerini dəyişdi və ağaç budaqlarının əvəzinə kolluğun sıx yaşıllığını seçdi.

Balalarından yalnız biri onun "Kriit, kriit!" çağırışına məhəl qoymayıb gecəni qarağacın, demək olar ki, lümlüt hündür budaqlarında qaldı. Səhər-səhər isə onu nəhəng sarıqız bir bayquş apardı.

İndi ana kəkliklə cəmi üç balası qalırdı. Amma bu balalar artıq o qədər böyüümüşdülər ki, ölçüdə elə analarına bərabər idilər. Ən böyüyü, həmin o sarı ağaçın üstünə sərilib gizlənəni isə artıq anasından iriydi.

Cavan kəkliklərin boynunun ətrafında tüklər – gələcək yaxalıqları görünməyə başladı. Hələlik bu lələklər çox kiçik, nazik idi, amma onların gələcəkdə necə görünəcəyini artıq təsəvvür etmək olurdu. Və cavan kəkliklər bu bəzəkləriylə yaman qırṛələnirdilər.

Kəklik üçün bu yaxalıq tovuz quşu üçün quyruq nədirse, elə odur. Bu, onların əsas bəzəkləri sayılır. Dişilərin yaxalığı yüngülçə yaşıla çalan qara rəngdə olur, erkəyin yaxalığı isə daha enli, daha qaradır və açıq-yaşıl çaları var. Hərdən elə olur ki, kəkliklərdən hansısa daha böyük əzəmətə, daha böyük gücə sahib olur – onda onun yaxalığı ya mis qırmızısı, ya da bir qədər bənövşəyi, hətta lap qızılı rəng alır.

Ağac qırığının üstünə sərilən, anasına daim qulaq asan bala hələ oktyabr – Qoza ayı gəlməmişdən böyüdü və indi mis qırmızısına çalan qızılı rəng yaxalığıyla öyünləndi. Bu, Qızılboyun idi – Don vadisinin məşhur xoruz kəkliyi.

Bir dəfə, oktyabrın ortalarında, bütün kəklik ailəsi doyunca yeyərək yixilmiş şamağacının yaxınlığında günəş şüaları altında qızınanda uzaqdan atılan bir gülənin səsi gəldi. Qızılboyun ağacın üstünə sıçrayıb əhəmiyyətli görkəmlə bir neçə dəfə irəli-geri getdi, sonra isə hava və işıqdan coşaraq ucadan, meydan oxuyurmuş kimi qanad çaldı. Qanadlarını o qədər şappıldatdı ki, yaxınlıqdakı meşəyə səs-küy saldı. Qardaşı və bacısı onun qanadlarının səsinə təəccüb və maraqla qulaq asırdılar. Anası isə həmin dəqiqlidən etibarən ondan bir qədər çəkinməyə başladı.

Noyabr Divanəlik ayıdır. Təbiətin hansısa qəribə qanununa əsasən bütün kəkliklər, tetralar və başqa quşlar həyatlarının birinci ilinin noyabrında dəlilik edirlər. Onlarda harasa – heç fərqi yoxdur hara – qaçıb getmək arzusu yaranır! Onların ən ağıllıları da həmin dövrədə çox sarsaq hərəkətlər edirlər. Gecə vaxtı tamamilə yersiz gəzintilərə çıxır və elə tələsirlər ki, ya simlərə dəyib iki bölünür, ya da parovoz fənərləriylə toqquşaraq dağimdagım olurlar. Səhəri ən gözlənilməz yerlərdə açırlar: anbarlarda, açıq bataqlıqda, hansısa böyük şəhərin teleqraf məstilərində, hətta sahildə lövbər atmış gəmidə.

Səyahətə bu cür meyil, görünür, payızda köç etmək kimi qədim adətin qalıqları idi.

Qızılboyunun anası üzüm yarpaqlarının qızardığını, ağaçqayın ağacının yarpaqlarını yerə tökdüyüünü görünədə başa düşdü ki, məhz həmin dövr yetişib. Lakin anaya artıq yekəlmış balalarının sağlamlığı qayğısına qalmaq, onları meşənin ən təhlükəsiz yerində saxlamaga cəhd göstərməkdən savayı heç nə qalmır.

Vəhşi qazlar cənuba üz tutdular. Cavan kəkliklər hələ belə uzunboyunlu bir quş görməmişdilər. Əvvəlcə onları qırğı bilib təbii ki, qorxdular. Amma gərəndə ki anaları qorxmur, özləri də cəsarətlənib qazların uçuşunu böyük həyəcanla izlədilər.

Onları vəhşi qazların şaqraq çıçırtıları cəlb etdi, yoxsa daxillərində qazların dalınca düşüb uçmaq kimi



qəribə bir istək baş qaldırdı – bilmirik. Onlar, sanki, şeypur çalaraq ox kimi cənuba millənərək yavaş-yavaş uzaqda gözdən itən qazlara əfsunlanmış kimi baxırlılar. Kəkliklər ağacın ən yüksək budaqlarına qondular ki, uzaqlaşan qazları bir də görə bilsinlər və həmin andan onlarda böyük dəyişikliklər baş verdi.

Noyabr divanəliyi ayın bədirləndiyi gecə başladı. Ən güclü təzahürünü də daha zəiflərdə göstərdi. Kiçik ailə dağıldı. Qızılboyun gecələr tez-tez uzaq səyahətlərə çıxırdı. Onu cənubdağı torpaqlar cəlb edirdi, amma orada qarşısına Ontario gölünün sərhədsiz ənginlikləri çıxdığından həmişə geri dönürdü. Divanəlik ayının sonu onu yenə də Lilli çayın sahilində haqladı, amma bu dəfə tamam tək idi.

5

Qış gəlməşdi, yem tapmaq getdiyəcə daha çətin olurdu. Qızılboyun meşədəki yarganda yaşamaqdə davam edirdi. Hər ay isə özüylə məxsusi yem və məxsusi düşmən gətirir. Noyabr divanəlik, tənhaliq və üzüm salxımları gətirdi; dekabr – Qarlı ay – itburnu meyvələri, çoşqun yanvar isə çovğunlar gətirdi. Budaqların üstündə qalmaq, onların donmuş tumurcuqlarını dimdikləmək çətin idi. Qızılboyunun dimdiyi bundan yaman yeyilmişdi, heç bir-birinə əməlli sixa da bilmirdi.

Lakin təbiət Qızılboyuna sürtükən yerdə yerimək bacarığı vermişdi. Onun nazik, incə barmaqlarında sırayla iti, buynuz qışasından əmələ gəlmiş çıxıntılar yarandı və qar yağında o artıq qış üçün tam hazır idi: təbiət ona xizək də vermişdi, konki də.

Şaxta qırğıları qovdu və Qızılboyunun dördayaqlı düşmənlərini sakitcə yaxınlaşmaq imkanından məhrum etdi. Beləliklə, Qızılboyun, demək olar ki, artıq tam təhlükəsizlikdə idi.

Yem axtarışında gündəlik uçuşlar Qızılboyunu getdikcə daha uzaqlara aparırdı və nəhayət, o, gümüşü tozağacıların bitdiyi Rozdel dərəsini, qarın üstündə

giləmeyvələri qızaran Çester meşələrini tapdı, oraları əməlli-başlı tədqiq etdi.

Qiş başa çatmadı, meşələr isə artıq məşhur "Tezliklə yaz gələcək!" adlı nəğmələrini oxumağa başlamışdı və bu nəğmənin nəqarətini ən sərt qiş çovgunlarında belə takrarlamaqdan yorulmurdu. Bu minvalla Ac ay – bizim fevral da ötdü və baharın ilk əlamətləri, həqiqətən, görünməyə başladı. Onda meşə bütün dünyaya təntənəylə car çəkdi: "Mən axı sizə deyirdim!" Günəş isindi, Kestl Frank təpəsinin güneyində qarı əridərək meyvələri Qızılboyun üçün dadlı yem olan çoxlu, təzə-tər mərsin kollarını yenə göstərdi. O, qışda yediyi donmuş tumurcuqları qoparmaqdan vaz keçdi. İndi kefə baxıb piy toplaya bilərdi.

Cox tezliklə ilk çaydaçapan daşadöyən uçub geldi və onun yanından ötəndə cikkildədi: "Yaz gəlir!" Günəş günbəgün parlaqlaşır, istiləşirdi və bir dəfə, martda – Yازın oyanış ayında, dan yeri sökünləndə uca bir çıçırtı eşidildi: Karr! Karr! Gümüşxal Qarğı öz dəstəsiylə bir yerdə cənubdan gəlib ətrafa car çəkdi: "Yaz gəldi!"

Yazın və quşların yeni ilinin gəlişini bütün təbiət təsdiqlədi. Çeyirtkələr cir-cir cirildaşırdılar: "Bahar! Bahar! Bahar!" Elə təkidlə, elə çox səs-küy salırdılar ki, adam onların yeməyə nə vaxt fürsət tapdıqlarına təəccüb qalırdı.

Qızılboyun bütün bədənində nəsə bir xoş titrəyiş duyurdu. O, sevincək kötüyün üstünə tullanır, qanadlarını bərk-bərk çalaraq əzaqlarda əks-səda oyadırdı və bu əks-sədanın özü də, sanki, yazın gəlisinə ünvanlanmış böyük sevinci izhar edirdi.

Aşağıda, lap uzaqda, vadidə Keddinin koması dururdu. Ucadan çalınan qanadların səhərin havasında yayılan səsini eşidəndə Keddi başa düşdü ki, bu gurultu kəklik xoruzunkudur. Tlüfəngini götürüb yargana yaxınlaşdı. Lakin Qızılboyun sakitcə uçaraq bir də Lilli çayın sahilində dayandı. Orada həmin o ilk dəfə qanad çalarkən çıxdığı tırın üstünə qonub qanadlarını elə uca-dan çaldı ki, yaxınlıqdan ötən bir balaca oğlan qorxaraq dəhşət içində evlərinə qaçıb anasına söylədi ki,



hindular hücuma hazırlaşırlar, çünkü elə indicə meşədə onların döyük təbillərinin səsini eşidib.

Oğlan niyə sevincək çığır? Niyə yeniyetmə köksünü ötürür. Onların özləri də bunu izah edə bilməzlər və onlar da bu barədə hər gün yerə yixilmiş hansısa ağacın üstünə çıxaraq ucadan qanad çalan, bu təbil səsləriylə bütün meşəni dolduran Qızılboyundan artıq bilməzdilər. Qanad çalandan sonra isə quş yaxalığının lələklərini qabardaraq əhəmiyyətli bir görkəmle gəzişməyə başlayırdı. Lələklərinin günəş şüaları altında qiymətli daşlar kimi bərq vuraraq necə rəngdən-rəngə düşdüyüinə doyunca tamaşa edəndən sonra yenə də qanad çalmağa başlayırdı.

Kimsə ona tamaşa edib lezzət alsın – kəkliyin bu istəyi birdən-birə haradan peyda olmuşdu onda? Və niyə bu meyil onda əvvəllər, ağacların üstündə hələ şışmış tumurcuqlar olmayanda oyanmırıldı?

Qızılboyun qanadlarını çalaraq səs-küy qoparmaqda davam edirdi...

Hər gün özünün sevimli tirinin yanına gəlirdi. O, indi daha da gözəl olmuşdu. Onun aydın, parlaq gözlərinin üstündə yeni bəzək yaranmışdı – al-qırmızı lələklər. Ayaqlarındaki nataraz qar xizəkləri tamam yox olmuşdu. Onun yaxalığı da gözəlləşmiş, gözlərinin parlaqlığı artmışdı və əhəmiyyətli görkəm alıb günəşin altında rəngbərəng lələklərini parıldadaraq gəzəndə qiyamət görkəmi olurdu.

Amma indi dəhşətli dərəcədə tənha idi!

O, əvvəlki kimi gəzir, qanadlarını şappildadırı. Nəhayət, mayın lap əvvəlində, ətrafda hər şey yaşıla boyananda onun qulaqlarına kolluqdan nəsə bir sıq-qılıt səsi dəydi. Yerində donub-qaldı: bilirdi ki, indi ona da göz qoyan var.

İnanmiram, yəni belə bir şey ola bilər? Hə! Orada, kolların arasında balaca, ürkək bir dişi kəkklik utana-utana gizlənirdi. Ona tərəf atıldı. Lap alışib-yanırdı. Onun qarşısında necə vüqarla gəzir, lələklərini sallayaraq özünü necə öyürdü! Amma haradan bilirdi ki, bundan onun xoş gələcək? Öz rəngbərəng yaxalığını qabardaraq çalışırıdı ki, günəş şüaları onun üzərinə düşsün.

Özünü çekə-çəkə yeriyir, sakit səslə, incə-incə qaqqıldı-yırdı. Və dişi kəkliyin qəlbini fəth olundu. O artıq çoxdan onun qəlbini həkim kəsilmışdı. Üç gün idi qanadlarının səsini eşidərək bura gəlib uzaqdan utana-utana ona göz qoyurdu. Hətta bir az inciyirdi ki, lap yaxında olsa da, bu qədər müddətdir onu görmür. Təsadüfi deyil ki, ayaqlarının incə tappiltisi, nəhayət, onun qulaqlarına yetişdi. Dişi kəklik utancaq bir jestlə başını aşağı salıb incə-incə ona yaxınlaşdı.

Üzücü boşluq artıq geridə qalmışdı və biçarə səyyah öz baharını tapmışdı.

Tənhalıq əyyamı bitdi.

Ah, bu gözəl vadidə necə şad günlər keçirdilər! Günəş əvvəllər heç vaxt hələ belə parlaq işıq saçmamışdı və qatranlı hava belə xoş rayihəli olmamışdı! Büyyük nəcib quş hər gün öz ağacının yanına ya sevgilisiylə, ya da tək gəlir, içindəki, bütün vücudunu çulğamış sevinci qanadlarını çırpmaqla bürüzə verirdi.

Bəs niyə Qızılboyun həmişə onunla – öz rəfiqəsiylə birlikdə olmurdu? Nədən dişi kəklik onunla saatlar uzunu oynayır, sonra isə birdən, gizlincə yox olurdu və Qızılboyun onu neçə saat, hərdən lap bütün günü görə bilmir, yalnız çırpılan qanadlarının uca səsi onun nigarənciliyini göstərərək dişi kəkliyi yanına dönməyə məcbur edirdi? Burada mübhəm bir meşə sirrivardı və bu sirri o aça bilmirdi.

Günlər ötdükcə dişi kəklik onunla daha az qalırdı və nəhayət, günlerin birində tamam yox oldu. O görünmürdü və Qızılboyun çarəsizlik içində özünün köhnə ağacına dırmaşıb qanad çalır, sonra çayyuxarı uçaraq tamam başqa bir ağaca qonub yenə qanadlarını şapıldadır, ya da təpənin üstündən uçur, başqa yargana gedərək orada qanad çalır. Lakin onun çağırışı cavabsız qalırdı. Nəhayət, dördüncü gün o, yenə gəldi, rəfiqəsini əvvəllər etdiyi kimi səs-küylə çağırmağa başladı, birdən elə odəfəki təki kolluqdan şıqqılıt eşitdi və bu dəfə dişi kəklik kolların arasında tək deyildi! Onun dalınca on dənə balaca, civildəşən cüçələri gəlirdi.



Qızılboyun onun yanına uçdu və parlaq gözlü körpələri yaman qorxutdu. Onu qayğılandıran bu idi ki, körpələr onun rəfiqəsindən diqqət tələb edir və o da öz diqqətinin çox hissəsini onlara ayırdı. Amma tezliklə bu dəyişikliklə barışdı və körpələrin qayğısını rəfiqəsiylə böldü, halbuki öz atası heç vaxt bunu etməmişdi.

6

Kəkliklər və tetralar arasında yaxşı atalara nadir hallarda rast gəlmək olar. Adətən, dişi quş yuva qurmağı da, körpələrini böyütməyi də atanın iştirakı olmadan yerinə yetirir. O hətta yuvasının yerini belə ona bildirmir, sevgilisi ilə yalnız müəyyən yerlərdə – ya onun qanad şappıldatdığı ağacın yanında, ya balalarının yem axtardığı, ya da qumda çımişdikləri yerdə görüşür.

Qızılboyunun rəfiqəsinin adı Qonurcuq idi. Onun körpələri yumurtadan çıxanda onların qayğısına elə səylə qalırkı ki, atalarını tamam unudaraq çağrıışına da getmirdi. Amma dördüncü gün, körpələr bir qədər möhkəmlənəndən sonra onları da özüylə götürüb atalarını tanış etməyə aparmışdı.

Bəzi atalar öz balalarıyla maraqlanmışlar, lakin Qızılboyun elə deyildi: o, rəfiqəsinə körpələrin təbiyəsində lap əvvəldən əməlli-başlı kömək etməyə başladı. Onlar da bir zamanlar ataları kimi içməyi, yeməyi öyrəndilər və artıq yanlarını basa-basa analarının dalınca düşürdülər; ataları isə ailəsini arxadan qoruyurdu.

Onlar bir-birinin dalınca sapdakı muncuqlar kimi sıraya düzülüb təpədən enməyə başladılar. Qırmızı dələ şamağacının arxasından boylanaraq kopuş cüçələrin yerişinə tamaşa edirdi. Onların ən zəifi – Runti qalanlarından çox geridə qalmışdı. Qızılboyun hündür budağa qonub lələklərini təmizləməyə başladı. Dələ bunu görməyərək Runtiyə yaxınlaşdı. Onun quş qanının dadına baxmaq kimi qəribə bir meyli vardı və dəstədən geri qalmış cüçəni görəndə onu asan ov sandı, qana hərisliyi daha da artdı. Tək qalmış cüçənin üstünə atlanda niyyəti qəti idi. Qonurcuq bunu çox gec

gördü, lakin dələni artıq Qızılboyun görmüşdü və sürətlə kürən qatilin üstünə atıldı. Onun yumruqlarından, daha doğrusu, qanadlarındakı oynaqlardan savayı silahı yox idi, amma onlarla elə zərbələr endirə bilirdi ki, gəl görəsən! Elə ilk hücumda dələnin ən həssas yerinə – burnunun ucuna bir dənə ilişdirdi və heyvan yerində fırlanıb torpağın üstünə düşdü. Birtəhər durub çırçıqlaşına tərəf getdi. Orada uzanıb qaldı; az qalrıdı nəfəsi kəsilə. Burnundan iri qan damcaları axırdı. Qızılboyun o dələni elə orada, uzana-uzana qoydu. Heyvanın başına sonra nə gəldi, necə oldu – bilmədi və heç maraqlanmadı da.

Kəklik ailəsi suya tərəf yönəldi, lakin qumun üstündə bir inək dirnaqlarının dərin izlərini qoymuşdu və bu çalalardan birinə balaca quşcuğaz düşdü. O, şikayətlə civildəyirdi, çünkü çıxa bilmirdi.

Çətin vəziyyət idi. Valideynləri nə edəcəklərini bilmirdilər, çünkü cücəni çaladan çıxara bilməzdilər. Lakin onlar özlərini itirərək ora-bura yüyüürəndə çalanın qıraqları töküldü və ordan çıxməq imkanı yarandı. Körpə çaladan çıxıb sevinə-sevinə anasının quyruğu altında gizlənmiş qardaşlarının yanına qaçıdı.

Qonurcuq çox şən ana idi, çox diribaş və ağılli. Nə gecə, nə də gündüz körpələrinin qayğısına qalmaqdan əl çəkmirdi. Meşədə öz balalarıyla gəzəndə necə də vişqarla qaqqıldayırdı! Körpələrə mümkün qədər çox kölgə yaratmaq üçün öz quyruğunu necə də geniş açırdı və düşmən görəndə qətiyyən özünü itirmirdi.

Cücələr uçmaq öyrənənədək artıq onlar qoca Keddi ilə qarşılaşmışdılar. Hərçənd ki iyun ayı idi və ov etməyə qadağa vardi, o, yarganın döşüylə əlində tüfəng, yanında it gedirdi. İrəlidə qaçan Tak adlı iti Qonurcuğa və körpələrə o qədər yaxınlaşdı ki, Qızılboyun tez onun qarşısına çıxmaga məcbur oldu. O, köhnə, amma həmişə alınan fəndi işə saldı: iti öz dalışınca, çayın qıraqına apardı.

Lakin Keddi təsadüfən cücələrin olduğu səmtə getdi və Qonurcuq körpələrinə gizlənmək (Krr, krr!) tapşırığı verib ovçunu da Qızılboyun iti yayındıran kimi yayındırmağa çalışdı.



Qəlbi analıq məhəbbətiylə dolu ana kəklik meşəyə gözəl bələd olduğundan sakitcə uçub ovçuya lap yaxınlaşan kimi düz gözü qabağında bərkdən qanad çalaraq yarpaqların üstünə əsl yaralı təki elə inandırıcı yixıldı ki, qoca əyyaşı bir dəqiqəlik aldada bildi. Lakin bir qanadını sürtiyərək civildəyə-civildəyə yoluna davam edəndə ovçu artıq məsələnin nə yerdə olduğunu başa düşdü. Bu, sadəcə, bir fəndi idi. Onu cüçələrdən yayındırmaq isteyirdilər.

Yerdən ağac götürüb quşa tərəf qəzəblə vizildatdı. Lakin Qonurcuq çox cəld, zirək idi. Zərbədən yayının tayıtı-aüyü bir cavan ağacın arxasında gizləndi. Orada da çırpınmağa başladı və şikayətli bir civiltiyə yarpaqların üstünə çırpıldı və deyəsən, bu dəfə qanadı elə bərk dəydi ki, artıq zorla hərəkət edə bilirdi. Quşun bu hərəkəti Keddini məcbur etdi ki, ona bir dənə də ağac tolazlasın, lakin kəklik zərbədən bu dəfə də yayındı. Ovçunu körpə, köməksiz balalarından nəyin bahasına olursa olsun, uzaqlaşdırmağa çalışan ana cəsarətlə düz onun qarşısında uçub yerə yixilaraq zərif sinəsini torpağa çırpdı, çarəsiz-çarəsiz, imdad diləyirmiş kimi inildədi. Keddinin ağacı bu dəfə də yan keçdi. Onda tüfəngini qaldırıb atdı. Hətta ayını belə öldürə bilən bu güllə mətin, cəsarətli Qonurcuğun bədənini parça-parça etdi.

Bu qəddar, kobud ovçu yaxşı biliirdi ki, cüçələr haradasa yaxınlıqda gizləniblər, odur ki onları axtarmağa getdi. Amma yerindən tərpənən, səsini çıxaran yox idi. O, körpələri görmədi. Düz gizləndikləri yerin yanından neçə dəfə keçdi, cincirini çıxarmayan körpələrin neçəsi onun çəkmələri altında əzildi.

Qızılboyun sarı köpəyi oradan uzaqlaşdırıb rəfiqəsini qoyduğu yerə döndü. Qatil artıq ana kəkliyin qalıqlarını itinə yedirtmək üçün götürmişdi. Qızılboyun Qonurcuğu axtarmağa başladı, lakin tapıldığı yalnız qan izləri və lələklər oldu. Bu, onun lələkləri idi və Qızılboyun başa düşdü ki, bayaq eşitdiyi atəş səsi nə imiş...

Həmin an onun yaşadığı dəhşəti, içindəki kədəri kim təsvir edə bilər axı?! O sarsılmışdı, başını aşağı salaraq bir neçə dəqiqə yerində donub-qaldı, qan

izlərinə baxdı. Sonra birdən dəyişdi. Köməksiz körpələr düşdü yadına.

Balalarının gizləndiyi yerə qayıtdı və yaxşı bildikləri dillə “Kriit, kriit!” – deyə səsləndi. Lakin cüçələrin çoxu artıq sağ deyildi. Ayaqları olan altı dənə tüklü şar parlaq gözlərini açıb atalarının yanına yüyürdülər, dördü isə hərəkətsiz qalmışdı.

Qızılboyun balalarını səsləməkdə xeyli davam etdi, ta ki gələ bilənlərin hamısının gəlib çıxdığına tam əmin oldu. Sonra isə onları bu dəhşətli yerdən təhlükəsiz məkana – tikanlı məftilə əhatə olunmuş six itburnu kollarının arasına apardı. Bura xoşagələn olmasa da, etibarlı yer idi.

Öz balalarına orada tərbiyə verdi; bir zamanlar anası onu necə öyrətməmişdə, eləcə bütün bildiklərini onlara öyrətdi. Lakin Qızılboyun anasından daha təcrübəliydi və ondan qat-qat çox bilirdi və elə üstünlüyü də bunda idi. O, ətraf yerləri, yem tapmaq mümkün olan nöqtələri çox yaxşı tanıyırıldı, kəkliklərin sağlamlığı, həyatı üçün bir təhlükəyə çevrilən müxtəlif bədbəxt hadisələrdən qorunmağın yollarını gözəl bilirdi.

Onun təcrübəsi və sayıqlığı nəticəsində yay boyu cüçələrdən bircə dənəsini də itirmədi. Onlar böyüyür, inkaşaf edir, firavan yaşayırlar, Ovçu ayı yetişəndə isə artıq gözəl bir ailə idilər – başçıları öz gözəl, qırmızı yaxalığıyla elə əvvəlki kimi qırṛələnən Qızılboyun olan, altı yetkin kəklikdən ibarət bir ailə.

Qızılboyun rəfiqəsini itirəndən bəri qanad çırpmışdı. Lakin kəklik üçün qanad çırpmaq torağay üçün nəğmə oxumaq kimi bir şeydir. Bu yalnız məhəbbət mahnısı deyil, həm də gücün, enerji və sağlamlığın göstəricisidir. Tük tökümü keçəndən sonra sentyabr ayı onun lələklərinə parlaqlıq, ruhuna isə coşqunluq gətirəndə o, yenə köhnə ağacının yanına gəldi. Qarşısialınmaz bir çağırışa tabe olaraq yenə qanadlarını çalmağa başladı.

O vaxtdan bəri ora tez-tez gəlib qanadlarını şappıl-dadırıcı, balaları isə ətrafında dolaşırırdılar. Onlardan biri də yaxınlıqdakı kötüyün, ya daşın üstünə dirmişir, qanad çalaraq atasını təqlid edirdi.



Üzüm salxımları qaraldı və noyabr – Divanəlik ayı gəldi. Qızılboyunun törəmələri möhkəm, sağlam idilər və baxmayaraq ki onlara da səyahətə çıxmaq istəyi hakim kəsilmişdi, bu istək bir həftədən sonra itdi və yalnız üç kəklik atasını tərk etmiş oldu.

Qızılboyun isə özünün üç balası ilə yenə də yarganda yaşıyirdi. Qiş gəldi, qar yağdı. Torpağın bəyaz örtüyü yüngül, yumşaq idi. Hava iliq idi və kəklik ailəsi gecə kedr ağacının alçaq, yasti budaqları altına sığındı. Ertəsi gün daha soyuq oldu, چovğun qopdu və hər tərəfdə qar təpəcikləri əmələ gəldi. Gecə isə qar kəsdi, lakin şaxta gücləndi və Qızılboyun öz ailəsini belə təpəciklərdən biri üzərində yüksələn tozağacının yanına apardı. Özü düz qarın içində baş vurdu, onun balaları da atalarının hərəkətini tekrar etdirilər. Küllək yumşaq qarı kəkliklərin açdığı oyuqlara doldurur, onların üstünü mələfə kimi nazik aq örtüklə bağlayırırdı. Çalalarda mürgüləyərək bütün gecəni rahatca yatırlar, çünki qar örtüyü istini saxlayır, nəfəs almaq üçün kifayət qədər hava buraxırırdı. Ertəsi gün sahər kəkliklər başlarının üstündə donmuş nəfəslərindən əmələ gələn nazik buz təbəqəsi gördülər, amma atalarının “Kriit, kriit, kriit!” (Bura, uşaqlar, bura gəlin!) çağırışını eşidəndə çalalarından asanlıqla çıxdılar.

Bu, onların qar təpəciklərində keçirdiyi ilk gecə idi. Ertəsi günün gecəsi yenə qara baş vurdular və şimal küləyi onların üstünə yenə bəyaz örtük çəkdi. Lakin hava dəyişmişdi, gecə isə küllək şərqdən əsirdi. Əvvəlcə sulu qar yağdı, sonra hər yan buz bağladı və səhər kəkliklər oyanaraq yuvalarını tərk etmək istəyəndə bəlli oldu ki, möhkəm buz təbəqəsinin altında qalıblar.

Dərində qar elə əvvəlki kimi yumşaq idi və Qızılboyun yuxarıya özü üçün asanlıqla yol açdı, lakin sərt büz örtük onun yolunu kəsdi. Bayırda çıxmaq üçün göstərdiyi bütün səylər boşça getdi, üstəlik, hələ başını, qanadını da yaraladı. İndiyə kimi belə çətinliyə düşməmişdi. Çətin vəziyyətlərə tez-tez rast gəlirdi, lakin indi baş verən hadisə, görünür, ən pisi idi.

Qızılboyun çıxılmaz vəziyyətə düşdü. Qüvvəsi tükenir, azad olmaq üçün göstərdiyi bütün səylər boşça

çıxırdı. Balalarının bayırı çıxmaq üçün necə çapaladığını, necə yanğılı civildəyərək onu köməyə çağırıldıqlarını eşidirdi: "Pi-i, pi-i-ti! Pi-i-ti!"

Onlar öz sığınacaqlarında çox düşməndən qoruna bilərdilər, yalnız acliq əzablarından savayı və gecə düşəndə faydasız cəhd'lərdən heydən düşərək acından gözləri qaralan balalar tam çarəsizliyə düşçər oldular. Əvvəlcə yalnız ondan qorxurdular ki, tülkü gelər, əlindən qurtara bilməzlər. Lakin ikinci gecə yavaş-yavaş yaxınlaşanda artıq tülkü barədə fikir onları qorxutmurdu. Hətta arzulayırdılar ki, o yırtıcı tez gəlsin və buzu sindirsin.

Lakin tülkü həqiqətən gələndə və dommuş qarın üstüylə aramla dolaşanda daxillərindəki dərin həyat eşqi yenidən oyandı və təhlükəli heyvan çıxıb gedənə kimi yumağa dönüb qımlıdanmadan gözlədilər.

İkinci gün çovqun başladı. Güclü şimal küləyi qarı viyılıyla qovurdu. Lakin küləyin qovduğu iri qar dənələrinin uzun müddət bir-birinə sürtünməsi sərt örtüyüdür dağdır, o getdikcə nazılır, şəffaflaşır. Qızılboyun buzu aşağıdan bütün gün ərzində döyəclədi və nəhayət, başağırsı tutdu, dimdiyi əzildi. Gün batanda azadlığından elə dünənki qədər uzaq idi.

İkinci gecə də elə birincisi kimi keçdi, lakin tülkü daha onların başı üstündə gəzmirdi. Səhər Qızılboyun yenə buzu qırmağa girişdi, lakin gücü artıq əvvəlki deyildi. O, öz balalarının səsini daha eşitmirdi, onların buzu necə dimdiklədiyini hiss etmirdi. Lakin hava işıqlaşdıqca başının üstündə bir işıq görürdü. Görünür, buz qatı tamam nazilmişdi və o, yenə dimdikləyir, dimdikləyir, dimdikləyirdi...

Günün axırında Qızılboyunun dimdiyi çölə çıxdı. Bu, ona yeni güc, yeni həyat verdi.

Buzu sindirməqda davam edirdi və nəhayət, gün batana yaxın onun başı, boynu və hətta bəzəkli lələk yaxalığı açdığı deşikdən çıxırdı. Amma bu deşik enli ciyinlərini çıxarmaq üçün hələ azlıq edirdi, hərcənd ki buzu artıq ciyinləriylə, dördqat güclə basa bilərdi.

Buz təbəqə tezliklə onun gücünə davam gətirmədi. O, buz məhbəsindən qurtulub bayırı çıxdı.



Yaxşı, bəs balaları necə olmuşdu? Qızılboyun tələsik qarşı sahilə uçdu, acliğını bir neçə itburnu meyvəsiylə öldürüb yenə məhbəsinə qayıtdı. O qaqqlı-dayıb gurultu salır, cavabında yalnız dərindən gələn bir zəif civilti eşidirdi: "Pi-i-ti! Pi-i-ti!" Qarı iti caynaqlarıyla eşib onun da qapısını açdı və Bozquyruq cücə çətinliklə oyuqdan çıxdı.

Vəssalam. Müxtəlif yerlərdə qarın altına uzanıb qalan cüçələr onun səsinə hay vermirdilər. Onların yerini də bilmədiyinə görə axtarışlarını yarımcıq kəsdi. Yazda qar əriyəndə onların cəsidi üzə çıxdı. Üzərinə tüklü dəri çəkilmiş skeletlər – daha heç nə!

7

Qızılboyun və Bozquyruq yaşadıqları bu macəradan özlərinə gələnədək xeyli vaxt keçdi. Lakin yemək və aydın, təmiz hava hər dərdin dərmanıdır. Qışın ortasındaki xoş havalı günlər Qızılboyuna əvvəlki kimi müsbət təsir etdi və o, özünün sevimli ağacının yanına gedib qanadlarını bərk-bərk cirpmaga başladı.

Bəlli deyil ki, qoca Keddiyə həm Qızılboyunun, həm də Bozquyruğun yerini bu səs göstərdi, yoxsa onun qar üstündə qalan izləri, amma Keddi yenidən göründü; əlində tütfəngi, yanında iti də vardı. Yarğanın üstüylə oğrun-oğrun kəklik ovlamağa gedirdi.

İri, qızılı lələkləri olan kəklik xoruzu bütün vadidə məşhur idi. Ov mövsümü ərzində çox ovçu onu vurmağa səy göstərmışdı.

Lakin Qızılboyun meşə elmində böyük təcrübə əldə etmişdi. O nə vaxt gizlənmək, nə vaxt səssizcə uçmaq, ovçu keçib-gedənədək yerə sinərək dinməzcə gözləmək, sonra isə ucadan şappıldayantək qanadları iüstünə qalxıb qalın gövdəli ağacın arxasında gizlənmək və oradan səs salmadan yox olmaq lazım olduğunu gözəl bilirdi.

Lakin Keddi Qızılboyunu əlitüfəngli izləməkdən əl çəkmirdi və ona atəş açanda güləssi artıq neçə dəfə yan keçmişdi.

Qızılboyun isə yaşamağa davam edir, hər şeyə rəğmən qanadlarıyla şappıltını salırdı.

Qarlı ay – dekabr gələndə o, Bozquyruqla bir yerdə bol yemli, böyük, qoca ağacların bitdiyi Kestl Frank meşələrinə yollandı. Orada yerlə sürünen kolların arasında nəhəng bir şamağacı vardi. Onun alt budaqları başqa ağacların təpəsindən də yuxarıdaydı. Yayda bu ağacın başında ziğ-zığ ailəsi yuva qurmuşdu. Güllələr yetişməyən bu misilsiz yüksəklilikdə onlar tam təhlükəsizlikdəydirilər və bolluca oynayıb şənlənə bilirdilər. Ziğ-zığın erkəyi parlaq, mavi lələklərini açır, qəribə, incə nəğmələr oxuyurdu. Bu nəğmələr kimə ünvanlanıbsa, yalnız o eşidə bilərdi.

Həmin əzəmətli şamağacı indi özünün bircə balasıyla yaxınlıqda yaşıyan Qızılboyuna yaman xoş gəlmişdi. Onu əsas etibarilə gövdənin aşağı hissəsi cəlb edirdi. Ətrafda sürünen kollar, cir üzüm və həmişəyaşıl mərsin bitirdi. Zərif qara palid qozalarını isə burada lap qarın altından da qazib çıxarmaq olurdu. Həmişə tox olmaq üçün buradan yaxşı yer tapmaq mümkün deyildi. Əgər buralara ovçu gəlsə belə, kolluğun içindən böyük ağaca sarı qaçmaq, onun nəhəng gövdəsi arxasında gizlənmək, sonra da tam təhlükəsiz uşub getmək olardı.

Qanuni qətlər mövsümündə bu ağac onları, azi, yüz dəfə xilas etmişdi. Lakin Keddi təzə bir biclik tapmışdı. Özü təpənin arxasında gizləndi, yoldaşı – başqa ovçu isə qoca ağıcaqayının ətrafına dolandı ki, quşları ürkütsün. O, Qızılboyunla Bozquyruğun yem axtardığı alçaqboy kolların arasıyla oğrun-oğrun gedirdi. Lakin Qızılboyun sakit, xəbərdarlıq siqnalı verdi: “Rrrr!” (Təhlükə!) – və elə həmin dəqiqə də böyük şamağacına tərəf yönəldi.

Bozquyruq bir az geridə, təpəlikdə qaldı və qəflətən lap yaxınlıqda təzə bir düşmən gördü. Bu, sarı it idi, birbaş üstünə yüyüürdü. Qızılboyun həmin yerdən xeyli uzaqda idi və kolluqların arxasında iti görmürdü. Bozquyruq çox həyəcanlandı.

Kvit, kvit! (Uç, uç!) – deyə çığırıb enişaşağı qaçıdı ki, tez gözdən itsin.



"Krit, krr!" (Bura gəl, gizlən!) – daha soyuqqanlı olan Qızılboyun onun dalınca əlitüfəngli adamın gəldiyini görərək çıçırdı. O, böyük şamağacına çatdı. Gövdənin arxasında gizlənərək bir anlıq durdu, sonra Bozquyruğa səsləndi: "Bura, bura!" Qızılboyun təpənin arxasındaki kolluqda sıqqıltı eşidib orada pusqu olduğunu başa düşdü.

Sonra çox qorxmuş Bozquyruğun çığırtısı eşidildi. İt üstünə atılmışdı.

Bozquyruq havaya qalxdı ki, açıqlıqda durmuş ovçudan ağacın gövdəsi arxasında gizlənsin. Lakin təpənin arxasında gizlənmiş qatılın düüz atəş xəttinə düşdü.

Prrr! – o, qanadlarını pirıldadıb yuxarı uçdu.

Paf! – və o, qan içində çırpinaraq yerə düşüb qarın üstündə hərkətsiz qaldı...

Qızılboyun aşağıda gizlənmişdi. İt, demək olar ki, lap yanından, Keddi isə ondan da yaxın məsafədən keçdi. Lakin Qızılboyun tərpənmədi. Yalnız sonra ağacın qalın gövdəsinin arxasına keçib hər iki ovçudan gizləndi. İndi artıq sakitcə öz doğma yarğanına uça bilərdi.

İnsafsız tüfəng ona doğma olanların hamısını bir-birinin dalınca məhv etmişdi və Qızılboyun yenə tənha qaldı.

Qar ayı ləng keçirdi və Qızılboyun tez-tez ölümün bir addımlığında olurdu, çünkü onun bütün ailəsindən tək özünü qaldığını bilən ovçular onu ara vermədən təqib edirdilər. Bu təqib onu günbəgün daha artıq vəhşiləşdirirdi.

Amma görünür, onu əlitüfəngli izləmək vaxtını boş yerə sərf etmək idi və buna görə də Keddi başqa plan düşündü. Qar örtüyü dərinləşəndə, yem sarıdan kasadlıq gələndə o, Qızılboyunun yem axtardığı yerlərdə cələlər qurdı. Qızılboyunun köhnə tanışı aqquyruq dovşan cələlərin bir neçəsini özüntün iti dişləriylə qırıb korladı, amma qalanı yerində qaldı. Bir dəfə Qızılboyun göyün üzündə bir nöqtə görərək fikrə getdi ki, görəsən, qırğı deyil ki yaxınlaşan və ehtiyatsızlığı ucbatından cələyə düşdü. Bir anda yerdən atılıb tək ayağından asılı qaldı.

Axı hansı haqla insan onun dilində danışmayan
hər hansı canlı məxluqa bu qədər əzab verir?

Bütün həmin gün ərzində döziilməz əzablara düçər
olan biçarə Qızılboyun göydən asılı qalıb iri, güclü
qanadlarını çalır, bihudə yerə azad olmağa çalışırıdı.
Bütün günü, bütün gecəni bu işgəncə davam etdi və
Qızılboyun artıq öz ölümünü çağırırdı ki, gəlib onu bu
əzabdan qurtarsın.

Amma ölüm gəlmək bilmirdi.

Səhər açıldı. Daha bir gün keçdi və hava yavaş-
yavaş qaralmağa başlayırdı.

Qızılboyunun gücü və sağlamlığı onun bələsına
çevrilmişdi.

Yer üzünə gecə düşdü. Hava tam qaralanda zəif
qanad səsinin cəlb etdiyi yekə, şəkqulaq bayquş gəldi və
elə o dəqiqə də Qızılboyunun əzablarına nöqtə qoydu.

Bu, həqiqətən, xeyirxah iş idi...

Külək şimaldan əsir, qarı donmuş bataqlığın üzə-
rindən qovurdu. Ətrafda hər şey bəyaz örtüyə bələnmişdi.
Ağappaq örtüyün üstüylə külək tündrəngli lələkləri
sovururdu. Bu lələklər məşhur Qızılboyunun əzəmətli
bəzəyindən – şüx yaxalığından qalanlar idi. Külək
onları getdikcə daha cənuba qovurdu. Lələklər bir
zamanlar Divanəlik ayında elə onun özü kimi, həmin o
qaralmış gölün üstüylə uçurdu. Nəhayət ki, lələklər
yerə düşdü, üstlərini qar örtdü və Don vadisində yaşı-
yan kəklik nəslinin son izləri də həmişəlik yox oldu.

İndi artıq Kestl Frankdan da kəklik qaqqiltısı gəl-
mirdi və Lilli çayın yarğanında kimsəsiz, heç kəsə
gərək olmayan şamağacı aramla çürüyüb gedirdi.

MÜNDƏRİCAT

Çin olmuş arzu 5

ROMANLAR

Balaca vəhşilər 11
Mənim həyatım 207

HEKAYƏLƏR

Yorğa mustanq 378
Ariqusu niyə ildə bir dəfə ağlını itirir 400
Cink 403
Gümüşxal 411
Snap Bulteryerin əhvalatı 422
Vull 436
Oğlan və vaşaq 449
Küçə nəğməkarı 465
Binqo 479
Vinnipeq canavarı 494
Lobo 509
Arno 525
Maralın iziyələ 541
Ayi balası Connı 561
Döyüş Atı Cek 580
Qızılboyun 605

ERNEST SETON-TOMPSON

SEÇİLMİŞ ƏSƏRLƏRİ



"Şərq-Qərb" Nəşriyyat Evinin məhsuludur.

www.eastwest.az
www.fb.com/eastwest.az

Buraxılışa məsul Sevil İsmayılova
Dizaynerlər Nərgiz Əliyeva
Elşən Qurbanov
Texniki redaktor Gültəkin Cəfərova
Texniki direktor Allahverdi Kərimov
Nəşriyyat direktoru Rasim Müzəffərli

**Çapı imzalanmışdır: 08.11.2013. Format 54x88 1/16. Ofset çapı.
Fiziki çap vərəqi 39,5. Sifariş 13265. Tiraż 7000**

"Şərq-Qərb" Nəşriyyat Evinin mətbəəsində çap olunmuşdur.
AZ1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17
Tel.: (+99412) 374 83 43, Faks: (+99412) 370 18 49



Nəşriyyat Evinin bütün kitablarının toplusu:
<http://www.eastwest.az/az/books/> ünvanda